

AZƏRBAYCAN NƏSRI ANTOLOGİYASI

BEŞ CİLDDƏ

V CİLD

“ŞƏRQ-QƏRB”
BAKİ-2006

Tərtib edəni:

Zaman Əsgərli

894.361'3'008-dc22


AZE

Azərbaycan nəşri antologiyası. Beş cilddə. V cild. Bakı, “Şərq-Qərb”, 2006, 352 səh.

Kitabda 1960-cı illərdən sonrakı dövr Azərbaycan nəşrinin nümayəndələrindən Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Anar, Çingiz Hüseynov, Əfqan, Çingiz Ələkbərzadə, Fərman Kərimzadə, Sabir Azəri, Vaqif Nəsib, Elçin, Mövlud Süleymanlı, Məmməd Oruc, Mənzər Niyarlı, Firuz Mustafa, Aqil Abbas, Baba Vəziroğlu, Saday Budaqlı, Afaq Məsud, Elçin Hüseynbəyli, Rəşad Məcid və Orxan Fikrətoğlunun nəşr əsərlərindən nümunələr verilmişdir.

**ISBN10 9952-34-107-5
ISBN13 978-9952-34-107-2**

© “ŞƏRQ-QƏRB”, 2006



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

NƏSRİMİZİN YENİ MƏRHƏLƏSİ

Azərbaycan ədəbiyyatında, o cümlədən nəsrində bədii gerçəkliyin yeni-ləşməsi və bir mərhələ xüsusiyyəti kəsb edib vicedana, milli oyanışa, şüura və mentalitetə xidmət etməsi missiyası keçən əsrin 60-cı illərində yenidən təcəssüm tapdı. Əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Əbdürəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi sənətkarların formalasdırıldığı bədii ənənələri 60-cı illərdə ədəbiyyata gələn nasirlər nəslə – Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, İslə Məlikzadə, Sabir Azəri və b. daha da əlvanlaşdırıldılar. Mirzə Cəlilin “Vətən! Vətən! Vətən! Millət! Millət! Millət! Dil! Dil! Dil!” məramını yeni şəraitdə daha ucadan səsləndirən bu yazıçılar sovet rejiminin ideoloji prinsiplərini pozaraq insana məhəbbətin, haqqı, həqiqətə sədaqətin yeni nümunələrini yaratdılar.

Sonralar bu nəslin qanadında ədəbiyyata başqa nasirlər – nisbətən gənc yazıçılar gəldilər: Mövlud Süleymanlı, Məmməd Oruc, Azər Abdulla, Vaqif Nəsib, Baba Vəziroğlu, Afaq Məsud, daha sonralar Firuz Mustafa, Aqil Abbas, Mustafa Çəmənlı, Saday Budaqlı, nəhayət, Orxan Fikrətoğlu, Səfər Alışarlı, Elçin Hüseynbəyli, Mənzər Niyarlı, Rəşad Məcid, Yaşar, Eyvaz Əlləzoğlu və neçə-neçə başqaları. Onların çoxu, xüsusilə bu gün artıq nəsrımızın ağsaq-qalları səviyyəsinə yüksəlmiş Anar, Əkrəm Əylisli, Maqsud İbrahimbəyov, Elçin, Rüstəm İbrahimbəyov kimi nasirlər ədəbiyyata sovet dövründə gəlmİŞ, əsərlərinin çoxunu cəmiyyətdə ideoloji qadağaların, yasaqların mövcud olduğu dövrde yazmışdır. Buna baxmayaraq, onların yaradıcılığı ənənəvi “sovət ədəbiyyatı” deyildi. Tənqidçi Yazar Qarayevin doğru qeyd etdiyi kimi: “Mövcud total rejimi “dünyada ən azad rejim” kimi vəsf və tərənnüm edən külli miqdarda “bədii” məhsul meydana çıxsa da, ədəbi iqlimi və mövsümü müəyyən edən artıq onlar deyildi, ideoloji bir ərazi kimi “sosialist realizmi”nın bədii təcrübəsindən və nəzəri-estetik təlimindən çox-çox kənara çıxan əsərlər yaranırdı. Onlara artıq sözün ənənəvi mənasında xalis “Sovet ədəbiyyatı” və “sosialist realizmi” hadisəsi demək heç olmasa, yalnız ona görə mümkün deyildi ki, artıq bu yaradıcılıq metodunun iki mütləq metodoloji prinsipi təkzib və inkar olunurdu: gerçəkliyin mütləq pozitiv pafosu və total sinifilik, partiyalılıq stereotipi”.

İnsana və həyata yeni baxış, şəxsiyyətə, onun psixologiyasına daha həssas münasibət, humanist idealın güclənməsi, həyat ziddiyyətlərinin, ictimai

problemlərin təsvirdə daha çox mənəvi-əxlaqi aləmə keçməsi, insanla mühit, cəmiyyətlə fərd arasındakı əlaqələri çox zaman daxili-psixoloji müstəvidə göstərmək bu nəsrin görünən keyfiyyətləridir ki, tekçə yeni nəsrin banilərinin deyil, onlardan sonrakı nəslin də povest və hekayələrində aydın duyulur. Lakin XX əsrin sonlarında cəmiyyətin döyişməsi ədəbiyyatın da inkişafına yeni istiqamət verdi; mövcud tocrübəyə yeni inikas üsulları, bədii təsvir formalarının götirilməsi tələb olundu. Bu tələblərə ilk sənətkar cavabı verənlər də elə yeni nəsrin baniləri və onların davamçıları oldular. Anarın “Otel otağı”, “Vahimə”, “Qırmızı limuzin”, Əkrəm Əylislinin “Ətirşah masam”, Elçinin “Qırmızı qərənfil”, “Sarı gəlin”, Məmməd Orucun “Susuz gölün sonası”, “Ağ qarğı”, habelə Mövlud Süleymanlı, Baba Vəziroğlu, Mənzər Niyarlı, Afaq Məsud kimi XX əsrin 60-ci illərindən sonrakı Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların əsərləri meydana gəldi.

XX əsrin sonlarından ədəbiyyata gənc və istedadlı nasirlər gəlmişlər. Bu gün onların yeri ədəbiyyatda ləng də olsa müəyyənləşməkdədir. Hər bir ədəbi nəsil kimi bu nəsil də ədəbiyyatda öz sözünü deməyə, öz səsini və nəfəsini hiss etdirməyə, deməli, bir nəsil kimi formalaşmağa can atır. Ancaq onların arasında seçilən, fərqlənən, yaşıdan irəliyə baxan, yazıları ilə ədəbiyyatda bənzərsiz bir səsin varlığından xəbər verən müəlliflər çox deyil.

Mən cavan nasirlərin içərisində Orxan Fikrətəğlunu, Yaşarı, Fəxri Uğurlunu, İbrahim İbrahimlini, Samir Sədaqətəğlunu, Əkbər Qoşalını, Xanəmiri, Rasim Qaracanı, Mehriban Kənənəni fərqləndirmək istərdim. Xüsusilə Orxan Fikrətəğlu daha maraqlı yazır. Onun hekayələrində hər şeyə, hətta adı insan münasibətlərinə belə baş vurmaq, mahiyyətə varmaq istəyi var. O, danışq dilimizin incəliklərinə yaxşı bələddir. Gənc nasirlərin müraciət etdikləri başlıca janr hekayədir. Çingiz Aytmətov məqalələrinin birində yazıb ki, “hekayəni damla ilə müqayisə etmək olar, lakin bu damlaşız okean ola bilməz”. Fikrimizcə, hekayə dövrün mozaikasıdır. Mozaika isə, məlum olduğu kimi, xırda və zərif hissəciklərdən ibarətdir. Hekayə həmçinin qrafüraya benzəyir. Yaziçi əməyi də müəyyən mənada qrafüraçı sənəti ilə səsleşir, “ifadə vasitələrinə zəriflik, maksimum yiğcamlıq, detalların dəqiqliyi hər ikisinə aiddir”. Əlbəttə, burada söhbət hekayənin, daha doğrusu, bu janrin məxsusiliyindən və özəlliyyindən gedir və bu baxımdan yanaşsaq kitabın bu cildinə yaxşı hekayələrin daxil edildiyini söyləmək olar...

Müasir Azərbaycan ədəbiyyatında nəsrə maraq poeziyaya marağının üstələmişidir. Yalnız nəsrlə məşğul olan müəlliflər xeyli artıb, bu sıraya indi şairlər də qoşulub. Məsələn, vaxtilə Rəsul Rzanın gözəl bir şair kimi xeyir-dua verdiyi və doğrudan da bir şair kimi bu adı doğrultmuş Vaqif Nəsib, həm də professional bir nasir kimi tanınır. Onun hekayə və povestlərində əbədi bir

mövzu var: insan öz doğma kəndindən uzaqlarda, dünyanın müxtəlif şəhərlərində gəzib dolansa da, həyatı şən keçsə də, yaxud əksinə, puçluğa, mənəviy-yatsızlığa sürüklənsə də son mənzilli yurd yeridir, kənd qəbiristanlığıdır...

Göründüyü kimi müasir Azərbaycan nəşrini müxtəlif nəsillərin nüma-yəndələri təmsil edirlər. Onların hamisının əsərlərinin yalnız adını qeyd etməklə böyük bir kitab hazırlamaq olar. Təbii ki, belə “çoxluğ”un içərisindən “tək”ləri ayırmak və o “tek”lərin özlərinin də “tək”lərini (yəni ən yaxşı əsərini) seçmək asan deyil... Buna baxmayaraq “Azərbaycan nəşri antologiyası”nın V cildinə bədii yaradıcılığa XX əsrin 60-cı illərində və ondan sonrakı dövr-lərdə başlamış yazıçıların povest və hekayələrində nümunələr daxil etməklə milli nəşrin son yarıməsrlilik mənzərəsi canlandırılmışdır.

Vaqif Yusifli



AZƏRBAYCAN NƏSRI

MAQSUD İBRAHİM BƏYOV

(1935)

Görkəmli nasir və kinodramaturq İbrahimbəyov Maqsud Məmməd İbrahim oğlu 1935-ci il may ayının 11-də Bakı şəhərində ziyanlı ailəsində doğulmuşdur. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat fakültəsində təhsil almış (1955-1960), Moskvada Ali ssenari (1962-1964) və Ali rejissorluq kurslarında müdavim olmuşdur (1971-1973).

Əmək fəaliyyətinə tələbəlik dövründə başlamış, xam torpaqlarda tikintidə çalışmışdır (1958-1959). İnstitutu bitirdikdən sonra Azərbaycan Tikinti Nazirliyində qulluqçu (1960-1962), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971) olmuş, 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Ədəbi fəaliyyətə 1960-ci illərdə başlamış, nasir kimi şöhrətlənmişdir. Əsərləri dəfələrlə xarici dillərdə nəşr edilmişdir. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlara ölüm" əsərlərinə görə 1976-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Bu kitaba daxilən "Bütün yaxşılıqlara ölüm" povesti yazıcının eyni adlı kitabından götürülmüşdür.

BÜTÜN YAXŞILIQLARA ÖLÜM

Bu andıra qalmış arxa çantası olmasaydı, hər şey lap yaxşı olardı. Yaxşı da sözdü? Hər şey dərhal gözəlləşər, hətta, mən deyərdim, füsunkar və maraqlı olardı. Bir yandan da bu isti. Hava da elə bil od tutub yanır. Bir şey var ki, bu çanta oldu-olmadı, günəş onsuz da bəs eləyir. Elə bil kimsə böyüdücü şüşəni başına, təpənin ortasına tuşlayıb, səndən əl çəkmir, gözləyir, görsün nə olacaq. Adamın başı o qədər qızır ki, bircə ağcaqanad da yaxın düşə bilmir, yəqin yanmaqdan qorxur. Amma mən başqa şeyə məəttəl qalmışam: görən insan niyə bu qədər qəribə yaranıb; bütün bədənin bayirdan tamam su içindədir, gözlərinin üstünü tor basıb, burnunun ucundan damçıdamcı yerə töküür, amma dilin-ağzın qupqurudur. İçin-içalatın o qədər quruyub ki, boğazın qovuşur. Nə qədər əlləssən, bir qırıq

tüpürcəkdən savayı heç nə əlinə gəlməyəcək, o da ki acı, yapışqan kimi. Necə ki yerə tüpürməmisən, elə bilirsən, rəngi yaşıldır. Bu andıra qalmış cığırın da nə ucu var, nə bucağı, elə hey yuxarı qalxır. Düşərgədən çıxandan bəri heç düz yeri olmayıb, əksinə, get-gedə daha da sıldırımlaşıb! Elə hey üzüyuxarı, dağlara dırmanmışıq. Özü də bilirsən hansına: Kiçik Qafqaz sıra dağlarına. Yaxşı ki, hələ böyüyü deyil, o yəqin bundan da çətin olardı. Aşırıma isə nə az, nə çox, on kilometr yol qalıb. Adam az qalır hər şeyə tüpürsün, buradaca yerə döşənib, gözlərini yumsun. Addım atmağa heyim qalmayıb, axı insan nə liftdir, nə funikulyor! Ax, nə bu çantanı bu saat çiynimdən çıxarıb soldakı uçuruma tullayardım! Gör indi o, dərənin dibindəki daşlara dəyib necə danqıldayacaqdı?! Nə rəngli fənərə, nə də fotoaparata hayifim gələrdi. Axı, mən niyə bu uşaqlara qoşuldum. Gərək hamı kimi avtobusla gedəydim. İki saatdan sonra evdə olacaqdım. Hələ gör indi evdə nə toy tutacaqlar mənə. Anam o dəqiqə deyəcək ki, Bakıya yola düşməyə bir gün qalmış, mən onun bütün istirahətinə soğan doğramışam. Elə avtobusda olmadığımı görən kimi, hövsələdən çıxacaq. Və Dimka ona, narahat olmasınlar, axşamacan gələcəyimi dediyimi bildirəndən sonra tamam dilxor olacaq. Başlayacaq deyinməyə: hamının uşağı avtobusnan gəlib, bircə mən özümdən hoqqa çıxarmışam, ata-anama yazığım gəlmir, kefim nə istəyir, onu da eləyirəm. Bir baxıb görəydi nə kefdəyəm! Atam, sözsüz, etiraz eleyəcək buna, deyəcək ki, nə pis iş olub axı, qoy uşaq müstəqil yaşamağı öyrənsin və s. Belə hallarda o, həmişə mənə qahmar çıxır. Anam isə bir az da hirslənəcək. Deyəcək ki, elə atamın müstəqilliyi deyilmə onun canını boğazına yiğan? O da hamı kimi başı sakit, qulağı dinc yaşamaq istəyir, tay bu cür əndişəynən yox, onun dərdini çəkməkdən vaxtından tez qocalıb, tay-tuşlарından iyirmi yaşı böyük görünür. Onda atam qaqqanaq çəkib özündən gedəcək və deyəcək ki, anam nə dediyini heç özü də bilmir, çünkü o nəinki rəfiqələrinin hamisindən, hətta Bakıda, Azərbaycanda, bəlkə də bütün qonşu ölkələrdə yaşayan qadınların hamisindən gözəldir. Doğrudan da anam çox gözəldir və qoca-zad da deyil. O özü qəsdən belə deyir, istəyir ki, atam indiki işindən əl çəksin, axı o, neftçidir, dənizdə işləyir. Hər dəfə dənizdə yeni bir polad ada tikiləndə atam öz briqadası ilə ora köçür, quyu qazır, neft tapan- dan sonra onu istismarçılarla təhvıl verir. İndiyə kimi bütöv bir arxi-pelaq işə salıb. Mən onu xəritədə də görmüşəm. Atam hər dəfə söz

verir ki, yaxşı hava olan kimi, məni də özü ilə ora aparacaq, aparar da, amma anam qoymur, deyir, ovcumun içi kimi bilirom ki, atam məni ora aparsa dənizdə güclü xəzri əsməyə başlayacaq, xəzri də başladı, nə də vertolyotnan, nə də katernən sahile qayıtmaq mümkün deyil. Ola bilər aylarla orda qalasan. Ancaq havalar sakit olanda atam hər on gündən bir evə gelir, bir həftə qalib dincəlir. Atamın maaşı çoxdur, amma bu da anama təsir eləmir, deyir, təki gecələr qulağı dinc, əndişəsiz yatım, o pullar mənə lazım-zad deyil. O elə doğrudan da buna görə deyingən olub, çünkü atam dənizdə olarkən hər dəfə tufan başlayanda gecələr səhərə kimi yatmir. Atam hər şeydə anamla razılaşsa da, bu işindən əl çəkmək istəmir. Anam nə qədər yalvarır, onu dilə tutur, heç cür razılaşır.

Bir dəfə atam dənizdəydi. Vasif dayı arvadı Sona xala ilə bizə qonaq geldi. O da neftcidir, institutu atamla bir yerdə qurtarib, amma Vasif dayı quruda, Suraxanıda işləyir. Ordan-burdan söhbət eləyirdi, birdən dedi ki, o vaxt atama şəhərdə yaxşı bir iş – Neft Sənayesi Nazirliyində şöbə rəisi vəzifəsini təklif etdirilər, özü razı olmadı. Düzdü, Vasif dayı bu söhbəti pis niyyətnən başlamamışdı, çünkü o, atamın xətrini çox istəyir. Bilsəydi, axırı bu cür qurtaracaq, heç ağızını da açmazdı, ona görə ki, bunu eşidən kimi, anamın sıfəti ağappaq ağardı və birdən-birə susdu, bayaqdan bəri deyib-gülən adamdan əsər-əlamət qalmadı. Vasif dayı da, arvadı da yaman pərt oldular. Sonra Vasif dayı söhbəti deyişməyə çalışdı, dedi ki, bəlkə ona düz deməyiblər, bəlkə də heç belə şey olmayıb, atama heç kim heç nə təklif eləməyib. Amma çox gec idi. Hami bilirdi ki, bundan sonra anamı inandırmaq mümkün deyil. Deyəsən, Vasif dayı da bu söhbəti başlığına yaman peşman olmuşdu. Ancaq atam evə qayıdan dan sonra bizim evdə qopan həngamənin yanında bunların hamısı boş şey idi. Onların bu cür möhkəm dalaşdıqlarını ömrümdə görməmişdim. O axşam gecəyə kimi bir-biriynən deyişdilər. Yəqin onlar in necə qışqırçıları küçədə də eşidilirdi. Sonra anam şey-şüylərini çamadana doldurdu, məni də götürüb nənəmgilə – öz anasigilə apardı. Atam arabir ora zəng vururdu, ancaq anam hər dəfə atamın səsini eşidən kimi, dəstəyi asırı və hər dəfə də dəstəyi yerinə qoyandan sonra hönkürməyə başlayırdı. Düz bir ay atamın üzünə həsrət qaldırm, onsuz yaman darixirdim o bir ayı. Sonra barışdırılar. Siftə elə bildim yuxu görürom, ancaq tezdən mənə dedilər ki, atam doğrudan da gecə bizə gəlibmiş. Bir onu başa düşmədim ki, atam anamı necə

yola götürə bildi, axı o, iş yerini hələ də dəyişməyib, hələ də dənizdə işləyir. O vaxtdan il yarım keçib, ancaq bu günəcən bir dəfə də dalaşmayıblar. Elə burda, istirahət evində də hər şey sakit keçdi. Atam birinci gündən axırıncı günə kimi yanımızda qaldı. Əvvəllər belə olmurdu, bir də görürdün iki-üç günlüyü harasa çıxıb getdi. Bu dəfə isə ancaq bir-iki dəfə qəsəbədən Kislovodska getdi ki, Bakıya zəng vursun. Qalan günləri həmişə yanımızda idi.

Daha dözmürəm. Qıçlarım qırılır. Bəlkə usaqlara deyim. Deyim ki, tay gücüm çatmir, addımımı ata bilmirəm. Yox, heç nə demək lazımdır. Bir də ki, dedim nə xeyri. “Dördgöz” – deyə məni lağla qoyacaqlar, bəlkə də lap döyəcəklər. Özü də Kəmalənin gözünün qabağında. Bilmirəm, niyə razı oldum bunlarnan getməyə? Heç könlüm yox idi, elə istəyirdim Əliyə deyəm ki, yox, mən getmək istəmərim. Sabir söz atdı, guya mən bircə dərsə gedəndə anamdan icazə almırıam. Heç buna da məhəl qoymayaçaqdım, ancaq birdən Kəmalə dilləndi: “Niyə ona yalvarırsınız, özü bizimlə getmək istəyir”. İsteyirə bax ey! İstəyib-eləmirdim. Amma gedirəm deyəndə özüm də qulaqlarına inanmadım.

Bir bunlara bax, elə bil indicə xoda düşübər. Düzdü, ta bayaqkı kimi danışıb-gülmürlər, səslərini udublar, bir azca da tövşüyürər. Yox, bunlar ta aşırıma çatmayınca dayanan deyillər. Bir də ki, gərək bir adam boynuna ala ki, yorulmuşam. Ölsələr də boyunlarına almazlar. Nə Əli, nə də Sabir. Hamısı də Kəmaləyə görə. Ən axmaq adam da bilər ki, ikisi də Kəmaləyə vurulub. Ancaq bir ona məəttələm ki, bəs Kəmalə niyə yorulmur? Əslinə qalsa, yaman şumal, boy-buxunlu qızdı, az qala Əliynən bir boydadır, bir az Sabirdən gödəkdir. Məndən isə düz bir baş hündürdür. Bu sizə qəribə gəlməsin, mən onsuz da sinifdə boyca hamidan kiçiyəm, ona görə ki, altı yaşıdan getmişəm məktəbə. Siftə götürmək istəmirdilər. Sonra birtəhər götürüdlər, istisna kimi, RXMŞ-nin icazəsi ilə. Ona görə ki, sərbəst oxuyur, ikinci sinfin riyaziyyat məsələlərini həll eləyə bilirdim. İcazə verməmişdən qabaq məni RXMŞ-də yoxladılar da. Və bu qədər düzgün oxumağıma hamısı məəttəl qaldı. İndi də sinifdə heç kim məndən tez oxuya bilmir. Ancaq bunu heç kimə bildirmirəm, qəsdən bir neçə dəfə yavaş oxuyuram, çünkü bu qədər sürətlə oxuya bildiyimə heç müəllimlər də inanmır. Kim isteyir ki, onu yalançı kimi tanışınlar. Bir dəfə məktəbdə Sabirdən “Kapitan Bladin Odisseyi” kitabını aldım və sabahı gün də özünü qaytardım. Siftə elə

bildi ki, kitab xoşuma gəlməyib, ancaq mən ona “çox yaxşı kitabıdır” deyəndə, bərk hirsləndi və dedi ki, oxumaq istəmirsənsə, düzünü de, daha gopa basmaq nə lazımlı, bu boyda kitabı da bir gecəyə oxuyub qurtarmaq olar? And-aman elədim, inanmadı. Bütün kitabı başdan-ayağa mənə danışındı. Sonra özündən çıxdı, boynumun kökünə bir şapalaq ilişdirib dedi ki, indi də məni dolamaq isteyir-sən, yəqin əvvəllər oxumusun bu kitabı. Mən özüm o kitabı on günə gücnən oxuyub qurtarmışam. O, kitab oxuyanda sıfəti codlaşır, bircə dodaqları tərpənir. O gündən bəri kimdən kitab götürürəməsə, oxuyub qurtaranın sonra bir neçə gün də özümdə saxlayıb sonra yiyəsinə qaytarıram. Belə daha yaxşıdır, şapalaq-zad vuran olmur.

Birdən Kəmalə dayandı, nəfəsini dərib soruşdu:

– Yorulmamışan ki?

– Yox, – bunu Əli dedi, hətta başını da buladı. – Mənciyəz yorulub-eləməmişəm. – Ancaq ləhləyə-ləhləyə qalmışdı.

Sabırı dönbərəməsən. – Sabırı dönbərəməsən. – Ancaq ləhləyə-ləhləyə qalmışdı.

Sabırı dönbərəməsən. – Sabırı dönbərəməsən. – Ancaq ləhləyə-ləhləyə qalmışdı.

Onun bu cür güldüyüni görəndə çənəmi əsməcə tutdu. Mənim də qəribə çənəm var e, heç gözləmədiyim bir vaxtda səyriməyə başlayır; bircə dəfə, özü də dörd tərəfə, amma nə olsun, yəqin kənar-dan baxan hiss eləyir. İstəyirdim deyəm ki, yorulmamışam, Kəmalə məni qabaqladı:

– Elə mən də yorulmuşam. Ayaqlarım qırılır. O ağaca çataq, orda oturub dincimizi alarıq.

Ağacın kölgəsində, otluqda uzandıq. Adama elə ləzzət eləyirdi ki, deməyə söz tapmiram. Sonra Kəmalə öz çantasından bir neçə buterbrod çıxardı və biz onları bir andaca udduq. Adama iki dənə qayğanaq buterbrodu. Öz çantamızdakıları da yemək istəyirdik, amma Sabir qoymadı, dedi ki, yoxuşa çıxmazdan qabaq çox yemək olmaz. Belə yaxmacın onunu da yesəm doymazdım. Ancaq Sabir-nən mübahisə eləməsən yaxşıdı. Başqasına da məsləhət görmürom. Nahardan sonra ağacın altında yarım saat da oturub, əməlli-başlı dincimizi aldıq. Yorğunluğumuz tamam çıxdı. Kəmalə dedi ki, aşırıma çatanda yola çıxarıq. Bir maşın saxlatdırıb evə gedərik. Bu təklif mənim ürəyimdən oldu, amma mənə Sabir-nən Əlinin o qədər də xoşlarına gəlmədi. Ancaq bir söz demədilər, eləcə başlarını

tərpətdilər, çünki onlar onsuz da sözümə məhəl qoyan deyildilər. Sonra nədənsə söhbət düşdü – əvvəlinə qulaq asdim, dalına fikir vermədim, çünki bir şeir yadına düşdü, o şeri mən tez-tez xatırlayıram, özü də yadına düşən kimi ətim ürpəşir, hətta boğazım quruyur, nəfəs ala bilmirəm, qarnımı sancı doğrayır. Və o şeir hər dəfə yadına düşəndə, xüsusən də tək olanda, heç cürə təkrar etməyə bilmirəm. Bir dəfə necə oldusa, bunu anama danışdım, o da dedi ki, yəqin mən çox həssas adamam, tez təsirə düşürəm, ona görə də bu cür şeirləri oxumaq mənim üçün hələ çox tezdir. Soruşdum ki, axı niyə? Niyəsini mənə başa salmadı, dedi: tezdi, vəssalam və nara-zılıqla başını buladı.

– Nə fikrə getmişən? – Kəmalə soruşdu.

– Heç, elə-bələ, – dedim. – Yadına bir şey düşmüşdü.

Elə baxdı ki, elə bil nə fikirləşdiyimi məndən də yaxşı bilirmiş,ancaq bir söz demədi. İntəhası, Əlinin dili açıldı. Mən elə hiss elə-mışdım ki, o, bu dəqiqə nə isə xoşagelməz bir söz deyəcək.

– Qorxusundan indi onun yadına heç nə düşməz. Fikri-zikri budur ki, axşam evə qayıdanda ata-anasına nə cavab verəcək.

Sataşır da mənə. Yaxşı ki, onun bu sözlərinə heç kim gülmədi, heç dodağı qaçan da olmadı. Sabir elə tərs-tərs onu süzdü ki, elə bildim bu saat vuracaq. Çünki onun nə vaxt dava eləmək istədiyini dəqiq bili-rəm, amma bu dəfə yanıldım. Yəqin Kəmaləyə görə özünü saxladı.

– Yaxşı, – Kəmalə dedi və ayağa qalxdı. – Getdik, yoxsa gecə-yəcən də evə gedib çatmariq.

Yola düzəldik. Yaman təəccüb qalmalı iş idi, heç biri dillənmirdi. Adətən, ikisi də Kəmaləni görən kimi, xoda düşürdülər, bir-birinə aman vermir, biri o birindən daha maraqlı danışmağa çalışır. Hələ bu nədi, vay odu ya lətifə danışmağa, ya da zarafat eləməyə başlayalar. Onda əhvalım tamam dəyişir, bilmirəm neynəyim, axı gərək güləsən, bu boyda adam lətifə söyləyir, amma, neynəyirəm, gülməyim gölmir. Kəmalə isə uğunub özündən gedir. Siftələr elə bilirdim, onlar gülməli danışa bilmirlər,ancaq Kəmalənin necə uğunub özündən getdiyini görəndən sonra bu qərara gəlmışəm ki, yəqin mənim humor hissim korlanıb.

Kəmalə də lal-dinməz yeriyirdi. Adətən, o, “Oyy, laləyə bax”, “Oyy, edelveys” – deyə qışqırardı, indi isə key kimiydi, heç qabağın-dan kərtənkələ qaçanda da qışqırmadı. Yəqin başdan xarab heyvan imiş, yoxsa, ayaq altına soxulmazdı. Sonra qabağımızdan bir neçə

kərtənkələ də qaçıdı. Belə şey ömrümdə görməmişəm. Bunlar istidən başlarını itiriblər, nədi?

— Yaman bürküdü, — Kəmalə dedi və dodaqlarını yaladı.

— Deməli, tufan qopacaq, — deyərək Sabir əlindəki siqareti kənara tulladı. O da dodaqlarını yaladı. — Kərtənkələlər özlərinə yer tapmırlar, quşlar da susub. Görərsiniz, axşama bərk tufan qopacaq.

Birdən-birə ətrafin necə dərin bir sükuta qərq olduğunu hiss elədim. Heç bircə xışlıtı da eşidilmirdi.

— Saat yarıma aşırımdayıq, — Sabir dedi. — Mən sizi ən kəsə yolla gətirmişəm. Düzdü, hər yerdə yoxuş olub, amma bundan kəsəsini tapa bilməzsən.

Sabirin yaxşı yaddaşı vardı. Bir dəfə gördü, bəs eləyir, ən qar-maqarışlıq yol yadından çıxmır. Elə Bakıda da səni hardan-hara desən: istəyir sirkə, istəyir kinoteatra, gözüyümulu aparar. Və ömründə havayı söz danışmaz. Buna görə onun xətrini çox istəyirəm. Həm də yalnız buna görə yox. Hayif ki, xasiyyəti çox tünddür. Bir şey olan kimi, dava-dalaş salır. Sınıfdə hamı ondan qorxur. Əlidən də qorxurlar, ancaq o qədər yox. Əli turnikdə Sabirdən üç dəfə çox dartsinsa da, dəxli yoxdur, dalaşanda Sabir onun əngini əzir. Çörək zavodunun həyətində tutaşmışdilar, bütün sinif tamaşaya yiğilmişdi.

Əli bizə 174 nömrəli məktəbdən gəlmişdi, çünkü bizim rayonda, məktəbimizin lap böyründə təzə mənzilə köcmüşdülər. O gələnəcən Sabir sınıfıdan güclü hesab olunurdu. Bir dəfə, bilmirəm nəyə görəsə, sözləri çəp gəldi, şərtləşdirilər ki, dərsdən sonra görüşsünlər və ya biri bəsdi deyənəcən, ya da qan çıxanacan vuruşsunlar. Sabir Əlinin burnunu əzdi. O da aşağı əyilib, cib dəsmalı ilə burnunun qanını silə-silə dedi ki, eybi yox, səniynən bir də görünüşərik. Qəfil Sabir qolunu qaldırıb var gücü ilə Əlinin təpəsinə bir yumruq ilişirdi! Axı bu cür qayda yox idi. Uşaqlar tökülüşüb onları aralasdırdılar. Sonra özləri barışdılardı, ancaq mən ovcumun içi kimi bilirəm ki, onların bir-birindən zəhləsi gedir və haçansa bir də dalaşacaqlar. Bircə mənnən işləri yoxdu, düzdü aradabır boynumun kökünə bir şapalaq çəkirlər, ancaq hər şey bununla da qurtarır. Çünkü mənnən dalaşmağı özlərinə siğışdırırlar. Əsas da ona görə ki, məni bədən tərbiyəsi dərsindən azad eləyiblər. Heç kəs azad eləməyib, bir bunu deyiblər ki, bədən tərbiyəsi dərsinə dördüncü siniflə bir yerdə gedim, çünkü öz sinfimizdə hamı məndən iki yaş böyükdür. Mən də o dərsə gedə bilmirəm. Axı, necə gedim, birinci

gün onlara bədən tərbiyəsi olanda, bizdə riyaziyyatdır. Bir də ona görə ki, eynək taxıram.

Sabirin niyə həmişə mənə qahmar çıxdığını özüm yaxşı bili-rəm, amma nə olsun, yenə mənim üçün xoşdur. Bir partada oturu-ruq. Hər dəfə yoxlama işi yazanda istəyir cəbrdən, ya tarixdən, ya da lap təbiətşünaslıqdan olsun – onun variantını da mən yazıram. Düzdü, siftə özümükünü, sonra onunkunu. İkişinə də vaxt çatır. Ona görə yox ki, mən yaxşı oxuyanam və ya çox çalışqanam, yox, sadəcə bizə verilən yoxlama işləri çox asan olur. Hətta bəzən buna tamam təəccüb edirəm.

Sabir dedisə, deməli, axşam yəqin ki, tufan qopacaq. Amma baxı-ram ki, göydə bircə bulud da yoxdur, göy üzü apaydındı. Gündüzlər yatan deyiləm, amma indi nədənsə yuxu məni basır. Deyəsən, elə o biri uşaqları da. Kəmalənin də, Əlinin də, Sabirin də gözlərindən yuxu töküür. Bircə aşırıma çatsayıdq, bircə bir maşına otursayıdq... bir saata evdəyik!

Külək əsməyə başlayan kimi, hava sərinləşdi. Həm də arxadan əsdiyinə görə bu andıra qalmış yoxusu qalxmaqdə yaman karımıza gəldi. Elə bil kimsə yüngülce kürəyimizdən qabağa itələyirdi. Ancaq uzun sürmədi bu. Beş-on dəqiqə keçmişdi ki, külək güclənməyə başladı. İndi o bizə, əksinə, mane olurdu, az qalırdı adamı apara. Ömrümdə belə şey görməmişdim. Lap kinolardakı kimi oldu. Onu demək istəyirəm ki, baxırsan ekranda gecədir,ancaq heç bir dəqiqə keçmir, səhər açılır. İndicə günün günortaçağıydı. Gün adamın təpə-sini yandırırdı, birdən qaranlıq çökdü. Göyə baxdım, ürəyim qopdu. Səmanı qara buludlar örtmüdü və buludlar o qədər aşağıdan ötüb-keçirdilər ki, əl uzatsan çatardı. Dördümüz də dayandıq, yerimək mümkün deyildi. Əvvəlcə bir-birimizdən yapışib durduq, sonra külək bizi aparmasın deyə, yerə çömbəlib böyürtkən kolundan yapışdıq. Tikanları əlimizə batsa da, kökü möhkəmdi. Kəmaləyə baxdım, qor-xudan bənizi ağappaq ağarmışdı. Mən də onun kimi, çünkü qorxur-dum külək birdən bizi aşağıdakı uçuruma atar. Çox uzaq deyildi, cığırdan uçuruma iyirmi metr ancaq olardı. Hava o qədər soyudu ki, dişimiz dişimizə dəydi. Mənə desəydi'lər ki, avqustun axırında bu cür soyuq olar, ömrümdə inanmazdım. Böyürtkən kolundan yapışa-raq bir-birimizə qisılmışdıq. Birdən altımızda yer tərpəndi, sanki burda yox, vaqonda kупедə oturmuşduq, qatar yola düşdü. Sonra yerin təkindən qəribə bir uğultu gəldi, boğuq, zəif bir uğultu. Dalınca qar

yağdı, heç yan-yörəmizə boylanmağa macal tapmamış hər tərəf ağappaq ağardı. Soyuqdan əməlli-başlı donmuşdum, ancaq bunu heç kəsə bildirmədim. O biri uşaqlar kimi mən də bir şortı – qısa şalvar, bir köynək geymişdim. Çantada isti paltar adına heç nə yox idi. Nə qədər vaxt keçdi, bilmədim. Sabir başını yerdən qaldıranda hələ də qar yağırdı. O, ayaq üstə durmadı, yoxsa külək aparardı, elə çömbəltmə də gücnən dayanmışdı.

– Mən gedim, – dedi, – daldalanmağa bir yer tapmaq lazımdı, yoxsa burda təmiz donarıq, qabaqdan gecə gəlir.

– Heç nə lazım deyil, – Əli dedi. – Görmürsən nə həngamədi? Uçuruma-zada düşərsən, onda vay halına. Yəqin dalımızca gələn olacaq.

– Bu havada bura heç kim gələ bilməz. Siz məni burda gözləyin. Özü də heç yana tərpənməyin. – Sonra geriyə dönüb kollardan tut-a-tuta qabağa getdi.

Cox ürəyimdən keçdi ki, mən də durub onunla gedim, ömrümüzə heç nəyi bu qədər arzulamamışdım, ancaq əlimi böyürtkən kolundan bir anlığa çəkən kimi, məni elə vahimə basdı ki, o dəqiqə koldan ikiəlli yapışdım.

– Sabir, – Əli var gücü ilə qışkırdı. – Sabir!

Ancaq o, cəmisi on metr bizdən aralıda olsa da, eşitmədi.

– Mən də səninlə gedirəm, gözlə!

Bilirdim ki, bu saat mən də durub onlarla getsəm, bu uşaqlar hər şeyi mənə bağışlayardılar və bir də heç vaxt mənə yuxarıdan aşağı baxmazdılar, ancaq böyürtkən kolundan əlimi heç cürə çəkə bilmirdim.

Kəmaləynən bir-birimizə qıslımışdıq, daha oturmağa da qorxurdıq, ona görə də çantaları yerə atıb üstünə uzanmışdıq, ancaq yenə də soyuq idi, yenə də üzüyürdük. Birdən Kəmalə ağladı, siftə elə bildim yanaqlarında qar əriyib, sonra gördüm için-için hicqrır. Ona yazığım gəldi, amma çəşib qalmışdım, bilmirdim necə ovundurum onu.

– Qorxma, – dedim. – İndi görərsən, hər şey yaxşı qurtaracaq. Bu andıra qalmış külək də indi kəsər.

– Yəqin onlar azdilar, – dedi və bərkdən hönkürməyə başladı.

– Belə yerdə adam azmaz, – dedim. – Sol tərəf dağdı, istəsən də ora çıxa bilməzsən, sağ tərəf uçurum. – Uçurum yadıma düşəndə boğazım qurudu.

Bundan sonra nə o dindi, nə də mən. Sadəcə, yerdə uzanıb, donmağımızı gözləyirdik.

Deyəsən, mürgüləmişdim, çünkü Sabir ciynimdən yapışib məni qaldıranda, çəşib qaldım, bilmədim hardayam.

– Budu ey, bu yaxında, – o, qulağıma qışqırdı, – bir qaya çatdağı var, birtəhər hamımız ora sığışarıq! Dalımcı gəlin!

– Bəs Əli hani? – Kəmalə soruşdu.

– Ordadır, gözləyir ki, biz o yeri itirmeyək. Təsadüfən tapdıq. Elə yerdədir ki, heç bilinmir. Çantalarınızı götürün. Əlininkini mən apararam.

Kol-kosdan tutu-tutu sürüşkən yoxuşa üzüyuxarı qalxırdıq, tutmağa bir şey tapmayanda, gerçəkcə dizin-dizin sürüñürdük. Mənə elə gəldi ki, Sabir o yeri itirib və bu yol heç vaxt qurtarmayacaq, düz aşırıma qədər elə-beləcə dizin-dizin, sürüñə-sürüñə gedəcəyik.

Birdən Əlini gördüm, divar kimi, sıldırıım bir qayanın dibində durmuşdu və o qaya ortasından çatlamışdı.

– Gəlib çıxdıq, – Sabir dedi.

– Bəs tapdiğiniz yer hani? – Kəmalə soruşdu.

– Budu ha! – Əli qayadakı ensiz çatı göstərdi. – Girin görək. İstəyirsiniz qabaqcə mən girim. Gəlin, gəlin, hələ yer çoxdur, hamiya çatar.

Sabir olmasa, neyləyərdik? Düzdü, bu yarıq çox ensiz və çox narahat yer idi, oturmağa da yer yox idi, kürəyimiz bir divarına, burnumuz da o biri divarına dırənmiş halda yan-yana ayaq üstə güclə dayanmışdıq, ancaq bayırdakı kimi soyuq deyildi, hətta mən deyərdim ki, istiydi, başlıcası, o andıra qalmış külək buranı tutmurdu. Və bu yarıqda havadan torpaq ətri gəlirdi, özü də adı torpaq yox, nəm torpaq ətri. Torpağın ancaq onu ağac əkmək üçün qaziyanda belə ətri olur və mən bu ətri çox sevirəm. Hər yaz uşaqlar məktəbin həyətində ağac əkəndə o yadıma düşür. Qəribədir, bəs burda bu iy hardan gəlir.

– Yatırsan, Kəmalə? – Sabir soruşdu.

– Yox.

– Bəs onda niyə dinmirsən?

– Fikirləşirəm, – Kəmalə dedi. – Fənərimiz ola-ola niyə belə qaranlıqda qalmışıq?

Qaranlıqda qalmaq min dəfə yaxşıdı. Tutaq ki, fənərin işığını da yuxarı, ya irəliyə tuşladın, diş-diş qaya divarlarından savayı nə tapa-qaqsan burda. Bayıra tərəf yönəltidik – külək qarı dördnala çapırkı,

sağ tərəfdə qatı qaranlıq, deyəsən, bu çatdağın lap dərinliklərinə qədər işləyir.

— Görən, irəli getsək, nə olar? — Əli dedi.

Nahaq yerə dedi bunu, dərhal dalağım sancdı.

— Bilmək isteyirsən, get bax, — Sabir dedi. — Ancaq tələsmə,ayağının altına baxa-baxa yeri, gözlə, çalaya-zada düşərsən. Belə dur, yol ver görüm. — Sonuncu söz mənə aid idi.

Mən ona necə yol verə bilərəm? Yenə dovşan boyda, toyuq boyda olsaydı, təhri vardı, axı o nə ondandı, nə də bundan. Tutaq ki, birtəhər mənim böyrümdən sivişib keçə bildi. Bəs sonra? Kəmalənin yanından necə keçəcəydi? O da ki, maşallah, iki mən boyda.

— Gəlin, üçümüz də bir dəqiqəliyə bayira çıxaq, — Sabir dedi, — sonra birinci mən girim. Əlinin dalınca gedim. Bəlkə bu yarıq irəlidə genişlənir, yoxsa, sabaha kimi ayaq üstə dayanmalı olacağıq.

— Əli getdi də, — mən dedim, — bir şey olsa, gəlib deyəcək.

— Yaxşısı budur, sən mumla. — Sabir üstümə çəmkirdi. — Qızından deyəsən? Bayaqdan dilin batmışdı, indi başlamışan cükküldəməyə.

Bilir ki, Kəmalə eşidir, amma vecinə deyil, bəlkə də qəsdən məni onun yanında təhqir eləyir.

— Mən heç yana çıxan deyiləm, — Kəmalə dedi, — yəqin təmiz sətəlcəm olmuşam.

— Dədim ki, bircə dəqiqəliyə, — Sabir burnunun altında mızıldandı. O, Kəmalə ilə həmişə belə nəzakətlə davranır. Ondan başqa heç kəsnən. Həmişə də Kəmalənin yanında özünü oda-közə vurur. Ən axmaq adam da başa düşər ki, Sabir ona vurulub. — Bundan bir az geniş yer tapsayıq. Ayaq üstə çox dayana bilməyəcəyik.

— Olsa, Əli tapar, — Kəmalə ötkəmliliklə dedi.

— Hə, hə, elədi, Əli tapar, — Sabir yenə mizildəndi.

Əlimin içi kimi bilirdim ki, Sabir innən belə on gün də burada beləcə ayaq üstə dayanmağa razı olar, təki Əli onsuz heç nə tapmasın.

Birdən hiss elədim ki, Sabir ayağımdan yapışdı.

Deməli, o qərara gəlib ki, ayaqlarımın arasından sivişib keçə bilər. Yəqin gümüş əsgər heykəlcisi kimi, yanı üstə yerə tirlənib. Yavaş-yavaş irəli dürtülür, mən də dinib eləmirəm, nə olar, mənə nə ziyanı. Ancaq görüm Kəmalə də susacaqmı? Axı məndən sonra o gəlir, deyib-eləməmiş bu qaranlıqda onun ayaqları arasından necə sivişib keçə bilər? Bir hadisədən sonra mən qızlarnan çox ehtiyatlı dolanıram. Bir dəfə Vasif dayının qızı Məryomlə bir yerdə dərsdən

evə qayıdırıq. Evləri bizimkinə yaxındı. Yolboyu ordan-burdan söhbət eləyirdik. Birdən ona bir fokus göstərmək istədim, o fokus hamının xoşuna gəlir və düzdü, siftə bir balaca qorxurlar, amma sonra özlərinə də ləzzət eləyir. Hə, deməli, Məryəmnən söhbət eləyə-eləyə evə qayıdırıq. O məndən üç yaş böyükdür, özü də çox şumal, canlı-cəsədli qızdır. İlboyu işi-gücü Azneft meydanındaki tennis kortunda tennis oynamaqdır. Mən də getmək istəyirdim ora, ancaq uzağı pis gördüyümə görə götürmədilər. Üzgülük isteyir-sən, buyur, deyirlər. Kərimov Vaqifgilin qapılarına çatdıq, bu həyətdə çox yaman bir it var. Hamı da ondan qorxur, hətta o həyətdə doğulub böyükən Vaqif Kərimovun özü də. Ora yaxınlaşanda Məryəm səkidən düşüb, yolun kənarı ilə getməyə başladı. Onu yarımcı addım qabağa buraxdım və fokusu işlətdim. Çox sadə şeydi: it kimi zingildəyə-zingildəyə yanındakı adamin ayağından yapışırsan. O da gerçəkdən elə bilir ki, it düşüb üstünə. Məryəmdən əvvəl bu fokusu on adama göstəmişdim, onu da doyunca gülmüşdü. Ancaq bilsəydim ki, on birinci bu cür pis qurtaracaq, elə onuncuda da qalardım, on birinciye keçməzdəm. Var gücümə zingildəyə-zingildəyə barmaqlarımın ucuynan Məryəmin baldırından yapışdım. Qızdan bir qışqırıq çıxdı ki, gəl görəsən. Sonra da başladı küçənin ortasında hönkür-hönkür ağlamağa. Bu da sənə fokus! Yaxşı ki, onda Vaqifin anası qapıya çıxmışdı, bizi gördü, gəlib Məryəmi evə apardı. Yoxsa, təmiz pərt olmuşdum. O gündən Məryəmnən danışmırıq. Əvvəllər mən salam verirdim, gördüm almir, ona görə indi mən də vermirəm. İstəmir, heç istəməsin, mənə nə.

Sabir ayaqlarımın arasından təzəcə sıvişib keçmişdi ki, Əlinin səsini eşitdik. Əvvəlcə soruşdu ki, onu eşidirikmi, biz də hamımız bir ağızdan qışqırdıq: "Yaxşı eşidirik". Onda o bizi yanına səslədi, dedi ki, çox rahat bir mağara tapıb. Dalınca da əlavə elədi ki, arxayın ola bilərik, yolda heç bir çala-zad yoxdur, hər yeri yaxşı-yaxşı yoxlayıb. Kəmalə qabağa düşdü, onun dalınca Sabir, ən axırdı isə mən yola düzəldik. Yazığım gəlirdi Sabirə, bu mağaranı gərək o tapayıdı. Yaman ədalətsiz iş oldu. Zarafat deyil, o bizim hamımızı, demək olar ki, ölümdən qurtardı. İndi budur, mağaranı özgəsi tapıb. Niyə? Ona görə ki, Sabir bəlkə də alicənab, qayğıkeş adam olduğu üçün yarığa girəndə Kəmaləynən məni irəli buraxdı.

Bayaq Əli bizi səsləyəndə elə bildik, hardasa lap yaxındadı, heç demə çox uzaq imiş, xeyli yol getməli olduq. Əli bizi mağaranın

girəcəyində gözləyirdi. Mağaraya girdik, sonra mən geri dönüb gəl-diyyimiz yola işıq saldım. Elə bayırdan göründüyü kimiymi: divarları diş-diş olan ensiz bir yarıq. Ömrümdə birinci dəfəydi mağaraya düşmüştüm, ancaq qəti deyə bilərəm ki, bu mağara çox böyük mağaraydı. Piçiltiyan danışanda belə, dərhal əks-səda verirdi.

Coxdan mağara görməyin arzusundaydım, həmişə də belə fikirləşirdim ki, ondan maraqlı şey ola bilməz. Tom Soyerin Bekki Teçerlə mağarada azdılqları yeri dönə-dönə oxumuşam. Sayrus Smitin, onun dostlarının başına gələnləri hələ demirəm. İndi özüm mağaraya düşmüşəm, ümidiyim alt-üst olub, heç demə o qədər də maraqlı deyilmiş. Dörd tərəf çılpaq divar və bir də qatı qaranlıq. Dördümüz də fənərlərin işığını daş döşəməyə salıb divardan tuta-tuta qabağa gedirdik. Birdən işığı yuxarı tuşladım, tavandan uzunsov ağ buz sırası sallanırdı. Nədənsə, buna yaman sevindim.

– Stalaktit, – deyə qışqırıb, tavanı göstərdim. – Bəlkə də stalaqmıttdır. Nə qədər eləyirəm, yadımda saxlaya bilmirəm ki, bunların hansı stalaktitdir, hansı stalaqmit. Yadımdadır ki, ikisi də təqribən eyni şeydir: özü də əgər biri yuxarıdan üzüsağı sallanırsa, eynilə o cür başqa birisi də hökmən aşağıdan üzüyuxarı, ona sarı qalxmalıdır. İntəhası hansının stalaktit, hansının stalaqmit olduğunu unutmuşam.

– Hökmən deyirsən? – Sabir tərs-tərs mənə baxdı. – Elədirsə, bəs onda o biri, o aşağıdan yuxarı qalxan hanı?

– Nə bilim, – dedim, – yəqin kimsə tapdayıb əzib onu.

– Bəs onda əziyi hanı?

– Hardan bilim, yəqin özləriyinən aparıblar.

– Bu dar deşikdən deyirsən?

– Onda görünür, burdan başqa çıkış yolu da var.

– Gözlə, boğazında qalar. – Sabir yenə üstümə çəmkirdi. – Gör-mürsən bura necə istidi? Başqa yol olsayıdı, indi biz burda soyuqdan donmuşduq. Yoxsa bayırdakılar yadından çıxıb?! Sən bunları hardan bilirsən, nədi onun adı...

– Stalaktit və stalaqmit.

– Hə, onları deyirəm.

İşə düşmədik, deyən gərək, nəyinə lazım idi bu sırsıra sənin? Bilmirsən, Kəmalənin yanında Sabir bir şeyi bilməyəndə tamam özündən çıxır.

– Sən özün də bilirsən də, – dedim, – yəqin yadından çıxıb. Coğrafiyadan keçmişik.

– Coğrafiyadan? – Əli irişdi. – Baa, coğrafiyanı o əzbər bilir. Nəyi soruşsan, gözüyümulu danışar.

Sabir də irişdi, çünkü yaxşı biliirdi ki, bu söhbətdən Kəmalə heç nə başa düşmür, axı o bizim məktəbdə oxumur.

– Mən bilən biz onları kimyadan keçmişik, – Sabir dedi.

– Əhsən sənə, boş-boş şeylər yaxşı yadında qalır. Kəmalə, sən nə deyə bilərsən bu barədə?

– Mən heç nə bilmirəm. – Kəmalə yaman dilxor idi. – Mənim yuxum gəlir.

– Bir az da döz, – Sabir dedi. – Biz... – O, sözünün dalını gətirməyə macal tapmadı, çünkü həmin anda Kəmalə elə qışqırdı ki, elə bil ətinə kəsdilər.

Hövlnak Əliynən mənə sarı atıldı, biz onda yanaşı durmuşduq və bərk-bərk bizə qıṣıldı. Tir-tir əsirdi. Hətta ciğirdə donanda titrədiyindən də möhkəm. Siftə elə bildim, qaranlıqda ayağını iti daş-zad parçalayıb. Məncə, uşaqlar da elə bu fikirdəyidilər. Soruşuruq, nə olub, dinmir ki, dinmir. İndi titrəmək nədir, bütün bədəni uçum-uçum üçunurdu. Qaranlıqda sıfətini görməsək də, dişlərinin necə şaqqılıtınan bir-birinə dəyidiyini eşidirdik. Sonra bu şaqqılıt bir anlığa kəsildi və kimsə onu boğurmuş kimi, gücənə-güçənə dedi:

– Orda skelet gizlənib! – Barmağını uzatsa da, üzünü o tərəfə çevirməyə qorxurdu. – Mənə baxırdı.

Yaman qorxdum. Düzdü e, ağlım kəsirdi ki, heç bir skelet adama baxa bilməz, mağarada gizlənməyi ondan betər. Bilirdim ki, Kəmaləni qara basıb, ancaq dəxli yoxdur, məni elə vahimə basdı ki, söznən deyiləsi deyil. Yerimdə qurumuşdum. Hiss eləyirdim ki, əl-ayağım soyuyur. Məncə Əli də qorxdu, danışığından hiss elədim.

– Sənə elə görünüb. Düz sözümdü, yəqin səni qara basıb, – desə də, özünün dili topuq vururdu.

Bircə Sabir qorxmadi. Heç gözünü də qırpmadı.

– İndi baxarıq. Görək bu nə skeletdi səni qorxudub. – Sabir fənərin işığını Kəmalənin göstərdiyi səmtə tuşladı.

O saat üçümüz də – Kəmalə, mən və bir də Əli var gücümüzə bağlırdıq. Doğrudur, sonralar Əli deyirdi guya o bağırıb eləmədi, ancaq onun qorxudan necə zarlığıni hamımız eştidik. Öz qulağının eşitdim: siftə möhkəm qışqırdı, sonra dili dolaşa-dolaşa “ay ana” dedi. Adam gərək sözün düzünü deyə, hamidan bərk bağıran mən özüm oldum. Və o andaca harasa, burdan lap uzağa qaçmaq istədim,

qaçacaqdım da, ancaq hara baxdımsa zil qaranlıq idi, mən də ki qaranlıqdan yaman qorxuram, ona görə dayandım, heç yana qaça bilmədim. Ona görə qışqırdıq ki, skeleti biz də gördük, o da bizə baxıb gülümsünürdü.

— Ay sizə nə deyim, — Sabir dedi, — adam da skeletdən qorxar? Gəlin, gəlin bura. Qorxmayın. Baxın, bunun əynində nə isə hərbi forma var.

İstər-istəməz yaxına gəldik, üçümüz də işığı skeletin üstünə saldıq. Yerdə oturub, kürəyini divara söykəmişdi, sən demə bayaq biz onun ancaq kəlləsini görmüşük, çünki yaxınlashandan sonra baxıb gördük ki, bu skeletin əynində nə isə ciyini paqonlu kombinezona oxşar bir paltar var. Qollarından aq əl sümükləri sallanırdı. Yan-yörəyə işiq saldıq, bura məncə emalatxanaya oxşar bir yer idi. Divarlarda stellajlar düzəldilmişdi, döşəmədə isə cürbəcür yesiklər düzülmüşdü. Bütün yesiklərin üstündə başa düşmədiyimiz bir dildə müxtəlif yazılar vardı. Məktəbdə biz ingiliscə keçirik. Kəmalə fransızca. Ancaq heç birimiz bu yazılarından heç nə başa düşmədik. Tək-tük tanış sözlər vardı: “maschine” və “motor” kimi. Bu cür sözlərsə bütün dillərdə eynidir. Sonra Əli bir tanış söz də tapdı, onu skeletdən bir neçə addım aralı, divardan asılmış iri bir şkafın qapısına yazmışdır “Havarieschrank”. Əli dedi ki, bu qəza avadanlığı şkafıdır. Belə şeyləri o yaxşı bilir, çünki atası taksomotor parkında baş mühəndis işləyir. Şkafı açdıq, içində heç bir qəza avadanlığı-zadı yox idi. Bir neçə gözdən ibarət idi, demək olar ki, hamısı da bomboş. Yalnız lap aşağıdakı gözdən karton şam qutuları tapdıq. Həmin göz bu cür karton qutularla doluydu. Hamısının da üstünə “100 Kerze” yazılmışdı: “Kerz”in şam demək olduğunu dərhal başa düşdük. Qutular beş-beş, on-on bir-birinə yapışmışdı, amma içindəki şamlara bundan ele bir xətər dəyməmişdi, çox yaxşı yanır-dılar. Şkafın başqa bir gözündən on-on beş konserv qutusu tapdım. Onların üstünə başa düşmədiyimiz dildə yazılmış yarıqlar yapışdırılmışdı, ancaq balıq konservləri olduğuna şübhə yox idi. Çünki hərəsinin üstünə bir balığın şəkli çəkilmişdi. Hamısı xarab olmuşdu, həm üst, həm də alt qapaqların kənarları dombalmışdı. Karton qutuların birini açdıq, içindəki şamların hamısını birdən yandırıq və demək olar ki, mağaranın hər yeri əməlli-başlı işıqlandı.

Şkafdan sonra gözümüzə sataşan ilk şey yenə skelet oldu. Özü də bu dəfə üçü birdən. Onları görən kimi yazıların hansı dildə

olduğunu başa düşdüm. Elə əvvəldən də bu, ürəyimə dammişdi, ancaq skeletləri görəndən sonra tamam əmin oldum. Üçünün də geyimi əvvəlki skeletdən fərqli idi: qolları yazılı, qara rəngli köynək geyinmişdilər. Hər birinin önündə yero bir avtomat düşüb qalmışdı. Sən demə, elə kombinezonlu skeletin də önündə bir avtomat var imiş, biz görməmişik. İndi bize hər şey aydın oldu, deməli, bu üçü, yəni esesçilər o biri kombinezonlu ilə atışırlarmış və hamısı da yerindəcə ölüb.

Əli dedi ki, yəqin kombinezonlu bizim kəşfiyyatçıymış, yoxsa nəyə görə esesçilərlə atışmalıymış. Mən özüm Əlidən də qabaq bu fikirdəydim, sonra fikirləşdim ki, bunu sübut eləmək çətin olacaq, axı o vaxtdan nə az, nə çox, düz otuz il vaxt keçib. Çox ürəyimdən keçirdi ki, onların ciblərini yoxlayım, görüm sənədləri qalmayıb üstlərində, amma skeletə toxunmağa cəsarətim çatmırıdı.

– Hayif ki, sənədləri-zadı qalmayıb, yoxsa kim olduqlarını öyrənə bilərdik, – mən bunu qəsdən Kəmaləyə bərkədən dedim ki, Sabir də eşitsin.

– Nədi, yoxsa sən almanca da bilirsən? – O, istehza ilə soruşşa da, skeletə yaxınlaşdı, əyilib əlini kombinezonun döş cibinə soxdu və ordan üzünə səliqə ilə sellofan çəkilmiş bir vəsiqə çıxartdı. Adı dərhal oxuya bildim. “Kurt Ştimmer” və onun leytenant olduğunu da başa düşdüm, ancaq “Panzergruppen” sözünün nə demək olduğunu heç cür anlamadım. Vəsiqədəki fotosəkildə güllerüz bir sıfət düz adamin üzünə baxırdı, gülməsə də, hiss eləyirdin ki, gülmək istəyir. Şəkil başıaçıq çəkdirilmişdi, əynində ciyni paqonlu və sinəsi ordenli kitel vardi. Ordenlərdən biri – xaç ordeni isə düz ortada, çənəsindən bir az aşağıda lentdən asılmışdı. Bütün bunlardan – fotodan da, yazıldan da yuxarıda şahindimi, çalağandımı, bilmirəm, caynağında svastika tutmuşdu. Mən hələ də vəsiqəyə baxırdım. Sabir avtomati yerdən götürdü. Lüləsini mağaranın uzaq qaranlıq küncünə tuşlayıb tətiyi çəkdi. Avtomatin içindən nə isə yavaşça xırıldadı. Amma açılmağına açılmadı. Kəmaləynən Əli yanına gəldi və mən vəsiqəni onlara göstərdim. Bir yerdə dayanıb, nədənsə söhbət eləyirdik, – indiyə kimi də yadına sala bilmirəm, çünki o vaxt qəfil açılan avtomat qatarının səsindən qulaqlarımız batdı. Ağlıma gətməzdəm ki, avtomat atəşinin səsi bu qədər gur çıxarmış, lap qulaqlarımız cingildədi. Elə bildim məni qara basır, sonra məlum oldu ki, gerçəkmış, güllələr doğrudan da lap yanımızdan ötüşüb, çünki

Sabir yazıq esesçilərin birinin öündən götürdüyü avtomatın hara tuşlandığına heç fikir də verməyib. Elə bılıb ki, bu da açılmayacaq. Dərhal yanımıza qaçıdı, əlini sürtə-sürtə bir-bir hamımızı yoxladı və heç cür inana bilmirdi ki, hər şey öz qaydasındadır, heç kimi yaralayıb eləməyib. Sabiri ömrümdə bu qədər dilxor görməmişdim. Biz heç qorxmadiq da. Axı, bilmirdik ki, avtomatın lüləsi bizə tərəfdır, hər şey yaxşı qurtarandan sonra isə niyə qorxasan.

— İndi bir yer düzəldib yatarıq, — Sabir Kəmaləyə dedi. — İntəhası, altımıza salmağa bir şey lazımdı. Heç olmasa taxtadan-zaddan.

Amma onu da deyim ki, Kəmalə skeleti görəndən bəri “yuxu” sözünü bir dəfə də dilinə gətirməmişdi.

Rənginə görə, onu dərhal görə bilməmişdik. Zirehli avtomobili deyirəm. Bu maşına elə rəng çekmişdilər ki, mağara divarlarından heç cür seçilmirdi. Yalnız yan tərəfindəki svastika zil qara rəng-dəydi, elə ona görə, onu görə bildik. Mağaranın o başına, gəldiyimiz yarığın yanına qayıtməq, bütün bu skeletlərdən, lazımsız yerə qəfil açılan avtomatlardan uzaq olmaq istəyirdik, onda gördük Kəmalə dedi, bu tankdır. Bəlkə heç zirehli avtomobil də deyildi, zirehli amfibiya-zad idi, ancaq tank olmadığına şübhəm yox idi. Dörd tərəfinə fırlanıb, hər yerini ətraflı gözdən keçirdik. Yaman yekəydi, birmərtəbəli ev boyda, bir pəncərələri çatışmirdi, tirtillərin üstə dayanmışdı, hər tərəfdən kip bağlıydı, bircə ön tərəfdəki deşikdən və yanlarından pulemyot lülələrinin ucları görsənirdi. Birdən-birə bu cür zirehli avtomobil tapmağımıza məəttəl qalmışdıq. Dərhal başa düşdüm ki, bəxtimiz yaman gətirib. Hələ də yerimdə dayanıb, gözlərimi ondan çəkə bilmirdim, ancaq Sabir o vaxtacan qabaq qapını axtarıb tapdı və açdı. Əlini onun dəstəyinə güclə çatdırdı, sonra onu özünə sarı dartdı və qapı dərhal açıldı. Kəmaləynən Əli tələsik onun yanına qaçıdlar. Mən isə heç cür anlaya bilmirəm ki, niyə gözümü bu avtomobilə zilləmişəm, niyə ondan ayrıla bilmirəm. Məndə bəzən belə şeylər olur, qəribə bir şey görəndə onun qəribəliyinin nədə olduğunu heç cür dərk edə bilmirəm. Hiss eləməyinə, hiss eləyirəm, amma başa düşə bilmirəm.

Sonra bu fikirlərdən vaz keçdim və uşaqların yanına getdim. Girişin aşağı qıraqından tutub, pilləkənlərlə yuxarı dırmaşdım. Ora həm çox qaranlıq idi, həm də dar. Sabir Əliyə dedi ki, gedib şam gətirsin. Əli durmuşdu ki, getsin, birdən dayandı. Dedi ki, Sabirə şam lazımdırsa, gedib özü gətirsin. Dedim, indi dava düşəcək, amma

yaxşı qurtardı. Əvvəlcə Sabir dinmədi, sonra acıqlı-acıqlı dedi ki, o, Əlidən yox, məndən xahiş eləyir. O dəqiqə aşağı düşüb qəza şkafına sarı yollandı. Hərçənd, o skeletlərin yanından keçmək heç ürəyimdən deyildi.

Şamları yandırıb dörd yanımıza sancıq. İçəridəki pulemyotları, bir də ön tərəfdə pəncərə əvəzinə çox ensiz deşiyi nəzərə almasaq, burda hər şey “MAZ” kimi iri yük avtomobilərinin kabinəsini xatırladırdı. Eyni yumşaq oturacaqlar, sürəti dəyişmək üçün döşəmədə qoyulan eyni pedallar və linqlər. Əli sürücünün yerində oturub, açarı axtarmağa başladı. O, maşın sürməyi bilir, atası öyrədib, hətta şəhərdən kənara çıxanda – çımrılıyə-zada gedəndə, özü yanında oturub sükanı verir ona. Biz də axtarmağa başladıq, birdən gözüm qabaq panelin üstündəki bir fotosəkilə sataşdı. Bir evin, çox güman ki, bağ evinin eyvanında qısaqol köynəkli bir kişinənə əyninə sarafan geymiş bir qadın durmuşdu, ortalarında da balaca bir qız uşağı. İkisi də bu uşağın əlindən tutmuşdu. Üçü də gülümşəyirdi. Kişini dərhal tanıdım, vəsiqədə şəkli olan adamdı. Açıarı tapdıq, sağ tərəfdə, sükanın lap altındaydı. Əli açardan yapışdı, ancaq onu burma-mışdan qabaq dedi ki, motor çətin xoda düşər, çünki akkumulyator çoxdan yatıb. Belə şeylərdən onun yaxşı başı çıxır. Kəmalə o dəqiqə ciyinimdən yapışdı, mən də elə bildim motor işə düşəcək. Kabinetdə hər şey öz yerindəydi və o qədər səliqə-sahmandaydı ki, deyirdin, sürücü indicə bir dəqiqəliyə bayırə çıxıb, heç açarı da üstündən götürməyib. Əli açarı bir neçə dəfə burdu, ancaq özü dediyi kimi, bundan bir şey çıxmadı. Birdən bu zirehli avtomobilin niyə mənə bu qədər qəribə gəldiyinin səbəbini başa düşdüm. Onun hər yeri həm bayırdan, həm də içəridən tərtəmiz idi, bircə toz da tap-mazdın, elə bil bir saat bundan əvvəl əsgİ ilə silib-təmizləmişdilər. Yadıma düşdü ki, biz bu mağaranın heç yerində toz basmış yerə rast gəlmədik. Və fikirləşdim: yəqin ona görə bura toz düşmür ki, mağara dörd tərəfdən qapalıdır, biz gəldiyimiz yarıqdan isə bura çətin toz düşə. Çünki o həm hədsiz dərəcədə ensiz və uzundur, həm də əyri-üyürü.

İstər-istəməz kabinetdə oturmaqdən bezdik, keçdik arxa hissəyə. Burda oturmaq üçün bir neçə skamya qurulmuşdu və hər yan divarda iki pulemyot var idi. Həm skamyaların üstünə, həm də ortalarına səliqəylə taxta yesiklər yiğilmişdi, pomidor, qarpız yesikləri kimi. Hamımızı maraq bürüdü: görən bunların içində nə var. Əli dedi:

yəqin ki, döyüş sursatı. Sabir isə o vaxtacan yeşiklərin birinə yaxınlaşış üst tərəfdən bir barmaqlığı qopardı. Onun altından kağız çıxdı, şey bükəmək üçün işlədilən sarı kağız. Taxta barmaqlıların bir neçəsini də qopardı, onlar çox asan qopurdu. Hərəsinin hər başına iki xirdaca mix vurulmuşdu. Sonra o kağızı cirdi. Yeşik pul bağlıları ilə doluydu. Hamısı sovet pulu olsa da, ömrümüzda belə pul görməmişdim. Bir-iki bağlı götürüb şam işığında baxdıq; qırmızı rəngli kağızların bir qisminin üstünə həm rəqəmlə, həm də sözlə “otuz manat”, bir qisminə isə “yüz” yazılmışdı. Sabir dedi: bunlar köhnə puldur və indi heç nəyə gərək deyil, amma bunları tapmağımız çox yaxşı oldu, yatanda altımıza döşəyərik, çantaları isə başaltı eliyərik, daş kimi cilpaq qayanın üstə uzanmaqdan bu yaxşıdır. O biri yeşikləri də açmağa başladıq, gördük ki, çoxundakı xarici puldu. Bəzilərinə ingiliscə “funt-sterlinq” və ya “dollar”, bəzilərinə isə, güman ki, almanca “reyxsmarka” yazılmışdı. Və hamısının da üstündə cürbəcür rəqəmlər – iyirmi, əlli, yüz var idi. Özü də hər pulu – manatı, dölları, funt-sterlinqi və ya reyxsmarkanı ayrı-ayrı yeşiklərə yiğmişdilər. Sabir dedi ki, yəqin bu pullar da köhnəlib. Tarixlərinə baxdıq. Ən gec buraxılımı 1935 və 1937-ci ilə aid idi, amma üstündə 1901, hətta 1899-cu il yazınlara da rast gəldik. Dalbadal bir neçə yeşik də açdıq və içindəki pulları pəncərə əvəzinə qoyulan ensiz deşikdən çölə tulladıq. Altımıza sərməyə kifayət qədər pul götürəndən sonra zirehli avtomobili tərk etməyə hazırlaşdıq ki, birdən mən açığım yeşikdən pul əvəzinə hər biri ərgin pendir və marqarin bükümü boyda olan sarı ağır plitkalar çıxdı. Hər birinin üstünə bir rəqəm basılmışdı. O saat bildik ki, bu qızıldır. Sabir dedi ki, avtomobildən də qiymətli tapıntıdır və bu tapıntıya görə, hamımızı “Artek”ə göndərər, mükafatlandırma da bilərlər.

Ona görə də bütün yeşikləri açdıq, ancaq üçündən qızıl çıxdı, qalanları pul yeşikləriydi.

Avtomobildən azca aralı özümüzə yer saldıq. Pul bağlılarını hər kəs öz boyuna görə, ikiqat yerə düzdü, çantalarımızı da başaltımıza qoyduq. Əvvəlcə, onların içindəki bərk şeylərin hamısını – fotoaparatlari, mineral kolleksiyaları, qalan yeməkləri çıxartdıq. Kəmalə qolundakı saata baxıb, gecə saat on ikinin yarısı olduğunu desə də, heç kəsin yuxusu gəlmirdi. Mağarada bir qədər də veylləndik, hamımız şirin xəyallara dalmışdıq: camaat bizim bu kəşfimizdən xəbər tutanda gör nə həngamə qopacaq! Mağaranı ələk-vələk elədik – bir

yerdə, anbarda divardan bir qapı açılmışdı, ordan içəri girdik, heç demə bura tualet imiş, elə həmin otaqda sement novçadan su axırdı, bu su divardakı deşikdən töküldü, göz yaşı kimi dumdur və bum-buz. Yəqin bu ya yeraltı bulaq idi, ya da sisqa və kim isə döşəməni oyub onun üçün sementdən novça düzəltmişdi: uzunluğu beş metr olardı, novça qurtardığı yerdə su şırıltıyla enli bir çalaya töküldü. O çalaya işıq saldıq, ancaq dibini görə bilmədik.

Yerimizə uzandıq, “döşəyimiz” yumşaq olmasa da, o qədər bərk də deyildi. Sabir Kəmalədən saatı alıb öz yanına qoydu, dedi, səhər tez oyanıb hamımızı durğuzacaq. Belə qərara gəldik ki, sabah hava yaxşı olsa, ikimiz evə gedər, ikimiz mağarada qalıb keşik çəkərik. Məncə, kimin burda qalacağını bilmək hamının ürəyindən keçirdi, ancaq nədənsə bu barədə heç kim heç nə soruşmadı. Yəqin ki, Sabir Əliylə məni burda saxlayıb, özü Kəmaləylə qəsəbəyə gedəcəkdir. Bir tərəfdən bu çox yaxşı olardı, çünki birdən-birə anamla üz-üzə gəlməkdən qorxurdum, amma Kəmaləynən Sabir ona hər şeyi danişandan sonra o qədər də qorxusu olmazdı, o biri tərəfdən də onu sakitləşdirməkdən ötrü istəyirdim, mümkün qədər evə tez çatırm. Yəqin deyəcəksiniz belə şey olmaz, bir adam eyni vaxtda iki şeyi birdən istəyə bilməz, ancaq belə şeylər məndə tez-tez olur və olanda da bundan heç bir ləzzət almırıam.

Həmi susmuşdu, deyəsən, yuxulayırdıq. Birdən Kəmalə yerindən durdu və “yerini” yiğışdırıb mənim lap böyrümədə döşəməyə düzəməyə başladı. Dərhal hamımız qalxıb oturduq. Kəmalə də dayandı və bizə dedi:

– Nə gözünüzü döyürsünüz, bəlkə biriniz kömək eləyəsiniz, təkbaşına mən bunu heç bir saata da daşıyb qurtara bilmerəm.

Sabirnən Əli yerlərindən dik atıldılar və bağlıları ordan daşıyb böyrümə düzəməyə başlıdilar. Heç nə soruştasalar da, hiss eləyi-rəm ki, keyikə-keyikə qalıqlar.

Daşıyb qurtarandan sonra Kəmalə uzandı və dedi:

– Bu dəhşətli skeletlər olan yerdə tək heç cür gözümə yuxu getməz. – Və sonra üzünü mənə tutdu: – Xahiş eləyirəm, sən bir yani üstə, üzü mənə sarı yat, əlinin birini də ver mənə, bəlkə bu cür bir az sakitleşəm.

Əlbəttə, mən əlimi ona uzatdım. Uzanmışam, gözlərimi yumasam da, yatmamışam. Kəmalənin gəlib məhz mənim yanında yatasından, əlimi əlinə almasından yaman xoşallanmışam. O qədər

xoşhallanmışam ki, nəfəsimi çəkməyə belə ürəyim gəlmir. Fikirləşirəm ki, Kəmalənin bu hərəkəti yəqin Əliynən Sabirin o qədər də ürəyincə olmadı. Görəsən, niyə onların yox, məhz mənim yanımı seçdi? Başladım bu barədə düşünməyə və o saat da başladığımı peşman oldum, çünkü hər şeyi başa düşdüm. Başa düşdüm ki, Kəmalə Əlinin və ya Sabirin yanında ona görə yatmaq istəmeyib ki, oğlan kimi onlardan utanıb, mənə isə elə-belə, mən bizim Pakizəyə yanaşdığım kimi yanaşır. Axı mən də anam axşamlar qonşuya gedəndə onu öz yanında yatızdırırdım. Düzdür, mən evdə tək qalmaqdan qorxub eləmirdim, ancaq Pakizəynən yatmaq xoşuma gəlir: yorğanın altına girən kimi, elə xoruldamağa başlayır ki, elə bilirsən təkcə boğazı yox, təpədən-dırnağa bütün bədəni xoruldayır.

Sonra anam yadına düşdü.

Onun indi neylədiyini heç ağlıma da sığışdırı bilmirdim. Atam onu səhərəcən gözləməyə razi sala bilsəydi yaxşı olardı, yoxsa axşam da gəlmədiyimizi görüb, gecəynən düşərgəyə yollanacaq. Ancaq hər halda ümid eləyirəm, atam onu sakitləşdirəcək. O, ümumiyyətlə anamı yola gətirməkdə ustadır. Onsuz bəzən çox çətin olur. İndi o nəinki anamı, elə o biri valideynləri də – yəqin onlar da indi bizə yiğisiblər – başa salır ki, bizə heç nə ola bilməz, bəd ayaqda dörd nəfər az güc deyil, lap azib-eləsək də, başımıza bir iş gəlməz; bu dağlıarda hər on-on beş kilometrdən bir ya bir kənddir, ya da kurort qəsəbəsi, hələ turist düşərgələrini demirəm, ilin bu çağında onlar göbələk kimi, hər yana səpələniblər. Sözsüz, anam buna etiraz eləyəcək, deyəcək ki, bizim hələ güc olmağımıza çox var, biz çox körpəyik. Onda atam hövsələdən çıxacaq, deyəcək ki, bu yaşda da biz hələ körpəyiksə, vay halımıza, elə körpə olaraq da qalacayıq. Bu yerdə bütün valideynlər öz uşaqlarını xatırlayacaq, cürbəcür maraqlı əhvalatlar danışmağa başlayacaqlar. Kaş elə bu cür olaydı. Kaş anam gecə vaxtı düşərgəyə getmək fikrinə düşməyəydi. Getsə, lap dəli olacaq, çünkü orda öyrənəcək ki, biz tufan başlayandan sonra geri qayitmişiq. Onda heç atam da onu sakitləşdirə bilməz. Axı, kimin ağlına gələr ki, biz burda, mağarada özümüz üçün sakitcə uzanmışiq. Çünkü bu mağaradan bircə adamın xəbəri olsaydı, bu qızılı-pullu avtomobili, silahları burdan çoxdan aparmış, bu almanınları çoxdan basdırılmışdır. Sabah burdan çıxmış, bu avtomobilin mağaraya girdiyi qapını axtarib tapmaq lazımdı. Yəqin almanlar bayırdan o qapını elə ört-basdır eləyiblər ki, onun

qapımı, qayamı olduğunu bilməzsən. Ancaq çox qəribədir, necə olub ki, onlar biz girən yarığı bağlamayıblar, bəlkə də heç onu gör-meyiblər, axı o çox ensizdir. Bəs görəsən bir-birlərini niyə qırıblar? Ola bilsin, esesçilər, nəhayət, başa düşübələr ki, kombinezonlu hərbiçi bizim kəşfiyyatçıdır və onu elə oradaca öldürmək istəyiblər. Bəlkə də o, kəşfiyyatçı-zad deyilmiş, elə onlar kimi faşistin biriymiş və bir-birləriyinən bu pulların, qızılların üstə atışıblar, axı hardan biləy-dilər ki, bir vaxt bu pullar dəyərdən düşəcək.

Hər halda bəxtimiz yaman gətirdi: gör mühəribədən sonra bu qədər vaxt keçib, amma bu günəcən bu mağaranı heç kim tapa bilməyib, biz tapmışıq. Gör neçə ildi bu alman meytləri burada kim-səsiz qalıb. İndi, otuz ildən sonra bura canlı adam gəlib çıxıb. Hətta bu barədə düşünməyin özü dəhşətlidir. Otuz il! O vaxt atam mən-dən kiçikmiş, bunlarsa burda bir-birlərini qırırlarmış. Qəribə dərddi: görən o kombinezonlu zabitin qızı indi haralardadır? Heç ağlına da gəlməz ki, atasının meyiti otuz ildi Qafqaz dağlarında, bir mağarada yiyesiz qalıb. Harda yaşayır-yaşasın, atasının başına nə gəldiyini bilmir. Amma mən bilirom, bəs bu qəribə deyil? Hər halda bu almanların kim olduqlarını bilmək maraqlı olardı. Bəlkə elə çoxdan axtarılan mühəribə canıləridirlər? Bu ki, məlum məsələdir, eses-çidirlərsə, deməli, yalnız hərbiçi kimi vuruşmayıblar, həm də dinc əhalinin başına olmazın oyunlar açıblar. Günahsız yerə güllələ-yiblər. Min cür işgəncə veriblər... Birdən mənim babamı, anamın atasını bunlardan biri öldürmiş olar, axı onu elə bu tərəflərdə, Şimali Qafqaz ətrafında öldürüb'lər. Amma məhz kimin onu öldürdüyüünü indən belə heç kim dəqiq öyrənə bilməz. Anam bizi danişmişdi ki, babamı mühəribəyə gedəndən ikicə ay sonra vurublar. Könüllü gedibmiş. Anam həmişə bu barədə yana-yana danişir, deyir, onu heç vaxt çağırmayacaqdılar, çünkü o vaxt neftçiləri cəbhəyə apar-mırdılar, babam isə heç kəs onu çağırmaya-çağırmaya, ərizə yazıb özü getdi. Ona görə də yazıq anam atasız böyüdü. Bir dəfə anam bunları atama danişanda mən eşitdim. Deyəsən, babamın cəbhəyə könüllü getməsi anam yaman dilxor eləyib, çünkü o, belə də dedi: onun ölməyi kimin nəyinə lazım idi? Onun bütün yoldaşları – mədəndə işləməyə qalanlar da, cəbhədən qayıdanlar da indi kefi kök, damağı çağ yaşayırlar, hələ babamın yaxın dostlarından biri hətta nazir olub, o isə həm özünü məhv elədi, həm də nənəmin həyatını qara günə caladı. Uşaqlar – anamın özündən başqa iki bacısı var

– bir nənəmin ümidinə qalib, babam öləndən sonra bərk korluq çəkiblər, çünkü nənəmin heç bir sənoti yox imiş, məcbur olub qənnadı fabrikində işə girib, siftə çeşidləyici, müharibə qurtarandan sonra fabrik monpası və şirnidən başqa ayrı şirniyyat məhsulları da istehsal etməyə başlayanda usta vəzifəsinə təyin olunub, çünkü nənəmin bişirdiyi paxlavani, noğulu və s. heç kəs bişirə bilməzdi. Anam dedi, o çox ağılsız hərəkət eləyib, gərək babam belə bir addım atmamışdan qabaq öz ailəsi barədə düşünəydi. Babam cəbhəyə gedəndə anamın vur-tut iki yaşı olub. O, hər dəfə öz ailələrindən söhbət salanda, mən dərhal başa düşdüm ki, bütün bunların hamısı atama görədir. Anam istəyir ki, bu yolla atamı dənizdəki işindən çəkindirsən, quruya qaytarsın. Bəzən mənə elə gəlir ki, anam elə babama görə atamın, mənim bu cür bərk nigarançılığımızı çəkir. Hətta evimizdə bir yaxşı hadisə olanda da: kiminse ad gündən və ya bahalı bir şey – pianodan, rəngli televizordan-zaddan alanda da anam özünü saxlamır: hamısı gözəldi, ancaq təki sağlam olsun, təki Allah heç kəsin canına qıymasın. Bu, nənəmin sözləridi, anamın da dilinə düşüb, nənəm hər gün o sözləri öz-özünə mızıldanır, elə bil ki, namaz qılır. Atam da cavabında dedi ki, Allah rəhmət eləsin, görünür, kişinin ayrı əlacı olmayıb. Anam təəccübləndi, dedi:

– Ağzımda sənə demirəm ki, mədəndə işləyənləri cəbhəyə apar-mırdılar, heç almanın Moskvaya yaxınlaşanda da onlara toxunmadılar. Sən də başlamışan ki, ayrı əlacı olmayıb.

Ancaq mən dərhal başa düşdüm ki, babamın ayrı əlacı olmayıb deməklə atam tamam başqa şeyi nəzərdə tutur. Axır vaxtlar deyə-sən, anam atamlı danışanda bəzən çox şeyi başa düşmür.

– Mən sənin atanı tanımadım, – atam dedi, – ancaq məncə, o, cəbhəyə ona görə könüllü gedib ki, özüyənə bacarmayıb. Bacar-sayıdı, getməzdi.

– Belə de də, – anamın qanı qaraldı, – bunu o saat hiss elədim, – deynən ki, müharibə başlayıb-eləsə, sənin də yadına nə bu uşaq düşəcək, nə də mən.

– Bir də müharibə olmayıacaq, – atam gülə-gülə dedi.

– Birdən oldu?

Çox istərdim ki, atam bunun cavabında ona desin ki, heç bir müharibəyə-zada gedən deyil, o ki qaldı könüllü ola. Təki bir də dalaşmayayırlar. Axı, bəlkə doğrudan da heç zaman başlamayacaq bir müharibənin üstündə yox yerdən dalaşmaq gülünc işdir. Hələ

heç məlum deyil, bu müharibə kimnən olacaq, ancaq bunlar elə indidən bir-birləriyən dalaşmağa hazırlıdılar. Yaman ümidim var idi ki, bunu atam özü başa düşəcək və könüllü getməyi qərara alsa da, anama bu barədə heç nə deməyəcək.

– Bilirsən nə var, – atam dilləndi. – Əslinə qalsa, mən o qədər də nümunəvi vətəndaş deyiləm. Fəal ictimaiyyətçiliyim də yoxdur, heç olmayışı da istəmirəm. Hərçənd ki, heç bir məsələdə öz fikrimi açıq deməkdən çəkinmirəm. Bircə istehsalat müşavirələrində, o da ki, bizim idarənin işi ilə bağlı olanda iştirak eləyirəm. Hətta sonuncu dəfə nə vaxt nümayişə çıxdığımı da tamam unutmuşam...

Bax, bunu düz deyir, bayram günləri mən nümayişə çıxməq üçün məktəbə gedəndə atam həmişə yatmış olur. Hər dəfə dənizdən qayıdan sonra iki-üç gün günorta saat on ikiyəcən yerindən qalxırı.

– Amma Allah eləməsin, əgər müharibə olsa, elə birinci gün-dən əsgər gedərəm. Çünkü insan bu dünyaya bir dəfə gəlir və bu müddət ərzində buraxdığı ən ağır səhvi də düzəldə bilər. Bircə bundan başqa. Bu cür səhvi adam ömrü boyu özünə bağışlaya bil-məz. Neynəmək olar, sənin atanın sadəcə olaraq bəxti götirməyib, tez həlak olub, amma o biri tərəfdən çox düz iş görüb: əsl kişilik eləyib. Ən dəhşətli şey də budur: övladların sənin yerinə hamının yanında xəcalətlə ola.

Atam tək-tük hallarda anamnan bu cür ciddi danışır, ümumiyyətlə o çox az danışan adamdır, amma indi gör necə ciddi, hökmlü, hətta mən deyərdim, təmtəraqlı danışır. O qədər təmtəraqlı danışır ki, səsinin tonundan etim ürpəşdi. Sonra anam o biri otağa keçəndə mənə göz vurdı, ancaq nədənsə bu dəfə həmişəki kimi gülüm-səmədi və mənə elə gəldi ki, o bütün bunları həm də mənim adımdan danışırıṁ. Sanki ovcunun içi kimi bilir ki, dinib-eləməsəm də, onun dedikləri mənim də ürəyimdəndir.

Necə yuxuya getdiyimdən heç xəbərim də olmadı. Oyananda da qəfil oyandım, çünkü yuxuda mənə elə gəldi ki, altımda yer tərpənir. Deyəsən, bu təkcə mənə elə gəlməmişdi, gözümü açında gördüm, Kəmale də oyanıb. O, yuxuda da əlimi buraxmamışdı. Qorxa-qorxa ətrafa boylandı və sonra dedi:

– Oyy, mən hardayam? – Sonra deyəsən harda olduğu yadına düşdü, çünkü özü sakitləşdi. Və bir daha soruşmadı ki, hardayam.

– Saat neçədir?

Durub Sabirin yatdığı yerə getdim. Çox bərk yatmışdı, ancaq yuxuda nə isə danışırı. Əli də oyanmamışdı. Saat üç idi.

— Səhər tez açılsayıdı, — Kəmalə piçilti ilə dedi və o yan-bu yana boylandı, deyəsən, yenə skeletlər yadına düşmüşdü. — Yenə ordalar? — Guya biz yuxuda olanda skeletlər harasa getməliymiş.

Yanımızdakı şamların ikisi qurtarmaq üzrəydi, onların oduna təzələrini yandırıb yan-yana düzdüm. Sonra yerimə uzandım, yatmaq istəyirdim, hətta gözlərimi də yumdum, birdən hiss elədim ki, Kəmalə əlimi axtarır. O, ikiəlli əlimdən yapışib onu özünə sıxıdı və dərin-dən köks ötürdü. Hətta əlimdən daha rahat tuta bilsin deyə bir az da mənə sari qıṣıldı. Birdən-birə elə xoşhallandım ki, dünyada hər şey yadımdan çıxdı. O gecə Kəmalə mağarada bir əlimi sinəsinə sıxıb yuxuya gedəndə sevindiyimdən elə bildim ki, göyün yeddinci qatınlıdayam. Nəfəsinin istisi ovcumu yalayırdı. Bəlkə o heç məni Pakizə kimi uşaq saymır, bir qırıq da olsa, mənə də oğlan kimi yanaşır?

Elə yuxuya gethagetdə, ala-yuxulu yenə də uğultu səsi eşitdim, deyəsən, hardansa, yerin altından gəlirdi.

Səhər tezdən hamımızı Sabir yuxudan oyatdı. Heç durmağım gəlmirdi, amma neynəyəsən. Sabir ciynimdən yapışib məni elə sil-kələdi ki, yuxum təmiz qaçıdı. Saat yeddiyi. Sabir bizə elan elədi ki, düz saat səkkiz tamamda mağaranadan çıxıraq, elə beləcə də dedi: düz saat səkkiz tamamda. O vaxta kimi isə mağaranın hər yerini yaxşı-yaxşı gəzib yoxlamalıydıq.

Sabir yekə kişilər kimi, çox ciddi tərzdə hər birimizdən ayrıca soruşdu ki, özümüzü necə hiss eləyirik, soyuqlayıb-ələməmişik? Sonra dedi: “Hamımız birdən getməyəcəyik, bir nəfər qalmalıdır, ona görə ki, biz burda olmayında heç kəs bura yaxın düşməsin”.

Sabir bizi başa saldı ki, biz burda olmayında bura gəlib çıxan olsa, onda bu mağaranı biz yox, o tapmış hesab olunacaq. Bizə heç qulaq asan da olmayacağıq. Deyəcəklər, burda gecələməsiniz, çox əcəb, amma bu adam mağaranı tapan kimi, dərhal xəbər verib. Onda bütün şan-şöhrət bizə yox, özgə adamlara çatacaq.

Kəmalə dedi ki, bura kim gəlib çıxacaq, neçə ildi gələn olmayıb, indi deyirsən, elə bu bir günün içində bura bizdən başqa ayrı adamın da yolu düşər? Belə şey ola bilməz.

Sabir də ona cavab verdi ki, düzdü, Kəmalə haqlıdır, amma o, bir şeyi unudur. Ağlına gəlmir ki, indi yəqin bizi axtarırlar və onlar hökmən biz gəldiyimiz cığırla gələcəklər, axı yerli adamların hamısı bu cığır yaxşı bələddi. Düzdü, bu cığır onların yolu az-az düşür, düşəndə də kimdir daş-qayaya baxan, ancaq indi bizi axtardıqlarına

görə, bütün dəlmə-deşikləri bitdə-bitdə gözdən keçirəcəklər və çox güman ki, ayrı vaxt fikir vermədikləri bu yarığa da girib baxmaq istəyəcəklər. Öz-özümə fikirləşdim ki, Sabir düz deyir, kiminsə burda iki-üç saat artıq qalmağından ötrü risk eləməyə dəyməz. Kəmalə soruşdu ki, bəs hansımız burda qalmalıyıq? Qorxdum ki, bir-dən Sabir məni burda saxlayar, heç ürəyimdən deyildi bu; əvvələn, ona görə ki, anam bircə məndən başqa uşaqların hamisının gəldiyini görüb, onlar ağızlarını açanacan, elə biləcək, başına bir iş gəlib, ya qayadan uçmuşam, ya da çayda boğulmuşam; ikincisi də, sözün düzü, bu skeletlərnən bir yerdə tək qalmaq istəmirdim. Yenə uşaq-lar yanında olanda cəhənnəm, tək qalmaq isə dəhşətdir. Sabir dedi ki, bu barədə də fikirləşib və belə qərara gəlib ki, mağarada Əli qalacaq.

— Bir buna bax, kişi qərara gəlib, — Əli dedi. — Mən də qərara gəlmışəm ki, sən qalasan. Sən niyə başqasının əvəzinə qərara gəlirsən?

— Ona görə ki, belə yaxşıdır. Özün fikirləş. Kəmaləni burda qoya bilmərik, qız uşağıdır. — Sonra başıynan məni göstərdi. — O da qalmağa qorxur. Qalsa, qorxudan dəli olar. Az qaldı qısqıram ki, mağarada özüm qalaram. Ancaq Sabir hələ danışındı, o danışanda, gərək onun sözünü kəsməyəsən. Dedim, qoy qurtarsın, sonra deyərəm.

— Mən özüm də qala bilərəm, ancaq bu düzgün olmaz, çünkü bu yolu hamınızdan yaxşı tanıyıram, bu cığırдан altı dəfə keçmişəm, dörd dəfə keçən il, iki dəfə də bu il, sən isə cəmisi bircə dəfə, o da keçən il. Yox, əgər qalmağa qorxursansa, bu başqa məsələ, bunu açıq de, onda heç başqa söz də lazımlı deyil, bunu üzrlü hesab elə-yərik və mən özüm qalaram.

Əli mızıldandı ki, heç nədən qorxub-eləmir, sadəcə olaraq, istəyir ki, hər şey ədalətnən olsun. Ancaq hamımız bildik ki, qalmağa razıdır.

— Başqa təklifiniz-zadınız yoxdu ki? — Sabir dedi və növbə ilə bir-bir üzümüzə baxdı.

Heç kəs dinmədi, içi mən qarışıq. Fikirləşdim: desəm ki, qalmaq istəyirəm, Sabir məni lağa qoyacaq. Bunusa istəmirdim, özü də Kəmalənin gözü qabağında. Həm də hər dəfə mənə lağ elə-yəndə, elə tikanlı sözlər tapıb deyir ki, eşidənlərin gülməkdən qarnı cırılır. Əlbəttə, bircə məndən başqa.

— İndi isə axtarışa başlayaqq, — Sabir dedi. — O başdan başlayaqq.

Mağaranın o başına yollandıq, dünən ora heç baxmamışdıq. Sabir-nən Əli əllərində fənər qabağı düşmüşdülər. Kəmaləynən mən də

Əlimizdə şam onların dalınca gedirdik – Sabir belə əmr eləmişdi. Əli nə deyir-desin, ancaq afərin Sabirə, onsuz biz təmiz batardıq. Yarığı da o tapdı, axı çovguna düşüb qalanda, birinci o durub getdi və burda da özünü çox ağıllı aparır. Hətta bu səhər, dünən söz verdiyi kimi, düz yeddidə oyandı. Xasiyyəti pis olsa da, çox qoçaq adamdı.

Nəinki mağaranın o başına, heç yarısına da çatmamışdıq, birdən-birə o qədər maraqlı şey tapdıq ki, nə sevinməyə, nə də təəccüb-lənməyə macalımız oldu.

Heç inanmaq olmurdu ki, bunların hamısını biz tapmışıq. Belə şey bir dəfə mənim başıma gəlib, bu il martin 21-də, ad günümədə. Bir gecənin içində mənə həm durbin, həm velosiped, həm də elektroməxaniki konstruksiya bağışladılar. Çoxdan ürəyim gedirdi bu şeylərdən ötrü. Ancaq heç gözləməzdim ki, hamısını bir gündə bağışlayacaqlar. Desəydilər də, inanmazdım, amma bağışladılar, durbini valideynlərim, velosipedi nənəm, konstruksiyani isə Sona xalaynan Vasif dayı gətirmişdi.

Bu gün də hər şey ogünkünə bənzəyirdi. Hələ bir az da ondan yaxşıydı. Əvvəlcə divarda qara bir dəmir qapı gördük. O elə kip örtülmüşdü ki, qorxduq bağlı ola. Sabir qapının dəstəyini burdu, sonra onu özünə sarı çəkdi, qapı yavaş-yavaş, görünür, yaman ağır şey idi, açıldı. İçəri girib bir dəhlizə düşdük, orda bir neçə qapı vardı. Birdən mənə elə geldi ki, biz yerin altında, mağarada yox, adı bir idarənin dəhlizindəyik. Burda döşəməyə əməlli-başlı parket döşənmiş, divarlara yağlı boyaya çəkilmişdi. Bircə fərqi var idi ki, bu dəhlizə açılan qapıların hamısı dəmirdən idi. Mən hələ istədim işığı da yandırırm, düyməni çəqqıldıdatdım, ancaq tavandakı lampaların biri də yanmadı. Bir qapının üstünə almanca nə isə yazılmışdı, onu açıb içəri girdik, çox geniş bir otağıydı, bizim məktəbin direktoru-nun kabinetini boyda. Bir başda üstündə ağır bürünc mürəkkəbqabı olan iri yazı stolu var idi. Stolun baş tərəfində divardan Hitlerin portreti, üzbez divarda isə böyük bir xəritə asılmışdı. O xəritə bütün Şimali Qafqazı və Xəzər dənizini, hətta Qara dənizin lap bəri ucu ilə birlikdə bütün Zaqqafqaziyanı əhatə edirdi. Üç tərəfdən – Türkىyədən, dağları kəsərək şimaldan və bir də Xəzər dənizinin cənubundan çəkilən qırmızı ox işarələri Bakıya tuşlanmışdı. Xəritədəki yazıların hamısı almancayıdı. Otaqda bir seyf də var idi, amma nə qədər elədik, dəstəyini yerindən tərpədə bilmədik. Seyf də xəritə kimi, bütün yan divarı tutmuşdu və heç adı dəmir seyflərə oxşa-

mirdi, tamam divara hörülmüşdü. Onun lap böyründə isə dəstəyi qırmızı rənglə boyanmış yekə bir qapayıcı gördük. O, bütövlükdə elə bil şüşə qutunun içinə salınmışdı. Bu qutudan yuxarıda divara almanca nə isə yazılmışdı. Yazı nida işarəsi ilə qurtarırdı. Axırıncı söz də böyük hərflə başlayırdı. Çox qısa olduğundan tez yadımda qaldı: “Tod!” Bu yazının qalan sözləri isə kiçik hərflə başlayırdı, bircə birinci sözdən başqa və ən qəribəsi də bu idi ki, həmin şüşə qutunu çox asanca vurub sindirmaq mümkün olduğu halda, onun ağızından kilid asılmışdı. Qutu kilidli idi!

Sabir dedi ki, burda təəccübü heç nə yoxdur, adı şeydir. Belə şeyləri o, kinoda çox görüb. Bu qırmızı dəstək və bir də nida işarəsi ilə qurtaran o yazıya görə, belə güman etmək olar ki, qapayıcı ondan ötrüdür ki, mağaraya qəfil hücum olsa və ya geri çəkilməli olsalar, içində seyf saxlanan otağı təcili partlatmaq mümkün olsun. Görünür, bütün qiymətli şeylər və məxfi sənədlər o seyfdə saxlanırmış. Hərbi məsələlərdə qırmızı rəng həmişə ən təhlükəli şeyləri bildirir. Bu şüşə qutunun da ağızı ona görə kilidlidir ki, heç kəs ağılsızlıq eləyib, bu yazını oxumamış qapayıcıya əl vurmasın. Əlbəttə, biz də əl vurmaq fikrinə düşmədik, başladığ yazı stolunun gözlərini araşdırmağa. Onlar cürbəcür sənədlərlə doluydu və hamısı da almancayıdı.

O biri otağa girib astanada dayandıq. Bu otaq komendantın kabinetindən də böyük idi və başdan-ayağa silahla dolu idi. Yəqin burda silah anbarı yerləşirmiş. Xüsusi taxta yuvalarda sıraynan avtomatlar, tüfənglər və bir də qırmızı başlıqlı, arxasında uzun dəstəyi olan, mərmiyə və ya rakətəoxşar şeylər düzülmüşdü. Divar boyu rəflərdə patron yesikləri yiğmişdilər və bir də xüsusi yuvalarda bir neçə qumbara qalmışdı. Sabir dedi ki, bunlar tank partlatmaq üçündür. Heç kim onunla mübahisə eləmədi, ancaq mən fikirləşdim ki, axı hardan bilir tank üçündür, yoxsa yox, axı kinoda bunu seçmək o qədər də asan deyil.

Üçüncü otağa da girdik, burda əsasən kağız qovluqları saxlanırdı. Bu vaxt Sabir dedi ki, saat doqquza lap az qalıb, tez yiğışib getmək lazımdır. Gecə yatdığını yerə qayıtdıq. Başladığ Əliyinən vidalaşmağa. Sabir dedi, yükümüz yüngül olsun deyə, özümüzlə fənərdən başqa heç nə götürməyək, çantaları da burda qoyaq. Çünkü onda yarıqdan keçməyimiz də asan olar. Əliyə də tapşırıdı ki, bizsiz bir avtomata da əl vurmasın. O, bütün bunları elə ciddi şəkildə deyirdi ki, hətta Əli də diqqətlə ona qulaq asırdı. Deyəsən, o da başa düş-

müşdü ki, Sabirnən mübahisə eləməyin xeyri yoxdu. Sabir axırda bir də onu dedi ki, biz bura qayıdanacaq Əli bu adamların və maşının buraya hardan gəldiyini tapa bilsə, əla olar. O, bunu deyəndə Əli tez qulaqlarını şəklədi. Növbə ilə bir-bir əlini sıxıb, yarığa sarı yollandıq, ancaq Əli də fənəri götürüb dalımızca düşdü və dedi ki, bizi çıxacağa kimi ötürəcək, çünkü bilmək istəyir ki, görün bayırda hava necədi. Amma mən bildim ki, Əli gün işığı üçün qəribəsəyib, çünkü şamlar nə qədər güclü işiq saçalar da, burdakı yarıqaranlıq artıq adamı əsəbiləşdirməyə başlamışdı.

Yolboyu hər üçümüz – mən, Kəmalə və Sabir söhbət eləyirdik, Əli isə dinmirdi. Lal-dinməz dalımızca gəlirdi və hətta mənə elə gəldi ki, o bu dəqiqə burda tək qalmaqdan boyun qaçıracaq. Yox, mən demək istəmirəm ki, o, qorxaqdır, qorxaq-zad deyil. Düzdü, çoxdan tanımasam da, hiss eləyirəm ki, igid adamdır. Sinfimizdə bunu hamı bilir və ona böyük hörmətlə yanaşırlar, əlbəttə, Sabir qədər olmasa da, hörmətini saxlayırlar. Demək olar ki, bu cəhətdən o, sinifdə Sabirdən sonra ikinci adamdır. Bizim sinfə il yarım bundan qabaq gəlib, o vaxtdan bəri xeyli dəyişib, tamam ayrı adam olub. Siftələr çox nəzakətli, lal-dinməz uşaqdı, heç kimə dəyib-dolaşmırkı, amma əfəl də deyildi, ona sataşanın cavabını verməyə o dəqiqə hazırlıdı, amma özünün heç kimnən işi yox idi. Sonra tamam dəyişdi, Sabirin gününə düşdü. Mən əvvəller arabir onlara qonaq da gedərdim, sonra tərgitdim, indi Əligilə qonaq getmək ağlıma da gəlmir. Səbəbini bilmirəm. Onlar bizim evlə üzbüüz binaya, Viddadi, 156-ya köçüblər, bizimki – 149-dur. O ev elə gec tikildi ki, nə bir gün onun qurtaracağı, nə də orda mənə tanış adamların yaşayacağı ağlıma da gəlməzdi. İndisə, əksinə, təsəvvürümə gətiro bilmirəm ki, bir vaxtlar burda heç bir bina olmayıb. Və Əligil də orda yaşamayıblar. İlk dəfə onlara gedəndə Əligil o binaya üç ay idı köçmüşdülər. Mənzilləri çox yaxşıdır, böyük, geniş otaqları var, amma içində o qədər mebel doldurublar ki, tərəpənməyə də yer tapmırısan, otaqların birinə isə iki yekə şifoneri birdən qoyublar, hələ iki enli çarpayını və hər çarpayının yanındaki bir trilyaj və iki tumbanı demirəm. Heç cür başa düşə bilmirdim ki, bu evdə mənə qəribə gələn nədir – əvvəl elə bildim günah Əlinin fotosəkillərindədir, bütün otaqlar onun lap körpəliyindən tutmuş bu günə kimi çəkdirdiyi şəkillərlə doluydu: Əli çarpayında, hamam vannasında və hətta qarşokda oturduğu halda. Özü də hər şəklin altında tarixi və çəkildiyi yerin adı göstərilmişdi:

Bakı, Kislovodsk, Lənkəran, Moskva, Soçi... Əgər Əli bir vaxt məş-hur adam ola bilsə, bu şəkillər onun yaman karına gələcək. Sonra gördüm ki, yox, məsələ şəkillərdə deyil, nə isə başqa şeydir mənə qəribə gələn. Əliylə danışa-danışa elə hey bu barədə fikirləşirdim. O məni öz nənəsi ilə tanış elədi, onun mənim nənəmdən iki dəfə qoca olduğuna lap məttəl qaldım. Amma Əlinin ata-anasının tanış olandan sonra gördüm ki, onlar da xeyli yaşıdırılar. Heç demə, Əli çox gec doğulub, hətta bir vaxt valideynləri övlad sarıdan əllə-rini üzübləmiş. Bunu mənə Əlinin özü danışdı, o vaxt hələ onuy-nan normal səhbət eləmək mümkün idi, indiki kimi hər şeydən ötrü bir sillə ilişdirmirdi adama, şit-şit zarafatlar eləmirdi. Adama elə sözlər deyir ki, utandığından bilmirsən başını hansı kola soxasan, özü isə sırtıq-sırtıq hırıldayır. Nənəsi bizi mürəbbəli çaya, piroqa qonaq elədi. Sonra da bir qəzet gətirib xahiş elədi ki, istiqraz vərə-qələrini yoxlayaqq, bəlkə bir şey udduq. Lap qocayıdı, ayaqlarını güc-nən atırdı, amma sən bunun həvəsinə bax, pul udmaq fikrindədir. Səhv eləyərik deyə, düz iki dəfə yoxladıq, heç bir rəqəmi də düz gəlmədi, nə seriyadan, nə də nömrədən. Əli ona elə belə də dedi. Sonra da ağızından ele bir söz çıxardı ki, mən mat qaldım; çox ciddi tərzdə dedi: "Nənə, səninki bu dəfə çalmadı, əksinə, uduzdu". Nənəsi möhkəm pərt oldu, dedi ki, bu istiqrazların hamısı başdan-ayağa tamam pul tələsidir, sonra da soruşdu ki, bəs bu dəfə nə qədər uduzub? Əli dedi üç manat, sonra da mənə göz vurdı. Arvad gedib qara mücrüsünü gətirdi, onun içindəki puldan üç manat götürüb Əliyə verdi. Əli ona təsəlli verməyə başladı, dedi ki, niyə nara-hat olursan, keçən il qırx manat udmadın, ondan bəri nə uduzmusan ki, cəmi-cümlətanı on iki manat. Sonra mənə danışdı ki, hər tiraj vaxtı bu yolla üç manat irəli düşür. Əvvəllər ata-anasından çəkinir-miş, amma hər şey yaxşı qurtarib. Bir gün nənəsi onlara elə hey uduz-duğundan gileylənəndə onlar buna uşaqqı kim seviniblər və onun bu fərasətindən ağızdolusu dəst-tanışlarına danışmağa başlayıblar. Biz o gün o üç manatın başına yaxşıca daş saldıq. Dənizkənarı bulvara getdik, bir qayıq prokata götürüb, buxtada xeyli gəzdik, lap "İnturist"ə kimi üzüb geri qayıtdıq. Bəxtimizdən qayıqçı da yaxşı adam çıxdı, bizə and içdirib öyrənəndən sonra ki, üzməyi bilirik, bizi tək buraxdı. Ancaq qayıqça iki xilasedici kamerası qoydu. Əslində buna heç bir ehtiyac da yox idi, çünkü onun əlinin altında hazır xilasedici qlisser var, ikicə dəqiqəyə buxtanın harasına desən çata bilər. Belə çıxdı

ki, o üç manat Əlinin nənəsindən çox bizə lazımmış, axı, pul onun nəyinə görəkdir, evdən bayırı çıxıb-eləmir, hər şeyi hazır gəlir: hər gün qulluqçu gəlib yır-yığış edir; ancaq dəxli yoxdur, mən onu xatırlayanda bapbalaca boyu, büük beli, mehriban gözləri gəlib dururdu gözlərimin qabağında. Və o günü heç gözlərimin qabağından getmədi, nədənsə qəhər məni boğurdu, ona yazığım gəlirdi. Yəqin Sabir haqlıdır, bəlkə elə doğrudan da mən normal adam deyiləm. Sonra başa düşdüm ki, Əligilin mənzilində mənə qəribə gələn nəymış; bunu başa düşənəcən iki dəfə də onlara getməli oldum: bu evdə bir dənə də kitab şkafı yox idi! Otaqların heç birində! Şkaf nədi, heç bir dənə kitab rəfi də yox idi, bircə Əlinin otağında, yazı stolunun üstündəki dərsliklərdən başqa! Mənə qəribə gələn də elə buymuş. Ancaq həmişəki kimi, bu dəfə də hər şeyi çox gec başa düşdüm. O vaxt ki, onda bu barədə heç düşünmürdüm də.

Mən bunu Əliyə deyəndə çox təəccübləndi, dedi, burda qəribə nə var ki, onların heç qabaqkı mənzillərində də kitab olmayıb. Hansı kitab ona lazım olsa, evlərinin böyründəki kitabxanadan götürə bilər. Axı onsuz da nə qədər eləsən, bütün kitabları alıb evə yiğə bilməsən. O bunu deyən kimi, dərhal məni şübhə bürüdü: bəlkə elə doğrudan da burda qəribə heç nə yoxdur, kitabdır da, evdə ola da bilər, olmaya da. Amma nədənsə bu, siftə mənə qəribə gəlirdi.

Sözsüz ki, Əli qorxaq olduğuna görə susmamışdı. Kimə desən ki, bu qaranlıq mağarada tək-tənha qalmalısan, istər-istəməz özünü pis hiss eləyər, başqası heç cür razılaşmadı. Ancaq Əli razılaşdı. Yarığın girəcəyinə lap az qalmışdı, o isə hələ də fikrini dəyişməmişdi, eləcə susurdu, ancaq qaşqabağını yaman turşutmuşdu. Bəs neyləməli idi, onu bu dəhşətli skeletlərnən baş-başa qoyub getməyimizə sevinməyəcəkdi ki?

Lap fənərimiz-zadımız olmasa da, ən qatı qaranlıqda belə o yarığa çatdığınızı gözüyumu bilərdim, iyinə görə. Nəm torpağın ətrinə görə. Nəinki nəm, həm də təzə-tər torpağın. Elə bil indicə qazmağa başlamışdır. Mağarada burdan başqa heç yerdən bu cür iyə gəlmirdi. O yarığın girəcəyinə çatdığınızı dərhal hiss elədim. Ancaq bax bu yekə qaya parçası, məncə dünən burda deyildi. Yaman zırrı daş idi bu, lap mənim qurşağımacan, qıraqları da kələ-kötür. Şüb-həsiz, bu daş dünən burda yox idi. Ona görə dəqiq yadımda qalıb ki, dünən Sabir üçün salaktitin qalıqlarını axtararkən bu həndə-vərdə bir dənə də daş-kəsək görmədim, hər yer dümdüz idi.

– Bəs bu yarıq necə oldu? – Qabaqdan Sabirin səsi gəldi və bunu nə isə, təəccübülu adam kimi soruşdu.

Bu anda daş da yadımdan çıxdı, torpaq da, tez qabağa qaçdım. Baxdım ki, hər yan divardır, elə bil heç burda çatlaq-zad olmayıb. Yuxuda görmüşdük, nədir? Ay götürüldük ha! O yana, bu yana qaçır, hər yanı bitdə-bitdə yoxlayıraq, amma heç nə tapa bilmirik. Deyəsən, hamımız bərk qorxmuşduq, hətta mənim ayaqlarım soyumuş, yüþüngül olmuşdu. Bir bərk qorxanda, bir də bərk həyəcan keçirəndə mən həmiþə belə oluram. Onu heç yerdə tapa bilmədik. Amma bir şey bizə məlum oldu ki, dünən doğrudan da burda yarıq olub, çünki nəhayət, divarda döşəmədən tavana kimi uzanan, gözlə güclə sezilən nazik bir çat tapdıq. Ordan heç kibrit də keçməzdi. Başa düşdük ki, bu, elə biz bura gəldiyimiz yarığın yeridir. O qədər qorxmuşdum ki, əvvəlcə ağlım heç nə kəsmədi, amma bir az keçəndən sonra gecə yerin altında qəribə uğultu eşitdiyim yadına düşdü. Bəlkə bu heç yuxu deyilmiş, yer həqiqətən tərpənmiş. Yəqin yeraltı təkan olub, ona görə də yarıq örtülüb, axı o çox ensiz idi.

Başımızı tamam itirmişdik. Kəmale sakitcə ağlayırdı. Mən də onun yanında durmuşdum, söz deməyə qorxurdum, biliirdim ki, ağızımı açsam, ağlamaq məni tutacaq. Əli də dinmirdi, yeqin o da ağlamaq-dan qorxurdu. Bilmirəm, Sabir olmasayı, biz neyləyərdik. Sözsüz ki, o da qorxmuşdu, amma dillənəndə bunu heç birimiz hiss eləmədik. Həmişəki kimi, sakit danişirdi. Dedi ki, indi burdan çıxmaga yol axtarmaq lazımdı. O bizə başa saldı ki, bu mağaranadan hökmən böyük çıxiş yolu olmalıdır, çünki nə bu zirehli maşın, nə də bu adamlar bu mağaraya o müvəqqəti yarıqdan keçib gələ bilməzdilər. Ən axmaq adam da buna inanmaz. Hələ onlar cəhənnəm, o otaqlara nə deyəsən? Axı, onları buraya haradansa gətiriblər. Belədirse, deməli, çıxiş yolu var. O danişib qurtaranacan biz yavaş-yavaş özümüzə gəldik, qorxumuz sovuşdu. Mən özümdən götürürəm, qorxum təmiz çəkilmişdi və artıq bu çıxişin harda ola biləcəyi barədə düşünməyə başlamışdım. Kəmale də ağlamağını kəsdi. Kəsdi deyəndə, indi səsi çıxmırıldı, ancaq arabir lap yavaşça içini çəkirdi.

Geriyə, gecələdiyimiz yere qayıtdıq. Sabir qabağa düşmüştü və deyirdi, ona elə gəlir ki, çıxiş yolu o tərəflərdə, zirehli maşının durduğu yerdə olmalıdır. Sonra geri çevrilib, bizə tapşırı ki, fənərlərimizi söndürək, onunku yanır, bəsdi, batareyalara qənaət eləmək lazımdı. Gör ha, birimizin də ağılı bunu kəsməyib. Yenə də Sabir!

Fikir verdim ki, Əli də öz fənərini dərhal söndürdü, daha əvvəlki kimi söz güləşdirmədi.

Əsas çıxışı o saat tapdıq. Daha doğrusu, onu bağlayan nəhəng sal dəmir darvazanı. Yaman hündür idi, iki zirehli maşın boyda, ondan da enli. Və hər yerdə kənarları qayaya elə kip bitişdirilmişdi ki, əl tutacaq bir santimetr də yer qalmamışdı. Dəmirdən olduğunu da ondan bildik ki, daşla onu döyəcləyəndə danqıldamağa başladı, amma bununla belə danqılıt o qədər boğuq çıxırdı ki, deyirdin bəs qalınlığı bir metrdi. Hətta buna görə az qalmışdı, fikrimizi dəyişək, əsas çıxışı başqa yerdə axtaraq, amma birdən döşəmədə maşın tırtıllarının izlərini gördük. Onlar qapının lap ağızında qurtarırdı. Sabir dedi ki, indi bircə şey qalır: bu darvazanın hardan bağlandığını tapmaq və ona açar axtarmaq. Açırlar hardasa bu mağarada, çox güman ki, bu skeletlərin birinin cibində olmalıdır. Dəmir darvazanın hər yerini qarış-qarış diqqətlə axtardıq; əvvəlcə aşağı hissəsini, orda bir şey tapmayandan sonra, yeşikləri ayağımızın altına qoyub yuxarısını bitdə-bitdə aradıq. Ancaq onun hardan kilidləndiyini heç cür tapa bilmədik. Onda Sabir dedi ki, başqa bir çıkış yolu axtarmaq lazımdı. Və axtarmağa başladıq. Divarboyu bütün mağaranı ələk-vələk elədik, otaqları və dəhlizi təzədən gözdən keçirdik, nə qapı tapdıq, nə də ona oxşar bir şey. Onda qəti surətdə bu qərara gəldik ki, mağara-dan yeganə çıkış yolunu həmin dəmir darvaza bağlayıb.

Yaman yorulmuşduq, axtarışlı qurtaranda Kəmalənin saatında iki tamam idi. Deməli, saat doqquzdan bəri, düz beş saat dalbadal bu andıra qalmış mağaradan çıkış yolu axtarmışıq.

Sabir dedi ki, gəlin bir az dincələk və bundan sonra nə edəcə-yimizi yaxşı-yaxşı götür-qoy eləyək. Birdən Kəmalə qışqırkı! Elə sevincək qışqırkı ki, dərhal ona sarı atıldıq. Çox uzaqda deyildi, soruşuruq nə olub, amma özümüz də bilirik ki, nə isə yaxşı bir iş olub, axı çox sevincəkdi. O isə bizə divarı göstərdi: orda, divarda dayaz bir oyuğa balaca, quru qutu bərkidilmişdi, üstündə də iki yastı düymə vardı: biri qırmızı, biri göy. Və yuxarıdakının – qırmızının üstünə almanın nə isə yazılmışdı. Sabir heç fikirləşmeyə də aman vermədi, dərhal yuxarıdakı düyməni basdı, heç nə olmadı, aşağıda-kını basdı, o da həmin cür. O düymələri barmaqlarımız keyiyənə qədər basdıq-buraxdıq, basdıq-buraxdıq,ancaq bir şey çıxmadi. Dedim yəqin ki, bu düymələr əvvəller işləyib, çünki onda burda elektrik enerjisi olub, indi isə yoxdur, ona görə də işləmir. Sabir hirs-ləndi üstümə, dedi ki, sən yum ağızını, onu sənsiz də bilirik.

Kağız puldan düzeldiyimiz döşeklərin üstündə oturub bundan sonra neyləyəcəyimizi fikirləşirdik. Sabir dedi ki, vəziyyət çox ciddidir, özümüz hökmən bir çıkış yolu axtarış tapmalıyıq, ayrı heç nəyə ümid eləməyə ixtiyarımız yoxdur. Heç kim burda gəlib bize kömək eləməyəcək. Bir də gərək öz aramızdan bir nəfəri başçı – komandir seçək və hər seydə hamımız ona sözsüz tabe olaq, çünkü bu vəziyyətdə hər kəs öz bildiyini eləsə, batdıq, heç bir iş görə bilməyəcəyik. Bax onda Əliyə lap məöttəl qaldım, o dərhal dedi ki, başçı Sabir olmalıdır. Bu da onun yaman xoşuna gəldi, sifətinə baxan kimi bildim, ancaq yenə də soruşdu ki, bəlkə başqa təklifi olan var? Biz də dedik ki, başqa təklifimiz yoxdu. Buna baxmayaraq o, hər halda səsə qoymağın xahiş etdi. Başqa cür guya o, razı olan deyil. Soruşdu: kim razıdır? – Ondan başqa hamı əlini qaldırı. Sonra soruşdu ki, kim əleyhinədir, heç kəs əlini tərpətmədi, bəs kim bitərəf qalır, bircə özü əlini qaldırı. Səsvermədən sonra dedi ki, əgər istəyiriksə, hər şey yaxşılıqla qurtarsın, gərək bu andan etibarən hamımız ona tabe olaq. Guya biz bilmirdik ki, səs verdik, səs vermədik, burda ondan böyüyü yoxdur.

Sonra o dedi ki, gərək qalan yeməyimizin dəqiq hesabını bilək. O saat da kimin çantasında nə vardı çıxarıb bir yerə yiğdiq; üç kol-basa buterbrou, yarım şokolad plitkası, bir dənə də pendir bükümü. Olub-qalan yeməyimiz buydu. O vaxtacan heç kəs acıdım deməmişdi, səhər-səhər adama bir yaxmac yediyimiz idi, amma indi qalan yeməyin nə qədər az olduğunu görəndə ağızımız sulandı. Sabir dedi, gərək indən belə yeməyə möhkəm qənaət eləyək, buterbrolların birini xırda-xırda dörd yere bölüb payladı. Sabir bildirdi ki, bu, bizim sabaha qədərki normamızdır. Kim haçan istəsə, yeyə bilər, – o, hələ sözünü qurtarmamışdı, amma biz əlimizdəkiləri o andaca udduq, qalan yeməyi isə o özündə saxlayacaq və müəyyən saatlarda aramızda bölüşdürəcək. Kibrıt dənələrini də hesabladı, siqaretləri də, səkkiz kibrıt çöpü qalmışdı, beş siqaret, hamısını cibinə qoydu, dedi ki, onları da bir-bir paylayacaq. Ancaq bunu yəqin xala-xətrin qalmasın deyə dedi, axı ondan başqa heç birimiz siqaret çəkən deyildik. Sonra mənə əmr elədi ki, qəza şkafındaki konservləri də gətirim. Gedib gətirdim. Hamısı salamat olmasına salamatdı, di gəl, hər iki tərəfdən qapaqları xeyli dombalımsıdı, elə bil içinə hava vurmuşdular.

Konservləri gətirən kimi, dedim ki, bunları yemək olmaz, gör-mürsüz necə dombalıblar, deməli xarabdılar. Balıq konservindən

adam yaman pis zəhərlənir, lap ölen də olur. Bizim həyətdə Vitya Şeqlov bundan öldü. Özü də o, hələ idman ustasıydı, voleybol üzrə Azərbaycan yığma komandasının üzvüydü.

Bir axşam ağ balıq yemişdi, sabahı gün ağrıdan qıvrıla-qıvrıla öldü. Ona görə ki, gec həkim çağırmışdılar. Onu xəstəxanaya aparırlar, bütün günü mədəsini yudular, min cür iynə vurdular, heç bir kömək eləmədi – öldü. Biz burda zəhərlənsək, bizə heç kömək elə-yən olmayacaq. Hamısı mənə diqqətlə qulaq asırdı. Mən sözümü qurtaranda, hətta Sabir özü də dedi ki, heç kim bu saat bu konservləri yemək niyyətində deyil, sonrasına isə baxarıq. Bax, o anda bir səhv elədim. Gərək ensiklopediya söhbətini araya salmayadım. Orda oxumuşdum ki, qapığı qabarmış konservləri yemək olmaz, çünki bu onu göstərir ki, onlarda çox kəskin zəhər əmələ gəlib və ona botulizm deyirlər. Bu söz dəqiq yadımdaydı. Mən elə bu sözü dilimə gətirən kimi, Sabir yenə hirslənib özündən çıxdı: onun bilmədiyi bir şeydən danışdın, dəli olur.

– Kitab siçovulu! – Bu onun ən ağır söyüşüdü. – Oxumadığın şey qalmayıb. Əlindən bir iş gəlmir bundan başqa. Yalan deyirsən hamısını, bilirsən ki, burda dediklərini yoxlamaq mümkün deyil, gopa basırsan. Bura girəndən əllaməlik eləməyə başlamışan – stalaktit söhbətinə eyham vurur – aman ver, fikirləşək, görək başımıza nə gəlir. Yum ağızını, elə et ki, bir də sənin səsini eşitməyim.

Ağzımı yummağına yumdum, neyləyə bilərdim, amma ürəyimdə qəti qərara gəldim ki, acıdan ölsəm də o konservlərə əl vurmayıacağam. Sabir üstümə qışqıranda onlar mənə baxıb, dişlərini ağardırdılar. Düzdü, belə şeylər mənim o qədər vecimə deyil, onsuz da öyrəncəliyəm, ancaq istər-istəməz adamın xətrinə dəyir. Axı, onların xeyri üçün deyirəm. İstəmirsiz, özünüz bilərsiniz, yeyin, zəhərlənin. Sonra Sabir dedi ki, bir dəqiqə də vaxt itirmək olmaz, durub mağaranı axtarmağa başlamaq lazımdı. Mənə əmr elədi ki, bütün skeletlərin ciblərini axtarım, nə tapsam, gətirib ona verim. Bildim ki, qəsdən deyir. Qəsdən deyir ki, mən etiraz eləyim, o da məni lağa qoysun. Mən də etiraz eləmədim, onun acığına. Gedib skeletləri axtardım və xeyli şey tapdım: hamısının üstündə bir tapança və bir vəsiqə, hər üç esesçinin cibində isə arvad-uşaqları ilə bir yerdə şəkilləri vardı. Onların ciblərindən nəyinsə açarı, cürbəcür cib dəsmalları və tapança və bir vəsiqə, hər üç esesçinin cibindən isə karton cildli kiçik bir kitabça tapdım. Və onu açan kimi, gördüm

ki, tapdıqlarımın içinde ən maraqlı şey elə budur, çünkü o, almanca-rusça danışq kitabçası idi. Əvvəldən bir neçə vərəqi bir-birinə yapışmışdı, heç nə oxumaq olmurdu, ancaq qalanları pis deyildi. Oxumaq olardı. Dərhal başladım vərəqləməyə, ancaq Sabir aman vermədi, yanlarına çağırıldı. Üçü də artıq dəhlizdəydilər. Tapdığım şeylərin hamisini onlara göstərdim. Sabir açarları – bir halqaya salınmış iki yoğun açarı görən kimi, sevindi və dərhal onları qapıb əlimdən aldı. Amma yenə də özünü elə aparırdı ki, guya nədənsə narazı qalıb və hirsə soruşdu ki, yaxşı-yaxşı axtardınmı? Dedi ki, bunlar seyfin açarı olacaq, çünkü çıxıntıları ikitərəflidir, hökmən onun açarlarıdır. Elə də oldu. Açırların hər ikisi seyfə düşdü və biz onu açdıq. İçi kağız-kuşuzla doluydu. Hamısı da almanca. Yaman pərt olmuşduq. Dördümüz də savadlı adam, amma bu kağızların birini də oxuya bilmirik. Lap kinodakı kimi. Elə bil ayrı planetdən gəlmüşik. Heç nə başa düşmürdük.

Sonra Sabir üstdəki rəfdən dörd qatlanmış böyük bir vərəq çıxartdı. Açıb gördük ki, bizim mağaranın planıdır, dərhal tanıdıq. Bu planda hər şey vardi: mağara da, dəhliz də – hər şey. Ancaq təzə heç nə yox idi. Çox ətraflı plan idi. Divarlarda gördüyüümüz bütün şkaflar, dəmir darvazanın yanındakı elektrik düymələri, bu dəhliz, bu otaqlar, hətta komendantın otağindakı qırmızı qapayıcı, seyf, bir sözlə, hər şey burda işarə olumuşdu. Və mağaradan çıxış yolu da elə biz tapdığımız yerdəydi, hətta hara – deyəsən, dağ yollarından birinə çıxdığı da qeyd olunmuşdu. Ancaq onun da yazıları bizim üçün tamam anlaşılmaz idi. Bunun bizə nə faydası! Sabir danışq kitabçasını əlində o yan-bu yana çevirib, özümə qaytardı ki, saxla-yım, bəlkə bir şeyə yaradı sonra.

Gecə düşənəcən hər yeri ələk-vələk elədik, dırmaşmadığımız yer qalmadı, hətta divarlardaki portretlərin altına da baxdıq, dedik, bəlkə onların altında gizli saxlanc-zad oldu. Gecədən keçmiş qurtardıq işimizi. Lap yorulub əldən düşmüşdü.

Artıq Sabir də ruhdan düşmüştü, ancaq hələ də özünü o yerə qoymurdu. Dedi ki, sabah hökmən bir şey fikirləşib taparıq. Sonra ağlına nə gəldisə, bir buterbrod da bölüşdürdü. Ömrümdə heç nəyi onun kimi, bu cür dəqiq bölüşdürüb bilməzdəm. Paylarımızı özümüzə verəndən sonra dedi: bu əlavə yemək payını ona görə verir ki, bu gün biz çox möhkəm işləmişik və ona görə də qarnımızı bərkitməliyik. Və hamımıza şirin yuxu arzuladı, çox rəsmi şökildə, lap

əsl komandirlər kimi. Dərhal yerimizə uzandıq. Bu gecə Kəmalə yatanda əlindən tutmağı xahiş eləmədi, görünür, daha skeletlərdən qorxmur, yəqin öyrəşib. Bəlkə də Sabir onun gözü qabağında üstümə çıçırdığına görə, məndən zəhləsi gedir. Ancaq bu, ağlabatan şey deyil, çünki Sabir əvvəllər də onun yanında mənim üstümə qışqırıb. Təh-qır qaqaş deyir mənə. Hər dəqiqə heç kəs eşitməsin deyə piçiltıyla soruşur ki, öz variantımı hələ qurtarmamışam ki? Axırıncı rübdə həm mənə mane olmasın, həm də özü narahatçılıq keçirməsin deyə, siftə onun variantını yazirdım, sonra özümüñkünü. Ancaq bunun dəxli yoxdu, yenə mənə yuxarıdan-aşağı baxır. Sağ ol deməyinə deyir, amma həm də zəhləsi gedir.

Hələ də almanca-rusça danışq kitabçasını oxuyurdum. Hayif ki, lügət deyil, danışq kitabçasıdır. Lügət daha çox karımıza gələrdi...

— Sən niyə yatmirsən? — Sabir yerindən dikəlib soruşdu. Görünür, əsil komandır kimi, gecə də hamının məsuliyyətini öz boynuna götürmək istəyir.

Dedim ki, yuxum gölmir, ona görə də bu kitabçaya baxıram.

— Yenə siçovulluq eləyirsən ha! — O bu sözü elə tikanlı-tikanlı deyir ki, hirsindən bilmirsən neyləyəsən. Əlini yellədib yerinə uzandı. Bu kitabçanı artıq bir dəfə oxuyub qurtarmışdım, indi isə elə bil başımı qatmaq üçün oxuyuram. Çünki oxumasam, o dəqiqə evimiz yadına düşür. Gör indi orda nə həngamə qopub. Anam yəqin təmiz aqlını itirib! Bu dəqiqə onun nə hala düşdüyüünü təsəvvürümə gətirməyə belə qorxuram. Neynəyim, özümən bacarmıram da! Oxuya-oxuya yenə bu barədə fikirləşirəm. Düzünə qalsa, bu kitabçanı ona görə oxuyuram ki, vərdiş eləmişəm, oxumasam, dura bilmirəm. Ona görə də anam adımı kürt toyuq qoyub. Bəzən hətta kitabı əlimdən alıb atır, məsələn, çörək yeyəndə. Demək olar ki, xoşuma gələn kitabların hamısını iki-üç dəfə oxumuşam... Bu kitabçada isə həm qəribə və həm də gülməli şeylər çoxdur; əvvəlcə, almanca mətn verilir, sonra rusca. Bütövlükdə isə bu kitabça “Nəqliyyat”, “Hərbi əsir və ya partizanla səhbət”, “Eyş-işrət”, “Yerli əhali nümayəndəsinin cəzalandırılması barədə xəbərdarlıq” və s. kimi fəsillərə ayrılmışdı. Ümumiyyətlə, bütün həyat hadisələri nəzərə alınmışdı. Məsələn, “Alman zabiti freyleni qəhvəxanaya dəvət edir”. Mötərizədə isə “kinoya, teatra, restorana” sözləri əlavə olunmuşdu. Yaman fəndgil imişlər, deməli, hara getmək istəsə, o sözü yerinə qoyur, vəssalam. Və ya: “Bu kiçik hədiyyəmi qəbul edin”, mötərizədə isə

“ətriyyat, konfet, gül dəstəsi, zərgərlik məməlatları”. Bir sözlə, bu kitabçada nə desən vardı, ən maraqlı şeylərə isə “Cəza barədə xəbərdarlıq”, “Hərbi əsir və ya partizanla sōhbət” fəsillərində rast gəldim. Başdan-ayağa hədə-qorxuydu, hər şeydən ötrü ölüm cəzası – güllələnmə, ya dar ağacından asılma ilə qorxudurdular. “Axşam saat ondan sonra küçəyə çıxanlar yerindəcə güllələnməlidir”, “Evində kommunist – mötərizədə “partizan, döyüşü” – gizlədənlər ölümə məhkum olunacaqlar”. Heç demə, hər şeyə ölüm düşürmüş, hətta işə çıxmaga da. İndi başa düşdüm ki, qırmızı qapayıcının yanındaki yazıda gördüğüm “Tod” nə deməkmiş. Onun “ölüm” demək olduğu bu kitabçadan aydın bilinirdi, çünkü harda ölüm cəzasından sōhbət gedirdisə, bu söz də orda işlənirdi. Hər xırda şeyin üstündə adamı ölüm cəzası gözləyirmiş, sanki bunlar üçün insan həyatının bir qara qəpikcə də qiyməti yox olmuşdur. Deməli, birinin saatı xarab olubsa, o da bundan xəbərsiz halda on birin yarısında küçəyə çıxıbsa, patrul onu yerindəcə güllələyə bilərmiş. Bu kitabçada oxuduqlarımdan belə çıxırdı. Bir az da oxudum, özüm də bilmədən yuxuya getdim.

Səhər tezdən hər şey təkrar olundu. Hər künçə bir neçə dəfə ayaq döydük. İndi mən o mağaranın harasına desən, gözübağı gedə-rəm, hər yanı qarış-qarış, hətta barmaqlarımızla yoxladıq, amma bu dəmir darvazadan başqa heç yerdə çıxış yolu tapa bilmədik. Onu da aćmağa gücümüz çatmirdi. Sabir dedi ki, kaş bu yararsız avtomatlarnın, pulemyotların əvəzində burda bircə dənə top olaydı, onda o top atəsi ilə bu darvazanı dərhal vurub partladardı. Sözdü də, danışır, əvvəla, ona görə ki, burda top-zad yox idi, yoxdursa, onda heç ondan danışmağa da dəyməz. İkincisi, lap olsayıda da, Sabir onu atmağın təhərini bilmirdi axı. Bütün günü – səhər tezdən gecə keçənə qədər – mağarada təpik döydük, demək olar ki, daha danışıb eləmir-dik, çünkü başa düşmüşdük ki, işimiz fırıldaq. Axşam qalan yeməyin hamısını – ərgin pendir bükümünü dörd yerə bölib yedik və sonra nə edəcəyimizi fikirləşməyə başladıq. Yenə heç bir qərara gələ bilmədik və mən bekarçılıqdan kitabçanı götürüb oxumağa başladım.

Bu hərəkətim Sabiri lap hövsələdən çıxartdı və o əmr elədi ki, bu dəqiqə onu örtüb kənara qoyum. Dərhal onun dediyi kimi elədim, daha əsəbiləşdirmək istəmirdim. O, təmtəraqlı bir tonda bildirdi ki, sabah da çıxış yolunu axtaracayıq, əgər tapmasaqla, onda o, ya sabah axşam, ya da biri gün tezdən dəmir qapını qumbara ilə partlatmağa çalışacaq. Başqa əlac yoxdur. Fikirləşdim ki, ömründə,

kinodan başqa, heç yerdə qumbara görməyən bu adam onu necə partlada bilər?

– Sən heç onu partlatmağın təhərinə bilirsən?

– Ona nə var, tullamazdan qabaq dəstəyini özünə sarı çəkib, burmaq lazımdı, – dedi. – Ancaq mən tullamayacağam, gərək qapının dabanında balaca bir çala qazaq, qumbaranı ora qoyub, zirehli avtomobilin arxasına qaçaq. Məncə, hər şey yaxşı olacaq. Onsuz da başqa əlacımız yoxdur. Yeməyimiz də qurtardı, sabahdan konservə keçməli olacağıq.

– Sabah niyə? – Əli dedi. – Elə bu gün də yemək olar.

O bu sözü deyən kimi, hamının gözü işildədi. Ağızlarının suyu axdı. Hamımız acıdan ölürdük. Elə əvvəldən də bərk acmışdıq,ancaq bu pendir qırığından sonra lap ac canavara döndük. Lakin Sabir dedi ki, sabahacan konservlərə əl vurmayıacayıq, gərək bir az qabağı da fikirləşsən. Konservlərin xarab olduğunu onların yadına salmaq istədim, ancaq elə ağızımı açmamış üçü də birdən üstümə qışqırdı.

– Sən istəmirsən, yemə, – Kəmalə dedi. – Heç kim sənə yalvarmir. Bizim işimizə də qarışma.

Bu sözləri deyəndə onun ağızı əyildi, sifəti pis hala düşdü, səsi də, sifəti də. Xüsusən də, sifəti yad və eybəcər şəkil aldı. Sifətinin bu günə düşə biləcəyi yuxuma da girməzdi. Kəmalənin bu sözlərindən elə bərk dilxor oldum ki, Əliynən Sabirin nə dediyinə heç qulaq da asmadım.

Hamı yerinə uzandı. Kitabçanı bir az da vərəqləyəndən sonra mən də yatmaq istədim. Yani üstə uzanıb gözlərimi yumdum. Elə bu vaxt Kəmalə – heç demə, o da yatmayıbmış – mənə dedi:

– İncidin məndən?

Başımı buladım, guya ki, yox.

– İncimisən, incimisən, bəyəm görmürəm!

– İnciməmişəm.

– Elədirsə, əlini mənə ver, əlin əlimdə olanda rahat yuxuya gedirəm, – əlimi əlinə alıb susdu.

Baxdım ki, yuxulayıb. Mənsə o gecə heç cür yuxulaya bilmirdim. Elə hey sabah Sabirin bizə konserv paylayacağı barədə düşüñürdüm. Əlbəttə, mən yeyib-əlməyəcəyəm, ancaq nə olsun, uşaq-ların üçü ki, yeyəcək. Söz eşitmək də istəmirlər. Təmiz dilxorçuluq, heç nə qanmırlar. Axı, botulizm haqqında nə yazıldığı mənim dəqiq yadımdadır. Belə şeylərə mənim yaddaşım çox güclüdür. Bütün

şeyləri, hətta pislərini də bir dəfə oxuyan kimi, əzbər bilirəm. Nəinki şeir, istənilən formul – nə qədər uzun olur olsun – birdəfəyə yadimdə qalır. Orda, ensiklopediyada yazılmışdı ki, bu cür xarab, yəni qapaqları dombalmış konservlərdən zəhərlənən adamı təcili xəstəxanaya götürmək lazımdır. Yoxsa ölümlə nəticələnə bilər. Axı, Vitya Şeqlovun da necə öldüyü yadimdən çıxmayıb; o boyda sağlam adam bir gecənin içində can verdi. Hələ onu, gec də olsa, xəstəxanaya aparmışdır. Biz isə hamımız birdən zəhərlənib öləcəyik və bu skeletlər kimi həmişəlik burda qalacayıq. Axı onlar niyə mən deyənə qulaq asırlar? Axı bunu Sabir desəydi, onlar o saat razılışardılar. Doğrudanmı bir adamin sözü, yalnız o turnikdə otuz dəfə dartına biləndən sonra başqaları üçün keçərli olmalıdır!?

Sabirin sabah konservin birini açıb onlara necə payladığını və onların öz paylarını necə yediklərini təsəvvürümə gətirdim. Yeyəcəklər və bir saatdan, ya da saat yarımdan sonra, əlbəttə, başlarına döyücəklər ki, niyə mən deyənə qulaq asmadılar, ancaq onda gec olacaq. Üçü də – Kəmalə də, Əli də, Sabir də – ağrıdan çığıra-çığıra öləcəklər. Nədənsə bunu fikirləşəndə ürəyim bulandı.

Ehmalca əlimi Kəmalənin ovcundan çəkib çıxarddım, ayağa qalxdım, barmaqlarımın ucunda yeriyə-yeriyə Sabirin yanına gəldim. Heç getmək istəmirdim, ancaq başqa əlacım yox idi. Onu oyatdım, gözlərini açıb təəccübə mənə baxdı. Piçiltıyla ona dedim ki, sabah o konservləri yesək, hamımız öləcəyik. Əvvəlcə, dinməzə qulaq asındı, görünür, nə dediyimi başa düşmürdü, çünki sonra başa düşəndə bərk qəzəbləndi.

– Əgər bu saat gedib yatmasan, sənə elə bir təpik ilişdirəcəm ki, ömrün boyu şikəst qalacaqsan! – Dərhal geri dönüb öz yerimə qayıtdım. O isə dalımcı qışqırdı: – Yaxşı, sabah danışaram səninlə, – və sonra elə bir söz əlavə elədi ki, Kəmalə yatmış olmasaydı, onu heç cür diliñə gətirməzdı.

Gəlib öz yerimdə uzandım. Bir az uzanandan sonra, Sabirin yuxuya getdiyinə əmin olan kimi, durdum, konservlərin səkkizini də götürüb, ayağımı yerə ehmal basa-basa mağaranın o biri, dəhliz və komendant otağı olan küncünə yollandım. Əvvəlcə onları dalda bir yerdə gizlətmək istədim, sonra fikirləşdim ki, Sabir onsuz da yerini deməyə məcbur edəcək... Və hamısını bir-bir novçadakı suyun töküldüyü quyuya atdım. Və hər qutunu atandan sonra, dayanıb qulaq verirdim, deyirdim görüm, quyunun dibinə çatanda necə səs çıxacaq, ancaq heç nə eşidə bilmədim, bu quyunun dibi yoxdu, nədi?

Səhər hamıdan tez oyandım. Oyandım və dinməzcə yerimdən tərəpnəmdəm. Gözlərimi açmaq istəmirdim. Eşidirəm ki, Sabir durdu, əvvəlcə Kəmaləni, sonra Əlini durğuzdu, sonra mənim başımın üstündə dayanıb çiyənimi dərtlişdirdi: “Dur, səhər açılıb”. Yuyunandan sonra bir yerə yığışdıq. Hamının qanı qaradır, sifətlərindən bilinir. Ən çox da mənim. Bircə onu fikirləşirəm ki, görindi nə olacaq? Sabir danışındı:

– Gecəyarısı bu ağciyər məni durğub ki, bəs mən konserv yeməyə qorxuram, qarnım ağrıyacaq. Deyir ki, bu dünyanın bütün ensiklopediyalarını başdan-ayağa oxumuşam... Yeri, kitab siçovulu, yeri o konservləri bura gətir.

Getdim. Dünən axşam onları yiğdiğimiz yerəcən, beş addım. Yavaş-yavaş, sonra geri döndüm, dedim:

– Konservlər orda yoxdur.

– Bəs hardadır?

– Hamisini tulladım.

Üçü də gözlərini bərəltdi.

– Bəs hara tulladın? – Bunu Sabir soruşdu. Hələ inanmırırdı.

– Novçadakı suyun töküldüyü quyuya, – o dəqiqə hiss etdim ki, Sabir inandı. Elə o birləri də. Ona görə Sabiri deyirəm ki, mən onda gözlərimi ancaq onun sifətinə zilləmişdim.

– Hamisini tulladın?

– Hə.

Üçü də hirsindən cilov gəmirirdi.

– Əclaf, – Əli dedi, – sənin nə ixtiyarınvardı?

O, əlini qaldırdı, mən hətta boynumu da qısdım, dedim indi vuracaq, ancaq vurmadı, tüpürdü və kənara çəkildi. Kəmalə də hiddət və nifrətlə mənə baxırdı, o da dedi ki, mən gicbəsərəm, heyvərənin, yekəxananın biriyəm. Bircə Sabir heç nə demədi, lal-dinməz dayanıb nifrətlə məni süzürdü. İki addım məndən aralıydı, aramızda bircə mənim “döşəyim” durmuşdu. Birdən onun üstündən üstümə sıçradı.

Yumruğu sifətimdən tutdu, ağızım duz dadi verdi, başım gicəlləndi. Eynəyim gözümdən düşdü, onu çıxartmadığımı peşman oldum. Yəqin döşəməyə dəyəndə şüşələri qırıldı. Dedim, indi bir-ikisini vurandan sonra əl çəkər, ancaq o, əl çəkənə oxşamırdı, dalbadal vururdu, hamisini sifətimə. Üzümü əllərimlə örtdüm, o da var gücü ilə qarnıma vurdu, əlimi üzümdən çəkdir, yenə sifətimi yumruqlamağa başladı. Sonra heç üzümü də örte bilmədim, əllərim sözümə

baxmırıdı, onları yuxarı qaldıra bilmirdim. İndiyəcən də başa düşə bilmirəm ki, mən niyə yixilmirdim. O yan-bu yana səndələyirdim, amma yixilmirdim. Yəqin Sabiri də cindən-dondan eləyən elə bu idi. Yixilsaydım, bəlkə də ürəyi soyuyardı. Eynəksiz onsuz da pis görürəm, indi isə elə bil gözümə tor gəldi, elə bil dörd yana qatı duman çökdü. Ona görə də dizlərim qatlandı, amma tamam yixilmadım, dizi üstə dayandım. Sabir hələ də yumruqlayırdı. Ancaq daha heç bir ağrı hiss eləmirdim, onun sıfətini isə arabir görə bilirdim – yanıb-sönən işiq kimi. Elə bil kimsə işıqla oynayırdı, əlini düyməyə basıb çəkirdi. Mənə elə gəlirdi ki, bu yumruqların ardi-arası heç zaman kəsilməyəcək,ancaq daha qorxum-zadım qalmamışdı. Bu yumruqların hamısına biganəydim, elə bil məni yox, başqasını döyürdülər. Bir də onu gördüm ki, Kəmalə Sabirin üstünə atıldı. O da geri çəvrilib var gücü ilə ikiəlli Kəmalənin sinəsindən itələdi. Kəmalə bir neçə addım geriyə səndirləyib döşəməyə yixildi. Bir də gördüm Əli “Bəsdi!” – deyə çıçıraq Sabirin üstünə atıldı. Elə bu anda o, var gücü ilə sıfətimə bir təpik iliştirdi və ondan sonra heç nə yadımda qalmayıb. Deyəsən yixılanda həm də başım döşəməyə möhkəm dəyib.

Sən demə o, Əlini də döyüb, mənim qədər olmasa da, mənimlə o bir deyildi, ancaq Əli mənə dedi ki, Sabir onu da möhkəm döyüb. Bunu eşidəndə məəttəl qaldım, axı cığallıq elədi, köynəyindən tutub özünə sarı çəkib, sıfətinə bir kəllə ilişdirib, sonra badalaq atıb, onu yixib yerdə döyüb. Və bu vaxt Kəmalə avtomatı götürüb cumub onun üstünə. Əli deyirdi ki, onda yaman qorxdum. Qorxub ki, Kəmalə birdən onu öldürər. Sabir özü də qorxub, o dəqiqə əlini saxlayıb, dal-dalı çəkilib. Kəmalə isə avtomatı qışqıra-qışqıra ona uzadıb: “Ala, vur, öldür hamımızı, faşist köpəyoğlu!”.

Bunları özümə gələndən sonra Əli mənə danişdi. Kəmalə ağlaya-ağlaya sıfətimə soyuq kompres qoyurdu. Özümə gəldim, elə ona görə hiss elədim ki, nə isə sıfətim üzüyür. Ancaq bu kompreslərə baxmayaraq, sıfətim yaman gündəydi. Əli eynəyimi gətirib yanına qoydu. Şüşəsinin biri salamat idi, o biri isə xincim-xincim olmuşdu. Bütün bədənim sizildiyarıdı: xüsusən də sıfətim. Heç əngimi tərpədə bilmirdim: əzələləri elə ağrıyırdı ki. Axı o məni niyə belə döyüd? Birin vurayıd, ikisin vurayıd! Bəs belə vəhşilik olar? Axı o məndən xeyli iridi, həm də sağlam. Deməli, kim kimdən güclüdürsə, o birisini döyməlidii? Onda bunun nə xeyri? Əgər mən də ondan yaşarım böyük olsaydım, onda baxardı halına! Neyləyim ki,

sinifdə hamidan balacayam? Hamı bunu bilir, ona görə də mənnən heç kim dalaşmir. Sabir özü neçə dəfə deyib ki, mənnən işləri olmasın. Bircə dəfə dalaşmışam, o da beşinci “A” sinfində oxuyan Alik Sxetski ilə. Bufetdə o məni itələdi, mən də onu. Sonra o dedi: “Dərsdən sonra qalarsan, dalaşarıq”. Basketbol meydançasına getdik, dərsdən sonra orda adam olmur, çantalarımızı yerə qoyub başla-dıq dalaşmağa. Dərhal ona iki yumruq vurdum, amma o, lal-dinməz dayanıb üzümə baxırdı. Mən də dayandım, soruşdum ki, nəyi gözləyir. O isə acıqlı-acıqlı dedi: “Mən sənnən necə dalaşım, axı sən eynəklisən?” Və sifətində elə pərtlik vardı ki, heç nədən yazığa iki yumruq vurduğuma peşman oldum, axı demək olar ki, heç dava eləməyə başlamamışdıq. Dərhal eyneyi gözümüzdən çıxarıb, dedim ki, o da mənə iki yumruq vursun, sonra kişi kimi dalaşaq. O, razı olmadı, dedi, sadəcə olaraq məni vurmaq istəmir. Hiss elədim ki, daha dalaşmaq niyyətində deyil. Elə mən də həvəsdən düşmüştüm. Bir müddət lal-dinməz üz-üzə dayandıq, sonra ondan soruşdum ki, on qəpiyi varmı, ciblərini axtardı, tapdı. Və soruşdu ki, nəyimə lazımdı? Özümdə otuz qəpikvardı, onu götürüb bir yerdə kinoya getdik. İki bilet alıb “Bəxtiyar centlmenlər” filminə baxdıq. Çox yaxşı film idi. O vaxtdan Aliknən bərk dostlaşdıq. Hətta bura gələndə, bizimlə olmadığına çox təəssüfləndim. Valideynləri ilə Kubana yay istirahətinə getmişdi.

Hələ də Alik Sxetskini düşünürdüm, birdən başım firlandı, başladım öyüməyə. Dalbadal bir neçə dəfə. Adı qusmaq əvəzinə ağzımdan qara qusunu töküldü. Ona görə ki, mədəm boşdu, axırıncı dəfə bir tikə pendir yemişdim, sudan başqa nə gələcəkdi ki? Kəmaləynən Əli yaman qayğış olmuşdular. Yanımda əyləşib tez-tez sorusurdular ki, bir şey lazım deyil mənə? Boynuma alım ki, onların bu qayğışlıyi yaman xoşuma gəlirdi.

Sabir isə hələ də mağaranı gəzir, çıxış yolu axtarırı, ancaq məncə, o da artıq bundan əlini üzmüştü, sadəcə olaraq bizə görə, özünü o yerə qoymurdu. Heç birimizlə danışmirdi, ya özü istəmirdi, ya da qorxurdu ki, biz onu dindirməyək. Kəmaləynən Əli gecə keçənə qədər yanından çəkilmədilər. Ümumiyyətlə, mənə elə gəldi ki, bu gün çox tez ötüdü. Elə indicə səhər açılmışdı, bir də baxıram ki, hamı yatmağa hazırlaşır. Məəttəl qalmışdım buna.

Sabahı hamı gec oyandi. Mənsə hamidan gec. Ayılmışam, heç cür yadıma sala bilmirəm hardayam, bu uşaqlar – Kəmalə, Əli, Sabir

niyə başıma toplaşıblar, niyə bunlar mənə belə ürkək-ürkək baxırlar?
Heç nə başa düşmürəm! Hələ də bu andırı qalmış mağarada olduğum yadına düşəndən sonra Sabir mənə dedi:

– Sən allah, bağışla məni. Dünənkinə görə. Cox xahiş eləyirəm,
bağışla məni!

Kəmalə ona acıqlandı:

– Nəyi bağışlasın? Bir gör yazılışı nə hala salıbsan. Səndən iyrənc
adam görməmişəm.

– Yaxşısı budu, çıx get, – bunu da ona Əli dedi. – İtil burdan,
yoxsa əngini əzərəm.

Sabir elə bil onları eşitmirdi, elə bir sözdən tutmuşdu:

– Bağışla. Qələt eləmişəm, bağışla!

Bunların hamısı gülməli gəlirdi adama. Mənim bağışlamağım
bunun nəyinə lazımdır? Birdən gördüm Sabir ağlayır. Heç ağladığını
görməmişdim. Heç vaxt belə şey olmayıb. Amma indi oturub gözü-
müzün qabağında, zar-zar ağlayır. Mənim də yaman qanım qaraldı,
hətta yada salmaq belə istəmirəm, qanım o qədər qaraldı ki, başla-
dım onu kiritməyə: yaxşı, bəsdi ağladın, ancaq gələn dəfə əlini qal-
dılmamış, yaxşı-yaxşı fikirləş! Başqa nə deyə bilərdim ki?

Əli isə tutduğunu buraxmirdı: rədd ol, yoxsa sənin üçün pis ola-
caq! Axırda Kəmalə də onu iyrənc tip adlandırılonda durub getdi. Elə
suyu süzülə-süzülə getdi ki, yazılım geldi ona. O gedəndən sonra
Əliynən Kəmalə uzun-uzadı onun qarasına danişdılardı, lakin mənim
ona acığım tamam soyumuşdu. Uşaqlara bunu demədəm, desəydəm,
yəqin ki, mənə qəzəbləri tutacaqdım, ancaq mənim hırsım tamam
soyumuşdu və niyəsini özüm də bilmirdim!

Üçümüz də yanaşı uzanmışdıq, üçümüz də susurduq, nə isə süst-
ləşmişdik, yəqin ki, acıdan idı. Sabir əlində qumbara gəlib deyəndə
ki, durub komendantın otağına keçək, heç başımızı da qaldırmadıq.
O, başa saldı ki, çıxiş yolundakı dəmir darvazanı partlatmaq istəyir.
Yeriməyinə, yeriyə bilirdim, amma sərxoş adam kimi, ayaqlarım
bir-birinə dolaşındı. Yaxşı ki, Əliynən Kəmalə qolumdan tutmuşdu-
lar. Otağa girən kimi, Əli bizi saxladı və Sabirin yanına qayıtdı. Küsülü
olsalar da, deyəsən Əli istəmirdi ki, Sabir qumbaranı tək partlatsın.

Biz Kəmaləynən otaqda oturub, nə olacağını gözleyirdik. Bura
o qədər sakit idı ki, elə bilirdin bu otaq hansı bir idarəəninsə kabinetini
idi və bu dəqiqə müdir içəri girəcəkdi. Qırmızı dəstəyin böyrün-
dəki yazıya bir də baxdım. Kitabçanı oxuyandan sonra bilirdim ki,

“Tod” ölüm deməkdir. O söz kitabçada tez-tez təkrar olunurdu. Bir də “Erschie Ben” – güllələnmə sözü. Bu da yaxşı yadımda qalmışdı, çünki hər iki sözə demək olar ki, hər səhifədə rast gəlmək olurdu.

Sonra güclü partlayış səsi eşidildi, otağın qapısı kip örtülüydü, partlayış olan kimi, zərbə açılıb divara dəydi. Şamların hamısı bir-dən söndü.

Əli bizə danışdı ki, Sabir qumbaranın dəstəyini özünə sarı çəkdi, yana burdu, qapının dibindəki çalaya qoydu, sonra ikimiz də dərhal qaçıb zirehli maşının dalında gizləndik. Ancaq partlayışın faydası olmadı, yalnız qapının üzü bir-iki yerdən cızıldı.

Komendantın otağında hələ xeyli oturduq. Hərə bir söz deyirdi, hamısı da boş-boşuna, çünki artıq açıq-aydın bilirdik ki, işimiz çox pisdi. Yavaş-yavaş, özümüz də hiss eləmədən, Sabirnən danışmağa başladıq. Amma ta o bizim başçımız deyildi. Sabirnən küsülü olsaq da, olmasaq da, onsuzaq da indən belə bizə başçı lazım deyildi.

Hamımız durub otaqdan çıxdıq.

Yaman acmışdıq. Heç kim bu barədə heç nə deməsə də, acıdan ölürdük. Bircə fikrimiz vardı, o da yemək. Ayri heç nəyi düşünmək mümkün deyildi. Dördümüz də öz yerimizdə uzanıb ancaq onu fikirləşirdik. Yaxşı ki, bu kitabçanı tapmışam, yoxsa lap dəli olardım. Heç kəs dinib-eləmir, ətrafa elə bir sükut çöküb ki, elə bil bu dünyada bizdən başqa canlı adam qalmayıb. Bu skeletlər də bir yandan adamı əsəbiləşdirir. Təsəvvürümə gətirməyə çalışdım ki, bir vaxt onlar da sağ-salamat olublar, ancaq bir şey çıxmadı.

Kitabçanı vərəqləyir, o vaxtların necə qəribə bir dövr olduğuna mat-məəttəl qalırdım. Demək olar ki, hər səhifə müdhiş hədə-qorxuya doluydu, hər şeyin də bir cəzası vardi – o da ölüm! Oxuyanda adəmi üşütmə tuturdu: “...güllələnmişlər”, “...ölüm cəzasına məhkum olmuşlar”. Yəqin ki, bunu rəngarənglik xatırınə eləmişdilər: bir yerdə güllələnmə, o biri yerdə ölüm cəzası. “Tod”, ya da “Erschie Ben”. Bəlkə də ölüm cəzası deyəndə güllələnmək yox, adam öldürməyin başqa üsulu – dar ağacından asmaq və ya boyunu vurdurmaq – nəzərdə tutulmuş. Özü də gör nəyə görə?! Fikirləşəndə adam az qalır dəli olsun; kommunisti və ya döyüşçünü gizlətməyə görə. Partizanlarla əlaqə saxlamağa görə. Almaniyaya getməkdən boyun qaçırmaga görə. Deməli, biri evində öz yaralı yoldaşını gizlədirmişə, onu güllələyirlərmiş. Bəs o gizlətməyib, ney-nəməliymış? Gərək sataymış, hə? Doğrudanmı, bu kitabçanı tərtib

eləyənlər başa düşmürlərmiş ki, belə şeydən ötrü adam öldürmək olmaz? Axı, bu kitabçanın hər səhifəsində insanın eləyə biləcəyi bütün yaxşılıqlar ölümlə hədələnirdi. Deməli, yaxşılığa ölüm, hə?!

Heç təsəvvür eləyə bilmirəm ki, ölüm nə olan şeydi. Bilməyinə bilişəm ki, hamı axır bir gün ölürlər, ancaq heç cür inana bilmirəm ki, bir gün mən də ölücəm. Hər şey olduğu kimi qalacaq, bir mən olma-yacağam. Bunu gözümün qabağına gətirməyə çalışıram – hər şey yaxşı alınırlar, birçə ölümü təsəvvür eləyə bilmirəm. İnana bilmirəm, vassalam. Bir də bu həyatda olmayıacağım günü təsəvvürümə gətirə bilmirəm. Çox qəribə işdi.

Kəmalə mənə sarı süründü, uşaq kimi başımı qucaqladı və soruşdu:

– Bərk ağriyir?

Başımı buladım. Hələ də danışmağa çətinlik çəkirəm, ağızımı açanda çənəm sancır.

– Hamımız oləcəyik burda, – Kəmalə dedi. – Və heç kəs heç vaxt bizi tapmayacaq. – Bu zaman onun sıfəti tamam sərtləşdi, sanki qəti inanmışdı ki, bizi daha heç nə qurtara bilməz.

...Yuxudan ayılanda bilmədik ki, səhərdi, yoxsa gecə, lap elə günorta da ola bilərdi. Çünkü Kəmalə saatını qurmamışdı. Yadından çıxmışdı. Onsuz da indi bunun əhəmiyyəti yox idi. Yerimizdən durmağa da ərinirdik. Yaxşı ki, acliğimiz tamam keçmişdi, heç yadımıza da düşmürdü. Amma yaman zəifləmişdik.

Kəmalə lap heydən düşmüşdü, gözləri açıq olsa da, başa düşmürdün ki, yatıb, yoxsa lal-dinməz uzanıb. Yaman yazığım gəldi. Bax, indi bildim ki, onu sevirəm. Əvvəl də ağlıma gəlmışdı, ancaq indi buna qəti inandım. Kəmaləyə qədər çoxuna vurulmuşam. Elə ki, kinoya və ya teatra gedirdim, mütləq birinə vurulmalı idim. Amma bu sevgimin ömrü çox qısa olurdu: ancaq iki-üç gün davam edirdi. Bir dəfə hətta bircə gün çəkib. Kitabdakılara da tez-tez vurulurdum. Hamidan çox kraliça Marqoynan madam Bonasye xoşuma gəlirdi. Xəyalən onların yanında olmaq mənə ləzzət eləyirdi. Özü də xəyalə dalanda özümü üçüncü şəxs kimi fikirləşirəm. Xəyalən də olsa, heç vaxt “Mən gedib o gözəli xilas eləyirəm” – demirəm, nədənsə! “O gedir o gözəli xilas eləyir” – deyirəm. Ayrı cür, nə qədər eləyirəm, bacarmıram. Xəyalə dalanda özüm barədə həmişə üçüncü şəxs kimi fikirləşirəm. Yəqin buna bişmiş toyuğun da gülməyi tutar, ancaq nə gizlədim, bir dəfə hətta İfritəyə də vurulmuşdum. Canım haqqı, düz deyirəm. Vurulmuşdum, vəssalam.

Yalnız bu gün başa düşdüm ki, bunların hamısı boş şey imiş. Kəmaləni sevdiyim qədər heç kəsi sevməmişəm. Hələ istədim özünə də deyəm. Deyəcəkdir də, nədənsə indi nə Əlidən utanırdım, nə də Sabirdən. Birdən ən çox sevdiyim bir şeir yadına düşdü və onu Kəmaləyə söylədim. O da axıracan qulaq asdı, amma bir söz demədi. Soruşdum ki, xoşuna gəlmədi, o dedi ki, niyə, “pis deyil, şeirdi də”. Bu da mənim yaman xətrimə dəydi, “xoşuma gəlmir” desəydi, bundan yaxşıydı. Bir də ki, nə dəxli var, bu şeir, hökmən hamının xoşuna gəlməməlidir ki! Ancaq nə isə, mən elə bildim Kəmalənin xoşuna gələcək.

Afərin Sabirə, vallah! Bizdən az zəifləməmişdi, amma yenə o, əl-ayaq eləyirdi. Xahiş elədi ki, durub bir yerdə daldalanaq, çünkü bir də o andırə qalmış dəmir darvazanı parlatmaq istəyir. Bu dəfə qumbaranı çox eləyəcək. Yenə də komendantın kabinetinə yollandıq, bu dəfə yol bizə yaman uzun gəldi. Ora çatanda nəfəsimiz kəsilmişdi. Elə bil sıldırıım qayaya dırmaşmışdıq. Əli yenə də Sabir-nən getmək istədi, elə durmaq istəyirdi ki, birdən günahkar adam kimi gülümsündü və yerə çökdü. Başa düşdük ki, tay gücü qalmayıb.

Bu partlayışın da səsi elə əvvəlki kimi çıxdı. Sonra bildik ki, altı qumbaradan biri partlayıb. Yəqin o biriləri xarab imiş. Yenə də xeyri olmadı. Xeyir nədi, əksinə, həm də zərər çəkdik.

Siftə heç nə başa düşmədik. Kabinetdə oturub Sabiri gözləyirdik. Nə qədər vaxt keçdi, bilmirəm, o hələ də gəlib çıxmamışdı. Deyən, hamımız mürgüləmişdi. Bir də ayıldım ki, Sabir hələ də yoxdu, tez otaqdan bayır çıxdı. Kəmaləynən Əli də dalımcı. Sabir gözə dəymirdi. Ancaq onda başa düşdük ki, nə isə bədbəxt hadisə olub.

O, zirehli avtomobilin dalında uzanmışdı, qan içindəydi. Siftə elə bildim ölüb, ancaq əlimizi vuranda bərk zarıdı. Qumbara qəlpəsi dirsəyindən azca yuxarıda ətini qoparmışdı. Əli qanı görən kimi, səndirlədi, yerə çökdü. Kəmaləni əsməcə tutdu, dişi-dişinə dəydi. Əyilib yaraya baxdım, mənə elə gəldi ki, çox dərindi, bəlkə də lap sümüyü çatıb. Köynəyimi çıxardım, ondan bir şırırmışdır Sabirin qolunu yaradan bir az yuxarı bərk-bərk bağladım. Hardasa oxumuşdum ki, bu yolla qanı dayandırmaq olar. Bağlamağına bağlamışdım, amma gördüm ki, heç kəsənə oxşamır. Birdən ağlıma gəldi ki, yəqin gücüm çatmayıb, bərk sixa bilməmişəm. Yaxşı ki, Kəmalə kömək elədi. Hələ də əlləri əsir, dişləri şaqqlıdayırdı, ancaq afərin ona, yaman dadıma çatdı. Qan dayandı və biz yaranı sarıldıq. Amma

özümüz də yaxşı bilirdik ki, kirli köynək cırığıynan bağladığımız bu sarğının elə bir faydası olmayıcaq. Bəlkə də əksinə, ziyan elədi.

Özümüzə də zirehli avtomobilin yanında yer saldıq. Pul bağlılarını ora daşımaga azı bir saat vaxt sərf elədik. Daşışıb qurtarandan sonra tamam əldən düşdü. Sabir siftə sakit idi, birdən sayıqlamağa başladı. Bir-bir adlarımızi çəkirdi, hamidən da çox mənim. Bir də tez-tez anasını çağırırdı. Özünə gələndən sonra isə elə hey su istədi. Növbə ilə ona su daşıdıq. Daha skeletlərdən qorxmurdum, su gətirməyə gedəndə əvvəlki kimi, dolayı yolla yox, düz onların böyründən keçib gedirdim. Özüm bilirəm ki, o vaxt mənə elə gəlirmiş, amma hər dəfə onların yanından keçəndə üzümə baxıb gülürdülər. O gecə yuxuma da girdilər, elə yerə uzanan kimi. Bir də o danışq kitabçası, içindəki müdhiş hədə-qorxularnan bir yerdə. Gördüm, elə hey oxuyuram, heç cür ondan əl çəkə bilmirəm. Yuxuda da təəccüb eləyirdim ki, niyə bu kitabçada hər şeyə görə, adama ölüm düşürmiş... Özü də yaxşı şeylərə görə.

Sonra ölməyə başladıq. İndi öz ölümümü də təsəvvürümə gətirə bilirəm. Hər şey necə var elə qalacaq, bircə mən olmayacağam. Birdən-birə bu necə alındı, birdən-birə necə dəyişdim, özüm də baş açmırıam, ancaq bir onu dəqiq bilirəm ki, mən də ölə bilərəm. Uzanılı fikir məni götürmüşdü. Elə şeylər fikrimdən çıxmırkı ki, əvvəller heç eynimə də gəlməzdi. Axı əvvəller ölüm barədə heç düşünməmişdim. Niyə də düşünəydim? Tanıdığım adamlardan tək bircəciyi, Nailə adlı bir qız olub. Bizim küçədə yaşayırıdı. Maşın vurmuşdu. Dəfninə bütün küçə yiğilmişdi. Uşaqların hamısına əklil payladılar. Biz onları addım-addım tabutun dalınca aparmalıydıq. Ancaq bizi qəbiristanlıq buraxmadılar. Nərimanov prospektinə çatanda evə qaytardılar. Yəqin hamı ağlaşırdı, ona görə də böyükler istəmirdilər ki, uşaqlar bunu görsünlər. Nailənin anası özünü öldürdü, amma atası ağlamırdı. Tabutun dalınca birinci o gedirdi. Qonşularından ikisi qoluna girmişdi. Atası arabir soruşurdu: "Necə olub axı bu? Bu nəydi başımıza gəldi?" Ancaq heç kim ona cavab vermirdi. Mən də öz-özümə fikirləşirdim: "Doğrudanmı bir də Nailəni görməyəcəyik". Belə şey olar görən? Hələ onda, dəfn günü, bir gün öləcəyimi təsəvvürümde canlandırmaya çalışmışdım, amma heç nə alınmamışdı. Elə bil başım xarab olurdu, daha doğrusu, Öləcəyimi və bir də bu dünyada mən adda adam olmayıcağını təsəvvürümə gətirməyə başlayan kimi, işləmirdi, dayanırdı. Hətta bu

qədər sadə bir şeyi bacarmadığımı görə, özümə acığım da tuturdu. Əvvəlcə, hər şey yaxşı alınırdı, lap dəfnimi də, ağlaya-ağlaya qəbiristanlığa yollanan adamları da gözümüz qabağına gətirə bilirdim, amma elə ki, tamam yox olacağımı, nə eşidə, nə də görə biləcəyimi təsəvvürümə gətirmək istəyəndə hər şey pozulurdu. Nə qədər eləyirdim bir şey çıxmırdı. Amma indi hiss eləyirəm ki, belə şey ola bilər. Heç bu barədə düşünmək fikrində də deyildim, amma hiss elədim.

Hamımız dinməzcə uzanmışdıq, bircə Sabir zariyirdi. Ayıq olanda o da dinmirdi, ancaq gözünə yuxu gedən kimi başlayırdı zarımağa. Qolu yaman şışmışdı, elə bil üfürüb doldurmuşdular. Qızdırmadan od tutub yanır, qıpçırmızı qızarmışdı. Yarasını sarılmışdıq. Amma bunun xeyri az idi, get-gedə qaralırdı. Başa düşdük ki, dava-dərmansız hökmən hovlayacaq.

Uzanıb fikirləşirdim ki, bu andira qalmış yarığa girməsəydik, heç bu bələya da düşməzdik. İndi hamımız Bakıdaydıq, bəlkə də məktəbə gedirdik. Məktəbi, evimizi bu qədər şirin-şirin xatırladığımı özüm də təəccüb qaldım. Əvvəllər heç oralarda elə bir şirinlik duymamışdım. Hər seydən çox anamla atam yadına düşürdü, cürbəcür hadisələri, özü də əlamətdar yox, ən adı hadisələri xatırlayırdım, məsələn, bir dəfə məktəbdən gələndə anam pilləkəndə dayanıb gülümsünə-gülümsünə məni gözləyir və ya axşam oturub televizora baxıram, anam atama nə isə deyir, heç nə dediyini də bilmirəm, amma heç demə, hamının bir yerdə olmağı çox yaxşı şəymış, hətta toy-bayram olmasa da. Bütün bunları xatırlayanda qəhər məni boğdu və yenə kitabçanı götürüb vərəqləməyə başladım.

Bu kitabçada bir şey məni yaman narahat edirdi, amma nə? Heç cür anlaya bilmirdim. Soruşsalar, sətirbəsətir əzbər deyərdim. Nəyə görə adama ölüm cəzası, lap istəsən nəyə görə dar ağacından asılma, nəyə görə güllələnmə düşdүүünü dəqiq deyə bilmirdim. Özüm də duymuşdum ki, o vaxtlar əgər insan ancaq özünə yaxşılıq eləyirmişsə, deyək ki, biri kommunist və ya qızıl əsgər olduğu üçün almanlardan gizlənmişsə, onu güllələyirlərmiş, yox əgər başqasına yaxşılıq eləyirmişsə, yəni yaralını öz evində gizlədirmişsə və ya partizanlara kömək edirmişsə, asırlarmış. Bunları oxuyanda belə, adamın canına üzütmə düşür. Neçə dəfə oxusam da, heç cür öyrəşə bilmirdim. Hər dəfə bu hədə-qorxudan yaman vahiməyə düşürdüm. Və bir də hiss eləyirdim ki, bu kitabçayla bağlı nə isə mühüm bir şey olmalıdır, ancaq onun nə olduğunu heç cür dərk edə bilmirdim. Yalnız hiss eləyirdim.

Əli durub su gətirməyə getdi. Addımlarını çox ləng atır, sərxoş adam kimi ayaqları bir-birinə dolaşırdı. Hamımıza flyaqada su gətirdi. Əvvəlcə verdik Sabir doyunca içdi, sonra Kəmalə bir-iki qurtum aldı. Mən də içdim, o saat da qarnım sancdı, amma artıq buna öyrəşmişəm, bir qurtum içən kimi, adamin qarnı ağrımağa başlayırdı. Ona görə də çalışırdıq mümkün qədər gec-gec, lap dözə bilməyəndə içək. Əli yanında oturmuşdu, sıfəti ağappaq ağarmışdı. Birdən mən-dən soruşdu:

– Biz də bu skeletlər kimi, burda qalacayıqmır? – O başı ilə skeletləri göstərdi.

Kəmalə bunu eşidən kimi hönkürdü. Başını çıynımə qoyub ağladı, guya mənim ona bir köməyim-zadım dəyə bilərdi.

Mənə isə hər şey ovcumun içi kimi aydın idi. Bu skeletlər kimi, biz də həmişəlik burda qalıb čürüyəcəyik. Heç kim bir vaxt bizim burda olduğumuzdan xəbər tutmayacaq. Lap min il keçsə də, heç kim bilməyəcək ki, biz burda tamam havayı yerə ölmüşük. Və bunlar kimi, biz də skeletə dönəcəyik. Ancaq bir şey var ki, biz bura təsadüfən düşmüşük, amma onlar özləri girib, özü də sağ-salamat çıxıb gedə bildikləri halda, özləri bir-birini qırıblar. Bir də ki, bu cür kitabça çıxardan adamlardan bundan artıq nə gözləyəsən?! Bəlkə də hər şeyə görə, adam öldürməyi elə bunlardan biri uydurub. Siftə başqalarını öldürüb'lər, sonra da növbə özlərinə çatıb.

Bu fikirlər məni rahat buraxmırıldı. Bu fikirlər, bir də nə isə başqa şey. Məndə bəzən belə hallar olur ki, bir də görürsən fikir məni aparıb, amma nə fikirdi, başa düşə bilmirəm. Amma onda bəlkə də ona görə, dərhal başa düşə bilmədim ki, Kəmalə ağlaya-ağlaya məni qucağından buraxmırıldı. Qorxudan gözləri hədəqəsindən çıxmışdı və mən birdən dedim:

– Sən qorxub-eləmə, Kəmalə, onsuz da burdan çıxacaqıq, – bir yandan bunu dediyimə görə, özümdən xoşum gəldi, çünkü o yaman sevindi buna, vallah, düz sözümdü, elə indicə qorxudan gözləri bərələ qalmışdı, elə bil onu vuracaqdılar, amma mən bu sözləri deyəndən sonra gördüm ki, rəngi açıldı, gözləri güldü.

O saat mənə inandı və dedi:

– Doğrudan? Sən heç siftə belə demirdin? Demirdin ki, çıxa bilərik! – Elə baxırdı ki, elə bil hər şey məndən asılıymış, o biri yandan da Kəmaləni bu cür havayı yerə aldatdığını bərk peşman oldum.

Ən təəccüblüsü də buydu ki, Əli də mənə inanmışdı. O da sevin-cək məndən soruşdu:

– Deyəsən, bir şey fikirləşib tapmışan? – Və onun da gözləri güldü. Kəmaləninki kimi. Artıq iş-işdən keçmişdi. Heç nə eləyə bilməzdim, ona görə dedim ki, hə, tapmağına tapmamışam, amma gərək ətraflı götür-qoy eləyəm.

Sonra bizi yuxu apardı. Sabir yaralanan gündən bəri son üç günü elə hey yatmışıq, ayılanda da bir-iki saatlığa ayılır, sonra bir də yatırıdı.

Bu andıra qalmış kitabça yuxuda da məndən əl çəkmirdi. Elə bil, beynimə həkk olub! Yatanda da, duranda da, elə hey onu fikirləşirəm, nə isə var onda, yaxamı rahat buraxmir, amma nədi? – heç cür anlaya bilmirəm. Sətirbəsətir gözümün qabağından çəkilmir. Ən qəribəsi də budu ki, tək rusca yazılanları yox, almanca yazılanları da. Almanca bir kəlmə də bilmirəm, amma sözlər, xüsusən də “Tod” və “Erschie Ben” gözümün qabağından getmir. Yəqin ona görə ki, o kitabçada bu sözlərə tez-tez rast gəlirdim. Artıq mətnə görə müəyyən eləmişdim ki, onlar “asmaq”, “gülələmək”, “öldürmək” deməkdi.

Hələ yuxudan ayılmamışdım, birdən qışqırıq səsi eşitdim. Ayılanda gördüm qışqıran Sabirdi. O yerindən dik atılıb, nə isə qışqırırdı, amma anışdırıa bilmirdim. Gözlərini bərəldə-bərəldə adama baxsa da, xeyri yox idi, heç birimizi tanıya bilmirdi. Ayaq üstə dayanıb xırıldaya-xırıldaya nə isə qışqırırdı. Bir sözünü də anlamaq olmurdu. Bu da bir cür sayıqlamayıdı. Üçlükdə onu birtəhər yerə uzatdıq. Bütün bədəni od tutub yanındı, hətta dodaqları da qaralmış, çat-çat olmuşdu. Ona su verdim, sonra bir qədər də mızıldandı və nəhayət, yuxuya getdi.

Burdan beləsini pis xatırlayıram. Nə qədər vaxt keçdiyi də yadımda qalmayıb. Ayıldım, baxdım ki, hamı uzanıb, ən uzaqdakı şamdan savayı hamısı sönüb, o da qurtarhaqurtardadır, görünür, çoxdan bəri heç birimiz oyanmamışıq və ona görə də şamları təzəleyən olmayıb.

Durub şam dalınca getdim. Mən uzandığım yerdən çox da uzaq deyildi, ancaq gördüm ki, onlara çatanacan mənimki mənə dəyəcək. Yolda üç dəfə dayanıb nəfəsimi dərdim, oturmağa qorxurdum, qorxurdum ki, otursam qalxa bilməyəm.

Şəmi alışdırıdım, ancaq onu yerə qoyub o birilərini yandırmaq əvəzinə durduğum yerdə fikrə getdim. Əlimdə yanar şam oradaca xeyli dayanmalı oldum, çünkü fikrimi güclə bir yerə yiğə bilirdim. Güclə, yavaş-yavaş və birdən hər şey dağlırdı, təzədən başlayı-

dım. Bir də ona görə çətin idi ki, "Tod" sözü yaman mane olurdu mənə. Gözümün qabağından getmirdi ki, getmirdi. Bir xeyli beləcə durandan sonra yerimdən tərpəndim.

Amma usaqlar yatan yerə sarı yox, tamam əks tərəfə. Beynimə səs düşmüşdü: "Tod" sözü hələ də yaxamdan əl çəkmirdi, amma yenə də fikrimi bir yerə cəmləşdirməyə çalışırdım.

Yəqin ki, çox ləng gəlmışdım, çünkü komendantın otağına keçmək üçün dəhlizə girəndə gördüm əlimdəki şamin yarısı gedib və ağlıma gəldi ki, bəlkə geri qayıtmaga çatmadı, ancaq bu fikir bircə anlığa yadına gəldi və o andaca yadımdan çıxdı, çünkü həmin vaxt var gücümüz toplayıb ancaq və ancaq bircə şey barədə fikirləşirdim.

Komendantın otağında hər şey əvvəlki kimiydi. Axırkı dəfə çıxanda necə idisə, elə də qalmışdı. Əlbəttə, heç nə dəyişməmişdi və dəyişə də bilməzdi, amma hər halda mən burası gəlmışdım.

Bütün kabinetin bir də diqqətlə gözdən keçirdim, təzə heç nə tapmadım. Keçən dəfəki kimi, Hitler portretdən mənə baxırdı. Çox mehriban gözləri vardı, bığları da bizim qonşu Məmməd dayının bığına oxşayırırdı. Onun da burnu bu cür uzun idi. Əgər qabaqcadan bilməsəydim ki, bu portret Hitlerində, heç ağlıma da gəlməzdi ki, bu adam bütün bu müdhiş skeletlərə – adamları kiçicik bir yaxşılıq eləməyin üstündə güllələyən və asan bu sabiq insanlara komandanlıq eləyib. Müharibə haqqında çox kitab oxumuşam, çox da kinoya baxmışam, ancaq mənə həmişə elə gəlib ki, bu müharibə çoxdan olub, əlbəttə, nə Şah İsmayılin, nə də Kventin Dorvardın vaxtında, məni o qədər küt bilməyin. O mənada çoxdan olub ki, mən bu müharibədən danişan kitablara da, kinolara da çox maraqlı bir şey kimi yanaşmışam. Ağlıma da gəlməyib ki, bu qədər qorxunc şey imiş. Və istər kitabda oxuyum və istər kinoda görünüm, həmişə faşistlərə olan nifrətim nə Teaton cəngavərlərinə, nə kardinalın qvardiyaçılara, nə də Şah Qacarın sərbazlarına olan nifrətimdən çox olmayıb. Axi bunların heç biriyinən mən heç bir temasda olmamışam. Burda isə lap yaxından hiss elədim ki, necə dəhşətli adamlarımı və necə qorxunc bir dövr olub. İndi Hitlerin sıfətinə də baxanda məni vahimə basırdı. Daha mənim üçün o sıfətnən bu skelet kəllələrinin heç bir fərqi yox idi. Gözlərimi Hitlerin portretinə zilləyib durmuşdum, heç cür aralana bilmirdim. Ona görə ki, çətinliyinən fikirləşirdim. Sonra yadına düşdü ki, mən burası başqa şey üçün gəlmışəm və portretlə üzbəüz divara sarı yollandım.

Burda da hər şey əvvəl necə vardi, elə də qalmışdı. Şüşə qutunun üst tərəfində yenə həmin o anlaşılmaz yazıydı durmuşdu, ancaq indi bu yazida bir şey mənə aydın idi – “Tod”. Gör ha, burda da adamı ölümlə hədələyirmiş!

Yazı stoluna yaxınlaşıb, ağır mərmər külqabını əlimə götürdüm. Bu dəfə o mənə lap ağır gəldi. Əslində yəqin xeyli yüngül olardı, ancaq onda mənə elə gəldi ki, qantel kimi, aži səkkiz kilo olar.

O külqabını götürüb qapayıçını örtən şüşə qutuya çırpdım, o cingiltiyələ sinib yerə töküldü. Sonra stulu ayağımın altına qoyub, əlimi qırmızı dəstəyə uzatdım. Ölümündən xəbər verən anlaşılmaz yazı da elə bu dəstəyin üstündəydi.

İndi bildim ki, bu, qapayıçı deyilmiş, çünki nə altından, nə yuxarisından heç bir elektrik xətti çıxmırı. Dəstəyi də dəmirdəndi və özü də, deyəsən, yaman ağır idi. Onu özümə sarı çəkməmişdən qabaq fikirləşdim ki, nahaq uşaqlara demədim, gərək onlar da burda olaydilar. Hətta istədim gedib onları çağırırm, amma nə fikirləşdim, getmədim. Sonra hər şey yadımdan çıxdı, çünki dəstək heç cür sözümə qulaq asmındı, çünki nə qədər güc eləsəm də, yerindən tərpənmirdi. Ayri əlac yox idi, stulu ayağımla itələyib, dəstəkdən asılı qaldım. O saat da barmaqlarım boşalmağa başladı, deyəsən məni saxlamağa gücü çatmırı. Nə qədər sixsam da, xeyri yox idi, bu dəqiqə əllərim dəstəkdən buraxılacaqdı. Bax, elə onda dəstək yerindən tərpəndi, üzüsağı gəldi. Yerə dəyhadəydə boğuq partlayış səsi eşitdim, elə bil qayanın lap özəyində ildirim çaxdı.

Bir müddət oturduğum yerdən dura bilmədim, sonra əlimdə şam birtəhər ayağa qalxıb dəhlizə çıxdım. İndi heç yeriə bilmirdim, tez-tez ayaq saxlayıb nəfəsimi dərmək üçün divara söykənirdim.

Dəhlizdən çıxanda əvvəlcə gözlərimə inanmadım – mağara təmiz işıqlanmışdı. İşiq bura dəmir darvazanın durduğu yerdən, nəhəng bir dördbucaqlı deşikdən düşürdü.

Onları gücnən durğuzdum. Kəmaləynən Əlini deyirəm. Heç oyanmaq istəmirdilər. Hətta oyanandan sonra da, nə dediyimi başa düşmürdülər, birtəhər başa saldım.

Sabiri də durğuzduq. Qoluna girib apardıq. Ayaqları işləsə də, heç nə dərk eləmirdi, çünki huşunu itirmişdi.

Darvaza yerə aşmışdı, bayır tərəfə. Mağaradan çıxb ağaç-uğac, kol-kos basmış bir dərəyə düşdü. Amma ən sıftə gördüyüm şey mavi səma oldu, bir də havanın, yarpaqların ətrini ciyərlərimə çəkdir və bundan sonra başım elə pis gicəlləndi ki, az qaldı yixılam.

Kol-kosların arasıyla yavaş-yavaş irəli getdik. Bir-iki dəfə yixildiq. Hər dəfə də yixılanda heç durmağımız gəlmirdi. Xüsusən də Əli axırıncı dəfə yixılanda dedi ki, yerindən duran deyil. Deyən kimi də yuxuladı. Onda fikirləşdim ki, bizim bircə çıxış yolumuz var. Kəmaləynən mən gücümüz çatanacaq irəli gedək, adam tapaq, Əliyinən Sabirə köməyə göndərək. Ancaq Kəmalə də getməkdən boyun qaçırdı, dedi ki, qüvvəm, gücüm qalmayıb. Dili də heç söz tutmurdu, gücənən danişirdi. Özüm tək getməli oldum. Ona dedim ki, qorxmasın, gedib adam göndərəcəm, amma o, mən deyəni artıq eşitmirdi. Yola düşdüm, özüm də bilmirdim hara gedirəm, necə gedirəm.

Ağac gövdələrindən, ağac budaqlarından savayı heç nə görmür-düm. Sonra açıqlığa çıxdım. Heç demə, bu dərə geniş şose yoluna çıxırmış. Gəlib yoluń qırağında oturdum, maşın gözləməyə başladım. Gözlədim, gözlədim, amma şose hələ də boş idi. Bir də gördüm ki, yanında beş-altı maşın dayanıb, adamlar başına yiğisib, hamısı da qorxa-qorxa mənə baxırdı. O yadımdadır ki, biri soruşdu: "Ay oğlan, sənə nə olub? Necə gəlib çıxmışan buralara?" Mən də dərəni göstərib dedim ki, uşaqlar orda ölürlər. Bundan sonra nə bir şey gördüm, nə də bir şey eşitdim.

Gözümü açanda özümü işıqlı bir otaqda gördüm və gözümə dəyən birinci adam anam oldu. Atam da ordaydı. Ancaq anamı siftə gördüm. Çarpayımın böyründə oturub, gözünü mənə zilləmişdi və dəqiq deyə bilərəm ki, ömründə heç kim mənə belə baxmayıb. Sən demə, bura xəstəxanamış. Bunu mənə sonra dedilər, ilk günlər nə özümə danışmağa icazə verirdilər, nə də mənə bir şey danışıldılardı. Heç o biri uşaqların da bu xəstəxanada olduqlarını deməmişdilər. Hamısını sonra danışdılardı, dedilər ki, mən hamıdan gec özümə gəlmışəm. Yəqin ona görə ki, mən ən balacasıyam və bədəncə hamısından zəifəm. Onda yeməkdən başqa heç nə yadıma düşmürdü. Elə acmışdım ki, balışı çeynəməyə hazır idim. Ancaq ilk günlər şirədən, bir az kəsmik və dumduru bulyondan savayı nə qədər eləsəm də, heç bir şey vermirdilər. Yalnız beşinci gün bir tıkə paştet verdilər. Bundan dadlı şey yeməmişdim!

On gün sonra görüşdük – Əli, Kəmalə, bir də mən. Sabiri soruşdum, mənə danışdılardı ki, Sabirin halı çox xarab imiş, hətta siftə elə bılıblər ki, daha yaşamaz. Heç demə, onda qanqren başlayıbmış, hətta qolunu kəsmək istəyiblər ancaq son iki gündə həkimlər bundan qəti vaz keçiblər. Onun palatasına getmək istədik, buraxmadılar, dedilər

ki, bu gün gəzdiyiniz bəsdi. Dəhlizdə cəmi-cümlətanı on-on beş dəqiqə olmuşduq, amma palataya qayıdanda yaman yorulmuşdum, ayaqlarım sözümə baxmirdı. Kəmaləynən Əli özlərini məndən daha gümrah hiss eləyirdilər.

Yuxudan ayılanda çarpayımın böyründə iki nəfər oturmuşdu, biri mayordu. İkiisi də jurnalist idi. Biri hərbi qəzetdən, biri şəhər qəzetindən gəlmişdi. Mənə dedilər ki, yaman qoçaqlıq eləmişik və bizə mükafat verəcəklər. Mənə isə, bir başçı, komandir kimi orden, ya da medal düşür. Elə bildim, nə isə qarşıq salıblar və sonra heç bir anlaşılmazlıq yaranmasın deyə, onlara dedim ki, mən başçı deyiləm və heç vaxt da olmamışam. Bir-birlərinin üzlərinə baxdılar və birdən hərbçi mənə elə bir söz dedi ki, tamam mat qaldım. Sən demə, bunu onlara uşaqlar deyiblər, özü də hər üçü – Əli də, Kəmalə də, Sabir də – bir ağızdan. Deyiblər ki, onların arasında başçı, komandir mən olmuşam. Ömrümdə inanmaram ya Əli, ya da Sabir məni, hələ başçı olmaq cəhənnəm, heç olmasa özlərinə tay hesab eləsinlər, axı ikisinin də həmişə məndən zəhləsi gedib. Ən qəribəsi də buydu ki, o dəqiqə olmasa da, mayor deyənə inandım. İnandım ki, zarafat eləmir.

Onlar mənə bir neçə sual verdilər. Sonra mayor soruşdu ki, almanca bilməyə-bilməyə, fövqəladə partlayış cihazını işə salmaq hardan ağlıma gəlib. Axı ona görə biz azadlığa çıxa bilmışik. O, şüşə qutunun üstündəki yazımı tərcümə elədi: ora yazılıbmış ki, komendantın yazılı göstərişi olmadan fövqəladə partlayış cihazı işə salan yerindəcə ölümlə cəzalandırılır! Bu cihaz partlayış vasitəsi ilə avtomatik çıxış yolunu uzun müddətə sıradan çıxarırmış, yəqin elə ona görə də fövqəladə adlanırmış və onu işə salmaq bu cür ciddi qadağan olunurmuş. Bir sözlə, ən müstəsna hal üçün nəzərdə tutulubmuş. Fikirləşdim ki, bu müstəsna hal nəhayət ki, baş verdi!

Mayor isə məni gözləyirdi. Gözləyirdi görsün, ona nə cavab verəcəm. Hətta qələm-kağızını da əlində hazır tutmuşdu. Dedim, ağlıma gəldi, vəssalam! Başqa nə deyə bilərdim? Ancaq mayor əl çəkmirdi, min cür sual verir, çıxış yolundan tamam uzaq olan bu cihazı birdən-birə niyə işə saldığını öyrənmək istəyirdi. Yaxşı ki, elə bu vaxt yoxlama başladı, baş həkim içəri girdi. Və onlardan bayır çıxmağı xahiş elədi. Onlar dərhal mənimlə gülərüzlə görüşdülər və “bir də gələcəyik” – deyib getdilər.

Onlar gedəndən sonra fikirləşdim ki, onsuz da gec-tez mən bu suala cavab verməliyəm. Yoxsa bu mayor məndən əl çəkən deyil.

Bəlkə də dərhal cavab vermədiyimə görə, məndən incidi. Buna dərhal cavab vermək olar? Bundan ötrü gərək hər şeyi başdan-ayağa danışasan; o bir-birini qıran esesçi skeletlərdən tutmuş bütün yaxşılıqlara ölüm vəd eləyən danışiq kitabçasına kimi. Danışasan ki, gərək əvvəlcə bu yaxşılıqları eləyən adamlar haqqında uzun-uzadı düşünəydim, axı onlar ölümü gözlərinin qabağına ala-alə bu yaxşılıqları eləmişdilər... və daha nələr, nələr barədə... Beynimdə hər şeyi ölçüb-biçirdim ki, gələn dəfə mayora bunları necə izah eləyim, ona necə başa salım. Birdən ağlıma gəldi ki, əgər faşist ölüm vəd eləyirsə, deməli, hökmən nə isə yaxşı şeyə görə vəd eləyir... Bu barədə hələ çox fikirləşəcəkdir, ancaq birdən anamla atam içəri girdi və başladım onlar haqqında fikirləşməyə.

Həm onlarla danışır, həm də düşünürdüm ki, bu dünyada mənə bunlardan əziz adam yoxdur.

Onlar mənə zəlzələdən söhbət açdılar. Heç demə, mən onda səhv eləməmişəm, – yeraltı təkan həm gündüz olub, həm gecə. Həm bizim qəsəbədə, həm qonşu qəsəbədə bir neçə ev uçub, xoşbəxtlikdən, ölüm-itim olmayıb. Əvvəllər heç belə şey başıma gəlməyiib: onlar yanında ola-ola ancaq onları fikirləşirəm.

1976

RÜSTƏM İBRAHİMBƏYOV

(1939)

Məşhur nasir və dramaturq İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu 1939-cu il fevral ayının 5-də Bakı şəhərində ziyanlı ailəsində doğulmuşdur. Burada orta məktəbi, sonra Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini, Moskvada SSRİ Texniki Kibernetika İnstitutunun aspiranturasını bitirmiş, SSRİ Kinematoqraflar İttifaqı nəzdindəki Ali ssenari kursunda oxumuşdur.

Ədəbi fəaliyyətə XX əsrin 60-ci illərində başlamış, “Mürəbbəsiz çörək” adlı ilk hekayəsi 1962-ci ildə “Molodyoj Azerbaydjana” qəzetində çap edilmişdir. Sonralar dramaturq, ssenarıçı və rejissor kimi də fəaliyyət göstərmişdir. “Səhranın ağ günəşti” və “Qum üstündə ev” filmlərinə görə Ümumittifaq Lenin komsomolu mükafatına, “Ad günü” və “İştintaq” filmlərinə görə SSRİ Dövlət mükafatına, “Günəşdən usanmışlar” filminə görə “Oskar” mükafatına layiq görülmüşdür. Əsərləri bir sırada xarici dillərdə nəşr edilmişdir.

“Nəğmə dərsi” hekayəsi yazıçının “Park” adlı povestlər və hekayələr kitabından (Bakı, Gənclik, 1987) götürülmüşdür.

NƏĞMƏ DƏRSİ

Alçaqboy, arıq, otuz beş yaşlarında, qaragül dərisindən yaxalıqlı dəri gödəkcə geymiş, şalvarının balaqları xrom uzunboğazlarına salınmış bir kişi Bakı ibtidai məktəblərindən birinin həyətini keçdi, qar altından qaralan parta qalağını ötüb, üçmərtəbəli məktəb binasının qapısına aparan pilləkənlə qalxdı.

Vestibüldə oturmuş xadimə qadın onu görüb yerindən qalxmaq istədi, amma kişi qapıdan girmək fikrini dəyişdi, iki cərgəylə məktəbi əhatəyə almış kolluğa atıldı və ayaq dəyməmiş qarın üstüylə məktəbə dövrələmə getdi. Qarı qapını azca aralayıb, kişini təəcübülü baxışlarla izlədi... Kişi kollardan şalvarına, uzunboğazlarına səpilən qara fikir vermədən yeyin addımlarla gedirdi. Arabir dayanıb məktəbin pəncərələrindən birinə boylanırdı. Boyu çatmadığın-

dan bəzən yerindən atlanıb pərvazdan yapışır və qollarıyla pəncərəyə tərəf dartinirdi...

Siniflərin birində – üçüncü, ya dördüncü sinifdi – cavan müəllimə xoşuna gəldi, inamlı, qırılmaz gözlərini ta yorulanadək ona zillədi, nə müəllimənin karixması, nə şagirdlərin gülüşü ona təsir eləmədi.

Yerə atılanдан sonra gördü ki, xadimə qarı tindən onu izləyir. Gülməsədi, şalvarının qarını çırpdı və məktəbin ətrafına dövrə vurmaqda davam elədi. Qarı onu sezdiyini anlayıb daha gizlənmədi, tindən çıxdı və barmağıyla onu hədələdi...

Zəng çalınan kimi məktəbin qapıları taybatay açıldı və balacalar hay-küylə həyətə cumdular. Ağ qar fonunda həyət onların qaynaşan, qara fiqurları ilə doldu. Bir neçə saniyə bundan əvvəl sakit, tərk olunmuş kimi görünən həyət indi çoxhüceyrəli orqanizmi xatırladırdı və bu hüceyrənin hər biri ixtiyarında olan beş dəqiqli nə eləyəcəyini dəqiq bilirdi.

Belə bir mütəxəssis gödəkcəli kişinin ağılna gələ bilməzdi – o, orqanizmin hüceyrələrdən ibarət olduğunu bilmirdi. Çiynini məktəb binasının tiniñə söykəyib durmuşdu, bu yerdə daş hasar binaya lap yaxın idi və binanın o tərəfindəki həyətə dar bir keçid əmələ gətirirdi. Həyətdə qaçısan məktəblilər onu maraqlandırmırıldı, o, məktəbin qapısından çıxmada olan uşaqlara baxmaqdə davam edirdi. Məhz həmin uşaqların arasında istədiyini – səylə geyinmiş, dolğun, düymələrinin hamısı bağlı, eynəkli birinci sinif şagirdini gördü və onu hayladı.

Birinci sinif şagirdi kişini görüb sevindi, qapıdan birlikdə çıxdığı iki dostunu qoyub, kişiyyə tərəf addımladı.

Kişi oğlanın yırğalana-yırğalana ona tərəf necə gəlməyinə qımışa-qımışa baxırdı.

– Nədi, qaça bilmirsən yoxsa? – oğlan yaxınlaşanda soruşdu.
– O qədər yedirdiblər ki, özünü güclə çökirsən...

Kişi oğlanı diqqətlə nəzərdən keçirdi.

– Professora oxşayırsan, – handan-hana dedi və məlum deyildi, oğlanı məzəmmət edir, ya onun görkəmindən razıdı. – Eynəyi həyətdə də çıxarmırsan?

– Olmaz, – oğlan izah elədi. – Gözlərim onda pis görər.

– Bir dəqiqəliyə çıxart eynəyini.

Oğlan eynəyini çıxartdı. Kişi bir neçə addım kənara çökildi.

- Necə barmaqdı? – o, iki barmağını göstərərək soruşdu.
- İki.
- Bəs indi?
- Üç.
- Görmən yaxşındı! – kişi razı halda dedi. – Nahaq eynəklə gözlərini korlayırlar.
- Yaxını pis görürəm, – oğlan dedi.
- Yaxının eybi yoxdu, təki uzağı yaxşı görəsən, – kişi onu sakitləşdirdi. – Hə, məndən nə danişirlər? Söyürlər?
- Yox.
- Söyürlər, – kişi inamlı səslə dedi. – Bəs o nə deyir? Necə çığırırsan onu?
- Hüseyn dayı.
- O nə deyir?
- Deyir ki, dərslərimə fikir verim.
- Düz deyir, – kişi razılışmağa məcbur oldu, – dərslərə ciddi baxmaq lazımdı...

O yenə nəsə əlavə eləmək istəyirdi, amma susdu, çünkü dərsə çağırılan zəng çalındı.

Həyətdəki vurnuxma qəfil başlandığı kimi qəfil də qurtardı.

– İndi hansı dərsdi? – kişi soruşdu.

– Nəgmə dərsi.

Kişi özlərini məktəb qapısından eyni vaxtda içəri dürtüsdürməyə çalışan balacalara ötəri bir nəzər saldı.

– Gəl arxamca, – o, eynəkli oğlana dedi və məktəbin arxasındakı həyətə tərəf addımladı.

– Zəng oldu, – oğlan burnunun altında qətiyyətsiz halda dedi, amma itəatlə kişinin arxasına getdi.

Onlar bina ilə hasarın arasındaki dar keçidlə keçib, tikilməkdə olan idman meydançasına çıxdılar.

– Otur, – kişi meydançanın kənarında iki qalaq tökülmüş kubik daşları göstərdi. Oğlan daşların üstünü örtmiş qara şübhəylə baxdı.

– Nədi? – kişi soruşdu.

– Qara oturmaq olmaz, – oğlan izah elədi.

– Qorxursan yanın donar? – kişi istehzayla dedi. – Otur.

Oğlan vilvet şalvarına baxdı, amma daha heç nə demədi və oturdu.

– Əhsən, – kişi dedi. – Əsl kişi heç nədən qorxmamalıdı.

Kişi hasara yaxınlaşdı, küçəyə boylandı və oğlanın yanına qayıdır oturdu...

Oğlan gödəkcəli kişiyə vəcdlə, amma bir az ehtiyatkarlıqla baxırdı – ağıllı yaşlı adam gözlənilmədən hər bir oyun çıxara bilən dostuna belə baxır.

– Köynəyin çıxıb, – oğlan dedi. O, kişinin gödəkcəsinin altın-dan çıxmış zolaqlı köynəyinin ətəyini göstərdi.

– Bilirəm, – kişi dedi. – Səni axtaranda çıxıb, – o, köynəyini şalvarına saldı.

Başları söhbətə qarışlığından arxadan yaxınlaşan xadimə qarını sezmədilər.

– Hə, əlimə keçdiz! – qarı kişinin qolundan yapışib, qalibanə tərzdə dedi. – Uşaqla neylirsən burda?

Kişi qolunu azad eləmək istədi, amma qarı bərk-bərk yapışmışdı.

– Gedək direktorun yanına, – qarı qətiyyətlə dedi. – Çoxdandı izləyirdim səni.

– Hara istəyirsən gedək, – kişi qolunu bir də dartdı. Qarı az qala yixılacaqdı, amma kişinin ətəyini buraxmadı.

– Niyə dərsdə deyilsən? – qarı oğlandan soruşdu.

– Bu mənim atamdı, – oğlan dedi. – Buraxın onu.

Qarı təəccübləndi və kişi nəhayət, gödəkcəsinin ətəyini qarının əlindən dartıb çıxara bildi.

– Qarı, sənin axırın pis olacaq, – o qaşqabaqla dedi. – Sənin ki-milərini bələkdəcə boğmaq lazımdı ki, adamlara rahat yaşamaqda mane olmasınlar.

– Səni boğmaq lazımdı, – qarı cavab qaytardı, amma gödəkcəli kişiyə baş qosmağın yersiz olduğunu anlayıb, bir neçə addım kə-nara çəkildi.

– Get, get, – kişi qarıya dedi. – Get zəngini dinqıldat. Bu mənim oğlumdu, bizim işlərimizə başını soxma...

Qarı məsləhətə qulaq asıb getdi...

Bu hadisədən oğlanın gözləri yaşardı.

– Fikir vermə, – atası onu sakitləşdirdi, – həyatda belə şeylər tez-tez olur. Bax, gör sənə nə gətirmişəm, – qəfil yadına düşdü və əlini qoltuğuna aparıb, tükləri səliqəylə daranmış balaca bir bolonka çıxartdı. – Al, oynat.

Oğlan iti görüb sevindi.

– İstəyirsən, verim sənə? – ata soruşdu. – Boş vaxtında oynayarsan onunla.

– Anam icazə verməz, – oğlan iti tumarlaya-tumarlaya dedi.

– İcazə verər.

– İt döşəməni bulayar axı.

– Eybi yox, təmizləyərsən.

– Bəs məktəbə gedəndə necə?

– Buraxarsan həyətə.

Oğlan inamsızlıqla atasına baxdı, amma bir söz demədi. Ona aydın oldu ki, atasının möişət məsələlərindən qəti başı çıxmır, amma onunla mübahisə eləmək istəmirdi.

– Balaca itləri xoşlamıram, – oğlunun itlə necə oynadığına baxan ata dedi. – Fərsiz heyvandı! Keşik çəkəmmir, ova getmək mümkün deyil onunla...

Həyətə uşaq xorunun boğuq səsi yayıldı – nəğmə dərsi başlanmışdı.

– Müəllimə danlayacaq məni, – oğlan dedi.

– Eybi yox, – atası onu sakitləşdirdi. – Bir dəfə olar... Deyərsən ki, atam gəlmışdı...

Onlar bir müddət dinmədilər.

– Sənə incidib eləmirlər ki? – atası soruşdu.

– Yox, – oğlan onu inandırdı.

– Savaşa girmə, – atası ciddi tərzdə dedi, – amma sənin üstünə cumalar, o saat vur. Anladın?

Oğlan başıyla təsdiqlədi.

– Birinci vuranda hesab elə ki, işin yarısı həll olunub, – atası izah elədi, – adamların çoxu zərbə alan kimi ağılları başlarına gəlir. Amma eynəyini çıxartmağı unutma. Savaşanda eynəyi həmişə çıxartmaq lazımdı... Başa düşə bilmirəm, niyə gözlərin belə zəifdi? – Ata təəssüflə əllərini yellədi. – Bizim nəsildə eynək taxan olmayıb. Babanın səksən beş yaşı var, hələ də ova gedir.

– Nigar nənə eynək taxır, – oğlan dedi.

– Hə, ana tərəfdən çoxları eynək taxır, – ata razılaşdı. – Üşümürsən ki?

– Yox.

Kişi yenə yerindən qalxdı, hasara yaxınlaşdı və küçəyə boylandı. Məhəllənin axırında boru yüklənmiş QAZ-51 dayanmışdı.

Üzbəüz səkidə pirojnasatan yesiyini arxasınca dartırdı: ağ xələtinin qarın tərəfində iri bir yağı ləkəsi də vardi.

– Ey, – kişi onu hayladı.

– Nədi? – satıcı soruşdu.

– Pirojna varındı?

– Var.

– On dənə gətir bura...

Kişi pirojna alıb, oğlanın yanına qayıtdı.

– İti yedirt, – o dedi və pirojna bükdüyü qəzeti qarın üstünə qoydu. – Özün də ye, – birini götürüb dişlədi.

– Anamsa deyir ki, dalaşmaq olmaz, – oğlan pirojna yeyə-yeyə dedi.

– Anan qadındı. Qadınların belə şeylərdən başı çıxmır. Bəs, nədi o, Hüseyn dayı nə deyir?

– Deyir ki, dərslərimə fikir verim.

– Düz deyir, – ata bir də razılaşdı.

– İndi şəhərdə qrip epidemiyasıdı, – oğlan uzada-uzada dedi.

– Xəstəliklərdən danışmağı niyə belə xoşlayırsan ey?! – ata təəccübləndi. – Nəyinə lazımdı şəhərdə epidemiya olmayı? Sən yaşda olanda qışda ayaqyalın gəzirdim, qrip nədi, bilmirdim... Mühəribə idi. Mühəribənin nə olduğunu bilirsənmi?

– Bilirəm.

– Mühəribə başlananda elə sən yaşda idim. Babanı cəbhəyə apardılar. Biz qaldıq – nənənlə səkkiz uşaq... Qarnımızı doyurmaqçın day nələr eləmirdik. Bazarda qəzet satır, körpüdə kömür yükləyir, “Parapet”də karusel hərləyir, növbə satırkıq – gecələr mağaza qabağında növbə tutur, səhərlər kiməsə pulla növbəmizi satırkıq. Hə... çox şeylə məşğul olurdum. Oğurluqdan başqa, – ata qəfil oğluna ciddi bir nəzər salıb əlavə elədi. – Bu yolla heç vaxt pul qazanmamışım... Həmişə oğurluğun əleyhinə olmuşam, ömrüm boyu heç nə oğurlamamışam. Atam, baban cəbhəyə gedəndə dedi: “Əgər bilsəm ki, uşaqlarım pis yola düşüblər eve qayıtmayacağam. Hacıbalanın uşaqları oğru ola bilməzlər...” Hətta nənənən aclıqdan köpəndə belə – aclıqdan adamlar toxluqdan köpən kimi köpürlər – nə mən, nə də sənin əmilərin oğurluq eləmirdik. Bunu hamı bilirdi... Bir dəfə belə hadisə oldu: kiməsə qonşumuz Ramizin maşınına girmişdi, o onda yük maşınınında işləyirdi, “bardaçok”da nə vardı hamısını oğurlamışdılar... Bilirsin “bardaçok” nədi?

Oğlan bunun nə olduğunu bilmirdi.

– Balaca bir yesikdi, – ata izah elədi, ora yol vərəqələrini, cürbəcür alətlər qoyurlar...

Oğlan yol vərəqəsinin nə olduğunu soruşdu. Atası izah elədi:

– Hə, Ramizin “bardaçok”unda nə vardi oğurladılar. Ramiz belə şeylərə dözən adam deyil, adamı heç nəyin üstündə o dünyalıq elərdi (sonra yaxşı özü cəbhədə həlak oldu). Kişi maşını evinin yanında qoyub gedir çörək yeməyə, özünlərdən kimsə maşından oğurluq edir... Hə, evdən çıxıb deyir: “Maşına kim minmişdi?” Hamı susur. Tində bir iyirmiyədək adam dayanmışdı və hamı da dilini sanki udmuşdu. Bir də soruşur: “Kim maşına minmişdi?” Hirsindən qıp-qırmızı olmuşdu. Mən o vaxt sən boyda idim, dözəmmədim, boy-numa aldım. “Mən minmişdim”, – deyirəm. “Hə, sən minmişən, gəl bura”. Gəldim. “Uzan yerə”, – deyir. Uzandım. Keçdi rulun arxasına, qazı basdı, düz üstümə gəlirdi. Bir əliylə maşını sürür, o biri əliylə qapını açmışdı ki, mənə qədər neçə metr qaldığını görsün. Mənsə uzanmışdım. Hara qaçacaqsan? Onsuz da qovub tutacaq. Uzanmışam, o isə deyir: “Yaxşısı budu de ki, “bardaçoka” kim girib, yoxsa səni basıb əzəcəm”. “Bilmirəm, – deyirəm, – hardan bilim? Maşına mən minmişdim, amma kim oğurlayıb, bilmirəm”. “Bilmir-sən, onda it kimi gəbərəcəksən”, – yenə üstümə sürür. Yaxşı ki, anasını imkan təpib çağırı bildilər. Əgər anası qaçıb gəlməsəydi, məni basacaqdı. Bircə anasının sözünə qulaq asırdı. Anası balaca, ariq, amma çevik qadın idi. Bəzən olurdu ki, içib maşının yayını əlinə alırdı və qabağına keçəni vururdu. Yaxşı ki, adamlar aradan çıxa bilirdilər, yoxsa yerlərindəcə canlarını alardı. Heç kim onun qarşısını ala bilmirdi. Bircə anasından başqa. O saat dalınca bir adam göndərirdilər, gəlib qulağından yapışib aparardı evə. Anasını görən kimi yayı atıb, müqavimət göstərmədən yollanırdı evə. Anasını çox sevirdi... Başqa cür ola da bilməz. Ananı həmişə sevmək lazımdı, anadan yaxın adama kim var? Düzmü deyirəm? – Oğlan başının hərəkəti ilə cavab verdi. – Əhsən! – atası onu təriflədi və hekayətinə davam elədi. – Hə, anası sağ olsun, qanımın arasına girdi. Ramizin maşından kimin oğurluq elədiyini deyə bilməzdəm axı.

– Bilirdin kim idi o?

– Əlbəttə bilirdim. Hamı bilirdi... – Kişi istehzayla gülümsədi, susdu və bolonkanın ağızına pirojna soxmağa çalışdı.

– Bir bu itə bax a! – o, təəccüblə dedi. – Ətli pirojnani yemək istəmir. Əgər pirojna yemirsə, onda onun sahibləri nə yeyir?! Sən niyə yemirsən?

– Yeyirəm, – oğlan dedi. O doğrudan da bir neçə pirojna yemişdi. İştahı yaxşı idi, atasıyla pirojna yemək xoşuna gəlmışdı.

– Gərək bir dəfə səni evə aparam. Bizimlə qalarsan. Qoy nənənlə baban sevinsinlər. Uşaqlıqda oynadığım yerləri, küçəmizi, həyətimizi sənə göstərərəm, oralarda indi də uşaq-muşaq qaynaşır, oynamırsan onlarla.

– Anam icazə verər?

– İcazə verər. Burda pis nə var ki? Mənimlə qalmaq istəyirsənmi?

– Hə, istəyirəm... – oğlan mehribanlıqla atasına baxdı, sonra baxışlarını çəşqinliliklə məktəbin pəncərələrində gəzdirdi, uşaq xorunun səsi daha gəlmirdi. Bu vaxt zəng çalındı. Bu, nəğmə dərsinin qurtardığını bildirirdi.

– Axırıncı dərsdi? – atası bir müddət susandan sonra soruşdu.

– Hə, – oğlan təəssüflə dedi.

– Portfelin hanı?

– Sinifdə qalib.

– Di get götür...

Onlar dənməz-söyləməz durdular, dar keçidlə həyətin o biri tərəfinə keçdi. Məktəbin qapısından yenə uşaqlar axışib çıxdılar, amma hamisinin əlində indi portfel vardı. Kişi oğlanı dümsüklədi, oğlan başını çiyinlərinə qışib atıla-atıla məktəblilərin arasından sıvişərək portfelinin dalınca qaçıdı. Qapıya çatanda döndü. Atası əlində bolonka həyətin ortasında dayanmışdı. Oğlan qapıdan girdi.

Bir dəqiqə keçməmişdi ki, əlində portfel dəhlizlə geri qaçırdı. Amma atasını bayaqkı yerində görmədi. Məktəbin həyətinin darvazasında anasını gördü, atalığı həmişəki kimi onunla yanaşı idi...

Gödəkcəli kişi də onları görmüşdü (o gizlənmirdi, amma məktəbin tinində elə dayanmışdı ki, gözə dəymirdi) oğlanın anasının əynində qara xəz palto vardı. Boyca hündür olan atalığının gözü əynəkli idi, başına şlyapa qoymuşdu...

Onlar ətrafına boyılanan oğlanı həyətdən çıxarandan sonra kişi gizləndiyi yeri tərk etdi və boşalmış həyətin ortasına addımladı. Qabağınca bolonka qaçırdı.

Kişi ixtiyarsız pirojna yeməyindəydi...

Az keçməmiş məktəbin darvazasından çıxdı və məhəllənin o başında qoyduğu maşının yaxınlaşdı. Maşının arxası açıq idi və ordan öz ağırlıqlarından əyilmiş altidüyməli qazma boruları sallanmışdı.

Gödəkcəli kişi maşının qapısını açdı, xalça sərilmış oturacağa qalxdı və mühərriki işə salmazdan əvvəl bolonkanı kabinədə yatmış kepkali, bıgli oğlanın dizinin üstünə qoydu.

– Niyə belə gec gəldin? – o, gözlərini açmadan soruşdu.

– Söhbət edirdik.

– Hə, necədi oğlun?

– Yaxşıdı.

– İti niyə götürmədi?

– Neynir ey iti?

– Bəs indi biz iti hara aparaq?

– Hardan götürmüsən, ora da qaytar, – gödəkcəli kişi mühərriki işə saldı, maşın yavaşça yerindən tərpəndi və boruları yellədə-yellədə məktəbin böyründən ötüb-keçdi...

1974

ƏKRƏM ƏYLİSLİ

(1937)

Xalq yaziçisi Əkrəm Əylisli 1937-ci il dekabrin 6-da Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulmuşdur. Doğma kəndində orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsil almış, sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstiutunun nəşr bölməsini bitirmişdir. "Azərnəşr" in tərcümə şöbəsində redaktor, "Gənclik" nəşriyyatında, "Mozalan" satirik jurnalında, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsində, "Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının katibi, "Yazıçı" nəşriyyatının direktoru vəzifələrində işləmişdir.

Bədii fəaliyyətə XX əsrin ikinci yarısında başlamış, istedadlı nasir və dramaturq kimi məşhurlaşmışdır. Xüsusilə "Adamlar və ağaclar" trilogiyası ona böyük şöhrət gətirmiştir. Xidmətlərini dövlət yüksək qiymətləndirmiştir. O, "Şərəf" nişanı və "Şöhrət" ordeni ilə təltif olunmuş, Azərbaycan Xalq yaziçisi fəxri adı almış, 2005-ci ildə respublikanın Milli Məclisinə üzv seçilmişdir.

"Ürək yaman şeydir..." povesti yaziçinin "Seçilmiş əsərləri" ndən (Bakı, 2005) götürülmüşdür.

ÜRƏK YAMAN ŞEYDİR...

I

Sərvər əsgərlikdən bir ayrı vaxt gəlmış olsayıdı, bəlkə kənddə belə tez darixmayacaqdı. Ancaq o, payızda gəldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kəsilib, atasının hər il kolxoza əkdiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan ot-əlef son çöpünəcən biçilib-dاشınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmüşdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındaki beş-altı heyva və döşlərdə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman – meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xirdaca xatirə idi, özgə bir şey deyildi.

Əsgərlikdən gələn günü Sərvər kənd arasına çıxb üç il görmə-diklərinin hamısını bir necə saatda nə ki var gördü. Gördü ki, yenə

qızlar, qadınlar çeşmələrdən su daşıyır, kişiler çayxanada çay içir, uşaqlar klubda domino oynayır. Gördü ki, axşamüstü adamlar yenə çinərin dibinə yiğisirlər, futboldan, siyasətdən danişirlər, sonra küçə-küçə məhəllə-məhəllə evlərinə dağlışırlar və üç il bundan qabaqkı kimi, yenə də gedə-gedə, yol uzunu eyni sözlər deyib, eyni qayda ilə bir-birlərini axşam çayına-çörəyinə dəvət eləyirlər.

O axşam evə qayıdanda küçənin bir yerində Sərvər təzəcə papiros çəkməyə başlayan bir dəstə oğlan gördü; küçənin başqa bir yerində, təzəcə piqqıldaşmağa başlayan bir dəstə qız gördü. Gördü ki, yenə kənddə atasına Pişik Ağalar deyirlər, atasına Cüceli Xanım deyirlər. Və birdən-birə hiss elədi ki, darixir.

Sərvər birdən-birə yəqin elədi ki, qış kənddə keçirmək onun üçün çətin olacaq: nə bir hərəkət, nə bir maşın dırıltısı; qarlı dağlar tam üç-dörd ay göyün ətəyinə dirənib duracaqdılar – Buzbulağın dünyadan əli üzüləcəkdi... Ev – çayxana, çayxana – ev... Qış Sərvəri qorxutdu, dəhşətə gətirdi və Sərvər bu dəhşətlə yatıb, yuxusunda isti və işıqlı bir yay gecəsi gördü.

O, atasının bostanında idi, çalanın üstündə yatırdı, həm də elə bil onu yerdən-bostandan çalaqarışq bir xeyli yuxarı qaldırmışdılar və buradan Sərvər bütün bostanı rahatca görə bilirdi. Bostanın üstündə süd kimi ay işığı vardı və iri-iri, ağa-ağ qovunlar bu işıqda, qoyun sürüsü təki yatışmışdılar. Sərvər qovunlara baxırdı, həm də bostandan aralıda, dağın dibində böyürtkən kollarına oxşayan qara kölgələr görürdü. Kölgələr qımlıdaşırdılar, piçıldışırdılar – nəsə qorxulu bir iş görməyə hazırlaşırdılar. Sonra kölgələr sürətlə hərəkətə gəldilər, bostanın üstünə yeridilər və böyürtkən koluna oxşayan bu kölgələrin içindən zil qara yapıcılı nəhəng bir çoban çıxıb, çomağını yuxarı qaldıran kimi tağlarda, bostan boyunca yatmış iri-iri, ağa-ağ qovunlar tərpəşib hərəkətə gəldilər və o saatca bir ağa qoyun sürüsü olub, sürətlə dağ səmtə gedən qara yapıcılı nəhəngin arxasında töküldüdülər. Sərvər qışkırməq istədi, qışkıra bilmədi, yerindən durmaq istədi, dura bilmədi. Sonra birdən hava işıqlandı, səhər açıldı və Sərvər həmin qara yapıcılı adamın Əjdər olduğunu gördü. Əjdər dağın lap kəlləsində dayanmışdı; Sərvərə əl eləyirdi: “Bakıya gəl... Bakıya gəl... Bakıya... Bakıya... Bakıya...”

Hələlik yuxu yuxuluğunda, Əjdər Əjdərliyində qalsın, əsas mətbəb burasındadır ki, səhərisi yataqdan duranda Sərvər, özlüyündə,

qışın məsələsini tamam həll eləyib qurtarmışdı. Əl-üzünü sevinə-sevinə yudu, çörəyini tələsə-tələsə yedi, küçəyə çıxıb qonşuluqdakı çoxdan kimsəsiz qalmış bir evin qapısında bir müddət ayaq saxladı... Bu ev Əjdərin idi: həyatını qanqal basmışdı, damını ot basmışdı... Əjdərin Bakıda olduğunu Sərvər çayxanada öyrəndi. Bir də Teymur Bakıda idi; Kömürçü bazارında alver eləyirdi. Teymur Sərvərin sinif yoldaşı idi, buna görə Sərvər daha da ürəkləndi, hətta o qədər ürəkləndi ki, atasına bir söz deməmiş, anasından pul almamış, qayıdan-baş, məhəllədə özünün yol tədarükünü də elədi. O heç vaxt heç yerə alverə getməmişdi, ancaq alış-veriş üçün bir qozun, bir də badamın başqa meyvələrdən sərfəli olduğunu kimdənsə eşitmışdı. Buna görə də Sərvər bağında, bağçasında qoz ağacı, badam ağacı olan bir neçə adamın qapısını döyüdü. Bir neçə evin darvazasında dayanıb ev yiye-ləri ilə əsl alverçilər kimi danişdı, sövdələşdi; axırda, Şövkət arvadda otuz-qırx kilo badam yeri elədi, Gülgəz arvadda əlli-altmış kilo kövüz yeri elədi; sonra evə gəldi, anasını yola göttirdi, sonra onlar ikisi bir yerdə Ağalar kişini də birtəhər yola göttirdilər... Və bütün bunları eləyə-eləyə Sərvər xəyalında böyük Bakını gördü, orada alver eləyib, pul qazanıb, əynində təzə kostyum, təzə palto Leninqradın bir zaman yalnız “uvolneniye” vaxtı ehtiyatla gəzə bildiyi küçələrini xəyalında doyunca və ləzzətlə gəzdi. Və eyni vaxtda da o, Əjdəri və Əjdərlə bağlı olan əhvalatı xatırladı.

Əhvalat isə çoxdanın əhvalatı idi, yeddi-səkkiz ilin əhvalatı...

Yay idi, qovunun təzəcə ağaran vaxtı idi. Və o yay qovunun təzəcə ağardığı vaxt, gecələrin birində Xanım arvadın bostanda, dəmir tor arasında saxladığı fərələrdən biri yoxa çıxdı. Fərənin yoxa çıxməyi səhər bilindi və o səhər Ağalar kişi ilə Sərvər bostanın dörd yanını gəzib ayaqdan saldılar, ancaq heç yerdə toyuq tükü, toyuq nişanəsi tapmadılar. O biri gecə bir fərə də yoxa çıxdı. Bu dəfə Ağalar kişi gecəni yatmayıb, səhərəcən hinə keşik çəkməyi qərara aldı. Əlində tüsəng, kolların arasında gizləndi, ağacların dalında pusdu, ancaq onun səhərə yaxın dözməyib, oturduğu yerdə bir balaca mürgüləməyi ilə səhər hindən bir toyuq da qeyb olub, əlli-ayaqlı göyə çəkildi. Ağalar kişi möhkəm dilxor oldu, çünkü bu, yaxşı əlamət deyildi; çünkü bu iş, heç şübhəsiz, adam işi idi – yer üzünün heç bir heyvanı o dəmir torun arasından toyuq apara bilməzdi. Bir də bu söhbət təkcə toyuq söhbəti deyildi, burada adama sataşmaq məsəlesi vardi. Və bu cür adama sataşmanın axırı çox pis qurtara bilərdi,

çünki bu gün-sabah qovun yetişirdi. Ağalar kişi çox fikirləşdi, kənd-dəki düşmənlərini çox götür-qoy elədi, hətta üç-dörd qonşu kəndin şübhəli hesab elədiyi cavanlarını da ürəyində birbəbir sayıb-sadaladı, ancaq heç bir dürüst qənaətə gələ bilmədi. Ağalar kişi o fərə oğrusunu heç vaxt görə bilmədi, onu Sərvər gördü; gecələrin birində oğru özü öz ayağı ilə gəlib çıxdı. Özü də bostanın lap ortasına, çardağın lap yanına... Ağalar kişi yatmışdı, xoruldayırdı, ancaq Sərvər yatmadı, çardaqdə üzüqoylu uzanmışdı, aşağıda Ayın süd kimi işığında bozumtul tağlar boyunca ağara-ağara səpalənib gedən yemişlərə baxırdı. Birdən Sərvər arxa tərəfdən öz adını eşitdi. Diksindi, qorxdu və elə diksindi, elə qorxdu ki, qışqırıb atasını oyatmağa da səsi-nəfəsi gəlmədi. Sonra o, aşağıdan, dirəyin dibindən piçilti eşitdi: “Ə, səs salma, aşağı düş, mənəm, Əjdərəm, qorxma...” Ancaq Sərvər elə qorxmuşdu ki, heç tərpənməyə də halı qalmamışdı. O, handan-hana birtəhər dikələ bildi, çardağın bu tərəfinə keçib altda, dirəyin dibində əlini ağızına qoyub, bütün vücudu ilə Sərvərə “sus” deyib dayanmış uzun və arıq Əjdəri gördü. Sonra Əjdər qollarını uzadıb Sərvəri çardaqdan ehmalca düşürdü. Çaladan uzaqlaşıb, ta bostandan çıxanacan onlar dinməz-söyləməz yeridilər; bostanın qurtaracağında bir qoz ağacının dibində Əjdər dayandı.

– Otur.

Sərvər oturdu.

– Malades, oğulsan, səs-küy salmadın. – Əjdər gülümsədi, əlini Sərvərin ciyinə vurdu.

Bir müddət bir-birlərinə baxdılar.

– Bərk qorxdun?

Sərvər dinmədi.

– Dur bir tikə çörək tap gətir, acıdan lap nəfəsim kəsilir... Amma, bura bax, kişi ol, Pişik Ağaları oyatma.

Sərvər durub çörək dalınca getdi. İki lavaş gətirdi, bir qac pendir gətirdi və Əjdər çörəyini yeyib qurtarandan sonra o, ehmalca, ehtiyatla soruşdu:

– Toyuqları aparan sən idin?

– Mən idim...

– Kənddə səni bərk axtarırdılar.

– Bilirəm.

– Beş-altı milsəner gəlmışdı.

– Hə?..

– Bizdən də soruştular. Dədəm dedi ki, Bakıdasan. Bəs sən Bakıda deyildin?

– Bakıdaydım.

– Bəs niyə orda qalmadın ki?..

– Yerimi bilmışdılər. Bir əclaf satmışdı məni.

– Bəs indi neyləyəcəksən?

– Gizlənib, ara soyuyanda yenə gedəcəyəm.

Bu yerde Sərvər sualların arasını kəsdi, çünkü qalan şeylər onsuza məlum idi. Cəmisi üç-dörd ay bundan qabaq rayondakı konserv zavodunun meyvə qəbulu məntəqəsində işləyəndə, günlərin bir günü Əjdər hökumətin üç min manat pulunu götürüb aradan çıxmışdı; bu əhvalatı Buzbulaqda hamı bilirdi... Sonra Əjdəri kimsə Bakı bazarlarının birində alver eləyən görmüşdü. Bu xəbər də çox tezliklə kəndə yayılmışdı. Bu üç-dörd ayda Sərvər Əjdərin barəsində yüz cür rəvayət eşitmışdı. Əvvəllər qonşuluqda hər gün gördüyü Əjdər Sərvərin təsəvvüründə yavaş-yavaş dəyişmişdi, qəribə, nağılvarı bir adam olmuşdu. İndi burda, gecənin bu vaxtında, çölün düzündə bu adamlı yanaşı oturmaq da Sərvər üçün, əlbəttə, qəribə idi...

Sərvər susdu, Əjdərin barəsində xeyli vaxt öz-özünə düşünəndən sonra, yenə də ehmalca, ehtiyatla soruşturdu:

– Bəs gecələr harda qalırsan?

Bu dəfə, cavab vermək əvəzinə, Əjdər uzun müddət Sərvərin gözlərinin içində baxdı, onu çəşdirənən, hətta hürküdüb qorxudanın baxdı və bu uzun-uzadı baxışdan sonra nəhayət ki, dilləndi:

– Gedib satmazsan ki?

– Yox, ə... Nə danışırsan, heç kəsə demərəm!..

– And iç!

– Nəyə and içim?

– Nəyə inanırsan?

Sərvər çox fikirləşdi, ancaq and içməyə bir şey tapmadı. Əjdər göydəki Ayı göstərib:

– Ona inanırsanmı? – dedi.

Sərvər başını qaldırıb Aya baxdı. Ogecəki Ay isə elə böyük idi, elə qəribə idi ki, o Aya inanmamaq doğrudan da mümkün olan şey deyildi... Buna görə də Sərvər lap ürəkdən:

– İnanıram! – dedi.

– And iç.

– O Ay haqqı, heç kəsə demərəm!

– Di dur dalımcı gəl...

Və onlar bir xeyli yol gedəndən sonra gəlib dağın dibinə, Buzbulaq camaatının “İlanmələşən” dediyi yerə çıxdılar. Burada – saysız-hesabsız böyürtkən kollarının arxasında – üstünü, dörd yanını kol basmış, tikan basmış əzgil ağacının sallaq budaqları altında Əjdər özünü yer eləmişdi. Buraya girmək üçün üzüqoylu yerə sərilib böyürtkən kollarının dibi ilə uzun müddət sürünmək lazım idi. Üstəlik, kolların dibinə Ay işığı da düşmürdü. Əjdərin cib fənəri, kol-kos yiğnağı olan bu sehrli aləmi azca işıqlandırı bilirdi. O gecə Sərvər, hər şeydən çox, Buzbulaq camaatının ilan yiğnağı hesab elədiyi bu yerdə bir dənə də ilan görməməyinə təəccübəldəndi. Xeyli sürünen-dən sonra onlar nisbətən açıqlığa çıxdılar. Və Əjdərin, nəhəng hörümçək toruna bənzəyən koması qabağında Sərvər heyrətindən donub qaldı: komanın qabağındaki xeyli sahənin kol-kosunu Əjdər son çöpünəcən biçib təmizləmişdi, yeri qazmışdı, hamarlamışdı, hətta hamarlanmış yerə su da səpmişdi. Komanın dal tərəfində dağın dibində bir sisqa bulaq süzülürdü. Bulağın qabağında Əjdər əməlli-başlı bir hovuz da düzəltmişdi və hovuzun içindəki su, Ay işığında, ərinmiş qurğuşun kimi parıldayırdı; komanın qabaq tərəfində – ocaq, ocağın yanında – hisli, qara çaydan; Əjdərin bostan-dan oğurladığı toyuqların sür-sümüyü də burada idi.

Sanki Sərvəri daha da təəccübələndirməkdən ötrü Əjdər, hələ içəri girməmiş, komanın ağızında dayanıb, astadan bir fit də verdi: elə bil küçük çağırırdı, ancaq içəridən küçük çıxmadı, kirpi çıxdı. Sərvər kirpiyə təəccübəlmədi, burada kirpinin, başını çıxarıb, çox asudə dolanmasına təəccüb elədi. Çünkü kirpinin başını çıxarmağından ötrü onu uşaqlar suya salırdılar, hovuza atırdılar, yazıq heyvanın başına min cür oyun açırdılar. Kirpinin adam qabağında belə gəzməyini Sərvər birinci dəfə görürdü. Elə bil kirpi də bunu hiss elədi, Sərvərin iyini alan kimi yumurlandı, başını gizlətdi və onun bu hərəkəti, nədənsə, Əjdərin bərk xoşuna gəldi.

– Qardaşimdır, – dedi. – Mənim kimi yetimin biridir, özü də çox vicdanlı kirpidir, ilanlara göz verib işiq vermir... Yatanda qarolu-lumu çəkir.

İçəridəki şeylər isə Sərvəre tanış idi: Əjdərin sıriqlısı, neft qabı, neft çirağı, rəhmətlik Xavər arvadın su vedrəsi, xörək qazanı... (bütün bunları Əjdər bir gecə xəlvətcə kəndə girib, öz evlərindən gətirmişdi).

O hörümçək toruna oxşayan komanı, o sisqa bulağı, o kirpini, hətta o qara çaydanı və hisli çırağı da Sərvər esgərlikdə olduğu vaxt hər gün xatırlamışdı. Zarafat deyil, bir ay, ay yarımsərasər o, atasını yuxuya verib, yaxud onu – bostanı gəzmək bəhanəsi ilə aldadıb, hər gecə o dağın dibinə qaçmışdı – Əjdərə yemək aparmışdı. Bir ay, ayyarım sərasər onlar gecə kolxoz zəmilərindən buğda yiğib, noxud yiğib, lobya yiğib hədik bişirmişdilər və Sərvər ömründə o hədikdən dadlı bir şey yeməmişdi. Və Sərvər ömründə o günlərdən gözəl günlər görməmişdi, – nə olsun ki, ürəkdə qorxu vardi, hürkü vardi. Bu boyda sirri saxlamaq, əlbəttə, asan deyildi, üstəlik, Əjdəri hələ də axtarırdılar. Hələ də onun dalınca kəndə milis gəlirdi. Məktəbdə, xüsusən Zinyət Şəkerək qızının dörsərində Sərvərin vəziyyəti daha çıxılmaz olurdu. Çünkü hər dərsdə direktor igidlikdən, cəsarətdən və hər cür düşmənə qarşı həmişə ayıq-sayıq olmaqdan danışındı. Zinyət Şəkerək qızının təliminə görə, Əjdər də, heç şübhəsiz ki, düşmən idi, əsl “şpion” idi. Üstəlik, Sərvər də o vaxt uşaq deyildi, altıncı sinifdə oxuyurdu, hökumətin o qədər pulunu qaçırmağın nə olduğunu bildirdi. Buna baxmayaraq, o sirri açmaq, o yeri milsənerlərə nişan verib, Əjdəri tutdurmaq cəmisi bircə dəfə Sərvərin ürəyindən keçdi. Ancaq elə həmin gecə orada, o kolluğun-tikanlığın arasında, o hörümçək toruna oxşayan komanın qabağında Əjdərin üzünü görən kimi Sərvər öz öz fikrində iyrəndi. Çünkü orada, o hörümçək toruna bənzəyən komanın qabağında, o Ayın işığında Əjdər “düşmən”, “şpion” deyilən şeyə qətiyyən oxşamırdı; adıçə Əjdər idi – uzun, ariq, hətta, bir suyumu da rəhmətlik Xavər xalانı yada salırdı...

O il bütün sentyabr ayını Sərvər həm qorxu-təlaş, həm də qəribə bir sevinc içərisində keçirdi. Elə vaxtlar olurdu ki, o, gecədə bir-iki saat da yata bilmirdi. Ancaq Əjdər bekarlıqlıdan bütün günü yatırıdı, yatmaqdan Əjdərin gözləri şışmışdı. Bekarlıqlıdan Əjdər dağlardan ot yolub, səbətə, vedrəyə, kuzəyə oxşayan qəribə şeylər qayırırdı; sisqa bulağın qabağındakı hovuzu tez-tez sökürdü, təzədən düzəldirdi, hətta arada bir şeir də quraşdırırdı:

“Yetim kirpi, çək mənim keşiyimi,
Doğma yurda qaçaq düşüb gəlmışəm.
Buraxmışam evimi-eşiyimi,
Tülükü kimi kol dibinə girmişəm”.

“Zalim dünya, göylərə bax, Ay çıxıb... Zalim dünya, göylərə bax, Ay çıxıb...” Əjdərin lap axırıncı şerinin əvvəli belə idi. Öz komasının

qabağında oturub, göydəki Aya baxa-baxa Əjdər o sözləri beş-on dəfə təkrar elədi. Ancaq şerin dalısı gəlmədi. Şerin sonuncu sözlərindən Sərvərin xəbəri olmadı. Payız düşəndə, yağışlar başlayanda gecələrin birində onlar o komanın qabağında sözsüz-söhbətsiz vidalaşdılar. Gedəndə Əjdər təkcə sıriqlisini götürmişdə, bir də kirpini qucağına almışdı. Və nə qədər qəribə olsa da, Sərvərə elə gəlirdi ki, Əjdər kirpini də Bakıya aparmaq istəyir. Sonra Əjdər kirpinin yaş burnundan öpüb onu ehmalca yerə qoydu. Sonra Əjdər Sərvəri qucaqladı, nədənsə Sərvərin də məhz burnundan öpdü və sisqa bulağın yanındaca dağa dırmaşıb quş kimi, qırğı kimi yuxarı şığıdı və bir göz qırpmında dağın təpəsinə qalxıb, oradan Sərvərə əl elədi: “Bakıya gəl... Bakıya gəl... Bakıya... Bakıya... Bakıya...”

II

İndi onlar Bakıda Təzə bazarın qapısı qabağında üz-üzə dayanmışdılar. Əjdər ağlagılməz dərəcədə kökəlmışdı, qarın bağlamışdı, buxaq sallamışdı. Boğula-boğula nəfəs alırdı, hirsli-hirsli Sərvərin üzünə baxırdı və bu hirsin səbəbini Sərvər heç cür anlaya bilmirdi.

– Nəyə gəlmisən? – Əjdərin birinci suali bu oldu.

Sərvər dedi:

– Alverə gəlmisəm. Bir az şey-şüy gətirmişəm. Satıb, sonra Leninqrad tərəfə getmək isteyirəm.

Sərvərin ütülənmiş şalvarına və onun qara pencək altdan geydiyi, bu dünyada yalnız Buzbulaq qarlarının toxuya bildiyi, qırmızı naxışlı ağappaq yun köynəyinə Əjdər çox baxdı. Baxıb nəsə fikirləşdi, nəyisə götür-qoy elədi:

– Bu vid-fasonla, – dedi, – bazarda oturacaqsan?

Əjdər cibindən quru ota oxşayan bir şey çıxartdı. Onu iyləyib xeyli öskürəndən sonra boğula-boğula soruşdu:

– Nə gətirmisən?

– Badamdır, bir də cövüz. Cəmisi yüz on beş kilodur.

– Harda qoymusan?

– Kömürçü bazarında, Teymurun yanındadır.

Bir müddət Əjdər fikirli-fikirli yola baxdı. Sonra yoldan keçən bir boş taksini saxlayıb Sərvəri oturtdu:

– Get, qoy maşına gətir! – dedi.

Çox keçmədi ki, onlar iki nəhəng kisəni həmin taksidəncə düşürüb, bazarda Sərvərin tanıdığı bir adamin yanında qoydular. Özləri

bazarın yuxarı qapısından çıxıb, yavaş-yavaş Basın küçəsinə endilər... Qar yağdırdı, yağıdqca əriyirdi, yerdən buxar qalxırdı və bu nəm havada Əjdər, bir kəlmə də dinib-danişmadan, başını aşağı salıb, tramvay xətti boyunca Sərvəri harasa aparırdı. Sərvər hara getdiklərini soruşmaq istəyirdi, ancaq soruşmağa ürək eləmirdi. İstəyirdi toyuq əhvalatını yada salsın, o yaydan, o komadan, o kirpidən danişsin, o şeri deyib, Əjdərin kefini dəyişsin, üzünü güldürsün. Ancaq susurdu, demək istədiklərini dilinin ucundan birləbir geri qaytarırdı: qorxurdu ki, bu söhbəti Əjdər ayrı cür başa düşər, elə bilər ki, Sərvər onun boynuna minnət qoyur, elədiyi yaxşılığı yada salıb, bu yaxşılığa əvəz istəyir. Ayrı bir söhbət isə Sərvərin ağlına gəlmirdi... Beləcə – dinnəz-söyləməz onlar bir xeyli də yol getdilər və hələ mənzil-başına çatmamış Sərvər dözməyib, birdən-birə dilə gəldi:

– Bura bax, Əjdər, – dedi, – mən sənə əngəl-zad olmağa gəlməmişəm ha! İşin var get... Şəhərdə birinci dəfə deyiləm ki, üç il Lenin-qradda olmuşam.

Əjdər:

– Əcəb eləmisən, – dedi. Və başqa heç nə demədi.

Onlar bir tindən burulub, bir xirdəca həyətə girdilər. Köhnə ev idi, qabağında aynabəndi vardı və ahıl, aqsaçlı bir qadın o aynabənddə paltar ütüləyirdi.

Əjdər Sərvəri həyətdə qoyub, pilləkənlə yuxarı qalxdı, qarı ilə xeyli söhbət elədi, sonra Sərvəri də yuxarıya çağırırdı.

– Bəri gel, burda qalacaqsan, – dedi və aynabəndə açılan iki qonşu qapıdan birini itələyib açdı. – Bu sənin otağın, o da qiravatın... Çay iç, yat, dincəl. Cix gəz, kinoya get... Bu da Marqodur, tanış ol, gür-cüdür. Tək arvaddir... Pul-zad lazım olsa, bundan alarsan... Sənin bazarnan işin olmasın, bazarın işinə mən baxacağam.

Belə görüş şübhəsiz ki, Sərvərin ürəyindən ola bilməzdi: elə bil Əjdər onu hələ də uşaqq hesab eləyirdi. Teymur bazarda ola-ola, Əjdərin onu bazara buraxmamağı Sərvərə toxundu, bərk toxundu, ancaq Sərvər Əjdərin məsləhətindən çıxa bilmədi, onun üzünə durmağa ürək eləmədi. O gün Sərvər axşamacan şəhəri dolandı, axşam evə qayıdır Əjdərin yolunu gözlədi, çünki onun fikrinə, Əjdər o axşam mütləq bu evə gəlməli idi. Ancaq o axşam Əjdər o evə gəlib çıxmadi; onun səhərisi də Əjdər o tərəflərdə görənəmədi. Sərvər günortaya-can gözlədi. Günorta bazara cumdu, ancaq orada da Əjdəri tapmadı.

O, bazarda öz şeylərini də tapmadı; bazarı əldən-ayaqdan saldı; dünən şeylərini tapşırıldığı o adam da elə bil əlli-ayaqlı göyə çəkilmişdi... Əjdərin yer-yurdunu öyrənmək üçün bazardan Marqo arvadın evinə qayıdanda yolboyu Sərvər çox fikirləşdi, çox baş sindirdi, ancaq bu işdən heç nə anlaya bilmədi. Üstəlik, Marqo arvad da Əjdərin yerini demədi. Elə bil qəsdən demədi. Əlac bircə Teymura qaldı və o gün axşamüstü – bazar bağlanana yaxın – Kömürçü bazarında Sərvər Teymurun üstünü kəsdirdi:

– Ə, Teymur, Əjdəri görməmisen ki?
– Görmüşəm. Səhər tezdən Tiflisə getdi.
– Necə yəni Tiflisə getdi?
– Getdi də. Necəsi yoxdu ki.
Sərvər az qaldı ki, uşaq kimi ağlasın.
– Bəs mənim barəmdə bir söz demədi?
– Dedi. Dedi ki, gəzib-dolansın, çıxıb getsin kəndə. Dedi, ondan alver eləyən çıxmaz.

Sərvər səsi gəldikcə bağırıldı:

– Bəs mənim pullarım, bəs mənim şeylərim?!

Teymur heç halini da pozmadı:

– Mən pul işini bilmərəm, – dedi, – onu özünüz bilərsiz. Mənə söz tapşırıblar, mən də sənə deyirəm... Dedi ki, tək gün getsin, cüt gün getməsin. O günlər Əjdərin tanış pravadniki var – yeddinci vaqonda. Dedi ki, bilet-zad almasın, vaqonun pravadnikinə səni tapşırıbdır. Poyez gecə bir tamamda gedir, pravadnikə Əjdərin adını verəcəksən... Yeddinci vaqon, yadından çıxməsin...

Əgər onlar on il bir yerdə oxumuş olmasaydilar, bəlkə söhbət buradaca bitəcəkdi. Ancaq söhbət burada bitmədi, çünkü onlar on il bir yerdə oxumuşdular. Çünkü söhbətin lap axırında, özü də lap axırıncı sözü deyəndə Teymur azca ehtiyatsızlıq eləmişdi, bir balaca qımışmışdı və bu anda onun gözünün içindən nəyinsə qaçıb gizləndiyini Sərvər aşkar sezə bilmüşdi və qaçıb gizlənən o bapbalaca işaretida Sərvər haçanısa firıldaq Teymurunu görmüşdü. Buna görə də o, qəfildən Teymuru yaxaladı:

– Əjdər Tiflisə-zada getməyib, – dedi. – Sən mənə yalan deyir-sən. Sən Əjdərin yerini bilirsən, məndən gizlədirsin!..

Teymur əl-ayağa düşdü:

– Əjdərin yer-yurdunu nə gəzir. On ildir ki, Əjdər nizakonnı yaşayır, heç yerdə propiskası-zadı yoxdur.

– Deyirsen, Tiflisə gedib, hə?.. Adam ol, ə, vicdanın olsun!..
Axi görürəm ki, yalan deyirson, gözlərinin içindən görürəm!

Bir müddət Teymurun səsi gəlmədi. Sərvər hiss elədi ki, Teymur yumşalıb, özü də yumşaq danışmağa başladı:

– Mən onu adam bilirdim, – dedi. – Nə biləydim ki, əclafın, dilənçinin biridir... Yüz kilo şeyi götürüb çıxıb aradan... Belə də vicdan-sızlıq olar?!

Teymur dedi:

– Taxsır özündədir, özün oturub sataydın.

Və Sərvər yenə də özündən çıxdı:

– Vicdansız qoydu ki, satım?! Mən haradan biləydim ki, bu adam afiristdir, alçağın, julikin biridir.

Teymur yenə də səsini çıxarmadı. Beləcə səssiz-səmirsiz də onlar piştaxtanın üstündəki şeyləri yiğisidirdilər. Bir yerdə kisələrin ağızını bağlayıb, bazarın qarovalıçusuna tapşırdılar. Bazardan çıxdılar və bir müddət Əjdərin söhbətini eləmədilər.

– Havani görürsən?

– Yaman soyuqdur!

– Amma təmizdir, görürsən?.. Lap Buzbulağın havasına oxşayır.

Sərvər dedi:

– Buzbulağa da qar yağıbmı görəsən?.. Mən gələndə yaşış yağırdı.

Bu yerdə Teymur özü Əjdər söhbətinin üstünə gəldi:

– Belə havalarda Əjdərin pristupu tutur, – dedi.

– Nə pristup?

– Bəs bilmirsən? Əjdər naxoşdur da... Asmadır, nədir, bir axmaq naxoşluqdur. Hava soyuq olanda yaziq nəfəs ala bilmir. Hava ki belə oldu, Əjdəri bazarda-zadda görməzsən, dəniz tərəfdə bir restoran var, badvaldır, gedib orda oturur.

– Deyirsen, indi də orda olar?

– Bəlkə olar, nə bilim, ancaq mən ölüm, mənim adım olmasın!

Daha Sərvər heç nə soruşmadı. Teymuru yolda qoyub, dəniz tərəfə qaçıdı və o, “badval” restoranın qaranlıq bir küçündə Əjdəri tapdı.

– Paho!.. Tiflisə gedən burda imiş!.. Afirist!.. Əclafın biri, əclaf!..

– Otur görüm, Pişik Ağaların oğlu, artıq-əskik çərənləmə.

Sərvər dedi:

– Dur gedək mənim şeylərimi ver, mən sənin kimi əclafnan oturmaram.

Əjdər onun əlindən dartıb oturdu:

– Şeylərini satmışam, – dedi. – Görürsən də – bala-bala ötürü-rəm içəri, – deyib, qabağındakı araq şüşəsini göstərdi.
– Pullarımı verməsən... – Sərvər yumruğunu Əjdərin üstünə tuşladı.
Əjdər ehmalca onun qolundan yapışdı:
– Çıxarıq bayırda vurarsan, – dedi, – burda olmaz, Pişik Ağaların oğlu!..

– Deməli, dədəmə də sataşırsan! Yaxşı, baxarıq, çöldə danışarıq!
Əjdər dedi:
– Mən o Pişik Ağaların xayasından öpərəm, sənin kimi oğul böyüdüyüünə görə!

O, Sərvər üçün də araq süzdü. Ofisiantı çağırıb yemək sıfariş elədi. Ancaq Sərvər nə o arağı içdi, nə o yeməyə əl vurdı.

– Gərək o vaxt mən səni tutduraydım, – dedi. – Əgər o vaxt səni tutdurmuş olsaydım, indi belə əclaf olmazdım.

Əjdər hırsınlınmədi, güldü. Sonra gözlənilmədən soruşdu:

– Leninqrada nəyə gedirdin?.. Düzünü de, qızın-zadın var, yoxsa gedib alver eləyəcəkdin?

Sərvər dedi:

– Sənə dəxli yoxdur, sən mənim pullarımı ver!

Əjdər bir müddət susdu. Sonra bir cibindən beş-altı badam çıxartdı, o biri cibindən üç dənə cövüz çıxartdı və onları stolun üstünə qoyub altdan-altdan Sərvərin üzünə baxdı:

– Tanıyırsan?

– Tanıyıram! Hamısını sənin xirtdəyindən çıxardacağam!

– Arağını iç.

– İçmirəm!

– Cörəyini ye.

– Yemirəm!

Əjdər stolun üstünə qoyduğu badamdan birini götürdü:

– Şövkətin badamındandır, düz tapmışam?

Sərvər təəccübləndi.

– Bu da Gülgəz arvadın bizim barının yanındakı cövüzündəndir, sizin dal həyətdəki pişpişənin bu tərəfində. O pişpişənin böyründə bir əncir ağacı vardi, yarpaqları payızda da gömgöy olurdu. Bir də bir alça vardi, tövlə tərəfdə, divarın lap dibində, payızda çiçək açırdı... O alça dururmu hələ?..

Sərvər dedi:

– Durur, niyə durmur... Sən mənim başımı bişirmə. Mənim pullarımı ver.

- Pişpişə də durur?
 - Məni dolayırsan?
 - Dolamıram, soruşuram, dururmu o pişpişə?
 - Durur, nə olsun ki?
 - Mən o pişpişənin dibində Əli oğlu Mürsəlin qızını öpmüşəm.
- Sərvər dedi:
- Sən piyansan, ağızına gələni çərənləyirsən!
 - Əjdər susdu, xeyli vaxt körük kimi fisildadı, sonra öskürdü, sinəsindən dəhşətli xırıltı qopdu və birdən bu xırıltının içindən qəribə, vahiməli bir səs çıxdı:
 - O pişpişəyə deyərsən ki, Əjdər ölürlə..
 - Və birdən-birə Sərvər baxıb gördü ki, Əjdərin gözləri dolub, gördü ki, Əjdər ağlayır, gözlerinin gildir-gildir yaşı pencəyinin yaxasına tökülür. Onun Əjdərə yazıçı gəldi, bərk yazıçı gəldi, bir xoş söz demək istədi, deyə bilmədi, bunun yerinə qabağındakı arağın götürüb başına çəkdi...
 - Çörəyini ye.
 - Meylim çəkmir.
 - Bir araq da gəlsinmi?
 - Özün bilərsən.

Və stolun üstünə bir araq da gəldi.

O arağın çoxusunu Sərvər içdi, qəsdən içdi. İçdi ki, Əjdər çox içib lap sərxoş olmasın. Ancaq Əjdər onsuz da sərxoş idi.

 - Bu gün ayın neçəsidir?
 - On üçüdür.
 - Bu gün mənim ən xoşbəxt günümdür.

Sərvər dedi:

 - Dur gedək, restoranı bağlayırlar.

Və restoranın işıqları sönəndən sonra onlar ayağa durdular. Əjdər stolun üstünə üç dənə onluq qoyub, ofisianta heç nə demədən bayır çıxdı. Bayır soyuq idi: yer donmuşdu, küçə Ay işığında bom-bos işarirdi.

 - Saat neçədir?
 - On ikiyə qalır.
 - Bu gün sən gedəcəksən.
 - Niyə axı?

Əjdər bulvar tərəfə döndü və üzünü dənizə sarı tutub xeyli vaxt təngiyə-təngiyə getdi və nəhayət:

- Səndən alverçi çıxmaz, – dedi.
- Mən alverçi olmağa gəlməmişəm.
- Bə niyə gəlmisən?
- Demədim? Gəzməyə gəlmişəm, istəyirəm Leninqrada gedim. Əjdər dedi:
- Mən də gəzməyə gəlmışdım, görürsən də – hələ də gəzirəm.
- Axı səndən mənə nə?.. Mən ki hökumətin pulunu qaçırtma-
mişam.

Və məhz bu yerdə Əjdərin sinəsindən qopan dəhşət o sözləri deməyinə Sərvəri peşman qoydu. Əjdər döşünü tutub əyilə-əyilə özünü dənizin lap qırğındakı dəmir məhəccərin üstünə saldı. O öskürdü, Sərvər dediyi sözlərin peşmanlılığını çəkdi; aradan xeyli vaxt keçdi və bir xeyli keçəndən sonra Əjdər bir az dikələ bildi. Dikəldi,ancaq dinih danışmadı. Onlar gözlərini dənizə zilləyib durdu... Ay işıqlı idi, Ay göyün tən ortasında dayanmışdı və onun gur işığında dəniz soyuq-soyuq alışib-yanırdı...

– Deyən, sözüm bərk dəydi sənə... Bağışla, mən elə demək istə-
mirdim.

- Yox, eşi, o nə sözdü ki, mən ayrı şey fikirləşirəm.
- Nə fikirləşirsən?
- Bu gün bazarda bir qəribə şey görmüşəm. Səhərdən beynim-
dən çıxmır. Bir xirdaca ev köpəyi bir yekə küçə itini qabağına qatıb
qovurdu... Ağappaq, əl boyda bir şey. Heç tullab, itə də oxşamırdı...
- Nə olsun ki?
- Necə nə olsun? Top boyda bir şey, o boyda iti!.. Özü də görəy-
din necə qovurdu. Camaat da baxıb hırıldasırdı.

Sərvər:

– Sən piyansan, – dedi, – sayıqlayırsan.

Əjdər dedi:

– Bilirsən, o it niyə qaçırdı?

Sərvər dedi:

– Bilmirəm, gəl çıxaq gedək.

– Hara gedək?

– Hara deyirsən.

Əjdər dedi:

– Onda vağzala tərəf gedəcəyik.

Onlar baş alıb, vağzal səmtə yollandılar və bir az gedəndən sonra yenə Əjdər it barədəki o söhbətin üstünə qayıtdı.

– Mən o itin qaçmağına təəccüb eləmirəm. – dedi – Başqa şeyə təəccüb eləyirəm: o qədər adamın içində heç kəs bilmirdi ki, o yekəlikdə it o sıçovula oxşayan tüllabın qabağından niyə qaçırm...

– Sən bilirdin?

– Bilirdim, əlbəttə bilirdim! O it gözəl başa düşürdü ki, cama-hatın hamısı o sıçovul tüllabınan əlbirdir... Ona görə də qaçırdı.

– Bundan, yəni nə məna çıxır ki!

– Heç bir məna-zad çıxmır! – Əjdər hirsli-hirsli dilləndi. – Onu demək istəyirəm ki, mənim o itə yazığım gəldi.

Donmuş sahil yolunu xırçıldada-xırçıldada onlar bir müddət də səssiz-səmirsiz yeridilər. Sonra Əjdər özünü bir skamyanın üstünə saldı:

– Saat neçədir?

– Birin yarısıdır.

– Az qalib ki!

– Nəyə az qalib?

– Poyezdin getməyinə.

– Axı sən məni niyə qovursan burdan?.. Pullarımı xərclədiyin üçün?

– Xeyr, bilirəm ki, sən burda ilişərsən, özü də tez ilişərsən.

– Bəs Teymur niyə ilişmir?

– Teymur heç vaxt ilişməyəcək.

– Bəs mən niyə ilişirəm ki?

– Çünkü sən satqın deyilsən!

Yenə həmin xırıltılı nəfəs, yenə həmin fisiltı, həmin dilxorçuluq. Üstəlik, Əjdərin gözleri də qızarıb, get-gedə qan çanağına dönürdü. Və Sərvərin Əjdərə bərk yazığı gəlirdi. Sərvər çəşib qalmışdı: çıxıb getsinmi, necə getsin? Qalsın, nədən ötrü qalsın? Əjdərdən ala bilə-cəyi puldan o, hələ restoranda ümidiini üzmüdü.

Sərvər birdən-birə saatına baxıb:

– Gedirəm, – dedi.

– Düz deyirsən?

– Mən səni birdən-ikiyə aldatmışam?

Əjdər ayağa durdu:

– Pulların pravadnikdədir, – dedi. – Yeddinci vaqon – Teymur deyib sənə. Beş yüz manatdır, rayona çatanda alacaqsan. Bu küçə ilə düz gedib, vağzalın qabağına çıxacaqsan. Di, yeri get. Mən xarabam, çox xarabam, mən sənnən vağzala gedə bilməyəcəyəm...

III

Bir dəstə onluq idi. Bir qoşa dəftər varağının arasına qoyulmuşdu və varağın ortasında xırda, solğun karandaş yazısı vardı:

— “İstəmədim bu şəhərdə qalasan,
Qalib burda mənim kimi olasan.
Vaxt gələr ki, bu sözümü bilərsən,
Gəlib qəbrim üstdə rəhmət deyərsən”.

Sərvər pulları pravadnikdən alıb, cibinə qoydu, o yazını pravadnikin yanindaca oxudu, sonra kağızı da səliqə ilə büküb, cibinə qoydu.

...Və o sözləri Əjdərin şeirlə yazmağına Sərvər qətiyyən təəc-cüblənmədi, çünki haçansa, məktəbdə oxuyanda, o özü də bir qızə şeirlə məktub yazmışdı və o vaxtdan bilirdi ki, dünyada elə şeylər var ki, onları yalnız şeirlə demək olur...

1972

ANAR

(1938)

Müasir Azərbaycan ədəbiyyatını təkcə ölkədə yox, onun hüdudlarından çox-çox əzaqlarda da ləyaqətlə təmsil edən və sevdirən Xalq yaziçisi Anar klassik bir sənətkardır, böyük ictimai xadim, millətin haqq səsini bütün dünyaya yayan qüdrətli ziyanıdır. O, 1938-ci ilin mart ayının 14-də Bakı şəhərində şair Rəsul Rzanın ailəsində doğulmuşdur. *Doğma* şəhərində onillik musiqi məktəbinə (1955), ADU-nun filologiya fakültəsini (1960), Moskvada Ali ssenari (1964) və Ali rejissorluq kurslarını bitirmişdir (1972).

Əmək fəaliyyətinə 1960-ci ildə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçi kimi başlamış, sonra Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, “Qobustan” incəsənət toplusunun baş redaktoru işləmiş, Azərbaycan Yaziçilər Birliyinin Birinci katibi olmuşdur. 1991-ci ildə həmin qurumun sədri seçilmiş, müxtəlif illərdə SSRİ Ali Sovetinin və Azərbaycan Milli Məclisinin deputati olmuşdur.

Ədəbi fəaliyyətə tələbəlik illərində başlamış, ilk hekayələri 1960-ci ildə “Azərbaycan” jurnalında (№12) çıxmışdır. Sonralar yazdığı “Molla Nəsrəddin-66” hekayələr silsiləsi, “Ağ liman”, “Beşmərtəbəli evin altinci mərtəbəsi”, “Əlaqə”, “Macal” kimi roman və povestləri, “Adamin adamı”, “Qaravəlli”, “Şəhərin yay günləri”, “Səhra yuxuları”, “Təhminə və Zaur” və s. dramatik əsərləri ona böyük ədəbi şöhrət gətirmiştir. Bu əsərlər dünyanın bir çox dillərinə tərcümə olunaraq Rusiya, Almaniya, İsvəçrə, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Polşa, Türkiyə, habelə Özbəkistan, Moldova, Türkmenistan, Tataristan və b. ölkələrdə böyük tirajla buraxılmış, tamaşaşa qoyulmuş, dünya xalqlarının Azərbaycan ədəbiyyatına maraq və sevgisini arturmuşdır.

“Vahimə” hekayəsi yaziçinin “Əsərləri”nin IV cildindən (Bakı, Nurlan, 2004) götürülmüşdür.

VAHİMƏ

(hekayə)

*İlk qışqırıq
Gələcək günlərin vahiməsidir bəlkə,
Son sükut –
Ömrün yorğunluğuna məlhəm –
Sakit, sərin bir kölgə.*

Rəsul Rza

Həkim Oruc həyatından razı idi. Səhhətindən şikayəti yoxdu. Qırx beş yaşın içindəydi, indiyəcən heç zökəm də olmamışdı. Ailəsi sarıdan da arxayındı. Özündən altı yaş böyük arvadı Pakizə evdar qadın idi. Ev-eşiyi həmişə səliqə-sahmanlı, bişirib-düşürdüyü xörəklər ləzzətli, özü iddiasız, təmənnasız, dilsiz-ağızsız. Heç vaxt ərinin: hara getdin, hardan gəldin, tez gəldin, gec gəldin – deyə, diq eləməzdi.

Oruc hər səhər yuxudan durub mətbəxdə təzə dəmlənmiş pür-rəng çayını, soyutma yumurtasını, ya qayğanağını (bir gün soyutma yumurta, bir gün qayğanaq), yağ-çörəyini, pendir-çörəyini hazır görərdi. Köynəyi, kostyumu, qalstuku təzəcə ütlənmiş, çəkmələri silinmiş, paltarının, ya plاشının düymələri dünən bir balaca boşalmışdı, seher yenidən bərkidilmiş olardı.

Oğlundan da razı idi – orta məktəbi qızıl medalla bitirmişdi. Ali məktəbə də əsasən öz gücünə girmişdi (əlbəttə, Oruc da bir balaca saqqal tərpətmışdı). İkinci kursdan, yenə də Orucun bir balaca səyilə Moskvaya İkinci Tibb İnstitutuna keçirilmişdi. Hər həftə ata-anasiyla telefonla danışır, hər bayramda təbrik məktubları göndərirdi. Oruc da hər ayın başında oğluna əvvəlcədən sözləşib müyyənləşdirdiyi məbləğdə pul keçirərdi.

İşini sevirdi. Şəhərin tanınmış psixiatrlarından idi. Xəstələrin qəribəliklərinə, bəzən hətta əcaib hallar alan sapıntılarına çıxdan alışmışdı, bundan darılmırdı, kiməsə yardım edə biləndə məmənun olur, ümidsiz, sağalmaz xəstəliklərin aqibətini isə ürəyinə salmırıdı – axı belə dəndlərin çarəsi ondan, həkim Orucedan asılı deyildi... Əlbəttə, məsələnin maddi tərəfi də vardi və həkim Oruc rifahını özgələrin bədbəxtciliyi üzərində qurdوغundan vicdan əzabı çəkəsi deyildi – bu onun sənəti idi. Sənətinə, peşəsinə yaxşı yiylənmiş mütəxəssis idi. Kiminsə vəziyyətini yüngülləşdirə bilməmişdi, kimisə

sağaltmışdisə, ya müalicə etmişdisə, ya ancaq elə müayinə edib çarəsizliyini təsdiq etmişdisə, bunun müqabilində halal haqqını alması təbii idi. Halal saydığı haqq rəsmi maaşından ölçuyəgəlməz dərəcədə artıq olurdusa, bunu da ədalətli hesab edirdi. Axı çıxardığı ad, təcrübəsi, biliyi onun qədər maaş alan bir çox başqa kolleqlarından, işdaşlarından dəfə-dəfə üstün idi. Xəstələrin, daha doğrusu, xəstə iyiyələrinin başqasını yox, məhz həkim Orucu axtarması, onun qəbuluna düşmək cəhdləri, bunun üçün istənilən məbləği verməyə hazır olduqları da danılmaz həqiqətdi. O da vardı ki, xəstəxanadakı iş saatlarından əlavə həftənin iki günü, axşamlar həkim Oruc pasiyentləri öz evində də qəbul edirdi. Bir sözlə, son on-on beş ildə həkim Orucun heç bir maddi sixıntısı yox idi. Pəncəreləri dənizə baxan kooperativ evdə dördətaqlı mənzil almışdı, onu tamamilə yenidən təmir etdirmişdi, yeni, bahalı, naxışlı parketlə döşətmış, qapı-pəncərələrini palid ağacından düzəltmiş (həm də otaqların arasındakı qapıları yarımdairevi tağ şəklinə salmışdı), tavana və divarlara qabartma bəzəklər vurdurmuş, hər otaqcün, mətbəx və eyvançün xarici mebel dəstləri almışdı. Otaqları, dəhlizi xrustal vazalar, bərq vuran cilçıraq işıqlandırırırdı. Üç televizoru, iki müxtəlif sistemli videosu (biri də bağda idi), lazer diskləri çaldıran cihazları vardı. Xarici səfərlərə videokamerayla çıxardı. Özünün sürdüyü içi maqnitofonlu, stereodinamikli “Volqa”sı və Mərdəkanda bağlı vardi.

Elə bütün rahatsızlıqlar da bu bağdan başladı. Daha doğrusu, əvvəl hər şey son dərəcə uğurlu və xoş idi. Bağı beş il bundan qabaq almışdı. Orudan əvvəl bu bağ 88-ci ilin məlum hadisələrindən sonra Bakıdan Moskvaya köçmüş bir erməni həkimin imiş. Ermənidən qalma birmərtəbəli evin ikinci mərtəbəsini və geniş eyvanını Oruc tikdirdi. Hamamı genişləndirib sauna qurdurdu, yeni mebel aldı. İyul, avqust aylarını bağda Pakizəylə qalardı. Yay tətillərində Moskvadan gələn oğlu da bir-iki həftəni bağda keçirərdi. İlın qalan aylarında isə hər həftənin sonunda Oruc bağ'a tək gələrdi. “Tək” deyəndə, yəni ki...

Cümə günü axşamtərəfi axırıncı pasiyentlərini qəbul edib evinə gedər, paltarını dəyişər, “Volqa”sına minib bağa yollanardı. Son üç ildə – Ofelyayla əlaqələri başlanandan bəri – iki həftədən bir – əvvəlcədən sözləşdikləri kimi – şənbə günü Ofelya bağ'a, Orucun yanına gələrdi. Bütün günü bir yerdə olardılar. Ofelya bərabər yaşadıqları ata-anasına: – “Növbətçiyəm”, – deyib gecəni də Orucun

yanında qalardı. İlk vaxtlar Oruc bir az vicdan əzabı çəkirdi ki, Pakizənin belə səliqə-sahmanla hazırladığı yeməkləri – qızardılmış əti, kartofu, dolmanı, ya toyuğu, göyərtini, turşunu, pomidor-xiyarı, meyvəsinəcən ayrı bükdüyü təamları Ofelyayla birlikdə həzmirabedən keçirir, bala-bala şərabdan, konyakdan vura-vura. Sonralar bu vərdiş halını aldıqca daha heç bir vicdan siziltilərini da vecinə almırıldı. Bazar günü səhər Ofelya ondan qabaq oyanar, çay dəmləyərdi, bərabər qəlyanaltı edərdilər. Sonra Ofelya çıxıb gedərdi. Oruc bel götürüb meynələrin dibini belləyərdi, şlanqı götürüb bostana su verərdi.

Saat 12-də – 1-də dostları gələrdi. Mehdinin sürücüsü axşamdan basdırma edilmiş tikələri işsə çəkəndə, ocaq qalayanda Oruc dostlarıyla saunada pivələyər, çıxıb nərd atardı. Sonra qabırğa kababını dişlərinə çəkib bir-birləri haqqında bəlağətli tostlar deyərdilər. Axşama yaxın tostlar tükənər, dostlar yorular və Mehdinin maşınınə minib Bakıya yollanardılar. Oruc isə bağdakı videosunu qurub Amerika detektivlərinə baxardı. Porno filmləri (onların kolleksiyasını burda, bağda saxlayırdı, bir o çatmirdı ki, Pakizə belə filmlərə baxsın) isə şənbə günü axşam Ofelyayla birgə seyr edərdi. Ekranda gördükleri onların yataq davranışlarını daha da coşdururdu.

Bazar ertəsi tezdən Oruc şəhərə gələrkən hiss edərdi ki, bu iki gün yarımda əməlli-başlı dincəlib, bütün stresslərdən uzaqlaşıb və yeni bir həftənin gərginliklərini yaşamağa hazırlıdır. Evdə palтарını dəyişib işə gedər və yeni bir həftə dəyişməz cədvəl üzrə gündən-günə keçirdi: gündüzlər iş, bazar ertəsi və xas günü axşamlar evdə xəstələrin qəbulu, çərşənbə günü axşam Mehdigildə preferans. Udduğu da olurdu, uduzduğu da. Çox da böyük məbləğə oynamır-dılar, elə-belə məşguliyyət üçün. Cümə axşamları, demək olar ki, hər həftə pəs-məzara gedərdi. Bəzən hətta iki-üç yerə. Tanışları çoxdu və xeyir-şər, necə deyərlər, borcdu.

Tanışı çox, dostu azdı. İki-üç dostuya nadir hallarda siyasətdən danışardılar. Maraqları – peşələri və peşələrinin yaratdığı maddi imkanlar, ailələrinin rifahi idi. Bir də qadınlar. Hamısı hələ cavan erkəklər idi və hamisinin həyatın zövq-səfasına aludəliyi, həyatdan kam almaq isteyi təbii idi.

Bir-birini sürətlə təqib edən gərgin ictimai-siyasi hadisələrdən uzaq olmağa çalışırdılar. Tez-tez dəyişən iqtidar-müxalifət xadimlərinin heç birinə inamları yoxdu. Nə onların səmimiyyətinə inanır-

dilar, nə davalarının doğrudan-doğruya xalq yolunda olduğuna... Əmindilər ki, hamısının məqsədi yalnız iş başına gəlmək, qapışdırmaçın qamarlanmalını qamarlamaç, ələ keçirməlini ələ keçirmək idi. Orucun indiyəcən əldə etdikləri bəsi idi, artığını istəmirdi, bilirdi ki, artıq tamah baş yarar.

Həyatın şövqünü, ləzzətini dadmaç üçün də su pərisinə oxşayan iyirmi beş yaşılı Ofelyası vardi.

Ofelya Orucgilin xəstəxanasında şəfqət bacısıydı. Beş il qabaq ərə getmiş, ayrılmışdı. Xasiyyətləri tutmamışdı, bir ildən də az sürən nikahları uğursuz olmuşdu.

Orucun gözü Ofelyani çoxdan tutmuşdu, amma Ofelyadan da gözəl, gənc qızları əlinə almaç üçün hər imkanıvardı – boy-buxunu, yaraşığı, geyinib-kecinməsi, təcrübəsi, dillə tovlamaç məharəti, pulu, bağı, maşını. Məhz Ofelyani seçməsi bəlkə də gənc qadının Şüvəländə – Orucun bağına nisbətən yaxın yerdə yaşaması oldu. Bir dəfə bağdan şəhərə qayıdarkən Ofelyani elektrik qatarı stansiyasına tərəf addımlayan gördü, maşını saxladı və yalnız onda bildi ki, Ofelya burda yaşayır. Orucun bağlı Ofelyanın ata-anasıyla yaşadıqları evlə elektrik qatarlarının dayanacağı, bazar, dükanların arasında idi, odur ki, gənc qadının məhz bu yolla gedib-gəlməsi heç kəsdə heç bir şübhə oyatmadı. Bağ qapısına gedən yol isə kor dalanın dibində idi, buru burulandan sonra da, ya burdan çıxanda da kimsə görüb duyuq düşə bilməzdi. Oruc boynuna almaç istəməsə də, Ofelyayla münasibətlərinin yaranmasında bu mülahizələrin də rolü vardi. Hər halda, əlaqələri üç ilə yaxın davam edirdi və işdə görüşsələr də, sevgi gecələri ayda iki, ya üç dəfə olduğu üçün bir-birindən doyub usanmamışdır, bir-birinin pisin vurmamışdır. Əlbəttə, Oruc bir az ondan narahat idi ki, onun özüycün yalnız xoş bir macəra olan bu əlaqə Ofelya üçün daha böyük bir hissə, duyğuya çevrilə bilər... Amma deyəsən, Ofelya yetərinə ağlıbaşında bir qadın idi və çılgın, xoş keçən bu şənbə görüşləri, Orucun vaxtaşırı bahalı hədiyyələri onu tamamilə təmin edirdi, bəsi idi. Ayrı bir şey istəmirdi, ayrı bir şey gözləmirdi və ayrı bir umacağı yoxdu.

Müayinə və müalicə, maddi imkanlar, ailə sakitliyi və sabitliyi, oğlunun gələcək yüksəlişi, bağın açıq havası, bellə ağacların dibini işləməsi, Ofelyali şənbələr, dost məclisləri, preferans, nərd, video-filmər – dəqiq ömür cədvəli Orucu çəpər içinə salıb qoruyurdu və bu çəpərin, bu divarın dalında qaynayan, çalxalanan, kükroğən, qan

axıdilan, göz yaşı tökülen dünyanın ona elə bil, heç dəxli yoxdu. Bəlkə bu elə özü də dünyadan mühafizə olunmaq, qorunmaq və xilas olmaq yolu idi, dünyanın onsuz da heç vaxt, heç kim tərəfindən düzəlmeyəcək dəndlərini Orucun öz içino salmaması üçün bir üsul, vasitə idi. Öz xoşumuzla gəlmədiyimiz bu beşgünlük dünyanın beş gününü də qara görməmək, dərd-bela içinde yaşamamaq cəhdidi idi.

Səhhətindən şikayətçi olmadığı kimi, yuxusundan da şikayətçi deyildi. Adətən 11-də, 12-nin yarısında yuxulayar, səhər 7-də, ən gec səkkizin yarısında durar, idman edər, yay-qış duşun altına girərdi. Amma son vaxtlar hərdənbir yuxusu qaçardı. Ələlxüsus da, axşamdan yatıb gecəyarısı qəflətən oyananda, səhərəcən yata bilməyib yataqda qurcuxa-qurcuxa qalanda hali yaman olurdu. İlən-qurbağa girərdi beyninə. Yaşının xofu basırdı onu – əlliye nə qalib ki... Əllidən sonra isə nə həyatdı yaşayasan? Xəstəliklər, qarşidan gələn qocalığın soyuq nəfəsi, ölümün həniri... Nə qalib, lap az. Sonra nə olacaq? Heç nə... Oruc ateist tərbiyə almışdı, nə o dünyaya inanırdı, nə cənnətə, nə cəhənnəmə. Həkim kimi insanın hansı maddələrdən ibarət olduğunu və beyni sönəndən sonra bu maddələrin hansı sürətlə, hansı ardıcılıqla çürüyüb dağılmasını təsəvvür edirdi. Köhnə təbirlə deyilsə, ruh həkimi idi, ruhun da məhz müəyyən maddi funksiyalarla, beynin sağ və sol yarımdairələrinin fəaliyyətilə bağlılığını bildirdi. Beyin sönən kimi heç bir ruh-filan da qalmır, heç hara da uçub getmir, qayıtmır. Bu barədəki bütün söhbətlər, son zamanlar hətta elmi don geyindirilən söhbətlər də ancaq nağıldır, əfsanədir, xam xəyallardır, xurafatdır, vəssalam. Bircə bu yaşadığımız həyat var. Bircə bu gördüyüümüz, eşitdiyimiz, duyduğumuz dünya var. O da beş gündür və beşi də qara. Hünər bu qara günləri istədiyin rəngə boyamaq və o rəngdə yaşamaqdır. Son vaxtlara qədər Oruca elə gəlirdi ki, bunu bacarıb. Amma indi, onun çəpər çəkib dünyanın qılıq-qalından ayrıldığı həyat müxtəlif həmlələrə məruz qalırdı və çəpərin, divarın dalındakı sel bu sədləri laxladıb yixa, ya qabarib aşa bilərdi. Qəflətən səviyyəsi qalxmağa başlayan Xəzər qabarib dəmbaları, körpüləri, bulvar məhəccərlərini aşan kimi.

İctimai həyatın təlatümləri – mitinqlər, tətillər, Qarabağ davası, hakimiyyət çəkişmələri və hakimiyyət dəyişmələri hətta Orucun peşəsinə də təsir göstərirdi. Ruhi xəstəliklər artmış, beynin sapıntıları çoxalmış, yeni maniyalar və fobiyalar meydana çıxmışdı. Qohumlarının, ailə üzvlərinin müxtəlif bəhanələrlə tovlayıb Orucun qəbu-

luna gətirdiyi adamların azı əlli faizi Qarabağ problemiylə xəstə idi. Çoxu “mənə imkan verin, iki saatə Qarabağ məsələsini həll edim” – deyirdi. 20 dəqiqə deyən, ya iyirmi gün möhlət istəyənlər də olurdu, amma məsələnin mahiyyəti dəyişmirdi. Yeni bir psixoz əmələ gəlmışdı, hər baxımdan tamam normal olan adamlar yanlış bir xəyala qapılmışdır: Qarabağ probleminin həllinə, daha doğrusu, bu həllin tək bir yegane sırrınə vaqif olduğunu sanırdılar. Bununla da bağlı maniyalar vardı. Bəzilərinə elə gəlirdi ki, məhz bu sirdən agah olduqlarına görə təqib edilirlər – ermənilər tərəfindən, özümüzükülər tərəfindən, Moskva tərəfindən, KQB tərəfindən. Hətta biri iddia edirdi ki, Staravoytovanın kosmik qüvvələrlə əlaqəsi var, onları ermənilərin tərəfinə keçirib və onun özünü də bu sırrı bildiyinə görə kosmosdan izləyir, güdür, təqib edirlər. Fobiyalara, qorxulara qapılanlar da az deyildi. Birisi iddia edirdi ki, yaxın zamanlarda Mingəçevir bəndi partladılacaq, su Azərbaycanın yarısını basacaq, Bakıda əlyazmaları fondu yandırılacaq – odur ki, bu xalqın nə özü qalacaq, nə keçmiş... Başqa birisi hardansa öyrənmişdi ki, Orucun bağı əvvəller erməninin olub və məxsusi olaraq qəbulə gəlmışdı (qohumları gətirməmişdi, özü gəlmışdı). Orucu xəbərdar edirdi ki, erməni bağ evinin divarlarına, ağacların budaqlarına, meynələrə xüsusi kimyəvi maddələr aşayıb. Bu maddələri nə görmək olur, nə duymaq – amma onlar bağda yaşayanlar və qonaq gələnlərin hamısını yavaş-yavaş zəhərləyir, iki-üç aya ölümçül xəstəliyə salır. Oruc o bağda artıq beş il yaşadığını xatırladanda qəbulə gələn: nə olsun, – dedi, – bəzən orqanizmin xüsusiyyətlərindən asılı olaraq xəstəliyin aşkar edilməsi dörd-beş il də çəkə bilər. Amma gec-tez bu xəstəlik sizi yaxalayacaq, nə qədər gec deyil yandırın o bağı, evi, ağacları, meynələri, hər şeyi. Özünüz də heç vədə o tərəflərə ayaq basmayıñ.

Baləmini ilk dəfə görəndə, daha doğrusu, nə üçün gəldiyini biləndə Oruc düşündü ki, bu da ağlı çəşmiş pasiyentlərdən biridir. Orucun qəbul saatlarında xəstəxanaya gəlmışdı. Qəbulə yazılmışdı. Növbəsi çatanda otağa qısapboylu, enlikürək, qapqara bir kişi girdi. Orta yaşlarında idi, həddindən ziyadə dar alı vardi. Pırpız qaşları qan dammış gözlerinin üstündən ağır tağ kimi asılmışdı. Baxışı da ağır idi. Professional səriştəylə Oruc “olqofreniya” deyə düşündü və onu da düşündü ki, belə daralınlı və ağır baxışlı adam ideal qatil tipidir. Oruc:

– Buyurun, nədən şikayətiniz var? – deyə həmişəki sözlərini dedi.

– Süzdən...

– Nə?

– Süzdən şikayətim var.

Belə sözlərlə Orucu çəşdirmaq mümkün deyildi, çünki tez-tez şəxsən onun özüne qarşı yönəlmış maniyalarla da rastlaşırıdı.

Söhbəti ayrı səmtdən başlamaq üçün:

– Adınız nədir? – dedi, halbuki, qarşısındaki kağızda adı yazılmışdı.

– Adım Baləmi, familim Dadaşov. Süzün də yanıvuza gəlmİŞƏM onunçün yox ki, xəstəyəm. Xəstə-filan deyiləm. Süzdən şikə-yətciyəm. Süz mənim bağımı tutmusuz.

Oruc sıfətini yaxşı xatırladığı erməni həkimi yadına saldı və:

– Yanılırsınız, – dedi, – o bağ bir erməninin idi, həkim idi, beş il qabaq Moskvaya köcdü, o bağı da mənə verdilər.

– Mən yox, söz səhv edirsiz. Ermənidən qabaq o bağ mənim atamın olub, ondan qabaq da bobamın. O yer bizim dədə-baba yermizdü. Gavar eşitmiş olarsız: Məşədi Dadaş mənim bobamdır. Gəlmişəm halal haqqımı istəməyə süzdən. İndi, Allaha çox şükür, elə vaxtdır ki, hərə öz köhnə mülkünü, malını qaytarır, söz də halal xoşluqla qaytarın bizim bağımızı ki, arada artıq-əskik söz-söhbət olmasun. Burda alayı məsələ ola bilməz. Nösün ki, təmiz söhbətdir.

Oruc bir müddət karıxbı qaldı. Qarşısındaki adam xəstəliyin müəyyən əlamətlərini bürüzə versə də, hər halda, xəstə deyildi və dedikləri də bəlkə həqiqətə uyğun idi; ola bilsin ki, ermənidən əvvəl haçansa bu bağ onun dədə-babasının olub. Amma indi məsələnin bu sayaq qoyuluşu nə dərəcədə ağlabatan söhbət idi.

– Bilmirəm əvvəl kimin olub, – dedi, – amma mənə oranı Bağlar idarəsi verib. Siz də ora müraciət edin.

– Mən ora müraciət-filan etməyəcəyəm. Birmincisi ona görəm ki, əlimdə heç bir kağız-filan, kupça-filan yoxdu. İkimincisi də, söz izvestni adamsuz, sizdən alıb bağı mənə verməyəcəklər ki...

– Bəs onda məndən nə istəyirsiz?

– Elə onu istəyirəm də... İstəyirəm ki, özüvüz könül xoşluğuya o bağı mənə qaytarasız.

Orucun dilinin ucuna gəldi ki, desin “başın xarab olub?”, amma vaxtında yadına düşdü – bu ifadəni kim işlətsə də, psixiatrin işlətməyə haqqı yoxdur.

– Yaxşı, – dedi, – mən beş ildir ki, o bağdayam. İkinci mərtəbə-sini tikdirmişəm, başqa abadlıq işləri görmüşəm. Bu beş ili harday-dın? Bütün bunları mən eləyib qurtarandan sonra niyə ayılmışan?

Baləmi:

– Bunun səbəbi ayrıdu, – dedi. – Amma dəxli yoxdu. Xərc çək-misən, onu danişarıq – xərciv qaytararıq. Amma sən də o bağı mənə qaytarmalısan. Atamin böyük oğlu mənəm, o bağ mənə düşür. Nə deyirsən, mən ölüm, təmiz söhbətdir?

– Yox, təmiz söhbət deyil, – saatına baxdı, – mənim də burda sizinlə boş yerə çənə döyməyə vaxtim yoxdur. Xəstələr gözləyir. Sizi də xəstə bilib qəbul elədim. Xoş gəldin.

– Deməli, bağı mənə qaytarmırsız?

– Yox.

– Nösün?

– Bu barədə danışmağın mənası yoxdur. Bağı mənə veriblər, mənimdir, mən də yaşayacağam orda.

– Yox, mən qoymayacağam siz orda yaşayasuz. Bundan sonra bir gün də orda qala bilməyəcəksəz.

– Niyə?

– Onu mən özüm bilərəm.

– Yandıracaqsan bağı, ya qapısına tank qoyacaqsan?

– O mənim öz işimdi.

– Yaxşı, sənin bu şantajını milisə xəbər versəm, necə?

– Elə mən də onu isteyirəm də... İsteyirəm ki, məni tutsunlar, özü də söz tutdurasuz. Süzü hamı tanırı. İndi də o əvvəlki vaxt deyil, qəzetdə, mitinqdə, hər yerdə səni yaş yuyub quru sərəcəklər ki, pəs filankəs, böyük alim, həkim, adı bir kəndçi balasının bağıını məngir-ləyib, özünü də tutdurub, basdırıb qazamata, balalarını yetim qoyub.

Orucun artıq hövsələsi çatmadı.

– Bilirsən nə var? – dedi. – Əlim-ayağım sənə dəyməmiş, dur bu saat çıx bayıra, yoxsa özüm qulağından tutub ataram. Əlindən gələn də beş qaba çək. Amma bir də bura ayaq basma, gözüm səni görməsin.

Baləmi aramla ayağa durdu, sıfəti əvvəlki kimi tutqun, baxışları ağırdı.

– Neynək, – dedi. – İki oğlum var, böyüyü Hüseynägədir – iyirmi bir yaşında, kiçiyi Həsənağa – on doqquz yaşında. Mən də ala bilməsəm o bağı, oğlanlarım alacaq. Amma özgənin malına sahib çıxməq Allaha da xoş getməz. Adamlardan qorxmursan, Allahdan qorx.

Yavaş-yavaş qapıya tərəf addımladı, çıxdı.

Cümə günü idi, sabah bağda Ofelyayla görüşməli idi. Oruc Ofeli yanına çağırıldı.

– Sabah təcili işim çıxdı, – dedi. – Bağa gedə bilməyəcəm. Qalsın gələn həftəyə.

Ofelya dinmədi.

* * *

Gələn həftə də bir bəhanə tapıb Ofelyanı xəbərdar etdi. Bağa getməyəcəyini dedi. Getmədi də. Nəinki şənbənin məhəbbət gecəsindən, bazarın dost məclisindən də imtina etmişdi. Bundan təecüblənən dostlarına: – Bağın işığını, qazını kəsiblər, – demişdi, – bu soyuqda işıqsız, qazsız orda neyləyəcəyik?

Mehdi:

– Əşsi bu saat Seyidağaya telefon edim, – deyirdi, – qazını da açdırınsın, adam göndərib işığı da düzəltsin...

Oruc:

– Yox, lazım deyil, – dedi, – bir ustawla danışmışam, gələn həftə gəlib düzəldəcək. O biri həftə də inşallah görüşərik.

Mehdi:

– Yeri gəlmışkən, o yüksək cərəyanlı xətti də danış, – dedi, – bağdan kənara çıxarsınlar.

Orucun bağının üstündən keçən yüksək cərəyanlı məftilləri deyirdi. “Bir gün, Allah eləməmiş, küləkdə qırılıb düşər, xəta çıxardar”.

Orucun özünün də fikrivardı ki, montyor çağırıb bu xətləri bağdan kənara çıxartdırsın, amma heç macal tapıb bu işi gördürə bilmirdi.

Bağ getməməyinin səbəbi qorxu deyildi. Baləmidən qorxub eləmirdi. Qorxduğu o idi ki, Baləmi gəlib bağda Ofelyayla onu pusa bilər, qızın valideynlərinə xəbər verər, bir söz, həngamə, davamərəkə qalxar, hər ikisi – Oruc da, Ofelya da biabır olar. Yox, işdişayət, şənbəni ixtisar edib bazarlar dostları bağaya yiğsaydı, bundan da Ofelya xəbər tuta, pərtləşə bilərdi. Elə düşünərdi ki, Oruc ondan soyuyub, bezib, əlaqələrinə son vermək istəyir.

Hər nəysə, iki həftə bağın yolunu tanımadı. Amma bir bəhanə tapıb Ofelyadan soruşdu ki, bəlkə sən tanışsan, kənddən Baləmi Dadaşov adlı bir xəstə gəlmüşdi yanına. Müalicəyə ehtiyacı var, amma bir dəfə gəlib sonra ilim-ilim itdi. Ofelya: – Əlbəttə, tanıyıram, – dedi. – Beş ildi qazamatda yatırdı, təzə çıxb.

– Nə üstə?

– Deyəsən, ölüm hadisəsiydi, bufetçiki öldürmüştülər. Amma sübut eləyə bilmədilər. Baləmigil bufetdə içib dalaşıblar, bufetçiki xub döyüblər. İş ondadır ki, bufetçik orda ölməyib, evinə gəlib, həmin gecə ürəkdən ölüb. Həm də bufetçiki, əsasən, beş barmaqla Ağagül vurubmuş. Baləmi cəmisi iki-üç dəfə kəllə atıb. Hər nəysə, beş il verdilər, dörd il yatdı, çıxdı. O vaxt bütün kənd danışındı bu əhvalatı.

İki həftə sonra Oruca elə gəlirdi ki, qarmaqarışıq bir yuxu görüb – Baləmi-filan adda adam da heç yerli-dibli yoxdur, yuxusuna girib. Odur ki, nahaq yerə bağdakı xoş günlərdən, saatlardan əl çəkib. Sabah, cümə günü hökmən Ofelyayla sözləşəcək, şənbə onunla bağda görüşəcək, bazar günü isə dostlarını kababa dəvət eləyəcək.

Bu xoş niyyətlərlə yatağına təzəcə girmişdi ki, telefon zəng çaldı. Əlini uzadıb çarpayısının yanındakı telefon dəstəyini qaldırdı.

– Allo.

– Salam-əleyküm. Baləmidir.

– Kim?

– Baləmi. Keçən ay yanına gəlmişdim, yadunda? Atamın bağlı məsələsiyün. Bir fikrə gəldün?

Oruc əvvəl dərhal dəstəyi asmaq istədi, sonra nədənsə, asmadı.

– Mənim ev telefonumu hardan bilirsən? – deyə soruşdu.

– Çətin iş imiş bəğəm? Adresivü də bilirom. Yaxşı nə oldu, sözün nədi?

– Sözüm əvvəlki sözdü. Get özünə iş tap. Bir də mənə zəng eləmə.

– Çox əcəb. Amma bircə xahişim var səndən.

– Nə xahiş?

– Bir qələm-kağız götürüb yaz.

– Nə yazım?

– İndi deyəcəyəm. Yazarsan.

Altı nömrə dedi və Oruc da öz-özünə təəccüb qalaraq yazdı.

– Yazdun?

– Bu nə rəqəmlərdir belə?

– Mənim telefonumdu. Haçan ki, bir fikrə gəldün, yəni haçan ki, bağlı mənə qaytarmaq istədün, bu telefonla zəng elə, bir saata qullığında hazırlıram.

Oruc hırslı dəstəyi yerinə qoydu, indicə telefon nömrəsi yazdığını kağızı cırmaq istədi, amma hər ehtimala qarşı cırmadı, qatlayıb cibinə qoydu.

Səhər Ofelya özü ona yanaşdı. Dəhlizdə o yan-bu yana boy-
lanıb heç kəsin görünmədiyini müəyyənləşdirəndən sonra yenə də
piçiltiyla:

- Darixmamışan? – dedi. – Sabah görüşək?
- Sabah yox. Gələn həftə mütləq.

* * *

Gələn şənbə də bir bəhanə tapdı. Yenə bağa getmədi.

Sonrakı həftə cümə axşamı isə Ofelya izin istədi ki, işdən iki saat tez çıxsın.

- Anamlı hüzür yerinə gedəcəm, – dedi.

Oruc izin verdi:

- Rəhmətə gedən kimdir?

– Arvadı anamlı tanışdı, mən də qızını tanıyıram, – birdən Ofelyanın aqlına nə isə gəldi. – Vaxsey, – dedi, – tamam yadımdan çıxıb. Axi onu sən də... siz də tanıyırdınız?

- Kimi?

– Rəhmətə gedəni. Sizin yanınızda da gəlibmiş bir dəfə. Hələ məndən də soruşturduz.

Oruc hiss etdi ki, ürəyi bərkdən döyünməyə başladı.

- Baləmi? – dedi.

- Hə də... Baləmi... Obşirni infarkt olub, ölüb.

* * *

Heç kəsin ölümünə sevinmək olmaz, günahdı. Amma o gün işdən çıxıb evə qayıdanda Oruc, elə bil, bir yüngüllük hiss edirdi, bir arxayınlıq, sakitlik duyurdu. Səhər işdə isə Ofelyaya:

- Bağa gedirəm, – dedi. – Sabah gözləyirəm.

* * *

Pakizəyə:

- Coxdan bağa dəyməmişəm, – dedi. – Sabah getmək isteyirəm.

Pakizə işini bilirdi. Şənbə günü Oruc bağ paltarını – mavi cins kostyumunu, “Adidas” ayaqqabılarını geyinəndə Pakizə də dağlı çörəyinin arasına səliqəylə düzülmüş kotletləri, ayrıca sellofan paketlərə yiğilmiş qızardılmış kartofu, vəzərini, reyhanı, tərxunu, qırmızı turpu, şorabəni, soyutma yumurtaları, pendiri, yağı, almanı, armudu,

şaftalını iri zənbilə qablayırdı. Mineral və şirəli suları, alkoqollu içki-ləri götürəsi deyildi, bağda bunların hamisinin bollu ehtiyatları vardı.

Pakizəylə vidalaşıb, zənbili götürüb həyətə düşdü, qarajın qapısını açıb “Volqa”sını küçəyə sürdü və yola düzəldi. Maşının maq-nitofonundan Ajda Pekkanın, İbrahim Tatlısəsin, Sezen Aksunun həzin mahniları səsləndikcə Orucun xəyalında iki-üç saatdan sonra bağ evində cərəyan edəcək hadisələr canlanır, bütün bədənidən xoş bir gizilti keçir, gərginləşmiş əzalarının ləzzət səbirsizliyini duyurdu.

Bir saatdan, saat yarımdan sonra alaqqapıya yaxınlaşacaq, qapımı azacıq aralayıb dalana boyلاناقاقدı, görüşqabağı son dəqiqələrin hövəsəlsizliyini yaşayacaqdı. Dalanın başında Ofelyanın yaşıł plası görünəcəkdi, tələsik addimları qapının ağızında avaziyacaqdı, bir addim da atıb qapıdan içəri girəcək və Orucun boynuna atılacaqdı. Oruc bir əliylə Ofelyanın saçlarını, boynunu tumarlayacaqdı, sonra onu qucağına alıb içəri, otağa aparacaqdı. Sonra öpüşəcəkdilər, sonra soyunub birlikdə saunaya girəcəkdilər. Saunanın buğlanan istisindən sonra soyuq duşun altında qucaqlaşacaqdılar. Sauna hərarətinin tərləri, duşun soyuq damcıları, ətirli şampun – hamisi bir-birinə qarışacaqdı və iki bədən birləşib bir bütün olacaqdı.

Sonra konyak içəcəkdilər, musiqi dinləyəcəkdilər, ayıq vaxtı porno filmlərə baxmaqdan utanan Ofelya içkinin təsiriylə abrina-həyasına qıṣılmayacaqdı və ekranda birlikdə seyr etdikləri şəhvət səhnələrini sonra özləri yataqda canlandıracaqdılar.

Bir aylıq Ofelyasızlığın və dəli şeytanın Orucun beyninə qala-dığı bu fikirlər, istəklər, səhnələr, xatırələr və az sonra baş verəcək-lər onu elə həyəcanlandırır, hallandırır, tələsdirirdi ki, cins şalvari-nın darlığını hiss edir və bir neçə kilometrlik məsafləni daha tez qət etməyə, vaxtin özünü yeyinləşdirməyə çalışırdı – guya ki, vaxtı yeyinləşdirmək olardı, guya ki, bir-iki saat sonra cərəyan edəcək hadisələrə daha tez çatmaq mümkün idi.

Maşının içində Ofelyanın ətrini duyur, toxunuşlarını, nəvazişlə-rini hiss edir, xisin piçiltilərini, iniltilərini eşidir və tələsir, tələsirdi.

Qəsəbənin içində maşınını Ofelyagilin evlərinin qabağından keçirəndə elə bil bu birmərtəbəli evdə, bu qoşa pəncərənin arxasında Ofelyanın görüşə necə hazırlaşdığını, alt paltarını, corablarını dəyiş-diyi, ətlənlədiyini görürdü. Maşını dalana döndərdi, düşüb alaqqapının iri qiflını açdı, darvaza laylarını araladı və maşını içəri saldı.

Darvazanı içəridən bağladı, evin birinci mərtəbəsindəki otağın qapısını açdı. Zənbili götirdi, içəridəkiləri soyuducuya düzdü, sobanı qaladı, işiqları yandırdı, televizoru qurdu. Sonra ikinci mərtəbəyə qalxdı; yataq otağı, bar, video orada idi.

İliq bir aprel günüydü və Oruc plaşını soyunub aşağıda qoymuşdu. Eyyanda bir müddət gəzişdi, ətraf bağlara, çox uzaqlarda görünən dənizə baxdı, sonra yataq otağına tərəf addımladı və qapının qarşısında quruyub qaldı: qapının üstündə açar vardi.

Oruc gözlərinə inanmırıldı. Bağ evinin – darvazanın da, aşağıdakı və yuxarıdakı otaqların da cəmisi iki açarı vardi, ikisi də onda, Orucda idi. Biri şəhərdə, seyfində, biri cibində. İndi burda, qapının üstündə yuvasına kip girmiş açar hardan çıxmışdı? Amma hələ bu harasıymış. Oruc bir də gördü ki, açar yavaş-yavaş dönməyə başladı, yəni içəridən kimsə qapının qifilini bururdu. Hiss elədi ki, alnını soyuq tər basır. Bu nə olan şeydi belə?

Açar sona qədər burulub dayandı. Oruc əlini uzadıb qapını açdı və içəri girdi. Girən kimi də diksindi, içəridə adam vardi. Qəribə məxluq idi içəridəki. Sapsarı. Saçı, qaşı, üzünün tükü – hamısı sapsarı. Gözlərinin bəbəkləri də sarımtıl rəngdə idi. Albinos idi bu adam.

Oruc özünü ələ alıb:

– Kimsən? – dedi. – Burda neynirsən?

Albinos:

– Hüseynağayam, – dedi. – Baləminin böyük oğlu. Babamın, atamın evinə gəlmışəm. Sənin burda nə işin var?

Cin vurdur Orucun başına. Hüseynağanın özünü belə yekəxana, saymazyana, həyasız aparmağından daha çox Orucu cin atına mindirən o idi ki, bir an bundan öncə bu eybəcər məxluq onun çarpağında, Ofelyayla səadət anları yaşadıqları və yaşayacaqları yataqda yayxanıb uzanıbmış – çəkməsini belə çıxarmadan sərələnibmiş – əzik balışlar, adyalın qırış-qırış olması buna dəlalət edirdi.

– İtil burdan, çıx get, – dedi Oruc. Özü də narazı qaldı ki, əsəblərini cilovlaya bilmir, uşaq kimi hırsınlır, qışqırır.

Hüseynağa yerindən tərpənmirdi.

– Atovun, babovun evi hardan oldu bura? Buranı mən tikdirmişəm e. Mən özüm, öz puluma.

Hüseynağa durduğu yerdə durmuşdu.

Oruc fikirləşdi ki, güc işlətməli olsa, hər halda bu ariq, çəlimsiz cavani üstələyə bilər. Yaşca iki dəfə böyük olsa da, köhnə güləşçi

idi, hələ də formasını saxlamışdı. Amma bir o qalmışdı ki, o, Oruc, şəhərin mötəbər adamlarından biri, tanınmış həkim, yoldan keçənin biriyə yumruq-təpik davasına başlasın.

Vaxt da gedirdi – bir azdan Ofelya gələsiydi. Hüseynağanı burda görməsi, illah da ki, Hüseynağanın Ofelyani burda görməsi mümkün olan iş deyildi. Ofelya gələnəcən bu çağrılmamış qonağı burdan rədd eləməlidir. Mümkün qədər yumşaq danişmağa çalışaraq:

– Bala, – dedi, – bu məsələlər belə həll olunmur. Atan da yanına gəlmişdi. Fikrimi ona da dedim. Buranı mənə Bağlar idarəsi verib, ora gedin, möhkəməyə, nə bilim hara müraciət edin, həll olunsun. Yoxsa dərəbəylik deyil ki, hərə istədiyi yerə girib otursun. Mən bu saat milis çağırısam, səni tutub dama basarlar. Nə hədlə özgənin evinə soxulmusan. Hələ de görüm açarı hardan tapıb düzəltmisən?

Hüseynağa dinib-danişmirdi, yerindəcə hərəkətsiz dayanmış, sarımtıl gözlərini Orucun gözlərinin içində zilləmişdi. Oruc da daniş-dıqca bu iynə kimi, biz kimi adamı deşən baxışların təsiri altında sözünü çasdırır, dili topuq çalırdı.

– Di yaxşı, həvəsdi bəsdi. Çix get bu otaqdən, açarı da götürürəm. Bax məbadə buralara yaxın düşəsən – və son güzəşt kimi – şəhərdə yanına gələrsən, danişarıq, – dedi.

Amma əlini uzadıb açarı çıxartmaq istəyəndə Hüseynağanın bir-dən sıfəti dəyişdi. Soyuq gözlərində, elə bil, qığılçım parladı, ağızı əyildi və əlini çarpayının altına uzatdı.

Oruc yalnız indi gördü ki, meynələrin dibini işlədiyi bel burda, çarpayının altında imiş. Kim götürüb onu bura, kim gizlədib çarpayının altında? Kim? Kim gətirəcək, əlbəttə, Hüseynağa. Nə məqsədlə?

Məqsədi indi aydınlaşındı. Beli çarpayının altından çıxarıb qulpundan yapışdı, kənarları bülövlənmiş iti ağızlı dəmirini issə Orucun başına tuşlayıb irəli gəldi.

Sonrakı hadisələr Oruca yuxu kimi, ya kadrları həddən ziyadə yeyin dəyişən, göz qırıpında bir-birini əvəz edən film kimi gəldi. Reaksiyası cəld idi. Hüseynağanın zərbəsini gözləmədən irəli atıldı, rəqibinin biləyindən yapışdı, o biri əliylə belin sapını tutdu. Sağ diziylə albinosun paçalarının arasına möhkəm ilişdirdi. Ağrıdan Hüseynağa qışqırdı, əli boşaldı. Oruc beli ondan aldı. Amma elə bu vaxt Hüseynağa özünü toplayıb var gücüylə Oruca bir yumruq ilişdirdi. Dünya-aləm Orucun gözündə qaraldı və bütün hadisələrin tam mənasızlığından, məntiqsizliyindən, absurdluğunandan təngə gələ-

rək, illah da tamamilə haqsız, yersiz yediyi yumruğun acığından Oruc lap dəli oldu. Artıq hərəkətlərinə nəzarəti itirərək elindəki beli hirslə Hüseynəğanın təpəsinə endirdi...

...və bu an sanki filmdəymiş kimi yeyin dəyişən kadrlar, indi əksinə aramla, ağır-ağır, yavaş-yavaş axmağa başladı. Hüseynəğa yerə çökdü, yarılmış başından qan axmağa başladı, göz bəbekləri hərəkətsizləşdi, bir nöqtəyə zillənin qaldı, baxışı dondu. Oruc həkim olduğu üçün bunun mənasını dərhal dərk etdi. Hüseynəğa ölmüşdü. Onu Oruc öldürmüdü. Həm də öz evində. Öz evində, yəni Orucun evində, Orucun bağ evində, hər halda bu bağ, ya ən azı ikinci mərtəbədəki bu otaq Hüseynəğagilin deyil, Orucundu, Oruc özü tikdirmişdi. Və indi burda, bu otaqda meyit vardı. Gərək ki, vur-tut iyirmi bir yaşı olan bir gəncin meyiti. Qanı da döşəməni ləkələmiş, yatağa sıçramışdı. Belin dəmirində qan ləkələri, sapında Orucun barmaq izləri vardi. Son illər Orucun mütaliəsi yalnız detektiv romanlardan ibarət idi. Videoda da xeyli detektiv film görmüşdü. Odur ki, bu dəhşətli və gözlənilməz hadisə baş verəndən sonra ilk işi cib dəsmalını çıxarıb belin sapını dönə-dönə möhkəm silməsi oldu. detektiv əsərlərdə məhz belə edirlər. Belin dəmirindəki qanı da silmək istədi, amma silmədi; bel sapının üstündə barmaq izləri yoxdursa, üstündəki qanın nə əhəmiyyəti var? Onsuz da biləcəklər ki, Hüseynəğa bu bellə öldürülüb. Amma kim öldürüb? Qoy bunu tapsınlar. Əvvəlcə başqa bir suala cavab tapsınlar. Hüseynəğanın burda nə işi varmış? Özgənin bağına nə yolla keçib, bura, otağa necə girib, otağın açarını necə əldə edib? Oğurlayıb? Bu mümkün deyil, hər iki açar Orucdadır. Qəlibin çıxardıb, düzəltdirib? Ola bilsin. Amma nə məqsədlə? Özgənin evinə soxulmaqla, yayxanıb yatağında uzanmaqla bu evə sahib olmaq mümkündürmü? Dünya dərəbəylik deyil axı, qanun var, qayda var.

Məsələ də bunda idi. Bu ana qədər qayda-qanun Orucun tərəfində idi, amma bu andan etibarən, yəni hər hansı səbəbdən, hər hansı şəkildə, şəraitdə olur olsun, adam öldürəndən sonra qanunun, ədalətin, cəzanın hədəfi o, Oruc idi. Cinayət törətmüşdi. Müttəhim, müqəssir, günahkar o idi. Əlbəttə, əgər cinayəti aça bilsələr, sübut edə bilsələr.

Qaçıb xilas olmalıydı. İşin üstü açılanda hər şeyi danmalıydı. “Heç bağda olmamışam. O gün (xəyalı müstəntiqin səali: nə bilirsiz hansı gün?), yox, o gün demək olmaz. Bir aydır bağda olmamışam

– demək lazımdır. Əslində də belədir də. Bir aydır bağa gəlməyib. Bu günü saymasan. Bu gün də olmamışam. Kim bilir mənim bağda olduğumu? Pakizə? İndicə evə qayıdıb: fikrimi dəyişdim, – deyərəm, – bağa getmədim. Yadıma düşdü ki, axşam şəhərdə işim var.

Daha kim bilir? Ofelya. Aman Allah, yarım saatdan sonra Ofelya gələcək. Tez çıxıb getmək lazımdır burdan. Gələr, bir az qapını döyüb çıxıb gedər. Bazar ertəsi bir bəhanə tapıb üzrxahlıq edərəm. Gələn həftə görüşərik – deyərəm. Amma gələn həftə görüşə biləcəklərmi? Gəlməsə, bu iş necə açılacaq? Meyitin məhz onun başında, evin ikinci mərtəbəsində olduğu kimin ağlına gələcək? Hər halda, bir şey aydındı – bu saatca burdan getmək lazımdır. Belin sapından barmaq izlərini sildi – yetər, qapıdan, başqa yerlərdən silmək lazım deyil – bura onun evidir, öz evində Orucun barmaq izləri olmalıdır da, burda nə var ki? Bu izlərin isə köhnə, ya təzə olduğunu təyin etmək mümkün deyil. Ayrı bir izi yoxdur ki, burda – bəlkə dava eləyəndə düyməsi qopub düşdü, ya cibindən bir şey düşüb. Ya başının tükü... Diqqətlə otağa nəzər saldı. Hüseynağa çarpayının yanında yerə sərələnib qalmışdı. Alın yarasından sızan qan döşəmənin üstündə göllənir, lehmələnir, meyitin gicgahında, sapsarı birçəklərində laxtalambil quruyurdu. Qan çarpayının üstündəki çəhrayı adyala da lopa-lopa ləkələmişdi. Meyitin yanında qanlı bel atılıb qalmışdı. Otaqda dava-dalaşın və cinayətin ayrı izi-sorağı yoxdu. Hər halda Orucun gözünə dəymirdi.

Otağa son dəfə göz atıb eyvana çıxdı. Otağın qapısını çırpdı, pil-ləkənlə tələsik aşağı düşdü, televizorun düyməsini basdı, şnurunu dartıb şəbəkədən çıxartdı, işıqları keçirdi, sobanı söndürdü, qapını açıla bağlayıb darvazaya tərəf getdi, darvazanı açdı, maşını dalana çıxartdı, qayıdıb darvazanı bağladı. “Əsas odur ki, başını itirməyəsən. Hələ ki, məni burda görən olmayıb. Tez aradan çıxməq lazımdır”.

Vərdiş halını almış mexaniki hərəkətlə maşını işə saldı, dar dalandan geniş yola çıxardı, yolboyu kilometr irəlilədikcə beynində fikirlər bir-birinin üstünə qalanır, bir-birini itələyir, bir-birinə ilisib düyüñ düşürdülər. Bu fikirlər tünlüyündə, fərziyyələr, gümanlar basa-basında düyüñü çözəmək, açmaq mümkün deyildi. Görən bir səhv buraxmayıb ki, cinayətin açılması üçün bir ip ucu, bir iz-soraq qoymayıb ki? Bu barədə düşünərkən ağlına geldi ki, yuxarıdakı otağın qapısı üstündəki açarı nahaq götürmədi. Kimə sübut edə bilərdi ki, bu açar onunku deyil... İki açarı varsa, üçüncüsü də ola

bilməzdimi? Bəlkə qayıdıb götürsün? Yox, riskdir, ilişə bilər. Lap elə Ofelyanın özünə rast gələ bilər və onda hər şey qat-qat çətinləşər.

Amma Binə hava limanının yanından keçəndə ağlına gəldi ki, bağda başqa bir ip ucu da qoyub – buz dolabındaki yeməklər, meyvələr. Ekspertiza həmin yeməklərin, meyvələrin məhz bu gün göti-rildiyini və deməli, Orucun da bağda olduğunu təyin edə bilər. Tərs kimi göyərtini bükdüyü qəzetlər də bugünkü qəzetlər idi. Odur ki, Orucun məhz aprelin bu günündə bağda olduğunu tamamilə dəqiq müəyyənləşdirmək mümkünüdü.

Bu fikrə gələn kimi maşını geri döndərdi. Bağa qayıtmagın riski böyük idisə, qayıtmayıb əşyayı-dəlilləri orda qoymasının təhlükəsi daha artıqdı. Bircə Ofelyaya rast gəlməyəydi.

Səkkiz dəqiqədən sonra maşını dalana salırdı. Darvazanı taybatay açmadı, maşını çöldə qoyub özü içəri girdi, soyuducuya qoyduğu bütün yeməkləri, meyvə-tərəvəzi təzədən zənbilə yiğdi. Qazandakı çörəyi də çıxarıb zənbilə qoydu və hətta zibil torbasından yaşı qəzetləri – bugünkü qəzetləri də bircə-bircə çıxarıb tualetdən axıtdı.

Yubanmasının ən təhlükəli dəqiqələri idi. Ofelya gəlib maşını çöldə görəcəkdi. Orucun içəridə olduğunu bilib darvazanı tiqqıldı-dacaqdı. Onda ya darvazanı açıb hər şeyi Ofelyaya izah etməliydi (izah etmək mümkünürmü?), ya da darvazanı açmayıb Ofelyanı nigarən qoymaq olardı. Nigarənciliğin sonu necə olacaqdı? Nə qədər gözləyəcəkdi Ofelya qapı qabağında? Bəlkə Oruc sarıdan nigarənciliyi, təşvişi, bəd gümanları – sərr saxlamaq ehtiyacını üstələyəcəkdi, qonşulara, ya milisə xəbər verəcəkdi...

Bircə Ofelya gəlməyəydi. Həmişə məşuqəsinin gelişini səbir-sizliklə gözləyən Oruc indi nəyi varsa verərdi – təki Ofelya gəlməsin. Amma bəlkə Oruc yolda olanda gəlib gedib. Orucun bağdan ayrılib Binə hava limanının yanından geri qayıtması, yenidən bağa çatması on beş-iyirmi dəqiqə çəkmişdi. Bu müddət ərzində Ofelya gəlib-qayda bilərdimi? Bəlkə də. Kaş elə olaydı, ya Rəbbim!

Oruc zənbili çölə çıxarıb aşağı otağın qapısını bağladı, yüyürə-yüyürə ikinci mərtəbəyə qalxdı, az qala ayağı büdrəyib pilləkəndən kəllə-mayallaq aşacaqdı. “Bircə yixilib qızımı sindirmağım çatmırıd”, – deyə düşündü. Yuxarıdakı otağın qapısına yanaşıb üstündəki açarı çıxardı. Ayaqqabısının ucuya qapını aralayıb otağın içində baxdı. Hər şey eynən bayaqqı kimi idi – meyit, bel, çarpayı... yalnız qan gölməçəsi böyümüşdü...

Oruc tələsik qapını çırpdı, yenə də ayağıyla çırpdı, amma bu çırpmadan səsi bağın və ətrafların sakitliyində çox bərk səsləndi və Orucu hürkündü. Yuxarı otağın açarını – “üçüncü” açarı quyuya atdı.

“Hüseynağanın ailəsi hələ faciədən bixəbərdi”, – deyə düşündü. Biləndə gör nə vay-şivən qopacaq. Baləminin yeddisi çıxmayıb, böyük oğlu da belə getdi. Doğrudan, müsibətdi. Bu müsibətin, hər halda, ən azı Hüseynağanın ölümüylə bağlı tərəfinə baiskar özü olduğunu ağlına gətirmək istəmirdi, fikrindən qovurdu. Axı onun, Orucun nə təqsiri vardı? Bu mənasız haqq-hesab çürütməyi omu başlamışdı? Omu getmişdi Baləminin evinə, ya Hüseynağa idi gəlib Orucgilin evinə soxulan? Davanı kim başladı, kim hücum elədi? Oruc belin qulpundan yapışmasaydı, həmin bu beli Orucun təpəsinə enirəcəkdi Hüseynağa və indi yuxarı otaqda, çarpayının yanında Hüseynağanın yox, Orucun meyiti sərələnib qalacaqdı. Orucun cinayət əməli yoxdu, etdiyi hərəkət yalnız qanuni özünümüdafiə idi.

Yaxşı, indi ki, belədir, bəs nədən elə indicə maşını milisin qabağına sürmürsən, hər şeyi olduğu kimi danışmırısan onlara? Hadi-sələrin məhz belə cərəyan etdiyinə çətin inanardılar. Bütün hör-mətimə, izzətimə baxmayaraq, heç cür inanmayacaqlar. Ya tutalım lap inandılar, hər şeyin məhz mənim söylədiyim kimi olduğunu qəbul etdilər. İş məhkəməyə çıxsa, orda da bərəət qazandım. Bu halda belə qatillik damğası ömürlük alnıma yapışacaqdı. Bu isə bütün çalışmalarımın, işimin, karyeramın sonu deməkdir.

Darvazanı bağlayıb maşını işə salanda, dalandan çıxıb düz yolla sürəndə başında dolaşan min bir fikrin məntiqi nəticəsi birdi: hər halda, düz iş görür ki, milisə getmir. Cinayət, cinayət niyə deyirəm, hadisə, bəli hadisə yerində heç bir izi-sorağı qalmayıb. İp ucu yoxdur. Əgər özünü düzgün apara bilsə, heç kəs onun, Orucun boynuna heç bir şey qoya bilməz. Özünü düz aparsa, yəni heç vədə heç vəchlə, heç bir şəraitdə, dindirmədə təmkinini pozmasa, özünü heç bir şeydən xəbəri yoxmuş kimi sakit tutsa... apara biləcəkdi özünü, necə ki lazımdır, tuta biləcəkdi... Hər halda peşəkar psixiatr idı – əsəblərini, davranışını, kefini, ovqatını idarə etməyi, özünü ələ almağı və gərək olduğu kimi aparmağı bacarırdı. Heç bir təcrübəli, mahir müstəntiq onu halından çıxara bilməzdi. Gec-tez müstəntiqlə üzləşəcəyinə isə şübhəsi yoxdu. Axı cinayət (hadisə!) onun bağında baş vermişdi, axır-əvvəl onun üstünə gələcəkdir. Heç olmasa izahat almaq üçün. O gün bağda kim olub, açar daha kimdə ola bilərdi, bu

adamı (meyiti) tanıyırsınız mı, görmüsünüz mü, ailələriylə bir münəsibətiniz olub mu? Bütün bu suallara dəqiq cavablar hazırlamalıydı. Bir yerdə çəşmadan, karıxmadan dürüst izahlar verməliydi.

Yenə gördüyü detektivləri xatırladı – özünə alibi düzəltməli idi. Xəstəxanaya sürdü. Təəccübənmiş qapıcıya: – kağızlarım qalıb, – dedi, – götürməliyəm. Səhərdən oturub işləyirdim, bir də gördüm ki, kağızlarımın bəziləri işdə qalıb.

Qapıcının saatı soruşması lap ürəyindən oldu. Həqiqi vaxtı yox, bir saat əvvəli dedi. O vaxtı dedi ki, o vaxt buradan 42 kilometr aralı bellə Hüseynəğanın başını yarırıdı.

Xəstəxanadan çıxıb dükana dəydi. Diş pastası alıb satıcıyla hələval da tutdu. Aptekə girdi, valokordin istədi, “yoxumuzdur”, cavabını alanda haray-həşir qaldırdı. “Haçan sizdən bir lazımlı olan dərman almaq mümkündür ki, bir saat bundan qabaq da gəlmışdım, divardakı saatı göstərdi – aspirin istəmişdim, Allahın aspirini də yoxunuzdu”.

Orucu sıfətdən tanıyan satıcı:

– Doktor, – dedi, – aspirininiz var, sizə kim dedi ki, yoxdur?

– Nə bilim, cavan bir qızdı, bir saat bundan qabaq gəlmışdım. Dedi yoxumuzu.

Evə gəldi. Qapını öz açarıyla açıb zənbillə içəri girəndə Pakizə mat qaldı.

– Bəs sən bağda deyildin?

– Getmədim, – dedi, – yolda yadına düşdü ki, birisi gün məruzəm var, materialların hamısı evdə və xəstəxanadadır. Bu gecə oturub sabaha qədər işləməliyəm. Bu zənbildəkiləri də qoy xolodil-nikə, xarab olmasın.

Bu səhnəni inandırıcı oynamışdı. Özü də razı qaldı. Amma canında bir vicvicə vardı, bütün bədəni xırda-xırda titrəyirdi. Heç cür özünü ələ ala, sakitləşə bilmirdi. İki saat önce baş vermiş hadisələr fikrindən çıxmır ki, çıxmır, dağılmır ki, dağılmırdı.

Hamama girdi, əvvəl isti, sonra soyuq dus qəbul etdi. Vannanı suyla doldurub bir müddət orda uzandı. Yadına saldı ki, isti suyun içində uzanıb damarlarını kəsəndə bu ən rahat intihar üsuludur. “Hansi şeytan belə fikirləri başıma salır” – deyə özünü məzəmmət elədi. Otuz-otuz beş dəqiqədən sonra hamamdan çıxdı. Fenlə saçlarını qurutmağa başladı. Ələ bil, azacıq toxtamışdı. Pakizə gətirib qabağına pürrəngi çay qoysdu, limonuya, mürəbbəsiylə.

– Sənə telefon eləmişdilər, – dedi, – dedim ki, çimir, bir azdan zəng eləyin.

Oruc qulaqlarını şəklədi.

– Kim idi zəng eləyən?

– Tanımadım, dedi ki, adım Baləmidir.

– Kim?

– Baləmi.

Oruc hiss elədi ki, ürəyi qopub düşür. Baləmi! Neçə gün bundan əvvəl rəhmətə getmiş Baləmi. Üç saat bundan qabaq öldürülmüş Hüseynağanın atası.

Heç şübhə yoxdur ki, bu zəng iki-üç saat bundan qabaqkı hadisəylə bağlıdır. Bəlkə “Baləmi” yox, “Baləmigildəndir” deyiblər. Ya bəlkə Baləmi adlı başqa bir qohumları da var. Hər halda bu gün, bu saat Baləmi adının telefonda səslənməsi quru bir təsadüf ola bil-məz, şəksiz ki, bayaqkı hadisəylə bağlıdır.

Pakizə Orucun soyumuş çayını təzələdi.

– Ac deyilsən? – dedi.

Pakizənin bu diqqətciliyi, qayğısı, ümumiyyətlə, onun davranışı, rəftarı, müləyimliyi və dilsiz-ağızsızlığı nə qədər vacib imiş onunçün, Orucun nə qədər qiymətliyim – bu barədə düşündü və onu da qəti bildirdi ki, hadisənin (cinayətin!) möğzi bir gün açılsa və hətta Oruc müttəhim olsa, məhkum olunsa (bu da mümkünkündü), Pakizə onun yeganə pənahı, güvənc yeri, arxalandığı son dayaq nöqtəsi olacaq. Belə etibarı və fədakarlığı heç oğlundan da gözləmirdi, o ki qalsın başqa qohumlara və dostlara. Bu an Ofelya heç yadına düşmürdü. Yaxşı ki, bu gün bağda rastlaşmadıq – Ofelya haqqında yalnız bu baxımdan fikirləşə bilərdi indi.

– Aclığın yoxdu? Səhərdən bir şey dilinə dəyməyib axı. – Pakizə sualını təkrar etdi.

Doğrudan da, səhərdən bəri heç nə yeməmişdi. Amma iştahı da yoxdu. Heç nə yemək istəmirdi. Heç nə haqqında düşünmək istəmirdi. Kürül-kürül bəd xəbərlər gətirən televizora baxmaq istəmirdi. Səhifələri nifret, hiddət, ölüm, qan saçan qəzetləri vərəqləmək istəmirdi. Heç nə istəmirdi. Gözlərini yummaq, heç nə duymamaq, heç nə eşitməmək, kimsəni görməmək istəyirdi. Dünyadan tamamilə ayrılməq, sakit, sərin bir kölgədə tək-tənha dincəlmək istəyirdi. Səslərdən, sifətlərdən, sözlərdən, cürbəcür fikirlərdən yorulmuşdu. İnsanlardan yorulmuşdu. Normal adam kimi davranışın xəstələrdən

və xəstə kimi danişan normal insanlardan yorulmuşdu. Özü özündən yorulmuşdu. Uzun, sonsuz bir sükutun, səssizliyin tamarzısı idi. Son sükutun. İntihar-filan yox. Buna iradəsi, gücü çatmazdı. Hətta isti vannada damarlarını kəsib rahatca ölməyi də bacarmazdı. Amma yuxuda ani bir ölüm – əziyyətsiz, ağrısız, qorxusuz, vahiməsiz... nə yaxşı olardı. Sadəcə yatmaq, yuxulamaq, bir də ayılınmaq. Heç vaxt, heç vaxt...

Çaydan bir qurtum alıb gözlərini yumdu. Beyninə dolan fikirləri, xəyalında canlanan o məşum səhnəni silib atmaq istədi, başqa şeylər haqqında düşünməyə cəhd etdi. Hətta Ofelyayla oynadıqları cinsəl oyunları xəyalında canlandırmaq istədi, içi bulandı. Uşaqlığını, çayqovuşanda, six meşə içindəki bulağı yadına saldı, bir an ayaqlarında o suyun sərinliyini duydı, qulaqlarına şirltisi doldu və yumşaq kresləda yavaş-yavaş xumarlanaraq yüngülçə mürgüləməyə başladı.

Qapının zəngi çalındı. Qapı zəngi həmişə ahəngdar, həzin bir melodiya çalardı (Türkiyədən gətirmişdi bu zəngi), amma indi Oruc yuxuda olduğundanmi, tarım çəkilmış əsəblərinin gərginliyindənmi, ona elə gəldi, lap qulağının dibindən bir sürət qatarı ötüb-keçir, həm də zil fit səsiylə.

Sıçrayıb ayağa durdu, qapıya getdi. Adətən, qapını soruşturub, ya balaca gözcükdən baxıb açardılar. Oruc nə soruşdu, nə gözcüyə baxdı. Eləcə açdı qapını.

Qapı qabağında dayanan adam Baləmi idi.

* * *

Sonralar Oruc özü də təəccüblənirdi: necə oldu ürəyi getmədi, bayılıb yixılmadı. Axı qarşısında ölü bildiyi bir adam dayanmışdı. Həm də üç saat bundan qabaq oğlunu öldürdüyü adam. O dünyadanmı gəlmişdi? Oğlunun qisasını almağamı gəlmişdi?

Amma Baləmi qisas, intiqam alan adama oxşamırıldı. Üzdündə xoş, arxayıñ, dinc bir ifadə vardi. Hətta gülümseyirdi. İlk və yeganə görüşləri zamanı Oruc bu qənaətə gelmişdi ki, bu ağır baxışlı adam ömründə gülümsəməyib. İndi qarşısındaki adamın sıfəti həmin sıfət idi: iki qabaq diş qızıl. Əvvəlki görkəmindən ikicə şeylə fərqlənirdi – saqqal saxlamışdı, bir də üzünün ifadəsi dəyişmişdi – mülayim, mehribandı. Təbəssümlüydü.

– Bayaq telefon etdim, boci dedü çımirşən, dedim, hə, çımirşə evdə olacaq, bir yerə getməyəcək. Hava birdən soyuqlaşdı. Xəzri

əsir yaman, belə havada çımib çıxsan, sətəlcəm olarsan. Bir söz həmişə təmizlikdə, səhhəti-vücud. Dedim həkimə bir baş çəkim, qapıdan qovmayacaq ki... İçəri girmək olar?

– Buyur.

Baləmi dəhlizdə gödəkcəsini, sonra da çəkmələrini çıxartdı. Orucun başında fikirlər ildırım sürətiylə bir-birini təqib edirdi. “Bu nə olan işdir belə? Axı bu ölmüşdü. Amma kim demişdi ki, ölüb? Ofelya. Bəlkə Ofelya tamam başqa adamı deyirmiş. Dünyada Baləmi tək bir budur məyər? Yaxşı, tutalım, məsələnin bu tərəfi məlum. Öləməyib, ölen başqasıdır, bu da dipdiri durub gəlib bura. Deməli, oğlunun müsibətindən də hələ xəbəri yoxdur. Xəbəri olsayıdı, hətta Orucdan şübhələnməsəydi belə, bu sayaq gülümşəməzdi ki... üçcə saat qabaq o boyda oğlunu itirib... Bəlkə başına hava gəlib. Oruc professional kimi Baləminin gözlərinin içində baxdı, əllərinin hərəkətini izlədi. Yox havalı adama oxşamırıdı. Hər halda, lap yəqin, oğlunun faciəsindən hələ ki, bixəbərdi. O zaman Orucgilə niyə təşrif gətirmişdi? Məqsədi nədir?

Otağa keçdilər. Baləmi əvvəlki xoş təbəssümlə otağa göz gəzdirir, susurdu. Oruc: “Bəlkə indi bu mənzilimə şərik çıxmaq istəyir”, – deyə düşündü. – “Bəlkə bu psixi sapıntıının yeni bir şəklidir, özgənin bağına, evinə ortaq çıxmaq”.

Pakızə çay gətirdi, Baləminin qabağına qoydu. Baləmi başını qaldırıb Pakızəyə baxmadan:

– Sağ ol, boci, – dedi, – balalaruvun toyunda içək. – Çayından qurtum aldı, otağı bir də əməlli-başlı gözdən keçirəndən sonra:

– Bəli ya, Oruc qədeş, – dedi, – canım sənə söyləsin, bu dünya çox interesni dünyadı. Osobi dünyadı, Ətağa cəddi. Canım sənə desin, iki həftədə burda yoxdum, İrana getmişdim. Allah-təala sənə də qismət eləsin, Məşhədə, imamın ziyarətinə getdim. Bu gün qayıtmışam. Piraxodnan. Orda əhd elədim ki, evə, uşaqların yanına getməkdən qabaq bir sənə baş çəkim. Niyyətim vardi, niyyət eləmişdim orda, qurban olduğumu qəbri üstündə, hindü niyyətimi deyim sənə. Qədeş, gəldim deyim sənə ki, halal elədim o bağı sənə, dəy səndən heç bir xahişim, iltimasım yoxdu, iddəam-filan da yoxdu day. Elə bil, ziyarətinə getdiyim o qurban olduğum mənə məsləhət elədi ki, Baləmi, əl çək bu işdən, qoy halal xoşları olsun, neçə il erməni yaşadı, bir şey demədün ki, indi öz musurmanımız yaşayanda nös mərəkə salırsan? Qoy kişi cansağlığıyla, rahatlıqla dolansın, sənin də ki,

maşallah öz evin-eşiyin, oğul-uşağıın var. Day olan-olub, keçən-keçib. Bir söz, qədeş, gəldim sənə deyim ki, halal xoşun olsun. Yaşa o bağda, kef-damağ içində. Vahid rəhmətlik demişkən:

Vahid! Cahanda baqi qalan eşqi mülküdür,
Ondan qalan nə varsa da, viranədir mənə.

Oruc düşünürdü ki, Baləmi indi kəndə gedəcək, hər halda ən yaxın zamanda oğlunun itdiyindən duyuq düşəcək, axtarış gec-tez meyiti tapacaqlar. Müsibət onda başlanacaq.

Baləmi çayını içib ayağa durdu. Oruc özünə də qəribə gələn bir arsızlıqla:

– Otur, – dedi, – hara tələsirsən? Bir stəkan da çay iç. Bəlkə achiğın var?

– Yox, sağ ol, Allah artıq eləsin. Getməliyəm. Uşaqlar gözləyir.

– Neçə uşağı var? – bəlkə bu sualları boşuna vermirdi. Hüseyn-ağanın qətlinə dəxli olmadığını belə təbii suallarla bir daha təsdiq edirdi.

– Demişdim ki, sənə, iki oğlum var, bir qızım. Böyüyü Hüseyn-ağadır, kiçiyi Həsənağa.

Oruc öz-özünə “Hüseynağa idi” – deyə düşündü, – “daha yoxdur böyüyü, ancaq kiçiyi qalib”.

Baləmi hələ bunu bilmirdi. Gülümsünürdü. Oruc bilirdi, amma Baləminin təbəssümünün qarşılığına o da gülümsəməyə çalışırıdı.

Baləmi vidalaşıb getdi. O gecə Oruc səhərə qədər yata bilmədi. Səhərisi gün – bazar günü də elə bil iyne üstə oturmuşdu. Hər telefon zəngindən hürküb diksinirdi. Hey gözləyirdi ki, qapı döyülcək, gəlib onu aparacaqlar. Amma bütün günü qapını döyen olmadı. İki-üç əhəmiyyətsiz telefon zənginin də heç bir təhlükəsi yoxdu. Qonşuydu, suyun gəlib-gəlməməsini soruşurdu, tanışlarıydı, hələhval tuturdu, kənar bir şəxsdi, nömrəni səhv salmışdı. Axşama yaxın Oruc tamam üzülüb əldən düşmüşdü, yatağına uzanıb bir-iki saat mürgülədi, sonra oyanıb yenə səhərəcən yata bilmədi.

Səhər altında durub duş qəbul elədi, “Filips” dəzgahıyla üzünü qırxdı, bir loğma çörək qoydu ağızına, boğazından getmədi, bir stəkan çay içib pay-piyadə işə getdi.

Xəstəxanaya çatanda qapının ağızında tanış fiquru gördü. Ofel-yayıdı, Oruca tərəf gedib: – Professor, sizə məktub var, – dedi, –

əlindəki zərfi uzatdı. Zərf açıq idi və içində heç nə yoxdu. Oruc Ofelyanın belə sadəlövh konspirasiya fəndlərinə bələd idi. Ofelya səsini qısaraq:

– Bağışla, sən allah, – dedi, – o gün gələ bilmədim. Anamın təzyiqi qalxmışdı, neçə iynə vurdum, qoyub gəlməyə ürək eləmədim. Hirslənmirsən ki?

– Əlbəttə, yox, – dedi Oruc və ürəyində sevindi ki, nə yaxşı belə olub, təzə bir problem çıxmayıb ortaya. Sonra yadına düşdü ki, alibisini Ofelyaya da təlqin etməlidir – bəs mən səndən üzr istəmək istəyirdim, – dedi, – təcili işim çıxdı, bağa gedə bilmədim. Nə şənbə, nə bazar. Ürəyimə salmışdım, deyirdim indi Ofelya gəlib qapını bağlı görəcək. Yaxşı ki, gəlməmişənmiş, – yenə də sözünə düzəlis verməli oldu, – əlbəttə, ananın təzyiqinin qalxması yaxşı deyil. İndi necədir?

– Səhər ölçüdüm, normal idi, – Ofelya pərt kimi görünürdü. – Deməli, sən də gəlməyibsənmiş. Mən dəli də özümə yer tapmirdim ki, nigaran qalacaqsan...

Onların söhbətləri uzanırdı və gəlib keçənlər mənalı baxışlarla hər ikisini süzürdü. Əlaqələri güman ki, çoxlarına bəlli idi.

Oruc iki-üç pasiyent qəbul edib çəşqinliğinin fərqi varındı, heç cür fikrini cəmləyə-toplaya bilmirdi. Assistentinə:

– Nədənsə, yaman başım ağrıyrı, – gərək evə gedəm.

Evə gələn kimi burda halının daha da pis olacağını anladı. Xəstəxananın adam çoxluğunda, pasiyentlərin min bir dərdi yenə bir az başını qatırdı, burda evin təkliyində – dilsiz-ağızsız Pakizənin varlığı təkliyini, yalqızlığını aradan qaldırmırıldı – Oruc daha çox sixılır, dari-lındı. Ürəyi darixırdı. Səksəkəliydi. Hər an nə isə dəhşətli bir şey gözləyirmiş kimi bədəni narın-narın gizildəyirdi.

Hadisədən üç gün keçirdi. Niyə bəs Baləmi hay-küy qaldırma-mışdı. Ən azı ona görə ki, oğlu ilim-ilim itmişdi. Əger hay-küy qaldırıbsa, milisə xəbər veribsə, milis gec-tez izə düşüb gəlib Orucun bağına çıxacaqdı. Axi şübhəsiz, Hüseynağa atasının bağ iddiasından xəbərdar idi, elə Orucun üstünə də bu iddialarla gəlmışdı. Məşhədə ziyanətdən sonra Baləminin fikrini dəyişdiyini də bilə bilməzdi. Baləmi qayrdandan sonra oğluyla görüşməmişdi. Evdə də bu söhbətlər yəqin ki, çox olub. Baləmi Hüseynağanın məhz Orucun yanına gedə bilməsi ehtimalını nəzərdən qaçırmazdı və milisə də bu barədə məlumat verərdi. Və bu zaman iz, şübhəsiz, gətirib Oruca çıxara-

caqdı və Orucu heç olmasa dindirəcəkdilər. Amma bütün bunlar bu gün də, sabah da, bir həftə, bir ay sonra da ola bilərdi. Həm də bir aydan sonra həftəlik adəti üzrə bağa baş çəkməsəydi, bunun özü də şübhəli görünə bilərdi. Gec-tez Oruc axır-əlbət bu bağa getməli və o zaman meyiti özü aşkar etməliydi. Çürüməyə başlamış, üfunəti bütün bağa yayılmış meyiti. Aşkar edib özü xəbər verməliydi. O vaxtacan cinayətin izinə düşməsəydi lər, bir ay, ən uzağı iki aydan sonra bu cinayəti özü xəbər verməliydi. Əlbəttə, canini açmadan. Amma bu bir ayı, ay yarımı, iki ayı hər gün ürəyinin içini yeyə-yeyə yaşamalıydı. Buna dözə biləcəkdimi? Qeyri-müəyyənlikdən ağır bir şey yoxdur dünyada. Necə deyərlər, “dəhşətli son, sonsuz dəhşətdən yaxşıdır”.

Birdən ağlına gəldi ki, telefonu götürüb Baləmiyə zəng eləyə biler. Telefon nömrəsini yazdığını kağızı nə yaxşı ki, atmamışdı, saxlamışdı. Axtarış tapdı. Yaxşı, zəng elədim, sonra? Nə deyəcəm, nə soruşa-cam? Nə qədər fikirləssə də, bir bəhanə tapa bilmirdi. Baləmiylə nə alveri vardı, nə səhbəti ola bilərdi? Ağlına gəldi ki, zəng eləyib asa bilər. Eşitdiyi səsdən də çox şeyi müəyyənləşdirmək olar. Zəng eləyib assa, görən bundan da bir iş çıxmaz ki... Bəlkə Orucun telefonu artıq nəzarət altındadır. “Sən də lap vasvasının birisən, vallah”.

Dəstəyi qaldırıb nömrəni çevirdi. Az sonra kişi səsi eşidildi. Baləminin səsiydi, tanıdı. Səs sakit və gümrahdı.

– Bəli, bəli, eşidirəm. Kimdir?

Oruc susurdu. Baləmi bir də:

– Bəli, alo, – deyib telefonu asdı.

Yaslı, dərdli adam səsi deyildi səs. Bəs onda Hüseynağanın yoxluğundan niyə təlaşlanmır, narahat qalmır görəsən?

Axşama fikirləşib bəhanə tapdı. Baləmiyə telefon edib İran səfəri haqqında soruşacaq, deyəcək ki, bir dostum İran'a getmək istəyir, səndən bəzi məsləhətlər almaq istəyir. Məsələn, o baş-bu baş gedib-gəlməyin xərci nə qədər çıxır? Boş bəhanə idi, amma indi düşünüb daha tutarlığını tapmaq halında deyildi.

Axşam 9-da zəng elədi. Yenə Baləminin özü çıxdı. Oruc həyə-canını boğub:

– Salam, Baləmi, – dedi, – həkim Orucdu.

– A... Oruc müəllim, xoş gördük səni, nə var, nə yox? Səndən nə əcəb belə? – səs gümrahdı, hətta şəndi. Heç bir nigarançılığa yer qalmırıldı.

Oruc dostunun İrana səfər etmək niyyəti haqqında uydurmasını danişdi, suallar verdi, cavablar eşitdi və yalnız söhbətin axırına yaxın qərara gəlib:

– Uşaqların necədir? – deyə xəbər aldı.

Baləmi:

– Sağ ol, duaçıdırular, – dedi, – Həsənağa bağda-bostanda əlləşib vuruşur, Hüseynağa da Moskvaya bazara gül aparıb.

Oruc düşündü ki, yəqin Baləmi də başqa kəndçilər kimi parnikdə qərənfil yetişdirir və Moskva bazarlarına göndərir. İndi yəqin Hüseynağanı da Moskvada bilirlər, ona görə arxayındırlar, itirib axtarmırlar. Oruc dərk edirdi ki, verəcəyi sual sonralar ona baha başa gələ bilər, şübhələr oyadı, amma özünü saxlaya bilmədi, bu təhlükəli sualı da verdi:

– Hüseynağa haçan gedib ki, Moskvaya?

Baləmi:

– Dünən getdi, – deyəndə telefon dəstəyi az qala Orucun əlin-dən düşdü. Tələsik sağıllaşıb dəstəyi yerinə qoydu.

Qəribə hissələr keçirirdi. Bilmirdi sevinsin, sevinməsin? Sevinməyə əsası vardı. Baləminin bütün ailəsi sağ-salamat idi, onların ailəsinə Orucun heç bir pisliyi dəyməmişdi. Bellə öldürdüyü albinos (heç ağlına gəlməyib ki, Baləmi kimi qarabuğdayı adamın oğlu niyə sapsarı olsun) Hüseynağa deyilmiş. Əgər o adam Hüseynağa olsaydı, ölməmiş (öldüyüնə Orucun həkim kimi heç bir şəkk-şüb-həsi yox idi), yarananmışdısa, sonra özünə gəlib durub evinə getmişdi, hər halda ölümcul zərbənin ona Oruc tərəfindən vurulduğunu unutmamışdı ki... Deməli, o bağdakı meyit Hüseynağanın meyiti deyilmiş. Min şükür. Amma bəs onda kimin meyiti imiş? Niyə özünü Baləminin oğlu Hüseynağa kimi qələmə vermişdi? Bu bağ məsələsini hardan bilirdi? Məqsədi nəydi?

Hüseynağanın sağ olmasına nə qədər sevinirdi, bu müəmmənin sırrı onu bir o qədər həyəcanlaşdırırdı. Kimi öldürüb? Nə səbəbə, nə məqsədlə soxulub o adam Orucun evinə? Hər nə səbəb olursa olsun, hər halda, Oruc adam öldürmüştü. Ömründə ilk və yeganə dəfə adam öldürməyin sarsıntısı bir yana, bu cinayətin açılması qorxusu, ümumən, bu qəribə, izahsız olayın vahiməsi Orucu əsim-əsim əsdirirdi. Həyəcanını, xofunu, qorxunc fərziyyələrini kimləsə paylaşa, kimləsə bölüşə bilərdimi? Heç kəslə!

O gecə də gözünə yuxu getmədi və səhər üzünü qırxarkən güzgündən ona baxan qıqpırmızı qızarmış batıq gözləri, gözlərin altındakı qara halələri, sapsarı saralmış sıfəti görəndə bildi ki, daha belə bir gecəni yaşamayaq tabı-taqəti qalmayıb. Bu halda işə də gedə bilməzdi. Pakizə də gec-tez onun halını başa düşəcəkdi, hələ başa düşməyibsə. (Hələ ki, “yaman başım ağrıyır” – deyə canını qurtarırdı, həkim çağırmaqdan imtina edirdi və yalandan başağrısı həbləri atırdı.)

Üç gecənin yuxusuzluğu Orucu halsizlaşdırılmış, beynini yormuş, əsəblərini pozmuşdusa da, hər halda, düşüncələrini, atmaq istədiyi addımları müəyyən bir məntiq əsasında düzəməyə çalışırdı. Aydındır ki, öldürdüyü adam Baləminin oğlu deyildi və ümumiy-yətlə, o ailəyə dəxli yoxdu. Deməli, şəxsi-qərəzlik, düşməncilik motivləri aradan qalxır. Hüseynağa öldürülsəydi, şübhəsiz, Baləmi Orucu günahlandıra bilərdi, hər vəchlə ondan qisas almağa çalışardı. Öldürürlən isə naməlum bir şəxsdi. Əlbəttə, bu cinayəti də Oruc boynuna almamalıydı. Amma onun açılmasını aylarla gözləyə də bilməzdi. Bəlkə albinos sərsərinin biridir, heç kəs, heç bir vaxt onu itirib axtarmayacaq...

Amma axı yay mövsümü gəlirdi, istilər düşəcəkdi, tut dəyəcəkdi, onsuz da gec-tez bağa getməli olacaqdılar və o zaman bu cinayət daha murdar, iyrinc şəkildə üzə çıxacaqdı. Meyiti yarib öldürülmə tarixini də təqribi təyin edə bilərlər və o zaman bir şübhəyə də düşərlər ki, necə olub Oruc iki-üç aydır bağa getmir. Axı onun hər həftə, ya iki həftədən bir bağa getdiyini çox adam bilirdi... elə Pakizə də bilirdi, dostları da bilirdi... Hələ Ofelya bir yana dursun. Ofelyayla uzun müddət görüşdən imtina etsəydi, bu da təzə problemlər çıxarıcaqdı.

Yox, ha tərəfdən baxırsan bax, məsələni uzatmaq olmaz. Elə günü bu gün bağa getməlidir, meyiti “aşkar etməlidir”, dərhal milisə xəbər verməlidir. İşin içindən quru çıxməq üçün bircə şey lazımdır – özünü itirməmək, özünü ələ almaq, bütün iradəni toplayıb özünü sakit və sax tutmaq. Yəni tamamilə günahsız, təqsirsiz kimi. Sarsıntıdan həyəcanlandığı, özünü bir az itirdiyi isə təbii görünəcək – gəlib öz evində kiminsə meyitini görəsən – əlbəttə, həyəcanlanacaq, sarsılıcaqsan, özünü itirəcəksən.

Yox, mütləq elə bu gün getməlidir. Bu qeyri-müəyyənliyə bir son qoymaq lazımdır. Pakizəyə də bir şey demək lazım deyil. Gedib qayıdanan sonra hər şeyi ona danışar. Əlbəttə, milisə danışacağı şəkildə. O versiyamı. Niyə məhz bu gün bağa getdiyinə bir bəhanə

tapar. “Maşına təzə təkər alıb bağda qoymuşdum, – deyər, doğrudan da, belə idi – onun dalınca getmişdim”. Yuxarı otağa çıxdım ki, ordan kaset götürüm. Onda gördüm...” və s. və i.a.

Soyuq, küləkli bir gündü. Bağa yaxınlaşdıqca yağış da çisələməyə başladı. Maşını içəri salmadı, dalanda saxladı. Həyətə keçdi. Ətrafa göz gəzdirdi. Heç bir dəyişiklik yoxdu. Hər şey həmişəki kimi idi. Tut ağacı, əncir ağacları, bağın üstündən keçən yüksək cərəyanlı elektrik xətləri, quyu, hovuz, meynələr, qaraj, sauna, iki-mərtəbəli ev. Birinci mərtəbənin qapısını açmadı. İkinci mərtəbəyə qalxdı, eyvana çıxdı, otaq qapısına yanaşdı.

Otaq qapısının üstündə yenə açarvardı. Orucun gözləri bərəldi, axı bu üçüncü açarı quyuya atmışdı, ya bəlkə bu üçüncü yox, dördüncü açarmış. Açıq öz-özünə dönməyə başladı, axıracan döndü, dayandı. İndi qapı açıqdı.

Onsuz da şiddetlə döyünen ürəyi az qala sıçrayıb köksündən çıxacaqdı. Qapını aralayıb içəri girəndə isə ürəyi, elə bil, birdən-birə dayandı. Sanki qopub düşəcəkdi.

Orucun gözləri qaraldı, başı gicəlləndi, az qala qəşş edəcəkdi. Bütün iradəsini toplamağa, başını itirməməyə çalışdı.

Otağın döşəməsində nə qan izləri vardi, nə qanlı bel, nə albinoşun meyiti. Albinos – təbii ki, meyiti yox, özü, həm də sappasağ çarpayının üstündə uzanmışdı. Alnında, başında, gicgahında yara, çapılıq, qan izləri-filan yoxdu. Orucu görüb tələsmədən tənbəl-tənbəl ayağa durdu.

Oruc:

– Sensən? – dedi, – yenə burdasan?

Albinos:

– Mənəm, – dedi. – Hüseynağa. Baləminin böyük oğlu. Baba-min, atamın evinə gəlmışəm.

Oruc bu sözləri artıq bir dəfə də eşitmişdi, yenidən eynən təkrarını eşidirdi. Hüseynağanın – əgər bu, doğrudan da, Hüseynağa idisə – baxışı, hərəkətləri də eynən ogunkülərin təkrarı idi. Ən dəhşətlisi o idi ki, Oruc hadisələrin necə cərəyan edəcəyini də bilirdi. Fəhmlə duymuşdu bunu və hadisələrin bu sayaq gedişinin heç cür qarşısını almaq mümkün deyildi – bunu da bilirdi.

Danişan, elə bil, Oruc deyildi, elə bil, kimsə onun səsiylə dörd gün bundan qabaqkı sözləri eynən təkrar edirdi:

– İtil burdan, çıx get. – Oruc özü, öz xoşuyla yalnız bir yeni cümlə əlavə etdi, – məni qana salma.

Hüseynağa – əgər bu oydusa – lal-dinməz durub dayanmışdı. Hərəkətsizdi, gözlərini də Orucun üzünə zilləmişdi və Oruc da qurulu maşın kimi ogünkü sözlərini bircə-bircə təkrar edirdi: “Burani mən tikdirmişəm... Bağlar idarəsi... atan da yanına gəlmişdi...”

Albinos susurdu. Hey susurdu. Dəhşətli dəqiqə, dəhşətli hadisə sürət qatarı kimi yaxınlaşır, anbaan yaxınlaşır, hardansa axıb onların üstünə gəlirdi.

Oruc çarpayının altına baxmamaq üçün gözlərini qaçırdı, çünkü çarpayının altında nə olduğunu bilirdi və çarpayının altındakı belin bir neçə saniyədən sonra cərəyan edəcək dalaşda nə rol oynaya-cağını da bilirdi. Dəhşətli sonluğa bir neçə an qalırdı və vaxt yetəndə Hüseynağa çarpayının altından beli çıxarıb Oruca hücum etdi. Oruc bu hücumdan qorxmurdı, çünkü nəticəsini bilirdi, bilirdi ki, ona, Oruca heç bir şey olmayacaq. Amma bu hadisəni bildiyi üçün qorxurdu, həm də bilirdi ki, istəsə də, istəməsə də qarşısındaki gənci – kim olur olsun, fərqi yoxdur – öldürməli olacaq.

Bir az süpürləşdilər, belin sapından yapışib hərəsi bir tərəfə çəkdi, amma məqam gələndə bel Orucun əlində idi və albinos Oruca yumruq ilişdirəndə Oruc da beli onun təpəsinə endirdi. Albinos yerə sərildi. Qan da eynən ogünkü kimi adyalın üstünə sıçradı, yerə axdı.

Oruc otaqdan çıxdı, dəsmal çıxarıb barmaq izlərini silmədi bu dəfə. Bunun heç bir mənası yoxdu. Artıq heç bir şey haqqında düşünə, heç bir məntiqi nəticəyə gələ bilmirdi. Peşə təcrübəsiylə bağlı ən qəribə, ən izahsız psixi sapıntıları yada saldı. Dəqiq bilirdi ki, dəli olmayıb, beyni pozulmayıb. Amma bu izahsız olayların məntiqi ardıcılığından da baş aça bilmirdi. Haçansa hardasa oxuduğu yarifantastik bir fərziyyəni xatırladı – bəzən insan fəhmlə gələcəkdə baş verəcək hadisəni öncədən ən əyani şəkildə duya, görə, yaşaya bilir. Bəlkə bu elə həmin qəribə hadisələrdən biridir. Bu gün, indice baş vermiş hadisəni dörd gün bundan qabaq belə aydınca, əyani şəkildə görüb, yaşayıb. Deməli, o gün baş verən cinayət xəyalı imiş, təsəvvür imiş... Eləysə, bəlkə bugünkü cinayət də eyni cür xəyalıdır, təsəvvürdür...

O da yadına düşdü ki, xəstələrdən – pasiyentlərdən biri onu xəbərdar etmişdi – erməni o bağı tilsimləyib, yəni evin divarlarına zəhərli maddələr hopdurub. Bəlkə bu dəli sayıqlamalarında bir həqiqət varmış – qalyutsinogen maddələr mövcuddur axı... Onların beynə təsiri də elmə məlumdur. Ümumən, bu son illərin hadisələri hamimizin beynlərini az, ya çox dərəcədə çasdırmayıbmı, sapdırma-

yıbmı, məhvərindən çıxarmayıbmı? Bir də axı kim deyib ki, insan təbiətin bütün sirlərindən, əfsunlarından agahdır. Dünyanın o qədər açılmamış sırrı, tilsimləri var ki... otağa tərəf boylandı – bu da onlardan biri.

Pilləkənlə aşağı endi. Külək güclənmiş, yağış şiddetlənmişdi. Bir an Oruca elə gəldi ki, bağda nə isə başqa bir iş də olub və bu iş son dərəcə vacibdir, onun həyatı əhəmiyyəti var – bu Orucun həyat və ölüm məsələsidir.

Amma bunun nə olduğunu, nədən ibarət olduğunu heç cür təyin edə bilmirdi. Nə qədər səy edirdisə, heç cür təyin edə bilmirdi, başa düşə bilmirdi.

Başa düşə biləcəyi an gələndə isə artıq gec idi – beləcə sonacan nə baş verdiyini dərk etmədi...

* * *

Küləyin gücündən yüksək cərəyanlı elektrik xətti qırılıb həyətə düşmüşdü. Həyət yağışdan yamyaş idi. Çardaq altındakı eyvan qupquruydu.

Oruc birinci mərtəbənin eyvanından yamyaş torpağa ayaq basan an yanıt kösövə döndü.

* * *

Orucun meyitini ölümündən iki gün sonra aşkar elədilər. Mühüm müşavirə vardi. Oruc evdə, işdə olmadığından təbii ki, dalınca bağ'a adam göndərdilər. Dalınca gələn Mehdinin sürücüsü idi.

Mehdinin sürücüsü qapının ağızında Orucun maşınıni gördü, darvazanı xeyli döydü, açılmayanda barını aşib həyətə düşdü. Həyət indi qupquruydu və Mehdi yere sərilmış qapqara cəsədin Oruc olduğunu əvvəl-əvvəl heç başa düşmədi. Sonra başa düşdü, amma ölümünün, illah da belə qapqara qaralmasının səbəbini yene də anlaya bilmirdi. Hər nəysə xəbər elədi, gəlib Orucun meyitini şəhərə apardılar.

Qəzetlərdə nekroloq çıxdı, matəm mərasimi xəstəxanalarında keçirildi. İkinci fəxri xiyabanda dəfn etdilər. Dəfnədə ailə üzvləri (oğlu da uşub gəlmışdı), dostları, iş yoldaşları, qohumları, qonşuları, tanışları iştirak edirdi. Ofelya bir bucağa çekilib xisin-xisin ağladı. Baləmi də iki oğluyla – Hüseynaga və Həsənağayla – qəbir-üstünəcən getdilər.

4 yanvar 1993, Bakı

ÇİNGİZ HÜSEYNOV

(1929)

Görkəmli yazıçı və ədəbiyyatşunas Çingiz Hüseynov 1929-cu il aprel ayının 20-də Bakı şəhərində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə daxil olmuş, ikinci kursda Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı qurtarmışdır. SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir.

Əmək fəaliyyətinə aspiranturunu bitirdikdən sonra – 1955-ci ildə SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi kimi başlamış, sonra İctimai Elmlər Akademiyasında çalışmışdır.

Ədəbi fəaliyyətə XX əsrin 50-ci illərində başlamış, nasir və təqnidçi kimi şöhrətlənmişdir. Onun “Labüdüük”, “Fətəli Fəthi”, “Novruzqulu”, “Məhəmməd, Məmməd, Məmisi”, “Ailə gizliləri” kimi roman və povestləri məşhurdur.

Yazıcıının bədii özünəməxsusluğunu əks etdirən “Adalar” hekayəsi onun eyni adlı kitabından (Bakı, Gənclik, 1980) götürülmüşdür.

ADALAR

Anam Məxfirət Məlikməmməd qızının
unudulmaz xatirəsinə

İlk səs – çıçırtı... Hamiya məlum həqiqətdir – doğulanın çıçırtısı: mənim də, sənin də. Deyir, ay camaat, ay dünya, gəlmışəm, səsimdən məni tanıyın. Daha nələr gizlənir? Yaz, yoz, poz, yenə yaz – uydurma məharəti: nə bilən var, nə deyən-danişan.

İlk göz yaşları nə mənim yadimdadir, nə də sənin. Amma deyirlər ki, yumulu gözlərdən axıb çıçırtını yuyan bu göz yaşları çay suyu kimi şirindir, sonralar dəniz suyu kimi aclaşır.

İlk gülüş... Bu da yadımızda deyil. Amma deyirlər ki, çox da deyirlər?! Qara buludlardan gözlənilmədən boylanan günəş kimi, göz yaşlarından doğulan gülüş həmin ilk gülüşlərdəndir: hələ dodaq-

lar əzik-üzük, gözlərdə isə gülüş qıçılcımları... Təlxəyə, oyunbaza, məzəli sözə – hansı gülüş ilkindir?

Nə vaxtdan yadımdayam?

Düşün, fikrə get, ümidlən ki, bəlkə yuxuda gördün, – yox, yadıma gəlmir: qədimdən-qədim tarixim, qeyri-adi dövrüm, əfsanəvi zəmanə, bəlkə də heç olmayıb... Yaddaşında xırda, işıltılı adalar, ətraf isə boşluq, qaranlıq, hansı ada əvvəlkidir, ən yaxındır.

Beş? Hə, deyəsən beş yaşındayam.

Əmioğlum Ənvərlə qaçıraq. Elə qaçıraq ki, dayananda üzümüz istidən yanır, qaynar tər dodağımızı göynədir, sanki ürəyimiz elə bu dəqiqliqə ağızımızdan çıxıb şappılıt ilə yerə dəyəcək, qənbər kimi. Otağımızdan qızıl qülləsi görünən Aleksandr Nevski baş kilsəsinin şış uclu, oxvari dəmir milləri arasından çıxıb üzüyuxarı qaçıraq... İndi nə əmioğlum sağıdır, nə həmin hasar durur, nə də baş kilsə var: dəniz uddu, qaynar alov əritdi, zəmanə yıxdı.

Qaçıraq... Və ilk dəfədir ki, mən təkcə özüm enli qozbel küçədə-yəm. Boylanmadan, – indicə tutacaqlar! – qaçıraq. Əmioğlumla kilsə bağında əynində ağ paltar, başında qırmızı lent olan göygöz bir qız tutub saxlamışıq, mən bir yanağından öpürəm, əmioğlum o biri yanağından, qız isə hərəkətsiz durub çığırır, haray qoparır: “Maaaa...” Bişli kişi hasarın o tərəfində qaldı, millər qoymadı ki, bizi tutsun. Hasar arxadadır. Hey qaçıraq. Ev! Həyətimizə!.. İri, göy, yumru-yumru qənbərlər yadımdadır... Əmioğlum məni ötdü, tini burulub gözdən itdi. Tez ol, tez!.. Uca, dəmir qapılar, daş pillələr, aynabənd... “Nə olub, nə xəbərdir? Bir dayan!..” Sonra isə – yaddaş uçurumu.

Bəlkə başqadır ilk yadda qalmağım?

Həmin baş kilsənin həyəti. Çəmənlik, gömgöy tər ot mən boydadır, məndən də uca. Atam kənddən gəlib, quzu gətirib, quzunu tozlu şəhərin çəmənlik adasında otarıram. Quzu tələsmədən, – bir özüdür, bir çəməndir, bir də mən, – otu xırda-xırda qoparib yeyir, ağ dərili, yumrugözlü, alnı təpəl quzu... Nə kəsildiyi yadımdadır, nə dadı – uçurum!..

Yox, deyəsən ilk-əvvəl bu yadımdadır: qonşumuz oğlunu əziz-ləyir, sinəsində oturdub söyüş söyməyi öyrədir. “Ay sənin dilinə qurban!” – deyir. – “Söy kimi istəyirsən!.. Məni?! Söy, dilinə qurban! Lap mənim özümü də söy!..” İsti gündür, məni və oğlunu gəzməyə aparır, şəklimizi çəkdirmək istəyir. Dar otaqda, qaranlıqda

şəklimizi çəkirlər: oğlunun damağında uzun papiros, ləp əməllisin-dən, mənim əlimdə isə kibrit, guya yandırıram, o da çəkir; papiros da yalan, kibrit də, təkcə şəkil həqiqətdir. Bir də ata, çünki sağıdır, oğul isə – qayıtmaz dünyasında...

Bəlkə də bu deyil, budur: patefon çalınır. Çalanlar elə bil yesi-yin içində oturub çalırlar, üzə çıxsalar inanaram, çünki təəccüb nə olduğunu bilmirəm – xoruz belinde bostan əkən cırdandan az eşitməmişəm. Məni kətil üstündə oturdublar, ayaqlarım nəinki yerə, heç kətilin iki ayağını birləşdirən tirə çatır. Milis otağındayam, üçüncü şöbhə... Milis idarəsi və patefon!.. Mənəm, bir də kişilər – ucaboy, enlikürək böyüklər... Atam tez-tez deyirdi, mən onun sözlərini anla-mırdım: “Mən fəhlə-kəndlə milisiyəm!” Patefon ləzginka çalırdı, kişilər də burada – milis rəisinin darısqal, kiçik otağında atılıb-düşür, yeyin-yeyin oynayırdılar. Aşırıma qayışlar cirildayır, qalife şalvarlar daha da qabarmış, par-par parıldayan çəkmələr ətrafa işiq saçır. Atam oynamağı xoşlayır, oynamaqdan doymur, patefon da hey çalır, yorulmaq bilmirdi... Atam hərdən ayağının burnunda oyna-yır, qolları havanı qılinc kimi kəsib-doğrayır... Həmin bu ləzginkanı bəzən eşidirəm, çox nadir hallarda; o vaxtdan sanki əsrlər keçib, bəlkə yadımda qalan heç olmayıb, xəyalıdır?.. Ləzginka və oynayan kişilər!.. Əksəriyyəti, atam kimi, kənddən gəlib, könüllü, “fəhlə-kəndlə” milis libasını geyib, elədiklərinə qəlbən inanır və inandığını eləyirlər... Dodaqlarda, sifətlərdə, gözlərdə sevinc, gülüş... Xoş çıçırtılar, şən səslər... Gözüm kişilərdədir!.. Onların arxasındaki dünyani işıqlı görünəm və heç kimdən, heç nədən qorxum yoxdur. Oynayan kişilər!.. Tənəffüs idimi, bayram idimi?.. Təkcə bu danış-dığım yadımdadır – kişilərin rəqsi... Kişi... Onların yaşı nə idi ki? İyirmi, uzaq başı otuz... Mənim indiki yaşından çox-çox az... Mən-dən çox-çox cavan idilər o zamankı oynayan kişilər... Amma yadımda nəhəng qalıclar, ucaboy enlikürək kişilər.

Bəlkə bu da deyil ilk yadımda qalan?

Bəs ilk nə idi?

Birini danışdım, o birisindən dedim, amma duyuram: nə odur, nə budur, nə də üçüncüüsü... İlk yadımda qalanı qovmağa çalışdım – olmadı ki, olmadı! Amma danışsam, heç kim inanmaz, deyərlər: “Ola bilməz! Uydurmadır!..” Həqiqətən: bu “ilkim” qeyri-təbii bir haldır, doğumdan əvvəl yadda qalmaq kimi bir şeydir – desəm, gülərlər.

Amma danışacağam. Qoy inanan inansın, inanmayan çıyinlərini çəkib gülümşəsin, heç üstünü vurmasın. Axı xırda cizgilərə qədər yadimdادر!.. Anam məni gündüz asma nənnidə yatızdırı, özü isə irigövdəli, qara tut ağacının kölgəsində yerə sərilmüş xalçanın üstündə uzandı. Birdən yuxudan oyanıb məni nənnidə görmədi, tez qalxdı. “Vaxsey!..” Mən nənnidən yera düşüb qum yeyirdim. Qumun dadi indi də yadimdادر: duzsuz, dadsız, yeyilmir ki, yeyilmir – xırçıl-dayır, dənə-dənə yiğilib ağızda qalır, dişlər arasında... yox, hələ dişlərin çıxmasına xeyli var, bütöv bir tarixi əsr keçməliyəm – sürünenə sürünenə, yıxıla-yıxıla, dilim söz tuta-tuta...

Yadımda qalan adalar...

İlk, birinci, əvvəlki...

İndiyə qədərki – başlanğıc idi, əsas mətləb isə irəlidədir.

II

Yadımda qalan ilk sevincim...

Düşün, düşün!..

Bəlkə budur:

Mən Pirşağı bağındayam.

Evin dal tərəfində divara yapmış qum təpəsi; bu qumu Abşeronda tez-tez əsən şimal küləyi gətirib, divar dibinə yiğə-yiğə təpə düzəldib.

Biz damdan təpəyə hoppanıb təmiz quma yıxılırıq, quma batırıq.

Birdən elə bil kim isə dedi: “Anam gəlir!”

Əslində heç kim bir söz demədi, ürəyimə damdı.

Anam istirahət evindən gəlirdi.

Onun ilk və sonuncu istirahəti.

Qum təpəsindən ayağımı güclə çəkə-çəkə tilsimdən qurtaranlar kimi tələsə-tələsə çıxdım və ayaqyalın, iliq toza bata-bata yumşaq, sakit kənd küçəsi ilə yürüdüm.

Küçənin lay-lay tozundan ayaqlarına dizəcən ağımtıl pərdə çökdü, elə bil toz bataqlığıdır, küçəni toza bürüyə-bürüyə hey yürüyürəm, elə qaçıram ki, ox da atsan çatmaz, – axı üzünü çıxdan – bir aydan bəri görmədiyim anamı qarşılamağa tələsirəm.

Uzaqdan yalnız anamın sıfətini görürəm.

Üzünə gülüş yayılıb, axı o da sevinir – ayrı cür ola bilərmi?..

– Budur – anam!

Qaça-qaça qucağına hoppanıram, məni tutur, bağrina basır,
qucağında aparır, – sağlam, güclü, ən əziz... Yeganə. Əvəzolunmaz.
Mənim...

Bəlkə...

Yox, deyəsən, ilk sevincim yalnız budur...

Amma yox, biri də yadıma düşdü: odumu ilk sevincim, bumu?..

Xalam – mənim cəld, qoçaq, dilli-dilavər xalam məni arabacıya
tapşırıdı.

Kənddən şəhərə gəlirəm. Mən və arabacı.

Araba hey gedir, axşam düşür, biz isə hələ də yoldayıq, mənzilə
çata bilmirik.

Əvvəl qumlu-tozlu yolla gedirik, sonra daş yola çıxırıq, bizi
dalbadal elektrik qatarları ötür... Arxadan gəldiyini eşidirik, qula-
ğımıza dalğa-dalğa dolan uzun fit verib ox kimi keçir, ətrafa istilik
yaya-yaya... Biz isə hey yol gedirik. Yaxında-uzaqda vişkalar görü-
nür, ətrafa neft iyi yayılıb – mənim uşaqlığımın, mənim bütün həya-
timin qanına keçmiş, canıma hopmuş neftin iyi, nöyük qoxusu: bu
qoxuda – yollarım, doğma şəhərim, dəniz və məni keçmişimə, doğma
yurduma bağlayan min-min tellər.

– Budur, təpə, buradan qənbər yolu başlanır. Buradan, bu hün-
dürlükdən şəhər görünür, çıraqlar içində, ev-ev, mülk-mülk. Az
qalib, çatmışıq...

Artıq şəhərdəyik.

Arabacı arabanı birbaş küçəmizə sürür.

“Evinizi taparsan?” – soruşur. Üzü qapqaradır, tüklü-saqqallı.
Qapqara gözlerini mənə, “şəhər uşağı”na dikib, deyəsən gülümşünür.

Bu nə sözdür? Necə yəni taparsan?! Odur – evimiz də, küçəmiz
də, həyətimiz də.

Mən arabadan düşürəm və vidalaşmadan uzaqlaşıram. “Bəs çox
sağ olun hanı!?” – soruşur. Mən isə artıq həyətimizin dəmir qapı-
larından keçib evimizə tələsirəm. Bağı da çoxdan unutmuşam, yolu
da, arabacını da... Evimizə! Çoxdan bəri qoyub getdiyim evimizə!..

Qapılar!..

Bir anlığa dayandım, ikinci mərtəbəmizə baxdım – otaqlarımız-
nın hamısında işıq yanındı. Balkonumuz da işıq içindəydi. Tərtəmiz
silinmiş şüşəsi par-par parıldayıb, qaynar elektrik lampaları ətrafa
gur-gur, bol-bol işıq saçırıdı. Bu işıqda o qədər istilik, doğmalıq,
sevinc var idi ki!.. Bircə söz: evimiz!

Hamı sağ idi – atam da, anam da... Gənc, sağlam, güclü... Xoşbəxtlər, bəxtəvərlər... Yaxınlaşan, evin kandarında duran müharıbədən xəbərsiz... İşığı söndürən müharibədən... Bəlkə də duyurlar, bilirlər, bəlkə mənə indi elə gəlir ki, bilmirdilər... Amma başqa faciədən həqiqətən xəbərsiz idilər, bilmirdilər ki, yaşamalarına çox az vaxt buraxılıb.

Bu işıq isə hey yanır və yanır, ilk sevinc işığım.

Kim bilir, nə qədər yanacaq, axı mənim, yalnız və yalnız mənim işığımıdır, ilk və əbədi... Bu sözün mənasını indiyə qədər dərk etmirdim, indi-indi yavaş-yavaş dərk etməyə başlamışam... və yanıldığıma zərrəcə şübhəm yoxdur.

III

Yadımda qalan ilk kədərim...

Heç yada salmağa ehtiyac yoxdur.

Çığırkı!

Qonşu qızın çığırkı!

Eyvanımızın o ucunda yaşayan və anadangəlmə iki ayağından topal, mənim yaşıldım, indi isə boyca məni ötüb-keçən beş oğul anası qonşu qızın qışqırtısı!..

Bakının qızmar avqust günü idi. Qapılar, pəncərələr – həm eyvana açılan, həm də küçəyə – taybatay, açıq. Ümidimiz buludsuz, rəhmətli göyədir: ay səma, ay təbiət, – deyə yalvarıraq, – bəlkə azca da olsa yeləbənzər, küləkvari nəfəslə bu durğun, alov dolu havanı tərpədəsən?..

Qız elə qışqırırdı ki!.. Telefon təkcə onlardadır və yalnız qonşularımız qızın çığırkısına səbəb olan bu faciəni ilk əvvəl eşidə bilərdilər. Və qız eşitdi! Və eşidib inanmadı, amma çığırkı, eşitdiyi söz qışqırtiya qarışdı, qışqırtı içinde təkrar olundu.

Və bu təkcə sözdən mən qurudum, ayaqlarım yerə mixlandı.

Ağardım, ürəyim soyudu, sanki nazik bir sapdan asıldı.

Qonşum eşitdiyinə qışqırırdı. Bu xəbər dünyada hamidan çox, hamidan əvvəl yalnız və yalnız mənə aiddir, mən çığrmalıyam, mən bağırmalıyam.

“Öldü?!”

Anam öldü.

Mənə elə gəlir ki, mən hələ indi-indi yaşayıram, hələ həyatımın əsas illəri irəlidədir, hələ ömür uzanacaq... Anam isə mənim indikimdən də az yaşadı, çox-çox az.

IV

Məndə baş qaldıran ilk qorxaqlıq...

– Mən onu – bu qorxaqlığı, heç vaxt unutmuram. İstəsəm də unuda bilmirəm...

Xalamın gözləri qızarmışdı, səsi kallaşmış, elə bil dərin quydan gəlirdi.

Məni çağırıb dedi:

– Get xəstəxanaya! Anan səni görmək istəyir!

Mən bilirdim, eşitmışdım ki, dünən anamı palatadan çıxarıblar, çarpayısını xəstəxanada dəhlizin bir küncünə sürüyüblər ki, o biri xəstələr ölü adamı görməsinlər...

Xalamın sözlərində mən: “Anan ölürlər, get ananla vidalaş!” eşitdim.

Və getmədim.

Getmədim!

Qorxdum!

Ölən adamı görməyə qorxdum.

Pəncəsi iti, əli sümüklü gördürüm mən onu, bu ölümü. Yapışa – buraxmaz.

Bu ölüm indi anamın ətrafında firlanır, anamın yanındadır – həm ruhdur, həm ətli-sümüklü canlı.

Getməyəcəyəm!

Durdum – və yerimdən tərpənmədim.

Daş kimi susdum, qaya kimi lal oldum.

Birdən o (kim “o”? Ölümmü? Anammi?.. “Həm “o”, həm də “o”. Cünki “onlar” mənim qorxumda birləşmiş) yaxamdan yapışdı?! Birdən mənə: “Sən də gedək” – dedi?!

İstəmirəm!

Getməyəcəyəm!

Bəli, qorxuram!!!

Küt, heyvani qorxu!

Daş dövrü...

İlk qayğım...

Birillik ömür sürdürdü, mənim bu ilk qayğım...

Küçəmizin yoxusu anama əziyyət verməyə başladı, işdən sonra təkbaşına qalxa bilmirdi.

Bir də – qaranlıq.

Küçələr axşamdan zülmət içində batır – işıq gözə görünməz olub, gizlənib, çünkü müharibədir.

Qaranlıq küçə təhlükəsiz deyil, vahimə də basa bilər – çünkü müharibədir... Ən əsas isə – ürək, ürəyin gündən-günə şiddetlənən xəstəliyi. Anamla yanaşı gedəndə ürəyinin döyüntüsünü eşidirəm; mənə elə gəlir ki, anamın üreyini hətta görürəm: yekəlib, sinəyə sığmir və təmiz havaya möhtacdır, havası çatışmir, qanı bədəndə qovub dolandırmağa gücü qalmayıb, az qala ürək dayanacaq ya partlayacaq... Köks də darlıq edir, ürəyi sixır, ürək bu köksə sığışdır ki, sığışdır!..

Anam, mama işlədiyi doğum evindən çıxanda mən onu qapıda qarşılıyram. Qolumdan yapışb, mənə arxalanıb, yavaş-yavaş gedirik. Əvvəl daşından belə yod iyi gələn doğum evi binasını və kiçik bağçasını əhatə edən dəmir hasarın böyründən keçirik, tinə çatıb darısqal Basın küçəsində tramvaya minirik və bu üç nömrəli tramvay bizi gətirib səs-küülü, tozlu-torpaqlı Bazar küçəsində düşürür.

Və bütün çətinliklər tramvaydan sonradır: küçəmizin yoxusu.

Ağır-ağır, asta-asta üzüyuxarı qalxırıq. Kor pəncərəli, birmər təbəli evlərin arası ilə. Küçə dardır. Divara toxuna-toxuna, divar-dan tuta-tuta bir tin keçdik. Qədim ikimərtəbəli evin qapısında anam ayaq saxlayır. Zülmət gecədə onun göyərən, rəngini itirən dodaqlarını sanki görürəm. Nə isə demək istəyir, nəfəsi çatmir ki, sözləri itələsin, çölə çıxartsın. Əlacsız qalib başını aşağı salır, əlini evin ovulmuş, küləkdən-zamandan çopurlaşmış divarına yapışdırır, mən də yanında durmuşam, azca geri çəkilmişəm ki, havası bol olsun, mənim yaxınlığım onu darixdırmasın, ürəyini sixmasın... Ürəyinin döyüntüsünü də aydın eşidirəm... Az qala ağızından çıxıb düşəcək... Amma daha çatmışıq, evimizə çatmağa bircə tin var. Anam başını aşağı salır, hiss edirəm ki, özünü danlayır, ürəyini ürəkləndirir, ürəyinə ürək-dirək verir, ona keçmiş xatırladır: “Axı, sən belə deyildin, ay ürək!” – deyir. – “Axı bir zamanlar sən bu yoxusu bir-

nəfəsə qalxardın, indi nə olub sənə, ay ürək? Məni niyə belə incidirsən, axı mənim günahım nədir, ay ürək!” Danlayır, amma fikri artıq bu yoxuşa deyil, – pilləkəndədir, ikinci mərtəbəmizə qalxan pillələrdə!.. Eybi yoxdur, – anama deyirəm, – onu da keçərik, heç darixma, təki evimizə çataq!..

Yenə yavaş-yavaş, asta-asta gedirik. Mən qəsdən bir addım geridə dururam, qəsdən addımlarımı yavaşdırıram ki, o da tələsməsin, elə bilsin ki, mən də yorulmuşam, elə bilsin ki, tələsən yalnız özüdür, ayaq saxlayıb bir az dincələ bilər, nə xəbərdir, niyə tələsir?..

İkinci və sonuncu küçəni keçirik, budur – küçəmiz!.. Divarı dairəvi, daşları çəhrayı, rəngi qaranlıqda belə görünən evimiz, uca, dəmir alaqapımız, – Bakıda nə çox dəmir var: qapılar, hasarlar, pəncərə dəmirləri!.. Bu qapıdan pillələrə qədərki yol, yəni həyətin içi, o qədər də rahat-hamar deyil, qorxuludur, adam yixan çökəkləri, təhlükəli döngə – uçurumları var, odur ki, tələsmək lazımdır, ayaqlarını ehtiyatla at... Amma mən bu qısa yolu bütün sirlərinə bələdəm, gözüyüməlu keçərəm, bilirom ki, harada addımlım uzun, harada isə qısa olmalıdır bax burası çökəkdir, burada isə zirzəmiyə gedən pilləkən var, ağızına daş qoyublar ki, yixilan olmasın; bura su süzülüb, çünkü krani bərk bağlamayıblar, ax, bizim bu kranımız! Addayib keçmək lazımdır: burada isə azca sağa dönəmək, çünkü təpəcik var, sonra isə – sola və iki addım sayıb əlini uzat – əlin pilləkənin məhəccərinə toxunacaq... Amma pilləkənə helə xeyli var: həyətdəki yeraltı su yolunun dəmir qapağı azca dikdir, onu elə keçmək lazımdır ki, ayaq ilişməsin...

Budur, nəhayət, pilləkən məhəccəri. Anam bu tirdən yapışır və yenə dayanır, tez-tez nəfəs alır, sanki qüvvə toplayır. Otuz daş pillə! Son hücum!.. Düz otuz! Nə az, nə çox... Daşların ortası çuxur-çuxurdur, bizim addımlarımız, bizdən əvvəlkilərin addımları ilbəil, günbəgün bu daşları yalaya-yalaya, sürtə-sürtə ovub...

Evdə anam özünə tez gələrdi, axı evdir!.. Xoşladığı üstü meşin “kuşetkaya” oturub, gözlərini azca yumar, dincələrdi; ayaqlarından ağırlıq çəkilər, bütün bədəni ürəyə xidmət edərdi ki, ürək toxtasın, köksü vurub dağıtmasın... Qabırğalar incə, dərisi də kağız kimi nazik, açıq şabalıdı rəngdə, azca əsmər, mənimki kimi.

Ürək neyləsin – ürəyə saf hava lazımdır, şirə lazımdır...

Məgər təkcə bunlarmı?..

İlk açığım.

İndi də – kütləşsə də, azca soyusa da – keçməyib mənim ilk açığım, bəlkə indi heç açıq deyil, yalnız düşüncədir? İnsan zəifliyi barədə acığabənzər duyugudur? Hissdir?..

Hərdən anamın dayısı Abdul kişi ilə rastlaşırıam. Qocalıq onu qupquru qurudub. Tez-tez öskürür, öskürəyi də qupquru. Yazığım gəlir: elə qocalıb ki, canını güclə gəzdirir. Hal-əhval tuturuq – necə olsa, yenə də qohumdur, anamın yeganə dayısı, səksən yaşılı kişi...
Şəhərə çox nadir vaxtlarda gəlir, bağda olur, atadanqalma mülkdə... Meynəliklər, əncir ağacları, qum və bağın ortasında – nəhəng qara tut ağacı; ağacın ömrü əsri keçib, amma yenə də sağlamdır; bu yerlərin ən qocaman ağacı... Tutu da şirin, dadlı. İndi də dadi damağimdadir: iri dənələr, içi şirə dolu... Daha çox anamın dayısı oğlunu görürəm, – Akifi. İslı-peşəsi məlum deyil, gah tör-töküntü sıfətində, gah da ki, təzəbəy kimi, kefi kök, damağı çağ. Görürəm və atası yadına düşür, qəlbimdə acığabənzər nə isə tərpənir. Qohumlar kimi salamlasıraq, ondan-bundan hal-əhval və – xudahafız! Gələn dəfəyə qədər, gələn görüşə qədər!..

O ili müharibə axır ki, qələbə ilə nəticələndi... Cibimiz boş, anama isə dincəlmək hava-su kimi lazımdır! Yayı şəhərdə qalmaq olmaz – istidən bişib yanar, xəstə ürəklə səfərə çıxmaq da çətindir, haraya gedəsən? Nə cür?.. Ürəyə üzüm lazımdır, tut lazımdır – ağ, ya qara!

Doğmaca dayısına ağız açdı. Pis dolanımlar, gəliri yaxşıdır – şəhərin mərkəzində baqqal dükənində işləyir, keçən il müharibənin qızığın çağında bağdakı evini – gözəl, ikimərtəbəli, uca binadır – təmir elətdirdi.

Ağız açdı.

Yox, yox, söhbət ikinci mərtəbədəki otaqlardan getmir; tutu da pulsuz yeməyəcəyik, ənciri də. Bizə kiçik otaq lazımdır, özü də bilirsiniz hansı otaq? Pilləkanın altındaki, küçəyə balaca pəncərəsi olan, quyuya yaxın otaq; bu otaqda binədən heç kim yaşamır, burada yalnız təsərrüfata aid dəmir-dümür, xırda-xuruş şeylər saxlanır, onları odun anbarına da yiğmaq olar...

Abdul kişi qaşqabağını salladı, arvadına baxdı... Arvadının üzündə onsuz da əbədi narazılıq həkk olunmuşdu – elə bil indicə ya turşu badimcan yeyir, ya gözü limon dilimindədir; ya da ki, piy basmış

boynunu ağcaqanad sancıb... Səsi də üzünүn ifadəsinə uyğundur – danışanda elə bil indicə ağlayacaq, sızılıtlı, incik, şikayetli.

Anam hiss elədi ki, dayısı arvadı ağızını açsa, xahişimizi rədd edəcək, odur ki, onu qabaqlayıb dedi ki, otağı havayı istəmirəm; pul söhbətini eşidəndə təəccübləndim, axı bilirdim ki, pulumuz yoxdur.

Qohum danışmağa başladı: anamın dayısı.

Dedi ki, otağı başqasına söz vermişik (adını dedi, uzun-uzadı onun haqqında danışdı, “ağsaqqal adamdır”, “mömin kişidir”, “kəbleyidir” və sairə...). Hətta pulunun bir hissəsini almışıq (üçrəqəmli məbləğ deyilir), “əlbəttə, o qədər də böyük pul deyil, amma yenə də puldur, hər halda alınıb da, xərclənib də, məvacibə isə hələ xeyli var...”

Anam: “Pulunu qaytararıq” – deyir, yəni anamın verdiyi pulu dayısı həmin mömin kişiyə qaytarar.

Dayı qurtarib, dayısı arvadı başlayır: deyir ki, söhbət “beh”də deyil, bütün məbləğdədir; axı alacağı pulu indidən borca girib xərc-ləmişik, bağban tutub əvvəlcədən pulunu vermişik ki, qaçmasın, bağ işi ağır işdir, meynələr, filan, məgər onların üzümünü almayacaq!” tut ağacı, tutu, əlbəttə, pulsuz da yeyə bilerik, “axı qohumuq...”

Anam deyir ki, bütün məbləği ödəyərik...

“Varmı pulumuz?! Niyə demir ki, axı dayımsan, belə qohumluq olmaz!?”

Anam da pulu fikirləşirdi: bahalı tirmə şalını, atamın ilk hədiyyesini satar, üzüyünü lombarda qoyar, birtəhər toplayar bu pulu, təki razılaşınlar.

Susub söhbətə qarışmaq istəmirəm, çünki anam əsəbiləşər, baxışımıla qaynayan qəzəbimi qohumlarımıza yağıdırıram, amma anamın dayısı görmür, saymir, qəzəbimi heç vecinə almır.

O yay anamın sonuncu yayı idi...

Amma ilk günlər bağ havası anama düşdü: özünü birdən-birə yaxşı hiss etməyə başladı, hətta bir dəfə özü, mənim köməyim olmadan alpinistsayağı ikinci mərtəbəyə dırmaşdı; pillələrlə yox, pillənin böyründən azca kənara çıxan daşlardan yapışa-yapışa, mən göstərdiyim kimi, tələsmədən yuxarı dırmaşdı, sonra əlini uzadıb eyvanın məhəccərindən adladı, o tərəfə, eyvana aşdı. Elə sevinirdi ki!.. Eyyandan dənizə sarı baxdı – gömgöy, ipək kimi işildayan dənizə həsrətlə, ümidi baxdı!.. Sonra başını əyib yuxarıdan aşağı məni süzdü, gülümsündü, saçını düzəldib, yenə də üzünü dənizə sarı tutdu, uzaq, mehriban, ilıq sulu, yumşaq qumlu dənizin seyrinə daldı, doymadı ki, doymadı.

Ürəyi də sözündən çıxmadı, istəyinə qul oldu, dəcəllik etmədi,
– quzu ki, quzu!..

Demə, təhlükə kənarda durub acı-acı gülümsünürmüş. Bir həftədən sonra, avqustun əvvəllerində ürək ağrıları tekrarlandı, xəstəliyi şiddetləndi, tezliklə şəhərə döndük, anam öz ayağı ilə xəstəxana qapılarından keçdi, tramvay zənginə boylanıb qaynayıb-qarışan küçəyə xeyli baxdı...

Bağá köçməmişdən əvvəl pulu anamın dayısı Abdul kişiyyə aparıb vermişdim. O zaman İçərişəhərdə olurdular, indi köçüblər: özü səksən neçə yaşında, odun kimi qupquru qurumuş və arvadı, – üzü turşumuş, səsi siziltili, ağlamsınan, elə bil ağaqqanad sancıb, yaxud limon diliminə gözü düşüb, indicə onu yeyəcək.

VII

İlk incikliyim...

Atamdan idi mənim ilk incikliyim: boğazım yandı, ağrı üzərimi sıxdı, qəhərləndim. Əfsus ki, ağlaya bilmədim, ağlasaydım – yaşacını yuyub aparardı; incikliyi bəs necə, əridərdimi?..

Və atamdan incikliyim – onun sağlığında yox, onu basdırından sonra.

Elə acı inciklik ki, nə edirsən et – keçmir ki, keçmir!..

İndi isə inciklikdən əsər-əlamət qalmayıb – acısı əriyib, zəmanət axını onu aparıb dəniz suyuna qarışdırıb, sadəcə qüssə qalıb.

Küçə ilə gedirdik: anam, bizim “jensovet” qonşumuz və mən.

Birdən anam dayandı, ağappaq ağardı, dodaqları əsdi.

– Dəlisən ey! – qonşumuz anamın üstünə qışqırkı. – Üz üzəyini, çürüt ömrünü, vur öldür özünü!.. Ay dəli, adam da eləsindən ötrü üzəyini yeyər? Bir üzünə bax, gör nəyə oxşayırsan... Al, bax! – qonşumuz cəld əl çantasından balaca güzgü çıxarıb anama uzatdı. – Al! Bax!

Anam isə qabağa, irəliyə baxırdı. Qonşumuz da o tərəfə baxdı.

– İstəyirsən, bax, bu saat gedim, dizimlə onu daldan vurum, yixib bax bu dabanlarımıla o ki var ezişdirim!.. Gedim? Niyə dinmirsən? Gedim? De “get!” və bax gör analar necə qızlar doğub!..

Anam susurdu. Ağappaq ağarmışdı. Sanki bu saat yixılacaq, üzəyi gedəcək... Əli ilə üzəyini tutdu, son günlər üzəyi onu narahat edirdi, xüsusən o gündən sonra ki, atam...

Atam evə gec gəlməyə başladı.
Tez-tez əsəbiləşirdi, öcəşkən olmuşdu, anamı sancır, qəlbiniə toxunurdu.

Kim isə anama dedi: onu sarışın arvadla görüblər. Hətta qadının ünvanını dedilər. Sörgəzdirənə nə var ki?..

Bir axşam atam evə qayıtmadı.
Səhər obaşdan anam geyinib evdən çıxdı.
Göstərdikləri ünvana getdi.
Və qapını döymədən itələyib açdı.

Atam ayaqlarını çarpayıdan salıb qalife şalvarını geyirdi; çarpa-yının yanında qoyulmuş xrom çəkmələri par-par parıldayırdı. O isə... həmin o qadın... stola səhər yeməyi düzürdü...

Anamın ürəyi üçundu, silkələndi, sanki qaranlıq dünyaya düşdü.

Və indi biz üçümüz həmin o sarışın qadını gördük. O gedir, mən isə bizim “jensovet”in ona necə yaxınlaşdığını gözlərimdə canlan-dirirdim. O zaman bilmirdim ki, gördüyümüz o qadın kimdir. Atam öləndən bir il sonra anamın danışdığı hekayəni – səhər tezdən qadının evinə gedib orada qalife geyən atamı gördüğünü eşidəndə boğazım yandı, qəhərləndim.

Ağrı, daş olub boğazımın yolunu kəsdi.

Əfsus ki, ağlamadım. Çünkü udquna bilmirdim. Ağlayanda isə udqunmalısan ki, boğazına tixanan incikliyi uda biləsən...

İndi əriyən ilk incikliyim. Onu illər apardı.

Mənim bu incikliyimdən yalnız qüssə qalıb. Qüssəvari duman. Yaxına tutub baxdığım bir kitabı bürüyən örtük kimi, ağimtl pərdə kimi. Həmin o kitabı gözlərindən azca kənar et, bir qədər uzaqdan, eynək şüşəsinin müsbət “bir”, yaxud “bir yarım” məsafləndən bax – örtük əriyib yox olur, kəlmələri açıq-aydın oxuya bilirsən: “Biri vardi, biri yoxdu...”

VIII

– Sənə baxıram: yanaqların yumru, dodaqların ətli, qarnın tox...
Sən də mənə baxırsan. Həyatından razı baxışın mənə zillənib. Baxışın dərindir, bəlkə düşündüyüm də dərin.

– Nə demək istəyirsən? Sözünü de qurtar!

– Aha!.. Gözlərində narahatlıq gəzdi!.. Buna mən varam!.. Özündən razı olanlardan zəhləm gedir.

- Bilarəm.
- İndi ki, bilirsən, qulaq as!
- Nə demək istədiyini də bilarəm.
- Bilsən də deyəcəyəm!
- Niyə? Yoxsa ürəyini boşaltmaq istəyirsən?
- İstəyirəm narahatlığım ürəyinə dolsun, ağır bir daş olub ürəyini əzsin!
- Ürəyimiz məgər bir deyil?
- İndi birdir! Amma əvvəlcə sənə baxanda, yumru yanaqlarını, tox gözlərini görəndə bir deyildi. Sən mənə yad idin. Mən uzaq mühabibə gününü sənə xatırlatmaq istəyirəm!.. Anana dediyin sözlər yadindadır mı?!
- Mənim ilk qəddarlığım!.. İndi də bilmirəm necə oldu ki, mən o sözləri anama dedim.
- Bir də de, eşidim!
- Mümkün deyil!.. Desəm, dilim alışib yanar!..
- Elə bilirsən yazmaq asandır?! Səndinmi “Çörəyi yolda yemi-sən” qışqıran?! Səndinmi “çörəyi bol” tələb edən?!
– Heç bilmirəm o sözlər dilimdən necə qopdu!..
- Niyə susdun? Danış!
- O sözləri yadına kim saldı?
- Həmişə yadımda idi.
- Bəs niyə indi, məhz indi deyirsən?!
- Bilmirəm.
– Bəlkə dünən gecə yuxuda uzaq müharibə günlərinə qayıtmışdin? Evinizi gördün? Üstünə müşəmbə salınmış dördkünc, iri stol, müşəmbənin bir ucunda ütündən yanıq yeri, uca tavamlı otağı-mızı güclə qızdırılan hisli keroqaz, yayları üzə çıxmış və meşini yırtıq, yamaqlı taxt, taxtin üstündə oturan yorğun baxışlı anan...
– Hərdən yuxumda görürəm, amma dünən gecə görməmişdim.
- Bəlkə...
– Səbəb axtarma! Əvvəl-axır deyəcəkdir bunu sənə!.. O sözləri anana dedin, bəs sonra? Sonra nə oldu?!
- Sən ki bilirsən.
- De!

Anam heyrətdən böyümüş gözlərini üzümə dikdi. Həyəcandan dodaqları titrədi. Nə isə demək istədi, bacarmadı, dodağı əsdi.

Birdən-birə otaq elə sakitləşdi ki, mən hövlnak vahimə içində yerimdən qalxdım. Dediym sözlər beynimdə cingildədi. Anamın baxışına dözməyib otaqdan çıxdım, qəhər məni boğurdu.

- Anan doğrudan da yolda o qara çörəkdən bir tikə yemişdi...
 - Sus!.. İllər keçdikcə xəcalətin yükü!..
 - İndi necə!
 - Çox ağırdır!
 - Çünkü toxluqdan şışmışən?! Qarnın yekəlib?!
 - O günləri qaytara bilsəydim!..
 - Heyhat!
- Axşam evə döndüm. Anam məni gözləyirdi. Üzümə baxıb astaca, lakin qəti dedi: “Çörəyi başqaları kimi bölsək, ürəyim partlar”. “Mən də, – dedim, – bunu istəmirəm!”
- Bilirəm... Lakin anan o gün çörəyi böldü! Öz tikəsindən sənin payına...
 - Sus, dinmə!.. Sən ki bilirsən, mən o tikəyə dəymədim!
 - Afərin!
 - Tikəni anama qaytardım!
 - Alqışlar!
 - Anama yedizdirdim!
 - Ha-ha!..
 - Bununla özümü təmizliyə çıxarmaq istəmirəm!
 - Bacarmazsan da!
 - Özümə bəraət!..
 - Kəs səsini: o sözlər artıq deyilmişdi!
 - Anam günahımı bağışladı!
 - Yoxsa sən üzr istədin?!
 - Yox.
 - Bəs nə bildin ki, bağışladı?
 - Hiss eləyirəm.
 - Nədən?
 - Anam ömrünün axırınadək məni əzizləyir, mən...
 - Bəsdir! Sus!.. Anan bağışlasa da, mən bağışlamıram! Bağışlaya bilmirəm!.. Bəlkə ömrünün sonunda, ürəyinin dayanmasına bir saniyə qalmış, vaxt olsa, sənin əməllərin düşüncə tərəzisində çəki-ləndə bağışlaram!.. Bəlkə!.. İndi isə itil gözümdən!..

İlk, əvvəl...
Və sonuncusu.
Deməsən olmaz.
Qibtə və həsəd!
Tez-tez məndə oyanan. Və hər dəfə – təptəzə.
Oğluma həsəd, oğluma qibtə...
Anası var. Qaynar səsli, gənc və sağlam. Əli şəfqətli, baxışı
qayğı dolu, məhəbbət dolu.
Anama oxşar.
Anam kimi...
Lakin anam deyil, oğlumun anasıdır.

ƏFQAN

(1929)

Görkəmli nasir, dramaturq və jurnalist Əfqan Əsgərov 1929-cu il sentyabr ayının 23-də Əli Bayramlı rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistikə şöbəsində təhsil almışdır (1948-1953).

Əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetinin redaksiyasında şöbə müdürü kimi başlamış, sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, “Kommunist” qəzetində şöbə müdürü, “Sovet kəndi” qəzetində redaktor vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyətə tələbəlik illərində başlamış, nasir və dramaturq kimi məşhurlaşmışdır. “Qartal əfsanəsi”, “Gülyanaq”, “Katib”, “Bəy İnal” romanlarını ədəbi tənqid yüksək qiymətləndirmişdir.

“Gözəllik sorağında” hekayəsi yazıçının eyniadlı kitabından (Bakı, Azərnəşr, 1964) götürülmüşdür.

GÖZƏLLİK SORAĞINDA

Dünya gözəlliklərlə doludur.
Pis ona görə tez gözə çarpır ki, azdır.

Mən onun ala gözlərini heç vaxt unutmayacağam. Ona görə yox ki, o gözlər məhz ala idi. Yox... Mən o gözlərdə ülvi bir məhəbbət görmüşəm. Elə bir məhəbbət ki, onu ancaq gəncliyin salam atəşi olan ilk məhəbbətlə yanaşı qoymaq olar. Mən o gözlərə bütün ömrüm boyu baxmaq, and içmək istərdim. Əfsus ki, gözlər dən uzaqda, çox-çox uzaqdadır.

O gözlərin sahibinin adı İnaradır. Gözəllik vurğunu İnara... Gözəl İnara... Vəfali İnara... İndi sən hardasan? Görən tale bizi bir də üzüə, göz-gözə gətirəcəkmi?

* * *

İnara latış qızıdır. Mən onunla mahnı bayramında bir təsadüf nəticəsində tanış olmuşam.

Doğma Bakının baharı da, yayı da çox gözəldir. Lakin hər il may və iyun aylarını Riqada keçirtmək məndə bir adət olmuşdur. Bu, heç də ədabazlıq deyildir. Bilirsinizmi, Riqanın baharı Bakıdan bir ay gec başlayır. Bizdə xəmti alça və gilas şirin yeyiləndə Riqanın ağaçqayın ağacları təzə-təzə yarpaqlayır. Məgər bir ildə iki baharı qarşılıamaq gözəl deyilmi?! Axı, bahar ilin tacıdır, ilin körpəliyidir. Əgər təqvimi yenidən tutmuş və məndən rəy soruşmuş olsayırlar, təzə ili baharın əvvəlində qarşılıamağı israr edərdim. Əslində də belədir. İl anadan olur – bu, bahardır, gəncləşir – bu, yaydır, yaşa dolur – bu, payızdır, qocalır, – bu, qışdır. Hər fəslin öz yeri, öz gözəlliyi olsa da, bizancaq bahara gözəl deyirik. Bəlkə elə bu səbəb-dəndir ki, heç bir fəslin gəlişi bahar qədər duyulmur.

Bahar... Körpə uşaq kimi şıltaq və sevimli bahar... Ətrafi ucsuz-bucaqsız meşə olan Riqada hər il baharın gəlişi mahnı ilə qarşılanır. Həm də bu gül-çiçək mahnisini xorla bütün Latviya oxuyur, bütün Latviya “liqo-liqo” deyə yallı gedir. Liqo bahar bayramının adıdır. Deyirlər, bu bayram həm də vüsal bayramıdır. Liqoda evlənən cavan – xoşbəxt ata, ərə gedən qız xoşbəxt anadır. Dünyanın ən xoşbəxt adamı isə liqo bayramında ən çox oxuyan, ən çox çiçək toplayan adamdır.

Bəli, bəli, mən İnara ilə səadətin mahniyla, gül-çiçəklə ölçülü-düyü bir gündə tanış olmuşam.

Həmin günün səhəri mən yaşadığım “Ovçular evi”nin eyvanına çıxbı, bülbüllərin bir-birini necə şura gətirdiyinə heyranlıqla qulaq asırdım. Belə vaxtlarda nə əlli addımlıqdakı dənizin uğultusu, nə də şam qozalarını çırtlaya-çırtlaya yeyən dələlər məni şirin xəyallarından ayıra bilmirdi. Mən bəzən gözlərimi də yumurdum ki, bütün varlığım eşitdiyim bahar nəğmələrinə bağlansın.

Lakin ürəyimdəki arzular qədər şirin olan bir səs bülbüllərin cəh-cəhinə qarşıanda, mən gözlərimi açdım.

- Andrita, sənsənmə?!
- Bəli. Gözləmirdin?
- Doğrusu, yox, heç ağlıma gəlməzdı...
- Gəldim səni liqoya dəvət edəm. Bu gün hamı düzlərə, meşə-lərə çıxbı mahnı oxuyacaq, çiçək toplayacaqdır.

– Axı, mən mahnı bilmirəm...
– Öyrədərəm.
– Bəlkə heç səsim yoxdur...
– Yenə də oxumalısan. Başa düşürsənmi, bu gün hər kəs oxu-
duğu mahnı, yiğdiyi çiçək dəstələri qədər xoşbəxt olacaqdır. Sən
xoşbəxt olmaq istəmirsənmi?

– İstəyirəm.
– Onda düz saat doqquzda məni gözlə! – deyə Andrita ürkək
maral kimi götürüldü və şam ağacları arasında yox oldu.

Andrita ilə mən dünən Riqadan Dubultiya gələndə elektrik qata-
rında tanış olmuşdum. Ancaq heç inanmirdim ki, o, görüşə çıxsın.
Çünki Andrita öz nadir gözəlliyi ilə təkcə məni yox, vaqondakı
adamların, kişili-qadınlı, hamısını heyran etmişdi. Bu sarışın qız
latış nağıllarındakı dəniz pəriləri qədər zərif və cəzbedici idi. Heç
də təsadüfi deyildir ki, yanında oturmuş orta yaşılı bir kişi bizə tərəf
addımlayan Andritaya heyran-heyan baxıb:

– Su pərisi... – deyə piçıldadı. – Beləsini görəndə adam həyata
lənət yağıdır.

Bu piçiltidə mən gənclik illərini hədər keçirmiş bir qəlbin naümid
iniltisini eşitdim və gənc olmağımla bir daha fəxr etdim. Bir daha
həyatın şirinliyini, yaşamağın gözəlliyini bütün ürəyimlə duydum. Elə
bu qürur hissi mənim cəsarətimi birə-yüz qat artırdı, biz tanış olduq.

* * *

Bu gün hava ilıq, buludsuz göylər yaqt rəngində idi. Elektrik
qatarları hər iki tərəfə dolu gedirdi.

Andritanın təklifi ilə biz Lielupe adlanan yerə getdik. Artıq saat
on idi. Hər ağaç altında bir məclis qurulmuşdu. Qızlar və oğlanlar
bir-birini qova-qova çiçək toplayır, çələng hördürdülər.

Yaşıl talada 50-60 adam dövrə vurub, “liqo-liqo!..” deyə-deyə
yallı gedən cavanlara əl çalırdı. Meydanın mərkəzində Yanyu-ata ilə
Yanyu-ana mahnı oxuyurdular. Qədim latış əfsanəsinə görə, xoş-
bəxtlik rəmzi olan Yanyu-atanın əlində bir dolça pivə, bolluq rəmzi
olan Yanyu-ananın əlində isə ağ dəsmala bükülmüş pendir var idi.
Onlar öz mahnlarında insanlığa xoşbəxtlik və bolluq arzulayırdılar.

Yanyu-atanın təklifi ilə qızlar bir dəstəyə, oğlanlar isə ikinci
dəstəyə bölündüb, üz-üzə dayandılar. Yanyu-ana, ən gözəl çələng
hördüyü üçün Andritanı qızların kraliçası seçdi.

Andrita alqışlar altında meydana çıktı. Tər çıçəklər hər tərəfdən yağış olub onun başına ələndi.

– İndi ən yaxşı oxuyan gənc, gözəllik kralıçası ilə oynamaq hüququ qazanacaqdır!

Yanyu-ata sözləri deyəndə Andrita qeyri-ixtiyari olaraq mənə baxıb güldü. Bəli, oxumağa qalanda mən gözəllik kralıçasına nəinki rəfiqliyə, heç nökərliyə də yaramırdım. Andrita ilə oynamamaq yarışını Yanis adlı bir gənc uddu, o da mənim xoşbəxtliyimdən gözəllik kralıçasının ciyinindən oldu. Hamının gülüşünə səbəb olan bu rəqs bitəndən sonra cavanlar yelləncək asib, öz sevgililərini yelləməyə başladılar.

Andrita özü ilə ip gətirməyənləri topaldıqaç oyununa səslədi. Biz çox oynadıq, günəş günortadan dönünce oynadıq. Yarışın kəsilməsinə yorğunluğumuz yox, aclığımız səbəb oldu.

Yuyunub nahar elədikdən sonra biz hündür bir təpəyə çıxıb, nəfəsimizi dərə-dərə ətrafa baxmağa başladıq. Təpənin ətrafi qarışiq meşə idi. Meşə, gözəllikdə misli olmayan bir ovalıqla birləşirdi. Yamyasıl ovalığı Lielupe və Dauqava çayları beş-altı hissəyə bölüb, müxtəlif şəkilli adalar əmələ gətirmişdi. Lap ayağımızın altında, bayram paltarı geymiş adamlar körpüyə yan almış, nəhəng başlığı xatırladan balıqçı gəmisinə doluşurdular.

Andrita sevincək qışqırdı:

– Dənizə gəzməyə çıxırlar! Gedək! Görək kim kimi ötəcək!.. – deyə o, əlini əlimdən üzərək, yayından ayrılmış ox kimi üzüsağrı yürüdü.

Mən ayaqqabımın içində düşmüş çöpü çıxardıb, gülə-gülə onun ardınca götürüldüm. Yaxşı deyiblər ki, mərdimazarı axtarmaqla deyil, rast gəlməklədir. Mən təzəcə yolu yarilayırdım ki, kim isə qəflətən böyrümə soxuldu. Müvazinətimi saxlaya bilməyərək yixildim. Elə bu vaxt bir neçə addımlılığında inilti eşitdim. Tez qalxıb arxaya döndükdə, yerə yixilmiş bir qız gördüm. O, inildəyə-inil-dəyə dikəldi və mənə məzəmmətlə baxıb:

– Düz yeriməyi də bilmirsiniz? – dedi.

– Mən, ya siz? Siz az qalmışınız mənim böyrümü deşəsiniz. Hələ bir diliniz də var? Hayif ki, qızsınız...

– Oğlan olsaydım, neynərdiniz?

Mən sözlərimin mənasızlığını duyub güldüm. Qız da qəflətən güldü. Mən qalxıb üst-başımı çırpıldıqda, gördüm ki, balıqçı gəmisi sahildən xeyli ayrılmışdır.

– Bəs... bəs Andrita hardadır?..
– Mən hardan bilim? – deyə qız ufuldaya-ufuldaya deyindi.
Odur! Andrita gəminin kapitan körpüsündən mənə yaylıq edirdi.
– Andrita!!! – deyə var səsimlə çığırdım və cavab olaraq gəminin uzun, zil vida fitini eşitdim.

Sonra orkestr çaldı və mənim Andritam sarısaç bir oğlanla üz-üzə durub, rəqs etməyə başladı. Mən Andritanın vəfasızlığından çox laqeydiliyini görüb, anbaan alovlanırdım.

– Andrita gəlir? – deyə yenə həmin qız dilləndi.
Mən cavab vermədim. Əslində, qəzəbimdən susurdum.
Qız oturduğu yerdəcə bir də ufuldayıb qurcalandı:
– Nə fikrə getmisiniz?
Mən yenə dinmədim.
– Sizə heykəl kimi dayanmaq heç yaraşmir.
– Siz məndən əl çəkəcəksiniz?
– Mən yerimdən qalxa bilmirəm... – deyə qız yazılıq-yazılıq mızıldandı.

Mən ikinci dəfə axmaq vəziyyətdə qaldığımı başa düşdüm.
Qız ümidsiz bir səslə:
– Siz mənə qalxmağa kömək etsəniz...
Mən gözlərimi uzaqlaşmaqdə olan gəmidən ayrıb, qızə tərəf döndüm. O elə yixildiği yerdəcə qalmışdı.
– Yenə ədabazlığını tutub?
– Nə üçün siz hər şeyə şübhə ilə yanaşırsınız?
– Necə buyurursunuz? Sizi peyğəmbərmi sanım?
– Yox. İnsana həmişə inanmaq lazımdır.
– Əgər o, pisdirə?
– Beləsi çox azdır.
– Siz “azdırıla” “heç yoxdur” arasındaki fərqi görmək istəmirsinizmi?
– Mən həmişə yaxşılıqları görməyə çalışıram. Bunu sizə də məsləhət görürəm.

Qızın hazırlıcağlığı məni lap haldan çıxartdı:
– Dediiniz nədir? Bundan sonra bütün nadürütlərin qarşısında papağımı çıxardıb təzimmi etməliyəm? Bəlkə onlara “Ən namuslu insan” ordeni də verdirəsiniz?

Qız nədənsə mənim bu sözlərimə güldü və gülə-gülə də soruşdu:
– Belə bir orden vardırmı?

– Təsəvvür edin ki, var.
– Siz də təsəvvür edin ki, dünyada bütün insanlar gözəldir. Siz də gözəlsiniz, sizin sevgiliniz Andrita da gözəldir...

Artıq mən tamamilə tərksilah olunmuşdum. Yaşca məndən kiçik olan qızın məntiqi, şirin ləhcəsi və səsindəki məlahət bütün şüuruma hakim kəsildi. Həmin dəqiqələrdə mən böyük həyat yolu keçmiş ağıllı bir müəllimənin qarşısında hazır dayanmış şagirdə çevrilmişdim. O, mənə əxlaqdan istədiyi qiyməti yaza bilərdi...

– Nə fikrə getdiniz? – deyə qız yaranmış sükutu pozdu.
– Fikirləşirəm ki, siz bu ağılla vaxtından tez qocala bilərsiniz.
– Nə yaxşı olardı... – deyə qız bu dəfə bir uşaq səmimiyyəti ilə güldü. – Qoca olsaydım, siz mənimlə söz güləşdirmək əvəzinə, əlim-dən tutub ayağa qalxmağa kömək edərdiniz.

– Bağışlayın... – deyə mən üzr istədim. – Əlinizi verin...
Qız sol əli ilə cavan ağcaqayın ağacının gövdəsindən yapışib, sağ əlini mənə verdi.

– Yalvarıram, ehtiyatla...
Mən kömək edib qızı ayağa qaldırdım. O bir ayağının üstündə durub, ikinci ayağını yerə qoymağa qorxurdu.
– Siz həmişə birayaqlı gəzirsiniz? – deyə mən zarafat etdim.
– Yox... Ayağım bərk sancır.
– Bəlkə...
– Narahat olmayın... Adicə burxulmadır. – Qız elə qayğıkeşliklə gülümsədi ki, sanki ağrıyan onun ayağı yox, mənim ayağım idi və ona yox, mənə təskinlik vermək lazımdı.

Qız bir də əlimdən tutub, ayağını qorxa-qorxa yerə basdı. Ancaq yeriyə bilmədi. Ağrının şiddətindən üzünü turşutdu, dodaqlarını dişlədi.

– Yeriyə bilmirəm... Bərk ağrıyır...
Bu da təzə xəbər! – deyə düşündüm.
– Yaxşı, indi bəs mən sizinlə nə edim?
– Siz gedin. Mən gözləyəcəyəm...
– Kimi? Sevgilinizi?
– Yox, ayağımı... Gözləyəcəyəm ağrısı çəkilsin. Siz gedin, Andrita inciyər. O sizi çıxdan gözləyir.
– Gözləmir... – deyə mən dənizin üfüqlə birləşdiyi yerə baxdım.
Günəş artıq çəhrayı rəngə boyanmışdı. Qızılı ləpələrin üzərində yırğalanın balıqçı gəmisi hələ də uzaqlaşırıldı. Ağac gövdələrinin

uzun kölgələri yeri miləmil dənizçi köynəyinə döndərmişdi. Hava bir qədər sərinləşmişdi, ancaq soyuq deyildi. Meşənin hər tərəfindən həzin mahnı səsi eşidilirdi. Mən ilk dəfə idi ki, günəşin qürubunun insan əhvalına təsirini gördüm. Hətta quşlar da susmuşdular. Təkcə qarabaşlı qağayılar çayın ortasındaki kiçik adada böyük məclis qurub, elə hey qışqırırdılar. Mən bu qədər qağayımı da bir yerdə ilk dəfə gördüm.

– Toy edirlər... – deyə qız xəyalımı lap uzaqlara, uşaqlıq illərinə apardı.

O vaxt biz də söyüdülkədə qarlıdaşan qarğaları göstərib elə güman edirdik ki, toy edirlər. Məni xəyal aləmindən qızın ikinci sualı ayırdı:

– Sizin adınız nədir?

Doğrudan da biz nə vaxtdır ki, dalaşib, küsüşüb barışmışıq, ancaq bir-birimizin adını da bilmirik. Mən günahkarcasına gülümşünüb öz adımı dedim.

– Bəs sizin adınız?

– İnara.

– Doğrudan? Lap bizim adlara oxşayır ki... İnara, Minara, Gülnara... Gözəl adlardır.

– Amma mənim öz adımdan heç xoşum gəlmir.

– Hansı qızın öz adından xoşu gəlir ki, sizinki də gəlsin.

– Bəs Andrita? Andrita bizdə bütün adların şahı sayılır.

İnara Andritanın adını çəkəndə mən qeyri-ixtiyari olaraq dənizə tərəf boylandım. Balıqçı gəmisi artıq görünmürdü.

– Siz onu çıxmu sevirsiniz?

– Kimi? – deyə mən gözlərimi qızarmaqda olan üfüqdən çəkmədən soruştum.

– Andritani...

Mən dinmədim. Çünkü hələ özüm də qəlbimdəki hisslərin sevgimi, yaxud qızığın maraqmı olduğunu ayırd etməmişdim. Bir də, Andritanın qəflətən məni atıb, heç nə olmamış kimi, başqası ilə rəqs etməsinə bəraət qazandırı bilmirdim. Gözəllik kraliçası kimi tanıdığım bir qız indi mənə çiçəkdən-çiçəyə qonan qayğısız, vəfa-sız kəpənəkləri xatırladırdı. Bəlkə də mən haqsız idim, bəlkə də Andrita çox gözəl insan idi. Ancaq onun bu nöqsanını mən görmək istəməsəm də, görməyə bilmirdim. İnara isə təzə dil açmış uşaq kimi sualı-sualın ətəyinə bağlayırdı.

– Andrita necə? O da sizi sevirmi? Ürəkdənmi sevir?

– Yox... Sevmir...

– Nə üçün?

– Çünkü gözəllik kralıçasıdır. Nərgiz kimi özü-özünə bənd olub... İnara yarıkınayə ilə deyilmiş bu sözlərdən bir qədər tutuldu.

– Siz bütün qızlar barədə belə fikirdəsiniz?

– Hər halda siz narahat olmaya bilərsiniz.

– Deməli, mən hamidan çirkinəm?

– Bunu sevgilinizdən soruşun. Səhərdən dalınızca da gəlmir.

– Mən onu incitmişəm.

– Vəfasızmı çıxmışınız?

– Susun!!! – deyə İnara qəflətən qışqırdı. – Siz tanımadığınız adam barədə nə üçün pis düşünürsünüz??!

– Tutaq ki, mən yanılmışam, bəs sizin sevgiliniz? Oğlan da qız kimi küsərmi?

– O, küsməyib... Arvadının yanındadır.

İnara mənim heyrətimi görüb, özü öz sözünə izah verdi.

– O, evlidir. Bir qızı da var...

– Demək, o sizə vəfasız çıxbı. Ay nadürüst!.. – Mən acığımdan əlimin altındaki cavan qayın budağını çəkib sindirdim.

– Yox. Yox... Siz nahaq yerə hirslənirsiniz. O heç də pis adam deyil. O, məni indi də dəlicəsinə sevir.

Mən heç nə anlamadım. Sınıq qayın budağını buraxıb, İnaranın yanında diz çökdüm.

– Görünür, siz əsil məhəbbətin nə olduğunu bilmirsiniz!

Mənim bu hökmüm İnaranın ancaq acı gülüşünə səbəb oldu.

– Əsil məhəbbət... Mən bütün səadətimi əsil məhəbbətə qurban vermişəm, bundan sonra da arzum qapımı döyən səadəti həmin məhəbbətə qurban verməkdir. Yenədəmi əsil məhəbbətin nə olduğunu bilmirəm?..

– Siz, sizi sevməyən adamı kor-koranə sevirsiniz.

– Susun!!! – deyə İnara ikinci dəfə qışqırdı və özü də susdu.

Onun geniş açılmış gözləri naməlum bir nöqtəyə zillənib qalmışdı. Mən İnaranın gözlərinin belə gözəl olduğunu bilmirdim. Əslində ilk dəfə idi ki, bu gözlərə diqqətlə baxırdım. İnaranın iri ala gözlərindəki həyat işığı, aydınlıq və dərin məna bütün fikrimi alt-üst elədi. Dənizdən əsərək ağaçqayın ağaclarının şüx yarpaqlarını xərif-xərif xışıldadan sərin axşam mehi İnaranın latış qızlarına xas olmayan şabalıdı saçında, geniş ağ almında oynayırdı. Onun qalın qaşları

saçından da tünd idi. Sol yanağında qara xalı vardı. İkinci elə bir xal onun yaraşıqlı çənəsini bəzəyirdi. Hələ rəng üzü görməmiş dodaqları isə körpə uşaq dodaqları kimi zərif və həssas idi.

İnara bəlkə də bu gözəllikdə deyildi, Latviyada çox qız, elə Andritann özü İnaradan gözəl idi. Amma heç kəs İnara kimi yaraşıqlı ola bilməzdi. Yenə gözlər!.. Məsum gözlər!.. İnarəni gözəllik sultanına çevirmiş ala gözlər!..

– Siz məndən incidiniz ki?..

– Əsla... Mən öten günləri xatırladım... Raymondu...

– Raymond kimdir?

– Ürək qədər yaxın, ulduzlar qədər uzaq...

– İnara, bu, xəyaldır.

– Bəli, indi xəyaldır. Amma bir zaman həqiqət idi. Biz bir həyətdə yaşayırırdı... – deyə İnara ixtiyarsız olaraq öz hekayətini danışmağa başladı.

– Bu, iki ilin söhbətidir. O zaman mənim on yeddi yaşı var idi. Onuncu sinifdə oxuyurdum. Ata-anamın bircə dənəsi idim.

– İndi necə?

– Elə indi də. O zaman bilmirəm oxuduğumuz romanların, baxdığımız filmlərin, tamaşaların təsirindənmi, ya nədənsə, oğlanlarla maraqlanmağa başlamışdıq. Bu hiss mənim bir neçə rəfiqəmdə lap doqquzuncu sinifdən baş qaldırmışdı. Onlar tənəffüslerdə bir guşəyə çəkilib, xısinlaşa-xısinlaşa oğlanları tərifləyəndə, mənim acığım tuturdu: çünkü lap balacılıqdan oğlan uşağı ilə it-pişik kimi yola getmişəm. Bir də, mənim rəfiqələrim çox vaxt öz yaşıdları ilə sevisirdilər. Bu mənə yüngüllük kimi gelirdi. Elə indi də həmin əqidə-dəyəm. Axi, mən yaşıdlarımdan əskik olmaya-olmaya, onları necə ideallaşdırıram?! Mənim aləmimdə, qadın nə qədər ağıllı olursa olsun, kişi ona dərs verməlidir.

– Bu, feodal düşüncəsi deyilmi?

– Feodalizm dövründə məgər hər şey pis olub? Görünür, siz evlənəndən sonra arvadınızı ailə başçısı seçəcəksiniz.

– Bunu heç kəs eləmir.

– Deməli, lazımda deyil. Əgər kişi gözəl insan olsa, əsil mənada kişi olsa, qadın ona həmişə hörmət edər. Mənim aləmimdə, ər arvadından heç olmasa yeddi-səkkiz yaş böyük olmalıdır ki, qadın onun etibarlı əllərini və isti nəfəsini hiss etsin. Mən yetmiş yaşlı babamın öz arvadını necə bir nəvazişlə oxşadığını, altmış iki yaşlı nənəmin

isə körpə uşaq kimi ərköyünlük etdiyini, ərinin nəvazişləri altında xoşlanıb mürgülədiyini güdmüşəm. Qəribə qoca idilər. Onlar bəzənib şəhərə çıxanda hamı tamaşaşa dururdu. Nənəm həmişə deyərdi ki, hər təzə paltar insana təzə gözəllik gətirir. Amma özü köhnəni də təzə əvəzinə geyməyi bacarırdı. Nənəm elə səliqəli, özünə qarşı elə diqqətli idi ki!.. Hələ babam!.. Babam qoca vaxtında saçına ətir vurub darayardı. Bığ darağı cibindən heç əskik olmazdı.

– Onlar vəfat eləyiblər? – deyə mən hüznlə soruştum.

İnara mənim bu sözlərimə qaqqanaq çəkib güldü. Onun saf dışləri sapa düzülmüş mirvariye oxşayırdı. İnara mənim gözlərimdə get-gedə gözəlləşirdi. Mən elə heyran olmuşdum ki, nə liqo bayramı, nə də Andrita yadına düşürdü.

– İnara, bəlkə səhv edirəm?..

– Siz qəribə oğlansınız. Əlbəttə, səhv edirsiniz. Mənim babam da, nənəm də lap top kimidirlər. Bu axşam onların qızıl yox, brilyant toyudur. Düz əlli ildir ki, ər-arvaddırlar...

– Siz əvvəlcə elə danışdınız ki, təkcə mən yox, hamı elə düşünə bilərdi...

– Çünkü onlar indi bizimlə yaşamırlar. Bilirsinizmi, babam lap uşaq vaxtından balıqçı olub. Dünyanın bütün dənizlərini dolaşır. Babam ilin çox vaxtını okeanda keçirdiyindən, mən nənəmlə yatırdım. Gecələr nənəm mənə ərinin igidliyindən gözəl-gözəl hekayətlər danışındı. Guya nənəmi yoxsul babama vermək istəməyiblər, babam isə toy günü nənəmi götürüb qaçıb. Guya babam Baltik sahilindəki bütün kişilərdən güclü olub. Guya babam okeanda çimərkən bir sürü köpək balığı ilə üzləşmiş, onların hamısını bıçaqlayıb öldürmüdüdür.

– Siz də inanırdınız?

– İnanırdım. Çünkü mənim babam çox qoçaq adamdır. Qışda Yuqla gölünün buzunu baltalayıb çimir. Heç indinin özündə də babam Lusis özünü qoca hesab etmir. Şagirdləri də təqaüdə çıxır, amma o, qocalığa təslim olmur. Babam hər səhər ala-qaranlıqda gənclərlə işə getməkdən həzz alır. Həmişə deyir ki, insanın birinci gözəlliyi zəhmətdir. Buna görə də babamı hamı sevir. Hətta balıqçılar arasında gözəl bir adət yaranmışdır: təzə evlənən gənclərə xeyir-dua verib deyirlər ki, görünüm Lusis və Velta kimi bir-birinizi sədaqətli olasınız, uzun və xoşbəxt ömrü sürəsiniz.

Velta – nənəmin adıdır. Mənim babamla nənəm doğrudan da xoşbəxtidlər. Çünkü onların bir-birinə olan məhəbbəti tükənməzdır.

Təkcə anamla atam uğursuz evlənmişlər. Onlar yaşıddırlar. Olsun ki, məndən qabaq onlar deyib-gülmüş, bir-birlərini sevmişlər. Lakin mən dünyaya göz açandan atamı qaşqabaqlı, anamı isə elə hey deyinən görmüşəm. Bilmirəm nə səbəbdənsə, atamı anamdan çox sevmişəm. Baxmayaraq ki, o, məni anamdan az dindirər, az əzizlərdi. Mən atamı, demək olar ki, heç deyən-gülən görməmişəm. Əvvəllər mənə belə gəlirdi ki, atam tez qocalıb və deyib-gülməyi xoşlamır.

Atam on altı yaşından cilingər işləyir, indi də cilingərdir. Onun iri əlləri işləməkdən qabar bağlamış, geniş alnı isə fikirləşməkdən qırışmışdır. Mən həmişə atamın qüvvətli olması ilə öyünmişəm. Buna görə də rəfiqələrimin sevdiyi ağızı süd qoxuyan “kişilərə” baxanda məni gülmək tuturdu. Atam belələrinin onunu bir yumruqla yixardı!

Həyətimizdə ikinci bir cilingər də yaşayırıdı. Bu, atamın iş yoldaşı Raymond idi. Məni Raymonda bağlayan atama qarşı məhəbbətim olmuşdur. Onun necəliyini təsəvvür etmək üçün atamın gənciliyini gözləriniz qarşısında canlandırın. Raymond atamdan iyirmi yaş kiçik idi.

Raymondla mən əvvəllər sadəcə olaraq bir-birimizə hörmət edirdik. Mən yeddinci sinfə qədər, işdən qayidan atamı qarşılıyıb öpəndə, Raymondu da öpürdüm. Çünkü Raymond atamın ən yaxın dostu idi. Atam heç bir işi Raymondsuz görməzdı.

– İnara, get Raymondu çağır, – deyərdi, – o cavandır. Beyni mənimkindən yaxşı işləyir.

Raymond hər həftənin dörd-beş axşamını bizdə olar, gecə yarısındanadək atamla birlikdə yeni cilingər dəzgahı layihəsi üzərində işlərdi. Mənim ən çox sevdiyim əyləncə onların ciddi, əsil kişi söhbətinə qulaq asmaq idi. Təkcə anam məni saat on olan kimi yatmağa məcbur edərdi:

– Səhərlər oyanmaq istəmirən, get yat. Siz də bu zəhrimarı az çəkin. Evdə nəfəs almalı deyil. Belə başınız var idı, gedib elə institut qurtaraydınız da...

Raymond anamın xasiyyətinə bələd idi. Atam kimi o da tez papirosu söndürüb, otağın havasını dəyişər, yenidən öz işinə başlardı. Anam isə deyinə-deyinə yatağına girər, deyinə-deyinə də yuxulardı.

Anam yatan kimi mən yerimdən qalxıb, barmaqlarımın ucunda qonşu otağa keçərdim. Hər dəfə də atam məni anama qulaq asmadığım üçün məzəmmətləyər və sonra “get yat” demək əvəzinə:

– Bizə qəhvə gətir, – deyərdi.

Mən, əlimdən heç nə gəlməsə də, yaxşı qara qəhvə dəmləməyi öyrənmişdim. Atam qəhvəni qaradınməz içər, mən soruşmamış “ikincisini gətir” deməzdi. Raymond isə həmişə məni təriflərdi.

Bir gün atam işdən qayıtmadı. Anam pəncərədən Raymondu səslədi. Dedilər ki, Raymond da hələ gəlməyib. Nigaran qalmış anam məni zavoda göndərdi. Mən zavoda çatanda artıq ikinci növbə işləyirdi.

Mən soraqlaşa-soraqlaşa atamı baş mühəndisin kabinetində tapdım. Atam və Raymond layihelərini divardan asıb, bir dəstə mühəndisə yeni avtomatın üstünlüklerindən danışırıldılar.

Altı aydan sonra qəzetlər yeni avtomat cilingər dəzgahı barədə yazmağa başladılar. Mən köşkdən bir qəzet alıb sevincək evimizə yürüdüm. Həyətə girən kimi anamın bərk deyindiyini eşitdim və istər-istəməz düşündüm ki, yaziq atam sevincək gələcək, yenə də anamı deyinən görəcəkdir.

Raymond öz pul mükafatına bir motosiklet aldı. O öz göy maşınını uğuldadaraq lap yanında saxladı, sevincək:

– İnara, min tərkimə! – dedi.

Mən ikinci təklifi gözləmədən dal oturacağa mindim və yixıl-mamaq üçün Raymonddan tutдум. Raymond xam olduğundan, sürəti elə dəyişdi ki, motosiklet dəli at kimi yerindən sıçradı. Mən qorxub Raymonddan bərk-bərk yapışdım.

Xoşbəxtlikdən, istirahət günü idi. Küçələrdə çox az maşın olduğundan, Raymond motosikleti qəzaya uğratmadan şəhərdən çıxdı. Biz bütün yollardan, döngələrdən quş kimi keçirdik. Amma mən qorxmurdum, çünkü üreyimin dərinliyində Raymonda qarşı böyük inam var idi.

Biz, ətrafi qayın meşəsi olan Yuqla gölünə çatdıq. Raymond yoldan çıxbıb motosikleti gölə tərəf sürdü, ancaq saxlaya bilmədi. İkimiz də motosiklet qarışq suya soxulduq. Mən, ayağımın əzil-məsinə baxmayaraq, birinci olaraq sudan çıxdım. Raymond çim suyun içində motosikletin buynuzlarından tutub elə çəkirdi ki, elə bil batmış öküzü çıxardırdı.

Mən qəhqəhə ilə gülürdüm. Raymond, nəhayət, palçığa bulaşmış motosikletini çəkib, göy çəmənin üstünə yıxdı. Nə qədər çalış-disa, onu işə sala bilmədi. Biz ağır “İJ” motosikletini itələyə-ıtələyə yola düzəldik.

Biz həmin gündən başlayaraq tez-tez motosiklet seyrinə çıxdıq.

Sonra kinoya, teatra və parka getdik. Bu yaxınlığa xoşbəxtlikdən nə atam, nə də anam etiraz etdi. Xüsusilə atam məni görüşə gecikməyimin üstündə tez-tez danlayırdı.

Göy motosiklet bizim böyük sevincimizə çevrilmişdi. Bəzən mənə elə gəlirdi ki, “İJ” də canlıdır, bizim üçüncü dostumuzdur. Mən ona Raymonda inandığım qədər inanırdım, ən gizli sırlarımı ona açırdım, onunla məsləhətləşirdim.

– “İJ”, – deyirdim, – sən bu işə necə baxırsan?

Raymond mənə bir yana getməyi təklif etdikdə, mən o saat “İJ”-dən soruşturdu:

– İcazə verirsənmi?

Aydın məsələdir ki, “İJ” həmişə çox mənalı şəkildə susurdu. Raymond əvvəller bundan çox bacarıqla istifadə edib, gülə-gülə:

– Susmaq razılıq işarəsidir, – deyirdi.

Sonralar mən sualı başqa cür, yəni öz xeyrimə qurdum.

– “İJ” bu işə razı deyil. Belə deyilmi, “İJ”?

“İJ” susurdu. Deməli, o mənimlə razıdır. “İJ”-in hökmü qəti olduğundan, hər kəs çalışırkı ki, ona birinci sual versin. Biz bu göy maşına nə qədər vurulmuşduqsa, anamın ondan bir o qədər zəhləsi gedirdi. O:

– Sizin beyniniz qandır, – deyirdi. – Bu motosiklet əvvəl-axır ikinizdən birini sıkəst edəcək. Rədd eləyin onu. Camaat bələdan qaçırsınız, siz onu satın almışınız. Hələ bir əzizləyirsiniz də...

Aydın məsələdir ki, nə mən, nə də Raymond anamın bu öyüdlərinə qulaq asmırğıq. Anam ürəyi yana-yana “yavaş sürüñ” dedikdə, biz sürəti yüzə qaldırırdıq. Ancaq bu da bizim ürəyimizdəki həvəsi söndürə bilmirdi. Mən təyyarələrə də həsəd aparmırdım, istəyirdim ki, göy “İJ” kosmik raketdən də yelli getsin. İrəlidə bir maşın gördükdə, Raymonda “Onu öt! Öt!” deyirdim. Çünkü istəyirdim ki, məndən irəlidə təkcə arzularım olsun. Arzular işə tükənməz idi. Bizim riyaziyyat müəllimimiz həmişə deyərdi ki, hesabda rəqəmlərin sayı ilə insan arzuları bir-birinə düz mütonasibdir, hər ikisi kainat kimi sonsuzdur. Ancaq mənə belə gəlir ki, kainatın da, hesab rəqəmlərinin də bir sonu olacaq, yalnız arzu əvvəlki kimi sonsuz qalacaqdır.

Mənim arzularım böyük idi, xam torpaqlardan tutmuş ən uzaq ulduzlara qədər ucalırdı. Mən arzu edirdim ki, Raymondu bütün dünyaya tanısın. Ulduzlara ilk dəfə Raymond uçsun. Raymondun şəkli

qəzətlərin, jurnalların bəzəyi olsun. Nə bilim daha nə... nə!.. Raymond isə kəndli balası olduğundan, məni dünyanın ən məşhur torpaqsunası görmək istəyirdi. Mən gülə-gülə:

– Ayda, Marsda, Yupiterdə xam torpaqları ilk dəfə mən oydacağam! – dedikdə o:

– Sən əvvəlcə doğma Latviyanın bataqlıqlarını qurudacaqsan, – deyirdi.

Mən heç etiraz eləmirdim. Sevinirdim ki, Raymond mənim gələcəyim barədə də düşünür, mənim gələcəyim onun arzusudur. Mən Raymondun bütün arzularını yerinə yetirməyə hazır idim. Əlimdən çıxan hər yaxşı iş üçün Raymonddan “çox sağ ol” eşidəndə ürəyim fərəhələ dolurdu. Raymond və mən belə sevinc gölündə üzərkən heç ağlımızda da gəlmirdi ki, kədər bir kölgə kimi bizi izləyir: buna səbəb heç də, anamın qorxduğu kimi, “İJ” olmadı.

Son günlər Raymond xeyli fikirli görünürdü. Tez-tez papiros çəkirdi. Amma hiss edirdim ki, buna səbəb mən deyiləm. Çünkü o məni əvvəlki qızgınlıqla sevirdi. Onun kənar işlərinə də çox qarışmirdim. Bilirdim ki, o mənə inanır, bu gün də olmasa, sabah özü hər şeyi açıb-danışacaqdır. Lakin o susurdu və mənim yanında bacardıqca şad görünməyə çalışırdı.

Bir gün atam evə həmişəkindən gec və çox pərişan qayıtdı. Anamı mətbəxə çekib, qapını bağladı. “Bəlkə Raymondun başında bir iş var...” – deyə mən tez həyətə yüyürdüm. Raymondun evinin qapısı bağlı idi. Qapını döydüm.

– İnara, – deyə atam məni pəncərədən çağırıldı. – Qızım, evə gəl.

– Ata, Raymond hardadır?

– Ona heç nə olmayıb, sağ-salamatdır. Evə gəl.

– Ata, sən məndən nəsə gizlədirsin?

– Dədim, Raymond sağ-salamatdır. Bu arvadlar iblis südü içib-lər. Başları qarışır qeybətə, heç bilmirlər uşaq küçədə neynir.

– Hansı arvad, hansı uşaq, ata?

– Heç özüm də bilmirəm. Növbəni verib gəlirdik dəmiryolunun kənarı ilə. Adını ana qoymuş iki arvad irəlidə çənə-çənəyə vermişdi. Qəflətən onlardan biri qıyya çekdi. Gördük ki, 4-5 yaşında bir uşaq dəmiryolunun üstündə oynayır, sürətlə gələn yüksək qatarı da onu haqlamaqdadır. Biz bir qərara gəlinəcə, Raymond resslərin arasına atılıb uşağa doğru yüyürdü. Bu, qızım, insanın ölümlə kəllə-kəlləyə gəlməsi idi.

Atam sanki bu qəhrəmanlığın qarşısında təzim edirmiş kimi susdu. Onun təfsilata uyması məni lap əsəbiləşdirdi.

– Bəs sonra, sonra...

– Sonra Raymond uşağı parovozun lap ağızından alıb, tez kənara sıçradı. Uşağa heç nə olmadı. Raymond azacıq əzildi. Apardılar dəmiryolu xəstəxanasına. Qorxma...

Mən atamın sözünü ağızında qoyub, xəstəxanaya doğru qaçıdım.

Cərrahiyə şöbəsinin qapısında iki qadın dayanmışdı. Onlardan biri o birinə razılıq edərək deyirdi ki, “sizin Raymond çox qoçaq oğlandır. O, ölümündən qorxmadı. Mənim uşağımı parovozun altından qurtardı. Bilmirəm ki, mən ona necə yaxşılıq edim”.

Mən ilk dəfə idi ki, Raymondun şəninə deyilən təriflərdən xoşlanmirdim. “Axı bu qadın kimdir? Nə üçün Raymond onun olsun? Nə üçün? Nə səbəbə? Nədən ötrü?” Mən bu sualların ağırlığı altında irəliləyiib, qapının zəngini basdım. Ağxalatlı şəfqət bacısı çıxdı.

– Mənə Raymond...

– Bacım, Raymondun yanına adam buraxmırlar.

– Mən onun nişanlısıyam. – Bu sözləri deyərək qeyri-ixtiyari cavan qadına baxdım və bununla ona elan etdim ki, Raymond mənimdir!

Şəfqət bacısı:

– Raymond çox qan itirib, haldan düşmüştür. Professor onun yanına heç kəsi buraxmır.

Şəfqət bacısının sözləri məni qorxutdu:

– Raymonda nə olub ki?..

– Qorxmayıñ, bacım. Əli, ayağı salamatdır. Kənara atılarkən başı elektrik dirəyinə dəyib yaralanmışdır. Qorxusu yoxdur. Ona qan vurmaq lazımdır.

Mən öyrəndim ki, burda duran qadınların hər ikisi Raymonda öz qanını təklif etmişdir. Bu, məni çox narahat etdi, xüsusən cavan qadının qanının Raymonda vurulmasını istəmirdim. Elə bu vaxt ikinci şəfqət bacısı gəlib bildirdi ki, onların qanı Raymonda düşmür. Mən sevincək:

– Mənim qanımı yoxlayın, – dedim. – Bizim qanımız birdir.

Şəfqət bacısı güldü. Mən bir daha təkəbbürlə cavan qadına baxıb, içəri keçdim.

Raymondla mənim qanım xoşbəxtlikdən düz gəldi. Raymond sağaldı, gənc olduğundan, çox tez sağaldı. Çox sevindim ki, onun

damarlarında mənim qanım axır. Raymond xəstəxanadan çıxandan sonra mən onu cavan bir qadına qısqandığımı dedim və onun kim olduğunu soruşdum. Raymond əvvəlcə duruxdu, sonra:

– Tanımiram... – deyib məni qucaqladı. – Bəlkə iş yoldaşlarımdan... ya könüllü donorlardan biridir. Tanımiram...

– Tanımasan yaxşıdır, – deyə mən sevincimi gizlədə bilmədim.

Bir aylıq intizardan sonra biz yenidən sevinc gölündə üzməyə başladıq. O vaxt mən Raymondu bütün qəhrəmanlarla müqayisə edirdim. Yerli-yersiz, anama onların məhəbbəti barədə suallar verirdim. Anamın dediyinə görə, atam da onu çox sevmışdır, hə həqiqi məhəbbət keçmişdə olub. İndiki cavanlar sevməyi bacarmırlar:

– Atan məni bir an da darixmaga qoymazdı. O çox deyib-gülən idi. Çoxlu lətifə bilirdi...

– Bəs, atam indi niyə deyib-gülmür, anacan?

– Bilmirəm... – deyə anam köksünü ötürürdü. – Təqsir özündədir, il-ildən ağızına su alır.

Bizim səhbətimiz həmişə anamın əsəbiləşib, deyinməsi ilə bitirdi.

Bir axşam Raymondlı kinodan çıxbı “Arkadi” parkında gəzintidik. Mən Raymonda kamal attestatını alandan sonra instituta getməyəcəyimi dedim.

– Nə səbəbə?

– Bunu sən məndən yaxşı bilirsən.

Raymond susdu. Çünkü bu bizim birinci səhbətimiz deyildi. Bu fikri mənə Raymond özü eyhamlarla başa salmışdı. Raymond haqlı idi. Mən beş il də institutda oxusaydım, onun yaşı lap ötəcəkdi. Bir də, axı, necə ola bilər? Arvad ərindən bilikli olsun? Raymond bəlkə də belə düşünmürdü. Amma mən özümdən əskik kişiyyə arvad olmazdım.

– Bəs Raymond nə üçün qiyabi oxumurdu?

– İstəmirdi. Oxumağa çox tənbəl idi. Əlinə kitab alan kimi yatırıdı.

Biz elə oradaca belə qərara gəldik: “İyulun 16-sında mənim on səkkiz yaşım tamam olur. Həmin günün axşamı biz məclisin başında ər-arvad kimi oturacaqıq”.

Raymond sevincindən məni qucaqlayıb öpmək istədi. Mən onun qolları arasından çıxbı yüyürdüm. Siz “Arkadi” parkında olmuşsunuzmu? Ora gənclərin ən çox sevdiyi yerdir. Lap meşəni xatırladır. Deyirlər ki, guya bu parkı sevgililər üçün salmışlar. Son vaxtlar biz də “Arkadi” parkına, xüsusilə “Məhəbbət xiyabanına” ayaq açmışdır. İndi də mən tanış xiyabanla yürürkən kiminsə şahrah gülüşü

məni saxladı. Bu nədir? Gənclərin “Məhəbbət xiyabanına” beş nəfər qoca soxulmuşdur! Xiyaban yarıqaranlıq idi, amma buna baxmayaraq mən onlardan birini tanıdım. Tanıdım, lakin nə gözlərimə, nə də qulaqlarımı inana bilmədim. Çünkü mənim həmişə qaradın-məz tanıdığım adam indi heç kəsə aman vermədən ucadan danışır, öz məzəli söhbəti ilə yanındakları elə hey güldürdü. Onun səsində qəribə bir məlahət, hər gəncə məxsus olmayan şirinlik, cəzibədarlıq və təravət var idi. O, mənim Raymondundan da gözəl danışır, gözəl gülürdü. Mən, özünü yetirən Raymondun əlindən tutub, iş paltarını soyunmamış kişiləri göstərdim:

- Tanıyırsan?..
- Bəli. Atan da onlarladır.
- Danışıb-gülən odurmu?
- Əlbəttə. Atan seximizdə ən zarafatçı adamdır. Xüsusilə kefi bir qədər saz olanda...
- Bəs o, evdə niyə qaradınməzdir?
- Bilmirəm... – deyə Raymond üzümə baxdı, – yoxsa qısqanırsan? O arvad bizim tabelçi Austradır...

Mən lap atam kimi ucadan güldüm.

– Sən də qəribə oglansan. Mən atama yenidən vurulmuşam, Raymond. Mən hələ atamı bu qədər gənc və dilavər görməmişdim. O, dünyadakı bütün kişilərdən gözəlmış, hətta səndən də!

Mən evə gələndə anam hələ yatmamışdım. Atamın qarasına deyinirdi, səbəbini heç başa düşmədim. Mən anamın pəjmürdə görkəminə, tələsik daranmış, bəlkə də heç daranmamış saçına, əynindəki solğun paltara, yamaqlı döşlüyə, ayaqlarındaki köhnə başmaqlara ürək acısı ilə baxıb dedim:

– Demək, təqsir səndəymış, ana.

Anam mənim sözlərimdən daha da açıqlandı:

– Birləşin! – dedi. – Bir görün məni öz evimdən qova bilərsinizmi?! Bəli, təqsir məndədir ki, sizin müftə qulluqçunuz olmuşam. Təqsir məndədir...

Həmin hadisədən sonra mən öz gələcəyim haqqında bir də düşündüm və and içdim ki, anam kimi arvad olmayıacağam. Arvad üçün təkcə ərini və övladlarını sevmək, yaxşı evdar olmaq azdır. O öz təravətini və gözəlliyini də saxlamalıdır. Axı atam bir zaman anamı dəlicəsinə sevmışdır. Nə səbəbə anam ərə gedəndən sonra özünü atamın həyat yoldaşı kimi yox, məhz müftə qulluqçu kimi

aparmışdır? Nə üçün anam, dəst-dəst təzə paltarı ola-ola, evdə nimdaş geyinir? Nə üçün o, axşamlar tovuz quşu kimi bəzənib atamlı gəzməyə çıxmır? Axı insanın gözləri ta körpəlikdən gözəllik əsiri olmuşdur. Yox, mən elə edəcəyəm ki, Raymond həmişəki kimi gözəl olsun. Atam kimi evdə bir cür, işdə başqa cür olmasın. Axı bu bir həqiqətdir ki, insan özü öz həyatını gözəlləşdirməlidir.

Bir neçə gündən sonra Raymondla sözü bir yerə qoyub, kəbin bürosuna getdik.

– Biz evlənməyi qərara almışıq! – dedik.

– Çox gözəl, – deyə ağsaçlı bir qadın bizə təmiz blanklar verib, yer göstərdi. – Oturun, doldurun...

Biz üç-dörd blankı korladıqdan sonra, nəhayət, bütün suallara cavab yazdıq.

Ağsaçlı xala səliqə ilə doldurulmuş blankları nəzərdən keçirt-dikdən sonra, mehribanlıqla soruşdu:

– Evlər idarəsindən arayışınız varmı?

– Nəinki evlər idarəsindən, heç valideynlərimizdən də arayış yoxdur.

Ağsaçlı xala bizim sözümüzə güldü:

– Bir-birinizi çoxdan tanıyırsınız?

– Bir həyətdə böyümüşük.

– Çox gözəl. – Ağsaçlı xala bizim kağızları təzə qovluğa tikib, üstünü nömrələdi.

Mənə elə gəldi ki, artıq bütün işlər öz qaydasındadır, indicə kəbin kağızımız veriləcək, pasportlarımızın “Xüsusi qeyd” vərəqləri möhürlənəcəkdir. Ancaq hər şey gözlədiyimizin əksinə oldu.

Ağsaçlı xala qovluğu şüşə qapılı rəfə qoyub:

– Bir həftədən sonra gələrsiniz, – dedi.

– Bir həftə?.. Bir həftə nə üçündür? Üç gündən sonra mənim ad günümdür.

– İndidən təbrik edirəm...

– Axı biz istəyirik ki, ad gününədək...

Ağsaçlı xalanın mehriban sıfəti birdən-birə ciddiləşdi:

– Qızım, kəbin kağızı ad gününə veriləcək hədiyyə deyil, yeni bir ailənin səadət müqaviləsidir. Bu gün nəzərdən qaçan kiçicik bir səhv sabah sizin bütün həyatınızı poza bilər.

Mən üzdə ağsaçlı xala ilə razılaşsam da, ürəyimin dərinliyində bütün kəbin bürolarını söydüm. Küçəyə çıxan kimi Raymond:

– İnara, – dedi, – bir həftə çox uzun vaxt deyil ki. Qanundur...
Gərək gözləyək...

– Mən gözləməyəcəyəm! Lap onların acığına gözləməyəcəyəm.

– Kilsəyə gedəcəksən?

– Yox! Ad günü məclisi dağılan kimi köçəcəyəm sizə. Guya o kağız parçası olmasa, sən məni sevməyəcəksən?

Biz belə də razılaşdıq.

İki gündən sonra Raymondun ata və anası Dauqavapilsdən gəldilər. Mənim valideynlərim isə əhvalatı başa düşüb, daha böyük hazırlıq görməyə başladılar. Əgər əvvəllər anamın yanında mənim bir gün əre gedəcəyimdən söz açılanda o ağlayırdısa, indi sevinirdi. Çünkü onun yeganə övladı öz evindən uzaqlaşmayacaqqdı. Raymond anamın ürəyincə idi. Özü çox zəhmətkeş olduğundan, onun əzmə-büzmə kişilərdən zəhləsi gedirdi.

Artıq bütün qohum-qonşu, tanış-biliş biliirdi ki, mən və Raymond evlənirik. Atam zavodun direktorunu da evimizə dəvət etmişdi. İyulun on altısı axşamı mən hədsiz sevinc içərisində qonaqları və rəfiqələrimi qarşılarkən, qonşu uşaqlardan biri:

– İnara, – dedi, – səni küçədə bir xala gözləyir.

Mən tələsik küçəyə yüyürdüm. Alaqaپidan bir qədər aralı tünd-göy paltar geymiş bir qadın durmuşdu. Mən onu tanıdım: xəstəxanada gördüğüm gənc qadın idи. O, tərəddüb içərisində mənə yaxınlaşıb, son dərəcə müti və xəstə bir səslə:

– Siz İnarasınız?.. – deyə soruşdu.

– Bəli, – deyə mən heç xasiyyətimə yaraşmayan bir ehtiyatkarlıqla cavab verdim.

27-28 yaşı ancaq olan bu qadının solğun sıfəti, kədərli gözləri, həyəcandanmı, həyadanmı və yaxud qeyri bir səbəbdənmi titrəyən dodaqları məni qorxuya salırdı. Araya çökən sükut nə qədər cansızıcı olsa da, mən onun danışmamasını istəyirdim. Çünkü ürəyimin dərinliyində baş qaldıran sövq-təbii duyğular bu naməlum qadının qara xəbərlə gəldiyini xəbər verirdi. Mən özümdən də çox Raymond üçün qorxurdum.

Lakin uzaqdan eşidilən motor uğultusu ürəyimə su çı�ədi. Bir göz qırpmında Raymond və “İJ” bizim yanımızda dayandılar.

– Əzizim! – deyə mən Raymondun boynuna sarıldım və gözlədim ki, bax bu saat o, məni öpəcəkdir.

Ancaq Raymond mənim qollarımı boynundan açıb, tələsik namə-lum qadına tərəf addımladı. Salam belə vermədən:

– Sən bura nə üçün gəlmisin?.. – deyə soruşdu.

Onun səsində tələbdən çox yalvarış var idi. Qadın sanki əvvəlki mütiliyini pozmamaq üçün dinmədi. Məni qısqanlıq və şübhə alov-ları bürdü. “Deməli, Raymond bu qadını tanıyır mı? Bəs o, bunu məndən nə üçün gizlədirdi?..” Mən onların ikisinin arasına girib, qeyri-ixtiyari Raymondun əlini tutdum.

– Sən bu qadını tanıyırsanmı?..

– İnarə, sən get evə, – deyə Raymond məni uzaqlaşdırmaq istədi.

Onun rəngi avazımış, gözləri çəşmiş, geniş alnı isə tərləmişdi.

– Raymond, bu qadın kimdir?!

– İnarə, dedim get evə!

– Mən hələ sənin arvadın deyiləm! Qışkırmış! Bu qadın kimdir?!

– Tanımiram! – deyə Raymond mənim əlimi buraxıb, acıqlı halda həyətə girdi.

...Mən evimizə qalxanda qonaqlar artıq süfrə başında əyləşmiş-dilər. Onlar məni görən kimi yer-yerdən səsləndilər.

– Canım, belə təqsirkar olar?.. Belə gəlin olar?.. Bəy tək darixir... Araq zəhərə dönüb... Keç... Keç!..

Mən hələ nə edəcəyimi bilmirdim. Yuxarı başa keçib, Raymondın yanındakı yeganə boş stulda oturdum. Məclis qızışdı. Əvvəlcə müqəddimə üçün mənim on səkkiz yaşımı təbrik etdilər. Sonra zavodun direktoru ailənin gözəlliyindən, ailə qurmağın sirlərindən və tarixindən danışdı. Raymondu bir insan kimi, əməksevən, istedadlı və yenilikçi çılingər kimi uzun-uzadı mədh etdi.

Söz mənim gələcək qaynatama verildi. O, arvadının köməyi ilə iki-üç cümlə quraşdırıb məni təriflədi, sonra alnımdan öpüb nişan üzüyünü barmağıma taxmaq istəyəndə, mən sanki yuxudan ayıldım, dəli kimi yerimdən qalxıb:

– Dayann! – dedim.

Bayaqdan gur-gur guruldayan otağa birdən-birə məzar sükutu endi.

– Mən bilirom ki, siz bütün insanların xoşbəxtliyini istəyirsiniz. Bunun üçün çox sağ olun. Mən Raymondu bütün həyatım qədər sevirəm. Ancaq mən ona arvad ola bilməyəcəyəm. Çünkü Raymond bir aydan sonra ata olacaqdır. Raymond, əgər sən mənə dost olaraq qalmaq isteyirsənsə, o küçədə göz yaşı tökən Ritaya... təkcə Ritaya evlənməlisən!..

Mən bu sözləri deyərək hövlnak evdən çıxdım. Həmin gecəni səhərə qədər ağladım.

Raymond Rita ilə evləndi.

İndi kimin xoşbəxt olduğunu bilmirəm.

– Bəs insan da öz səadətindən əl çəkərmi?

– Mən həmin əhvalatdan sonra Raymond ilə xoşbəxt ola bil-məzdəm. Səadət birinci növbədə təmiz vicdanla yaşamaqdır. Rita-nın bütün gözəlliyi arxada qalmışdı. Mən isə təzə-təzə qönçələnirdim. Bir də, səadət böcək kimi tekçə özün üçün yuva eşməkdirmi? Əgər belə olsaydı, heç ananız sizi doğmazdı. Bütün ömrü boyu barsız ağaclar kimi əzab-əziyyətsiz yaşayardı. Ancaq insan ağaç deyil. Məncə insanın böyüklüyü bundadır ki, o öz səadətini özündən sonra gələnlərin də üzündə görmək istəyir.

* * *

İnara susdu. Mən də susurdum. Təkcə meşə susmaq bilmirdi. Yenə mahnı... mahnı... mahnı... Adamlar kimi günəş də bu gün yatmaq istəmir, Rıqa körfəzinin qızıl sinəsində üfüq boyu sürüñürdü. Qəflətən dəhşətlə guruldayan göy məni də, İnarani da diksindirdi. İnara ala gözlərini başımız üzərində qaynayan qara buludlara dikib:

– Yağış yağacaq... – dedi.

– Ayağınız necədir?

– Bir az toxtayıb, – deyə İnara ağcaqayın budağından yapışib,ayağa qalxdı. – Lap az ağrıyrı.

Mən İnaranın çıçəkdən hörülülmüş çələngini yerdən götürüb qalxmaq istəyirdim ki, Andritanın gülə-gülə gəldiyini gördüm.

– Sən harda qalmışan? Bəs niyə gecikdin? Bilirsən necə yaxşı idi?!

Andrita sualı sual üstündən yağdırı-yağdırı dikdiri qalxdı.

– Nə gözəl çələng hörmüsən? Bu mənimdir?..

Mən cavab əvəzinə pərt halda İnaraya tərəf döndüm. Ey dad!.. İnara yox idi. Mən azmiş uşaq kimi ətrafa boylandım. İnara yox idi. Mən həyəcanla:

– İnara!!! – deyə çağırıldım.

Top güləssi kimi açılan haça şimşek və göy gurultusu səsimi batırdı. İri yağış damcıları əvvəlcə tək-tək, sonra cüt-cüt, sonra da sırlı ilə yerə töküldü. Liqo bayramına çıxmış kişilər gülür, qadınlar isə çığrıışırıldılar.

Təkcə mən susurdum. Andrita isə böyrümə qıṣılaraq, elə hey İnaranın kim olduğunu soruşur, şübhələrini yüz yerə yozurdu.

Biz qəsəbəyə qayıdanda saat on biri vururdu. Hava isə yenə işiq idi. Gøyün üzü yağışdan sonra bənövşəyi rəngə boyanmışdı. Andrita istiqanlılıqla soruşdu:

– Sən sabah axşam nə iş görəcəksən?

– Bilmirəm...

– Kinoya gedək?

– Yaxşı...

– Saat səkkizdə səni burada gözləyəcəyəm, – deyə Andrita əlimi sıxaraq, taxta məhəccərlə evlərinə tərəf yüyürdü.

“Ovçular evi”ndə heç kəs yatmamışdı. Hamı, hətta qonşu binalardan da iki nəfər tacik şairi Ansorinin otağında idi. Onlar bir balaca içdiklərindən, ucadan danışib gülürdülər. Mən pəncələrimin üstündə pilləkəni xəlvət qalxıb, öz otağıma girdim. Yatağıma uzanıb, bütün gecəni özümə lənət oxudum ki, nə üçün İnaranın ünvanını götürmədim, nə üçün?.. O da görəsən indi mənəni düşünürmü?..

Səhəri günü mən sözləşdiyimiz vaxtda görüşə getdim. Andrita gəlmədi. Mən heç buna təəssüflənmədim. Çünkü tək olmaq, düşünmək... düşünmək istəyirdim. Çünkü İnara mənim qəlbimə də, beynimə də hakim kəsilmişdi. Mən Sloka küçəsi ilə dənizə tərəf yollandım.

Hava sərin olduğundan, dəniz kənarında çox az adam var idi. Sükutu sahildə yem axtaran qağayıların çıçırtısı və lap uzaqda tez-tez suya baş vuran boşboğaz ördəklərin ah-vayı pozurdu. Bu axşam günəşin də rəngi dəyişmişdi. O da dünənki kimi gülmür, sanki İnaranın həsrətini çəkirdi. Hələ dəniz!.. Küləksiz, sakit dənizin xırda ləpələri dünənki kimi şadýanalıqla piçıldışdır. “İnara... İnara...” deyə hicqırırdı.

Mən Riqada olduğum günlərdə hər evdə, hər bağda, hər küçədə, hər tində İnaranı axtardım. Ancaq biz bir də rastlaşmadıq. Hətta arayış məntəqəsinə də baş çəkib:

– Mən İnara adlı bir qızı axtarıram, – dedim.

Pəncərənin dalında oturmuş kürən qız ət içində olan xırda gözərini bic-bic süzdürərək:

– Təkcə Riqada 500 İnara var... – dedi.

– Mənim axtardığım qız gözəldir.

– Bizdə İnara adını ancaq gözəl qızlara verirlər.

– Görünür, sizin də adınız İnaradır.

Qız xoşlanaraq güldü. Mən də güldüm.

O vaxtdan mən hər gözəl şey görəndə İnara yadına düşür. Dünya isə gözəlliklərlə doludur. O vaxtdan İnara kimi mən də bütün dost-aşnaya, tanış-bilişə yaxından tanımadıqları adama “pis” deməməyi məsləhət görürəm. Çünkü insan gözəl hisslərlə gəncləşir.

O gündən Andrita da xəyalımdan çıxmır. Axı o da xoşbəxtliyi mahnı ilə, gül-çiçəklə ölçürdü. Bəlkə də elə mənim belə məyus olmağıma səbəb Latviyanın bahar bayramında az mahnı oxumağındır... Kim bilir...

1964

ÇİNGİZ ƏLƏKBƏRZADƏ

(1936-1999)

İstedadlı yaziçi Çingiz Ələkbərzadə 1936-ci il oktyabr ayının 17-də Bakı şəhərində ziyali ailəsində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına orta məktəbi bitirmiş, ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960).

Əmək fəaliyyətinə Əli Bayramlı şəhərindəki 2 sayılı orta məktəbdə müəllim kimi başlamışdır. Müxtəlif dövrlərdə jurnalistik etmiş, Əli Bayramlıda “Işıq” qəzetiinin, “İsmayıllıda “Zəhmətkeş” qəzetiinin redaksiyalarında məktublar şöbəsinin müdürü, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Son xəbərlər” və “Günün səsi” redaksiyalarında müxbir kimi çalışmışdır.

Bədii yaradıcılığa tələbəlik illərində başlamış, ilk hekayəsi 1958-ci ildə almanaxda dərc olunmuşdur. Sonralar müxtəlif nəşriyyatlarda çoxlu hekayələri, roman və povestləri çıxmışdır. O, 1999-cu il yanvar ayının 7-də vəfat etmişdir.

“Altinci sim” hekayəsində ömrünü kölə kimi yaşayan insanın iradəsizliyi, qorxaqlığı təsvir olunur. Hekayə yaziçinin “Qızıl yəhərli at” kitabından (Bakı, Gənclik, 1976) götürülmüşdür.

ALTINCI SİM

– Vətəndaş sərnişinlər, qayışları bağlayın, təyyarə lazımı yüksəkliyə qalxmayınca papiroş çəkmək olmaz.

Stüardessa marşrut, ekipaj və reys barədə məlumat verdi.

“TU-114” nəhəng motorlarının yeknəsəq səsini sərnişinlərin beynində sınıq val kimi oxutmağa başlayanda pəncərələrdən içəri gün düşdü. Kimsə ucadan “şükür” dedi və günəş üçün darıxan sərişinlər pəncərələrə sarı boyandılar.

On gün idi ki, Kislovodsk günəş üzünə həsrət idi. Elə vaxt olmurdu ki, şəhərin tavanından asılan bulud onun yaşıl mənzərəsini yağışa “qonaq” eləməsin və bu “qonaqlıq” demək olar ki, hamının ürəyini vurmüşdü. Yerlilərin də, istirahət edənlərin də.

Pəncərə ağzında əyləşən, əynində hava rəngli dakrondan kostyumu olan cərrahi günəş maraqlandırmırıdı. Ciynində, boyun-

boğazında rəqs edən günəş şüaları onun üçün payız milçeyi kimi bir şey idi. Cərrah razı idi ki, bundan sonra da keçirəcəyi günlərin hamısı yağışlı olsun. Ancaq onun istirahətini pozub geri çağırımayadılar. Cərrah yağışlı, azad günləri yəqin ki, uzun müddət yadından çıxarılmayacaqdı. Hələ srağagün, dünən, beş saat əvvəl həyat nə qədər gözəl idi, cərrah yenicə ayaq açıb gözən körpə kimi sevinirdi. O, çətirini tutub yağışın səsinə qulaq asa-asə parkın çal-çarpaz cığır-ları ilə addımlayıb, tez-tez burnunu çəkir, çıçəklərin yuyulmuş ətrini axtara-axtara “Xram vozduxa” qalxır, ya qayıdib “Zamok”a gedir, ya da “Mayskaya polyana” adlanan yamaclığa üz qoyurdu. Yağışın çətirdə oxutdurduğu mahnilar da cərrahla birgə gəzirdi.

Cərrahın böyründəki eynəkli arıq qadın tez-tez əyilib özündən qabaqda əyləşən ortaböylü kök arvada nəsə piçıldayıb, başını qaldırib cərraha baxır, öz-özünə deyinirdi: “Pah atonnan, az qalmışdı o boyda bina yerli-dibli kökündən qopa”. Cərrahın eşitdiyinə görə şəhərin ortasıyla gedən selin bir qolu Narzan vannasının anbarına axıb, anbarda isə karbit olub. Həmin gün səhər adamları yuxudan bərk gurultu oyatdı, bu səsdən döşəmə titrədi, pəncərə şüşələri sil-kələndi. Vannanın partlama xəbəri ildirim sürətilə ölkəyə yayıldı. Kislovodskda qohumu, dostu, tanışı istirahət edənlər şəhəri telefon, teleqraf, məktub “atəşinə” tuturdular. Və eşidəndə ki,ancaq bircə otaq partlayıb, hadisə zamanı vannada heç kim olmayıb, adamlar sevindilər, bir-birlərini təbrik etdilər.

Sonra buludlar nəfəsini dərdi, istirahət edənlər şəhərə tökülüyüşüb, küçələrin kimsəsizliyini yağışın əlindən aldılar. Cərraha telegram gələndə günəşin barmaqları bulud köynəyinin bircə düyməsini aça bilmişdi və açıq yerdən şam meşəsinə elə bil projektor düşmüşdü.

Teleqramda cərrahın gözünə birinci sataşan arvadının imzası oldu. Onun əvəzinə başqa ər olsaydı, düşünə bilərdi ki, yəqin arvadı vanna əhvalatını eşidib narahat olub. Cərrah ürəyində gülmək istəyəndə sanki teleqramdan çopur burunlu, kirpiksiz gözlü, yekə bir sıfət çıxıb, əzim-əzim əzildi, qırım-qırım qırışdı. Cərrahın qulağına səs gəldi: “Ölürəm, ə-ə örürəm, sən orda kef çəkirsən, mən ölürem”.

Cərrah çamadanını götürüb aerodroma getmək üçün küçəyə çıxanda yağış təzədən başladı. Çətir bu dəfə nəgmə oxumadı. İri dam-lalar qara parçada təbil səsi çıxardılar. Və cərraha elə gəldi ki, ardıcılık kəsilməyən təbil sədaları altında onu edam etməyə aparırlar.

Stüardessanın payladıği cövhərli konfetdən cərrah götürmüdü. Eynəkli qadın konfeti kağızdan açıb, sormaq əvəzinə onu xar-

taxartla yeməyə başladı. Sonra üç-dörd dəfə asqırıb geriyə çevrildi. Yan-yörəsinə baxıb qabağa əyildi, az qala burnunu kök arvadın qulağına dayadı. Kök arvad geriyə dönüb qəti etiraz etdi:

- Yox, yox, adam-zad olmayıb.
- A... necə olmayıb? Vannalar mənim qulağımın dibində partlayıb. Evimizlə oranın arası heç yüz addım olmazdı.

Cərrah söhbətin axırına fikir vermədi. O, pencəyinin cibindəki teleqramı çıxarıb bir də nəzər saldı. Cərrahın qaynı, yəni arvadının qardaşı Pərviz öldürüdü. Onun köhnə xəstəliyinin təzə sancısı tutmuşdu. İynələr, dərmanlar bu adamin uzun illərdən bəri özündə gəzdirdiyi xəstəliyi (öd kisəsində daş vardı) müvəqqət qılaflaya bilərdi və bu qılafla gec-tez partlamalı idi. Arvadının yazdığını görə qardaşını təcili operasiya eləmək lazım idi. Bəs kim etməli idi bu operasiyanı? Əlbəttə, cərrah. Yəni o. Onun özü. Çünkü Pərvizin ondan başqa heç kimə etibarı yox idi. Pərvizin fikrinə görə, son vaxtlar cavan-cavan həkimlərin etdiyi adı-adi operasiyalardan böyük-böyük adamlar ölürdü. Cərrahın gözü yenidən teleqrama sataşdı: “Qardaşım ölüür, ölüür... qardaşım...” və bu dəfə elə bil teleqramdan tüklü bir sinə çıxıb, fasılısız qalxıb-enməyə başladı. Sinə qalxıb-endikcə uzun, sarı tüklərin arası ilə soyuq tər damlları kürəcik kimi o yan-bu yana diyirlənirdi. Elə bil zəlzələ olmuşdu. Cərrahın rəhbərlik etdiyi böyük xəstəxana bu zəlzələnin gücündən laxlayır, əlli kvadrat-metrlik kabinetinin parket döşəməsi ayaqları altında sürüşürdü.

Cərrah teleqramla alınının tərini silib, tüklü sinəni gözünün karşısından uzaqlaşdırmaq üçün pəncərədən bayıra baxdı. Yox, sinə elə bil onu hipnoz eləmişdi. O, cərrahın baxışlarını oğurlayıb “mənə bax” deyirdi. “Mənə bax, gör mən nə çəkirəm”.

İyirmi ilə yaxın idi ki, cərrah bu sinəni tanıyırıldı. Nəinki sinəni, bu sinəyə məxsus olan gövdəni, başı, ayağı, bir sözlə, bütün bədəni tanıyırıldı. Bədənin daxilinə gəldikdə isə cərrah onu yeddi simli musiqi alətinə oxşadırdı. Cərrahın fikrincə öd kisəsindəki daş bu simləri çala biləcək yeganə mizrab idi. Və cərrah həmin daşla iyirmi ilə yaxın idi ki, dostluq edirdi.

İyirmi il böyük vaxtdır. Bu müddət ərzində cərrah daş mizrabı yalnız bir simə toxundurmamışdı. Bu, altıncı sim idi. Cərrah onun adını da bilmirdi. Qalan simləri yaxşı tanıyırıldı. Hətta simlərin bəzilərinə ad da vermişdi. Məsələn: birincisinə “terif”, yeddincisinə “ölüm”.

Pərviz tərifi gözəl bir qadın kimi sevirdi. Tərif həmişə hər yerdə hava kimi onun başının üstə olurdu. Pərviz onu su əvəzinə stekannına sözüb içir, yatanda isə bu gözəl məxluqu bərk-bərk qucaqlayırdı. Ancaq o, beyninin, qulağının və mədəsinin tərif tutumunun ölçüsünü bilmirdi. Onu bilirdi ki, sağ böyründə Qarqantua ağızlı bir baş gəzdirir. Bilmirdi ki, bu ağız dünyanın tərif ağaclarında yetişən meyvələri çeynəməmiş udmağa hazırlır.

Cərrahın yadına Pərvizin ünvanına dediyi birinci tərif düşdü. Bu o vaxtlar idi ki, tibb institutunda oxuyanlar müharibəyə getməyə hazırlaşırdılar. Pərvizin bacısı cərrahla bir sinifdə oxuyurdu. Bütün institut bu incə səsli, qəşəng, nərmə-nazik qızı həsədlə baxırdı. Baxanlardan biri də cərrah idi. O öz çalışqanlığı, biliyi və ciddiliyi ilə o birilərindən fərqlənirdi. Bu ariq, uzun, pencəyi yamaqlı oğlan başqaları kimi qızı göz dustağı eləmirdi, hətta özünü elə aparırdı ki, guya onu görmür, yaxud görür, ancaq məhəl qoymur. Bir dəfə qız evlərindən ağ çörək gətirib sinifdə yoldaşlarının arasında bölüşdüründə, cərrah udqunmağını zorla saxlayıb, ona uzanmış əlin sahibinə “istəmirəm” – dedi, “toxam”.

Uşaqlar müharibəyə yola düşən günü institutun akt salonunda keçirilən yığıncaqda Pərviz gənclərin arasında çıxış etdi və sözünü Səməd Vurğunun iki misrası ilə tamamladı:

“Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən”.

Müharibəyə gedənlər adından cərrah danışdı. O, nitqində Pərvizin atasının adını çəkdi. Onun vaxtilə əksinqılıbçılarla qəhrəmancasına vuruşmasından söhbət açdı. Nəhayət, fikrini yekunlaşdırıldı. “Biz də onlar kimi, onun kimi vuruşmalıyıq”.

Həmin günün axşamı qızlar əsgərləri ötürmək üçün vağzala gəlmisdilər. Pərvizin bacısı da onların arasında idi. O, cərrahla üzbeüz dayanıb, başını aşağı salmışdı. Vağzalda iynə atsan, yerə düşməzdi.

– Gedirsən?

– Gedirəm.

– Sənin səhərki danışığın qardaşımın çox xoşuna gəldi.

– Sənin necə?

– Mənim də.

– Əgər qalmaq isteyirsənsə, mən qardaşımla danışım, səni saxlasın.

- Yox, sağ ol, gedirəm.
- Heç bilmirəm sənə nə deyim. O qədər söz var ki...
- Gəlməyin min sözə dəyər.
- Qızların hönkürtüsü qatarın fit səsinə qarışanda Pərvizin bacısı əl çantasından öz şəklini çıxardıb, cərraha uzatdı.
- Cərrah tələsik, onu-bunu itəleyə-itəleyə çamadanını qoyduğu yerə getdi. Ordan qəzetə bükülü şəklini gətirib, Pərvizin bacısına uzatdı.
- Evdə açarsan...
- Təyyarə hava boşluğunə düşüb-çixanda cərrah fikirdən ayıldı və gördük ki, eynəkli ilə kök arvad möhkəm mübahisə edirlər. Hətta arxadakı erməni arvadı da onlara qoşulub. Eynəkli qadın cərrahın nəzərlərini üzündə hiss edəndə mübahisəyə ara verdi.
- Yedinci və axırıncı simin adı “ölüm” idi. Yəni daş. Cərrah bu daşı kəşf edəndən sonra Pərvizlə söhbətini xatırladı.
- Operasiya etməliyəm.
- Pərvizin rəngi ağardı.
- Başqa müalicə üsulu yoxdurmu?
- Var. Ancaq müvəqqətidir. Operasiya isə birdəfəlik...
- Pərviz əsəbi halda onun sözünü kəsdi:
- Öldürər.
- Sağaldar.
- Mən ölümdən qorxmuram. Ancaq fikirləşəndə ki, adamlara hələ lazımmam, ölmək istəmirəm.
- Bəlkə də cərrah buna inanardı. Ancaq daşı əritmək üçün hər dəfə iynəni Pərvizin kürəyinə yaxınlaşdıranda bu tüklü kürəyin necə titrədiyini, puçur-puçur tər tökdüyünü gördü. Əgər cərrah Pərvizin bütün simlərinə ad vermiş olsaydı, növbəti simin adı “qorxaqlıq” olardı. Pərvizin elə bir ezamiyyəti, məzuniyyəti olmazdı ki, cərrahi özü ilə aparmasın. “Birdən sancım tutar, yolda ölüb elərəm”.
- Cərrahın heç yadından çıxmaz. Bir dəfə Pərvizlə Azərbaycanın gözəl, mənzərəli bir rayonunda ezamiyyətdə olarkən onları bağlı-bağatlı bir evə qonaq apardılar. Axşam idi. Qurbanaların, cırcıramaların səsi bir-birinə qarışmışdı. Qonaqlar eyvanda əyləşib, yeyib-içməklə məşğul olduqları vaxt Pərviz əyilib cərrahın qulağına piçildədi:
- Mənim atam uzun müddət bu rayonda qaçaqlarla vuruşub. Dün-yanın işini bilmək olmaz. Başa düşürsən, nə deyirəm? Yəni burada bizi istəməyənlər də tapılar.

Cərrah başını tərpətdi. Pərviz stəkanındakı bulaq suyundan bir qurtum içib, davam etdi:

– Dediyməm budur ki, ehmalca dur, get bağın ayağına, barının yanından mən oturduğum yerə bax, əgər ağaclar arasından görünsem, xəbər elə yerimi dəyişim.

Təzə pomidor, xiyar iyi təyyarəyə yayılında sərnişinlərin çoxunun ağzı sulandı. Cərrah gözaltı eynəkli qadının dizinin üstündəki qəzet süfrəyə baxıb udqunanda qadın dilləndi:

– Buyurun, qardaş, utanmayın. Götürün. Xalis vitamindi.

Cərrah təşəkkür edib əlini süfrəyə uzatdı. Birdən motor danışqlara nöqtə qoydu. Sonra eynəkli qadın sükütu motorun əlindən aldı. O, ağızindakını çeynəyə-çeynəyə kök arvada dedi:

– İnanmırsan, qonşundan soruş.

Kök arvad böyründəki sarışın oğlana nəsə dedi. Oğlan çıyinlərini çekdi. Arvad geri çevrildi.

– Bu heç partlayışı eşitməyib.

Erməni qadın arxadan dilləndi:

– Niyə mübahisə edirsiz? Vannalar partlayanda deyirlər içəridə bir arvad olub.

Eynəkli arvad qələbə çalmış adamlar kimi səsini qaldırdı:

– Eşitdiz? – Sonra üzünü cərraha döndərdi: – Dəli oluram də.

Cərrah maraqlandı:

– Niyə?

– Bahadır Süleymanoviç bizi belə öyrətməyib. Dediyməm qanundur. Vəssalam! Sözüm təsdiq olunmayanda əsəblərim məni gicitkən kimi dalayır.

– Harda işləyirsiz ki?

– Nazirlikdə katibəyəm. Bilirsiz, Bahadır Süleymanoviçin dediyini qaytarmaq olmaz. Biz də onun kimiyik. Adam var onun qəbuluna düşmək üçün mənim yanımı gəlir. Bircə kəlmə deyirəm: gözləyin, vəssalam! O gözləməklə dörd-beş saat gözləyir. Bahadır Süleymanoviç bizi belə tərbiyə edib. İndi bunlar – o, əlini havada yellətdi – mənimlə mübahisəyə başlayıblar.

Cərrah Pərvizin rəhbərlik etdiyi idarəni xatırladı. Pərvizin görkəmi, əzəməti, üzünün cizgiləri və istədiyi vaxt bu cizgilərə verə bildiyi ifadə, onun ağır, bahalı mebelli kabinetinə girmək istəyənləri bir ürək də başqasından borc almağa məcbur edirdi. Onun idarəsində işləyənlərin çoxusu özünü rəisə oxşatmağa çalışırdı. Hətta

bəziləri ayaqqabısını, kostyumunu Pərvizinki rəngdə geyirdi. Bu təsir idi. Əgər cərrah istəsəydi Pərvizin növbəti simlərinin birinə “təsir” adı verərdi. Pərvizin işçiləri demək olar ki, bir-birlərinə oxşayırıldılar. Sanki yarı bölünmüş alma idilər. Danışq tərzi, davranış, yeriş, oturuş... Pərviz özünün xasiyyətini sanki şprisə doldurub, işçilərinin beyninə, ürəyinə yeritmişdi. Deməli, Pərviz öləndən sonra hələ uzun müddət yaşayacaqdı.

Cərrahı fikirdən isti ayırdı, onun kürəyi su içində idi. Arxadan kimsə papiros çəkib, elə bil qəsdən tüstünü ona tərəf üfürdü. Eynəkli qadınla kök arvad dil boğaza qoymurdu. Cərrah alnını sərinlətmək üçün başını pəncərənin şüşəsinə söykədi. O, baxışlarını göyün süd dənizində itirib, Pərvizin o biri simləri haqqında düşünmək istəyəndə sanki dənizdən qara bir adam çıxıb cərraha yaxınlaşdı. Onun qoltuğunda toz basmış qovluq vardi. Dəniz adamı qovluğu açıb, cərraha bir şəkil gösterdi:

“Taniyırsanmı bu şəkli?”

Cərrah başını tərpətdi.

“Al bu şəklə bax, otuz il əvvəl çəkdirmişən. İnstitutun ikinci kurşunda oxuyurdun. Hələ əsgərliyə getməmişdin. Görürsənmi, cinindən cindarlar hürkür, sifətində bir tikə ət yoxdur. Pencəyin yamaq-yamaq, ayaqqabın ağızını açıb adamı udmaq istəyir”.

Cərrah yenə fikrə getdi.

“Sən bu şəkli Pərvizin bacısına müharibəyə gedən günü vermişdin. Qayıdan sonra dəfələrlə həmin şəkli ondan geri almaq istədin. Ancaq ürək eləmədin. Pərvizin bacısı ilə sən müəllimlər otağının qarşısında rastlaşdırın. Əsgər paltarında səni tanımayıb, ötmək istəyəndə adını çağırıdın.

– Sənsən...

– Mənəm...

O, əlini sənə uzadanda jurnal sürüşüb qoltuğundan yerə düşdü, əlləriniz bir-birini buraxmadı. Tələbələrdən biri jurnalı götürüb Pərvizin bacısına uzatdı. Sən Pərvizin bacısının tələbəsi oldun, dərsə gəldiyinin dördüncü günü eşitdin ki, Pərvizin bacısının əri var. Və bu ər üç aya yaxındır ki, müharibədən qayıdır. Özü də ürəyinin başında gülə gəzdirir. Əgər operasiya edilməsə, gülə hərəkət edə-edə ürəyə dəyə bilər. Bunu eşidəndən sonra Pərvizin bacısının gözünə baxa bilmədin. O isə heç nə olmamış kimi səninlə söhbət edir, ərinin sohhətindən danışırı.

Pərvizin bacısının əri operasiyadan çıxmadı. Sən beşinci kursa keçəndən sonra onlara ayaq açdın. Ayaq açdığını gün Pərvizin bacısı ona yadigar verdiyin həmin şəkli sənə göstərdi. İndi bu şəkli sən evinin ümumi albomundan götürüb gizlətmisən. Albom deyəndə, bilirom, ürəyin ağrıyacaq. Çünkü ora yalnız arvadının və arvad qohumlarının əksleri yapıdırılub. Sən bir vaxtlar həmin adamların simasında öz doğma atanı, ananı görür, təselli tapırdın.

Bu şəkli sən o vaxt dəfn etdin ki, arvadın onu evin ümumi albomuna yapışdırmadı. Yadından çıxıbsa xatırlada bilərəm. Dedi ki:

— Bilirsən, o gün bacım sənin bu şəklini görəndə dəhşətə gəldi. İncimə, əzizim, fikir versən görərsən ki, burda sənin adıco şəklin yox, həm də yoxsulluğun, acliğin böyüdülb, gəl bunu albomdan çıxaraq, sənin təzə şəkillərindən birini böyüdüb divara vuraq.

Sən yenə etiraz eləmədin.

Sizin altıotaqlı mənzilinizin divarlarından Pərvizin cürbəcür görkəmdə böyüdülmüş şəkilləri asılmışdı. Altıncı otağa isə sənin şəklini vurdular.

Bir gün arvadın dedi:

— Səni adam edib, el içiñə çıxartdım. Axı sən kim idin? Mən olmasaydım Allah bilir sorağın hansı kənddən gəlirdi. Sənilə qurtaranların çoxunun dalından itələdirər ağaçqanadlarla mübarizə eləməyə. İndi adam olmusan. Özün də yadından çıxartma, sən məndən çox qardaşima lazımsan.

Dəniz adamı cərrahın qolundan yapışib otaqları gəzdirdi. Axırıncı otağın qapısını açıdalar. Bu otaq sumağı rəngdə idi. Divardakı lüt qadın portretinin altında bir-birindən beş addım aralı iki çarpayı qoyulmuşdu. Çarpayıların hər birinin baş tərəfindəki sumağı rəngli tumbaların birinin üstündə cürbəcür rənglər, boyalar, ətir şüşələri, pudralar, o birində isə ürək və yuxu dərmanları var idi. Bu çarpayılar əvvəlcədən tərtib edilmiş cədvəl üzrə birləşirdilər. Düzünü desək çarpayılar öz yerində qalırdı, birləşən onların sahibləri idi. Cədvəli Pərvizin bacısı tutmuşdu və onu heç bir qüvvə poza bilməzdi. Cərrahın arvadı işdən sonrakı saatlarının çoxunu qardaşı, bacısı, qohum-əqrəbasığında keçirər, bəzən heç evə gəlməzdi. Cərrah öz çarpayısında uzanıb bir müddət gözünü arvadının çarpayısına dikər, sonra gecə yarıya qədər min dəfə sağa-sola çevrilər və yuxu dərmanı atandan sonra yatardı.

Cərrah alnını şüşədən çəkib, baxışlarını ağ dənizdən yığışdırmaq istəyəndə qulağına dəniz adının səsi gəldi:

“Altıncı sim, altıncı sim, altıncı sim...”

– Bu nə deməkdir, necə yəni altıncı sim?

“Altıncı sim, cərrah, yəni sən... altıncı sim”. Deməli Pərvizin daxilindəki altıncı sim cərrah imiş və guya cərrah iyirmi ildə onun adını bilmirmiş.

Dəniz adamı güldü: “Çox yaxşı bilirdin. Ancaq qorxurdun mızrabı ona toxundurmağa ehtiyat edirdin ki, birdən bu simin sədaları sənin daxilindəkiləri aşkar çıxarar, deyər hanı inəyini satıb səni oxumağa göndərən atan? O, hansı cəbhədə öldü? Hani səni böyüdə-böyüdə “çiyində gora gedim” – deyən anan? Onun qəbri hardadır? Kimlər onu dəfn elədi? Axı nə vaxta qədər kölə olacaqsan? Məgər sənin sərbəst düşünüb, sərbəst gəzməyə ixtiyarın yoxdur? Pərvizlə iyirmi illik qohumluğunda sənə birinci dəfə idi ki, otuz gün azadlıq verilmişdi, sən yenicə ayaq açmış uşaqqı sevinirdin. Bu otuzun onunu leysan yağışları döyəcləsə də, sən çox şeyi unutmuşdu. Azadlıq sənə hər şeyi öz rəngində, öz qoxusunda göstərirdi. Təbiəti də, insanları da. Əgər teleqram almasaydın, Teberdaya gedəcək, Qaraçayskidən keçərkən sol tərəfdə, yaşıl yamacın qurtaracağında, dağların başlanğıcında salınmış kosmos pavilyonuna girib tacik aşpazının bişirdiyi mantılardan ləzzətlə yeyəcəkdi. Hələ bir qalın stəkan araq da içəcəkdi. Teberdanı gəzib Donbay çayının köpük-lənən sularına baxacaq, Farel gölündə çıməcək, heç olmasa üç gün çadırda yatacaqdın. Gecələr çadırın damını döyəcləyən yağışın səsinə qulaq asa-asə özünü dünyanın ən xoşbəxt adımı sayacaqdın. Əgər bu teleqram olmasayı və bu teleqramdan çopur sıfətli, kirpiksiz gözlü, yekəburunlu bir adam çıxıb bağıra-bağıra: “Vicdansız, sən orda kef edirsən, mən burda ölürməm” deməsəydi, fasılısız qalxıbenən tüklü sinə, bu sinə üstündə qurulmuş əlli kvadratmetrlik kabinetin dağılmaq töhlükəsi olmasayı və, bəlkə də otuz gün azadlıq səni on il cavanlaşdıracaqdı”.

– Bəsdir! – Cərrah öz səsindən diksindi. Eynəkli arvad sözü özünə götürüb tələsik cavab verdi:

– A, necə bəsdir? Ölmüşdü Minayə ki, uşaqqı-muşaq onun “hə”sinə yox deyə!

Sən demə eynəkli qadın kök arvadla bərkdən-bərkdən danışmış. Eynəkli deyirdi ki, partlayan vannalarda guya adam olub. Arxadakı

erməni qadını da kök arvada qoşulub etiraz edirdilər. Bu söhbətə əlavə dörd-beş adam da qoşulmuşdu. Əlbəttə, cərrah eynəklinin de-diklərini eşitmədi. Onun “bəsdir”ini dəniz adamı cavabsız qoydu.

Sonra qara adam ağ dənizdə batdı. Cərrah dəsmalını çıxarıb üz-gözünün, boyun-boğazının tərini siləndə sanki Pərvizin səsini eşitdi. Bu səs zariya-zarriya, yalvara-yalvara deyirdi: “Məni operasiya eləmə. Özün bilirsən ki, səni görəndə ağrımın yarısı kəsir. Elə bil daş zəhrimər da sənsiz darixir. İstəyir ki, həmişə yanında olasan. Biz bir-birimizə öyrəşmişik, doktor. Raziyam, qalan ömrümü də birtəhər iynələrlə keçirim, məni operasiya eləmə, doktor”.

Bu vaxt cərrah kiminsə əlini ciyinində hiss edib diksindi. Eynəkli qadın idi. Qadın yalvarıcı səslə soruşdu:

– Qardaş, xahiş edirəm, qurban olum, bəlkə siz deyəsiz, vannalar partlayanda içəridə adam olub, ya olmayıb?

Cərrah başını tərpətdi:

– Olub... olub...

Kök arvad çevrilib tərs-tərs cərraha baxanda stüardessanın səsi eşidildi:

– Vətəndaş sərnışılın, papiroslarınızı söndürün, qayışlarınızı bərkidin...

1976

FƏRMAN KƏRİMZADƏ

(1937-1989)

Tanınmış nasir Fərman Kərimzadə 1937-ci il mart ayının 3-də Qərbi Azərbaycanda – Vedi rayonunun Böyük Vedi kəndində doğulmuşdur. İbtidai təhsilini doğma kəndində almış, orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuşdur (1955-1960). İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi, “Yüksəliş” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir (1962-65).

Moskvala Ümumittifaq Kinematoqrafiya İnstitutunun ikiillik Ali ssenari kursunu bitirəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyalarında şöbə müdürü, ədəbi işçi, xüsusi müxbir işləmiş, Şüvəlan yaradıcılıq evinin direktoru olmuşdur.

1989-cu il mart ayının 17-də dünəyini dəyişmiş, Bakıda dəfn edilmişdir. Ədəbi fəaliyyətə tələbəlik illərində başlamış, istedadlı nasır kimi tanınmışdır. “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüyü” tarixi romanları XX əsr Azərbaycan nəşrinin klassik nümunələri sırasına daxildir. “Xallı maral” povesi yazıcının “Ömrümüz, günümüz” (Bakı, Gənclik, 1969) kitabından götürülmüşdür.

XALLI MARAL

Oğlum Əzizə ithaf edirəm

GECƏ

Gecə hər şeyin üstünə qara pərdə çəkmişdi.

Şaqqılıt eşidildi. Elə bil güllə açıldı. Uzun bir zingilti zülməti başına götürdü. Sonra narahat olmuş quşların çığırtısı ətrafa yayıldı. Tülkü hinə girəndə tardakı toyuqlar belə səslənir. Sonra sanki at ilxini sına hürküdürlər. Onlarca dırnaq torpağı didə-didə uzaqlaşdı. Səslər yavaşıldı, itdi, yenə də eşidildi, get-gedə gücləndi, gurultuya çevrildi.

Piltəsi aşağı çəkilmiş çırağın dili titrədi. Taxtin ciriltisi artdı. Uzun dirnaqlı yoğun barmaqlar saçın içine girdi. Yuxarı, aşağı dartıldı. Kürkün altından çıxan ayaqlar taxtdan sallandı, yerə basılanda dəvə pəncələri kimi palazın üstünə yayıldı. Baş yuxarı qalxıb pərdiyədirəndi. Zəkəriyyə gərnəşdi, qollarını yanlara açdı.

Gözü çırağın yanındaki kağıza sataşdı. Sanki yazıları seçilməyən kağızda ona hırslı baxan, hədəleyən Səfərəlinin sıfətini gördü.

“Hə, eşidirsən? Düzünü de, belə ki, məktub yazırsan, məni dara qışnayırsan, özün indiki səs-küyü eşidəndə qapıdan çölə ayaq basarsanmı? Yox! Qorxaqsan, bağın çatlar. Bəs mən necə dözürəm? Neçə ildir köməkçi də vermirsin. Deyirsən ki, artıq xərcdi, tək də bacararsan. Fikirləşmirsin ki, meşədə belə gecələr də var. Ay-hay! Gərək səni bir gün girə salam, tək-tənha daxmada saxlayam, onda ləzzətini görərsən. Yoxsa şəhərdə əli təmiz, ayağı təmiz oturub məktubla buranı topa-tüfəngə tutmağa, haqq-hesab tələb eləməyə nə var ki?!“

Zəkəriyyəni gör nə ilə qorxutmaq istəyirlər ey, kağızla!.. Daha demirlər ki, meşənin bu vurhavurunda bir tükü də tərpənmir”.

Zəkəriyyə əyildi. Barmaqlarını çəkmənin boğazının iç tərəfindəki ilgəklərə keçirib yuxarı dardı. Ürəyində: “Çər dəymışlər yaziq heyvanlara rahatlıq vermir. Buynuzları töküləcək” – dedi.

Qundağı gilənar kimi parıldayan tüfəng dirəkdən asılmışdı. Qara qatardakı gilizlər yan-yana düzülmüş nişan üzükləri kimi işildayırdı. O durduğu yerdən əlini uzatsa, tüfəngini götürə bilərdi. Lakin silah heç yadına düşmədi. Qayışına taxdıqı qarmaqdan asılmış ondilli, çəngəlli bıçaq atılıb-düşdü, çırağın zəif işığında bərq vurdu.

Cəftənin şıqqıltısı eşidildi. Əyildi, ciyinləri çörçivənin yuxarısına sürtünə-sürtünə evdən çıxdı. Kərpic qəlibinə oxşayan pəncərədən eşiyyə fosfor tozu kimi işiq səpilir, yaxındakı ağacların iri kötükləri səhnənin dərinliyində azacıq işıqlandırılan dekorasiyalar kimi görünürdü. Bu kötüklərin arasından dirnaq səsləri sel kimi axıb gəlirdi.

– Ey-hey!..

Zəkəriyyə nərə çəkdi. Elə bil bu axının qabağına bənd atıldı. İrəlidəki ana maralın buynuzları belindən yuxarı qalxdı.

Təhlükə yaxınlaşanda maral mürəkkəb konstruksiyalara bənzər buynuzlarını belinə sıxır, qaçıır. Özünü ayaqlarına tapşırır. Belə zülmətdə nə yer görünür, nə cığır, nə də tala. Gövdələr pəncərədəki narincı işığı arabir kəsib o tərəf-bu tərəfə keçir. Yaxınlaşdıqca işiq

böyükür, dəmir tor isə onları pəncərədən ayrı salır. Qaçırlar. Talada dönə-dönə hərlənirlər. Pəncərədə görünən çıraq şoləsinə tərəf özlərini dönə-dönə atırlar, lakin taladan qıraqa çıxa bilmirlər. Şaq-qılıtıya, zingiltiyə görə qaçan sürü nərəni eşidəndə dayandı. Ana maralın yeddibugum buynuzu bala maralların buynuzlarına toxunub şaqqlıddadı. O nərəni dirlədi. Bu səs ona tanış gəldi.

– Ey-hey!..

Xəzəlli meşədə nərə eşidərdilər. Sürü qaçardı. Qıvrılıb açılan xallı pələng onların dalınca düşərdi. Lakin çatmadı. Bir dəfə kol yatıb qalxdı. Marallar götürüldülər. Uzaqlaşdırılar. Amma o vahiməli səs sürüünü yenə də təqib etdi. Nərəlti xırıltıya çevrildi, pələngin miriltisi eşidildi. Sonra bu səsi sindirilan körpə sümüyünün şıqqılıtı əvəz etdi. Sürdəki marallardan biri azaldı. Ana maralın balası itmişdi...

Uzaqdan, meşənin lap dərinliyindən iyə gəlir. İsti, buglanan qan iyi, balasının iyi. Ana maralın burnunun ucu göynəyir...

Bundan sonra ikinci bədbəxtlik üz verdi...

Külək əsəndə körpə ağaclar yerə qədər əyilir, qalxır, iri gövdəli palid isə şax dayanır. Sanki meşə üçün o, cavabdehdir. Ana maral da balalarının arasında beləcə dayanmışdı. Sürünün içində ürkək bir qorxu gəzəndə elə bil bu yarpaqları tökülmüş, qol-budağı çılpaq qalmış palid birdən-birə yola düşdü, cavan meşə isə quru, əzəmətli gövdənin dalınca siraya düzüldü.

Arxada güclənən nərəlti sonra qarşı tərəfdən eşidildi. Sürünü qovan pələng əjdaha ortası kimi qıvrılıb açıldı. Bu dəfə körpələrə toxunmur, tullanıb qabaqda gedən ana maralın belinə qonur. Sanki suda boğulmuş, çayın üzündə görünən quru budaqlardan yapışır. Yarpaqları tökülmüş bu palid ağacı yerə gəlir. Balalar – yarımbuy-nuz marallar dayanmadan axıb gedirdilər. Sürü başsız qalır. Marallar o gündən nərədən qorxur.

– Ey-hey!..

Həmin nidadan sonra hər şey susur. Ağaclarda narahat olmuş quşlar sakitləşir. Zingilti də kəsir. Sonra ağrıya tablaşmayan heyvan kəsik-kəsik ulayıır.

Meşədə gümüş xəncər parladı. Qəbzəsi Zəkəriyyənin əlində idi. Tiyesi gövdələrin, kolların üstündə o tərəf-bu tərəfə çalınırdı. Otların, yarpaqların şəhi tiyəni zərrələrə, qətrələrə bölüb ətrafa səpələ-yirdi. Qəribə xəncər idi. Get-gedə enlənirdi, yaylırdı. Ağac kötüklərinə rast gələndə qırılırdı.

Zəkəriyyə əlindəki fənərin işığında başını kolluğa soxan çaq-qalın quyruğunu, torpağı cırmaqlayan dal ayaqlarını gördü. O, bar-maqlarını qoşalayıb dilinin üstünə qoydu. Fit səsi uzandı, nazıldı və zilə qalxdı. Heyvan bir-iki dəfə torpağı sovurdu, irəli gedə bilmədi-yindən geri dartındı, beli dəvə hürgüçünə döndü, başını böyürtkən kollarından çıxarıb baxdı, qaçıb uzaqlaşdı.

Zəkəriyyə ömrünü meşədə, dağda-daşda keçirmişdi. Bu boy-buxunlu, ağır adam çarığının dabanını bərkidib təfəngin lüləsindən yapışanda quşa dönürdü. Sərt qayalara dırmanırdı. Onun gəlişini barıt iyindən duyan dağ keçiləri sildirimlarda, darisqal dağ ciğirlarında itələşə-itələşə qaçışırırdı. O hər dağda, hər meşədə cüyülərin, maralların su içdiyi bulaq başında mariq düzəltmişdi. Elə bulaq vardı ki, gözündən təkcə marallar və Zəkəriyyə su içmişdi.

...Zəkəriyyə kolları yara-yara talaya çıxdı. İşığı onu görəndə atılıb-düşən, zingiltisi meşəni başına götürən tülükünə üstünə saldı. Tülükü dartındıqca az qalırdı ayağı qopsun. Tələ isə, canavar ağızı kimi, onu möhkəm tutub saxlamışdı. İşiq yaxında on-on iki ulduza, yaquta bənzər maral gözünü parıldadırdı. Marallar Zəkəriyyəyə tamaşa edirdi. Dünyanın ən ürkək heyvani olan maral ipə-sapa yatmışdı. Sürü indi onun nərəsini eşidib tora yaxınlaşmışdı. Sanki onları bayaq hürkündəni görüb tanımaq istəyirdilər.

Ana maral qabaqda dayanmışdı. O, işıqla sürüünün arasındaki dəmir tordan qorxduğu kimi heç nədən qorxmurdu.

Bir dəfə sürü barıt iyi duyub meşənin dərinliyinə üz qoymuşdu. Sürüünün qabağına əli tüsəngli, tösmərək, seyrək saqqallı adamlar çıxırdı. Heyvanlar yolu dəyişirdi, xeyli qaçırdı. Yenə də həmin adamlarla qabaqlaşırırdı. Sanki onlar sürüünün üstündən keçib göbələk kimi meşədə bitirdilər. Yol yenə də özgə səmtə düşürdü. Bu balacaboy, bellərinə xəncər-bıçaq taxmış ovçular sürüni nişan almadan patronları hara gəldi boşaldırdılar. Meşəyə ildirim yağındı. Götürülərlə dolur, yerə yağış əvəzinə sarı, qırmızı yarpaqlar töküldü.

Maralları qovub dar bir ciğira saldılar. Birdən-birə ana maral sürüdən də, meşədən də, torpaqdan da ayrıldı. Ayaqlarını yerdən üzdülər. Gözünün qabağına dəmir tor çəkdilər. Xəz paltarlı bu qəribə məxluqlar toru ağaca keçirib ciyinlərinə aldilar. Maralın beli yerlə sürüñürdü, buynuzu kollara ilişirdi.

Onu qəfəsdə çox saxlamadılar. Açıb özünə bənzəyən maralların yanına buraxdılar. O yeriməyə başladı. Ayaqları altından xoşagel-

məz səslər eşitdi: “Taq-taq, taqq-taraq”. Qorxdu. İlk dəfə gördüyü marallara siğındı.

Hərdənbir qapıdan üstlərinə ot, taxta divarın dibinə qoyulmuş nova su tökürdülər. O heç vaxt şəkli düşməyən sudan içməmişdi. Amma indi bu ot qarışmış bulanıq sudan sümürmək üçün gücü çatan körpə heyvanları o tərəf-bu tərəfə itələyirdi. Belə vaxtlarda yaş, ligli döşəmədə sürüşən dirnaqları taxtanın üzərində iz açırdı. Üstündə tək-tük ağ xalları olan, cilalanmış qara mərmərə bənzəyən dirnaqların, narındış daraqla daranıb siğallanmış kimi görünən dərisinin parıltısı itmişdi. Cox keçmədi ki, onları qəfəsə doldurdular. Qəfəs yırğalandı. Ana maralın uzun kirpikləri tora ilışmışdı. Gözlərinin yumanda zorla açırdı, açanda zorla yumurdu. Gözünün qara giləsində dağlar enib-qalxırdı, dağlar yaxınlaşırırdı. Gözünün rəngi də dəyişir, maviləşirdi. Burada ağ talalar – buludlar əks olunurdu. Sonra hər tərəfə qaranlıq çökdü; maşın meşəyə girmişdi, ağacların baş-باشا gəlmış budaqları yolun üstünü örtmüdü.

Maşın xeyli gedib dayandı. Qəfəsin qapısını açdılar. Marallar özlərini hara gəldi tullayırdı. Ağaca, kola, daşa baxmırıldı. Həmişə qorxduqları insanlardan qaçıb uzaqlaşmaq istəyirdi.

Maral palıdların arasından talaya keçdi. Orada narıncı, başı hamar kəsilmiş kötüklər çox idi. Onlar bir-birinin yanına düzülmüş, içində xına quruyan boşqablarla oxşayırırdı. Maral yarısı yanib qaralmış kötüyüň üstünə qonmuş qarmaqdımdık qaraquşla üz-üzə çıxdı. Bu qoca qaraquşun iri gözləri qəzəbli idi.

Quş maralı görəndə bütün ağırlığı ilə irəli atıldı. Qanadlarının ucu yerlə süründü, toz qaldırıb göyə qalxdı. Neçə ildir ki, bu dağlarda marala rast gəlmir. Nə vaxtsa onun kölgəsi sürüllerin üstünə düşmüdü. Sonra birdən-birə azaldı, yoxa çıxdı.

Maral isə dayandı, buynuzları tufana düşmüş quru ağaclar kimi yırğalandı. Sonra səmtini dəyişib götürüldü, özünü kolların arasındakı boşluğa atdı. Gözünə görünməyən dəmir tora çırılıdı. Tor onu geriyə tulladı. Yıxıldı. Qalxbıq qaçıdı. Talada qabağına özgə bir maral da çıxdı. Yel kimi ötüb-keçdi. Dirnaqları altında nəsə şaqqıldayırırdı, qıraqa sıçrayıb diyirlənirdi. Bunlar daş deyildi, xəzəllərin altında qalmış qoz, findiq idi. Çürüyəni də vardi, qərzəyindən çıxmayanı da. Bu ağacliqdan keçənə qədər onun ağ xallı, qara mərmər dirnaqları sizıldadı. Ağrı artıqcə daha bərk qaçırdı. Birdən yenə də döşü zərbələ tora toxundu. Tor maralı yenidən geriyə atdı.

– Ey-hey!..

Nərə meşəni başına götürdü. Zəkəriyyə atını torun çöl tərəfi ilə yorğa yerişlə çapırdı. Onun səsi hərdənbir yandan eşidilirdi.

Meşənin bir tərəfini dəmir torla çəpərləmişdilər ki, uzaqdan gətirilən marallar qacıb dağılmışın. İndi onlar çəpəri yixmaq, baş alıb getmək üçün üşyan edirdi. Zəkəriyyə görürdü ki, maralı çəpərdə saxlamaq üçün təkcə dəmir tor bəs etməz; nərədən də çəpər lazımdır. Bu fikirlə atın yüyənini boşaltdı.

– Ey-hey! Ey-hey!..

Nərə fırlanğıc kimi maralların başına hərləndi. Heyvanlar yoruldu. Tordan aralanıb xinalı “boşqabların” yanına toplaşdı. Onlar nərəni izləyirdi. At hərləndikcə narahatlıq, ürkü, qorxu bir gözdən o biri-sinə keçir, Zəkəriyyənin özü kimi dövrə vururdu. O gündən heyvanlar nərəni eşitdi, səsə öyrəşdi. Zəkəriyyə qoruğun iri qıfil vurulmuş darvazasını açıb arpa xaşasını dalında içəri gətirməmişdən əvvəl də beləcə səslənirdi. Xaşanı bulaq suyunun yiğilib göl əmələ gətirdiyi yerdə təzə yonulmuş taxtalardan düzəldilən axura boşaldırdı. İçindən toz qalxan arpanı iri əlləri ilə yayır, üstündə barmaqlarının izi qalırıdı. O, axurun divarlarına daraşan qara taxıl bitlərinə tamaşa edib deyinirdi. Sonra xaşanı tərsinə çevirib var gücü ilə çırpır, qayıdır qoruqdan çıxırıdı. Marallar da yaxınlaşıb arpanı imsiləyir, dodaqları ilə eşib yeyirdi.

İndi, gecəyarı, nərəsini eşidən marallar ona yaxınlaşıb tamaşa edir.

O, tülkünün boğazından tutub yuxarı qaldırdı.

– Başın batsın, yaman da tülküsən. Canavara tələ qururam, sən düşürsən. Hiyləgərliyin harada qaldı ki!..

Dünən gecə canavarlar meşədən yuxarıda sovxozun bir atını parçalamışdı. Quzğunlar, çalağanlar, qaraquşlar leş üstündə didişmişdilər. Buraya soxulan tülkünün az qala gözünü oyacaqdılar. Tülübü özünü porsuq yuvasına dürtüb canını qurtarmış, lakin axırda acliq onu bu tələyə tuş gətirmişdi.

Zəkəriyyə tələni dartıb şir ağızı kimi ayırdı. Sığrayıb kənarə düşmüş ət parçasını tapıb yerinə sancdı. İşığı söndürüb qaranlığa elə zənlə baxdı ki, sanki orada gizlənən canavarları görəcəkdi. Son vaxtlar yalquzaqlar buradan əl çəkmirdi. Zəkəriyyə maralları qorumaq üçün andını basıb yenə tüfəng götürmüştü. Neçə dəfə pusquda durmuş, tələ qurmuş, lakin onların heç birini gəbərdə bilməmişdi.

O, daxmaya tərəf yeridikcə tülkünün quyruğu şehli otların üstü ilə süründürdü. Böyükən koluna çatanda qulağına at kişnəməsi gəldi. Dayandı.

Zəkəriyyənin nərəsi yenidən meşənin ən uzaq guşəsində eks-səda verdi. Özünü daxmaya necə yetirdiyini bilmədi. Tüfəngin lüləsini qapıdan çölə uzadır-uzatmaz tətiyi çəkdi. Havaya bir dəstə lalə püşkürüldü. Sonra yolboyu qaçmağa başladı. Birdən at ayaqlarının tappiltisini eşitdi. Bu səslər get-gedə yaxınlaşdı. Nəhayət, kəhərlə döş-döşə çıxdı. Ürkən at şahə qalxdı. O, yüyəndən yapışdı:

– Ədə, kimsən?

– Səni Allahın lənətinə gəlməyiəsən.

Qadın səsi idi. Özü də, deyəsən, Zinyət idi. Zəkəriyyə fənərin işığını onun üzünə saldı. Başında iri gülləri olan şal vardi. Ətəyini dizlərinin altına yiğmişdi. Yəhərin qaşına yatmışdı, sifətini atın yalına yapışdırmışdı. Vəhşi qaçışla götürülən at canavar dişlərinin şaqquqtisini eşitmışdı.

– Gecənin bu vaxtı meşədə nə gəzirəsən, Zinyət?

– Sənin oduna düşmüşəm, Zəki!..

Bu sözdə inciklikdən çox ərk vardı. Uzun ayrılıqdan sonra onların arasındaki danışq həmişə belə olurdu. Əvvəlcə onu sancmağa çalışırdı. Elə ki, üç-dörd gün bir yerdə qaldılar, o, Zəkəriyyənin hər kəlməsinə “bəli”, “baş üstə”, “can” deyirdi. Lakin gəlinin səsindəki ərkyanalıq indi qüvvətlənmişdi. Elə bil nəyə görəsə ərindən hünerli çıxmışdı.

– Evi kimə tapşırıb gəlibəsən?

– Kimə tapşıracağam, onsuz da hər tərəf adamdı. Səndən qorxuram, səndən!..

Zəkəriyyə bu sözü Zinyətin dilindən dəfələrlə eşitmışdı. Ancaq o bu kəlmələri hər dəfə yeni bir ahənglə, şirinliklə söyləyərdi. Eşitdikləri də Zəkəriyyəyə ləzzət verərdi.

– Düşürsən?

– Daxmaya çatanda düşüm də...

O, yüyəni Zinyətin əlindən ərklə dartıb aldı. Qolundan yapışib özünə tərəf çəkdi, yəhərdən ayırib yere qoydu.

– Utanmirsən? Görən olar...

...Zəkəriyyənin gülüşü maralları diksindirdi. Marallar da, quyruğunu gah o, gah da bu böyrünə şappıldadan at da irəlidəki insan qaraltılarına baxırdı.

Zirvənin dalından çıxan qırmızı Ay göylərə qalxdıqca gümüş-lənirdi. Meşədəki tala aydınlaşırdı.

İnsan qaraltısı qoşalaşdı. Birinin başındaki yaylığın ətraf cizgilerini sanki tabaşırı çəkdilər, Zəkəriyyənin ciyindəki tūfəng lüləsinin dəyirmi ağızı parıldı.

At otları qarpa-qarpa irəlilədikcə dırnaqları da islanırdı. Sür-tülmüş üzəngi işildayırdı. Cilovun gəmi cingildəyirdi. Qabaqdakı adamlar ağacların altına girib görünməz olanda at dayandı, onun iri gözləri qaranlığa dikildi.

– Bu qoca armud ağacı kimi çürüyüb gedirəm, Hümmətin nəvəsi. Çoxdandı isti su görməmişəm. Kürəyimdə əl qalınlıqda kir var.

– Sənə bu da azdı. Meşədə, kirin-pasağın içində ömür çürüt-mək çox vacibdi? Özünə bir iş tapa bilməzsən?! Qayıt gəl evimizə.

– Bu haqda sonra danışarıq.

At ayağının tappiltisi kəsildi. Elə bil kimsə daxmanın yanında dayanıb fit çalırdı. Əlüzyuyanın da danqıltısı eşidilirdi.

– Balam, burada əl-üzünü yuyan kimdir? Qonağımız hardan gəlib.

– Qonağını məndən soruştursan!?

Zinyətin ürəyinə özgə, xoşagəlməz bir fikir çökdü.

– Kimdi?

Zəkəriyyə səslənəndən sonra fit kəsildi. Əlüzyuyan yanı üstə düşdü. Donqultu eşidildi. Kəhər dal ayaqları üstə qalxıb kişnədi. Sanki qanad açıb göyə uçacaqdı.

Zəkəriyyə qolunu Zinyəti arxasına keçirtdi.

– Dayan! Qorxma, ayıdı.

Zinyəti gülmək tutdu.

O, alaçıqda böyümüşdü. Uşaq vaxtı qoduqları minib bizləyər, soncuqlada-soncuqlada çapar, oğlanlarla ötüşərdi. Sürüşüb heyvanın boynuna düşsə də, qısqırmazdı, gülərdi. Mərə başına çatanda qoduğun belində bənd alib qalan tek Zinyət olardı. Oğlanlar onun yanında döşlərinə döyməyə, özlərini öyməyə cəsarət etməzdilər. Babası Hümmət kişi qırmızı tulluğa çubuğuunu bizlə deşə-deşə deyərdi:

– Mənim balam at üstə doğulub, onu quzu kimi xurcunda yaylağa aparmışıq. Ona görə də belə dəcəldi. Oğlan olacaqmış, fikrini dəyişib.

Zinyət böyüyəndə yaxşı at çapan oldu. Cavanlardan heç biri ürək eləyib onunla cıdira çıxmazdı. Çünkü Zinyət tez-tez oğlanların papağını götürüb qaçar, onları pərt eləyordı.

Zəkəriyyənin Zinyətlə evlənməyinin qəribə tarixi vardi...

Bir gün obaya xəbər çatdı ki, Zəkəriyyə beş ayı vurub. Atdan-ulaqdan çullayıb onun dalınca getdilər. Axşama yaxın meşədən qal-xan Palantökən yoxusunda Zəkəriyyə göründü. Tüfəngini üzüsağı çıynınə keçirmişdi. Tərdən islanıb saralan can köynəyinin yaxası açıq idi. Döşündə bir çəngə qırırm tük vardi. Yol üstünə çıxmış qızları, qadınları görüb yaxasını düymələdi. Zinyət də atını minib onun qabağına çıxmışdı. Zəkəriyyə adamlarla salamlaşdı, görüşdü, obaya tərəf yeridi. Laləliyin ortasında, aq səkilli, qara atın üstündəki qırmızı paltarlı qızı görən kimi duruxdu. İndi o, hamının gözündə igiddir. Ən qoçaq cavanlar belə ona həsəd aparırlar. Bir anın içində bu igidlik məhv edilər – Zinyət onun papağını götürüb qaça bilər. Sübut eləyər ki, o, Zəkəriyyədən qoçaqdır.

Zəkəriyyənin gözlərindən belə bir sual oxunurdu: “Məndən nə istəyirsən?”

Qız atdan düşdü. Onun çöhrəsi lalələrdən od aldı.

Yəhərdən aşırılana qədər Zəkəriyyə ondan ehtiyat eləmişdi. Bilirdi ki, lap papağını götürüb qaçmaq istəsə də, əli çatmaz. Heç bir söz deməz. Belə qiza kim qıyar?!

Zinyət öz atının cilovunu ona uzatdı:

– Al, obaya mənim atımı min get?

Bu nə deməkdir? Zinyət atının yüyüünü hələ heç bir igidə uzatmayıb. Zəkəriyyə tərəddüd içinde cilovu aldı. “Çox sağ ol!” – deyib yəhərə sıçradı. Gözdən itdi.

Ati obanın arası ilə çapıb, çadırların yanından yel kimi ötürdü. Harda düşəcəyini bilmirdi, qışkırmadən özünü güclə saxlayırdı. Ürəyində tez-tez təkrar edirdi: “Zinyət məni sevir, atını mənə verdi”.

Zinyət onun dalınca xeyli baxdı. Adamlar yaxınlaşdırılar. Onlara qoşuldu. Eşitdi ki, Zəkəriyyə gözlənilmədən ayıların arasına düşüb. Özünü itirməyib; söyüd ağacına dırmaşıb, ayılar da onun dalınca. Ağacın haçasında yerini bərkidəndən sonra onları bir-bir vurub, şəsini də öldürüb.

İndi Zəkəriyyə ona deyirdi ki, ayıdan qorxma.

– Get, Allahın heyvanı, qanını bura tökmə, – deyə o, tüfəngi üzünə qaldırdı.

Ayın işığında dal ayaqları üstə qalxan ayı görünürdü. Onun qolları qalxıb-enir, başı silkələnirdi. Zinyətə elə gəlirdi ki, bişli qaraçının çaldığı qumrovlu qavalın səsini eşidib oynayır. Zəkəriyyə tüfəngin lüləsini ayıya tərəf çevirmişdi. Sağ lülə boş idi. Lazım olsa, arxadakı tətiyi çəkəcəkdi. Barmağını tətiklərin arasına güclə dürtdü.

– Zəki, öldürmə!

Arvadının yanında o da qan tökmək istəmirdi. Bir də məşədəki heyvanlara öyrəşmişdi. Elə bilirdi, ev heyvanlarıdır. Ayının mağarasını da tanıyordu. Hərdən bir döşə qalxıb məşə seyrələn qayalıqda özünü günə verdiyini, balası ilə oynadığını da görmüşdü. Ayı balalarına doyunca baxmış, ah çəkmiş, ürəyi nisgilli-nisgilli çıxıb getmişdi.

Ayi yırğalana-yırğalana kiçilir, uzaqlaşırdı. Ağacların altında şıq-qıltı eşidildi. Kol əzildi. Ayı donquldanıb yoxa çıxdı.

Daxmaya girdilər. Zəkəriyyənin çrağı tərəf uzanan qolu get-dikcə işıqlandı. İşıqlı xətlər elə bil qara lövhədə onun alnının, burnunun, qalın dodaqlarının, ortası batıq cənəsinin şəklini çəkirdi; reklamlardakı kimi. Geri dönəndə xətlər sönürdü. Kölğəsi Zinyəti görünməz edirdi.

Dönüb hər əli ilə arvadının bir ciyindən yapışdı. Elə bərk-bərk tutdu ki, sanki bu saat qanad açıb uçacaqdı.

– Bu nə gün-dirilikdi, Zəki? – O, başı ilə tör-töküntü daxmanı göstərdi.

Parç yanı üstə düşmüş, su axıb göllənmişdi. Dibi kilkəli stekanın altı nəlbəkiyə pas kimi görünən dairələr yazmışdı. Əzilmiş cod kağızin arasında dişlənmiş quru çörək vardi. Ağır çuqun çaydanı qoyduğundan stolun üstündəki qəzet qapqara qaralmışdı.

– Nə eləyim, səliqəsizəm də.

– Bəlkə bir qonaq gəldi. Deməyəcəklər bəs bu nədi?

– Soruşanda, bax, onları göstərəcəyəm. Deyəcəyəm. Deyəcəyəm ki, yoldaşlarım bunlardı. – O gülə-gülə rəf boyu düzülmüş quş ovuqlarını göstərdi.

Kəklik əyilib dən götürürdü. Çirağın işığı qaraquşun şüşə gözündə parıldayırdı. Bu, birinci gün maralla qarşılaşan quşdur. Sonralar o, maral balasının üstündə hərlənmiş, fürsət axtarmışdı. Maralın buynuzları isə balanı qorumuşdu; qaraquş, balasının üstünə şığıyanda onun qanadlarının qıjiltisini Zəkəriyyənin tüsənginin səsi kəsmişdi. Quş yerə düşdükdən sonra sol qanadını sürüyə-sürüyə özünü balaya tərəf atmışdı. Başını qaldırıb əyri dimdiyini şaqqlıdatmışdı. Dərisinə saman təpiləndən sonra o da öz mögrurluğunu, təkəbbürünü itirməmişdi.

Sarıköynək, alabaxta, qaratoyuq qaraquşun yanında sakitcə dayanıb. Heç biri onun yaxında olduğunu hiss etmir. Quşların içərisində saman əvəzinə, əvvəlki kimi, ürək olsayıdı onları bir yerə yiğmaq

olardımı?! Didişərdilər. Qaraquş onları al qana boyayardı. Ölüm sanki quşları mehribanlaşdırıb.

Zəkəriyyə ovuq düzəltməkdə pərgardi. Beş ayıdan birinin də dərisini satmamışdı. Ayıları sira ilə samanlığa düzmüşdü. Onların başının üstündən pərdidən topa-topa armud asmışdı.

Zəkəriyyə bu ovuqları xeyli saxladı. Sonra ən balacasını uşaq bağçasına bağışladı. Körpələr həmin ayı balasının ətrafında indi də yallı gedirlər. Büyük ayımı isə məktəbin zoologiya kabinetinə verdi. Ovuğun birini də ciyinləri çantalı iki oğlan və şalvar geyinmiş bir qız istədi. Geoloq idilər. Deyəsən, dağ-daşda bir şey tapmamışdlar, şəhərə də əliboş dönmək istəmirdilər. Alnındaki güllə yerindən üç-dörd saman çöpü çıxmış ayı ovuğunu da geoloqlar apardı.

Sonra da quş ovuğu düzəldib, tələni quranda ağılna gəlmışdı ki, canavarların da dərisinə saman təpsin.

Hərdən fikirləşmişdi: "Mənim məşədə bu marallardan başqa nəyim var, kimim var? Bir Zinyətdi, o da ki elə. Buradan getsəm, heç bir işin qulpundan yapışa bilmərəm".

...Zinyət daxmanı yiğişdirməğa başladı. Aşağı əyildi. Nəyi isə götürmək istədi. Zəkəriyyənin iri və ağır əli onun kürəyinə qondu.

– Özünə əziyyət vermə, sabah yenə də bu günə düşəcək.

– Keçi keçidi, dırnağı ilə təmizləmədiyi yerdə yatmaz.

– Bəsdi, sən allah, bundan o yana səliqə öyrənməyəcəyəm, – o, çıraqın işığını azaltdı. – Bəri gəl.

– Dərdim qurtarmışdı.

Taxt cırıldadı.

– Zəki, müştuluğumu ver!

– Nə olub? Müştuluğun mənim gözüm üstə!

– Vaxtdan çox keçib...

Zinyət cavanlığında at sūrməyin, özünü kişi kimi aparmağın əzabını indi çəkirdi.

Zəkəriyyə Zinyəti neçə dəfə şəhərə aparmışdı. Əvvəllər qadın həkimlərinin kişi olduğunu görəndə dərdini danışmamış, geri qayıtmışdı. Qadın-həkim axtarmışdı. Ürəyində deyinmişdi ki, bu, nə qaravəlli, qadına da kişi-həkim baxarmı? Qadınlara göstərmişdi. Hərəsi bir nüsxə yazmışdı, əlac olmamışdı.

Bu axşam isə ümidi itən gündən iki aya yaxın vaxt keçmişdi. Ata minib özünü Zəkəriyyəyə yetirmişdi.

Yoğun və güclü qollar Zinyətin belinə kəmər kimi qurşandı:

– Sənin müştuluğun mənim gözlərim üstə, Hümmətin nəvəsi!
Zinyətin ona övlad verəcəyini düşünəndən sonra Zəkeriyyənin
kolları boşaldı, müləyimləşən, gözəlləşən, ipəyə dönen qadını oxşa-
mağa başladı.

Durub çırağın piltəsini qaldırdı.

– Zinyət, səndən bir kobud, çirkin, amma sümüklü oğlan istəyirəm!

SƏHƏR

Meşədə səhərin rəngi mavi olur. Ağacların yarpaqları geniş, narıncı səmanı naxış-naxış doğrayır. Adama elə gəlir ki, yarpaqların arasından keçən gümüşü dirəklər bu nəhəng yaşıł çadırları göydə saxlayır. Hər tərəfdən quşların səsi eşidilir. Gecəyarından ötəndə meşəyə çökəmiş duman əriyib şəhə dönür, ağacların gövdələrində, yarpaqlarında damcılara çevirilir. Qoca ağacların səbət hör-güsünə bənzəyən qırışları daha da aydınlaşır. Daşların üstündəki, daxmanın kirəmitlərindəki, pəncərənin taxtalarındaki mamırlar islanır. Torun içində mixa bağlanmış kəhəri sanki qovub tərlədirlər.

Zinyət yeridikcə şəhli otlar yerə yapixır, yaşılıqda onun ayaqlarının yeri qalırıdı. O, meşənin içərisinə tərəf gedir, əvan qadın palları maviliyə qarışib Şərq miniatürlərindəki əfsanəvi təsvirləri xatırladırdı.

O dayandı. Qabaqda, çiçəklikdə qurumuş cir-cırrı görünürdü. Zinyət bir addım da atdı. Cir-cırrı tərpəndi, qalxdı. Onların kökündə bir cüt göz göründü. Mehriban, qorxaq, etibar etməyən gözlər Zinyətə baxırdı. Xinalı maralın üstünə sanki ağ kəpənəklər qonmuşdu. Nə gəlin tərpənirdi, nə də maral. Zinyət maralın gözəlliyyinə, duruşuna məftun olmuşdu. Yun jaketinin aşağıdakı qızılı düyməsi altında hiss etdiyi varlıq da ona beləcə xoş gəlirdi.

İki ağı, totuq əl kolları araladı, özünə yol açdı, sevinclə içini çekdi, marallara tərəf qaçırdı. Zinyət gözünü yummuşdu. Onun gördüyü həqiqət deyil, xəyal idi. Ana arzusu ilə yaranan övlad ayaq açmışdı, ona sarı yüyürdü.

Duman arasından bir dəstə maral irəliləyirdi. Mavi duman marallar şəklində xınalanırdı. Ana maral ürkək-ürkək geline baxırdı.

Bu, onlara arpa verən, nərə çəkən adama oxşamır, rəngi də özgədir, görkəmi də. Adam maralla maraqlanırsa, demək, niyyəti var.

Pələng də bir vaxt kolların arasında sürünmüşdü, başını pəncələri üstünə qoyub marıtlamışdı. Kiçik bir pələng indi də hərdən beləcə pusquda durur. Qəribədir ki, maralların deyil, sərçələrin üstünə atılır.

Daxmanın yanından çırpılan kisənin səsi gəldi. Marallar başlarını qaldırdı. Səslə onların arasında bu naməlum məxluq dayanmışdı. Süru iki yerə böldü. Bir dəstə Zinyətin sağından, o birisi solundan keçdi. Onu arxada qoyandan sonra yenidən birləşdi, sürü gözəl yerişlə axurlara tərəf sekdi.

...Zəkəriyyə oyananda Zinyəti yanında görməmişdi. Əvvəlcə onun özü də yada düşməmişdi. Yuxusuna Səfərəli girmişdi. O gəndərdiyi kağıza cavab istəyirdi. Bunun üstündə Zəkəriyyəyə bərk təpinmişdi. Gözlərini açanda xatırladı ki, nə isə qiymətli bir şey tapıb,ancaq yoxdur, itirib. Gözlərini yumub fikirləşmişdi: "Yaxşı, o əziz şey nədi? Hə, axı mənə muştuluq gətiriblər – oğul! Bəs Zinyət hara getdi?"

Qalxb əyindidi, qoruğa getdi. Qoruğun bu səmtində söyüd payalarını yerə basdırmışdı. Çoxusu zoğ atmışdı. Zəkəriyyə onları yolub yerə atmışdı. Bu barsız, xeyirsiz ağacların belə tez cücməsinə, yarpaqlanmasına paxıllığı tutmuşdu. Zinyət bu xəbəri tez gətir-səydi, belə etməzdı.

O, uzaqdan Zinyəti gördü. "Yox, deyəsən, əziyyətimiz hədər getmədi. O da bu dünyada bir iz qoyacaq".

Zəkəriyyə anbara girdi. Pəncərədən, qapıdan, tavandan, divarların arasından düşən işıq daxmanın içini gündüzə döndərmışdı. Dolu arpa kisəsinin üstündə içi boş zərf vardi. Dünən yadından çıxıb qalmışdı. Zərfi iki gün əvvəl odun aparmağa gələn poçtalyon vermişdi. Yazırıldılar ki, komissiya göndərəcəklər. Buynuzunitməsi məsələsini yoxlayacaqlar.

Hirslə, hədə ilə yazmışdılar. Zəkəriyyəyə belə gəlmışdı ki, bir buynuza görə onu topa-tüfəngə qoyacaq, buynuzdan buynuza atacaqlar.

Marallar tez-tez itələşir, buynuzlarını bir-birinə söykəyib burunlarını yerə verirdi. Yaxınlaşış doğrasan belə, xəbərləri olmazdı. Geri çəkilir, ayaqlarını yerdən üzür, ox kimi bir-birinin üstünə süzürdü. Səs meşənin "Yaşıl tunel"inin o başına gedib çıxırdı. Belə vaxtlarda buynuz düşmürdü. Vədəsi gələndə isə saralmış yarpaq kimi saplağından üzülürdü. Maral yerə düşmüş buynuzunu ımsılayır, yün-gülləşmiş başını dik tutaraq hürküb qaçırdı. Buynuz səhrada ölmüş

dəvə qabırğalarına oxşayırıdı. Sonra Zəkəriyyə onun bir tərəfindən tutub sürüyə-sürüyə anbara gətirir, ürəyində deyinirdi: “Fərsiz övlad kimi, bu buynuzların marallara xeyri nədir? O ağırlıqda şeyi aylarla başlarında gəzdirir. Gözəllik tamamlananda isə baltalanmış ağaç kimi yere gəlir, maral yenidən buynuz həvəsinə düşür”.

Qoruq təzə yaradılanda gəlmış ucaboy, başının tükü tökülmüş Səfərəli Zəkəriyyəyə aydınlaşdırmağa çalışmışdı:

– Bunlara buynuz yox, pant deyirlər. Onlardan pantokrin hazırlanır. Miokardit, parok, infarkt, rasshireniye və sairə üçün təsirli preparatdır.

Zəkəriyyə “pant” kəlməsinin mənasını başa düşmüş, onun sonrakı sözlərinin xəstəliklərlə əlaqədar olduğunu görüb soruşmuşdu:

- Bunlar nə xəstəliyidi?
- Ürək, – deyə Səfərəli əlini döşünə qoymuşdu.
- Tək ürəyin bir belə xəstəliyi var?

Səfərəli:

– Hələ bu harası, – demişdi. – Uzun sözün qisası, maralın buyunu özündən bahadır. Maral itsə, bir söz deməzlər, özü ilə buyunu aparsa, vay sənin halına...

İndi bir buynuz itib. Uç-dörd gün qoruğu ələk-vələk elədi. Tapılımadı. Şəhərə sıfariş göndərdi ki, buynuz yoxa çıxıb. Onlar da tənbəlilik eləməyi blər, götürüb məktub yazıblar. Komissiya gələcək.

“Gəlsin də, gözlərim aydın, elə bil özüm buynuz çıxardacağam. Bu zəhrimara qalmış da itməyə vaxt tapdı. Yaxşı, bu buynuz necə oldu? Göyə uçdu, yerə keçdi?”.

Zərfi götürüb əzişdirdi, cibinə basdı. Biləyinin qaşındığını hiss etdi. Paltarının qolunu geri dartıb baxdı. Taxıl bitləri idi. Onları vurub yere saldı.

“Bir buynuzun üstündə az qalıqlar məni dama basdırınsınlar, ancaq gör marallara necə arpa buraxırlar. Hamisinin içi boşdur. Belə buyuz qədri bilənsinizsə, maralların yemini bol eləyin. Əlbət bura gələrsiniz. Sizinlə danişaram”.

Gün qalxmışdı. Duman əriyib yoxa çıxmışdı. Yarpaqların arasından keçən şüalar qızıl bıçaq tiyələri kimi yere sancılmışdı.

Zəkəriyyə kisəni sürüyüb eşiyyə çıxartdı. Qara qarışqaların otlarım arasında ağaran əyri-üyrü yoluna baxdı. Onlar arpanı öz yuvalarına aparırdı. Yolun qurtardığı yerdə minlərlə sarı qarışqa üstüstə yiğilmişdi.

Zəkəriyyə ürəyində: "Gör maralın nə qədər şəriki var. Taxılbiti bir tərəfdən, qarışqa bir tərəfdən", – dedi, sonra sağ ayağını onların yolu ilə sürüyə-sürüyə getdi. Qayıdır kisəni qucağına götürdü, aparıb axura qoydu. Ağzını açdı, boşaltdı. Kisəni çevirib çırpdı. Marallar meşənin hər tərəfindən ora gəldi.

Quşlar ağacların aşağı budaqlarına endi. Sarıköynək aman vermədən ötdü. Sərçələr cikkildəyib axurun taxtasına qondular. Quyruğunu başından yuxarı qaldırıb yelpik kimi açan və oynadan birəbitdən hamisindən cəld və sırtıq idi.

Meşə "tunelinin" dərinliyindən sağsağan səsi eşidildi. Başqası ona "hay" verdi. Biri topa palıdlıqdan çıxdı. Şaqqalanıb yerə salınmış budağa qondu. Bayaq səslədiyini də öz yanına çağırıldı. Onlar təpışdırılar, maralların axuruna tərəf uçdular.

Zinyət əllərini qoynuna qoyub marallara yaxınlaşdı. Marallar onun gəlişini duydu. Bir-bir daranıb o yana keçdi. Zinyətlə Zəkəriyyənin arasında bir maral da qalmadı.

- Zəki, sabahın xeyir.
- Aqibətin xeyir. Kişinin kefi necədir? Bu yerlər xoşuna gəlirmi? Zinyət gülümsündü, heç nə demədi.
- Zəkəriyyə yeyib doymuş kefi kök adamlar kimi guruldadı:
 - Bu qoruqdakı maralların hamısı ona qurban! Hansını xoşlaysırsa kəsim. Bir maraldan ötrü məni Sibirə göndərməyəcəklər ha!..
 - Yox, lazımlı deyil, maral ətindən ötrü gəlməmişəm ki... Dedim sənə baş çəkərəm. Neçə vaxtdır gəlib-getmirsən, səni özgələrdən soruşuram.

Zəkəriyyə Zinyətin marallara necə baxdığını görürdü. "Demək, maral ətinə... Belə oğulun axırı nə olar? Hələ dünyaya göz açmamış maral ətinə dadansa, yekələndə dağı-daşı boş qoyar. Mənə deyirdilər ki, anam yerikləyəndə ceyran əti yeyib, ona görə də axırın belə olub. Yox, gərək oğlum mənə oxşamasın. Qoy onun yanında toyuq kəsəndə əti ürpəşsin, gözlərini yumsun. Yəqin Zinyət elə bundan ötrü yanına gəlib. Boynuna almir, ancaq gözlərindən oxunur. Əvvəllər mənim yanımı niyə belə bivaxt gəlmirdi? Demək, səbəbi var. İnsan övladında hökmə bax!"

Zəkəriyyə yüzüncü maralın qayıtdığını eşitmişdi. Ancaq onun nə deyəcəyini fikirləşməmişdi. İndi birdən-birə özünü bu sorğu-sualda hiss etdi.

Sürü qaçırdı. O isə tüfəngi üzünə qaldırmışdı. Tətiyi çəkdiyi anda vurmaq istədiyi maral sürüdən ayrılib irəli gəldi, onun qabağında dayandı.

“Axı mən sənə nə eləmişəm?”

“Heç nə!”

“Bəs mənim ürəyimi niyə nişan almışan? Heç bilirsən orda nə var? Bilmirsən? Vurduğun doxsan doqquz maralın, ceyranın qanı! Gözlərimdə onların sənə olan kini, nifrəti. Dilimdə onların qarğışı, nifrini. Odur ki, dil açmışam. Gör nə qədər günah tördibsiniz, bizi cana gətiribsiniz ki, dil açırıq, şahid kimi üzünüzə dururuq. Onsuz da güllən açılmayacaq. Bizim ahımız, nifrətimiz sənin gülləndən itidir – səni övlad üzünə həsrət qoyan bizik”.

“Övlad” sözü eşidəndə gözləri ilə Zinyəti axtardı. Yanında gördü. Əlini böyründəki maralın belinə toxundurdu. Maralın dərisində titrəyiş vardi. Elə bil maralın bütün əzaları tarıma çəkilmişdi, qorxu mızrab kimi onlara çalınırdı, ehtizaz isə Zəkəriyyənin ovcunda birləşirdi.

“Düşmən bir olar, beş olar. Pələnglər, qaraquşlar, canavarlar, vaşaqlar, sərcələr, qarişqalar, sağsağanlar... Ağlı kəsən də, kəsmə-yən də onun nəslinə daş atıb, güllə atıb, yeminə boğazortağı çıxıb. Bir düşmən də təzə peydə olub. İşiq üzü görməmiş bu körpənin iddiasına bir bax!”

O, Zinyətə dedi:

– Sənə yaxşı bir kabab verəcəyəm.

– Zəki, neçə ildir onların üstündə zəhmət çəkibsən, gecən-gündüzün olmayıb, üzünə pis söz gəlməyib. İndi istəyirsən məndən ötrü...

– Eybi yoxdur.

Yarpaqların arasından süzülən günəş şüası Zəkəriyyənin üzündə, boynunda, sifətində gəzdi.

– İsti nə tez düşdü, – deyə göyə baxdı. – Bürkü olacaq.

Marallar arpanı yeyib uzaqlaşmışdı. Axurun yanında Zəkəriyyə ilə Zinyət qalmışdı. Gəlinin gözü marallarda idi, Zəkəriyyənin gözü axura daraşmış qarişqalarda.

– Gəl gedək, hələ bir şey yeməmişik. Kababa qədər səni nəyə qonaq eləyim, hə? Yaxşı göbələyim var.

– Evdə bir şey görmədim, – deyə Zinyət tutqun halda cavab verdi.

Onlar qol-boyun olub uzaqlaşdılar. Ot tayasının yanına gəldilər. Bir kökdən qalxan fil qulağı boyda dörd yaşıl yarpağın hərəsi bir tərəfdə arxاسını yerə qoymuşdu. Çürümüş bir çəngə otun arasında

isə lalə bitmişdi. Lakin qırmızı ləçəkləri qopub düşmüş, onların çökük-lərinə şəh dolmuşdu. İri, tütün kimi sarı, tüklü yarpaqları olan qatırquy-ruğunun qarğıdalıya oxşayan çıçəkləri tökülmüş, toxum bağlamışdı.

Zəkəriyyə kolları araladı. Üstündə torpaq, peyin qalmış süd kimi ağ göbələk göründü. Yanında torpağı təzəcə qaldıranlar da var idi. Göbələkləri Zinyət yiğdi, Zəkəriyyə ağacın quru budağından tutub dartdı, qopartdı, xirdaladı. Ocaq qaladı.

Zəkəriyyə qoruqda bir yetim quzu saxlamış, onu maralların südü ilə böyütmüşdü. Quzunu kəsmək, özünü də Zinyətə göstərməmək istəyirdi.

O, göbələkləri közün üstünə düzdü. Duz səpdi. Aradan az keçəndən sonra tərlədi, öz təri ilə kasasını doldurdu. Zəkəriyyə göbələk-lərdən birini götürüb arvadına verdi:

– Oğlumun mənə oxşamasını istəyirsən?

Zinyət göbələyin turşməzə, dadlı suyunu içdi.

– Yox, onu oxudacağam. Bizim ikimiz də...

– Bura bir nəfər gəlmüşdi. O deyirdi ki, adamın savadı artdıqca ömrü gödəlir. Məni xoşbəxt hesab eləyir. Deyir yüz yaşayacaqsan.

GÜNORTA

Talada maşından bir adam düşdü. Əlində narıncı portfel vardi. Günəş başının ortasını parıldadırdı. Əlindəki portfel irilikdə kölgəsi yerə düşmüşdü.

Zəkəriyyə irəli yeriyib, onunla görüşdü.

– Ver çamadanı götürüm, – dedi.

– Çamadan deyil, ay xani-xarab!

“Bəs bu irilikdə nədi, içinqə yorğan yerləşər. Şəhərdə qatardan düşəndə beləsini aparmağa həmişə hambal tuturdular”.

– Şəhərdə də bunu gəzdirirsən?

– Tək mən gəzdirmirəm, bu saat moddadı.

– Elə bildim ki, bəs... – dedi və sözünün dalını ürəyində tamamladı. – ... ət aparmağa gəlibəsən. Ora bir qoyun cəmdəyi yerləşər.

Səfərəli pencəyini qolunun üstünə atmışdı. Sağ əlini qabağa uzadıb portfelin ağırlığını yoxlayırmış kimi qaldırıb endirdi.

– İnsan getdikcə daha çox fərdiləşir; yəni təkcə özünü fikirləşir. Elə bu çamadan dediyin portfeli götürək. Əvvəllər özümlə idarəyə kiçik bir qovluq aparardım. Təkcə kağız-kuğuz yiğardım. Bunun

isə içində hər şey var. Kitab, dəftər, qələm, mürəkkəbqabı, çay qaşığı, yemək-içmək, göy-göyərti, dəyişək, çımrilik paltarı – bir sözlə arvaddan başqa lazımlı olan nə varsa doldururuq bunun içərisinə. Bizim nəsil köçəridi, daimi məskənimiz yoxdu. Tramvayda, qatarda, təyyarədə, küçədə, iş yerində daha çox oluruq; odur ki, dərzi kimi iynəmizi yaxamızda gəzdirməyə öyrəşmişik. Keçmişdə adamları dəfn eləyəndə yanına hər şey qoyurdular. Biz də eyni işi görürük. Təkcə biz yox ha, ümumiyyətlə bütün dünya ziyahları hazırda bu vəziyyətdədir. Ölüm bir anın içində baş verir. O, adamı hər yerdə yaxalaya bilir. Məşhur bir şair küçədə qəzet növbəsinə durur, təzə çıxmış şeirlərinə baxmaq istəyirmiş. Qəzet əlinə çatmamış canını tapşırır.

Onun söhbəti Zəkəriyyəyə qəribə göründü. Fikirləşdi ki, bunun başına hava gəlib. Hər dəfə Səfərəlini görəndə belə düşünürdü. Onun danışığının da, fikirləri də, hərəkətləri də Zəkəriyyəyə dəlini xatırladırdı. “Qəbir nədi, çamadan nədi, bu hansı zəmanədə yaşayır, yoxsa beyninə at təpib?!?”

Səfərəli onun dinmədiyini görüb davam elədi:

– Xoşbəxt adamsan, Zəkəriyyə! Özünü veribsən bu meşələrin yaşıllı, sərin qoynuna. Qatıqdən-süddən yeyirsən, natural sudan içirəsən, ləzzət alırsan. Ayağının altında qır ərimir, başında beynin qaynamır. Su növbəsində də durmursan. Hər gün on beş dəqiqə işə gecikirəm, denən niyə? Qəzet növbəsində yubanıram. Satıcı sıkəstdi, qəzetləri bir-birinin içindən çıxarana qədər adamın səbri tükənir, əsəbiləşir. Sonra qəzeti açıb oxuyanda əsəbilik üstünə əsəbilik gelir. Nədi, belə şeylər sənə qəribə görünür?

Zəkəriyyə taxtın üstündə oturub zarafatla dedi:

– İstəyirsən yerimizi dəyişək. Sən gəl qoruğa, mən gedim şəhərə.

Zəkəriyyə bu sözü zarafatla, elə-belə dedi. Ancaq doğrudan da özünü şəhərdə hiss etdi. Başında həsir şlyapa, əlində portfel. Yeyin-yezin gəlir. Tərləyib. Budur, məşəliyə çatır. Axurları görür. Portfelin içindəkiləri axura tökürlər, ətrafa baxır.

– Ey-hey!..

Marallar səsə gəlir. Adamlar dönüb təəccüblə ona baxırlar. Səs-dən narahat olub qaçırlar, hərəsi bir tərəfə üz tutur. O isə nərə çəkir.

– Ey-hey!..

Nərə qaralmış daş binalarda əks-səda verir, küçələrə yayılır. Adamlar necə də çoxdur. Səkilər, küçələr tutmur. Axur bildiyi isə bağdakı skamyası imiş...

Zəkəriyyə Səfərəliyə baxıb güldü.

– Düzdü, dilim deyir,ancaq mən orda yaşaya bilmərəm. Burdan heç yerə tərpənməyəcəyəm!

– Mən də ha deyirəm ki, birdəfəlik bura çəkilim... görürəm yox, qəzet oxumasam, radio eşitməsəm, televizora baxmasam, bağrim çatlayar. Təmiz havaya, suya, asudəliyə uyub bu “Allahu əkbər”in qurtardığı yerdə qala bilmərəm.

O, daxmanın qoruğa açılan pəncərəsini itələdi.

– Səliqəli daxman var. Nə vaxtdan belədir?

– Arvad gəlməşdi, səndən qabaq gedib.

– Hə?

Səfərəli Zəkəriyyədən su istədi. İçdi. Əlini ağızına qoyub dişlərinin göynədiyindən şikayətləndi.

Pəncərədən eşiyyə baxdı, ağacların arasında bir maral gördü.

– Hə, indi danış görək buynuz necə olub?

– Pişik aparıb.

– Zarafata başlayıbsan?

Məktub Səfərəliyə çatanda fikirləşmişdi ki, itən çox saxəli, böyük buynuzlardandı, kiməsə bağışlayıb, o da tikdirdiyi təzə evinin divarına vurub.

Səfərəli neçə il idi ki, ev həsrətindəydi. 26-lar bağının yanında on kvadratmetrlik mənzili vardı. Buraya özü, arvad-uşağı, televizor, soyuducu, şifoner, qoz ağacından bir çarpayı, stol və stillar yerləşdirmişdi. O, idarədə tez-tez “dünyada əhalisi ən sıx olan yer bizim evdir” deməyi xoşlayardı. Çox vaxt tənəffüs olmamış işdən yoxa çıxardı. Lazım olanda köhnə univermaqdə axtarıb tapırdılar. Görərdilər ki, şlyapasını əlinə alıb, barmağı ilə başının tən ortasını qaşıyır.

– Nə alırsan, Səfərəli?

– Uşaq çarpayısı, xarici maldı, keçməli deyil.

Onu məzəmmət eləyərdilər: “Sənin ki, şey qoymağə yerin yoxdur, onu alıb neyleyirsən?”.

– Evin darısqaldır deyin xoşum gələn şeyi almayacağam?!

O, aldıqlarını kağıza büküb bağlayar, şifonerin üstünə yiğardi. Zarafata salıb deyərdi ki, bizim bir otaq təzə evlərin ikisinə dəyər. Təzələrdə adamın başı tavana toxunur. Bizim evdə isə üç nəfər bir-birinin ciyinə çıxsa, başı tavana çatmaz. Aradan kəsdirsəm, iki-mərtəbəli olar.

Zəkəriyyənin məktubunu alan kimi aqlına qəribə fikir gəlmişdi: "Neçə il bu idarədə işləsəm də, evimdə maral buynuzu yoxdur. İşdən gəlirsən, şlyapanı çıxarırsan, onu maral buynuzundan asmağın ləz-zəti başqadır. Sanki maral öz buynuzunda mənim itən şlyapamı, uşağın zivədən götürülən paltosunu, arvadın zibilə qarışib gedən corabının bir tayıni hardansa tapıb götürib".

Səfərəli fikirləşmişdi ki, maral buynuzu dərmandır. "Qoyunu nə qədər yaxşı yemləsən belə, gözünün qabağına canavar bağlayanдан sonra ariqlayıb çöpə dönər. Əgər ürək dərmanı qorxunc buynuz şəklində evə girsə, orada xəstəlik davam götürə bilməz".

Müdirin yanında qoruğa getməyin səbəbini aydınlaşdırmaq üçün də bəhanə tapmışdı...

İçəri girdi. Müdir onu görüb xatırladı ki, Səfərəlini yanına çağıracaq, xüsusi tapşırıqla qoruqların birinə göndərəcəkdi.

— Yaxşı ki, gəlibəsən, — dedi. Yaxınında ona yer göstərdi. Bahalı siqaret qutusunu qabağına itələdi.

— Mən çəkmirəm, Bilal müəllim.

— Yaxşı eləyirsən, Səfərəli. İndi sənə papiros təklif eləmək körpə uşağa papiros çəkməyi öyrətmək kimi cinayətdir. Ürəyini qoru. Sonra ələ düşməyəcək.

— Bilal müəllim, fermalar nə vaxtdan bəri yaylaqdadı. Dabağın tügəyan eliyən dövrüdür. Zəkəriyyə fikir verməyəcək, maralların arasına xəstəlik yayacaq.

— Deyirsən dabaq düşəcək, hə?

— Bəli.

O, katibəyə tapşırıdı ki, bütün şöbələrin işçilərini kabinetə çağır-sın, iclas var.

Hamı gəlib oturdu. Müdir Səfərəlini ayağa qaldırdı.

— Dur, səni bir yaxşı-yaxşı görsünlər. Gözlərinə su versinlər.

Səfərəli ayağa qalxdı.

— Onun üzündəki təri görürsünüz? Gəlir yanımı, deyir, Bilal müəllim, bir ideyam var. Soruşuram, — nə ideyadır, Səfərəli? Deyir ki, Bilal müəllim, bəs qoruqlara gedirəm. Birdən marallara dabaq düşər. İnidən profilaktiki tədbir görmək lazımdır. Çest i slava vam! Yaşa! Əmr verəcəyəm, sənin üçün direktor fondundan mükafat ayrılsın, belə oğlanlara halaldır! Baxın, ona yaxşı-yaxşı baxın, nümunə götürün, işə can yandırmaq belə olar. Hansınız gəlib deyibsiniz ki, məni filan məsələ düşündürür? Heç biriniz! Götürüb gül kimi

maralların taleyini sizə tapşırırlar, daha demirlər ki, sizin özünüz maralsınız, rəhmətlik Əbdürrəhimbəyin marallarından. Saysam, görərik ki, işçilərimiz saxladığımız marallardan çıxdur. Heç birinizin də yadına əsas işimiz düşmür. Bura bax, Salaxov, neçə qoruğumuz var?

Müdirin üz çevirdiyi adam yanındakı yoldaşına təref döndü. Çünkü müdir onun yanındaki familiyاسını deyib buna baxırdı. Sonra əlini döşünə qoyub soruşdu:

– Məni deyirsiniz?

– Səni! Yəni adını, familiyanı da bilmirsən?

– Bilal müəllim, mənim familiyam Verdiyevdi, o yoldaş da Salaxov yox, Salaxyandi. Milliyyətimiz də ayrıdı.

Müdir hırslındı:

– Bura bax, araya söz qatma, onu da tanıyıram, səni də. De görünüm, qoruqların sayını bilirsənmi? Bilmirsən! Daha lazımda deyil. Onsuz da yalan deyəcəksən. Otur, otur!..

Danlanan adam bircə bunu deyə bildi ki, Salaxyan mühasibin üçüncü köməkçisidir, idarə işçilərinin əmək haqqını yazır.

– Səfərəli, – deyə müdir üzünü “dostuna” tutdu, – Salaxov kimi adamların acığına sənə təşəkkür də elan eləyirəm.

Sonra o, katibəyə tapşırıdı ki, deyilənləri protokolda qeydə alsın.

Katibə yazırıdı. Saçı tez-tez irəli axıb üzünü örtürdü.

– Sən niyə başını aşağı salırsan? Adın da yadımdan çıxdı, – deyə müdir dizləri çənəsinə dirənən kişini “yaxaladı”. – Niyə təklif irəli sürmürsən?

– Adım Sərbazdı, Bilal müəllim. Skladda işləyirəm. Mənim də təklifim var.

– Hə, de görün nədi?

Sərbaz qalxdı. Müdir başı az qala tavana çatan bu adamı birinci dəfə görürəm kimi süzdü. Qışqırdı:

– Otur aşağı! Belə uzun adının təklifindən nə çıxacaq? Hə, eşidirəm.

Sərbaz oturdu.

– Bilirsiniz, Bilal müəllim...

– Yox, bilmirəm.

– Zəkəriyyənin qoruğu rəhmətlik şairin yadigarıdı. Gəlsəniz qoruğa bir xatirə lövhəsi yapışdırıq.

– Yox, sən ölüsən, gəlsənə marallara şeir oxuyaq. Təklifin bəyənilməsin. Biz kişinin adını biabır eləyə bilmərik. Təklif verin

Səfərəli kimi! İmenno Səfərəli kimi! Mən səni yaxşı tanımadamışam, Səfərəli. Gərək ki, sənin evin də yoxdur, eləmi?

— Yoxdur, Bilal müəllim.

— Olacaq, belə işçinin ev məsələsini həll eləməsək, vicdanımız ağrıyar. Ay qız, protokola yazırsanmı? Yaz ki, ev məsələsi bu günlərdə həll edilsin. Hə, indi durun gedin, hərə öz təklifini hazırlasın.

Adamlar kabinetdən çıxanda o, Səfərəlini saxladı. Bir papiroş çıxartdı, barmaqlarının arasında yumşaldı, sonra dodaqlarına tərsinə alıb yandırdı.

— Bilirsən nə var, Səfərəli! Mən arıcılıqda da müdir olmuşam, orada işləyəndə bir həqiqəti dərk eləmişəm ki, bal tutan barmaq yalayar. Müxtəsəri, yalamalıdır! Məni başa düşürsənmi? Əgər yaxşı işləyirsənse, bunun sənə xeyri dəyməlidir. Direktor fondundan ayrılmış onluq da, şəxsi işinə yazılan təşəkkür də, ev məsələsi də lazımdır. Bunların hamısını eləmək olar. Eləyəcəyəm də! Bunlar öz yerində. İndi sənə şəxsi tapşırığım var. Bizim qızın müdafiəsidir. Olur elmlər namizədi. Onun banketinə böyük və məşhur adamlar gələcək. Deyirəm, biz də bir iş görək. Varını verən utanmaz. Sənə ürəyim qızır, ona görə bu sözləri deyirəm.

— Arxayın olun, Bilal müəllim, mənim yanımda baş kəsilsə, inkir-minkirdən də gizlədərəm.

Müdir əlini belinə atdı. Üz-gözünü turşutdu.

— Zəhrimar radikulit qoyur ki?! Bütün canımızı bu yolda çürütdük. Heç kim də bizim heykəlimizi ucaltmayacaq. Elə indi üzümüzə deyirlər ki, çıx get pensiyaya. Necə gedim, gərək yerimə bir adam hazırlayam, ya yox? Sənin kimi bir oğlani işin içində bişirsem, bilərəm ki, məndən sonra marallara dəyib toxunan olmayıacaq, ondan sonra gedərəm istirahətə. Hə, isteyirəm ki, bu banketdə bizim də adımızı yada salan olsun. Kişinin özü də qızə eşitdirib. Deyib ki, maral etindən bir kabab...

Səfərəli əlini gözünün üstünə qoydu...

İndi o, birdən-birə Zəkəriyyəyə açıb demək istəmirdi ki, maral kəsib aparmaq üçün gəlib.

— Demək, mənimlə zarafta başlayıbsan. Buynuzun qiymətini bilirsən də, ondan üç-dörd qutu dərman hazırlanır. Bəs nə bilmışdin buynuzu! Neyləyibsən?

Zəkəriyyəni od götürdü:

— Neynəmişəm? Soxmuşam gözümə! Yaxşı ki, buynuz çıxartmadı, yoxsa deyərdiniz ki, maralın buynuzudu, başına sancısan.

Səfərəlinin məqsədi Bilal müəllimin tapşırığını necə olursa olsun yerinə yetirmək idi.

“Aparsam, yanında gözü kölgəli olacaq. Mənə ev düzəldəcək. Yaxşı, yağlı vəzifə verəcək. Mən də adam olacağam. Açığı budur ki, nə dissertasiya müdafiə eliyənəm, nə də böyük istedadım var. Xırda-xırda qalxmağa çalışmalıyam. Ensəm, vay halima! Yixılsam – durğuzmayacaqlar. Zəkəriyyənin bircə nöqsanını göstərim, qorxağın biridir, başlayacaq yalvarmağa, sonra da nə desəm, əlini gözü-nün üstünə qoyacaq”.

Qalxıb qabağa düşdü, qoruğa girdi. Üstündə ağaç göbələyi bitmiş yaşıl rəngə çalan kötüyə baxdı. Bu armud kötüyünün qabığında nə vaxtsa yazılmış “R” hərfi irilib əcaib şəklə düşmüşdü: qabiq hər tərəfdən qıcqırmış xəmir kimi irəli çıxmışdı.

– Qoruğa kim girib, bura adını kim yazıb?

– Bu qoruqdan qabaqkı işdi.

– Sizi başlı-başına buraxmışıq. Maral qorugunu boyaqçı küpünə döndəribsiniz. Kim isteyir adını yazır, ağacları kəsib aparır, heyvanları vəhşicəsinə qırır. Onlarda vicdan qalmayıb, sizdə də insaf.

O, portfelini yelləyə-yelləyə ağaların altından yel kimi ötürdü. İstəyirdi ki, Zəkəriyyə qaça-qaça onun dalınca gəlsin. Ancaq onu özündən qabaqda görürdü.

– Biri buynuzunu itirir, o birisi...

– Yəni bir buynuzdan ötrü mənə güllələmək kəsdirəcəksənsə, get ver məhkəməyə.

Səfərəli dayandı. Narıncı portfel çürük kötüyün üstünə endi. Əlini Zəkəriyyənin gözləri qabağında oynatdı. Sanki bu saat onun bəbəklərini tökəcəkdi.

– Özünə çox güvənmə. Tutarlar, hələ o tərəfə də keçərlər. Vəzifədən sui-istifadə edirsən.

– Ay yoldaş, mən ömrümü bu meşələrin heyvanları ilə bir yerdə keçirmişəm. Dönüb onların tayı olmuşam. Bunun əvəzində buynuzdan ötrü dama saldıracaqsınızsa, buyurun.

Səfərəli bu üsulla ona yol tapa bilmədiyini görüb dilini dəyişdi:

– Sizdə qonaqla belə danışırlar?

– Mən sənin kimi qonaq görməmişəm. Bizim yerdə deyərlər ki, qonaq ev sahibinin dəvəsidi, harda xıxlasa, orda yatmalıdır.

Maral səs eşidib kolların arasından onlara baxırdı. Hər gün axura arpa tökən adam sürüünün içində girəndə ondan ürkəmür. Cavan marallar onun paltarlarını imsiləyir, o isə hamisının belinə əl çekir, tumar-

layır, nərədən başqa hər sözü piçilti ilə deyir. Lakin onun yanındakı yad adamin gözlərində bıçaq, ölüm saçan tūfəng lüləsinin parıltısı var.

Yatan marallar da qalxdı.

Ana maral qabağa düşdü. Sürü onun dalınca qaçmağa başladı. Daxmaya sarı üz tutdular. Sonra böülükləndilər.

Kolların xışlıtsı, dırnaq səsləri Səfərəli ilə Zəkəriyyəni döv-rələmişdi.

— Görəsən, heyvanlara nə olub? Günün günorta vaxtı onları qor-xudan, hürkündən nədi? — deyə Zəkəriyyə deyindi. Sonra əllərini göyə qaldırıb elə bil taladakı bütün havanı ciyərlərinə çəkdi və bərk-dən qışqırdı:

— Ey-hey!..

Səfərəli diksindi. Rənginə sarılıq çökdü. Çimxirdi:

— Meşədəsən?

— Meşədə olmayanda bəs hardayam?! Bura şəhər deyil ki, yavaş danişasan. Meşədə alçaq səslə hökm eləmək olmaz! Gərək səsin bütün səslərdən güclü ola, gur ola.

— Hələ bir də bağırırsan?

Zəkəriyyə onun dediklərinə məhəl qoymadı, ayrılib sürüyə tərəf getdi. Marallar ona çatanda yavaşıyır, Səfərəlini görəndə isə daha da bərk qaçırdı.

O, qollarını qaldırıb sürüünün qabağına çıxdı. Sürü dayandı.

Onların heç birinə özgə əli dəyməyib.

Maral anadan doğulan kimi qaçıır – yaşamaq istəyirsə, qaçmağı bacarmalıdır. Dünyaya göz açdığı ilk anda anasının dili onun üstündə yavaş-yavaş, hərarətlə gəzir, həyat isə ona qarşı belə mehriban olma-yacaq. Onu ovçular güdəcək, canavar qovacaq, vaşaq tutacaq. Onu yerdən motosikletlə, göydən vertolyotla qovacaqlar. Onun daniş-mağɑ dili yoxdur, lakin o, taleyini bilir.

Zəkəriyyənin qolları göydə qalmış, sürü dayanmışdı. Çox qızla-rın həsəd apardığı iri, qara, nəmli gözlər ona dikilmişdi. Fikirləşdi ki, nədənsə gözəl gözlər dünyada ən aciz məxluqda olur. Maral ürə-yinin tövşüməsini eşitməsən də həyəcanını, qorxduğunu uzun kir-piklərin bu qoruq kimi çəpərlədiyi gözlərindən oxuyursan. Kədər də, məhzunluq da maral kimidir, əlindən çəpər yixmaq gəlmir.

— Nə olub, Alagöz, niyə qaçırsan?

O, bu sözləri ana marala elə təmkinlə, elə ciddi dedi ki, sanki heyvan onu başa düşürdü, sualına cavab verəcəkdir.

Səfərəli yarpaqları tökülmüş budaqları bir-bir əyib zoğalı sıvırıldı. O, ciblərini doldurub Zəkəriyyənin yanına gəldi. Marallar kol xışiltısı eşidib səksəndi və onu görüb Zəkəriyyənin o tərəf-bu tərəfindən sıçrayıb qaçıdı.

– Tez ol pencəyini geyin, – deyə Zəkəriyyə səsləndi.

– Nə olub bəyəm?

– Köynəyindən səni pələngə oxşadıb qorxurlar.

Səfərəli özündən razı halda gülümsündü:

– Arvada deyirəm ki, bu köynəkdə pələngə oxşayıram, deyir ala ey!.. Kaş burada olaydı. İnanaydı. Görəydi ki, Allahın maralları da məni pələngə oxşadı.

Onlar daxmaya tərəf gəlirdilər. Sürü getmişdi, yerdə bir buynuz qalmışdı. Zəkəriyyə onu götürüb Səfərəliyə:

– Al! – dedi.

– Özün apara bilmirsən?

– Apararam, ancaq məni buynuz üstündə qoz qabığına qışnamışdım. Neynirəm buynuzu, mənə maralın gözəlliyi bəsdi.

– Nə gözəllik! Əgər maralın iqtisadi xeyri olmasa, heç saxlayarıqmı?! Bu qoruqlara görə heç bilirsən neçə adam maaş alır? Bu pullar hardan gəlir? Buynuzdan! Gözəli rəhmətlik İbrahim xanın hərəmxanasında saxlayırdılar.

Səfərəli maral əti aparmaq üçün gəldiyini ona heç cür deyə bilmirdi. “Tərs adama oxşayır. Meşədə böyüyüb də. Beləsinə nə deyəsən? Qabırğasıqalının biridi. Deyir, sözü atarsan ortalığa, sahibi götürər. Bu götürmür. Səhərdən bəri him-cimlə danışram, bir qulağından alıb o birisindən verir. Ayı mağaralarının yanında, vəhşilərin içində yaşayandan nə gözləyəsən?! Radio eşitmır, qəzet oxumur. Lap atom müharibəsi olsa belə, xəbər tutmayacaq. İnsanlar göyə raket qaldırır, kosmosa gedib qayıdır, bu hələ fil qulağında yatıb. Qabırğası çox qalındı, çox yaşayacaq. Vaxt gələcək, onun yubileyini keçirəcəklər. Ondan çox yaşamağın sirlərini öyrənəcəklər. Özündən yalanlar uyduracaq. Deyəcək: nə bilim ət yeməmişəm, qatlıdan başqa dilimə bir şey dəyməyi, daha boynuna almayıacaq ki, qan-mazlığın ucundan ömrü uzun olub. Mən bunu necə başa salım, ilahi! Bilal müəllimin yanına əliboş qayıtsam, təşəkkürü pozub töhmət yazacaq, mükafat əvəzinə ezamiyyət pulunu maaşından çıxacaq, təzə ev əldən gedəcək.

– Marallardan xəstəsi var? – deyə o, Zəkəriyyədən soruşdu.
– Niyə yoxdur?! Həkim göndərirsiz ki! Yemin harda pisi var marallarındı, özün də deyirsen ki, bunların buynuzu dərmandı. Qədrini belə bilirsiniz də. İldə bir dəfə həkim gəlmir, öz cibimdən xərc çəkib həkim gətirirəm. Siz salamatına sahibsiniz.

Səfərəli evi, mükafatı, yağlı bir vəzifəni gözünün qabağına gətiirdi. Zəkəriyyənin tərsliyinə acığı tutdu. Lakin yumşaq danişdi:

– Xəstəliyi ağırdı?
– Bəri gəl, – deyə Zəkəriyyə onu ot tayalarının yanına apardı. Sürüüb gətirdiyi buynuzu dirəkdən asdı. Aralıda donuxmuş böyük maralı göstərdi.
– El arasında bunun xəstəliyinə “dilbaş” deyirlər.
– Bu ki ölü, akt yazıl kəsək, mundar olmasın.
– Nə danişırsan, hər dilbaş olanın boğazına bıçaq çəksəydim, qoruqda maraq qalmazdı.

Səfərəli bu söhbətdə işiq ucu gördü. Marala yaxınlaşışib çöməldi. Bilici adamlar kimi sağdan, soldan baxdı. Sifətinə ümidsiz bir ifadə verdi. Maralın yumulu gözlərindən axan yaşı burnunun üstündə cığır salmışdı. Alt dodağından köpük sallanmışdı.

O, şaqqlıtı eşidib kirpiklərini qaldırdı, lakin qapaqlar yenə də yavaş-yavaş endi.

– Ədə, bu ölü.

Zəkəriyyə onun təşvişinə əhəmiyyət vermədi:

– Dava-dərmanını eləmişəm. Sabah sürüyə qoşulacaq, – dedi.
Səfərəli qayıdır Zəkəriyyə ilə üz-üzə dayandı.
– Özün bil, ölsə, günahı sənin boynunda qalacaq.
Zəkəriyyə fikirləşdi ki, maralı kəssə, həm Zinyətin istəyini yerinə yetirə bilər, həm də Səfərəli ondan razi gedər. Bu, çox asandır. Amma o, bir dəfə söz vermişdi, andını pozmayacağına and içmişdi. Elə bu zaman qarşısında ağsaçlı bir adam dayandı. Onu ilk dəfə maralları buraya gətirdikləri gün görmüşdü. Bu qoca o vədə verdiyi sözləri bir də təkrar elədi:

– Zəkəriyyə, sən əsil ovçu olubsan! Buna görə də səni çağırtdırımişam. Sənə bir vəsiyyətim var: doğma yurdun gözəlliyini qorumaq namus, qeyrət işidir. Maralların birinin də cəsədi qoruqdan kənara çıxarılmasın. Ölənini bu palıdların altında basdır. Səni al dilə tutacaqlar, yoldan çıxma!

Ağsaçlı adam yenə yoxa çıxdı. Onun göstərdiyi topa palıdlar şaqqılدادı, meşə səsləndi, marallar yuxu kimi gözləri önündən bir-bir keçdi. Bəs bu dazbaşlı, əli portfelli adam kimdir, nə isteyir?

Zəkəriyyəni tər basmışdı. O, sir-sifətinin tərini silib üzünü Səfərəliyə tutdu:

– Heç ova çıxıbsan?

– Yox.

– Mənim yerimdə işləyərsən? Təkbaşına bu meşədə yaşayarsan?

– Dəli olmuşam!?

– Mən də dəli olmamışam. İndiyə qədər az qan tökməmişəm.

Zəkəriyyə əl atıb qayışındakı bıçağı əsəbiliklə çıxartdı. Uzun, enli dilini taqqıltı ilə açdı. Bunu görən Səfərəli sarılığa tutulmuş xəstəyə döndü.

Zəkəriyyənin hirsli gözləri, bıçağın parıldayan tiyəsi, meşənin kimsəsizliyi bir-birini tamamlayan kino kadrlarına bənzəyirdi. Səfərəli dalı-dalı gedirdi. Ayağı ilişdi. Zəkəriyyə onun üstünə əyildi. Qolundan tutub qaldırdı.

– Nə isteyirsən, ay qardaş?

Bıçaq ona tərəf uzandı.

– Al, bacarığın varsa, özün kəs.

– Mən heç toyuq kəsməyi də bacarmırıam.

– Bəs onda niyə könlündən maral əti keçir?

Səfərəli bıçağı aldı. Marala baxdı. Heyvan bayaqkı kimi dayanmışdı. Yumulu gözlərindən yaş süzülürdü.

O, bir neçə addım marala tərəf getdi. Dayandı. Bıçağa baxdı. Onu gücü gəldikcə tulladı, qayıdır portfelinə götürdü.

– Yaxşı, görüşərik, – deyib əsəbi addımlarla daxmaya tərəf getdi.

Günəş zenitdə idi.

QÜRUB

Axşamçağı zirvələrdən üzülüb gələn buludlar yağış tökə-tökə keçirdi. Meşə səslərlə dolmuşdu. Damcılar şappıltı ilə yarpaqlara dəyir, süzülür, otların üstünə düşürdü.

Marallar palıdların altına yığışmışdı. Onlardan tək birini yağış döyürdü. Onun kirpiklərinə kiçik parlaq, ağ gilələr düzülmüşdü.

Günün şüaları buludları arabir deşib keçir, sulu yarpaqları parıldadır. Bəzən də buludlar günəşi bədirlənmiş Aya döndərir, sonra isə tamam itirirdi.

Səfərəli pəncərədən marallara baxırdı. Zəkəriyyə gah müdirlən gəndərdiyi, stolun üstündəki kağıza, gah da Səfərəliyə kinli nəzər sala-sala deyinirdi:

— Aldım haqqımı. Əziyyətimin, neçə illik zəhmətimin cavabı gəldi. Mükafat verdilər. Dedilər ki, evindən-eşiyindən ayrılib heyvanlara qoşulmuşdun, isti yeməyə, rahat yorğan-döşəyə həsrət qalmışdin, arvadının üzünü ayda bir dəfə gördürün. Bütün bunlara görə sağ ol. Demədilər ki, bu müddətdə bir maralın burnu qanamayıb, onların sayını dörd-beş qat artırıbsan, adını, heç olmasa bir dəfə xeyirliyə çəkək. Mən indi gedib nə deyim? Günahım nədi?

— Özün həmişə deyirdin ki, işləmək istəmirsən, çox əziyyət çəkibsən. Get dincəl.

— Cavan vaxtımda məni pensiyaya çıxartdırınız demək.

Səfərəli onun deyintisinə əhəmiyyət vermədi.

Zəkəriyyə taxtrın üstündən yapılmış kürküňü götürüb çurpdı. Toz-torpaq daxmanın havasına qarışdı, pəncərədən düşən işiq zolağında qaynaşdı.

Səfərəli iki barmağı ilə burnunu tutdu. Ürəyində dedi ki, qoy tez rədd olsun. Qaynaşan tozun arasından gözlərinə, yuxuda olduğu kimi, müdirlər göründü. O da burnunu tutmuşdu. Kiflənmiş qoyun dərisi iyi verən daxmada dayanıb əli ilə işaret edirdi ki, Zəkəriyyəni aralıqdan götürsünlər. Gözü görməmiş, könlü bulanmamış sil-süpür eləsinlər; vəzifəsinə yaramır, mühüm tapşırıqlara əməl eləmir...

Zəkəriyyə Səfərəlini şəhərə əlibəş yola saldığı günün səhərisi o yenidən qayıtmışdı. Qılığına girmişdi:

— Bilirsən nə var?

— Yox.

— Bilal müəllim bir tapşırıq verib, gərək buna qeydsiz-şərtsiz əməl eləyəsən. Elə bil ki, mühəribədə möglub olubsan. Bu, çox ciddi məsələdir. İki-üç ay bundan qabaq idarəmizə qonaqlar gəlmişdi. Söhbət vaxtı, hörmət əlaməti olaraq, Bilal müəllim onların ağsaq-qalını dağlırimizə maral ovuna dəvət eləyib. Kişi görüb ki, bu centlməndir. Yəni lap müəllimə oxşayır, bundan ov eləyen olmaz, razılıq da verməz. Elə hörmət xatırınə təklifi ortalığa atıb. Dünən teleqram

vurub. İki gündən sonra burada olacaq. Ova çıxmaq üçün gəlir. Bilal müəllim dilindən bəlaya düşüb.

Səfərəli sözünə ara verib demişdi:

– Bu məsələdə ehtiyatlı olmaq lazımdır, burdan rəng qoxusu gəlir.

– Nə rəngdi o?

– O elə bir rəngdi ki, adama çəkəndə otuz il gözə görünmür.

O, Zəkəriyyəni qorxuzmaq üçün hər cür uydurmalaqlara əl atmağa hazır idi.

– Mənə kim rəng yaxacaq? Nədən ötrü rəng yaxacaq? Elə böyük vəzifəm yoxdur, mehtər babayam. Deyiblər, bu heyvanlardan göz-qulaq ol, mən də saxlamışam. Pis iş görməmişəm, mənə rəng yaxalar.

Səfərəli barmağını kəlləsinin ortasına qoysdu:

– Ay baş! Yatıbsan ey hələ. Yuxu görürsən, sən hələ keçən əsr-dəsən. Hər şey kağızdan keçir, rəngi də kağızla yaxırlar. İndi işinə bax, o, bura maral vurmağa gəlir. Başa düşdün?

Zəkəriyyə əsəbiliklə bir yarpaq qırıb çeynədi. Zəhər kimi acı olduğundan tübürdü.

– Qara qızın dərdi varmış. Hardadı elə çıxdaş maral ki, birini də qonağa xoş gəlməkdən ötrü kefə qurban verək.

– Bunun ona dəxli yoxdur. Qonaqdı, ova gəlir, maral vura bil-məsə, gedib danışacaq ki, Azərbaycan dağları qupqurudu. Bilal müəllim də deyir qeyrət yeridi, qonağın yanında özümüzü sindirmayaq.

Zəkəriyyə özünü bilməməzliyə qoysdu:

– Bunu mənə niyə deyirsən?

– Bəs kimə deyim? Bilal müəllim tapşırıb ki, qoruqdan iki maral təşkil eləyəsən.

– Gələnlər kordu, bilmirlər ki, bizim dağlarda xallı maral olmur?

– Bunun sənə dəxli yoxdur, tapşırılanı elə.

– Bu barədə müdirlər yazılı əmrini ver.

Uzun çənə-boğazdan sonra Səfərəlini yenə də pis yola saldı. Aradan bir gün də keçmədi. Zəkəriyyəni işdən azad eləmək haqqında əmr gotirdi. Yazmışdilar ki, işə səhlənkar yanaşır; bir buynuz itib.

O, şeylərini yiğisidirdi. Qab-qacağı, stəkan-nəlbəkini xurcuna qoysdu. Tüfəngi ciyininə aşırıldı. Qapıdan əyilib çıxdı.

At palıdır kölgəsində başını yırğalayır, quyuğu ilə mozaalanları qovurdu. Yağış kəsmişdi. Cığırda su parıldayırdı. Damcılar ağaclar-dan yağış kimi səpələnirdi.

Aşağıda, bulağın başında dayanmış yük maşınının təknəsi aydın görünürdü. Orada ağaç qabıqları, balta ağızından qalmış qamqalaqlar, bir neçə cengə yosun vardı. Kabinadakı adamların qaraltıları seçilirdi.

Zəkəriyyə xurcunu atın tərkinə keçirtdi. Toxunma bağlarla ilgək vurdu. O, başını qaldırıb qoruğa baxa bilmirdi. Maralları dodaqları əsə-əsə sayıb Səfərəliyə təhvıl vermişdi. Akta qol çəkmışdi. İndi onun burada heç bir işi yox idi. Son anda, ata minmək lazım gələndə dözməyib döndü, qoruğa tərəf yeridi, heç olmasa, Alagözü siğallamaq istəyirdi.

Qapiya çatdı, başını qaldırdı, oradan iri bir qıfil asılmışdı. Əlini cibinə atdı. Açar cingiltisi eşitdi. Ancaq onu tapa bilmədi, cingilti arxadan golirdi.

Açarları Səfərəli əlində oynadırdı.

Zəkəriyyə atı yedəkləyib dəmir tor boyu yeridi. Qoruqdakı bir sürü maral da onunla bərabər gedirdi. Addımlarını yeyinlətdi – marallar geri qalmadılar. Dayandı – onlar da durdular. Zəkəriyyə dözmədi, atın belinə qalxdı, var səsi ilə nərə çəkdi.

– Ey-hey!..

Dırnaq axını Zəkəriyyənin atını izlədi. Tora çatanda səngidi, sonra baş alıb uzaqlaşdı. Tor onları çevrəyə salmışdı. Süru də bu çevrə boyu dövr eləməyə başladı.

Zəkəriyyə meşədən çıxdı. Yol dağ döşündə qatlana-qatlana aşağılara enirdi. Yükünü töküb ağarmış buludlar dənizə tərəf sürünləndi. Günəş də enmişdi. İndi o böyümüşdü, qızarmışdı. Buludlara od vurmağa hazırlaşındı. Zəkəriyyənin qarşısında üç-dörd budaqlı ağaç kimi şaxələnən çay ağ bir işıqla parıldıyırdı. Ətrafında kənd evləri düzülmüşdü. Zəkəriyyəni orada təkcə Zinyət gözləmirdi, oğlu da vardı. Oğlu, mütləq oğlu! Onun istəyini yerinə yetirmədi. Bu işdə günahı özündə görürdü. Maralların kökünü kəsmək istəsə, bu arzunu yerinə yetirməyə nə vardı ki! O, övladını ovçu olmağa qoymayacaq, ciyindəki bu tüfəngi də çinqıllıqda dəfn edəcək. Qoy oğlu heç bilməsin ki, atasının ovçuluğu da varmış. Qoy heç bilməsin ki, ovçuluq adlı bir məşğuliyyət də var. Axı, o böyüyəcək, məktəbə gedəcək, dərs kitablarına baxanda maralın, ceyranın şəklini görəcək. Soruşacaq ki, bu heyvanlar hansı dağlarda yaşayır? Onda Zəkəriyyə nə cavab verəcək? Deyəcək ki, dağlarımızı sonsuz qoymuşuq??

Zəkəriyyə atın başını çəkib saxladı. Dönüb arxaya baxdı. Palıdların arxasından, meşənin üstündən qulaqlarına dırnaq səsi və “ey-hey” nidası uçub gəlirdi.

Günəş batırdı. Meşə qıpqırmızı qızarmışdı, elə bil od tutub yanındı. Sanki ağacların üstünə qan çilənmiş, qan yağıdırılmış, bütün meşə qana boyanmışdı. Ona elə gəldi ki, maralların biri də bu odun, bu qanın içindən salamat çıxmayaçaq.

Zəkəriyyə ata bir tərkim vurdu. Kəhər meşəyə tərəf götürüldü. Elə bil at, sahibinin fikrini duymuşdu; kəsə yolla dördnala qaçib qoruğa can atırdı.

Zəkəriyyə torun yanında atdan yerə sıçradı. Barmaqlarını tora keçirtdi. Dartdı. Torun dirəyinə çalınmış mismarlar qopdu. Toru o yana çəkib yol açdı. Nərə çəkdi:

– Hey-hey!..

...Kəhər qabaqda, sürü də onun dalınca meşənin dərinliyinə gedirdi...

1969

SABİR AZƏRİ

(1938)

Tanınmış nasır və tərcüməçi Sabir Azəri 1938-ci il mart ayının 22-də Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961).

Əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi kimi başlamış, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında publisistika şöbəsinin müdürü, “Ulduz” jurnalının redaksiyasında nəşr şöbəsinin müdürü, məsul katib, baş redaktor müavini vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyətə tələbəlik illərində başlamış və istedadlı nasır kimi tanınmışdır. Onun “Dalanda”, “Sonsuzluq”, “Duman çəkilir”, “Bozdağın nağılı” kimi roman və povestləri ədəbi təqnid tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. “Dalanda” romani rus dilinə tərcümə və Moskvada dəfələrlə nəşr edilmişdir.

Yazıcıının “Ölə bilməyən adam” povesti II Dünya müharibəsi zamanı cəbhədən yayılmış, arxada şərəfsiz dövran sürən adamların daxili eybəcərliklərini əks etdirir. Hekayə müəllifin “Povestlər” (Bakı, Gənclik, 1984) kitabında götürülmüşdür.

ÖLƏ BİLMƏYƏN ADAM

Türbənin küncünə qıslımış Kor Feti nəsə piçildiyirdi, lakin sükudan, qaranlığın qatılığından, ağırlığından qulaqları necə batmışdı, öz səsini özü eşitmirdi; axırda piçıldamaqdan da bezib susdu, dişlərini bir-birinə belə möhkəm sixsaydı, çənəsi yenə tərpənəcəkdi. Sinəsini, baldırlarını ovxaladı, deyəsən, əsməcəsi kəsirdi: “Belə də zülm olar! – dedi ürəyində. – Belə də zülm olar ki, mən düşmüşəm? Qəbiristanlıqda rahatca qalıram, di gəl ki, evimə gedəndə dizlərim əsir, ayaqlarım yer tutmur”.

Yenə dizlərini möhkəm-möhkəm ovxaladı, ehmalca ayağa qalxdı və əllərini göyə uzatmaq istəyirdi ki, barmaqları türbənin soyuq,

kələ-kötür, hörümçək torlu tavanına dəydi, üşəndi, hörümçək torunu tələsik silib, dizi üstə çökdü və əllərini təzədən göyə qaldırıb piçildədi: “Cəddinə qurban olum, Axund, səni kimi mömin bəndələri yaradan Allaha and verirəm, al mənim canımı! Al, bəlkə meyitiməsə rahatlama. Daha yaşamağa taqətim qalmayıb, daha adamların soyuqluğuna dözə bilmirəm. Əvvəller heç olmasa üzümə, ya da arxamca söyürdülər, ürəyim bir az sakitləşirdi, indi namərd uşağı namərd mənə söymürlər də. Yox, daha dözəmmirəm bu soyuqluğa, al mənim canımı, ulu tanrı, al! Yalvarıram sənə...”

Kor Fətinin səsi yenə üzüldü, qırıldı və yenə ona elə gəldi ki, doğrudan da Allah yalvarışını eşitdi, budur, alır canını.

Kor Fəti türbənin içində uzandı, zülmətə bürünmiş bu dünyani onsuz da görməsə də gözlərini bərk-bərk yumdu. Çöldə həyatdan əsər-əlamət duyulmurdu, meh əsmirdi, içəri, yəni türbənin torpaq döşəməsi sərin idi və bu sərinliyi hiss etməsəydi, Kor Fəti inanardı ki, doğrudan da ölüb. Amma Kor Fəti bu sərinliyi açıq-aydın hiss edirdi, hiss etdikcə də fikri durulur, canındakı ağrı azalırı. Əvvəl-əvvəl hər şeyi – üç ildir səhər obaşdan bura niyə geldiyini və qaranlıq düşənəcən burda niyə qaldığını, bu türbəyə, Allaha niyə yalvardığını unutdu və azca qalmışdı ki, sinədolusu bir oxay çəksin.

Gözlərini açdı, yenə hər yani zülmət görəndə üzüüstə çevrildi, uzanıb pişik dırnaqlarına oxşayan dırnaqları ilə bu sərin, nəmli, quzulamış torpağı didib-tökdü; dırnaqları bir-bir qatlanıb qırılır, qırıldılqca da barmaqları sizildiyirdi, bu ağrının da heyfini torpaqdan çıxməq istəyirdi. Axırda hiss etdi ki, daha salamat dırnağı qalmayıb, indi də ovuclarını yumub torpağı, sonra da türbənin divarlarını yumruqladı. “Ölmək istəyirəm, a tanrı, eşitmirsən? Karsan? Korsan, görmürsən ki, daha adamlarla bir havanı udmağa, bir sudan içməyə, bir torpağın üstündə gəzməyə taqətim qalmayıb? Görmürsən ki, öz evimə getməyə də ayağım gəlmir? Al canımı! Yalvarıram sənə, al canımı! Al, al, ya rəbbii...”

Kor Fəti süstləşdi və yenə inandı ki, bu dəfə yalvarişi eşidildi. Nəfəsini də içinə çəkib, ətrafi dinşeyirdi ki, bəlkə ayaq səsi eşidə, fikirləşirdi ki, görəsən, Əzrayıl gələndə ayağının səsi çıxır mı? Görəsən, Əzrayıl adamın canını necə alır: boğur, yoxsa qılıncla boynunu vurur? Qılıncla vurmaz, elə olsaydı, ölülərin hamısı başsız qalardı... Ya da bəlkə Əzrayıl adamı heç boğmur, eləcə ürəyini çıxarıb aparır? Bə necə çıxarıb ki, heç kəs görmür?

...Kənddən bu yana çıxan yolda bir “Jiquli”, bir dənə də yük maşını göründü, qəbiristanlığın darvazasına çatanda “Jiquli” dayandı, yük maşını isə içəri keçdi. Axund türbəsinin yaxınlığında yük maşını da dayandı. Maşından bel, külüng, iki çəllək su düşürdülər.

“Jiquli”dəki adamlar da gəldilər və onlar köməkləşib qəbir qazmağa başladılar.

Fəti baş açammırdı ki, ölü kimdir. Tərs kimi adamlar elə bil lal olmuşdular, dinib-danişmirdilər, o biri yandan da ağlayan yox idi. Heç kəs öz əzizinin qəbrini belə etinasız qazmazdı. Görəsən...

...Qəbrin kənarındakı kişilərdən biri qüssəli-qüssəli, bir az da acıqlı dedi:

– O boyda qəbir nəyinə lazım idi, bədbəxt İslam kişi büzüşüb uşaq boyda olmuşdu.

“Deməli, İsləm kişi də öldü. – Fəti bu xəbərdən bir az da sıxlıdı.

– Kəndin yüzyaşlı qocalarından axırıncısı da öldü, amma mənim üzüm daşa dönüb”.

Qəbir get-gedə dərinləşir, oradakı adam görünmürdü, içəridən çölə atılan torpağı külək sovururdu.

* * *

Kənddən qəbiristana doğru uzanan yolla xeyli adam gəlirdi, qabaqdakı adamların ciyində tabut vardı.

Dəstə qəbiristana çatanda dayandı, tabutu yerə qoydular, molla, adəti üzrə, burda yatanların hamısının ruhuna dua oxudu və təzədən tərpəndilər. Kişilər bir-birini itələyə-itələyə tabutun altına girirdilər.

“İt uşaqları, elə bil dədələrini götirirlər, gör sonsuz İsləmçün nə canfəşanlıq eliyirlər! – Fəti bir az da yazıqlaşdı. – Kaş o tabutdakı mən olaydım... Görəsən, mən öləndə meyitimi yerdən götürən olacaqmı? Hər halda olar, insan deyillər? Bunnardan nə desən çıxar, bəlkə də heç yaxın durmadılar... Yəni qohum-əqrəbam da yaxın durmayacaq? Qılıncımın dalı da, qabağı da kəsəndə əclaflar ağca-qanad təki qapımdan əl çəkmirdilər, süfrəmin qıraqında yallanırdılar, indi elə bil heç məni tanımlırlar... Qohum-əqrəbaya da pislik eləmişəm? Bilsəydim ki, belə əclaf çıxacaqlar, bunnarı yaddardan da yaman günə qoyardım. Aaaax, kaş davəni, o illərdəki hökmümü bircə həftəliyə dala qaytara biləydim...”

Kişilərdən ikisi qəbirlərə baxa-baxa Axund türbəsinə yaxınlaşırırdı.

Fəti lap künçə qisılıb nəfəsini içinə çəkdi.

Kişilərdən biri dedi:

– Hələ də ciynam ağrıyır.

İkinci kişi dedi:

– Ağriyar da, hələ qırılar da, İslam kişinin tabutu zindan kimiyydi.

Birinci kişi:

– İslam kişi neynəsin, bunu Fəti belə heyvərə düzəldirib. Gərək birinci o korun özünə qismət olaydı, o da ki, qurd kimi ulaya-ulaya durur. Molla da deyir ki, tabut sahibi ölməsə, onu təzələmək olmaz.

İkinci kişi:

– Allahın işi də məəttəl qalmalıdır, cavan-cavan oğlanları aparırlar, bu ilana yaxın düşmür.

Birinci kişi:

– Allah bilir neyniyir, ölüm də insan üçündür, Fəti insan deyil. Onlar danişa-danişa uzaqlaşdırılar.

Fəti əlini uzadıb torpağı diddi, sonra ovcundakı nəm torpağı əzib-əzib daşa döndərdi və çölə atdı: “İt uşağı it, mənim ömrüm sizə qismət olaydı!”

* * *

...Qırx beşinci ilin bir aprel gündündə, şər qarışan kimi Fəti dül-gər İslami çağırıldı.

Onu belə tələsdirən dünənki əhvalat oldu.

Camaat pambıq alağından qayıdırıldı, Fəti atını Söyüdü dərənin ortasına bağlayıb gözləyirdi.

Gündüzkü istinin nəfəsi hələ də tamam çəkilməmişdi, dərədə hava ağır idi, elə bil yayın orta ayı idi. Yaxşı ki, külək qalxmışdı və yavaş-yavaş bu külək sərinlik gətirirdi, Fəti köynəyini soyunub göy otluğa uzanmışdı, yəhəri də başının altına qoymuşdu.

Ay doğmuşdu, amma söyüdlərin arasından bura işiq zəif düşürdü.

Qurbağalar bir hay-küy qopartmışdılar ki, elə bil dalaşır, söyü-sürdülər.

Qara at oxrandı, sonra da başladı yeri dırnaqlamağa.

Fətinin canından xoş gizilti keçdi, sıçrayıb qalxdı: “Nədi, Qara, – dedi. – Tellinin iyisini albsan?”

Qara at bir az da bərkdən oxrandı və qulaqlarını şəkləyib yola boylandı. Fəti də söyüdlərin arasından o yana boylandı və Tellinin hündür, sağırlı qaraltısını gördü. Telli, adəti üzrə, ayaqlarını yerə

möhkəm çırpa-çırpa gəlirdi, Fəti yolun kənarına yeridi. Ay işığında Tellinin iri, amma yumru döşlərinin yırgalanması hiss olunurdu, Fəti tüklü sinəsini qaşıya-qaşıya uçunurdu.

Həmişə Telli buraya yaxınlaşanda yerişinin yelini alırdı, əvvəlcə geri, sonra yan-yörəsinə boylanır, heç kəsi görməyəndə söyüdlüyü burulur və dərhal da özünü Fətinin uzun, qüvvətli qollarının arasında görürdü...

İndi isə Telli burdan bir az da bərk keçirdi, Fəti onun qabağını kəsdi:

– Telli!

Telli dayanmayanda Fəti onun qolundan yapışdı.

– Nədi, Telli, daha Fətini görmürsən?

– Kor deyiləm.

– Bə onda...

– Əl çək yaxamdan.

– Nəə?

– Deyirəm, yaxamdan əl çək!

– Yəni belə qudurubsan? – Fəti ona necə tərs bir sillə çəkdisə, Telli yixildi. Yerdən çox ləng qalxdı, üst-başının tozunu sakitcə çırpıb Fətiyə nifrətlə, ikrahla baxdı və soyuq səslə dedi:

– Daha səni görmək istəmirəm, Fəti.

– Bilmək olarmı, niyə?

– Çünkü kişilərdən utanıram?

– Kimlərdən?

– Kəndin kişilərindən.

– Hansı kişilərdən, aaaz, davadan qayıtmış o üç-dörd axsaq-uxsaqdan?

– Hə.

– Onlar niyə kişi olur, aaaz? Onlar ala-yarımçıq, bəlkə də axtalanmış...

– Hər halda əsil kişidilər, bizim namusumuz yolunda o kökə düşüblər, daha sənin kimi namusumu...

Fəti yenə Telliyə tərs bir sillə çəkdi, lakin bu dəfə Telli səndələsə də yixılmadı, dişi dodaqlarını kəşmişdi, ağızının qanını əliylə silib təzədən çox sakit, soyuq səslə dedi:

– Görürəm, qolda məndən zorlusən, Fəti, amma bunun dəxli yoxdu, heç, heç vaxt əsil kişi olmamışan, olmuyacaqsan da.

– Ləçər, bəs o vaxt məni kişi sanırdın, indi...

– Yox, yox, onda da mən səni kişi sanmamışam. Məni ləçər eli-yən də sən oldun, sən də binamussan. Bir parça cörəyin ucbatından, uşaqların ucbatından sənin qapına gəldim, sən də məni bu kökə sal-dın. Yoxsa yalan deyirəm? Sonra binamusluğun da həddini aşdı, öz canının qorxusundan məni voenkomun qoynuna atdın. Bu da yalandır?

Fəti yumruğunu qolayladı, lakin niyəsə havada saxladı.

– Dilini dişinin altında möhkəm saxla, yoxsa gözlərini çıxardaram.

Telli qımışdı.

– Gördün ki, sən kişi deyilsən? Üstəlik də tülükü kimi qorxaq-sammış.

Telli çevrilib asta-asta, ağır-ağır getdi, o tamam gözdən itəndən sonra Fəti də söyüdlükdən çıxdı.

* * *

Səhərisi günün axşamı, şər qarışan təki Fəti kəndin dülgəri İslami çağırtdırdı, məqsədini ona deyəndə İslam kişi donub qaldı və kənd soveti sədrinə qorxa-qorxa baxdı, ürəyində düşündü ki, yəqin...

Fəti onun fikrini gözlərindən oxudu:

– Başında hava-zad gəlməyib, – dedi, – get, elə günü sabahdan bir tabut hazırla.

– Nəəə?

– Karsan, deyirəm tabut hazırla!

– Axı, kənddə heç kəs ölüsunü tabuta qoymur.

– Öyrənməyiblər, ona görə də qoymurlar. Şəhər yerlərində böyük, hörmətli adamları tabutda basdırırlar... Tabutu palid taxtasından düzəlt, boyunu uzun elə... Bilirsən nə uzunluğunda? Lap elə mən boyda. Qandın? İçərisini də gen-bol elə. Qandın?

İslam ona key-key tamaşa edirdi, Fəti qışqırdı:

– Qandın nə dedim?

– Hə, hə, qandım. – İslam tez ordan uzaqlaşdı.

Fəti onun dalınca baxa-baxa donquldanırdı: “Yoox, mənim dün-yadan xəbərim yoxmuş, camaat qudurub. Davanın qurtarmağını hiss eləyib yollarını azıblar. Bir yerdə ki, ləçər Telli səni saymasın, dülgər İslam sözünü eşidəndən sonra kəlmənin qabağında kəlmə işlətsin, deməli hökməndən düşürsən, Fətulla! Sabah qulluqdan çıxandan, peçət əlimdən gedəndən sonra bunnar məni it yerinə də qoymayaqlar, tabutumusa bəri başdan düzəldirim, ölündə Fətulla kimi, vəzifəli adam kimi basdırınsınlar...”

* * *

...İslamın qəbrini torpaqla doldurdular, üstünə də lay-lay beton
düzüb getdilər.

Fəti, uzaqlaşan yük maşınını, maşının içindəki qapqara tabuta
baxa-baxa fikirləşirdi ki, görəsən mən öləndə o tabuta qoyacaqlarmı?

Birdən ürəyinə qorxu düşdü ki, yox, onu tabuta-zada qoyan
olmayacaq, bəlkə heç ölümündən xəbər də tutmayacaqlar, elə burda,
qədim türbədə çürüyəcək, ilan-çayana, siçan-siçovula, qarışqalara
yem olacaq, ondan bir quruca başdaşı da qalmayacaq bu dünyada...

Tez bayırə çıxdı, lakin o dəqiqli də geri qayıtmalı oldu, çünkü
qəbiristanlığa sarı yenə adamlar gəlirdi.

* * *

Qulağına heybətli səs dəydi, az qaldı bu səsdən doğrudan da ürəyi
yatsın. Tərs kimi Ay hələ doğmamışdı, heç nə görünmürdü, bu səs bir
də gələndə tanıdı – bayquş idi. Sən demə, oturubmuş düz türbənin
başında. Fəti fikirləşdi ki, həə, deməli ölüm kəsdirib başımın üstünü.

Fəti var gücüylə qışqırdı: rədd ol!

Bayquş hürküb doğrudan da rədd oldu!

Fətini tər basmışdı, üz-gözünün suyunu sildi və sevindi ki, nə
yaxşı oldu o əclaf bayquş burdan itildi. Murdarın biri murdar, elə bil
qonmağa qəbir qəhətdi başına, gərək bu boyda qəbiristanlıqda gəlib
Axund türbəsini tapayıdı!

Təzədən ətrafa qulaq kəsildi ki, görsün bir səs-səmir eşitmır?
Yox, yenə sakitlik idi; Fəti ürəyinin döyüntüsünü yenə aydınca eşi-
dirdi və ürəyinin belə iti, bərk, aydın döyüntüsündən hiss edirdi ki,
hələ ölmür, hələ ölüm ondan çox uzaqdır. Birdən-birə sevindi və
ayaqlarının tutulmasını unudub türbənin qapısından çölə atıldı, sonra
beləcə yeyin-yeyin qəbiristanlıqdan keçib getdi; əgər lap yaxın-
lıqda it hürməsəydi kor Fəti bəlkə düz evəcən beləcə yüyürəcəkdi.
Dayanıb tək gözünü cığırına zillədi, yekə, qapqara bir it cığırın orta-
sında dayanmışdı, kor Fəti yerə əyildi, əline heç nə keçməsə də
özünü elə göstərdi ki, guya əlində daş-kəsək, ya da sanballı nəsə
var və bu saat o itin beyninin qatığını dağıdacaq. Kor Fətinin qolay-
landığını görəndə qara it zingildəyə-zingildəyə qaçıdı, kor Fəti qımı-
şıb yoluna davam etdi.

Kənd adamları işləməkdə də möhkəm olur, yeməkdə də, yat-
maqda da. Şər təzəcə qarışsa da, hələ saat on bir olmasa da, hamı

yatmışdı, evlərin işıqları sönmüşdü, yol qırağındakı evlərin yanından keçdikcə təkcə itlər xəbər tuturdular.

Fəti öz həyətlərinə çatanda dayandı. Onun evi qaranlıqda zorla seçildirdi, köhnəlib qurumuş, laxlamış darvazanı ehmalca itələyib açdı, sonra belə ehmalca əlini evin qapısında gəzdirdi və qılıflı tapıb dardı, qılıf açarsız rahatca açıldı. İçəri keçəndə kəsif nəmişlik, siçan qoxusu onu elə vurdı ki, geri çəkildi, qapını açıq qoyub həyətə boylandı, astadan itlərini səslədi: “Çəmbər, Çəmbər!” Çəmbər hay vermədi. “Qaçib, Çəmbər də qaçib, – dedi. – Eh, bir yerdə ki, ev sahibi durammasın, orda it bənd alar?! Tanrıının gözü yerə tökülsün, iki oğuldan biri də qalmadı ki, çıraqımı yandırayıdı”.

İçəridən gələn kəsif nəmişlik və siçan qoxusu azalırdı, Fəti evə keçdi, qapını açıq qoyub, qaranlıqda ora-bura vurnuxdu, dizi dəmir çarpayının küncünə toxundu, özünü çarpayaya yıxdı. Yorğan-döşəkdən də nəmişlik və siçan qoxusu gəlirdi. Fətinin ürəyi bulandı, qalxıb su içmək istədi, yadına düşdü ki, evdə su yoxdur.

Yavaş-yavaş bu tünd, ağır qoxuya öyrəndi və onu yuxu tutdu.

...Fəti pis yuxu görürdü, diksinib ayılanda içəri işiq idi, bu işiq gecədən xeyli keçmiş doğan Ayın və göyün üzünə səpələnmiş ulduzların işığı idi. Fəti üşüyürdü, Ayın və ulduzların bu iliq işığında qızınmaq ümidiylə bayırı çıxdı.

Ayın işığı azalırdı, ulduzlar da bir-bir harasa qeyb olurdu, təkcə dan ulduzu çox parıldayırdı, lakin buna baxmayaraq Fətinin canına qəribə bir ilıqlıq gəlirdi. Fəti qüssəli-qüssəli piçildədi: “Yenə səhər açılır”. Uzaq həyətlərdən birində it hürdü, elə bil Ay da bu it səsindən hürküb, özünü dərhal bir topa qara buludun arxasına verdi, dünya təzədən qaranlıqlaşdı. Fəti bu qaranlığa sevinib kənddən çıxdı.

...İndicə üfüq qızaracaq, camaat inək-camışını qabağına qatıb qəbiristanlığın, kor Fətinin sığındığı türbənin yanından keçirib, Açı dərəyə qovacaq, naxırçı Nağıya təhvil verib geri qayıdacaq. Lap axırdı yenə Musa kişi gələcək. Nağıya söyə-söyə (tərs oğlu tərs, elə bil beş-on dəqiqə gözləsə, canı çıxar), boynu dağdağanlı ala inəyini çubuqlaya-çubuqlaya qaçacaqdı...

“Dünyanın işinə bax ki, topal, vərəm Musa da kişi olub kişilər cərgəsinə qarışdı”. – Fəti az qalırdı ki, dirnəğıyla yeri-yurdu, lap elə bütün bu dünyani didib-dağitsın, altını üstünə çevirsin, çünki yenə yadına davadan sonrakı illər düşmüşdü...

...Qırıx altıncı ilin qışında, heç gözləmədən Fətinin arvadı tifdən öldü. Xəstəlik elə qəfildən peyda oldu ki, Fəti əvvəl-əvvəl buna məhəl qoymadı, bir də onda ayıldı ki, arvadı keçinir. Həkim gələndə elə bu cür də dedi: daha gecdir...

Fətinin get-gələ, biş-düşə, qonaq-qaraya alışmış evi birdən-birə boşaldı; Fəti bu boşluğa dözə bilmirdi, ona elə gəlirdi ki, gecələrin birində baş götürüb evdən qaçaq... Hər şeyi də o cür gecələrin birində qətiləşdirdi və səhər obaşdan kəsdirdi Telligilin doqqazının ağızını. Telli, çiyində kətmən pambıq alağına gedirdi, Fətini doq-qazın qabağında görəndə bərk qorxdı, çəpərə qısılıb kəkələdi ki, nə var, nə bit-mi-sən yo-lum-da?

Fəti əvvəlki Fətiyə oxşamırdı, başını qaldırıb Tellinin üzünə baxmırıda da, dodaqlarını çeynəyə-çeynəyə Mizıldandı ki, böyük bir xahişə gəlmışəm, gərək ümidi üzməyəsən.

Telli kinayəyle qımışdı: xahişə? Məndən umacağın var? Mənim sənə nə köməyim dəyə bilər ki?

Fəti bir az da yazıqlaşdı və dedi ki, dəyər. Telli, indi mənə sənin köməyin çox dəyər, kömək nədi, sən məni xilas eliyə bilərsən, elə bil ki, ölmüşəm, meyitimi yerdən qaldıra bilərsən.

Telli qəhqəhə çəkdi: belə dee. Yenə nə kələyin var ki, tülkü dərisinə bürünmüşən?

Fəti bir az susub, Tellinin gözlərinin içini baxdı və yalvarışlı səslə dedi: mənə ərə gəl, Telli. Doğru sözümdü, mənim arvadım ol, evimin çrağını yandır, anasız qalmış iki uşağıma analıq elə. Həm də gözüm-könlüm sənə isinib, Telli.

Telli qaşqabağını salladı: "Bircə onu görməzsən".

Fəti onun qabağını kəsdi: "Dayan, tamam ciddi sözümdür!"

Telli dirsəyi ilə onu kənara itəldi: "mənim də tamam ciddi sözümdür".

Fəti təzədən onun qabağına yeridi ki, nədir, a topal, o vərəm Musaya yalmanırsan indi də? Elə bilirsən Musa səni alacaq? Bilsə ki...

Telli bu dəfə sakitcə dedi ki, bilir, Musa bilir hər şeyi.

– Bilir? – Fəti irişdi. – Sənin...

– Hə, mənim o vaxt sənə ikinci arvad olmağımı bilir Musa. Özüm danişmişəm.

– O da hər şeyi qəbul eliyor?

– Hə, Fəti, hər şeyi qəbul eliyorım. – Musa da kətmən çiyində çəpərin dalından çıxanda Telli də, Fəti də özünü itirdi. Telli onların

yanından sivişib getdi, Fəti ilə Musa bir müddət bir-birinə qanlı-qanlı baxdı, Musa kətməni Fətinin başının üstündə yellətdi. – Bir də Tellinin adını çəksən, beyninin qatığını tökərəm. Anladın? Sənin-ləyəm, anladın nə dediyimi?

Fəti aradan çıxmış istəyəndə Musa onun qolundan dartıb saxladı:
– Mənə cavab vermədin.

Fəti mızıldandı ki, anladım, anladım... Sonra da dedi ki, ə, dava sizi binamus eliyib, əvvəller belə arvada it də yaxın durmazdı.

Musa ona necə baxdısa Fəti susub dala çekildi, Musa boğula-boğula dedi ki, dava səni kimisini binamus elədi, bizi kimisinin ürəyini insafla bir az doldurdu, indi bilirik ki, günahsız günaha batmaq, zülm çəkmək nə deməkdir.

Musa yeyin-yeyin gedib Telliyə zorla çatdı, Telli bir xeyli dinmədi, Musa deyəndə ki, dəlisən dəli, elə buna görə doluxsunmusan, mənə sənin indən sonrakı adın lazımdır... Telli qəfildən hönkürdü və “əl çək, sən də məndən əl çək, bütün kişilərə nifrət eləyirəm”, deyib özünü arxın üstünə saldı. Musa ona yaxınlaşmadı, Telli sakitləşəndən, əl-üzünü yuyub sərinləşəndən sonra yola çıxdı...

Fətinin yandıran bir də o oldu ki, camaat da bu işə pis baxmadı, Tellinin əvvəlki hərəkətini hamı unutdu. Fəti yenə fikirləşirdi ki, yoox, dava camaati da dəyişib...

Telli də tamam dəyişmişdi, Fətiylə hər dəfə elə görüşüb-danışındı ki, elə bil onu birinci dəfə gördü. Musa da dəyişirdi, vərəmliyindən əsər-əlamət qalmır, günü-gündən kökəldirdi. İndi də odur ey, qocalsa da, qırğı kimi yeriyir, elə bil topal-zad deyil...

Kor Fətinin qanı qaralsa da, hər halda Musanı gördüyüünə, hətta bu söyüsləri eşitdiyinə görə sevinirdi ki, nə yaxşı oldu bu gecəni də salamat qaldı...

Sonra hərə öz işinə-güçünə dağılacaq, qəbiristanlıqdan səs-səmir kəsiləcək və kor Fəti Koroğlu qayasını yarib çıxan günəşə, bu günəşin işığında əvvəlcə sarımtıl, sonra yenə bomboz rəngə çalan, toz basmış qəbir daşlarına, qotazlı qanqallara, bu qanqalları qəribə bir iştahla qoparıb yeyən boş-bekar eşşəklərə baxıb qüssəli-qüssəli deyəcək: “Niyə almırsan canımı, a tanrı? Niyə bir gün də uzatdırın mənim əzabımı?”

...Üfüqün qızartısı çoxalır, qəbirlər bir-birindən seçilirdi, Axund türbəsinin içi isə hələ qaranlıq idi. Amma Axund türbəsi də yavaş-yavaş isinirdi, işiqlaşırdı, torpaqdakı nəmişlik azalırdı.

— Qırılmışlar! Durub heyvanı ötürmürler, bircə onu bilirlər ki, yeyib-yatırlar, yeyib-yatırlar! Bir də kəndin arasında veyl-veyl gəzirlər... İt oğlu Cəlal da qudurdu, naxırçılığın daşını atdı, hər gün qalırıq bir avaranın ümidiñə.

Bu, Gülsüm arvad idi, yenə yuxudan gec oyanmışdı. “Yazıq Gülsüm nə ərindən yarıcı, nə də doqquz usağından. — Kor Fəti bir istədi çıxıb desin ki, nahaq yerə özünü yorma, bilmirsən ki, büyün Nağının növbəsidi, Nağı da ki, hirsindən lap tula durmazdan qalxıb çəkilir daqlara ki, mal-heyvan az olsun. İndi Nağı odu eyy, Qazan gölünün üstündə özünü verib qayalığa, mürgüləyir... — O vaxtkı əhvalat yadına düşdü. — Qoy bu ətiacı, bu bibər Güllünün canı çıx-sın, o ki var yüyürsün”.

Kor Fətinin könlünə mal bazarı düşməşdü, çoxdandı ki, Oğuztayfa çayının yatağındakı mal bazarına getmir, qoyun-quzu, inək-camış, at-eşşək satanların söz-söhbətini, sövdələşməsini, şair Məmmədin, yəni dəllal Məmmədin təriflərini, ya da bəzəmələrini eşitmirdi. Kor Fəti nəvələrindən hansına yalvardı ki, maşınınə mindir, məni mal bazarına apar, aparan olmadı. “Vaxtimız yoxdu”, ya da “mal bazarının iy-qoxusundan iyrənirik” dedilər. (Əslində babaları ilə camaat arasına çıxmaga xəcalət çəkirdilər.) Kor Fəti hirsəndi, iy-qoxulu sizsiz, deyib onların özlərinə də, atalarına da yaxşı-yaxşı söyüdü, qabığı soyulub tökülmüş, bomboz bozarmış köhnə gərməşov dəyənəyini tövlənin kərənlərinin arasından çıxartdı və bu köhnə gərməşov ağacıyla yolu zorla (salamat gözü də daha torlaşırdı) seçə-seçə, ötən günləri yada salib göynəyə-göynəyə yollandı mal bazarına... Bu gərməşov ağacını Kar qaya meşəsindən kəsəndə kor Fəti kor deyildi, gözləri qartal gözləri kimi işiqlıydı, bu dağdan o dağa balaca bir qaraltnı da seçirdi. İndi bu gərməşov ağacını ovcunda tutduğun-dan elə bil Fətinin gözlərinə yenə o illərin işığı dolmuşdu, kəndin çala-çuxur, gölməçəli, döngəli yollarını çox yeyin-yeyin gedirdi.

Bir saat, ya saatyarımdan sonra kor Fəti gəlib çatdı Oğuztayfa çayının qupquru köhnə yatağındakı mal bazarına. Gün xeyli qalxmışdı və kor Fəti bunu istinin gücündən yox, mal bazarındaki səs-küydən duyurdu. Bazarın əsil gur məqamı keçmişdi, amma hər halda bazar hələ sovuşmamışdı, qoyun-quzu mələrtisi, inək böyür-tüsü, at kişnərtisi aləmi götürmüştü başına. Hərdənbir də eşşək anqırır və o saat da kimse qışqırırdı: “Ə, saatlarınızı yoxluyun, görək düzmü işdiyir?” Üç-dörd adam xorla deyirdi: “Düz işdiyir, düz işdiyir, on tamamdı”.

Bir də güclü, kəsif peyin qoxusu vardı mal bazarında və kor Fəti bu peyin qoxusunu ürəkdən ciyərlərinə çəkib yenə köhnə günlərini xatırlayırdı...

...Fətulla Dilboz at yedəyində, əlləri də dalında mal bazarını dolanırdı, birdən gözü tünd-qırmızı, qızılı rəngli inəyə sataşdı. Qızıl inəyin yanında tanımadığı orta yaşlı bir qadın dayanmışdı, dodağının altında nəsə mızıldanırdı, Fətulla yaxınlaşanda gördü ki, inəyi oxşayır: "Boyuna qurban olum, Qızıl! Səni gözümün işığı kimi bəsdiyəcəm, bircə südünü kəsmə, uşaqların ümidińi qırma".

Fətulla qımısha-qımısha yaxınlaşış əlini Qızıl inəyin belinə çəkdi, gözlərini yumub şirin-şirin mürgüləyən, qadının oxşamasına qulaq asan Qızıl inək diksindi, silkinib at kimi finxirdi, dırnaqlarıyla yeri eşib Fətullaya şığırdı. Qadın Qızıl inəyin ipini zorla saxladı əlində.

– A kişi, ey, – dedi, – yolunla düz getsənə.

Fətulla aralıda dayanıb yenə qımışdı.

– Bu inəyi alıbsamı, a bajı?

– Yox, oğulamışam.

– Yaxşı eliyibsən, a bajı. Udubsan bunu almaqdən, inək ha deyil, bir yixılı damın dirəyidi, dirəyi. Həə, bajı, udubsan, yəqin sən də...
– Fətulla arvada göz vurdu. – Dulsan, hə?

– Mənim də ərim davaya getməyib, səni kimi buralarda boynunu yoğunlatsayıdı, onun-bunun arvadına göz-qaş oynatsayıdı, mən də dul qalmazdım.

– Bura bax, ey, arvad, ağızını Allah yoluna qoyma, mən hökmət adamıyam, burdakı dələduzların...

– Heç, utanırsan, Fəti! Heç yerə girirsən?

Fətulla geri çevriləndə gördü ki, Gülsüm arvad qurumuş, budaqları töküldüyündən, ya qoparıldığından qolsuz adama oxşayan qoca söyüd ağacının yanında çömbəlib. Fətulla üzünü bozartdı, qaslarını çatıb Gülsüm arvadın üstünə yeridi, amma Gülsüm arvad heç qımlıdanmadı da, barmağının arasındaki eşmədən dalbadal iki sortuq alıb, tüstünü ona sarı üfürdü. Tənbəkinin qatı, acı tüstüsü burulaburula gəlib Fətullanın burnuna doldu, öskürdü, gözləri yaşırdı, gözlərinin yaşını silib kinayəli-kinayəli qımışdı:

– Hə, axır ki, sən də gəldin mal bazarına, satdın Qızıl inəyi.

Gülsüm arvad yenə eşməni sorub sakitcə, özü də Fətulla kimi kinayəli qımısha-qımısha dedi:

– Nolsun ki, Fəti, Qızıl inəyi satdım, yerində qızıl düyəsi qaldı.

– Onu da satacaqsan.

- Yenə yerində biri qalacaq.
- Qalmiyacaq, heç nə qalmiyacaq. Dörd ayaqlıdan bir it də qalmiyacaq qapında, çörək səni də çəkib gətirəcək mənim qapıma!
- Yox, Fəti, sənin qapına məni çörək də gətirə bilməz. Cəbinin həyətində acıdan ölərəm, səni kimi nakişinin qapısına gəlmərəm. Anaxanım gəldimi? Yox, gəlmədi. Mən də gəlmərəm. Bilirsən niyə? Çünkü sən nakişisən, mərdimazarsan. Sənin yanında lap... göstərəm, utanmaram. Qadın satılonda da kişiyyə satılar. Qandın, Fəti?
- Gülsüm eşmənin axırına çıxırdı, sonuncu dəfə necə sümürdüsə, Fətiyə elə gəldi ki, eşmədən heç nə qalmadı.

Fətulla yəhərə sıçrayıb qamçını necə endirdisə at kişiyyəib götürdü, yaxınlıqdakı qoyun-quzu hürküsdü.

...Onda qırx beşinci ilin yanvari idi və Fətulla yenə fikirləşirdi ki, davanın ömrü gödəlir, adamların dili uzanır. Bu, Fətullanı bir az da hirsəndirir və atı qamçılayırdı. Bir də onda ayıldı ki, gəlib çıxıb Koroğlu qayasının ətəyinə. Fətulla buranı yaman xoşlayırdı, hər kefi kök gələndə, əziz, ərkli qonaq-qarası olanda bir quzu (hərdən aşiq Abuzəri də) götürüb gəlirdi bura, çünkü bura “pis gözdən” iraq yeriyydi, üstəlik də çox mənzərəli yer idi, qayanın dibindən suyu diş göynədən bulaq axırdı. Yeyib-içəndən, özü demişkən, “aşağı şəş durandan” sonra Fətulla qaragül dərisindən olan “general papağını” endirirdi gözünün üstünə, aşiq Abuzərin sazını əlindən alıb basırdı sinəsinə və özü qoşduğu sevimli mahnisini oxuyurdu.

Yenə könlümdə tufandır,
Yan keç, əgyar, yan keç!
İçi köpüklü qandır,
Yan keç, əgyar, yan keç!
Qərq olarsan, hey, hey!

Belə məqamlarda Fətullanın gözləri parıldayırdı və çoxları elə bilirdi ki, bu işiq şərabın işığıdır, amma əslində Fətullanın gözləri yaşıardı.

* * *

...Gülsüm arvad hələ də deyinirdi: “Qırılmışların bircəciyi tezdən qalxmir, damazlığı üzülmüşü naxıra qatmir ki, bir səhərsə rahatca yatam. Bunnar mənə nəvə yox, cəfadırlar, cəfa”.

Bir az sonra Gülsüm arvadın giley-güzarı eşidilmədi, qəbiristanlığa yenə sükut çökdü və Fəti siğndığı türbə yenə soyudu. Elə

soyudu ki, Fəti titrədi. Yox, bu soyuqluq havadan deyildi, səhərə yaxın, üfüq qızarmağa, çöldə, hətta türbədə də hava işıqlaşmağa başlar-başlamaz Fətinin titrətmə tuturdusa, deməli, Anaxanım gəlir və indicə o da burdan keçib gedəcək, ala inəklə düyəni naxira qata-caqdı, deməli, naxır da buralardan çox uzaqlaşmayıb. Açı dərənin boğazında onu gözləyir, çünkü hələ bu kənddə heç kəs Anaxanım arvadı qoyub getməyib. Və bu gün növbəsi olan Nağı da deyəcək: “Anaxanım ana, sənin xatırına gözlədim, yoxsa bu tənbəl uşaqlarını düz Qazangölünəcən yüyürdürəcəydim”.

Fəti özünü nə qədər sıxırdısa da titrətməsi kəsmirdi.

Türbənin içindən bir siçovul çıxdı, siçovul balaca, amma çox işıqlı gözlərini döyə-döyə çəşib qalmışdı, Fətinin tərpənmədiyini görəndə ürəklənib çölə qaçdı.

Lap qənşərdəki uca, qara mərmərdən yonulmuş qəbirdaşına qarğı qonmuşdu, bu qarğı da səksəkəli idi, yan-yörəsinə boylanırdı, qəflətən hardansa bir tülükü peyda oldu, qarğı qarılıtxa uçub getdi, tülükü də diksinib özünü türbəyə salmaq istəyirdi ki, Fətini gördü və o da bayaqkı siçovul kimi çəşib qaldı, sonradə sığrayıb harasa əkildi.

Fəti hələ də titrəyirdi.

Uzaqda üç qaraltı göründü, sonra bu üç qaraltı aydınca seçildi – onlardan biri Anaxanım idi, biri onun iri şaqqlı ala inəyi idi, o biri isə ala inəyə oxşayan kök, yupyumru ala düyə idi. Hərdən bu inəklə bu düyəni naxira Anaxanımın nəvələri qatırdı, çox vaxt da Anaxanım özü gətirirdi. “Səhər tezdən durmaqdən xoşum gəlir” deyirdi.

Fəti əvvəlcədən hiss edirdi ki, bu gün ala inəklə ala düyəni kim gətirəcək. Elə ki səhərə yaxın bax beləcə titrədirdi, o saat bilirdi ki, gələn Anaxanımdır.

Ala inəklə ala düyə qəbiristanlıqdakı çayırlardan, sarmaşıqlar dan qopara-qopara gəlirdi, Anaxanım heyvanı tələsdirib-eləmirdi.

Gülsüm arvad geri qayıdırıd, Anaxanımın yanından keçəndə dayandı.

– Naxır dərənin boğazındadı, – dedi, – səni gözlüyür.

Anaxanım “lap yaxşı” dedi, Gülsüm kəndə sarı yollandı.

Fəti dizin-dizin sürünbür türbənin ağızına gəlmışdı, indi titrətməsi bir az da bərkimişdi, astadan səsləndi: Anaxanım, ay Anaxanım!

Anaxanım onu eşitmədi, əvvəlki asta yerişiyələ ötüb-keçdi, Fəti türbənin ucuq yerində başını çıxarıb, onun dalınca boylandı, qayıdanda saxlaram, fikirləşdi. Mütləq saxlaram, ürəyimi boşaldaram,

deyərəm, büyün-sabahlığam, Anaxanım, heç olmasa son nəfəsimdə keç günahımdan. Sən keçsən, camaat da keçəcək. Qoyun rahatca ölüm. Günahımdan keçmirsiz deyə ölə də bilmirəm, Anaxanım... Ay Allah, bu nə züldü eliyirsən mənə? Al canımı, qurtar biryoluq bu əzabdan..."

Türbədəki siçovullar yenə üzə çıxmışdır, biri Fətiyə məhəl qoymadı, başladı o tərəf-bu tərəfə qaçmağa, sonra bir küncə cumdu və o küncdən bir buğda dənəsi gotirdi, siçovulun xırda, dümağ dış-lərinin arasındaki bu sapsarı buğda dənəsi qızıl dişə oxşayırdı. Buğda dənəsi büsbütöv idi, elə bil sünbüldən təzəcə qopmuşdu, ikinci siço-vul dal ayaqları üstə qalxıb, gözlərini döyə-döyə bu sapsarı buğda dənəsinə baxır, xörək iyisi almiş ac adam kimi udqunur və addım-addım yaxınlaşırı. Ağzında buğda olan siçovul qəflətən qeyb oldu, ikinci siçovul özünü elə itirdi ki, civildəyə-civildəyə türbəni ələk-vələk etdi, axırdı gəlib Fətinin ayaqlarının arasını axtardı və başladı ayaqqabılарını tələsə-tələsə, hirsli-hirsli gəmirməyə. Türbədə qal-dığı üç ildə Fəti birinci dəfəydi ki, belə qorxdu, onu soyuq tər basdı, ona elə gəlirdi ki, bu balaca siçovul indicə ayaqqabının biri-nin, sonra o birinin axırına çıxacaq, sonra da başlayacaq Fətini dir-naqdan təpəyə gəmirməyə. Və gəmirə-gəmirə ondan ələ gəlməli, qəbirə qoyulası bir parça sümük də qoymayacaq, buna görə camaat Fətiyə heç qəbir də qazmayacaq. Niyə də qazaq, deyəcəklər, bir ovuc sür-sümüyü də qalmayıb ki, ataq ora...

Fəti qışkırmış istəyirdi, əslində qışkırırdı da; intəhası səsi çıxmırı. Qorxa-qorxa papağını çıxarıb qoltuğuna vurdu, sonra qoltuğundan götürüb türbənin ucuq yerindən bayıra atmaq istəyirdi ki, heç olmasa ondan bir papaqsa qalsın... Siçovul ayaqqabını gəmirmə-yinə ara verdi, boyuna görə çox yekə görünən qulaqlarını şəklədi, dal ayaqları üstə qalxıb Fətinin düz gözlərinin içində baxdı, sonra qollarını yerə qoydu və civildədi – deyəsən, qaçmaq istəyirdi, lakin qaça bilmirdi. Siçovul gözlərini türbənin qaranlıq küncünə dikib titrəyirdi, Fəti də ora baxdı və işiqdan qamaşan gözləri yavaş-yavaş o küncün qaranlığında alışanda "Qoca"nı gördü. Qəflətən Fətinin səsi də açıldı və var gücüylə bağıldı:

– "Qoca", gəl, al bunun canını!

"Qoca" quyruğu üstə qalxdı, nazik dilini çıxarıb oynatdı, fişqirdi və irəli atıldı. "Qoca" siçovulu çaldı, ya yox, Fəti bunu bilmədi, heç hiss eləmədi də, bircə onu gördü ki, siçovul böyrü üstə sərilib və

onun ayaqqabısının altının xirdaca bir parçası siçovulun dişlərinin arasındadır.

Elə bil bayaqdan Fətinin havasını kəsmişdilər, indi buraxdilar – başladı tələsə-tələsə nəfəs almağa.

– Yaxşı elədin, “Qoca”, – dedi, – yamanca aldın onun canını.

“Qoca” başımı quyruğunun üstünə qoyub yatmışdı, sanki neçə günün yuxusuzu imiş...

...Fəti bu türbəyə geldiyi üçüncü gecəydi. Onda yazın axırıydı, gündüz çox isti keçmişdi, şər qarışsa da, hələ hava bürkülü idi; düzdür, türbənin içi nəmli idi, sərin idi, amma divarın ucuq yerindən bürkü gəlirdi. O gecəni Fəti çox pis yatdı, tez-tez diksinirdi; bir dəfə də təzəcə yuxulamışdı ki, gördü yaman ağır nəfəs alır, boğulur, sanki kimsə sinəsindən bərk-bərk sıxır. Tərslikdən yuxu da bir yan dan sıxırdı onu, gözlərini açmağa macal vermirdi, axırda özünü zorlayıb gözlərini açdı, sinəsi yenə ağır idi, əlini ehmalca köksündə gəzdirdi, barmaqları yumşaq bir şeyə toxunanda az qaldı ürəyi yatsın – bu, qızıl ilan idi. Fəti bilmirdi ki, neyləsin – ilanı götürüb atsın kənara? Birdən ata bilmədi, ilan duyuq düşüb çaldı? Bəlkə ehmalca yana çevrilsin? Birdən ilan altında qalandı hirsləndi? Bəs neyləsin? Neyləsin? Belə çox qalsa, Fətinin ürəyi doğrudan da partlayacaqdı.

Fətinin yadından çıxmışdı ki, üç ildir gündüzlər bura niyə gəlir. Gəlir ki, xəlvətcə ölsün və onun necə can verdiyini görən olmasın. Fətinin ürəyinə dammışdı ki, rahat ölməyəcək, yox, ölüm onu çox incidəcək.

Türbənin ucuq yerindən içəri günün sarımtıl, iliq şüaları düşürdü, şüa topası düz Fətinin sinəsinə töküldürdü. İlan yavaş-yavaş qımlı-dandı, açıldı və sürüşüb bir kuncə çəkildi, Fəti də yavaşça dikəldi. Onlar bir-birinə tamaşa edirdilər, ilanın gözləri də Fətinin gözləri kimi çox qüssəli idi, yorğun idi. Xeyli beləcə bir-birilərinə tamaşa etdilər. Daha Fətinin ürəyi çalxalanmirdi, hətta acı-acı qımışındı da: “Həə, sən də məni kimi əldən düşübən, “Qoca”, – deyirdi. – Olmaya sən də işıqlı dünyada yaşamaqdan bezibsən? – İlan sürüñə-sürüñə dala çəkilirdi. – Sən də məndən qorxursan? Qorxursansa, deməli, sənə etibar eləmək olmaz. Olmaz, “Qoca”, qorxaqlara etibar eləmək olmaz. Qorxaqlar adamı xəlvəti, özü də arxadan vururlar. Deməli, bizdən bir-birimizə qulaq həyanı, gor yoldaşı olmaz”.

İlan dayandı və geri qayıtdı, gəlib Fəti ilə üz-üzə dayandı, Fəti yenə sakitcə dedi: “Nədi, “Qoca”, olmuya elə bəri başdan müxən-

nətlək eləmək istəyirsən? İlansan da, səndən nə desən çıxar, amma onu bil ki, daha səndən qorxmuram. İnanmirsan? Bax, bu sən, bu da mən, nə bacarırsan elə, vallah, o saat yapışaram boğazından, çırpam ram daşa-divara”.

“Qoca” onun yanından sıvişib türbənin ucuq yerindən bayırı çıxdı, Fəti ilanın dalınca kədərli-kədərli baxdı, doluxsundu və piçildədi: “Deməli, qorxaq deyilmişsən, amma hiss eləyirəm ki, sən də məni kimi son günlərini yaşıyırsan”.

“Qoca” türbənin böyründə qırırlıb özünü günə verirdi.

Fəti gah ilana, gah da onun çaldığı, şişib özündən üç dəfə yekə olmuş siçovula baxırdı.

Bayırda ayaq səsləri eşidildi, səs Acıdərə tərəfdən gəlirdi. Fəti üzüdü və özünü çölə atdı. Anaxanım, əlindəki dəyənəyi yerə dayaya-dayaya, ara-sıra dayana-dayana gəlirdi. “Sən də qocalmışsan, Anaxanım. – Fəti dərindən bir ah çəkdi. – Dünya sənin də belini bükdü, üz-gözündən çoxunu aldı, Anaxanım! Kaş bircə biləydin ki, səni nə qədər istəyirdim, Anaxanım. Mən səni başqa arvadlar kimi istəmirdim, Anaxanım, bax bu kor olan gözlərimin işığı qədər istəyirdim, o vaxt gəlsəydin, alacaqdım səni, Anaxanım... Alacaqdım və dünya-nın ən bəxtəvər kişisi olacaqdım. Tərsliyin tutdu, gəlmədin, özünü də yazıq elədin, ömrünü dul çürütdün, məni də bədbəxt elədin. Məni tamam dəli eliyən, adamların qannı eliyən bir az da sən oldun, Anaxanım. Son nəfəsimdə bunnarı biləydin, Anaxanım!”

Anaxanım da onu görmüşdü, qəbiristanlığın kənarından keçirdi, Fəti yeriyib qarşısını kəsdi, Anaxanım bir az da o yandan gedəndə Fəti yenə özünü onun qabağına atdı, Anaxanım dayandı.

- Nədi, qaratikan kolu kimi nə bitmişən yolumda?
- Niyə məndən qaçırsan, Anaxanım?
- Kim qaçıր?
- Hamınız. Bütün kənd. Biri elə sən özün.
- Bunun günahı kimdədi, Fəti?
- Özümdədi, Anaxanım, bilirəm ki, bunun günahı özümdədi.
- Onda camaatdan nahaq inciyirsən.

Anaxanım keçib getmək istədi.

– Bir ayaq saxla. – Anaxanım dayandı. – Kənd sənin sözündən çıxmır, de ki... – Fətini ağır, küt öskürək tutdu, gözlərindən su axdı, dirsəkləri deşilmiş, çirkli pencəyinin qollarıyla gözlerini sildi. – Camaata de ki, siz də mənə az sitəm verməmisiz, nə toyunuza

çağurmısız bu neçə ildə, nə də vayınıza. Nə müddətdi gözünüzə görünə də bilmirəm, gecəni çökilirəm öz daxmama, gündüzləri də burda gizlənirəm. Diri-diri basdırımsız, axı mən də adam... – Anaxanım ona necə baxdısa da Fəti udqundu, yenə öskürdü və yenə gözlərindən su axdı, Anaxanım da doluxsundu.

– Bədbəxt adamsan, – dedi, – yaman bədbəxt adamsan, Fəti.

– Hə, Anaxanım, bədbəxt adamam, özümün də son nəfəsimdi, ölürləm daha, camaata de ki, keçsin günahimdan. Qoyun, gəlim kəndə, sizin aranızda ölüm, meyitimi beşcə kişi götürsün, üstümdə də beşcə arvad ağlasın. Qoyun mənim də qəbrim olsun. Mən... mən... axı səni istəmişəm, Anaxanım. Əclaf olsam da çox istəmişəm, Anaxanım. Ele indinin özündə də çox istəyirəm.

Anaxanım bu dəfə ona qanlı-qanlı baxdı, indi onun da gözləri islanmışdı və qorxurdu ki, Fətinin yanında ağlayar. Qırx üçün avqus-tunda ağlamamışdı, amma indi ağlaya bilərdi, çünkü indi gözləri Anaxanımın sözünə baxmir, öz-özünə islanırdı. Dərisi qupquru quru-muş dodaqlarını çeynəyib:

– Yox, sən heç kəsi istəməyibsən, Fəti, – dedi və yeyin-yeyin uzaqlaşdı.

Fəti yanındakı qəbirdəsına söykəndi, torlu gözləri ilə bu başda-şının üstündəki yazıları, bir bənd şeri oxumaq istədi, ha güc gəldisə hərfləri seçə bilmədi, hərflər bir-birinə qarışırı; axırda gözləri tamam yoruldu, gilələri sancdı, yerə çöküb üzünü bu cod, soyuq qəbirdəsına söykədi...

...Onda da günün bu vədəsiydi. Onda da Anaxanım var-dövlət-dən qalmış yeganə, arıq inəyini bax bu qəbiristanlıqdan keçirib Acidərəyə ötürürdü. Onda da kəndin naxırçısı yox idi, çünkü naxırçı Güləli də davaya getmişdi. Güləli davadan qırx beşin iyununda qayıtdı, qayıtdığı günün sabahı, elə əsgər paltarı əynində, bircə medali sinə-sində, zoğal dəyənəyi əlində çıxdı kəndin içinə və başladı qapı-qapı düşüb haylamağa: “Ay camaat, mən naxırçı Güləliyəm, mal-heyvanınızı gətirib verin, aparım otarım. Tez olun, ay camaat...”

Güləli doqqazlarda az dayanırdı, çünkü kənddə mal-heyvan yaman azalmışdı. Axırda bütün kənddən on-on beş arıq inək yiğildi, Güləli bu arıq inəkləri bir yerə komaladı, kəmərinə keçirdiyi qarğı tütəyini çıxardı və başladı cəngi calmağa, arvad-uşaq yiğişdi Güləlinin başına. İçin-için ağlayan davardı, “məzən olsun, ay Güləli” deyib gülümsünən də. Sonra naxırçı Güləli başladı təkbaşına yallı get-

məyə, yallı gedə-gedə də qıy çəkirdi: "Darıxmayın, ay camaat, bir-iki ilə bu kənddə yenə hər qapıda inək mələr, qoyun-quzu mələr..."

...Hə, onda hələ dava qurtarmamışdı, naxırçı Gülləli qayıtmamışdı, camaat da mal-heyvanını götərib ötürürdü bu Acıdərəyə.

O günü Anaxanım da ariq, boğaz inəyini Acıdərəyə ötürüb qayıdırkı ki, Fətullayla qarşılaşdı. Onda Fətulla kənd sovetinin sədriydi, özünə də qızılı rəngli, durnabogaqlı, ceyranayaq bir kəhər vermişdilər.

Fətulla əvvəller kənd sovetinin milisioneriydi, ispalkom Kamal könüllü davaya getmiş, möhürü də vermişdi Fətullaya. Fətulla da milisionerlikdən dönüb olmuşdu ispalkom, özü də o gündən Kamal kişinin qızılı kəhərində gəzirdi...

Fətulla atın yüyənini qəflətən necə dartdisa kəhər şahə qalxdı, sonra yerində oynadı və kişnədi. Atın ayaqlarından qalxan toz, külək qovan çən kimi Anaxanımın üstünə yeridi, toz çəkiləndə Fəti gördü ki, Anaxanım dayanıb qaşqabaqlı, heç onun üzünə də baxmir. Fəti irişdi:

- Deyəsən qorxutdum, Anaxanım?
- Canavar ha döyülsən səndən qorxam.

Fəti qamçı ilə aram-aram, asta-asta çəkmələrini şappıldatdı, kəhər hər şappiltidən atılıb-düşür, irəli şığımaq istəyirdi. Fəti hir-sini boğub, zarafata keçdi:

- Deməli, canavardan qorxursan, Anaxanım?
- Yox, bu dünyada Allahdan savayı heç kəsdən, heç nədən qorxmuram.
- Deməli, Allaha inanırsan?
- Hə, inanıram.
- Bə onda o inandığın Allah ərin Həmidi niyə salamat saxlamadı?
- Sənə kim deyir ki, Həmid salamat... – Anaxanımın dili dolaşdı.
- Adam gəlib yanından, qonşu kənddəndi, deyir ki, bizim səngərə bomba düşdü, Həmid də ordaymış.
- Yalan deyirsin! Gözünün içindən yalan deyirsin, əclaf! – Anaxanım atılıb onu vurmaq istədi, eli kəhərin sıfətinə çatdı, kəhər bu qəfil sillədən elə sıçradı ki, az qaldı Fətini yero çırpınsın. Anaxanım beş-on addım gedib geri qayıtdı, təzədən Fətullayla üz-üzə dayandı və sakitcə dedi:

– Fəti, bir şeyi yəqin elə: Həmid məndən ötrü həmişə sağdı. Ölmüş olsa da ruhu sağdı. Qandın? – Kəhər devikə-devikə, hürkək-hürkək Anaxanima baxırdı.

Anaxanım getdi.

Fətulla hələ də yolun ortasında qalmışdı, Anaxanım kəndə girib gözdən itəndə Fəti atın yüyənini bərk dartdı, kəhər necə qalxıb-düşdüsə, qabaq dırnaqları köhnə qəbrə batdı, kövrək sümük ovxalandı, bundan kəhər də, Fəti də qorxdu, kəhər yüyənin tarım çəkilməsinə, çənəsinin ortadan iki ayrılmamasına məhəl qoymayıb götürdü...

Anaxanım gözlərinin işığı sənən kiçik oğluna baxa-baxa qalmışdı. Doyunca ağlamaq, ürəyini heç olmasa bir az boşaltmaq istəyirdi, lakin ağlamırdı, çünkü oğlunu qorxuza bilərdi. Hətta Anaxanım gülümşəyirdi və beləcə yaziq-yaziq gülümşəyə-gülümşəyə fikirləşirdi ki, ilahi, ağlamalı olduğun yerdə gülümsemək nə ağır dərd imiş! – Darıxma, qurbanın olum, – dedi, – qızdırman keçəcək, yenə qalxıb qoşulacaqsan yoldaşlarına. Dədəndən də kağız gəlib. – Oğlu dikəldi, nəsə demək istədi, deyə bilmədi, o da anası kimi gülümşündü, çeyirtkə dirsəklərinə oxşayan ariq, nazik dirsəkləri boşaldı və təzədən küreyi üstə düşdü. – Dədən yazır ki, lap yaxşıyam.

Uşaq gülümsədikcə dodaqları səyriyir, çat-çat olur, bu çat yerlərindən qan axırdı və bu qan elə bil onun sıfətindəki işığı da al rəngə boyayırdı.

Anaxanım sonbeşiyinə sarıldı, sonra çölə çıxbıq qışkırmış, qonşuları haylamaq istəyirdi ki, Fətulla və indi onun yerinə milisioner işləyən Ağadadaş həyətə girdi. Anaxanım tez gözlərini sildi, hiçqırığını uddu, vaxtsız ağarmış, codlaşmış saçlarını örپeyinin altına yiğib sakitcə soruşdu:

– Xeyir ola, hökumət?

Fətulla səhərki kimi ati yerində oynadırdı:

– Yun planını niyə ödəmirsən? – dedi.

Anaxanım bayaqkindən da sakit cavab verdi:

– Nə bacarırdımsa, gücüm nəyə çatrıdışa, vermişəm.

– Onda bə davadakilar neyləsin. – Fətulla əli ilə uzaqları göstərdi. – Hə, de görün onlar neyləsinlər? Şaxtada-boranda faşistlərlə əlbəyaxa olduqları, sizi qoruduqları yetmir, hələ deyirsiz, üstəlik də donsunlar?

– İndi ki, el-oba üçün belə canıyanansan, bə niyə sən də orda deyilsən?

Fətulla sıçrayıb atdan yerə düşdü:

– Bunun sənə dəxli yoxdur! Bunu raykom bilər, ispalkom bilər.

– Hə, Fəti, hə, düz deyirsən, bunun mənə dəxli yoxdur. Yaxşı, de görün nə vermisən, ala bilmirsən Həmidin ocağından?

— Yun planını niyə ödəmirsən? — Fətinin bağırtısını qonşular da eşidirdi, lakin onlar da yun söhbətindən qorxduqları üçün çölə çıxmır-dılar. — Karsan, Anaxanım, eşitmirsən nə deyirəm: yun ver, yun, yun...

— Yoxdu, daha evimdə yun yoxdu, yorğan-döşeyin hamısı pam-bıqdı.

— Var. Hələ döşeyin var.

Anaxanımın gündən, əziyyətdən yanıb qaralmış sifəti elə ağardı ki, elə bil saçlarını qəfil üzünə dağıtdılar. Tez içəri keçdi.

— Yaxşı eləmirsən, a sədr, — milisioner Ağadadaş bunu elə yazıq-yazıq dedi ki, elə bil Fəti Anaxanımın yox, onun özünün axırıncı döşeyindən yunu çıxartdırırdı.

Fəti onu acıqlı süzdü.

— Belə deee! Sən bu prinsipiallıqla hökuməti qoruyacaqsan, Ağadadaş? İndi ki, belə ürəyiyanansan, səni yollarıq cəbhəyə, gedərsən orada faşistlərlə qarda-boranda vuruşarsan, özün də yun corab, paltar geyməzsən.

— Əvvəla, məni cəbhəylə qorxuzma, Fətulla, orda mənim dədəm vuruşur, əmilərim, dayılarım vuruşur, lazım gəlsə, mən də gedərəm...

— Lazım gələr, mütləq lazım gələr.

— İlkincisi, bu yazıq arvadlar da burda az əziyyət çəkmirlər.

...Anaxanım üzünü artıq keçinmiş oğlunun soyuq üzünə söy-kəmişdi. “Bağısla, qurbanın olum, bağısla, — piçildayırdı, — bu balaca döşəyi də sənə çox gördülər”. Uşağı qucağına alıb, o biri taxtdakı mitili də sökülmüş pambıq döşeyin üstünə qoydu, balaca, nazik döşəyi qoltuğuna vurub bayira çıxdı.

Fəti yenə atın belindəydi, milisioner Ağadadaş köhnə, çürük taxtalardan yamanmış alaqapının dibində çömbəlib eşmə çəkirdi.

Anaxanım gülümsünürdü — guya cehiz, ya da bəxşis gətirmişdi. Döşəyi həyətin ortasına atdı.

— Evdə qalan axırıncı yun döşək bax buydu, alın, bunu da aparıñ, tək davadakıların canı salamat olsun.

Anaxanım bunu bərkədən deyir və qonşu həyətlərə boylanırdı: qonşu həyətlərdən birində bir qoca göründü, bu qoca əlini gözünün üstünə qoyub göyə boylanırdı — günəşi axtarırdı, axırda qara, sıx buludların arxasındakı güneşin tapdı, üzündəki yorğunluq, kədər çəkildi və çəvrilib Anaxanımın həyətinə baxdı, Fətini, Ağadadası, balaca döşəyi görəndə sifəti təzədən qaraldı, gözlərinə yenə qüssə doldu, zülmət çökdü.

— Gün əyilir, axşam olur, — dedi. — Yenə axşam olur. Gecələrdən lap bezmişəm, Anaxanım. Uşaqlar davaya gedəndən gecələri dirigözlü açıram, söhbət eləməyə adam da yoxdu. Arvad-uşaq elə yorulur ki, işdən qayidan kimi ölü düşürlər, mən də qalıram tək. Gündüzlər heç olmasa bir adam tapıb kəlmə kəsirəm.

Fəti onu tərs-tərs süzdü, sonra çevrilib beləcə tərs-tərs Ağadadaşı süzdü, Ağadadaş gedib döşəyi götürmək üçün əyildi və xeyli qalxa bilmədi — sanki bu balaca, mitili sözülüb göz-göz olmuş döşək yundan yox, daşdan idi, qaldırı bilməyəcəkdi. Döşəyin qulağını buraxıb ayağa durdu və həyətdən çıxdı.

Fəti qışqırdı:

— Ə, hara gedirsən, bə döşək?

Ağadadaş çəpərin o tayından cavab verdi:

— Döşəyi özün götür, mən getdim voyenkomata.

Fəti düşüb döşəyi götürdü, sıçrayıb təzədən yəhərə qalxdı və ata necə bir qamçı çəkdisə, kəhər açıq darvazanı qoyub çəpərdən atıldı, çürümüş çəpər uçub töküldü.

Qonşudakı qoca: “Yenə gecə düşür. Yenə gecə düşür” — deyə deyə həyətdə vurnuxurdu.

Anaxanım içəri keçdi və özünü oğlunun üstünə salıb hönkürdü...

* * *

...Anaxanım, başında da beş-on adam, qəbiristanlıqdan təzəcə aralanırdılar. Hava küləkli idi, arvadların göz yaşları yanaqlarında qurumuşdu. Anaxanımın üzü kəndə sarı idi, ayaqları yeriyirdi, amma ona elə gəlirdi ki, ürəyi geridə — balaca, ensiz, dayaz qəbirdə qalıb, elə buna görə də heç nə hiss etmir, yan-yörəsində səssizcə, dərdli-dərdli yeriyən qohumlarını, qonşularını görmürdü. Kimsə gileyəndi ki, sazaq adamı kəsir, belə də payız olar! Anaxanım yalnız bu vaxt çevrilib ətrafına baxdı, o sözləri deyən adamı küt-küt süzdü və öz aləmində heyrətləndi ki, hani sazaq? Bə Anaxanım niyə hiss eləmir bu soyuğunu?

İndi də kimsə dedi ki, ora baxın, ora baxın, ev yanır. Bir başqası da dedi ki, yanan ot tayasıdır, özü də kövşəndir, görmürsən, necə hirsli-hirsli, hikkəli, necə çatılııyla yanır! Birinci adam dedi ki, baho, bu ki Fətinin evidir, ora baxın, ora baxın, Fətinin arvadı saçlarını yolur.

Qəbiristanlıqdan gələn arvadlar kəndə sarı götürüldülər. Bu danışqlardan heç nə anlamayan Anaxanım onların dalınca küt-küt boy-

lanırdı, birdən Anaxanım ora-bura vurnuxan Fətini gördü, Fəti də Anaxanımı gördü. Anaxanımın ayaqları tamam heydən düşdü, ya nəydisə, dizi üstə çökdü, əllərini göyə qaldırıb nəsə piçildədi, böyük oğlu Aslan hardansa peyda oldu, anasının qoluna girib, yaşına heç yaraşmayan təmkinlə dedi: gedək evə, şər qarışır!

Anaxanım bax, bunu o dəqiqə hiss etdi, çünkü bu anda Anaxanım zülmətdən başqa heç nə görmürdü, hətta Fətinin evini bürümüş alov da, bu zülməti qova bilmirdi. “Hə, gedek bala”, deyib qolunu Aslanın əlindən çıxartdı və yeyin-yeyin uzaqlaşdı.

Fəti qulaqlarına inanmadı, əvvəlcə bir üzünü, sonra o biri üzünü türbənin soyuq, nəmli divarına söykəyib dinşədi, yenə həmin səsi eşidəndə başını çölə çıxartdı. Yox, qəbiristanlıqda heç kəs yox idi, gün adamı qarsalayırdı, torağaylar başdaşlarının kölgəliyində ləhləyirdilər, təkcə bir eşşək etinasız halda, yeri-göyü yandıran bu istini vecinə almadan otlayırdı. Otlayırdı deyəndə ki, qəbiristanlıqda ot adına heç nə qalmamışdı, hər şey yanib küle dönmüşdü, boz eşşək qupquru qanqalları hirsə qoparır və beləcə hirslə də çeynəyib udurdu.

Qoca türbənin lap sərin yerində büzüşmüdü.

Fəti indi apaydınca eşidirdi ki, kənddən toy səsi gəlir. Fətinin təəccübələndirən oydu ki, bu səs qara zurnanın səsi idi. Neçə illərdi ki, onların kəndində qara zurnaynan toy keçirilmirdi, indi klarnet, gitara, qarmon dəbdəydi. Amma bu gün kənddə qara zurna ötürdü, həm də elə zildən ötürdü, elə bil aləmə car çəkmək istəyirdi ki, ay camaat, yox, hələ bu dünyada qara zurna da var!

Fəti kəndə tərəf qaçırdı. Son üç ildə ilk dəfəydi ki, Fəti kəndə gündüz gəlirdi, özü də belə ürəklə, sevinə-sevinə, döşü atlana-atlana gəlirdi.

Kənd tərəfdən külək əsirdi, külək iti olsa da, Fətinin tərli üz-gözünü, sinəsini sərinlədirdi. Birdən yenə bürküləşdi, alnının təri süzülüb gözlərinə doldu – çünkü indi Fəti dayanmışdı. Niyə dayanmışdı? Özü də bilmirdi. Tərini siləndə möəttəl qaldı – qara zurnaçının səsi gəlmirdi. Fəti ora-bura boylandı, yoldan bir uşaq ötürdü, onu səslədi:

– A bala, a bala, bir ayaq saxla görüm.

Uşaq onu tanıyordu, keçib getmək istəyirdi, Fəti də bunu bildiyi üçün titrədi:

– Kimin uşağısan, ə? – dedi.

– Dədəmin! – Uşaq götürüldü.

– İt küçüyü, gör nə çemkirir üzümə, elə bil bunun da anasının oynası olmuşam.

Külək lap yavaşımışdı, bürkü, çən kimi kəndin arasına dolmuşdu.

Qara zurnanın səsi təzədən eşidildi, Fəti səsi itirməməkçün yüyürdü və gəlib kəndin alt yanına çıxdı. Camaat hələ tamam yiğışmışdı, bir ucdan gəlirdi, Fəti bu təzə evi tanımadı, yanındakı qızların birindən soruşdu:

– Toy kimindi?

– Elxanın!

– Elxan? O kimin uşağıdı?

– Anaxanımın nəvəsidir. – Qızın gözü mağardaydı, orda xeyli cavan oğlan vardı. Mağarın baş tərəfində stol qoyulmuşdu, o stolun arxa-sında çalğıçılar düzülmüşdülər, zurnacı Nikol da əyləşmişdi ortada, ovurdularını şışirdib, gözlərini də yumub çalırdı. Uşaqlar böyüklərin qoltuğunun altından, ayaqlarının arasından boylanırdı. Arvadlardan kimsə qışqırkı ki, a cavanlar, niyə durmusuz, niyə oynamırsız? Cavanlardan biri cavab verdi ki, hələ tezdir, qoy bir sümüklərimiz qızıssın. Hamı gülüşdü, cavanlar araq dolu qədəhləri bir-birinə çırpdılar. Bayaqkı arvad: “İndi ki, sizin sümükləriniz hələ qızmayıb, onda özcüyəzim oynayajam”, – dedi və qollarını, durna qanadı kimi ağır-ağır yellədə-yellədə ortaya çıxdı. – A Nikol, “Ruhani”yə çevir, “Ruhani”yə. – Nikol havanı dəyişdi.

Qadın çox kök idi, amma elə yüngülçə fırlanırdı ki, elə bil doğrudan da durna idi, havada süzürdü. “Hə, kimin hünəri var çıxsın döşümə”, – dedi. Cavanlardan tərpənən olmadı. Bu vaxt... Fəti də, o qadın kimi qollarını ağır-ağır oynada-oynada ortaya yeridi. Qadın qolları gərili haldəca qaldı, bunu görəndə cavanlar, arvadlar, kişilər də donub qaldılar. Zurnacı Nikol gözünü açanda gördü ki, heç kəs oynamır.

– A başınıza pirlənim, cigərim partladı ki, üpürməkdən, bə niyə oynamırsız?

Nikol zurnanın islanmış müştüyünü pencəyinin ətəyi ilə silib yerinə taxdı, nəfəsini dərib, bir qədəh araq içdi və girişdi yeməyə. Yeyə-yeyə fikir verirdi ki, yox burda nəsə bir iş var, hamının gözü ortada büzüşmiş, üst-başı toza-torpağa batmış qocadadır. O qoca, yəni Fəti mağarın baş tərəfinə yeriyəndə zurnacı Nikol ağızındaki tikəni çeynəməmiş uddu, tikə iri imiş, ona görə boğazından çətin keçirdi. Nikolun gözləri böyümüşdü, sulanmışdı. Axır ki, zurnacı Nikol tikəni uddu, sevindiyindənmi, Fəti lap yaxınlaşdığı üçün qorxduğundanmı, ya nəydisə, dərhal bir qədəh də araq içdi və irişdi:

— Hə, əmioğlucan, havanı de, çalım. Elə çalım ki, bax o köhnə dirəklər də oynasın.

Fəti gəlib zurnaçı Nikolla üz-üzə dayandı, pencəyinin qoltuq cibindən bir dəst şax əllilik çıxartdı, bu şax əlliliklərdən birini barmağanını arasında Nikola uzatdı, zurnaçı Nikol əlliliyi alandan sonra rəngi özünə gəldi.

— Ha başına pırlanım, kişi belə olar, bax, — dedi, — nə çalım, əmioğlucan?

— “Ruhani” çal, usta Nikol, bir xalis “Ruhani”.

— Bax, mənim bu domba gözlərim üstə.

Zurnaçı Nikolun gözləri doğrudan da domba idi, yumanda elə bilirdin ki, göz qapaqlarının altında bir qoz qalıb, amma bunu heç kəs hiss eləmirdi, çünki Nikol qara zurnanı bir ayrı cür çalırdı, hamı, hətta ən dərdli adam da o saat yüngülləşirdi, qova dönürdü, elə bil meh qalxsa, o mehə qarışib uçacaqdılar göyə. Bax, buna görə də hamı gözünü yumur, nə Nikolu görürdü, nə də onun domba gözlerini, nə də qara zurnasını; bu sehrli, qüssəli, cingiltili, bu havalı səs də elə bil Nikolun zurnasından yox, ürəyindən qopurdu...

Yenə zurnaçı Nikol çalırdı, yenə hamı gözünü yummuşdu, amma bu gün buradakı adamlar yüngülləşmirdi, heç yana da uçmayacaqdılar, uça bilməyəcəkdilər, gözlərini də ona görə yummışdular ki, indicə nəsə olacaqdı.

Zurnaçı Nikol “Ruhani” çalırdı, Fəti də qollarını gərib, astaca yırğalana-yırğalana oynayırdı. Düzdür, Fəti gözlərini yummamışdı, amma o da mağardakı adamları görmürdü, heç zurnaçı Nikolun özünü də görmürdü, Fəti qaya üstündə süzən yaralı quşa oxşayırdı, elə bil indicə qanadlarını gərib, daşlara çırpılacaq, ordan da yumalanıb dərin, dibi görünməz dərəyə düşəcəkdi.

Kimsə içini çəkdi, arvadlardan biri qışqırdı:

— Ay aman, qoymayın, öldürəcək.

Mağardakı adamlar geri çevriləndə gördülər ki, Elxan əlində balta şığıyır Fətiyə sari. Cavanlar onu dövrələdilər, Elxan baltanı yellətdi.

— Çəkilin, yoxsa sizi də doğruyaram!

Elxan iri gövdəli, boylu-buxunlu oğlan idi, tutub saxlaya bilmirdilər, qollarından, boynundan asılanları sürüyə-sürüyə gəlirdi.

— Qoca ilan, gəlmisən ki, mənim toyumu mundarlıyasın? Bu saat şaqqalyacam səni!

Fəti bilirdi ki, bu sözlər ona aiddir, yanındaki adamlar da piçıldışdırlar ki, tez ol, əkil, yoxsa öldürəcək. Zurnaçı Nikol da, nağaraçı

da donub qalmışdı, lakin kor Fəti hələ də oynayırıdı və heç gözünü açmırıdı da. Həm də Fətinin gözünün kor tayında da iri-iri yaşı gilə-lənmişdi.

Elxan qışqıra-qışqıra, söyə-söyə, qollarından, boynundan asılmış adamları kökündən qopmuş ağac kimi sürüyə-sürüyə gəlirdi.

– Sən bu murdarın mənim toyuma gəlməyinə bax! İlən oğlu ilan, ömrü boyu hamını çalışıb, dava illəri bizə qan uddurub, çuğulluq eli-yib, neçəsini günahsız güdəzə verib, utanıb yerə girmir, hələ toyuma da gəlib. Çəkilin yolumdan, bu saat bu binamusu şaqqalıyacam!

Elxan Fətiyə lap yaxınlaşmışdı, arvadlar Fətini itələyib mağaradan çıxarmaq istəyirdilər, amma gücləri çatmadı, deyirsən bu ariq, çəlimsiz Fəti daşa dönmüşdü. Elxan necə dartindəsa aradan çıxdı, yetirib sol əliylə Fətinin boynundan tutdu, sağ əliylə baltanı endirmək istəyəndə nənəsinin zəhmli səsini eşitdi:

– Elxan!

Balta Elxanın əlindən düşüb dizinə dəydi, çevrilib dalda – qapının ağızında dayanmış nənəsinə açıqlı-acıqlı baxdı.

– Nənə, görürsən bu ilanı! Görürsən! Ömrü boyu hamiya divan tutub, bir kəsin toyunda olmuyub, indi toyumuzda oynuyur. Elə bilir-sən sevindiyindən gəlib? Yoox, bu gürzə heç kəsin şad gününə sevinənməz. – Elxanın şalvarının dizi cirilmişdi, balta ətini yalamışdı, əyilib baltanı götürdü. – Nənə, qurbanın olum, qoy doğrдум bunu, camaatın canı qurtarsın. – Elxan doluxsunmuşdu.

Fəti də Anaxanıma yazıq-yazıq baxırdı, dodaqları titrəyirdi.

– Anaxanım. – Fəti çönüb camaata, sonra təzədən Anaxanıma baxdı. – Anaxanım, bu toy mənimcün son toydu, məni qovma. Nə olub, olub, Anaxanım, keç günahımdan.

Qızlardan biri: “Yazlıqdı, qoy oynasın” – deyib içini çekdi.

Hamının gözü Anaxanımdaydı, o qar adama oxşayırdı, dümağ saçları elə bil camaatın gözünün qabağında bir az da ağarırıdı, bir az da nazılırdı. Elə nazılırdı ki, elə bil indicə küləyə qarışacaq, hamısı uçub töküləcəkdir.

– Çıx get, Fəti, – dedi, – tez ol, get!

Fətinin yaralı quş qanadına oxşayan qolları şappılııyla böyürlərinə dəydi, başını yerə dikib, asta-asta mağardan çıxdı.

Elxan baltanı tut ağacının gövdəsinə necə çaxdışa, balta küpü-nəcən içəri işlədi.

Anaxanım Nikola açıqlandı:

- Niyə ağızına su almışan, Nikol, niyə çalmırsan?
– Baş üstə, Anaxanım bacı, baş üstə. – Nikol ovurdularını şişirdib, qara zurnanı dodaqlarına yapışdırdı.

Nikol indi “Qazağı” çalırdı, amma qara zurnanın səsi bayaqkı kimi gur çıxmırıldı...

* * *

...Fəti qəbiristanlığa çatmışdı, təzə, köhnə qəbirlərin arasıyla yorğun-yorğun yeriyirdi. Köhnə qəbirlərin üst-başını, yan-yörəsini qanqal basmışdı, qanqallar onun dizlərini deşir, göynədirdi, Fəti də acıya-ağrıya məhəl qoymayıb qanqallığın lap qalın yerindən keçirdi.

Fəti türbəyə çatanda dönüb geri – kəndə baxdı, qara zurnanın səsi burada gəlirdi. Türbəyə girmək istəyəndə Qocanı gördü. Qoca özünü günə verirdi, Fəti istədi onun üstündən keçib içəri adlasın, tez də fikrini dəyişib elə oradaca oturdu.

– Belə-belə işlər, Qoca, – dedi. – Bu köpəyoğlu dünyanın belə-belə işləri varmış.

Qoca ona baxırdı.

- De görüm, sən bu adamları günahsız yerə niyə çalırsan?
– Mən günahsız yerə heç kimi çalmıram.

Qocanın birdən-birə dil açıb danışmağına heyrətlənmək əvəzinə Fəti sevindi, bir az da ona yaxın oturdu.

– Bə niyə çalırsan?

– İstəmirəm ki, məni tapdalasınlar. Kim ki mənə dəymir, mən də ona dəymirəm. – Qoca yavaş-yavaş açıldı və quyruğu üstə qalxdı.

Fəti onu hirsli-hirsli süzdü və ürəyindən keçirdi ki, sən bir bunun boyuna bax, sözünə, hikkəsinə bax. Yəni sən belə qürurlusən? Bu saat göstərrəm sənə qürurlu olmağın ləzzətini. – Əl atıb ilanın boğazından yapışdı, əvvəlcə Qoca heç qılmışdanmadı da, Fəti bundan daha da hirsənib onu bir az da bərk boğdu, sonra qaldırıb yerə çırpdı. Qoca yenə quyruğu üstə qalxıb dilini oynatdı, Fəti qəh-qəhə çəkdi. – Həə, qorxursan? Sən də özündən acızləri çalmışan! Çal da, çal görüm necə çalırsan məni! Özündən betərinə rast gələndə dil çıxarıb yalvarırsan? Bir az əvvəl mən də beləcə yalvarırdım, noolsun, yalvarişima, hətta göz yaşlarına da baxan olmadı. Mən də sənin yalvarişına baxmayacam, öldürəcəm səni. Onsuz da bir gün ya sən məni öldürməlisən, ya da mən səni. Belə deyil? Yoxsa ilanlığından əl çəkmisən? Ay çəkdin haal?”

Fəti əlini bir anlığa boşaltdı və bu bircə anda ilan onun bilə-yindən çaldı.

Fəti ağrını gec hiss etdi, hiss edəndə qışqırmaq əvəzinə şaqqa-naq çəkdi, barmaqları tamam boşaldı, aralandı, Qoca da sürüşüb küncə çəkildi: “Deməli beləəə!!!” – Fəti hələ də gülürdü. – Deməli üç il qonşuluq elədik, axırda da belə?”

Qoca tamam qıvrılıb başını quyruğunun arasında gizlətdi.

Fətinin dizləri bükülürdü, o da türbənin bir küncünə qıṣıldı və yönünü kəndə sarı çevirdi.

Qəbiristanlıqdan bir atlı keçirdi, Fəti ha zəndlə baxdışa, onu tanıya bilmədi, istədi çağırınsın, nə qədər güc verdisə, dodaqlarını aralaya bilmədi.

Gün buludun arxasından üzə çıxdı və düz Fətinin gözlərinə düşdü. Sarımtıl şüalar Fətinin gözlərindəki iri, dupduru gilələri lap saraltıdı; həm də Fətinin tökülmüş gözünün oyuğundakı gilələr çox iri idi, bu gilələr şüşə kimi donub qalmışdılar, üzüşağı axmirdılar...

1979

VAQİF NƏSİB

(1939)

Tanınmış şair və nasir Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, “Ha boeboom nocmy” qəzetinin redaksiyasında məsul katib, “Azərbaycan pioneri” qəzetinin redaksiyasında şöbə müdürü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor, “Qobustan” toplusu redaksiyasında məsul katib, “Gənclik” nəşriyatında baş redaktorun müavini işləmişdir. Hazırda “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdürüdür.

Bədii yaradıcılığı 1957-ci ildə çap etdirdiyi şeirlərlə başlamış, sonralar həm şair, həm də nasir kimi oxucuların dərin sevgisini qazanmışdır. “Uzundərə”, “Ceyrançölli qoç Kərəməli” kitablarına toplanmış povest və hekayələri onun nasir kimi özünəməxsusluğunu əks etdirir.

“Omaroğlunun qayıtması” hekayəsi yaziçinin “Uzundərə” kitabından (Bakı, Gənclik, 1981) götürülmüşdür.

OMAROĞLUNUN QAYITMASI

Dedilər kəndə gəlir Omaroğlu. Tanıyanların içindən bir sazaq kimi keçdi bu xəbər. Bir-iki ağsaqqalısa elə silkələdi ki...

Dəmirçi Abdulla əlini başının dalındakı şişə qoyub yerindəcə dondu. Ürəyindən bu sözlər keçdi, gicitkən kimi içini dalaya-dalaya:

— Nəyə gəlir bu sağ olmuş, başımızı yerə soxmağamı. O ki, kəndin başbilən el atasıydı. Üstünə artırmayıbmı bəs ağlının, kamalının. Üzümüzə lombaynan tüpürməyəm gəlir.

Müsəllim kişi dəyirmando eşitdi dəyirmançı Musaynan gapının şirin yerində. Sözünü ağızında qoydu bu xəbər: onun gözünə baxmaqdansa dəyirmanın boğazına diri düşüb, ölü çıxmaq yaxşıdı, — dedi.

Sarıisələrin Rehiminin başı daha çox əsməyə başladı. Elə bil bu xəbər qasırğaya dönüb başını silkələyirdi: bu sinnimizdə belimizi qıracaq onun gəlişi. Namərdlik nə bikar şəymış, ay Allah.

Əbdürrəhim kişinin yorğanına qor doldurdu bu gəliş, dedi, kaş o gələnə kimi canımı verib gedəydim elə çayın o tərəfinə, qəbiris-tana. Onsuz da deyəsən əleyim ələnib.

Bircə Qafarla ləzgi Məhəmmədə kar eləmədi. Yerləri rahat idi onların. Nə bilmək olar, bəlkə o gecəsi qəbirləri od tutub yanacaqdı rəhmətliliklərin.

Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar, bu xəbəri gətir-diyyinə görə. Elə bil atalarını söymüşdü bu ciy-ciy poçtalyon. Bircə Müsəllim çənəsinin altda bir də saldı onu. Qorxdu ki, birdən Tapdı-ğın əməli olar bu da. Bir dəfə Tapdığın cinini tutduranda Omar-oğlunu yadına salmışdı. Hələ bihörmət də eləmişdi Müsəllimi.

– Omaroğlu bir gün gəlib hərənizin imanınıza bir tula bağlayacaq.

– Özün gördünmü, a Musa?

– Gördüm.

– De canın üçün.

– Öz başım haqqı.

– Gap da elədinmi?

– Bə nə, gedim gəlməyim, itkin Qafar qağamın əziz canı üçün düz bir saat danışdıq. Danışdıq deyəndə ki, poçtun alt yanındaki bağda əyləşdik. Saçı-saqqlı dümağdı. Danışmağı-zadı da yoxdu çox elə. Hərdən başını qaldırıb bir sual tullayırdı.

– Nə barədə, bizi də soruşub elədimi?

– Yox, elə birinci külfətini xəbər aldı. Dedim yaxşıdlar, şükür.

– Bə demədinmi...

– Yox, hara deyirəm. Cinqırımı çıxara bilmədim.

– Sonra nə gap elədi.

– Məmmərzə kişini soruşdu.

– Məmmərzə hamıdan kişi çıxdı, gənə sağ olsun. Özüm dedi şenliyə gələcəyəm.

– Hə, dedi, bir-iki günə ordayam, Məmmərzəyə de, evdə-eşikdə olsun.

Qocaların dərdli-azarlı günləri başladı, nə başladı. Ev dustağı oldular, idarənin qabağına çıxbı doyunca gap eləyə bilmədilər o xəbər gələndən.

Axır ki, gəlib çıxdı Omaroğlu. Maşını birbaşa Məmmərzə kişisinin doqqazına sürdürdü. Məmmərzə kişi saç-saqqlı çallaşmış, bircə gözləri əvvəlki kimi zəhmlili qalmış qaynına baxanda doluxsundu, irəli yeriyib bərk-bərk qucaqladı. İkisinin də gözünün seli-suyu bir-birinə

qarışdı. İkisi də dözümdə qaya parçası kimi şey idi. Bunu həyatın özü də sinmişdi o ki var. İndi damlalar parçalayırdı bu sal daşları.

Sonra Məmmərzə qapıdan içəri buraxmadı onu. Əlini döşünə qoyub işarəylə bir az dur dedi. Özünü tövləyə verib üç-dörd gün bağlı saxladığı qoçu irəli çəkib yıldı. Qabağındakının necə adam olduğunu bildiyindən səsini çıxartmırı Omaroğlu. Qoçu onun ayağı altında boğazlayanda yenə gözündən sel-su axdı, saqqalına süzüldü.

Bu o Məmmərzə idi ki, tutulmağından iki saat keçməmiş dalınca çay-çörək götürmişdi. Məhkəmə olana kimi dörd yanında əsir-yesir olmuşdu... Söyüb qovluyan da olmuşdu onu, su dalınca, çay dalınca göndərən də. Əl buyruqçusu olub əl çəkməmişdi Omaroğlunun həndəvərindən. Sonra ona isti tuman-köynək, sırxılı göndərmişdi. Hər ay da xərclik. Sədr olan vaxtı, qamçısı kənd boyu şaqquşdayanda yeznəsi bu gözütox Məmmərzə ondan heç nə ummamışdı. Verdiyi damazlıq düyəni zor-güclə tövləsinə buraxmışdı. Bacısı canını torpağa tapşırandan sonra da bu Məmmərzə kişi təzə arvad almamağı bir yana, onunla qohumluğu kəsməmişdi.

İndi də budu...

İçəri keçdilər. Lap başda gəvə üstə Omaroğluna yer hazırlamışdı Məmmərzə. Süfrə də açmışdı.

– Mütəkkəyə dirsəklən bir az naştoylan, bu dəqiqə kabab hazır olacaq, atam, anam.

Salam-kalam səssiz keçmişdi. İlk sözləri idi bu Məmmərzənin. Omaroğlu da heç fərqiñə varmadı bunun. Şişləri gətirib fətirlə cəmə siyirdi, özü də bardaş qurdu.

– Az-az, isti-isti yeyək deyirəm.

Omaroğlu əl uzatmayıb ona baxdı.

– Kəprətiv yenə idarənin altındadımı?

– Nədi ki?

– Deyirəm bir az boğazı da...

Bu sözlər nə hala saldı yazıq Məmmərzə kişini. Boğazında qəhər düyün saldı, gözündə yaş. Özü qəsdən ortaya heç şey qoymamışdı. Bilirdi ki, Omaroğlu dilinə vuran deyil. Elə çoxusu onun üstə dalaşmadımı bu sağ olmuş. İndi gör yazıq Omaroğlu “zəhrimarsız” çörək yeyə bilmirdi.

– Bu dəqiqə, dərdin alım.

Əlini taxçaya atıb başı xamırlı iki zoğal arağı çıxartdı. Omaroğlunun harda olduğu elə bil yadına indi düşdü.

– Əskipara dərəsində olduğumu gör necə də yadımdan çıxarılmışam...

Daha heç nə demədi, böyüklərə bu ağızı xamirlilardan, cüyür ətindən həftə səkkiz yolladığını xatırladı.

– Açıq görək. Qorxuram əlim tutmaya.

Fikir verdi, arağı görəndə əlləri əsirdi dağ boyda Oмароğlunun.

– Çappa stəkanları doldur. Bu, balacalarдан kal boğazı islanmaz.

Vuruşdurdular. Stəkanı birinci başına çəkdi Oмароğlu. Əlinin əsməsi-zadı da uçub getdi. Məmmərzə kişi də içdi. İcdikcə bildi ki, neçə ildə birinci dəfədi ki, belə stəkanla zoğal arağı vurur.

Kababdan ikicə tikə yedi Oмароğlu. Bir loğma da pendir dürməyi ötürdü.

– Bir də söz, ay yeznə, görək.

Bir stəkan da içdi hər ikisi. Sonra stəkanını ağızı üstə qoydu Məmmərzə.

– Məndə o nəfəs hardandı, dərdin alem. Bunu da söyündüyümdən heç bilmədim harama içdim. Sən istəyirsən döşə, mən bir çay qoyum deyirəm. Kəkotu çayı.

– Qoy, qoy, sən allah. Bunlar hamısı sən deyirsən yadına düşür.

Oмароğlunun hər sözü Məmmərzənin ürəyini kövrəldir, xamır kimi yoğururdu. Bu gözütox, ağayana kişi gör nə hala düşməşdə sən sənin allahın.

– Hələ sabah xəngəl bişirdəcəyəm. Üstü cücəli. Sonra da öynə ilə ürəyin nə istəsə.

Oмароğlu fikrə getmişdi. Saçıçal kişi elə bil Qazança dağının otağın küncündə balaca qəlibi idi. Məmmərzə kişi onun dağdan ağır fikrini bilirdi. İndi qorxurdu ki, sualların ağızı açıla. Nə cavab ver-sin, ürəkaçan nə desin bu biçarəyə.

Bir azdan “Qazança dağı” hərəkətə gəldi. Bir stəkan da ötürdü.

– Əyə, bu məni heç tərpədib eləmir. Yerindəndi canın üçün. Söndürə bilmirəm Quru dərədən içimdə başlayıb indi qov kimi tüstülə-nən bu yanğını. Çay içib bir yatım bəlkə.

Kəkotu çayından sonra yerdəcə mütəkkəyə baş qoyub yatdı Oмароğlu. Oyanana kimi heç bilmədi nə götür-qoy eləsin Məmmərzə. Görəsən şenliyə düşmək istəyəcəkmi, nədi fikri-zadı. Həmişəlikmi gəlib kəndə.

Bir azdan “Qazança dağı” hərəkətə gəldi. Bir stəkan da ötürdü.

– Öyə, bu məni heç tərpədib eləmir. Yerindəndi canın üçün. Söndürə bilmirəm Quru dərədən içimdə başlayıb indi qov kimi tüslənən bu yanğını. Çay içib bir yatım bəlkə.

Kəkotu çayından sonra yerdəcə mütəkkəyə baş qoyub yatdı Omar-oğlu. Oyanana kimi heç bilmədi nə götür-qoy eləsin Məmmərzə. Görəsən, şenliyə düşmək istəyəcəkmi, nədi fikri-zadı?! Həmişəlikmi gəlib kəndə?!

Bir azdan onun səsi gəldi.

– A yeznə, o ağızı xamırlıdan ver görüm, bir az da şor dürməyi.
– İtburnu suyu da var, onnan necə?
– Bə bayaqdan niyə düzmürsən ortaya. Bəri ver. Hə, atın-zadın varmı?

– Atı neynirsən?
– Deyirəm, sabah birinci banda bir atlanaq səninlə, dağa-daşa baş çəkmək istəyirəm.

Daha demədi ki, bu neçə ili elə hey bu yerlərin eşqilə yaşa-mışdı, meşələr, talalar, bulaqlar gözünün qabağından getməmişdi. Hələ neçə dəfə yuxusuna da girib onu şeytan kimi aldatmışdı.

– Ata nə var, a sağ olmuş, bir ilxi taparıq.
– Kənddə çoxdumu araq çəkən?
– Nədi ki, var hə.
– Beş-on dənə al yiğ başımın altına.
– Hasand şeydi o, dərdin alem.
– Ağlındadımı, a yeznə o dilimə vurmadiğim. O köpəkoğlu Ağa-maliyev, o köpəkoğlu.

Omaroğlunun fikri neçə sənə geri addamışdı yenə. Sədr olduğu vaxtlara. Rayon rəhbərlərinin sevimli yeri idi Əskipara dərəsi. İstəkli sədləri idi Omaroğlu. Hamisinin gəlişini toy-bayram eləyirdi. Yaxşı məclis qururdı şərəflərinə. Bircə zəngləri ilə nə lazımlı oldu göndərirdi. Dostlarının odunu, kömürü, əvəliyi, qurudu, kəkotusu, zoğal arağı, matal pendiri Əskiparada bağlanıb gedirdi. Hələ cüyür vurdurub göndərməyi o yana. Onun çörəyini can rahatlığı ilə yeyirdilər. Bilirdilər camaatin boğazından kəsib vermər Omaroğlu. Hamı başına and içir bu el ağısaqqalının. İşləri yaxşı qurub, camaati dolandırır. Bir də adamlar özü çalışqan, yer özü axar-baxarlı idi.

Yoldaş Süleymanov özü də Omaroğlunun süfrəsində oturmaq-dan çıkmırməzdi. Bilirdi ki, başda bu kişi olmaqla Əskipara dərəsinin

adamlarından ziyan gələn deyil. Hər gələndə Oмароğluya maşından-zaddan verir, kəndə bir az da əl tuturdu.

Bircə Ağamaliyevin gəlişi açmirdı onu. Üzündən-gözündən kəm-fürsətlik yağan, ayağını nərdivanın yuxarısına qoyub hamiya meydan oxuyan prokurorun. Hər şenliyə gələndə bir-iki dəfə çərtməsə, olmazdı onu.

Bu dərəyə ovdan-ova yolu düşərdi Ağamaliyevin. Həmişə də başının dəstəsilə. Tanımadığı adamların yanında Oмароğluya sataşardı çatan kimi.

– Salam, ay ayrım, necəsən ə.

Sonra üzünü qonaqlarına tutub ayrımların zırramalığından gül-məcələr danişardı.

– Daha siçan dəliyi də yoxdu, içəcəksən, a ayrım.

Oмароğluya elə bil sillə vurdular. Yenə heç cinqırını çıxarmadı.

– Götür görək, sənə nə kar eləyəcək, maşallah ayı kimi şeysən. İç görek.

Qonaqlar gülüşdülər. Oмароğluya bir tərs sillə də dəydi. Nə desin bu mənsəbsizə.

– Di tərpən görək, yaxşı, kefimizə soğan doğrama.

– İçməyəcəyəm, atamın goru haqqı.

– Yıxıb boğazına tökəcəyik.

– Elə şey eləməzsən.

– Durun görək.

Ağamaliyevin işarəsilə sürücüylə işçilərindən biri Oмароğlunun üstünə cumdular.

– Yaxın gəlməyin, hərənizi bir dərəyə salbeleyərəm.

Dediyi kimi də elədi. İtələyib yıldızı qolundan tutanları. Ağamaliyev bilmirdi, neyləsin. Əvvəl istədi naqanını çəkib qorxutsun, fikirləşdi ki, Süleymanovun qulağına çatar. Qabağındakı ayrım olanda nə olar, kolxozun sədridi.

Fikrindən vaz keçib dedi.

– Getdik, oturun yoldaş Şahniyarov. Gəda süfrəsi belə olar.

Bu söz Oмароğlunu novruz yumurtası kimi qıpçırmızı elədi. Bir istədi... Dəli şeytəni lənətləyib dişilə dilini kəsdi. Maşına doluşub getdirilər. Süfrənin başında tək qoydular kabab çəkməkdən üst-başı his qoxuyan Oмароğlunu. Hələ maşın tərpənəndə qulağı bir söz də çaldı.

– Ayrım köpəyoğlu.

Sözü, söhbəti hədə-qorxu, tutub damlamaq idi elə. Hər dəfə də məclisin axırında guya ki, Oмароğlu ya xoş söz deyərdi:

— Salamat qal, ə ayrım. Sənnən də şikayət-zad gəlir. Atını bir az yavaş səyirt. Gəlib bizim tövləyə girməsin.

Oмароğlu öyrənmişdi ki, dədəsi də mərdimazar olub bu tula yosunlunun. Onu-bunu qapmaqla ömür sürüb.

Deyirdi, yenə hər kimdi süfrəsində çörək kəsir. Hər üzünə dözmək lazımdı. Yəqin o da basib keçməz loğmanı.

Axır ki, düşünüdürlər. Bu barədə çıxdan dalağı sancmışdı sədrin. Bilirdi ki, ha bu üzünü vurdुqca o birini çevirsə də, yenə axırda bir hoqqa çıxaracaq Ağamaliyev.

Bir gün əziz qonaqların yerində başını yerə soxdu onun. Qonaqların biri kefi kökləndən sonra Oмароğlunun içmədiyini gördü, dedi ki, gərək içə.

Tərs damarı tutmuşdu, nə tutmuşdu. Ha başa saldılar ki, bu kişi ömründə dilinə vurmayıb, inadından əl çəkmədi. Oмароğlu yaziq özü də bir ağız danışdı.

— Sizin əziz başınız üçün, deyin, gedim bu saat Qazançanın başında qar gətirim — yüyürüm. O dilimə dəysə, ustalarəm.

— Biz içib ölmürük ki, sən də ölüsən, iç öyrən. Yoxsa dünyanın kefindən geri qalırsan.

Yer-yerdən qışqırdılar:

— Əla sözdür.

Əvvəl Oмароğlunun içməyinə baş qoşmayan Ağamaliyev qonağının tutulduğunu görüb kobudluğunu, gədəliyini işə saldı.

Artıq bütün kənd bilirdi, Oмароğlu gəlib, Məmmərzəgildədir. Dəmirçi Abdulla içəri girəndə Sayalı onun gözünə baxmayıb çıxdı. Kişi gördü ki, günün günortaçağı arvad özünü tövləyə verdi. Nə işi olardı ki, indi oralıq. Ağlı bir şey kəsmədi. Birdən kişi ayılan kimi oldu. Elə bil başına qaynar su tökdülər. Bilir göldiyini. Şenliyi dağdırıb bu xəbər. Eşitməyə nə var ki. Yüngülləşsin deyə tövləyə gəldi. Sayalının gözləri qıpqrırmızı idi. Onu görəndə üzünü donunun ətəyilə bir də sildi. Abdulla boğula-boğula dilləndi.

— Nədi, nə ağlaşma salıbsan, nə mərəkədi.

— Nə olacaq, heç nə, kül mənim başıma.

— Başına niyə külliyürsən, nə olub axı.

— Bundan böyük nə olacaqdı. Gəlib çıxıb...

Gözünün suyu axdı yeno.

- Bə bilmirdinmi bir gün gələcək.
 - Bilirdim, ancaq o sevdaya düşdürüüm günə daş yağaydı, özü də qara daş.
 - Bə pəhləvan kimi bir oğlun oldu. Niyə daş yağıdırısan.
 - Bir pəhləvan da sənsən. Ari yeyib namusu da belinizə bağladınız. Elə bil yarasının közü indi qopmuşdu arvadın.
 - Dəmirçi Abdullanın körüyünü basıldılar elə bil. Od götürdü kişini.
 - Kiri, kiri, bilsəydim, aparıb sümüyümü it sümüyünə calamazdım. Buna bax, buna, təzədən qeyrətə gəlib.
 - İndi nə cür toy çaldıracaqsan Səlvinaza. İkicə gün qalıb. Eşidib bilmiyəcəkmi dədəsi sən deyilsən.
 - Toy da çaldıracağam, ərə də verəcəyəm. Səlvinaza dədəliyi mən eləmişəm.
 - Hələ bir gör oğlan tərəf nə deyir. Olar da indi eşidib yəqin.
 - Heç nə deməzlər. Deyərlər, geri qayıdar nişanları. Bura bax, olmaya təzədən geri qayıtməq istəyirsən?
- Bu dəfə Sayalını od götürdü.
- Mənim bircə çatım əskikdi. Yerimə kim olsa, inəyinin çatısını açıb boğazına keçirir.
- Abdulla yumşaldı:
- Fikir-zad eləmə, get tədarükünü gör. Oмароğlu diydix deyil. Gəldiyi kimi, çıxıb da gedəcək.

* * *

- Səhər obaşdan Məmmərzəylə Oмароğlu Coğazın o tayında at üstə idilər. Məmmərzə görürdü ki, kişi at sürməyi yadırğayıb eləməyib.
- Gəlsənə dəyişək atları. Dedim, yadırğamış olarsan, yorğasını sana verdim. Səninki alapaşa atlardı, bilirom.
 - İstəməz. Bu saat elə mənə yorğa at lazımdı. Yavaş-yavaş getsin, yadıma salım bir doyunca olub keçəni.
- Doğrudan da Oмароğlu at üstündə özündə deyildi. Elə hey gözü orda-burda, fikri ala dağda, qara dağdaydı.
- Noylu bulağa çatanda dilləndi Oмароğlu.
 - Buraydı o yer. Köpəkoğlu Ağamaliyev.

* * *

Onlar acıq eləyib gedəndən bir həftə sonra Məzəmlı Abbasqulunu tutdular bazarda, bir xurcun zoğal araşıyla. Ağamaliyev buraxdırıb demişdi:

— Apar ver, bunların hamısın içsin Oamaroğlu. Qurtaran kimi xəbər göndərsin.

Bu xəbərdarlıq idi. İstədi araya ağısaqqal salıb barışın o mərdimazarla. Papağını qabağına qoyub fikirləşdi ki, yox, onda gərək sonra Ağamaliyevin əl tulası olsun. Həm də o qədər söyüsdən sonra, bə qeyrəti harda gizləyib barışaydı. Başladı işini ehtiyatlı tutmağa, yaxa ələ verməməyə. Çox ümid idi ki, günlərin bir günü Ağamaliyev yenə ova gələcək. Ona ağızdolusu bir yekə ayrim deyib barışacaqdı.

Sonralar Ağamaliyevdən səs-soraq çıxmadı. Nə onun adını çəkdi, nə də deyib-dolaşdı.

Axır ki...

O qıtlıq ili. O acliq ili. Başqa əlacı yox idi Oamaroğluunun. Kənd əldən gedə bilərdi. Camaati hara qıra bilərdi. Başına yiğdi ağısaqqalları – Müsəllimi, Abdullanı, Əbdürəhmanı, Hasanı, Qafarı, ləzgi Məhəmmədi. Kəndin qaymağını. Dedi:

— A kişilər, sizə məsləhət eləyirəm. Nə desəniz, necə buyursanız elə olacaq. Anbarın dibindəkilə birtəhər kəndi yaza çıxardacağam. Sonrası üçün artıq yer əkmek istəyirəm, bir az tütün yerindən, xeyli də xam, dəmyə yerdən. Camaatin yeməyi üçün. Nə deyirsiniz? Amma gərək əvvələ aramızdan kəndə çıxmaya, sonra da kənddən çıxmaya bu xəbər.

Cox bəyəndlilər Oamaroğluun təklifini. Bilirdilər, el üçün eləyir bunu. Şenlik üçün eləyir. Yüz hektar artıq yer əkdirdi Oamaroğlu. Yüz hektar. Camaati çıxardı o pis ildən. Qonşu kəndlər də Əskiparanın çörəyini yedi o vaxtlar.

Dağ boyda kişini maşına basdlar camaatin gözü qabağında. Ağamaliyev özü gəlmışdi kəndə. Kim demişdi, kim xəbər vermişdi, görəsən.

Məhkəmədə şahid durdular Müsəllim kişi, Abdulla, Hasan, Əbdürəhman, Qafar, ləzgi Məhəmməd. Dedilər düzdü, artıq yer əkdirib Oamaroğlu.

Ona son söz verəndə baxıb şahidləri görmədi. Kənd adamlarından da heç kəs yox idi zalda. Bircə Məmmərzə sırlılısına büzüşüb ona baxırdı. Tüpürməyə bir üz tapmadı Oamaroğlu.

Evini, əmlakını müsadiro elədilər. Xəstəxana oldu mülkü. Arvadı, körpə qızıyla atası evinə köcdü. Sonra da Abdullaya getdi, dəmirçi Abdullaya. İyirmi beş il ömrünü çürütəmək istəmədi Sayalı. İyirmi beş ilə kim ölə, kim qala dedi Abdulla.

...Dağı-daşı əldən saldılar Məmmərzəylə Oмароğlu. Axır gəlib Koroğlu qayasının üstə durdular. Kəndin evləri ovuc içindəydi burdan, durbinlə baxan həyətdəkiləri də seçərdi lap. Dərin bir köks ötürdü Oмароğlu. Bunun nə demək olduğunu başa düşdü yeznəsi.

– Ahın daqlara, daşlara...

– Ay gidi dünya, gidi dünya. Ölməyib gəlib Əskipara dərəsini bir də gördük. İnsanın canı it canıdı, canın üçün. Əvvəl deyirdim, part-damaya düşəcəyəm.

Birdən-birə gözünə baxdı Məmmərzə kişinin. Neçə gündü ki, gözündən qaçan gözləri yaxaladı yaxşıca.

– Demək, heç bir il məni gözləmədi o suyuq Badamin qızı.

Məmmərzə kişi gördü ki, hamısını bilir Oмароğlu. Bir az yün-gülləşən kimi oldu.

– Arvad xaylağının çətinə tabı ha yoxdu, atam, anam. Gedib, gedib. Köpəkoğluluğu o sipa oğlu sipa gərək eləməyəydi.

– Bəs Səlvə necədi, Səlvə.

Oмароğlu gedəndə üç yaşına yenicə girmişdi Səlvinaz, yenicə şeytanlaşdırı ki...

Bu sözləri deyəndə səsi kallaşdı Oмароğlunun. Məmmərzə başa düşdü ki, balasından örträ burnunun ucu göynəyir onun. Hər şeyi açıb demək qərarına gəldi.

– Maşallah olsun ceyrandı, ceyran. Dədəsinə çəkib sümüyü irili-likdə, şikillilikdə. İki günə toyudu özü də. Sestralığı qurtarıb, dox-durdu Səlvinaz. Nişanlısı da ağronomdu.

Oмароğlunu dik atdırıldı bu xəbər. Elə kövrəldi, elə kövrəldi ki, gözünün yaşı yerə damcıladi. Səlvinazi körpə kimi gördü yazıq. Körpə ərə gedirdi indi, bu gidi dünyada.

– Maşallah olsun, bir oğlandı ki, nişanlısı. Başı and yeri olub bir-ikicə ildə. Musaköylüdü əslİ. Bu gün-sabah sədr seçəcəklər.

Bir xeyli sonra Oмароğlu bir az da kallaşmış səsilə soruşdu:

– Toy nə vaxtdı?

– Birsügün.

– Mən Səlvini necə görə bilərəm. Çağırmaq olarmı bir yerə.

– Danışım gəlsin, cijingilə.

– Lazım deyil.

– Kənd xəstəxanasına gedəsən gərək. Bir də toyuna görə işə çıxmır ha.

Məmmərzə kişi indi başa düşdü ki, Səlvinaza görə kəndə gəlib Oмароğlu.

Qara zurnanın səsi kəndin hansı tərəfinə desən gedib çatırdı. Obaşdan içməyə başlamışdı Omaroğlu. Böyründə oturmuşdu Məmmərzə. Toyun səsi gələndə gözü Omaroğlunda idi Məmmərzənin. Ha baxırdısa, ağlına bir şey gətirə bilmirdi. Bilmirdi, nə çəkir Omaroğlu.

Bir onu gördü ki, hər hava kəsiləndə yüz qramlıq künclü rumkayla araq içir. Qorxurdu partlamaya düşər yazıq kişi. Birdən səs gəldi dirrik tərəfdən. Bu səs heç Məmmərzəyə də tanış deyildi.

– Qonaq istəmirsinizmi, Allah qonağı.

Omaroğlu özünü yiğisirdi. Məmmərzə eşiye xoş-beşə çıxdı. Gələni ha çalışdışa tanıya bilmədi. Yaxşı ki, tanışlıq verdi suyuşirin, ortaboy, ortayaş kişi.

– Musaköylü Yusufam, İslmeylin dədəsi. Nə var, nə yox, tanış olaq bir.

Aqronom İslmayılın atası idi, təzə bəyin. Görəsən, niyə gəlmüşdi? Özü də tək-tənha.

– İçəri gəl, xoş gəlib, səfa gətirmisən. Keç-keç. Tanış ol, Omaroğluyla da.

Omaroğlu ayağa durub ikiəlli görüşdü gələnlə. İçməyi heç bilinib-ələmirdi. Elə bil başı xamırlılardan yox, sənəkdən doldurub, Alı bulağının suyundan içirmiş. O da fikirləşirdi ki, kimdi görəsən bu gələn, nə gəzir belə.

– Ağrin alım, Omaroğlu, yaxşı deyiblər igidin adını eşit, üzünü görmə. Üzümə salıb gəldim ki, üzünü də görəm. Çox eşitmışdım haqqında.

– Məndən nə igid. İndinin igidləri cavanlardı.

Omaroğlu fürsət tapıb Məmmərzəyə baxdı ki, bəlkə o gözləqşa qandıra kimdi bu belə. Məmmərzə başa düşdü o saat.

– Bizim aqronomun atası, gəlib gap eləməyə.

Hər şey aydın oldu. Qudası demək. Yaman pis oldu Omaroğlu. İşə bax gör, sən sənin allahın, bircə yadigarı Səlvinin toyunda da qıraqda qalıb, balasının xeyir işini də görə bilmir, iki addımlıqdan.

– Hə, lap yaxşı, bə xeyir ola belə?

Kişi bir xeyli sözünü yiğə bilmədi. Sonra elə nə cür gəldi kəkələdi.

– Gəlmışəm xeyir-dua verəsən, hər halda el bilir gəlinimizin atası Omaroğludu.

Omaroğlu yaxşı başa düşdü bu gəlişin məqsədini. Qorxurmuşlar, toya gəlib çıxar birdən. Xeyir-duasını buradaca alıb, yolunu çəpərləmək istəyirlər. Odur ki, bozardı:

– Sizə qızı mən ha verməmişəm, xeyir-dua istəyirsiniz. Kimə elçi düşmüsünüz, o da versin.

Daha heç nə deməyib baş otağa keçdi. Yusif kişinin pərtliyini görüb yazılıq Məmmərzə əl-ayağa düşdü.

– Fikir vermə, dərdin alem. Ağırkı dana onun üçün də. Gedin şadýanalıqla toyunuza eləyin. Allah xeyirlərini versin. Oğullu-qızlı olsunlar.

Kişi dil-ağız eləyib getdi.

... Toy evində iynə üstə oturmuşdu aqşaqalların çoxu. İynə üstə. Dəmirçi Abdullanın qulağı səsdə, ürəyi səksəkədə idi. Bir dəqiqə, bir il kimi gəlirdi ona. Sayalının rəngi-rufu özündə deyildi. Dəqiqədə bir gözünün qorasını sixirdi. Müsəllim kişi özünü vermişdi Hasanın böyrünə, hər ikisi üzü alaqapıya tərəf oturmuşdu ki, içəri girəni birinci görsünlər. Evində Əbdürəhmanın yastığı bir az da ağırlaşmışdı.

Qızların dövrəsində olan Səlvinaç bacılığından hərdən soruşurdu:

– Dədəm, cijim gözümə bir cür görünür. Elə bil damazlıq inəkləri ölüb.

Hər şeyi bilən bacılığı qızı azdırırıdı.

– Səni kimi dünya gözəli köçürürlər, nə zarafatdı!

Toyun şirin yeri idi. Gəlintərpədən hava çalırdılar. Səlvinaçı oynamaya çıxardırdılar.

Birdən ala-səy Temi alaqapının ağızında göründü.

– Oмарoğlu gəlir, Oмарoğlu.

Toy əhlinin üstə su ələndi elə bil. Səlvinaç mat qaldı. Nə oldu adamlara görəsən. İstər-istəməz hamı kimi o da alaqapıya baxdı. Bir azdan ağ saçları pirtlaşıq, ucaboy, nəhəng bir adam göründü. Hiss olunurdu ki, xeyli içib. Addımlarını sərrast atmırıdı ancaq. Onun görünməyile zurnanın-balabanın səsinin batmağı da bir oldu. Yavaş-yavaş irəli gəldi. Səlvinaç anasının bu adı eşidən kimi tövlə tərəfə qaçğıından nəsə anladı. Atası meyitə oxşayırıdı. Oмарoğlu gəlib Müsəllimlə Hasanın qabağında durdu. Camaat hamı başını yerə dikmişdi içi onlar qarışq. Qocaları xeyli süzdü, başlarını qaldırma-dıqlarını görüb Abdullanın qənşərinə gəldi. Abdullanın da başı eyi-lib qalxmadı ki, qalxmadı. Bir xeyli də onun qabağında durandan sonra qızların əhatəsindəki Səlvinaça doğru irəlilədi. Bayaqdan hamını susdurən bu adamin ona tərəf gəlməyi Səlvinaçı qorxutdu. Yaxşı ki, bacılığının səsi köməyinə çatdı.

– Qorxub-eləmə. Yaxşı adamdı bu. Həm də qohumundu.

Omaroğlu qızın düz qənşərində durub gözlərinə baxdı. İndi onun yadındakı bu qabağında duran iriqamətli, xanim-xatin, ərlik qız deyildi ki, şeytanlığı yeni başlayan, dəqiqədə bir “baba mənim”, “baba mənim” deyən körpə idi. Gözlər həmin gözlər idi. Gözlər dəyişmir ha, böyümür ha, həmən, həmən qalır. Adamlar böyüür, qocalır...

Qızı qucaqlayıb bərk-bərk bağırma basdı Omaroğlu. Səlvinaz hiss elədi ki, üz-gözü suya batdı, isindi. Camaat görməsin deyə gözlərini onun üzüyle, saçıyla quruladı Omaroğlu. Sonra cibindən iri brilyant qaşlı bir üzük çıxarıb onun barmağına taxdı. Bu Məmmərzə kişidə qalmış saxlancın ən qiymətlisi idi.

– Bu mənim Səlvı balama hədiyyəm.

Bu sözləri xırıldaya-xırıldaya dedi. Qız barmağındakı bahalı üzüyə, qabağındakı yavaş-yavaş qanı qaynadığı kişiyə baxıb heç nə başa düşmürdü.

Omaroğlu üzünü zurnaçılara tutdu.

– Ə, bir sümüyə düşən hava çalın, Səlvı balamla oynayacağam.

Zurnanın səsi eşidildi. Omaroğlu Səlvinazla süzməyə başladı. Yavaş-yavaş başlar qalxırdı...

Səlvinazi yerinə ötürəndə dedi Omaroğlu:

– Bundan sonra bir dərdim olmayıacaq, dərdin alem.

Çıxdı getdi Omaroğlu. Əvvəl toydan, sonra da kənddən. Onu yola salıb Məmmərzə kişi toya gəldi. Gördü, vur çatlasındı yenə. Heç elə bil Omaroğlu gəlib-getməyib. Yenice əyləşib loğmaya əl atırdı ki, zurnaçılara dedilər:

– Çalmayın görək. Qızın anası özündən gedib, halı pisdi.

1981

ELÇİN

(1943)

Tanınmış nasır, tənqidçi, kinodramaturq Əfəndiyev Elçin İlyas oğlu 1943-cü il may ayının 13-də Bakı şəhərində ziyan ailəsində anadan olmuşdur. Burada orta məktəbi, ADU-nun filologiya fakültəsini bitirmiş, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstитutunun aspiranturasında təhsil almışdır.

Əmək fəaliyyətinə Nizami adına Ədəbiyyat İnstитutunda elmi işçi kimi başlamış, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin katibi, "Vətən" cəmiyyətinin sədrini olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sədr müavini vəzifəsində işləmişdir.

Ədəbi fəaliyyətə 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap etdirdiyi "O inanırdı" hekayəsi ilə başlamış və çox zəngin yaradıcılıq yolu keçmişdir. O, böyük nasır, dramaturq və tənqidçidir. Əsərləri bir çox xarici dillərə tərcümə olunmuş və dünyanın müxtəlif ölkələrində çap edilmişdir. "Baladadaşın ilk məhəbbəti" hekayəsi yazıçının "Beş dəqiqə və ədəbiyyat" (Bakı, Gənclik, 1984) kitabından götürülmüşdür.

BALADADAŞIN İLK MƏHƏBBƏTİ

(hekayə)

Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd Yer üzündə bircə kənd idi, çünkü gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil günün beləcə qızmarında bütün Yer üzünü, kürreyi-ərzin tənhalığı idi.

Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürəhi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meynələrindən, qırmızı çiçəkli nar ağacılarından, əncir ağacılarından, tut ağacılarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.

Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa; Baladadaş kəndarası asfalt yolun səkisində, tut ağacının dibində oturmuşdu və bütün kənd camaatından fərqli, günün bu cırhacırında istidən qorxub-eləmirdi; ağacın qotur kölgəsi nə vaxt idi yerini dəyişmişdi, amma Baladadaş öz yerini dəyişməmişdi, elə-eləcə günün altında oturub mürgü döyürdü.

Baladadaş yalın ayaqlarına səndəl geymişdi, əynində parusin şalvar, qısaqol miləmil trikotaj köynək var idi, başına "aerodrom" kepka qoymuşdu və hərdənbir tər damcıları bu "aerodrom" kepkanın altından yuvarlanıb Baladadaşın sisqa sıfətindən üzüşaşı axırdı.

İçə pivə çəlləkləri ilə dolu bir yük maşını asfaltdan gəlib keçdi və bu maşının tırlıtı Baladadaşın heç xoşuna gəlmədi, ağcaqanadın əlindən gecə yaxşı yata bilmədiyinə görə, əməlli-başlı qızarmış gözlərini açıb yerindən tərpənmədən maşının ardınca baxdı, sonra gözlərini qiyib günəşə baxdı, sonra da tut ağacının yerini dəyişmiş qotur kölgəsinə baxdı, amma ərindiyindən və kəsalet onu basdı-ğandan yenə də yerindən tərpənmədi, ayaqlarını irəli uzadıb sidqi-ürəkdən əsnədi və qollarını da geniş açıb yaxşica gərnəşdi.

Qarşidakı həyətin daş hasarından bir oğlan uşağının başı göründü və bu oğlan uşağı Baladadaşı görən kimi, tez də başını çəkdi, o saat da həyətin göy darvazasının kiçik qapısı açıldı və yaxmacdan dişlə-yib ləzzətlə çeynəyə-çeynəyə taxta parçasını ona uzatdı:

– Şimaqədər yon də mənimçün!..

Baladadaşdan səs çıxmadi. Oğlan yenə yaxmacdan ləzzətlə bir dişdəm alıb dedi:

– Nolar, yon də!..

Baladadaşdan səs çıxmadi. Oğlan ağızındaki dişdəmi çeynəyib qurtardıqdan sonra yenə dedi:

– Nolar...

Baladadaş gözlərini qiyib bir müddət oğlana baxdı, elə bil onu birinci dəfə idi göründü, sonra dedi:

– Qəmişini çək məndən.

Oğlan əlindəki yaxmaca baxdı və elə bil bir az məyus oldu ki, yaxmacın qurtamasına az qalıb, dedi:

– Əhmədağanı əsgərliyə aparanda demədin ki, onun yerinə şimaqədər yonacaqsan mənə?

Baladadaşdan səs çıxmadi. Oğlan dedi:

– Dünən Əhmədağadan məktub gəlmişdi, soruşurdu məndən ki, şımaqədər yonur səninçün Baladadaş? Sonra da yazmışdı ki, məndən atəşin salam deginən Baladadaşa. Öz canımçün!

Baladadaş əvvəlcə yenə heç nə demədi və yenə də bir müddət yerindən qımlıdanmadı, sonra bir balaca gərnəşdi, əlini şalvarının cibinə salıb “Avrora” çıxartdı, içindən bir dənə siqaret götürüb qoydu qulağının dibinə, qutunu soxdu cibinə və bu dəfə də o biri əlini şalvarının o biri cibinə salıb açılıb-örtülən bıçaq çıxartdı, dilini açıb dırnağında itiliyini yoxladı və dedi:

– Ver bura.

Səhərdən bəri səbirlə Baladadaşdan cavab gözləyən oğlan əlin-dəki taxta parçasını ona verdi və Baladadaş da taxta parçasını alıb o tərəf-bu tərəfinə baxdı, sonra da yonmağa başladı.

Qarşidakı göy darvazanın kiçik qapısı yenə açıldı və həyətdən bir qadın çıxıb Baladadaşın yanındakı oğlanı səslədi:

– Ağanəcəf, ay Ağanəcəf!

Ağanəcəf anasına tərəf baxdı:

– Nə var?

– Gəl otur uşaqların yanında, gedirəm bazara.

Ağanəcəf bir anasına baxdı, bir Baladadaşa və əlindəki yax-macın axırıncı tikəsini ağızına soxub çeynəyə-çeynəyə dedi:

– Qurtaranda qışqır məni, gəlim götürüm, hə?

Baladadaş öz işində idi və elə bil heç nə eşitmirdi və ümumiy-yətlə, elə bil ki, dünya Baladadaşın vecinə deyildi.

Ağanəcəf qaçıb həyətə girdi. Qadın gəlib Baladadaşın yanından keçəndə ayaq saxladı:

– Necəsən, Baladadaş, anan necədir?

Baladadaş başını qaldırmadan:

– Yaxşıdır, – dedi.

– Haçan gedirsən əsgərliyə?

– Payızda.

– İnsallah. Əhmədağaya da kursa girib orda.

Baladadaş başını qaldırıb qadına baxdı:

– Mən də girəcəyəm.

– İnsallah.

Qadın yoluna davam etdi. Baladadaş da taxtanı yonmağa başladı və birdən yenə başını qaldırıb qadının ardınca qışkırdı:

– Əhmədağaya salam yazun məndən – atəşin. Yazun ki, salam-duası var sənən Baladadaşın.

Qadın gülümseyib başını tərpədə-tərpədə:

– Salam göndərən sağ olsun, çox sağ ol, – dedi və tini burulub gözdən itdi.

Yenə də bir kənd idi, bir günün cirhacırı, bir də tut ağacının altında oturub cidd-cəhdələ şimaqədər yonan Baladadaş.

Bir də dəniz idi; göy uzaqda birləşirdi və güclə sezişən bu üfüq xətti elə bil ki, dünyanın axırı idi.

Göy tərtəmiz idi, dəniz də dalğasız, səssiz-küysüz və bu təmizlikdə, bu səssizlikdə bu dəqiqə elə bir əbədilik var idi ki, elə bil dünyada nə yağış olub, nə çovğun, nə dəniz uğultusu, nə də ki, bir başqa şey.

Əvvəlcə yük maşınının səsi gəldi, sonra özü göründü və səs sala-sala asfaltla gəlib Baladadaşın yanından ötdü, iyirmi-iyirmi beş metr aralıda dayandı.

Maşının banında yekə bir dəst yorğan-döşək, miz, taxta kətillər, böyük paltar dolabı, qab-qacaq, qazan, samovar var idi və belə məlum olurdu ki, təzə köç gəlib.

Sürəcü motoru söndürüb aşağı düşdü, o tərəf-bu tərəfə boylanıb dedi:

– Hə, bude, bax, buradır.

Kök bir qadın hıqqana-hıqqana kabinetdən düşüb sürücünün göstərdiyi taxta qapıya baxdı, sonra ətrafa nəzər saldı, sonra dənizi əməlli-başlı süzüb:

– Allah Muradin canını sağ eləsin, – dedi. – Lap əntiqə yerdə kiraya götürüb bağı.

Sürəcü cibindən çıxartdığı açarla taxta qapının ağızındaki yekə qılıfı açdı və qapını itələyib içəri boylandı. Əncir, heyva və nar ağacları bu balaca həyəti başdan-başa kölgəlik eləmişdi. Artırmalı, birmərtəbəli binanın arxa tərəfi meynəlik idi. Həyətin aşağı başında kiçik bir bostan var idi, bostanın yanında isə ikimərtəbəli talvar və bu saat bir dəstə siğırçın həmin talvarın alt mərtəbəsindəki kölgəlikdə cildəşə-civildəşə kefə baxırdı.

Kök qadın bu xudmani həyətin səliqəsindən, kölgəsindən xeyli feyzyab olmuşdu və bir müddət beləcə dayandı qapının ağızında, sonra yəqin yadına düşdü ki, qapının ağızında dayanıb tamasha eləməyə gəlməyibdir bura, şeyləri evə daşıməq lazımdır və görünür, bu da yadına düşdü ki, on səkkiz yaşında qəşəng bir qızı var və qız hələ bu xudmani həyətə baxmayıb.

– Seva, bir gəl, bax gör nə aləmdi!.. – Kök qadın ətrafına nəzər saldı və yalnız indi hiss elədi ki, Seva səhərdən bəri gözə dəymir, balaca bir təşvişlə sürücüyə baxdı. Sürücü də gözlərini ətrafa dolanırb təccübə çiyinlərini çəkdi, yəni gözə dəymir Seva xanım.

Kök qadın get-gedə artan bir təşvişlə yük maşınının dörd tərəfini dolandı, o tərəf-bu tərəfə boylandı:

– Sevil! Hardasan, Seva!..

Kök qadının təşvişi yavaş-yavaş sürücüyə də sirayət edirdi:

– Seva xanım!

Sürücü pəncələri üstə qalxıb maşının banına boylandı – heç kim yox idi.

Doğrudan da, hardadı görəsən bu qız?

Səhərdən bəri tut ağacının dibində oturub şimaqədər yonmaqla məşğul olan Baladadaş başını qaldırıb yük maşınınə tərəf baxdı və sonra yenə də başını aşağı salıb cidd-cəhdə işinə davam etdi.

Kök qadın sürücüyə yaxınlaşıb özü öz sözlərindən qorxurmuş kimi:

– Birdən yolda uşaq maşından düşər a?.. – dedi.

Sürücü onsuz da başını itirmişdi. Yenə pəncələri üstə qalxıb maşının banına boylandı və dedi:

– Murad yoldaş bilsə ki, Seva xanım kuzovda gəlib, mənim qanım getdi!..

Kök qadın daha sürücüyə təskinlik vermək halında deyildi, əməlli-başlı qorxuya düşmüşdü:

– Sevil! Sevil!

Birdən Sevilin səsi gəldi:

– Nə var, mamaşı?..

Kök qadın duruxdu və sürücüyə baxdı. Sürücü yenə də çiyinlərini çəkdi və bu dəfə əyilib maşının altına baxdı, guya ki, Sevil maşının altında olacaqdı.

Kök qadın yenə çıçırdı:

– Seva!

– Bəli!..

Sürücü də, kök qadın da çəşbaş qalmışdı və bu zaman maşının banındaki yekə paltar dolabının qapısı açıldı və əynindəki ağ donuyla elə bil ki, göyün yeddinci qatından uçub gəlmış Sevil adlı məlakə reverans etdi, yəni ki, buyurun zati-aliləri, qulluğunuzda müntəzirəm.

Kök qadın əlini sinəsinə aparıb:

– Bir də ürəyimi partladacaqsan, – dedi, amma gülümsədi, çünkü məlum olmuşdu ki, onun gözəl-göyçək qızı yolda maşının banı-

dan yerə düşməyib və başına başqa bir iş də gəlməyib, elə-bələcə, həmişəki zarafatındadı.

Sürəcü elə bil ancaq indi başa düşdü ki, adamın atasını yandıran günün altında dayanıb, cibindən yekə dəsmalını çıxardıb üz-gözünün tərini sildi.

Sevil pinq-ponq topu kimi bir göz qırpmında maşının banından yerə atıldı və səhərdən bəri gözünü ondan çəkməyən Baladadaş da günün istisini hiss etdi, yerindən qalxıb şalvarının dalını çırpdı və bu dəfə keçib tutun qotur kölgəsində oturdu.

Sevil taxta qapıdan boylanıb həyətə baxdı və əlini əlinə vurub:
– Oy!.. Kakaya krasota!.. – dedi. – Prosto prelest!..

Kök qadın bütün yayı qalacaqları bu xudmani həyəti bir də gözdən keçirib gülümşədi – həm öz yerinə sevinirdi, həm də qızının yerinə – və dedi:

– Yaxşı, şey-meyi düşürdək ki, rahatlanaq.

Sürəcü banın yan sürahisini açıb aşağı sallatdı və yükü bir-bir boşaldıb evə aparmağa başladı. Sevil də, anası da xırda-xuruş şeylərdən götürüb sürücüyü kömək edirdi və artıq qana-tərə batmış kök qadın hərdənbir yenə də heç nəyi vecinə almayıb tutun kölgəsində şimaqədər yonmaqla məşğul olan Baladadaşa tərs nəzərlər salırdı, yəni ki, görmürsən təzə qonşular gəlib, kömək eləməkdənsə, kölgədə avaralanırsan.

Baladadaş kök qadının, sonra da sürücünün tərs nəzərlərini öz üzərində hiss edirdi, amma Baladadaş da ona görə Baladadaş idi ki, öz bildiyini atasına da verməzdi, necə lazım bilərdi, elə də edərdi.

Kök qadın lap birtəhər olmuşdu, hərçənd hərdənbir yük daşıməq ona ziyan eləməzdi. Sevil isə ding-ding dingildəyə-dingildəyə gəlib bir kitab götürürdü, ya lap kiçik bir bağlama götürürdü, aparırdı evə, təzədən qayıdır yenisini götürürdü və elə bilirdi ki, əməlli-başlı iş görür.

Axırda sürücü maşının banına qalxıb yekə paltar dolabını yerindən dəbərtməyə başladı və kök qadın da daha özünü saxlaya bilməyib üzünü Baladadaşa tutdu:

– Ay oğlan, – dedi, – gəl kömək elə də bir az, görmürsən, gücümüz çatmır?..

Baladadaş başını qaldırıb bir müddət kök qadına baxdı və sonra soruşdu:

– Mənimləsiz?

– Hə... Bəs kiminləyəm?

Baladadaş yenə də bir müddət kök qadına baxdı və dedi:

– Hambal gətirəydiz də özünüzlə

Kök qadın başa düşə bilmədi ki, Baladadaş bu sözləri onları lağla qoymaq üçün deyir, ya elə doğrudan da bu fikirdədir və onlar gərək hambal gətirəyilər özləriylə?

Tərdən ağ köynəyi bədəninə yapışmış sürücü acıqlı-acıqlı Baladadaşa baxıb nə isə demək istədi, amma bu zaman qapının ağızında dayanmış Sevil Baladadaşa baxa-baxa piqqıldı və sürücü də daha heç nə demədi.

Baladadaş “aerodrom” kepkasının yekə dimdiyi altından Sevilə baxdı, sonra əlindəki taxta parçasını səkinin üstünə qoyub ayağa qalxdı, açılıb-örtülən bıçağını bağlayıb cibinə qoydu və ədəb-ərkanla parusin şalvarının dalını çırpıb asta addimlarla maşına yaxınlaşdı.

Sevil günün bu cirhacırında Baladadaşın başına qoyduğu kep-kaya, qulağının dibindəki siqaretə baxdı və yenə də piqqıldı.

Baladadaş gözəcə qızı baxdı və halına təfəvüt qoymadan sürücüyə işarə elədi ki, paltar dolabını aşağı itələsin, özü isə kürəyini maşının banına söykeyib əllərini yuxarı qaldırdı.

Sürücü əvvəlcə tərəddüd etdi, çünki dolab çox yekə idi, Baladadaş cılız, amma Baladadaşın inamı ona da sirayət etdi və o, hıqqana-hıqqana paltar dolabını Baladadaşın kürəyinə endirdi.

Baladadaş əlləri ilə başının üstünə əyilmiş dolabı tutub addım atmaq istədi, amma ağırlıq altında dizləri titrədi, gözləri qaraldo və o, bircə anın içində fikrindən keçirdi ki, əgər bu saat bu ağır yükün altından qaçmasa nə əsgərliyə gedə biləcək, nə də Əhmədağa kimi kursa girəcək, anası da aqlar qalacaq evdə və yadından çıxartdı ki, yanında on səkkiz yaşlı gözəl bir qız var və qızın adı Sevildi və Sevil yaman güləndi.

Baladadaş güclə kənara sıçradı ki, ağır dolabın altında qalıb xurd-xəşil olmasın və dolab da bayaqdı ha, gumbultu ilə ağızüstü yero – qır səkinin üstünə düşdü.

Paltar dolabının gurultusundan sonra bir anlıq sükut çökdü və yalnız bu bir anlıq sükutdan sonra Sevil əvvəlcə piqqıldı, sonra da lap şaqqanaq çəkib güldü və onun bu gülüşü elə bil ki, kök qadını yuxudan oyatdı:

– Vaxsey-y!...

Baladadaş əvvəlcə ağızüstü yerə sərilmiş dolaba, sonra da gülüşü ilə kəndin həmişəki yeknəsəqliyini alt-üst edən Sevilə baxdı və dedi:
– Eyib etməz, düzəldərik.

Kök qadın özünü saxlaya bilmədi:
– Nəyi düzəldərik, ay mən deyən? Xəşilə döndərmisən şifoneri, indi də deyirsən düzəldərik?!

Sevil yenidən şaqqanaq çəkib güldü.

Yəqin ki, Murad yoldaşa nə cavab verəcəyi barədə düşünən sürücü matı-qutu qurmuş halda maşının banında dayanıb yuxarıdan-asağı Baladadaşa baxırdı və ağızını açıb bircə kəlmə də deməye halı yox idi.

Baladadaş isə gözlərini dolabdan çəkib yenə Sevilə baxdı və birdən-birə başa düşdü ki, cəmi yarımcə saat bundan əvvəl heç tanımadığı bu on səkkiz yaşlı gözəl qız onun üçün çox doğma və əziz bir adamdır, bu hiss onun bütün bədənindən axıb keçdi və ona elə gəldi ki, dənizin ləpələri bütün bədənini oxşadı; dənizi isə Baladadaş kimi duyan, hiss edən və sevən ikinci adam tapmaq çətin işdi.

Baladadaşın ilk məhəbbəti belə başladı və bu ilk məhəbbətin ilk günortası həmin bu dolab əhvalatı ilə sona yetdi; Baladadaş əvvəlcə parusin şalvarının dalını çırpdı – guya ki, yenə səkinin üstündən qalxırdı və sonra heç nə olmayıbmiş kimi, geri dönüb təkcə Baladadaşın gəzə biləcəyi asta və biganə yerişlə uzaqlaşdı.

Hər tərəf dəniz idi və bu saat dənizdə balıqlardan başqa bir də Baladadaş üzürdü; balıqlar görünmürdü, amma Baladadaşın başı dənizin üzərində qaralırdı, batırıldı, çıxırıldı; Baladadaş elə ehmallica üzürdü ki, dənizin sakitliyi də öz sakitliyində qalırdı, səssizliyi də öz səssizliyində.

Baladadaş suyun üzərində arxasında çevrildi və gözlərini göyə dikdi; göy də dəniz kimi intəhasız idi və bu göyün altındakı dənizdə bir Baladadaş var idi, bu Baladadaşın isə ürəyində on səkkiz yaşlı gözəl bir qız var idi; bu qızın adı Sevil idi, özü də yaman güləyən idi.

Həmin güləyən qız indi oturmuşdu təzə həyətlərindəki iri əncir ağacının altında, amma daha gülmürdü, əllərini xurmayı saçlarının arasından başının arxasında çarpezlayıb iri göy gözlərini zilləmişdi səmaya; səmaya baxırdı və şeir deyirdi:

Как прощались, страстно клялись
В верности любви...
Вместе тайн приобщались,

Пели соловьи...
Взял гитару на прощанье
И у струн исторг
Все признанья, обещанья,
Всей души восторг...
Да, тоска заполнила,
Порвалась струна...
Не звала б, да не манила
Дальняя сторона!
Вспоминай же, ради бога,
Вспоминай меня,
Как седой туман из лога
Встанет до плетня...

Şeri deyəndən sonra əllərini geniş açıb gərnəşdi və yalnız bu zaman hasarın üstünə dırmaşıb ona baxan Baladadaşı gördü, əvvəlcə bir balaca duruxan kimi oldu, sonra soruşdu:

- Sən də şeir bilirsən?
- Nös bilmirəm?..

Sevil yenidən dikəlib maraqla dedi:

- Yox a?.. – Elə bil inanmırkı ki, Baladadaş şeir bilir. – De də birini.
- Məktəb-zaddı bəyəm?..

Əlbəttə, Baladadaş bir para şeir bilirdi, amma Baladadaş onu da bilirdi ki, bu şeirlərin heç biri Sevilə layiq deyil; yəni Sevilin, bu təmiz göyün, bu səssiz-səmirsiz dənizin, bax, indiki bu dəqiqənin şeirləri deyil o şeirlər; Baladadaş onu da bilirdi ki, təmiz göyə baxıb şeir deyən qızla lap incə, zərif danışmaq lazımdır, amma məsələ burasında idi ki, Baladadaş incə və zərif danışa bilmirdi.

Əslində Baladadaş bunu ancaq indi hiss elədi, indi hiss elədi ki, o, yəni on səkkiz yaşı ilə bərabər məktəbi də yenicə bitirmiş məş-hur şimaqədər ustası Baladadaş qızla incə və zərif surətdə, yaxşı sözlər işlədə-islədə danışmaq qabiliyyətində deyil.

O, ürəyinin lap dərinliklərində hiss elədi ki, beləcə hasarın üstündə oturub onca metrlikdən tamaşa elədiyi bu qız əslində onun dünyasından çox-çox uzaqdadı, amma Baladadaş bunu da hiss elədi ki, günlərin bir gündə, dənizin sahilində, aylı-ulduzlu bir yay gecə-sində, özü də sərin bir gecədə bu uzun məsafə yox ola bilər, bu gözəl qız da lap dəniz kimi onun saçlarını sığallayıb üzündən öpə bilər.

Baladadaş elə bil ki, bu öpüşü sifətində hiss etdi, diksindi və suçlu adamlar kimi qızı baxdı.

Məlum məsələ idi ki, Sevil Baladadaşın fikirlərindən və bir neçə saniyə bundan əvvəl onun ariq üzündən öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın başındakı “aerodrom” kepkaya baxıb gözlərini süzdü və Baladadaş da başa düşdü ki, onun bu saat şeir deyə bilməməsi çox pis iş oldu.

Sevilin anası artırmadakı qaz pilətəsinin üstündə təzə lobya qızardı və hasara dırmaşmış Baladadaşı görəndə lap cin atına mindi:

– Mənə bax, ora niyə dırmaşmışan? Başına yer qəhətdir?..

Baladadaş kök arvada baxdı və heç nə deməyib hasardan yerə atıldı, parusin şalvarının dalını çırpıb səndəllərinin burnu ilə qumu tozlandırma-tozlandırma hasarlararası yol ilə uzaqlaşdı.

Sevilin anası pilətənin üstündəki lobyaya dörd-beş yumurta çırılıb hələ də əncir ağacının altında oturmuş qızına dedi:

– Murad gələcək indilərdə, dur qabdan-qacaqdan yiğ stolun üstünə...

Sevil Muradin adını eşidəndə gülümşədi və quş kimi qalxıb otağa girdi.

Sevilin anası pilətənin odunu lap alıb, sarımsaq əzməyə başladı və bu zaman həyatın taxta qapısı açıldı və Baladadaş hər əlində içi su ilə dolu bir vedrə hıqqana-hıqqana gəlib dayandı həyatın ortasında.

Sevilin anası tərs-tərs Baladadaşa baxdı və Baladadaş da bir müddət bu kök arvada baxıb:

– Şollar suyudur, – dedi. – Gətirdim sizünçün, işlədəsüz.

Sevilin anası dedi:

– Get, bala, get. Səndən heç kim heç nə istəməyib, get öz işinə, gücünə...

Baladadaş, “aerodrom” kepkasının altında tər damcıları süzülə-süzülə yenə də bir neçə müddət kök arvada baxdı və heç nə demədən geri dönüb əlindəki vedrələrlə birlikdə həyətdən çıxmaq istədi.

Sevilin anası arxadan onu səslədi:

– Doğrudan şollar suyudu?

Baladadaş ayaq saxlayıb kök arvada sarı çevrildi və bu kök arvadı inandırmaq üçün sidq-ürəkdən and içdi:

– Kepkam haqqı şollar suyudu, inanmirsuz?

Sevilin anası elə bil eşitmədi:

– Nə?

Baladadaş vedrələri yerə qoyub əlini kepkasına vurdu və dedi:
– Əşşı, kepkama and olsun ki, şollar suyudu, nös inanmırsan
e, sən?..

Birdən Sevil evin qapısından həyətə tərəf boylandı və:
– Necə, necə! – dedi. – Kepkam haqqı?.. – Sonra da başladı şaq-qanaq çəkib gülməyə.

Baladadaş başa düşmədi ki, Sevil indi nəyə gülür; əslində Sevilin gülməyi, özü də şaqqanaq çəkib gülməyi onun xoşuna gəlirdi və buna görə də heç ürəyində də ona acıqlana bilmirdi ki, adam belə güləyən olmaz.

Sevilin anası dedi:

– Yaxşı, gətirmisən, ver işlədək, amma day zəhmət çəkmə bundan sonra.

Baladadaş yenə də geri qayıdır vedrələri hıqqana-hıqqana artır-maya qaldırdı və suyu iri dəmir qaba boşaltdı. Bu zaman həyətin qapısı ağızında qırmızı rəngli bir “Moskvic” dayandı. Sevilin anası o saat əl-ayağa düdü:

– Murad gəldi! – dedi. – Seva, Murad gəldi!

Sevil tələsik otaqdan çıxıb qaça-qaça həyətə düşdü. Anası da Baladadaşı yadından çıxarıb dəsmalla əllərini silə-silə həyətə endi.

Murad otuz yaşında, boylu-buxunlu, yaraşıqlı bir kişi idi. O, maşından düşüb həyətə girəndə elə bil səhərdən bəri günün altında taqətsiz qalmış bu həyətə bir canlanma gəldi, bu balaca evin, artırmənin, pilətənin – hər şeyin sanbalı artdı.

Murad:

– Hə, necədi? – dedi. – Necə yerləşmişiniz?

Sevil:

– Əntiqə! – dedi və özünü saxlaya bilməyib Muradin qoluna qışıldı; anası yanında olmasaydı, yəqin indi Muradin boynuna sarı-lacaqdı.

Sevilin anası da bunu hiss eləyib bir az özünü itirən kimi oldu, sonra dedi:

– Lap yaxşıdı buralar. Lap yaxşıca da yerləşmişik.

Murad ətrafi gözdən keçirib özündən və bütün bu həyət-bacadan razı halda dedi:

– Şəhərdə bir isti, bürkü var ki, adam nəfəs ala bilmir.

Sevil onun gözlərinin içində baxıb:

— Yorulmusan? — dedi və elə dedi ki, anası yenə bir balaca özünü itirən kimi oldu: qız açıq-aşkar Muradin boynuna sarılmaq istəyirdi.

Bu saat heç kim bilmirdi ki, dünyada Baladadaş adında bir adam var və tamamilə yaddan çıxarılmış Baladadaş boş vedrələri əlinə alıb onların yanından ötmək istəyəndə Murad soruşdu?

— Bu kimdir belə?

Sevil Baladadaşın “aerodrom” kepkasının altından tər damçıları süzülən sifetinə baxıb bərkədən güldü.

Sevilin anası dedi:

— Şollar suyu gətirib bizə iki vedrə.

Sevil isə gülürdü. Baladadaş ayaq saxlayıb Sevilə baxdı. Baladadaş üçün fərqi yox idi ki, bu on səkkiz yaşlı gözəl qızın yanında bigiburma zırrı bir oğlan dayanıb və həmin oğlanın təptəzə qırmızı “Moskviç”i var və Baladadaşın gözlərini bərəldib beləcə qızə baxmağı bu oğlanın xoşuna gəlmir; Baladadaş birdən-birə onun üçün bu qədər doğma və əziz olan bu göy gözlərə, xurmayı saçlara, ağ bənizə baxmaq istəyirdi və buna görə də baxırdı.

Murad əlini cibinə salıb bir dənə gümüşü manatlıq çıxartdı və Baladadaşa uzatdı:

— Tut.

Baladadaş gözlərini xurmayı saçlardan, göy gözlərdən, ağ bənizən çəkib gümüşü manatlığa baxdı.

Əlbəttə, başqa vaxtlar olsaydı, Baladadaş da söyüş söyərdi, ya gümüşü manatlığı alıb vizildadardı göyün yeddinci qatına, axır ki, bir şey edərdi. Amma məsələ burasında idi ki, bu dəqiqə Baladadaş özünü tamam itirmişdi və bilmirdi ki, nə eləsin, çünki bu dəqiqə onun yanında on səkkiz yaşlı gözəl bir qız dayanmışdı, özü də bu qız göyə baxıb gözəl şeirlər deyə bilirdi və indi bu qız da həmin gümüşü manatlığa baxırdı.

Sevilin anası dedi:

— Elə-belə gətirib e, ay Murad, pulsuz.

Murad gülümşədi:

— Eyib etməz, qoy gedib pivə içsin, sərinləsin.

Baladadaş heç bir söz deməyib boş vedrələr əlində həyətdən çıxdı.

Arxadan Muradin səsi geldi:

— Az oldu?

Sonra da göygözlü, xurmayısaçlı, ağbənizli həmin on səkkiz yaşlı qız bərkədən güldü.

İki Ay var idi: biri göydə, biri də dənizdə və dənizdəki bu Ay
narın ləpələrin üzərində oynayırdı. Baladadaş sahildə – qumun
üstündə oturub gözlərini dənizdəki Aydan çəkmirdi.

Bütün sahildə heç kim yox idi, bir dəniz idi, bir Baladadaş, bir
də dənizdəki bu Ay.

Sahilin bu tənhalığı bir həzinlik götürmişdi və Baladadaş da həmin
həzinlik içində gözlərini dənizdəki Aydan çəkə bilmirdi.

Nəhayət, Baladadaş ayağa qalxıb parusin şalvarının dalını çırpdı
və yavaş-yavaş sahildən uzaqlaşıb qayıqların arası ilə kəndə tərəf
gəldi.

Ağanəcəfgilin həyətlərindən gələn mahni səsi aləmi bürü-
müsdü: Qədir Rüstəmov "Sona bülbüllər" i oxuyurdu və Baladadaş
da mahninin müşayiəti ilə Sevilgilin təzə həyətlərinin daş hasarına
dırmaşıb qaranlıqdan onların işıqlı artırmamasına baxdı.

Sevil, anası və Murad artırmadakı kiçik mizin arxasında oturub
çay içirdi.

Sevilin anası:

– Sən allah, maşını yavaş sür, – dedi. – Ürəyim qalacaq sənin
yanında. Telefon da yoxdur ki, şəhərə çatanda zəng eləyib deyəsən.

Murad gülümsədi:

– Onsuz da yavaş sürürəm. Nigaran qalmayın.

Sevil dedi:

– Qal burda da, nə olar?..

Murad dedi:

– Yaxşı deyil...

Sevilin anası dedi:

– Bircə toyunuza tez eləsəydik...

Baladadaş atılıb hasardan düşdü və dinməz-söyləməz parusin
şalvarının dalını çırpıb Sevilgilin həyətlərindən uzaqlaşdı.

Yenə günün cırhacıtı idи və belə isti ola, özü də şənbə günü –
dəniz də, sahil də adamlı dolu idi.

Baladadaş dənizdən təzəcə çıxmışdı və az qala dizinəcən uza-
nan qara trusiki nazik baldırına yapmışdı.

Ağanəcəf əlindəki taxta şimaqədəri qumluğa yorta-yorta ona
yaxınlaşdı:

– Öhmədağadan bu gün məktub almışıq. Sənə salam yazır. Deyir,
gəlsin mənim yanımı. Amurski oblasta. Deyir ki, kursa da girər yaxşı.
Ordan sonra vayenni akademiyaya da girmək olur əntiqə. Mən də

bu gün yazdım ona ki, Baladadaş yaxşı-yaxşı şimaqədərlər düzəldir mənimçün. Anam da yazdı ki, Baladadaş salam deyir sənə.

Baladadaş birdən-birə:

– Sənə nə var e... – dedi. – Dünya vecinə döyük!.. – Sonra qumun üzərində uzanıb gözlərini qıydı və günəşə baxdı.

Ağanəcəf ömründə Baladadaşdan belə sözlər gözləməzdi və matı-qutu qurumuş halda gözlərini döyük bilmədi ki, nə desin. Sonra sahilə tərəf gələn qırmızı “Moskviç”i göstərib:

– Upravlyayuşi gəlir, – dedi.

Baladadaş soruşdu:

– Kim?

Ağanəcəf dedi:

– Upravlyayuşi.

– Upravlyayuşi kimdir?

– Ode, qırmızı “Moskviç”də gəlir.

Baladadaş dikəlib qırmızı “Moskviç”ə baxdı. Ağanəcəf həsəd dolu gözlərini bu təptəzə qırımı “Moskviç”dən çəkməyərək dedi:

– Təzə qonşumuzdu qız. Bu da onun nişanlısı. Yayçın gəliblər, yenə qeyidəcəklər şəhərə payızda. Qızın anası deyir ki, upravlyayuşıdi bu. Bilirsən neçə kilo olar qızın anası? Özü belə əntiqədi, ancaq anası yüz kilo olar.

Baladadaş dizləri üstə qumda oturub Muradla Sevilə baxırdı.

Sevilin xurmayı saçları çıarpaq çiyinlərinə tökülmüşdü. Sevilin çıarpaq qıçları, yalın ayaqları qumun üzərində elə addımlayırdı ki, elə bil bütün bu dəniz də, bütün bu sahil də bu qıçların sahibinə məxsus idi. Muradın əzələləri sayılan sağlam bədəni dənizin sularını yardı, Sevile yol açdı və onlar üzə-üzə sahildən uzaqlaşdırılar.

Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki... Sevil-dən başqa heç kim yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı saçları dənizin üzünə yayılmışdı. Baladadaş Sevili əllərində tutub dənizin üzü ilə gəzdirdi. Sevil gözlərini yummuşdu və gülməsəyirdi, həm də şeir piçildayırdı. Baladadaş Sevilin ağ bənizinə, suyun üzünə yayılmış xurmayı saçlarına, şeir piçildayan dodaqlarındaki gülüşünə baxırdı və o da gülməsəyirdi.

Sevil göy gözlərini açıb Baladadaşa baxdı, sonra əlini uzadıb onun sıfətində gəzdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz təmi verən bu əli öpdü, öpdü və üfüqə baxdı.

Gömgöy üfüq xətti bu dəniz xoşbəxtliyinin sərhədi idi; bu üfüq xəttindən bu tərəfə Baladadaşla Sevilin aləmi idi; bu üfüq xəttindən bu tərəfə bütün dəniz Baladadaşla Sevilin idi və Sevilin xurmayı saçları bu dənizin üzərinə yayılmışdı.

Baladadaş əlləri üstündə tutduğu Sevilə tərəf əyilib onun xurmayı saçlarını və dənizi öpməyə başladı.

– Peyin var bağ üçün, istəmirsən?

Baladadaş gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı, elə bil heç nə görmədi və heç nə eşitmədi, təzədən dənizə baxdı, lakin dənizdə daha nə Sevil var idi, nə də Sevilin xurmayı saçları dənizin üzərinə yayılmışdı.

– Peyin var deyirəm, bağ üçün, lazımdır?

Baladadaş yenə də gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı, əvvəlcə elə bil ki, təəccüb etdi: bu kişi hardan peydə oldu belə? Sonra oturduğu yerdən ayağa qalxıb parusin şalvarının dalını çırpdı, cavab gözləyən qocaya heç nə demədən adamsız, bomboş sahildən uzaqlaşdı.

Araba da təkərləri cırıldaya-cırıldaya axşamın toranında sahillə yoluna davam etdi.

Baladadaş qayıqların arasından keçib kəndə girəndə hava tamam qaralmışdı və o, yenə də Sevilgilin həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan işıqlı artırmaya baxdı.

Sevil artırmadakı həsir kresloda təkcə oturmuşdu, əlində də kitab var idi.

Sevil sakitcə oturub kitab oxuyurdu və xəbəri yox idi ki, cəmi yarımcə saat bundan əvvəl onun bu xurmayı saçları bütün dənizin üzərinə yayılmışdı; xəbəri yox idi ki, Baladadaş dənizin üzərinə yayılmış bu saçları cəmi yarımcə saat bundan əvvəl öpürdü; xəbəri yox idi ki, onun bu xurmayı saçlarının şorməzə təmini Baladadaş indi də dodaqlarında hiss edirdi.

Birdən Sevil göy gözlərini kitabdan çəkib bir neçə an qaranlığa – Baladadaşın hasara dırmaşlığı səmtə baxdı və dedi:

– Yenə gəlib çıxmışan hasara?

Baladadaşın ürəyi birdən-birə qırılıb hasarın dibinə düşdü – qabaqlar belə şeylər olmazdı Baladadaşda.

Sevil dedi:

– Bilirəm də, hasarın üstündəsən. Dünən axşam da çıxmışdin ora. Elə bilirsən xəbərim yox idi. Murada desəm, bilirsən neyləyər sənə?

Baladadaşdan səs çıxmadi. Təkcə qurbağalar quruldayırdı – deyə-sən yağış yağacaqdı. Bir də ki, cırçıramaların səsi aləmi götürmüsdü başına. Sevilgilin evindən də səs gəlirdi – yəqin televizorda kino göstərirdilər və Sevilin anası da oturub kinoya baxırdı.

Sevil gözlərini qaranlıqdan çəkmədən dedi:

– Nə istəyirsən? Sənin tayınam? Get bir güzgündə kepkana bax... Kepka deyil e, aerodromdur, aerodrom. Üstündən qalxıb Aya uçmaq olar.

Sonra Sevil özü öz sözlərinə güldü.

Sevilin anası içəridən boylanıb soruşdu:

– Kimlə danışırsan elə?

– Heç kimlə. Özüm özümlə! – Sevil yenə güldü. – Olmaz?

Baladadaş başa düşdü ki, aşağı düşmək və buradan əkilmək lazımdır, özü də daha heç vaxt bu hasara dırmaşmaq lazım deyil. Baladadaş bunu başa düşürdü, amma məsələ burasındaydı ki, əl-ayağı sözünə baxmırıldı, elə bil ki, Sevilin sözləri onun ürəyini kəsib hasarın dibinə atmamışdı, əlini, ayaqlarını qurutmuşdu.

Sevil daha gülmürdü. Bu dəfə lap acıqlı-acıqlı dedi:

– Niyə düşüb getmirsən? Sənin üzündən gedib evin istisində oturum?

Yenə də qurbağalarla cırçıramaların səsindən başqa cavab gəlmədi və Sevil hirsətə ayağa qalxıb evə girdi, qapını da arxasında çırpdı.

Baladadaş bir müddət qurbağalarla cırçıramaların səsinə qulaq asdı, sonra axırı ki, hasarın üstündən düşüb Sevilgilin həyətlərindən uzaqlaşdı.

Bu dəfə Baladadaşın yadından çıxdı ki, parusin şalvarının dalını çırpsın.

* * *

Kənd irəlidə idi və Baladadaş iki əlinin ikisini də parusin şalvarının ciblərinə salıb günün altında asfalt yolun ortası ilə kəndə tərəf addimlayırdı.

Qırmızı “Moskviç” arxadan gəlib onun yanında dayandı və Murad maşının pəncərəsindən boylanıb:

– Gəl otur, – dedi.

Baladadaş bir qırmızı “Moskviç”ə, bir də kənd tərəfə baxdı, sonra əllərini şalvarının ciblərində qurdalayıb maşına yaxınlaşdı, qapını açıb Muradın yanında oturdu.

Qırmızı “Moskviç” yoluna davam etdi.

Murad gözlərini asfaldan çəkməyərək soruşdu:

– Oxuyursan?

Baladadaş elə bil ki, atasının maşınıymış kimi, yerini rahatlayıb dedi:

– Oxumuram day. Qurtarmışam məktəbi.

– İsləmirsən də?

– Amurski oblasta gedəcəyəm payızda, əsgərliyə. Qayıdanan sonra işləyəcəyəm.

– Əsgərliyə? – Murad gülümsədi. – Özün öz ayağınlı əsgərliyə gedirən?

– Hə, özüm öz ayağımla əsgərliyə gedirəm. – Baladadaş Murada baxdı və açıq-aşkar hiss olunurdu ki, bu saat bu “Moskviç” sahibi onun gözlərində çox pis adamdı.

Murad dedi:

– Sənə nə var ki, subay oğlansan, lap dünyanın o başına da gedə bilərsən. Gündə də bir qızla kef eləyərsən. – Sonra əlini uzadıb maşının sandıqçasını açdı və içindən balaca bir qutu götürdü.

Qutuda qızıl medalyon var idi.

Murad dedi:

– Daha bizim günümüzdə deyilsən ki, gedib qızıldan, brilyantdan alıb gətirəsən ki, nişanının xoşu gəlsin. – Sonra medalyonu çıxardıb köynəyinin döş cibinə qoydu və boş qutunu Baladadaşa uzatdı. – Ala, yaxşı qutudu, bağışlayıram sənə. Adam hədiyyəni qutuda verəndə elə bilirlər ki, qiymətini gözə soxursan. Qiyməti də ki, həmişə yazırlar qutunun üstünə.

Baladadaş boş qutunu aldı və dedi:

– Saxla burda, düşürəm.

Qırmızı “Moskviç” kəndin girəcəyində dənizə tərəf enən qum yolu yanında dayandı. Baladadaş qapımı açıb maşından düsdü, sonra əlini cibinə salıb üç dənə iyirmi qəpiklik çıxartdı və dəmir pulları bir-bir maşının oturacağına atıb:

– Cox sağ ol, – dedi. – Bu da yol xərcin. – Sonra maşının qapısını bağladı, parusin şalvarının dalını çırpı-çırpı dənizə tərəf addımladı.

Murad arxadan nə isə qışkırdı, amma Baladadaş heç nə eşitmədi və geri də dönüb baxmadı.

Baladadaş dənizə tərəf gedə-gedə əlindəki medalyon qutusuna baxdı, sonra qutunu bir az qabağa atıb qaça-qaça havada təpiklə vurdu. Qutu göyün yeddinci qatına qalxdı və hara düşdüyü məlum olmadı.

Baladadaş qaça-qaça “aerodrom” kepkasını, miləmil trikotaj köynəyini, parusin şalvarını, səndəllərini çıxarıb özünü dənizə verdi, bir az əl-qol atıb arxası üstə suyun üzərində uzandı və göyə baxdı; göy təmiz və sonsuz idi və bu saat sonsuz göy də bu dəniz kimi ancaq Baladadaşa məxsus idi.

Baladadaşın ilk məhəbbət macərası bələcə sona yetdi və bu məhəbbət macərasını o, yalnız bir dəfə – qatara minib Amur vilayətinə əsgərliyə gedən zaman xatırladı və xurmayı saçların həmin sorməzə tamını dodaqlarında hiss etdi.

1984

MÖVLUD SÜLEYMANLI

(1943)

Tanınmış nasir Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdur. Həmin rayonun İlmaçlı kəndində orta məktəbi, Bakıda ADU-nun filologiya fakültəsini bitirmişdir. Ədəbi yaradıcılığa tələbə ikən şeir yazıqla başlamış, lakin nasir kimi məşhurlaşmışdır. “Səs”, “Köç”, “Dəyirman” kimi roman və povestləri onu orijinal yazı üslubu olan nasir kimi tanıtmışdır.

PAYIZ MUŞTULUQLARI

Kəndin bütün itləri Tapdıçı tanıydı. Ona görə də Tapdıq bütün evlərə ev yiyesi kimi gedirdi. Kəndin poçtalyonu idi. Qabaqlar adına Əyri Tapdıq deyərdilər. Dava başlayandan sonra eləcə Tapdıq dedilər. Bir arıq atı var idi. Gün yerindən oynayanda minib qonşu kəndə poçta gedirdi. Kimi xeyirliyə çağırısaydı, düz qapılara gedərdi. Xeyir olmasayıdı, uzaqdan-azağa səsləyərdi:

– Ay Yasəmən, Ay Hürrü, ay Bəsti...

Evdən-evə xəbər yayıldı ki, Tapdıq filankəsləri çağırırdı, özü də xeyirə deyildi.

1946-cı ilin aydın bir payız səhəri açılmışdı. İl bərəkətli gəlmışdı, torpağın dirnağının gözünə kimi var-dövlət idi. Uşaqların irzindən-rəngindən bilinirdi ki, evlərdə buğda çörəyi bişir. Vaxtlı-vaxtında bacalar tüstülenirdi.

Bəyalı kişinin sazi köynəyindən çıxmışdı. Uşaqlar sevinə bilirdilər. Amma hələ də anlaya bilmirdilər ki, dava nə olan şeydi. Nənələr ağlayanda qız nəvələri də ağlayırdı, oğlanlarsa burunlarını çəkirdilər.

Elə həmin payız səhərinin birində Tapdıq şofer Vəlinin qapısını döydü. İçəri keçdi. Şofer Vəlinin arvadı ocaq qalayırdı. Od düşməmiş ocağın tüstüsündən gözləri yaşarmışdı. Qapı açılan kimi başını

qaldırdı, yaşarmış gözləri ilə qapıya baxdı. Tapdığı görən kimi gülüm-sədi, bildi ki, xeyirdi, dedi:

— Vəli inəyi naxırə aparıb, indi gələr, otur. Köynəyini niyə gətir-mədin suya çəkəydim, ay Tapdıq, bu nə üst-basdı, belə?

Tapığın çıyinləri ağırlaşdı. Cavab verə bilmədi, elə onu dedi ki, Vəliyə de, sədr çağırır.

Ocaq odlanmışdı. Təzəyin yanıq iyi evi götürmüştü. Tapdıq tez-tez fikrindən keçirordi, fikirləşərdi ki, evlənərəm, şofer Vəlinin evi kimi bir ev tikdirərəm. Deyərlər: o tüstü çıxan da Tapığın evidi, həmişə də bunları fikirləşəndə şofer Vəlinin ocağının iyini xatırlayırdı.

Qapıdan çıxdı, bir az aralanmışdı ki:

— Tapdıq əmi, — deyə çağırdılar.

Geri qanrıldı. Şofer Vəlinin balaca qızı gözlərini ovuşdururdu.

— Tapdıq əmi, — dedi, — mənə də kağız gətirərsən, ağrin alım.

Göyərçin arvadın qapısından keçəndə Cəmili xatırladı. Cəmil Göyərçin arvadın gözünün ağı-qarası idi. Təzəcə nişanlanmışdı ki, dava başladı. Kolxozun sürüsünü otarırdı. Naxışlı, yeddimərtəbəli qamçısı var idi. Davaya gedəndə onu da apardı. Sonralar o qamçını vayenkomun otağında gördülər.

Cəmildən tez-tez kağız gəlirdi. Üçkünc məktubunun bir üzündə həmişə bayati yazırıdı:

Götürdü göy at məni,
Saxlasın sayat məni.
Baş qoyum dizin üstə,
Çox yatsam, oyat məni.

Sonra Cəmil bir də məktub yazmadı. Böyükdən-kiçiyə hamını nigaran qoydu. Tapdıq Cəmilin bayatlarını əzbər bilirdi. Arabir özü də düzəldirdi. Çox istəyirdi ki, uzaqlarda bir sevgilisi olaydı. Bu düzəltdiyi bayatları da ona göndərəydi.

Şenliyə sarı qalxdı. Evlərin heç birinin qırışığı açılmamışdı. Pəncərələrdə, bacalarda hələ də nəm vardı.

Sarı kişinin oğlu bu günlərdə qayıtmışdı. Onlar da ürəkdən sevinə bilmirdilər. Çünkü qonum-qonşunun gözü yolda idi. Sevinmək, şadlanmaq olmurdu.

Bu vaxt kəndin ortasından uşaqlar üzüaşağı yürüşdülər. Tapığın ürəyinə damdı ki, gələn var. Dizləri sizildədi, elə bir andaca bütün qapılar açıldı, gəlinlər yaşmaqlarını unutdular, qızlar gözal-

tilarını. Çığırışa-çığırışa səsə sarı yüyürdülər. Çoxu ağlayırdı, kəsik-kəsik səslər gəlirdi:

– Atam-anam ay qardaş, uğrunda ölüm!

Tapdıq yerindəcə donub qalmışdı. Heç kəs bilmirdi, bu müştuluq kimin qapısına gedir. Qabaqda qaçan yenə Mədət idi.

Mədət dava qurtaran gündən üç evi müştuluqlamışdı. Bu, dördüncü müştuluq idi. Amma özünün atasından heç bir xəbər yox idi. Anası ağlayırdı: – “Nə oldu bu baxtıqaraya, səs-səmiri çıxmadı”.

Mədət kəndin quzusunu otarırdı. Dava qurtaran gündən quzunu yol üstə aparardı. İndi də quzunu qaşda qoyub başı-əlovlu müştuluqla qaçırdı. Tapdıqın yanından keçəndə Tapdıq soruşdu:

– Kimdi gələn, ay Mədət?

Amma Mədət dinmədi, ötüb-keçdi.

Tapdıq bircə onun gözlərini görə bildi. Mədət də ağlayırdı. Tapdıq da onun ardınca qaçırdı. Mədət Hürü qarının hasarından atdanıb özünü onların həyətinə saldı. Hürü qarı hay-haraya eşiye çıxmışdı. Gözləri yaxşı görmürdü. Əllərini irəli uzadıb taqətsiz addimlayırdı:

– Kimsən, ay oğul, kimsən, nə xəbərnən gəlirsən? Tez ol de, öldürmə məni?!?

Mədət qışqırdı:

– Oğlun İsmayııl gəldi, müştuluğumu ver, ay Hürü nənə!

Hürü qarının dizləri qatländi. Gəlin-qız hamısı elə bil dumana büründü. Mədət də birdən-birə necə gəlmışdisə eləcə də yox oldu, Hürü qarı gərmə qalağının dibinə çökdü, özündən getdi...

...Bir azdan İsmayııl Hürü qarını qucağına götürmüştü. Kövrələ-kövrələ gülürdü:

– Atam-anam, ay ana, noldu sənə, gəlmışəm, neylədiyindi, bir belə gözləyibsən?

Hürü qarı arada bir özünə gəlirdi, hıçqırırdı. Bacıları İsmayıılın ayaqlarını qucaqlayıb ağlayırdılar, hamı gözüyaşlı gülümsəyirdi. Yaşlılarsa Mədəti danlayırdılar:

– İl in bu vaxtında müştuluq gətirəndə də gözləyin, oğul, ürək fağır neyləsin, dərdə yenə birtəhərliknən dözür, belə sevinclərəsə dözmür hərdən, ehtiyatlı olun, gözləyin!

Hürü qarı özünə gəlmışdı. İsmayıılın boynunu qucaqlayıb ağlayırdı. Heç kim sakitləşdirə bilmirdi. Mədət peşmançılıq çekirdi, uşaqların hamısına da qəribə gəlirdi ki, Hürü qarı niyə sevinmir, sevinə bilmir?

Hürü qarının əlində-ovcunda bəslədiyi qoçu müştuluğa kəs-dilər. Uşaqlar qatara düzüldülər. Məhəmməd baba barmağını qoçun qanına batırıb bir-bir uşaqların alnına xal vurdu:

— Müştuluq qanıdı, — dedi, — a bala, gəl, alnında gəzdir, dədən gəlsin, sənin də dayın gəlsin, oğul, sənin də əmin gəlsin, qızım!

Hamisinin da bir-bir könlünü aldı. Sonra Bəyalı kişinin sazi dör-düncü kərə köynəyindən çıxdı, el havası çaldı, oxudu.

Telli qarı da əsasına söykənib gəldi, İsmayıll yerindən qalxıb ona sarı getdi. Telli qarı İsmayılin üzündən-gözündən öpdü. İçini çəkə-çəkə dedi:

— Qaraltınıza qurban olum, ər igidlərim, ürəyimizin yağıñ əritdi bu beş il. Torpaq götürməyəcək pis adamı. Bizim uşağı görmədinmi bə? Niyə bir yerdə gəlmədiz? Dilim-ağzım qurusun, bir xəta-zad dəyər uşaqa. Bir yerdə qayıdaydınız dayna!

İsmayılin kürəyindəki qəlpə yarası sizildədi, göynədi. İstədi Telli qariya bir söz desin, udqundu, bir şey düzəldib deyə bilmədi. Bəyalı kişi sazi dilləndirdi, yorğun, ağır səslə oxudu.

Nə yatıbsan, dəli könlüm,
Oyan, yar gəldi, yar gəldi.

İsmayıll təzədən kövrəldi, burnunun ucu göynədi. İsmayılin sümüklərindən hələ də səksəkə getməmişdi. Hələ də elə bilirdi ki, indicə maşın gələcək, dayanacaq evlərinin qabağında. O da minib yenə qayıdib gedəcək.

Mədətin müştuluğunu verdilər, qayıdib getdi. Ardnıca baxıb, — ayağı sayalı uşaqdı, — dedilər. Atasına oxşayıb, atası da xeyirxəbər adamıdı. Fağırin amma səsi-sorağı çıxmadı. Sən rastına sal, hey!

Mədət ayaqlarını güclə atıldı. Elə bil bayaq quş kimi uçan uşaq bu deyildi. Elə bil Tapdıq da onu indi görürdü. Boynu lap nazik idi. Tapdıq indi bildi ki, Mədətə niyə tay-tuşları armud Mədət deyirlər. Əynində yamaqlı şalvar var idi, ayağında quşburun çarıq. Təkcə papağı təzə idi. Onu da Sarı kişi müştuluğa vermişdi.

Tapdıq dava qurtarandan heç kəsi müştuluqlaya bilməmişdi. Gündə gedib qonşu kənddən məktubları götürdü. Saatlarla da oturub gözləyərdi ki, bəlkə gələn oldu, Mədət baxıb deyirdi:

— Zalim oğlu elə bil bulaq gözündə böyüüb, olub müştuluq quşu!

Gün günorta idi. Hələ də qız-gəlin Hürü qarının evinə gözay-dınlığına gəlirdilər. Telli qarı hələ də İsmayılin yanını kəsdirmişdi, hələ də soruşurdu:

– Yuxusun görmüşəm apaydın. Başına dönüm, ay İslmayıl, bə nə təhər oldu, bu beş ildə görmədin uşağı? Ürəyimə tiqqıltı salma. Niyə bir şey demirsən?

İslmayıl da suçlu-suçlu deyirdi:

– Bu gün-sabah gələcək, ay Telli nənə, arxayın ol, bu gün-sabah gələcək.

Poçtun vaxtı idi. Tapdıq atı yəhərləməyə getdi. At vaxtını bilirdi. Günorta harda olsa gəlib kəsdirirdi qapını. Taplığı gözləyirdi. İndi də Tapdıq gördü ki, tövlənin qabağında mürgü döyüür. Yəhərləyib yola çıxdı. Beş il idi, uşaqlar yolun ağızını kəsdirib məktub gözləyirdilər. Tapığın əlinə baxırdılar. İndi dava qurtarmışdı. Məktub gözləyən yox idi. Məktubdan qorxurdular. İndi bütün qapılara müştuluq lazımdı.

Tapdıq bələni aşdı. Mədətin quzusu otlayırdı, özü yox idi. Atın üstündə dikəldi, gördü qaşdaca dayanıb yola baxır, keçib getdi. Mədət heç dönbür ona baxmadı da. Ariq at yenə də poçtun qabağındakı dirəyə çatıb dayandı. Yenə Tapdıq dirəkdən tutub atdan düşdü, ariq at yenə başını dirəyə sürtdü.

Tapdıq içəri girəndə poçtda işləyən qız gözlərini sildi, birdən-birə gülümsədi, yaşılı gözləri sevindi:

– Sizin Cəfər müəllim gəlir, – dedi, – rayondan zəng eləmişdilər. Get, müştuluqla, ay Tapdıq. Mənim müştuluğumu da sən verərsən.

Tapığın ürəyi üçundu:

– Yaxşı, – dedi, – lələmin canı üçün sənin müştuluğun məndə.

Eşiyə çıxdı. Gördü kəndin içiynən at arabası qalxır. Arabanın içi dolusu ot var. Tapdıq ata mindi, ariq at araba atlарını görüb qulaqlarını şəklədi, içini çəkdi. Arabada bir əsgər var idi, bardaş qurub oturmuşdu. Sinəsi orden-medalla dolu idi. Tapdıq yalnız yaxınlaşanda tanıdı ki, Cəfər müəllimiymi.

– Hamı yoldan sağlıqla, – dedi, – müəllim!

Gələnlərin hamisinin üzündən öpürdü. Amma müəllimindən utandı. Eləcə papağını çıxartdı. Cəfər müəllim diksində:

– Ömrün uzun olsun, – dedi, – tanıya bilmədim, bağışla.

Tapdıq dedi:

– Mən Sarallı Qulamın oğlu Tapdıqam, müəllim.

Cəfər müəllimin gözlərinin qabağında balacaboylu, irigözlü bir oğlan canlandı. Həmişə dərsə hazır gələrdi. Əli göydə olardı. “Müəllim, mən danışım, mən danışım”. Hər səhər baxardin ki, axsaya-axsaya dərsə gəlir. Uşaqlar əyri Tapdıq deyib, cılıldərdilər.

Cəfər müəllim dayanıb tamaşa edirdi. Tapdıq da iç-in-için ağlayırdı. Elə onu Cəfər müəllimin belə baxmağı ağladırdı. Arabaçı başını bula'yırdı. Atlar da burun-buruna verib qulaqlarını qırkırdılar. Cəfər müəllim elə onu dedi:

– Elə bilirdim indi yekə oğlan olmusan?

Sonra da döndü yan-yörədəkilərə dedi:

– Mənim əlaçı şagirdim idi!

Poçtda işləyən nişanlı qız da orda idi. Yenə gözlərini silirdi.

Cəfər müəllimin səsi dəyişmişdi, nazilib sönmüşdü. Onun səsi Tapdığın yadındaydı. Ələsgərdən qoşmalar deyərdi, yoğun kişi səsiylə:

Adım Ələsgərdi, Göycə mahalim,
Dolanım başına, ay ağrin alımlı...

O qoşmaları Tapdıq əzbər bilirdi. Həmişə də arıq atı minib yola çıxanda oxumaq istəyirdi. Nə qədər eləyirdi oxuya bilmirdi. Səsi çıxmırıldı.

Atı qamçılıyib kəndə xəbərə getdi. Arabaçı da arabasını tərpətdi. Arıq atı çoxdan idi, heç kəs belə qovmamışdı. Yola çıxanda sağırsından tər damcılıyırdı. Tapdığın vurduğu qamçının ağrısı arıq at üçün yeni bir duyğu idi. Arıq at da bu sevinci duymuşdu. Var gücü ilə kəndə sarı dartinirdi.

Araba yavaş-yavaş yalı qalxırdı. Kəndə yaxınlaşdıqca Cəfər müəllim daha çox kədərlənirdi. Ürəyindən keçənlərdən heç kəsin xəbəri yox idi. Arabaçıya nazik, gücsüz səsiylə deyirdi:

– Bu gündə heç bilmirəm, necə çıxacam anamın üzünə. Ağlayıb özünü öldürəcək. Oğlum indi yekələnib yekə kişi olub. Məni belə görəsə, sıxlacaq tay-tuşlarının arasında.

Arabaçı qoca kişi idi. Elə bu arıq atlarıyla, yaqsız arabasıyla beş il idi, kəndlərin çörək payını daşıyırdı:

– Niyə belə danışırsan, – dedi, – oğlum? Quruca nəfəsiniz bəsi-mizdi. Kaş elə mənim oğlum da belə gələydi, amma gələydi. Qız-gəlinin birçeyinin biri ağ oldu, biri qara. Arvad-uşaq qollarını kösöv elədilər. Çalışdılar, dedilər, yeriniz boş qalmasın. İndi sənin belə danışmağın heç kəsə xoş gəlməz. Oğlun yekəlib, maşallah. Niyə elə deyirsən? Başı uca olacaq tay-tuşlarının yanında.

Cəfər müəllim heç nə demədi. Yerində qurdalandı, ayaqları diz-dən aşağı yox idi. Otun içində tərpənəndə arabacıının ürəyi səksə-kələndi, sarı kürənə bir qamçı çəkdi. Cəfər müəllim taxta ayaqla-

rini çıxardıb yanına qoymuşdu. Arabacı birinci dəfə idi ki, taxtadan ayaq görürdü.

Mədət yenə quzuları yamacda qoyub arabanın qabağı ilə kəndə sari qaçırdı. Tapdıq kəndə çathaçatda idi. Yenə bütün evlərin qapısı açıldı. Gəlinlər gəlinliyini, qızlar gözaltılarını unutdular. Tapdığın qabağına qaçdlar. Yenə nəfəsləri təngiyə-təngiyə deyirdilər: “Ölüm, ay qardaş, uğrunda ölüm”. Tapdıq nazik, cir səsi ilə qışqırdı:

– Cəfər müəllim gəldi, Cəfər müəllim gəldi.

Elə bu səsi, bu sözü Tapdığın ağızından aldılar, bir andaca müştuluq gəlinlərin, qızların, uşaqların səsi ilə yastanani aşdı, Cəfər müəllimgilin qapısına endi.

“Cəfər müəllim gəldi”.

Cəfər müəllimin anası yataqda idi. Bir il idi ayağa durmurdu. Yanına gələn arvadlara da deyirdi:

– Elə Cəfəricə gözləyirəm, yoxsa çoxdan tapşırılmışdım canımı. Qurucu nəfəsim qalib, qoy gəlsin, nəfəsim nəfəsinə dəysin.

İndi qapılar birdən-birə açıldı. Cəfərin arvadı dörd yaşlı qızını yerə qoydu. Başıaçıq, ayağıyalın qapıdan çıxdı. Uşaq ağlaya-ağlaya qaldı, tükü ütülmüş pişik uşağın ağladığını görüb ocaq yerindən çıxdı, yumşaq addımlarıyla gəldi, uşağın yanında xumarlandı. Quyruğunu onun üzünə sürtdü, uşaq səsini kəsdi.

Qarı yataqdan dikəldi. Bayıra baxdı. Birdən-birə pəncərənin işığı gurlaşmışdı. Qonşuların həyəti apaydın görünürdü. Nə müddət idi qarının gözləri tor görürdü. Birdən-birə elə bil toru kəsib atmışdır.

Qarı Cəfəri elə bu cür gözləyirdi, bu cür də gəldi. Bir il idi əldə gəzdirirdilər. İndi asanlıqla qalxdı. Qomrovlu sandığının ağızını açdı, koftasını geyindi, dingəsini qoydu, baftasını çəkdi, çəkələyini ayağına alıb eşiyyə çıxdı. Hasarın dibinə qədər gəldi, qızlar, gəlinlər qarını ayaq üstə görən kimi təzədən kövrəldilər.

Arabani araya almışdilar. Kənddə qəribə səs-küy var idi. Araba yaxınlaşanda Cəfərin anası özünü saxlaya bilmədi. Yanındakı arvad-lara dedi:

– Qolumdan tut, ay Sayalı, yixılram.

Qarı gözləyirdi ki, Cəfər indi arabadan atdanacaq, yüyürüb hasar-dan aşacaq, amma Cəfər eləcə oturub gülümseyirdi. Qurşaqdan aşa-ğısı otun içindən görünmürdü. Qarının ürəyinə tiqqıltı düşdü. Sümü-yünə damdı, araba hasarın dibində dayandı. Cəfər elə arabadanca oyılıb anasının boynunu qucaqladı:

— Niyə belə, — dedi, — bə ay ana, niyə belə sınaxmışan? Sənə gedəndə demədimmi fikir-zad eləmə?!

Anasının arıq quru əlləri Cəfərin üzündə-gözündə gəzirdi. Cəfər də titrək, kövrək nazilmiş səsi ilə kəsik-kəsik deyirdi:

— Mən də belə gəldim, ay ana, ayağımı orda qoydum. Ağlayıb-eləmə başına dönüm, ay ana!..

Anasına heç nə eşitmirdi. Oğlunun boynunaca sarılıb:

— Boyuna-buxununa qurban olum, — deyirdi, — vergili balam, şair balam.

Tapdıq hasarın dibindəcə dayanıb tamaşa eləyirdi. Arıq at da yedəyində yenə araba atlarına sarı dartınırdı. Arabaçı Cəfər müəllimi qucağına götürüb evinə apardı. Taxtın üstünə qoydu. Cəfər müəllim taxtin başından şalı götürüb dizlərinin üstünə saldı. Tapdıqın ürəyindən bir gizilti keçdi. Qocalar, gəlinlər, qızlar gəlib yenidən görüşdülər. Cəfər müəllim oğlunun başını sığallayırdı.

Tapdıq arıq atın yüyənindən çəkib getdi. Heç müştuluğunu da gözləmədi. Yan-yörədən uşaqların səsi gəlirdi:

— Gördünmü, Toğrulun atasının medallarını, gördünmü?

Axşam düşmüdü. Dağlar yavaş-yavaş kölgələnirdi. İnəklər mələyə-mələyə örüşdən qayıdırdı. Cəfər müəllim dikəlib pəncərə-dən kəndin bu axşamına baxırdı. Kənd elə həmin kənd idi. Sürülü, naxırlı, ilxıllı. Bir az adamlar dəyişmişdi. Gəlinlərin səsi kişi səsinə bənzəyirdi, qızların əlləri codlaşmışdı, qabar bağlamışdı. Payız sarala-sarala düz həyətlərə gəlib çıxmışdı.

Tapdıq Cəmilin bayatları da fikrində arıq atı yedəkləyib hasarın dibi ilə uzaqlaşdı. Cəfər müəllimin ardınca baxdığını hiss etmədi.

1971

MƏMMƏD ORUC

(1947)

Məmməd Oruc ədəbiyyat aləminə XX əsrin 60-ci illərində gələn yazıçılardandır. 1947-ci ildə Vedi rayonunun Böyük Vedi kəndində doğulmuşdur. Orada orta məktəbi bitirmiş, ADU-nun filologiya fakültəsinin jurnalistik şöbəsində təhsil almışdır.

*“Azərbaycan gəncləri” qəzeti*nin redaksiyasında ədəbi işçi, şöbə müdiri, *Respublika Dövlət Televiziya və Radio Verilişləri* Komitəsində redaktor, *“Azərbaycan”* jurnalı redaksiyasında ədəbi işçi vəzifələrində çalışmışdır. 1990-ci ildən *Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Verilişləri Şirkətində “El yaradıcılığı”* şöbəsinin müdiridir.

“Köçürülmə” romanı, *“Leylək körfəzi”*, *“İntizardan sonra”* kitablarının dəki hekayələr Məmməd Orucu istedadlı nasir kimi tanılmışdır. *“Günlərin bir gündündə”* hekayəsi yazıçıının *“İntizardan sonra”* kitabından (Bakı, Yaziçi, 1989) götürülmüşdür.

GÜNLƏRİN BİR GÜNÜNDƏ

O vaxtacan mən də bəzi tay-tuşlarım kimi elə bilirdim ki, müəllimlər çörək yemir. Amma Kamal müəllim mənim gözümün qabağında bir baş soğana bir yumruq vurdu. Sonra onu iri bir təndir çörəyinə yavanlıq elədi. Və mən səhər məktəbə, tay-tuşlarımın yanına təzə xəbərlə qaçdım, yavaşca dedim: “Kamal müəllim çörək yeyir ey...” Uşaqların bu xəbərə inanmayanı da oldu.

O vaxtacan bu aran kəndində hər şey məni darixdirdi. Babam məni təzəcə yaylaqdan götirmişdi. Məktəb yaşına çatdığını üçün götirmişdi. Götirmişdi ki, kənddə yaşayan nənəmin yanında qalam, bu kənddəki məktəbə gedəm, oxuyam, adam olam. Amma bu kəndə, bu kənddəki məktəbə, bu kənddəki məktəbin uşaqlarına alışa bilmirdim. Bu kənddə yaylaqdakı kimi sürü-sürü quzular, qoyunlar, yaylaqdakı kimi quyuğu-qulağı kəsik köpəklər, saqqallı təkələr yox idi. Heç nənəm də yayı yaylaqda, qışlı qışlaqda qoyun-quzu bəsləyən babamın, anamın yerini verə bilmirdi.

Kəndə gec öyrəndim, amma öyrəndim.

Kəndin ortasından dəmiryolu keçirdi və hər gün bu yoldan keçən yaşıl qatarların pəncərələrindən qəşəng-qəşəng qızlar baxırdı və mən kəndin uşaqlarına qoşulub onlara əl eləyəndə yaman sevinirdim. Mənə elə gəlirdi ki, dünyada o yaşıl qatarların sərişini olmaqdan gözəl bir şey yoxdur...

Bir də kənddə kinolar göstərirdilər. Bu kinolar da gözəl idi. Və mənim yaylaq həsrətim, qışlaq həsrətim bu kinolara da qarışırı...

Amma mənim yaylaq-qışlaq həsrətimə son qoyan, yaylağı, qışlağı mənə unutduran Kamal müəllim oldu. Mən oxumağın daşını atıb, yaylağa qaçmaq fikrindən daşındım.

Yaylaqlı, qışlaqlı dünyam elə bil hardasa uzaqlarda qaldı. Və mən ayda-ildə bir dəfə yaylaqlı, qışlaqlı dünyama qayıdanda mənə – məktəbli uşağına yad kimi baxdılar... Özümdən balacalar üstümə it qışkırtdı. Böyüklər dedi: “Orda oturma, üstün bulanar, burda oturma – yer nəmdi”.

Nənəmin evi ciy kərpicdən tikilmişdi. İkiotaqlıydı. Qabağında eyvanı da variydi.

Nənəmnən mən yaşayan otaqda bir taxta çarpayı vardi; adına taxt deyərdik. Bir də bir sandıq variydi; mən dizi üstə oturub o sandığın üstündə yazı yazırdım, şəkil çəkirdim, dərs oxuyurdum.

Böyük otaqda dəmir çarpayı vardi. Üstündə qırmızı yorğan, ağ balıncı. Divardan cavan bir oğlanın çərçivəyə salınmış şəkli asılmışdı və mən bilirdim ki, o mənim dayımdır. Bu otaq da onunkuydu və nənəm ona görə də məni bu otağa buraxmırı ki, otağın səliqə-sahmanını pozmayım. Bu otaqda yaraşıqlı bir yazı stolu vardi. Stolun üstündə qələmdən vardi. Bir dəst şagird dəftəri vardi ki, mən artıq o dəftərləri xəlvətcə vərəqləyib baxmışdım və bilmışdım ki, dayım müəllim imiş.

Sonralar mənim bu dəftərləri vərəqlədiyimi görəndə nənəm özü də demisi: “Dəymə onlara, uşaqların yazı işidir, dayın gəlib yoxlayacaq”.

Mühəribə çoxdan qurtarsa da, nənəm dayımı gözləyirdi. Hər səhər, hər axşam... Hər dəfə gecəyarı it zəncirini gəmirəndə...

Nənəm deyirdi: o, dəftərləri yoxlamağa da macal tapmadı, səhər çağırdılar, təndir-ocaq vaxtı getdi.

Bu otaqda bir güzgü vurulmuşdu. Nənəm mənim boyum çatmayan o güzgünün üstünə qırmızı pərdə asmışdı. Və mənə də tapşır-

mışdı ki, o güzgүyə baxmayım. Nənəm deyirdi ki, o güzgүyə axırcı dəfə dayın baxıb. Amma xəlvətə salıb, ayaqlarımın altına kətil qoyub o güzgүyə baxırdım. Baxırdım və sarı kəkilimi tumarlayıb özümə göz vururdum.

Amma Kamal müəllim də bizə köçənnən sonra o güzgүyə baxmadı. O güzgүün üstünündəki qırmızı örtüyə əl vurmadı, qələmdana, yoxlanılmamış dəftərlərə toxunmadı.

Elə bil nənəm Kamal müəllimə də tapşırılmışdı ki, o dəftərlərə dəymə, uşaqların yazı işidir, oğlum gəlib yoxlayacaq, o qələmdan-dakı qırmızı qələmə dəymə, oğlumun əli axırıncı dəfə ona dəyib, o güzgүyə baxma, oğlum axırıncı dəfə ona baxıb...

Əslində isə nənəm bir axşamüstü məktəbimizin direktoru Qəmər xanımın yanına düşüb bizə gələn Kamal müəllimə heç nə tapşırıma-mışdı.

Qəmər xanım dedi:

– Oğlun gəlincə qoy sizdə qalsın, qəribdi.

Nənəm də dedi ki, xoş gəlib, gözüm üstə yeri var. Sonra Qəmər xanım üzünü mənə tutdu:

– İnnən belə bir də hesabdan “üç” alsan, mənnən incimə, – dedi.
– Kamal müəllim riyaziyyat müəllimiidi, nə bilməsən, onnan soruş...

Qəmər xanım nənəmin qulağına nəsə piçildiyib getdi. Qaldıq üçümüz. Nənəm çörək tabağından bir çörək çıxarıb qoydu süfrəyə. Sonra eyvana çıxıb bir baş soğan da gətirib qoydu çörəyin yanına. Baxdı Kamal müəllimin üzünə. Dedi: “Vaxtsız gələn qonaq öz kisə-sindən yeyər”. Kamal müəllim güldü. Nənəm də. Mən də. Kamal müəllim soğana bir yumruq vurdu. Onu bir parça çörəyə yavanlıq elədi. Bizim nənəli-babalı evimizin yeni həyatı belə başladı. Bizim də həyətimizə nənəm demiş: “Kişi kölgəsi” düşdü.

Həmin gecə dayımın otağına bir çarpayı da qoyduq. Nənəm fər-məşdən çıxardığı yorğan-döşəklə o çarpayını da bəzədi. O çarpa-yının da başından əl-üz dəsmalı asdı.

Kamal müəllim bizə köçəndən sonra hər gün dərslərimlə məş-ğul oldu. Mən birinci rübdə qoşuldum əlaçılara. Bu, nənəmi çox sevindirdi. O, Kamal müəllimə dil-ağız elədi.

Kamal müəllimin bizə köçməsini bütün kənd bildi. Və Kamal müəllimin dərs dediyi yepyeğə oğlan uşaqları harda gəldi mənə yax-şılıq eləməyə başladılar; daha futbol oynayanda məni qapıda qoyma-dılar, buraxdılar hücum... Tay-tuşlarımla cırmaqlaşanda “qorxma,

bərk vur!” dedilər. Kinomexanik məni qapının ağızında saxlayanda, qolumdan tutub içəri apardılar. Və mən bildim ki, bütün bunlar Kamal müəllimə görədir.

Kamal müəllim bizim evə iri bir çamadan gətirmişdi və mənə elə gəlirdi ki, bütün cavanların çamadanı kimi onun da çamadanının içərisi qız şəkilləri ilə bəzənib. Amma bir gün Kamal müəllim mənim gözü-mün qabağında bu çamadanı açdı və mən gördüm ki, yanılmışam.

Kamal müəllimin çamadanında riyaziyyat kitablarından başqa heç nə gözümə dəymədi. Hətta bu bir qalaq kitabı arasında sevgi romanları da yoxuydu. Bu mənə çox qəribə gəldi; düşündüm ki, cavan oğlan olasan, sevgi romanı oxumayasan? Bizim kəndin bütün cavanları, hətta kətmən götürüb kolxoz işinə gedən qızları da sevgi romanları oxuyurdur. Və mən bilirdim ki, onlar ən maraqlı səhifələrin arasına nanə, qoz yarpağı qoyurlar. Hətta bəzi cümlələrin altından xətt çəkirər.

Amma Kamal müəllim öz kitablarını oxuyurdu; özünün riyaziyyat kitablarını... Elə bil dünyada o riyaziyyat kitablarından savayı heç nə yoxuydu. Kamal müəllim bizim evə kitabla dolu çamadanından savayı bir mahnı da gətirmişdi. Ürəyində gətirmişdi, dilində gətirmişdi. O mahnını o vaxtlar ancaq radiodan eşitmək olardı. Bizim obanın adamları “Ay bəri bax” oxuyurdular, “Ho lolo” oxuyurlar. Elə mən də belə mahnilər oxuyurdum.

Amma Kamal müəllimin oxuduğu vur-tut bircə mahnı idi, o da başqa cürüydü.

Bu mahnını radioda xor oxuyurdu. Özü də qəribə bir əzəmətlə. Kamal müəllim isə tək oxuyurdu. O, deyəsən, bu mahnidan hətta mənim də əzbər bildiyim sözlərdən savayı ayrı bir söz bilmirdi. Elə hey “Şiş ucları buludlarla döyüşən, dağlarında buzları var ölkə-min...” deyib dururdu.

Amma Kamal müəllimin səsi şirin idi. O, zilə çəkəndə adamın ürəyi atlanırdı. Mənə elə gəlirdi ki, Kamal müəllim “Segah” oxusa, nənəm demişkən, göydə gedən quşlar da qanad saxlayar. Amma elə bil belə mahnilərin varlığından Kamal müəllim xəbərsiz idi.

Hərdən düşünürdüm: Kamal müəllim bu mahnidan başqa bir şey bilmirmi görəsən? Bilirsə, bəs niyə oxumur? Bəlkə mənnən utanır?

Amma yox, daha Kamal müəllim mənnən utanmırkı, hərəkətlərində qardaşdan da mehriban idi. Aramız açılmışdı. Hətta arabir mənə böyük qardaş ərkyanalığı ilə deyirdi ki, bir-iki ağız da sən de. Mən də oxuyurdum. “Ho lolo”nu oxuyurdum. O, şaqqanaq çəkirdi,

gülürdü. Onun belə mahnilara gülməsi doğrudan da mənə qəribə gəlirdi. Üreyimdə deyirdim ki, belə adam heç sevə də bilməz!

Amma Kamal müəllim sevdı... Bizim qonşumuz arabacı Əlinin qızı Nargiləni sevdı. Niyə sevdı, necə sevdı – başa düşə bilmədim.

Çünki Nargilə gözəl deyildi. Özü də məktəbin dördüncü sinfin-dən qayıtmışdı. Kolxoz işinə gedirdi.

Amma bizim məktəbin onuncu sinfində gözəl-göyçək qızlar vardı. Hər gün onlardan birinin adına söz çıxırdı ki, guya Kamal müəllim onu istəyir. Mən də istəyirdim ki, Kamal müəllim o qızlardan birini istəsin, ən gözəlini istəsin, sevsin... Amma Kamal müəllim Nargiləni istəyirdi, heç bilmirdim, nəyini istəyir; heç Allahın xoş sıfotı də yoxuydu onda. Dədəsi də ki, özündən betər. Arabacı Əliyə baxanda adam hürkündü. Özü də yaman söyüscül idi. Allahın öküz-lərinə dışının dibindən çıxanı deyərdi.

Düşünürdüm: Kamal müəllim hara, Nargilə hara? Arabacı Əli hara? Artıq Kamal müəllimin xətrini bütün kənd əziz tuturdu. Söz düşəndə ona qəhmər duran tək mən deyildim... O, onuncunun uşaqlarını başına yiğib bizim məhellənin başının keçən çayın üstündən körpü salmışdı. Düzdü, bəzi müəllimlər buna dodaq bütmüştü, hətta maarifə yazımsıdilar ki, Kamal müəllim uşaqları işlədir... Amma camaat bunu başqa cür qarşılımlaşdı: demişdilər ki, ölənlərinə rəhmət, savab iş tutana tanrı axıracan verər.

Kamal müəllim onuncularla köməkləşib məktəbin arxasındaki boş yerdə əməlli-başlı futbol meydançası düzəltdirəndə də, “axı, bu futboldan kim çörək tapıb?” deyənlər oldu, amma biz uşaqlar sevindik... Mən daha çox sevindim... Çünki bu hadisədən sonra Kamal müəllimin cəbrdən “2” verdiyi uşaqlar da daha onun qarasınca danış-mırdılar, deyirdilər ki, kişi adamdı, ən yaxşı müəllimdi...

Bu mənə bəs idi. Mən istəyirdim ki, hamı Kamal müəllim haqqında bu cür sözlər desin...

Kamal müəllim kolxozun yiğincaqlarının birində durub demişdi ki, ay camaat, gəlin əl-ələ verək, iməcilik eləyək, bir hamam tikək...

Kənddə hamı Kamal müəllimin bu xeyirxah niyyətindən danışındı. Və deyirdilər ki, gərək kolxozun sədri Kamal müəllim kimi camaatin halına yanan adam ola... Deyirdilər ki, bunnan yaxşı deputat olar.

Mən bütün bu söhbətlərə ləzzətlə qulaq asırdım, sevinirdim və düşünürdüm ki, bu cür ad-san qazanmış müəllim hara, Nargilə hara? Arabacı Əli hara?

Kamal müəllim Nargiləni sevməyə başlayan çağlardan daha çox oxuyurdu. Amma yenə də öz mahnısını oxuyurdu. Ürəyində, dilində bizim evə gətirdiyi mahnını... Özü də elə ürəkdən oxuyurdu ki, elə bil “şiş ucları buludlarla döyüşən” dağların başında durmuşdu.

Amma Nargilə, nədənsə, Kamal müəllimə əl vermək istəmirdi. Məncə, görək o, şadlığına şitlik eləməyəydi. Kənddə elə yaraşıqlı, boylu-buxunlu cavan hardaydı?

Amma Nargilənin Kamal müəllimə “yox” deməsini mən öz qulaqlarımla eşitdim.

Nargilə işdən gəlirdi. Başı aşağı, çıynində kətmən. Mən yolun qırağındakı qoz ağacına çıxmışdım. Bilirdim ki, Kamal müəllim Nargiləynən həmişə o qoz ağacının altında kəlmə kəsir.

Kamal müəllim Nargilənin qabağına birdən çıxdı. Nargilə elə bil bunu gözləyirdi. Heç başını da qaldırmadı. Kamal müəllim səsi titrəyə-titrəyə dilləndi:

– Necəsən, Nargilə?

– Dərdi sizə qalmayıb.

– Dərdi elə mənə qalıb, Nargilə!

– Müəllim, mənim sizə hörmətim var, amma xayış eləyirəm, bir də mənim yolumu kəsməyəsiniz. Elə beləcə görsələr bəsdir, sonra camaatın ağzını yığmaq olmaz...

– Qoy görsünlər də...

– Yox, müəllim, bizimki tutmaz, bizim ocağımız qovuşmaz...

– Elə demə, Nargilə!

– Əl çək! – Nargilə bu sözü elə qətiyyətlə, elə amansız dedi ki, Kamal müəllim yoldan çəkildi və Nargilə gözdən itənə qədər qoz ağacına söykənib qaldı.

Kamal müəllimə yazığım gəldi. İlk dəfə Kamal müəllimə ürəyim yandı. Nargilənin qarasınca deyindim: “Qudurasan, qurbağa...” Amma yəqin elədim ki, Nargilə naz eləyir, çünkü mənim aləmimdə başqa cür ola da bilməzdi. Mənim aləmimdə heç Nargilə Kamal müəllimin əlinə su tökməyə də yaramırdı.

Səhər gördüm ki, Kamal müəllim dilxordu. Həyətdə gəzinir. Fikirli-fikirli qara saçlarını qarışdırır. Dədim, müəllim, niyə oxumursan? Güldü. Dədi: “Bir gün də sən oxu da”.

Mən oxudum. “Segah” üstdə dedim ki, “qızların adətidir sevdiyi oğlana naz eylər”. O mənim nəyə işarə vurdugumu sezmişdi, çünkü o elə biliirdi ki, mən fil qulağında yatmışam və onun Nargilənin

qabağını kəsməsinnən xəbərim yoxdu. Amma elə bil mənim bu mahnim onun könlünü açdı. Bir azdan da o başladı oxumağa. Amma yenə öz mahnisini oxudu. Pəsdən oxudu, amma ürəkdən oxudu... “Şiş ucları buludlarla döyüşən...”

Ertəsi gün məktəbimizdə 10-cunun qızları piçildaşdır:

- Aaz, deyir Kamal müəllim Nargiləni istəyir...
- Hansı Nargiləni, az?
- Arabaçı Əlinin qızını...
- İnanma, aaz, Kamal müəllimə qız qəhətdir?..

Onuncunun qızları tənəffüsədə məni də yaxaladılar. Rəna adlı birisi – o qızların ən gözəli soruşdu:

– Nənəsinin balası, Kamal müəllim Nargiləni istəyir?

Mən həqiqəti gizlətməli idim. Çünkü bu sərr idi; mənim aləmimdə, gərək belə şeylər sərr olaraq da qalayırdı. Ona görə də dedim ki, yox, istəmir. Rəna yenə soruşdu:

– Bəs kimi istəyir? – Məni sorğuya tutan bu qızı açılamaq istədim. Dedim ki, səni!.. Rəna qizardı. Güldü. O, elə bil mənim bu sözümdən onqat gözəlləşdi... O biri qızlar da güldü. Rənanı qucaqladılar, Rəna da məni qucaqladı. Ağzımnan öpdü. Niyə öpdü? Başa düşmədim. Amma yəqin elədim ki, Rəna Kamal müəllimi istəyir. Amma ürəyimdə dedim ki, ay yəziq, Kamal müəllimdə sevgi har-dandı, sənin gözəlliyyini görə, səni sevə...

Doğrusu, Kamal müəllimin Nargiləni sevməsi də mənə birtəhər gəlirdi. Mən inanmirdim ki, Kamal müəllim Nargiləni əsil sevənlər kimi dəlicəsinə sevir.

Məncə, gərək dəlicəsinə sevənlər sevgi haqqında oxuyaydılар. Ürəklərindəki sevgini sevgi haqqındaki sözlərə qatıb oxuyaydılар. Amma Kamal müəllim öz mahnisini oxuyurdu. Bizə köçdüyü ilk günlərdə oxuduğu mahnını.

Amma günlərin bir gündündə Kamal müəllimin Nargiləni ürək-dən sevdiyini hiss elədim.

...Su dəyirmanına dən aparırdıq. Mən yüklü ulağın belində otur-muşdum. Kamal müəllim piyada gedirdi.

Kamal müəllim bizə köçəndən sonra nənəmi dəyirmana getməyə qoymadı. Nənəm “müəllim adamsan, ayıbdı” deyib nə qədər etiraz elədisə də, bir şey çıxmadı. Nənəmə bircə o qalırdı ki, qonşulardan ulaq tapıb gətirsin, bir də çuvalların ağızını qırıqla bərkitsin. Qalan

işlər Kamal müəllimlə mənim boynuma düşürdü. Hətta ulaqları da Kamal müəllim özü cullayırdı. Örkəni doğanaqdan elə keçirirdi ki, mən məəttəl qalırdım.

Su dəyirmanı kəndimizdən xeyli aralı idi. Ulaqnan iki saatlıq yoldu. Bu ensiz yol çox da uca olmayan təpələrin, dağların arasından keçirdi. Bu yolu qırığını böyürtkənliliklər, yulğunluqlar, qamişlıqlar, sulu yerləri cilliliklər basmışdı. Bu yolla getmək, özü də ulağın üstündə getmək, özü də oxuya-oxuya getmək, hələ üstəlik də Kamal müəlliminən getmək mənə də ləzzət verirdi. Çünkü bu yolda Kamal müəllim pəsdən oxumurdu, zildən oxuyurdu, var səsiylə oxuyurdu, mənə tapmaca deyirdi, hətta bir dəfə mənim yanında yükü aparmaq istəməyən ulağa söyüş də söyüdü. Sonra da çönüb mənnən üzr istədi. O çağ'a qədər mən elə bilirdim ki, Kamal müəllim söyüş bilmir.

...Yenə də dəyirman yolunu yarı eləmişdik. Yoxuşa qalxırdıq. Mən yüklü ulağın belində idim. Kamal müəllim yoxusu toza-torpağa bata-bata piyada qalxırdı. Bu yoxuş dəyirman yolunda ən uzun yoxuş idi, bir yanı dibi güclə görünən dərə, bir yanı başı buluda girən dağ idi. Və nədənsə bu yerə çatanda Kamal müəllim mütləq öz mahnisini oxuyurdu. Bərkdən oxuyurdu. Kamal müəllimin səsi dərənin dibindənmi, dağın başındanmı gəlirdi, doğrudanmı dağlar idi onun səsini qaytaran? Elə bil səsi dərənin dibinə, dağın başına dəyib qaydanda bir az da saflaşır, bühlurlaşırdı. Və mənə elə gəlirdi ki, haçansa Kamal müəllim dağların, dərələrin adamlara qoşulub oxuduğu bu yerdə muğamat oxuyacaq, ürəyinin gözünü sevgi haqqındakı sözlərə qatacaq. Oxuyacaq. Elə buna görə də soruşdum, utana-utana soruşdum:

– Siz niyə muğamat oxumursuz, sevgi haqqında oxumursuz?
– O gülümsündü, dedi ki, mən də sənin boyda, sənin yaşda olanda həmişə muğamat oxuyurdum, sevgi haqqında oxuyurdum. Və hər gün iki dəfə kəndimizdən keçən dəmiryolunun qırığına qaçırdım, yaşıllı sərnişin qatarlarının pəncərəsindən baxan qəşəng qızılara əl eləyirdim. Və mənə elə gəlirdi ki, bu dünyada o sərnişin qatarının sərnişini olmaqdan gözəl heç nə yoxdur...

Kamal müəllim bu sözləri birnəfəsə demədi. Yavaş-yavaş dedi. Elə bil nəyisə, nələrisə xatırlaya-xatırlaya dedi. Sonra bir müddət susdu. Mən utandım. Ona görə utandım ki, Kamal müəllim mənim nə üçün gündə iki dəfə dəmiryolunun qırığına qaçığımı bilmışdı...

Torağaylar oxuyurdu. Yüklü ulaqların ayaq tappıltıları biznən gedirdi. İkimiz də susmuşduq. Bu sakitlik məni darıxdırdı. Özümü toplayıb üzümü Kamal müəllimə tutdum:

- Müəllim...
- Hə...
- Nargilə sizi sevsə, muğamat oxuyarsız?
- O, təəccübə üzümə baxdı:
- Bu nə sözdü?

Mən dedim ki, qoz ağacının altındaki bütün səhbətlərinizi eşitmışəm. O, əvvəl tutuldu. Sonra üzümə baxıb qımışdı:

– Ay qırışmal, – dedi, – səhbətlərimizi eşitmisənsə, bilirsən ki, o məni sevmir də.

Mən dedim, yalannan dedim ki, müəllim, o sizi lap dəlicəsinə sevir, amma naz eləyir. O nəyisə xatırlayıb gülümsədi:

- Nə bilirsən sevir?
- Özü deyirdi, Nargilə özü.
- Nə deyirdi?

Daha bu sualı cavabsız qoymaq olmazdı. Bu olardı oxu atıb yayı gizlətmək. Ona görə də özümən bəzi şeylər uydurmələ oldum:

- Siz qış tətilinə getmişdiniz ha...
- Hə...
- Onda hər gün Nargilə mənnən sizi soruşurdu.
- Nə deyirdi?
- Deyirdi ki, müəllim haçan gələcək?
- Hə, nə olsun?
- Sonra bir gün də bizə gəldi. Sizin kitablarınızın arasında sevgi romanı axtardı.

– Yalan demirsən ki? – O, birdən-birə mənə sarı çöndü. Elə bil Kamal müəllimin gözünə işiq gəlmüşdi, ürəyinə od gəlmüşdi. Və mən bu işığın, odun ömrünü uzatmaq üçün and içdim:

- Vicdan haqqı yox...

Kamal müəllim daha heç nə soruşmadı. Səsi yavaş-yavaş qalxdı. Yavaş-yavaş ucaldı. Dağlara dəyib qayıtdı, dərələrə dəyib qayıtdı. O, hələ öz mahnısını belə ürəkdən oxumamışdı: “Şiş ucları buludlarla döyüşən...”

Özü də bu dəfə kəsik-kəsik oxumadı. Ürəyinin var gücünən oxudu, var nəfəsiyənən oxudu. Dağların arasından çıxana kimi oxudu.

Mənə elə gəldi ki, onun özü oxumur, ürəyi oxuyur, Nargiləyə olan sevgisi oxuyur. Və mən o çağdan Kamal müəllimin Nargiləyə olan sevgisinə inandım. Amma onu da bildim ki, bu inamı Kamal müəllimə dediyim yalanların (onu xoşbəxt eləmək üçün dediyim yalanların) bahasına qazandım. Düzdü, Kamal müəllim qış tətilində olanda mən Nargiləynən görüşmüştüm. Amma söhbətimiz başqa cür olmuşdu. Mən demişdim: "Kamal müəllim səni doğrudan sevir ey!" O, cavab vermişdi: "Qələt eləyir". Mən demişdim: "Qudurasan, qurbağa". O mənim qulağımı dərtmişdi. Sonra da tapşırılmışdı: "Ona de ki, Nargilə özgəsini sevir". Mən soruşmuşdum: "Kimi?" O demişdi: "Cəfəri, traktorcu Cəfəri, əsgərlikdədir, bu gün-sabah gələcək". Mən yenə demişdim: "Qudurasan, qurbağa". O bu dəfə də əlini qulağıma atmışdı, lakin mən qaçmışdım.

Mən Nargilənin sözlərini Kamal müəllimə demədim. Çünkü bu sözlərə inanmirdim. İnanmirdim ki, Nargilə Kamal müəllim kimi bir oğlanı qoyub, haçansa əsgərlikdən qaydası Cəfəri sevə. Özü də traktorcu Cəfəri.

Kamal müəllim qış tətilinə gedəndə Nargilə doğrudan da bizə gəlmışdı. Amma gəlmışdı ki, nənəmin kürəyinə banka qoysun. Bizdən çıxanda o, doğrudan da Kamal müəllimin kitablarına gözəcə baxmışdı. Mən iftixarla demişdim: "Görürsən, nə kitabları var". O cavab vermişdi: "Qadam onun kitablarına da". Mən demişdim: "Qudurasan, qurbağa". Saçım yenə də onun əlinə keçmişdi.

O söhbətdən bir-iki həftə sonra doğrudan da kəndə əsgərlikdən Cəfər adında bir oğlan qayıtdı. Məktəbdə uşaqlar traktorcu Cəfərin əsgərlikdə alıb döşünə taxdığı nişanlardan, paqonlardakı sarı zolaqlardan danışındı.

Nargilə qırmızı, güllü donunu geyib işə gedirdi. Cəfərin adamları Nargiləyə nişan gətirdilər. Arabaçı Əli ağ köynək, qara kostyum geymişdi. Qalstuk taxmışdı. Bircə günlüklü şapkasını dəyişməmişdi.

Küçəmiz başdan-başa süpürülmüşdü. Mən Kamal müəllimin bulud kimi tutulmuş üzünə baxa bilmirdim. Qaçmağa yer axtarırdım. Bir yük maşınınə minib qışlağa qaçdım.

Üç gündən sonra dədəm məni elə həmin yük maşınınında da kəndə göndərdi. Kəndə dan yeri qızaranda çatdıq.

Evə gəlməyə, Kamal müəllimin üzünə baxmağa ürək eləmirdim. Qabağıma Nargilə çıxdı. İşə gedirdi. Başında qırmızı yaylıq, ciy-

nində kətmən, əynində qırmızı, güllü donu, barmağında dan yerinin rənginnən alışib-yanan üzük, ayağında qaloş... Mən onun üzünə baxmadım. O, ayaqlarını yavaştı. Astadan dilləndi: “Necəsən, nənəsinin balası?” Mən dinmədim. Açığımdan addımlarımı yeyinlətdim. Yenə onun səsini eşitdim: “Qudurasan, qurbağa!” Bu söz də məni yolumdan saxlamadı.

Həyətimizə girdim. Lap astaca girdim. Asta girdim ki, Kamal müəllim yuxudan ayılmamış dəftər-kitabımı götürüb məktəbə qaçam.

Böyük otağın pəncərəsindən içəri boylandım. Kamal müəllimin çarpayısı boş idi. Evə girən kimi nənəmnən Kamal müəllimi soruşdum. Dedi ki, əsgərliyə gedib. Dünən gedib.

Elə bil mən Kamal müəllimin yoxluğuna inanmadım. Və böyük otağa keçdim. Nənəm də ardımcı gəldi: “Bax, bu kitablara dəymə, – dedi, – gəlib oxuyacaq. Bax, bu qələmlərə də toxunma, – dedi, – perosunu korriyarsan”.

Stolun üstündə bir qalaq da dəftər vardı. Nənəm şəhadət barmağını onlara da tuşladı:

– Onuncuların yazı işidi, – dedi, – vərəqləyib-eləmə, gəlib yoxlayacaq...

Kamal müəllimin yoxluğu birinci gününə hiss olundu. Elə bil bizim evin, bizim həyətin, bizim kəndin havasını Kamal müəllimin yoxluğu dəyişdi.

Deyirdilər, quyruq doğub, payız gələcək... Yağışlar yağırıldı.

Bizim nənəli-babalı həyətimiz yenidən başlamışdı.

Mənə elə gəlirdi ki, bizim evdə Kamal müəllimin bir çamadan kitabinnan, qələm dolu qələmdanının, çarpayının başındakı əl-üz dəsmalının savayı, bir mahnisı da qalıb. Özü də mənim ürəyimdə, dilimdə qalıb. Mənə elə gəlirdi ki, o mahnını Kamal müəllim mənə tapşırıb. Mənə elə gəlirdi ki, Kamal müəllim bu mahnını dəyirman yolundakı dağlara, dərələrə də tapşırıb.

Nənəmnən dəyirməna gedəndə, dəyirmanın dağlı, dərəli yoxusunda bir mahnını zilə çəkirdim. Dağlar, dərələr səsimi, mahnımız özümə qaytarırdı. Və mənə elə gəlirdi ki, bu qayıdan səs Kamal müəllimindir.

Kamal müəllimin “əsgər getdi” xəbəri bütün kəndə yayılan dan sonra onuncuların ən gözəli Rəna məktəbdə məni saxladı: “Getdi, eləmi?” Mən başımı tərpətdim. “Bəs niyə, – Rənanın səsi titrədi, –

gəlib mənimlə görüşmədi?" Mən ciyinimi çəkdirdim. Bir neçə an beləcə dayandıq. Mən başımı qaldırıb onun üzünə baxdım. Qara, uzun kırpikləri islanmışdı.

Yük maşınında qışlağa gedirdim. Yalan-gerçək deyirdilər ki, orda məktəb açılıb. Dəftər-kitabımı da aparırdım. Bir də bir mahni aparırdım. Kamal müəllimin mahnisını. Dəyirman yolundakı dağlara, dərələrə tapşırıldığı mahnisını. Bu mahnını ürəyimdə aparırdım, dilimdə aparırdım... Aparırdım ki, qışlaqda özüm kimi çoban balarına oxuyum. Onları ağızı açıla qoyam. Onlar bilələr ki, dünyada belə mahnilər da var. Və mən deyəm ki, biri var idi, biri yox idi, bir Kamal müəllim var idi, bu cür mahnilər oxuyurdu. Və günlərin bir gündündə o bu mahniları mənə tapşırıb getdi əsgər paltarı geyməyə...

1989

MƏNZƏR NİYARLI

(1950)

Tanınmış nasir Mənzər Niyarlı 1950-ci il mart ayının 8-də Qazıməmməd şəhəri Muğan qəsəbəsində anadan olmuşdur. Əli Bayramlı şəhərindəki 10 sayılı orta məktəbi və ADU-nun filologiya fakültəsini bitirmiştir.

Əmək fəaliyyətinə “Qızıl qələm” mətbəəsində oxucu-korrektor kimi başlamış, “Elm” nəşriyyatında korrektor, kiçik redaktor, redaktor işləmişdir (1975-1979). Hazırda Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstитutunda elmi işçidir. Ədəbi yaradıcılığı 1969-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi “Şübhə” hekayəsi ilə başlamış və tezliklə istedadlı yazıçı kimi tanınmışdır. Onun “Dar gün” hekayəsi “Qızıl qaval” kitabından (Bakı, Nurlan, 2005) götürülmüşdür.

DAR GÜN

Bilirdi ki, o səmtə getməyi nahaqdır. Təzə bir söz deməyəcək-dilər, ancaq yenə də gedirdi. Elə-belə... Bugünkü vaxtını da yolda, bayırda öldürmək isteyirdi. Evdə neyləyəcəkdir ki... Sükudan, adam-sızılıqdan, evinin buz kimi soyuğundan qaçırdı. Yaxşı ki, yan-yörədən qonşuların həniri gəlirdi. Divar qonşusunun – Sənubərin o üzdə zümzüməsi, qazan taqqıltısı, bıçaq səsi, suyun şırtlısı eşidilməsəydi, ona elə gələrdi ki, soyuq, yapışqsız evi yaşıdığı ev deyil, nəsə hələ istifadəyə verilməmiş tövlədir. Evinin tövləyə oxşadığını da axır vaxtlar özü kəşf eləmişdi.

İşdə, küçədə olanda evi yadına düşərdi və o dəqiqə də Sənubərin biş-düşü, ağıllı, üzüyola uşaqları üçün canfəşanlığı gəlib dururdu gözlərinin qabağında. “Onunkular ağıllı çıxdı, balam, işdən, məktəbdən çıxan kimi evə qaçırlar”. Elə bu zaman ürəyi sıxlırdı... “Yoxsa mənimkilər”.

Düz mağazanın kandarında dayanmışdı. İçəri keçsin, kecməsin. Satıcı qızın donuq, boz sıfətindən çəkinirdi. İçəri keçdi. Dilucu soru-sub çıxacaqdı: – Hələ ki satılmayıb. – Həmin qız deyildi, görünür,

növbəsi dünənki gündən qurtarıbmış. Ürəkləndi: – Heç soruşan, maraqlanan da olmayıb. – İstədi deyə, bu “mirətləri”, susdu. Nə deyəydi ki, onsuz da bu sarılar onun üçün bundan sonra mirətdən, lazımsız dəmir-dümürdən savayı bir şey deyildi.

– Hələ ki, maraqlanmayıblar.

Bir dəfə isə təngə gəlib demişdilər:

– Qızıl mağazalarda ağızınacan doludur. Kimdir ey bunlara baxan.

– Suyu süzülmüş mağazadan çıxırkı və özünə söz verirdi ki, bir də ayağını buralara qoymasın, nə vaxt satılar özləri çağırarlar. Ancaq yenə də ürəyilə bacarmırkı. İşdən çıxan kimi mağazaya üz tutardı. Çox vaxt içəri keçməzdı, elə-beləcə vitrindən boylanardı, ona tanış olan, otuz ildən çox əzizlədiyi, evinin ən gizlin bucağında gizlətdiyi sarıllara gözəcə baxıb süst-süst evinə sari dönerdi. Bu süstlük hər şeyə laqeydliyi, key-key baxmağı, evdə-eşikdə qərar tuta bilməməyi kiçik oğlu da evdən gedəndən sonra başlandı. Oğlu ərincək-ərincək şeyşülərini yiğişdirirdi: – Nigaran qalmayın, – dedi, – bir iki günə mən də gedirəm.

– Hara?

– Tümənə.

Uşaqlarının bir-bir xeyir-duasız evdən getməsini əvvəl-əvvəl dərk edə bilmirdi. Elə bil qəfildən kimsə onu ayıltdı. Gördü ki, kiçik oğlu da çıxıb gedir. Yerindəcə donub qaldı. Niye? Niye axı gedirlər? Bu ev-eşik onlar üçün nədir bəyəm? Bu evlər niye ilan-qurbağın görünür onlara. Nə vaxtdır əri də ondan, evdən soyuyub. Düzdür əri heç hara getməyib,ancaq getsə, ondan yaxşıdır. İşdən sonra evdə yox, gününü başqa yerlərdə keçirir. Evdə olanda da bir ayağını qaçaraq qoyub məcburi çağırılan qonaq kimi elə bil tikan üstündə oturur, sonra da yavaşça, heç kəsin xəbəri olmadan evdəkilərin gözünü oğurlayıb aradan çıxır.

Kiçik oğlu da gedəndən sonra bir neçə gün heysiz-heysiz, ayaqları dolaşa-dolaşa, donqarlaşmış belini əyə-əyə nimdaş plaşının içində evdə küçəyə, küçədən də evə girib-çixır, lazım olmayan yerləri dolaşır, yenidən evə qayıdırkı, axır vaxtlar elə bil vaxtı da dolaşdırılmışdı. Bilmirdi hansı aydı, hansı gündü. Bəzən özünün harda olduğunu da yadından çıxarırdı, evdədir, yoxsa işdə. Hərdən ona elə gəlirdi ki, bir insan ömrü qədər yaşadığı illərini dərin, qaranlıq bir quyuda keçirmişdi və indi heç vaxt qaytara bilməyəcəyi cavanlığını o qaranlıq quyuda qoyub ağarmış saçlarıyla, büzüşmüş sir-

sifətilə, donqarlaşmış beliylə yer üzünə çıxmışdı. Bəlkə elə anası onu uşaq doğmamışdı; Əvvəldən bax elə indi necə var, eləcə də dünyaya gəlmişdi. Axı ötən günləriylə, xüsusən ömrünün ən yaxşı vaxtı – cavanlığıyla bağlı yadında heç nə qalmamışdı. Bəlkə elə uşaqlıq dövründən qocalığına adlamışdı. Keçmiş ilə bağlı axı yadında nə qalmışdı ki, xoş xəyallara dalaydı. Keçmişindən söz düşəndə deyəydi ki, mən də bir gün görmüşəm, deyəydi ki, filan gündə, filan ayda mənim də həyatımın ən xoşbəxt anı olub, filan paltar mənə çox yarasırdı, filan ayaqqabından mən də geyinmişəm, filan yerə ərimlə bir yerdə getmişəm, filan yerə uşaqları aparmışam və yaxud filan vaxtı, filan yerdən gələndə uşaqlara xeyli oyuncaq almışdım, o günü evimdə toy-bayram idi. Yox, yadına sala bilmirdi. Nə var idi ki, yadına salaydı da. Keçmiş, həyatının mənası o soyuq şüşənin arxasında qızaran sarılarda deyildimi? İlahi, onun həyatı demək, bu sarıların əlindəymış. Ora-bura vurnuxurdu və heç cür özünü bağışlaya bilmirdi. Ömrü boyu fikri-zikri köpüyü-köpüyün üstünə qoymaqla olub, nə də gündüzü. Gözünə heç nə görünmürdü, nə özünün əyin-başına fikir verirdi, nə də uşaqlarının. Uşaqları tökülə-tökülə gəzirdilər.

İşdən sonra mağazaları dolaşardı. Şəhərdə nə qədər daş-qavaş mağazası vardisa hamisini ələk-vələk edərdi və axır ki, mağazaların birini özü üçün nişan qoyub evinə dönərdi. Min cür əzab-əziyyətlə, ərinə yalan satmaqla, uşaqlarının əynindən-boğazından kəsməklə, lotereya oynamamaq adıyla iri məbləğdə pul düzəldib nişan qoyduğu mağazaya qaçırdı. Sarılar onun gözünü oxşayırdı. Qiymətli, gözqamışdırən əşyaları vitrindən seçdirib əlinə yiğardı. Baxardı, baxardı və elə bu anda qadının sevincindən gözlərinə yaş gələrdi.

Yolboyu fikri aldığı şeydə qala-qala özünü evə çatdırıb qapı-pəncərəni bağlayardı. Evinin küncünə qoymağının sandığı açıb qiymətli sarını oradaca gizlədərdi. Qadın həmin günü ev-eşikdə oynaya-oynaya gəzərdi.

Özünə gələ bilmirdi. Uşaqlarının yaxalarını özünün tövləyə oxşatdığı evdən qurtarmaqlarının səbəbini axır ki, dərk etmişdi. Özü-özündən zəhləsi gedirdi. Heç kəsin gözünə görünmək istəmirdi, heç kəsi görmək istəmirdi. Başılıqlı evdən həyatə, həyatdən evə girib çıxandan, özünü həkdən salandan sonra mətbəxin bir künkündə, bəzən də evdə qırxillik yaşı olan sıniq-salxaq stilların birində oturub fikrə gedərdi. Ay Allah, kaş möcüzə baş verəydi. Axşam yatıb səhər durub görəydi ki, cavan bir qadındır. Ona görə yox ki, yaşa-

maq isteyirdi. Ona görə ki, yenidən, başqa cür yaşamaq üçün cavanlaşaydı. Uşaqları da yan-yörəsində hərlənəydi, ətəyindən yapışib qucaq istəyəyilər. Daha fikri-zikri o sarılarda qalmazdı. Ərinə, uşaqlarına dadlı-dadlı xörəklər hazırlayayıdı, cürbəcür kompotlar, mürəbbələr bişirəydi, Sənubər kimi mətbəxə girib qazanla, qab-qacaqla əlləşəydi, vurnuxaydı. Əriylə pulun üstündə mübahisə edib onu evdən qaçaq salmazdı.

Hə, axı onunla aralarındaki dava pulun və dadsız xörəklərin üstündə olurdu. Hər gün yedikləri günəbaxan yağı ilə bişən şorba və kartof püresi ərinin, uşaqlarının, bəzən özünün də ürəyini vururdu.

Ailənin yeknəsəq, küskün, bir-birindən fərqlənməyən cansıxıcı günləri evdəkiləri cana gətirirdi. Nə onlara qonaq gələrdi, nə də onlar qonaq gedərdilər. Təsadüfi gələn qonağı görəndə haldan-hala düşərdi. Candərdi bir şey bişirmək üçün uşaqlardan birini bazara göndərərdi.

...Axşamlar səksəkeli halda gözünü qapıya dikərdi. Onlardan biri, heç olmasa bircəciyi qapını açayıdı, onu görüb üstünə atlaydı, öpəydi anasını. Yadına sala bilmirdi, oğlanlarının biri nə vaxtsa onu öpüb. Qızının isə ona yüzü gəlirdi. – Sən düz eləmirsən, – deyirdi, – nə bizə yazığın gəlir, nə də özünə. Papaynan da diğdığın qurtarmır.

– Əgər atanı evdə tapa bilirsənə, ondan soruş, diğ-diğ salmayım bu evə, neynəyim. Atan gündə kefə gedir. Əlinə düşən pulları da sağına-soluna xərcləyir.

Qızı isə həmişə atasını müdafiə edirdi:

– Nə qədər axı evdə pul söhbəti olar. Əlinə keçirtdiyin pulu da bilinmir nəyə xərcləyirsən. Biz heç, heç olmasa özünə fikir ver.

– Sən hələ uşaqsan. Mənə ağıl öyrətmə. Bu günün sabahı da var. Adamın dar günü də var qabaqda. Yoxsa Sənubər kimi... Qazandıqlarını elə qarınlarına tökürlər. Adamın evinə nə qədər qonaq gələr. Bir ildə nə qədər ad günü keçirtmək olar, ay tanrı. Birininki qurtarmamış, uşaqlarını deyirəm ey, o birininki başlayır. Elə əli xəmirin içində oynayır. Nə vaxt soruştursan ki, neynirsən, elə hey deyir tort bişirirəm, piroq bişirirəm.

– Pis iş görür?.. Yoxsa sənin kimi. Bir dəfə də olsun bizim ad günümüzü keçirtmisən? Rəfiqələrimin də yanında utanıram. Ad gündündən söz düshəndə yüz cür bəhanə gətirirəm.

– Nahaq, çox nahaq utanırsan! Artıq xərcdir hamısı. – Onda qızının könlünü almaq üçün künçə qaçlığı da yadındaydı. Ora-bura boylanıb sandıqlandan bağlamanı çıxartdı.

– Ananızın qədrini hələ sonralar biləcəksiniz. Bax, gör xoşuna gəlir? Sizə bilmirəm hələ neler lazım olacaq.

Qızı laqeyd-laqeyd bağlamanın içindəkilərə baxırdı. Anasının gözlərindəki parıltını, üzündəki işığı görüb candördü soruşdu: – Ney-ləyəcəksən axı bunları.

– Necə yəni neyləyəcəyəm? Bəs adamın...

– Hə, dar günü. Başa düşdüm. Onnansa Yoskaya şalvar alsayıdın, pis olmazdı. Uşaq tay-tuşlarının yanında utanır.

– Nolub köhnəsinə? Geyinsin də. Lap elə gedib aldım təzəsini. Bir-iki günə geyib köhnəldəcək. Amma adama bax bunlar qalır. Hələ qabaqda sizi evləndirmək, ərə vermək, cehiz, filan... Lap elə bunları demirəm. – Onun gözünə qorxu qarışq bir vahimə çökdü... – Iraq olsun, bizdən uzaq, bəs müharibə olsa, dilim-ağzım qurusun. Sən bilməzsən, nə qədər adam qırıldı acıdan.

Qızı fikirli idi. Heç bağlamaya sarı baxmırı da. Handan-hana dilləndi:

– Yox, mama, sən düz eləmirsən. Mən də elə bilirdim çatdırı bilmirsən bizim yeməyimizi, içməyimizi.

Hər dəfə bağlamanı açıb-bağladıqca elə bil on yaş cavanlaşırıdı. Qızının nəsihətlərinə fikir vermədən sarılırı yerinə qoydu. Qızı nadir hallarda anasını belə şən əhval-ruhiyyədə görürdü. Ürəkləndi. Dedi ki, buraxılış gecəsinə anası ona bir paltar tikdirsin.

Tutuldu:

– Bəli də! Bu da bir yandan çıxdı. Bir gecədən ötrü hədər yerə nə qədər pul xərclənəcək.

Qızı yalvarişa keçdi:

– O paltarı elə tikdirərəm ki, həmişə hara olsa geyərəm. – Qızı nadir hallarda ondan bir şey istəyərdi.

Nədənsə ürəyi göynəyə-göynəyə qızının həmin xahişini xatırladı. Çünkü buraxılış gecəsindən sonra qızı düz bir ay anasını danışdırmadı.

...Uşaqlarının təkəm seyrək məktubları gəlirdi. BAM-dan, Tümdən, rayondan.

“Salam! Mən yaxşıyam. İşə düzəlmİŞƏM. Yataqxanada qalıram. Papaya salam”.

“Salam! Mən yaxşıyam. Altıncı razryada keçmişəm. İşim yaxşıdır. Papaya salam!” – Qızından gələn axırıncı məktubun məzmunu beləydi: “Salam! Qayınanamgilnən danışmırıam. Oğluyla qaçdığınımı hər dəqiqə başıma qaxır. Ayrı evdə yaşayıram. Papaya salam”.

Gözü qapıda qala-qala məktubları dönə-dönə oxuyurdu. Bəlkə qəlbini oxşayan isti bir cümləyə rast gəldi. Məktublarsa quru və soyuq idi. Ancaq özləri haqda məlumat verirdilər. Vəssalam.

...Mağazadan çıxdı. Əlindəki zənbildə qatıq və iki kəsmik ona ağırlıq edirdi. Yükü ona ağır idimi, yoxsa ürəyinin ağrısından gözləri yaşırdı.

Hiss etdi ki, piyada gedib çıxa bilməyəcək evinə. Tramvaya mindi.

Qapısının ağızında Sənubərə rast gəldi. Yanaqları mətbəxin istisnədən pörtmüssdü. Yenə də üzü gülürdü. Elə bil təzə gəlindir. Yaxası açıq narincı xalatı təzə idi. Gözündən yayınmadı. Qonşusunu başdan-ayağa süzdü. Yaşıd olsalar da, qızı yerində görünürdü.

Salamlasdılar. Boyun qaçırtsa da, Sənubər onu təkidlə evinə çəkdi. Dedi ki, uşaqların gələn vaxtlarıdır, təzə çay dəmləmişəm. – Gel iç, qızın.

Çay içə-icə ordan-burdan danışırdılar. Candərdi danişsa da, fikri özündə deyildi.

– Sən allah özünü üzəmə, – deyirdi Sənubər. – Uşaq deyillər ki, fikirlərini çəkəsən. Deyirəm axı, axır vaxtlar görünmürlər. Öz-özümə fikirləşirəm ki, balam, bu Qüdrət bacıya nolub tələm-tələsik girib-çixır, evdən küçəyə, küçədən evə. O dəfə qızım görüb səni komisyonun qabağında. Salam verdim, – deyir, – Qüdrət xalaya, məni eşitmədi. Məktubları gəlirmi, bacı?

Nəsə mızıldandı. Deyəsən, dedi ki, tez-tez alır məktublarını.

– Day nəyin fikrini eləyirsən? – Sənubər xalatının ətəyini düzəltdi. – Özünə, yemək-içməyinə fikir ver. Çox düşmüsən, bacı.

Dözə bilmədi. İnildədi:

– Heç kəsin övladları mənimki kimi nankor olmayıb, – dedi. – Ömrüm boyu onlar üçün çalışmışam, əlləşmişəm, axırda da belə. – Kövrəlmüşdi. Ağlamaq istəyirdi. Özünü zorla toxtatdı ki, qonşusu onun göz yaşlarını görməsin. Sözü dəyişdi: – Xalatını təzə almışan, deyəsən, – udqundu. – Mübarəkdir!

Sənubər qalxıb xalatın kəmərini dartsırdı.

– Necədir? – dedi. – Rəngi mənə düşdүүнө aldım ey. Yoxsa xalatım çoxdu.

Heyrətlə qonşusuna baxdı və bir an elə bil hər şeyi unutdu, məzəmmətlə öyünd-nəsihətə keçmək istədi. Demək istədi ki, başına at təpib sənin, nədir, xalatin ola-ola bunu niyə almışan, bir-iki gündən sonra suya salacaqsan, köhnələcək. Ancaq özünü ələ alıb susdu. İlk dəfə idi ki, qıbtəedici nəzərlə qonşusuna baxdı.

“Ana, bu cür yaşamaq olmaz, heç olmasa özünə yazığın gəlsin”. Qızının sözləri beynində taq-taq taqqıldayırıldı. Vaxtilə o da hündür, gözəgəlimli idi. Əyninə geydiyi bozarmış, nimdaş paltarlar onu çox yaşılı göstərirdi. Nadir hallarda ucuz parçadan tikdirdiyi paltarları beş-on il geyərdi. Ayaqqabılarının ora-burasını mixlada-mixlada, yamatdır-yamatdır sürütürdü. Evdə olanda da əlinə nə düşürdü əyninə keçirirdi, rəngi solmuş, köhnə, ətəyi sallaq paltarlardan əl çək-məzdi. Hətta bir dəfə bibisi qızı onlara gələndə quruyub qaldı:

— Ayıb deyil, — dedi, — heç olmasa ərinə görə paltarlarına fikir ver.

Sənubərin yumşaq, məlahətli səsi gəlirdi qulaqlarına. Sənubər deyirdi ki, Kamalın (əri idi Kamal) yaman xoşuna gəlir bu xalat. Bunu ki, əynimə keçirdirəm, mənə baxmaqdan doymur. Deyirəm: kişi, xərifləmişən nədir? Bu yaşında nolub sənə özünü məndən çəkmirsən?.. O da gör mənə...

Öz əri yadına düşdü və ömründə ilk dəfə ona təəccüb elədi ki, nəsə olub ki, əri indiyə kimi onu atıb getməyib. Ayağa qalxdı. — Durum gedim, — onun da gələn vaxtıdır. Özünü qonşusunun yanında sindirmaq istəmədi, ancaq hiss etdi ki, ərinin gecələr gec gəldiyini Sənubər bilir. Qizardı və zənbilini götürüb tələsik evinə keçdi.

* * *

Paltarını dəyişmədən divanın küncündə büzüşmüştü. Diktor televizorla səhərki programı oxuyurdu. Neçə saat oturduğunu hiss etmədən ağı qarasına qarışan balaca, dördkünc ekrandan gözünü çəkmirdi. Dəhlizdən ərinin öskürək, sonra da ayaq səsini eşidib saata baxdı. Ərinin ayaqqabılarının köntöy səsi lap yaxından — qapının dalından gələndə ömrü boyu geydiyi nimdaş sürütmələrini yadına saldı və bu an qadın özünü ələ ala bilməyib hönkürdü.

...İçin-için ağlayırdı. Əri heç cürə onu sakitləşdirə bilmirdi. Hönkürtünə nazik divar arxasında zümzümə edə-edə vitaminli meyvələrin şirəsindən üzünə maska çəkən Sənubər eşidib döyükdü və qonşusunu sakitləşdirmək üçün qapiya sarı qaçırdı.

2004

FİRÜZ MUSTAFA

(1952)

Görkəmli nasir və dramaturq Firuz Mustafa 1952-ci il iyun ayının 30-da Gədəbəy rayonunun İslali kəndində ziyalı ailəsində doğulmuşdur. Orada orta məktəbi, Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmiştir. Saatlı rayonunda müəllim, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir, Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, böyük elmi işçi, "Maarifçi" qəzetinin baş redaktoru işləmişdir.

Ədəbi fəaliyyətə tələbəlik illərində başlamış, nasir və dramaturq kimi tanınmışdır. "Alın yazısı" hekayəsi onun "Dünyanın rəngi" kitabından (Bakı, Gənclik, 1989) götürülmüşdür.

ALIN YAZISI

Dəniz lap yaxınlıqdır idi. Xəstəxananın pəncərəsi sonsuzluğa uzağın maviliyə açılırdı. Bu maviliyin, sonsuzluğun sakitliyinə arabir gəmilərin fit səsi nəsə canlı bir hənir, doğma bir nəfəs gətirirdi. Həmid xəstəxanaya gələn gündən dəninizin əsib-coşduğunu, dalğaların sahilə can atdığını görməmişdi. Yayın lalə vaxtı olduğundan ilboyu kövən edən külək də harasa – dənizin, maviliyin o tayına çəkilib getmişdi. Axşamlar sakit sulardan, çəhrayı kəlağayı kimi sahilə sərilmış qum laylarından duzlu nəmişlik qoxusu gəlirdi.

Dənizə tamaşa eləmək onu bezdirmişdi. Arabir baxışları uzaqdan boy verib qalxan, – iri qayığa bənzəyən uzunsov adaya sancılıb qalırdı. Suların iliq qoynunda mürgüləyən o boz, tənha ada bəlkə də uzunsov yox, dairəvi idi. Amma buradan adanın o biri üzü görünmürdü... Ada – adı qayığa da oxşayırıdı, timsaha da, böyrü üstə yixilmiş nəhəng kötüyə də. Həmidlə eyni palatada, qonşu çarpayıda yatan Qulam Yaquboviçin dediyinə görə, o ada heç də buradan göründüyü kimi kiçik deyildi, bəlkə də bir şəhər boyda yerdi. Guya həmin yerdə nə vaxtsa həbsxana varmış, özü də orada gözətçiyyə ehtiyac yoxmuş.

Çünkü həbsə məhkum olunanların qaçıb canını qurtarması xam xəyal-dan başqa bir şey deyilmiş. Mehbuslardan bəziləri belə bir təşəbbüsə can atsalar da, nəticəsiz qalıbmış. Axı adadan sahilə üzmək üçün bir neçə saat vaxt lazımdı. Çətin ki, bu yoluñ əzabına dözən tapılıydi...

Həmidə elə gəlirdi ki, vaxtı çıdarlayıblar. Xəstəxananın giriş qapısından asılmış saatın əqrəblərindən isə sanki bir pudluq daş asılmışdı... Öz qol saatını isə açıb dolabın hansı küncünəsə atmışdı – vaxtin acığına, can çəkə-çəkə hərlənən əqrəblərin acığına...

Gələndən heç kəsə yovuşa bilmirdi. Arabir dəhlizdə gəzişir, həkimlərdən xəlvət artırmaya çıxıb siqaret tüstüldür (bunu qadağan etsələr də), sonra gedib öz hündür dəmir çarpayısında uzanıb gah tavana, gah divarlara, gah da pəncərədən tablo kimi asılmış donuq, mavi sulara, suların qoynundan boy verən timsah-adaya tamaşa edirdi. Qəzet, kitab oxumağa həkimlər icazə vermirdi. Televizora da çox baxmaq olmazdı. Bütün bu qadağalar, hoqqalar ona görə idi ki, gözü-nün biri zəifləmişdi. Əslində onun şikayəti gözdən deyildi. Sadəcə olaraq bütöv sıfətinin bir parçası qurumuşdu: buna iflic də deyir-dilar. Hər nəsə səfəh bir xəstəliyə ürcəh olmuşdu. Söz yox ki, başın iflic olan, quru ağaca çevrilən hissəsində nə varsa onlar da öz fəaliyyətini dayandırmışdı. Məlum məsələdir ki, sağlam, normal başın yarı hissəsinə bir qulaq, bir göz, bir qas və əger keçəl deyilsənə, filan qədər də tük düşür. Bunlar öz yerində, Həmidin bir üzü daş kimi donuq idi. Qəribə burası idi ki, dilinin və dodağının da yarısı küt-ləşib artıq bir şeyə çevrilmişdi. Danışanda dodağının yarısı tərpənir, dilinin bir tərəfi zorla yiğilib açılırdı; bu vaxt o əsəbiləşirdi. Həkim isə tapşırmışdı ki, ona qətiyyən hirsənlənmək, həyəcanlanmaq olmaz...

Xəstəxanaya gəldiyi on gün idı. Öz palata yoldaşlarından, həkim və iynə vuran, dərman verən ağıxalatlı şəfqət bacılarından başqa heç kəslə kəlmə kəsmirdi. Yanına gələn qohumlara da tapşırılmışdı ki, seyrək gəlsinlər. Dostlarına isə xəstəliyi barədə heç xəbər verməmişdi. Çünkü gələnlər istər-istəməz xəstəliyin tarixi, səbəbi, nəticəsi, əlamətləri haqqında soruşacaqdılar. Ona isə çox danışmaq olmazdı. Danışanda da gərək əli ilə yapışqanlı tənzif sarınmış ağızının bir tərəfini dərtişdiriydi ki, normal adam kimi beş-üç kəlmə danışa bilsin. İllah da ki, güləndə. O gün zarafatçıq qohumlardan biri gəlmüşdi onu yoluxmağa. Bir-iki məzəli əhvalat danışdı, gülməkdən özünü zorla saxlayan Həmidin onsuz də əyilmiş ağızı o qədər əyildi ki, yazıq onu sola doğru dərtişdirmaqdən yoruldu...

...Axşam televizorda incəsənətə aid bir verilişin emblemi göstərilirdi. Həmid elə-belə gözəcə şəklə, titrlərə baxdı: Hər necə olsa, sənət səriştəsi onu hərdən dinc qoymurdu. O, hamiya və hər şeyə rəssam gözü ilə baxmağa alışmışdı; bu da bir növ xəstəlik idi. Televizorda göstərilən verilişin emblemində məşhur bir şəkil göstərilirdi: bir üzü gülən, bir üzü ağlayan kulon. Özünü saxlaya bilməyib palataya gəldi. Sifətinə yapıdırılmış tənzifi götürüb divardan asılmış iri güzgüün qabağında zorla gülümsədi, irişdi. Sol sifəti küsmüş, acıqlanmış uşaq üzü kimi əsəbi şəkildə yiğilmişdi. Kirpik çalmayan gözü də doluxsunubmuş təki yaşıla dolmuşdu; sonra iri yaş gilələri donuq sifəti uzunu diyirlənməyə başladı. Sağ üzü gülürdü. Gözü qayılmış, qaşı yana dərtilmiş, yanağı yiğilmişdi. Gözünün kuncündəki qırışlar sanki yaşın, ömrün yetkinliyindən yox, başının üstündə yellənən hansısa məchul, amma reallığa çevrilməkdə olan xoşbəxtlikdən xəbər verirdi. Bayaq televizorda gördüyü şəkildəki təlxəyin ağlar-gülər üzünü, qəmli-şən gözlərini xatırladı...

Həmid o qədər yaraşıqlı olmasa da, fikirləşdi ki, gözəllikdə eybəcərlik arasında çox kiçicik bir məsafə var. O bunu özlüyündə bir rəssam kimi qiymətləndirirdi. Dərsdə deyilənlər bir yana, öz başına gələn müsibət bunu bir daha əyani göstərirdi: bu cür əyilmiş ağız-burun çətin ki, kimdəsə rəğbət hissi oyadaydı. Uzaqbaşı rəhm hissi yarana bilərdi. Amma dünyada sənə kiminsə yazıçı gəlməsindən pis şey nə ola bilərdi?

Dəhliz boyu var-gəl eləməyə başladı. Arabir rastlaşlığı xəstə və həkimlərlə başını tərpətməklə salamlaşındı. Buradakıların hamısı əsəb xəstəliyinə tutulub müalicə olunanlar idi. Ağır cərrahiyə əməliyyatından çıxanlar da çox idi. Başı, boynu, beli tənziflə, gipslə sarınanlar divar uzunu vurulmuş taxta tutacaqlardan yapışib, ayaqlarını sürüyə-sürüyə iməkləyir, şax yeriməyə can atırdılar.

Həmidin ürəyi sixıldı. Təzədən palatadan çıxıb dəhlizin qurtaracağına düzülmüş yumşaq kreslolardan birində əyləşdi. İncəsənət verilişi qurtarmışdı. İndi xəstələr televizorla göstərilən filmə tamaşa edirdilər. Nəsə macəra filmi göstərilirdi. Baxanlar tez-tez gülür, heyrətlə içini çekir, təəssüflənir, acıqlanırdılar. O, ekrana arabir baxır, gözəcə ətrafa nəzər yetirib əyloşənləri süzürdü. Palata yoldaşı Qulam Yaquboviç həmişəki kimi düz televizorun qabağında əyləşib çox böyük diqqətlə hadisələri izləyirdi. Hansı restorandasa baş aşpaz işləyən kök qadın tum çırtlayırdı: iş yerini üç-dörd gün

əvvəl özü demişdi. Həm də canı-dildən arzu etmişdi ki, Həmid tezliklə şəfa tapıb onların restoranına təşrif gətirsin... Öz maşınında qəzaya uğrayıb başı partlayan həkim də xəstə tamaşaçıların arasında idi. Xırda-xuruş xəstəliklərə düçar olanların bəziləri onun məsləhətinə pənah aparırdı.

Sonra film başa çatdı. Saçını oğlansayağı qısa vurdurmuş diktör qadın elan etdi ki, hörmətlə tamaşaçılar, indi xarici dil dərsinə qulaq asmağa dəvət olunur. Xəstələr palatalarına dağlışdırılar. Yəqin xarici dil öyrənməyə maraqlı olanlar yox idi... “Quten taq!” Hə, deyəsən müəllim almanın dili dərsi deyəcəkdi.

Həmid qalxıb televizoru söndürmək istədi. Yox, deyəsən, zənində yanılmışdı: xarici dil öyrənməyə həvəs göstərən varmış. Həmidlə qonşu kresloda əyləşən qadın diqqətlə ekrana baxırdı. Həmin qadını Həmid bir neçə dəfə dəhlizdə fizioterapiya salonnunda, yeməkhanada görmüşdü. Ortaböylü, yaraşıqlı qadındı. Qara gözləri, uzun kirpikləri vardı. Bir az kökelməyə meyllənirdi: alnında zorla seçilən xətlər, incə buxağı artıq gəncliyinin başa çatlığından xəbər verirdi. Qadın yerini rahatlayıb ayağının birini o birinin üstünə aşındı. Xalatinın yaxası kip düymələndiyindən paltarı bədəninə daha da tarım çəkildi. Başını bir az ciyinənə sarı əydiyindən boynun bəyaz dərisi parlidayırdı. Sümük kimi hamar ayaq barmaqlarının ucu çekəleyin qabaq kəsiyindən çıxmışdı. Ayağının dirnaqları qəhvəyi lakkla rənglənmişdi.

Qadının bütün diqqəti ekranda idi. Elə bil gözaltı onu sözən Həmidin yaxınlıqda olduğunu belə hiss eləmirdi. Ekranda danışan qadının söhbətini arabir müxtəlif şəkillər müşayiət edirdi: ya uşaq-ların öz rəsmləri idi, ya da bunları hansı rəssamsa uşaq həyatına aid çəkmışdı; hər nəsə o şəkillərdə bir primitivlik vardı.

– Siz də xarici dil mütəxəssisiniz?

Qadının gözlənilmədən verdiyi sualdan diksindi.

– Yox...

Və sonra susdu. Ona elə gəldi ki, qadın bu cür sual verməklə demək istəyir ki, əgər dil mütəxəssisi deyilsənsə, bəs nə üçün əcnəbi dildə gedən söhbətə belə ciddi qulaq asırsan? Ya bəlkə, onun qonşu kresloda əyləşməsi nəsə qadının xoşuna gəlmirdi. Niyə? Niyəsi yoxdur ki... Ola bilər. Buradakıların hamısı əsəbdən yatanlardı. Tərs kimi yapışqanlı tənzifini qoparıb atdığı sıfəti də qadına tərəf idi. Bu cür anormal sir-sifətdə çətin ki, maraqlı bir ifadə tapılıyadı. Gərək

əvvəldən qadının sağ tərəfində əyləşəydi. Ya da elə bayaq film qurtaran kimi çıxıb gedəydi öz palatasına. İndi isə gecdi. Durub get-səydi, gülünc çıxardı... Bir də ki, qadına nə dəxli ey? Vaxtimi keçirirəm. İstərəm baxaram, istərəm yox... Lap durub televizoru da söndürə bilərəm. Niyə? Səs-küy xəstələrin sakitliyini pozur. Yox, bu yaxşı düşməzdi. İnsafən, televizordakı xarici dil öyrədən xanım çox asta, həzin səslə danışındı. Nə olsun ki? Onda televizoru başqa proqrama, başqa kanala keçirmək olar...

Əlbəttə, bu cür bəhanələrə əl atmaq gülünc olardı. Susmaqsa ondan da betə idi. Nəsə bir şey demək lazımdı...

Həmid handan-hana qadına sarı dönüb asta səslə:

– Mən rəsmilərə baxıram, – dedi. – Göstərilən şəkillərə...

– Cox nadir şəkillər göstərirlər...

Qadın gülümsədi. Onun səsində zorla sezilən bir istehzavardı. Həmid bir qədər əsəbi tərzdə dilləndi:

– Bu cür verilişlərdə klassik şəkillər göstərməyə ehtiyac yoxdur...

Tədris məqsədilə çəkilən eskizlərdir... Uşaqlar üçün...

Özü də bilmədi ki, bu sözləri nə üçün, hansı məqsədlə dedi.

Qadın soruşdu:

– Sizin peşəniz nədir?

O, duruxa-duruxa:

– Rəssamam, – dedi.

Qadın gülümsədi:

– Hə, ona görə rəsmilərdən söz salırmışsınız...

Onun gülüşündə də bir istehza hiss olunurdu. Qadın öz cavabsız, bir az da istehzalı tərzdə səslənən danışığına sanki qəsdən yün-gülvari həkimlik qataraq daha bir sual verdi:

– Sizin dişiniz ağrıyır?

Həmid gülümsədi; gülümsədi deyəndə ki, sağ yanağı yana sarı çəkildi və o özünün bu halda necə eybəcər hala düşdүүнү төсөввүрүнө gətirib mızıldandı:

– Bəyəm burası stomatoloji xəstəxanadır?

Hiss etdi ki, cavab kimi səslənən sualı sərt çıxdı.

Qadın həlim səslə dilləndi:

– Dişlə təkcə diş həkimləri məşğul olmur ki? Buraya bir qadın gətirmişdilər – dişinin dibi irinləyiib beyninə vurmuşdu. Axırda başında aparılan cərrahiyə əməliyyatı onu xilas etdi... Əsəb elə şeydir ki, insanın bütün üzvləri ona tabedir...

– Hə, elədir.

Sonra qadın qəflətən soruşdu:

– Siz almanca bilirsiz?

– Doğrusu, mənim almancadan başım o qədər çıxmır. Orta məktəbdə nə öyrənmişəməsə, elə odur...

Qadın nədənsə üz-gözünü turşudub televizora işarə edərək əsəbi halda dedi:

– Mən onu tanıyram. Məndən bir kurs aşağıda oxuyurdu. O danışanı deyirəm... Həmişə müəllimlər özünü istədirdi. Sonra elə onlardan birinə də ilişib ərə getdi. İndi hər ikisi institutun dosentidir.

Həmid az qaldı soruşsun ki, bəs sənin necə, öz ərin var? İstədi ki, lap onun ərinin adını, iş-güçünü xəbər alsın. Amma hələ qadının adını bilmirdi, soruşmağasa üzü gəlmədi. Əvəzində qadından başqa şey soruşdu:

– Çoxdan buradasız?

– Çoxdan... Lap çoxdan... İki ildir...

Həmid təəccübləndi:

– Doğrudan? İki il? Xəstəliyiniz nədir ki?

– İki il deyəndə ki, bütün vaxtı burada olmamışam. Bu iki ildə dördüncü dəfədir ki, müalicə olunuram. Amma bu, deyəsən axırıncı dəfə olacaq...

Qadının səsində hüzn duyulurdu. Elə bil bu səsi külək uzaq bir mağaranın dibindən qovub gətirir, dəhlizin küncünə yayırıdı.

Ekranda kadr dəyişmişdi. Şərhçi xarici ölkələrdə baş verən hadisələrdən danışındı. Nikaraqua hadisəleri, Böyük Britaniyada işsizlik, Amerikada narkomaniya...

Qadın baxışlarını televizordan çəkməyərək yenə əzəlki istehza ilə:

– Dünyanın hər yerində vəziyyət gərgindir, – dedi.

Həmid söhbəti bayaqqı axara yönəltdi:

– Sonuncu dəfə müalicə kursu qəbul edirsiz yəqin...

– Hə, sonuncu dəfə... Daha heç bir müalicəyə ehtiyac qalmayacaq.

– Təki elə olsun... İnşallah...

Qadın onu eşitmirmiş kimi:

– ... Çünkü daha mən özüm də olmayıacam...

Qadının bayaqqı hüznlü səsi birdən-birə sərtləşdi, dəmirə dəyibmiş kimi cingildədi. Elə bil indi o sayıqlayırdı, özünün yaxınlaşan sonu, ölümü haqqında danışmaq onun üçün o qədər də dəhşətli deyildi. Görəsən, o, ömrünün başa çatmaqdə olduğunu haradan bilirdi? Həm

də bu barədə elə qəti danışındı ki, onun dünyadan lap tezliklə köçəcəyinə Həmidin şokk-şübhəsi qalmadı. Lakin Həmid istər-istəməz sakitləşdirici bir ahənglə:

– Heç kəs ömrünün sonunu əvvəlcədən müəyyən edə bilməz, dedikləriniz bədbinlikdən irəli gəlir, – dedi.

Həmidin gözləmədiyi halda qadın qəhqəhə çəkib güldü:

– Mən bədbinəm?! Qətiyyən! Məndən nikbin adam yoxdur bu dünyada. Bax, görürsüzümü, hətta ölümündən də qorxmuram...

– Bunlar boş şeydir...

Qadın gözünü ilk dəfə olaraq diqqətlə onun gözünə dikdi:

– Nə? Mənim dediklərim, yoxsa ölüm? Hər ikisi həqiqətdir. Mən ölümündən qorxmuram. Bunu elə-belə demirəm ha... ürək sözümdür. Doğulan nə vaxtsa ölməlidir. Bu məni narahat etmir. Məni narahat edən başqa şeydir...

Həmid iflic vurmuş üzünü dəsmalla tutub qadının üzünə baxdı, onun şəvə kimi qapqara saçlarının arasında ağ tüklər seçiliirdi. Görəsən qadını narahat edən nə idi?

Ekranda hansı ölkəninse yurdsuz-yuvasız işsizlərinin qalma-qalından danışılır, onların küçə nümayişinə çıxmasına dair kadrlar göstərildilər. Həmid ömrünün on yeddi ilini yaşadığı evi, kirayədə qaldığı mənzili xatırladı. İlk illər bu otaq üçün ayda iyirmi beş manat verərdi, sonra hər ildən bir otağın qiyməti on beş manat artaraq, indi gəlib çıxmışdı ayda doxsan manata. Yəqin ki, dörd-beş ildən sonra Həmid kirayə haqqı olaraq yüz manatdan artıq pul verməli olacaqdı.

Həmid “Evsiz avaralar” haqqında çəkilmiş ləntə baxanda nədənsə öz kirayə mənzil-emalatxanasını xatırladı. İlk öpüşün hərarəti dodaqlarında gizildədi. Yox, o vaxtkı hisslər eşq-zad deyildi. Həmidə görə dünyada eşq adında şey yoxdu və özünün tanıdığı qızları, onunla bağlayan telləri sevgidən başqa nə desən adlandırmaq olardı: həvəs, adətkarlıq, rəğbət, rəhm, ehtiyac... Bütün bunların nə Həmidlə, nə də onunla yanaşı kresloda əyləşən qadınla heç bir əlaqəsi yoxdur...

– Sizin neçə yaşıınız var?

Qadının qəribə sualı Həmidə yersiz və gülünc gəldi; bunun söhbətə, xəstəliyə, ölüm haqqında mühakiməyə nə dəxli?..

Candərdi dilləndi:

– Otuz yeddi...

– Nəsə sizə daha çox yaş vermək olar. Saçınız vaxtından tez ağarıb...

– Ola bilər. Siz bayaq nəsə deyirdiniz...
Qadının çatma qaşları dartıldı:
– Nə barədə?
– Belə də... Ölündən qorxmamağınız... Amma dediniz ki, sizi
nəsə başqa şey narahat edir...
– Məni narahat edən öz ömrümdür... Daha doğrusu, onun məna-
sızlığı. Lap düzünə qalsa, hamının ömrünün mənasızlığı...
– Hərə həyata bir cür baxır...
– Orası elədir. Dedim ki, mən bədbin deyiləm. Hamı mənasız
yerə yaşayır. Hətta kütłər, nadanlar da...
– Onların söhbətə nə dəxli?..
– Dəxli çıxdur... Çünkü təkcə nadanlar dünyada nəsə əbədi bir
şeyin mövcudluğuna inanırlar. Amma onların da ömrü mənasızdır.
– Bəlkə də mən fikrimi düzgün ifadə edə bilmirəm. Dediym
odur ki, qanmaz öz qanmazlığını dərk etmir və bundan həzz alır.
– Əslində elə təkcə nadanlar mənasız yaşayır. Qananlar üçün
dünyada nəsə bir məna var.
– Qanansa dünyadan, dünyanın gözəlliyindən, bu gözəlliyin əbə-
diliyindən həzz alır.
– Bunlar öteri şeylərdir...
Hər ikisi susdu.
Televizor da susmuşdu. Ekranda səssiz kadrlar göstərilirdi.
Sükutu qadının səsi pozdu:
– Bax, məsələn, elə sizin özünüyü götürək. Yaşadığınız ömürdə
bir məna görürsünüz mü?
Həmid güldü. Dodağı yana əyildi. Dəsmalı üzünə tutdu.
– Bəlkə söhbət etmək sizin səhhətinizə zərərdir, – deyə, qadın
ehtiyatla soruşdu.
– Yox... yox... Hə, ömrün mənasını soruştursunuz? Bir az fəlsəfi
sualdır.
– Adicə sualdır...
– Yox...
– Mənası da lap adıdır.
– Çətin ki, cavab verəsiz. Lap desəniz də standart cavablar ola-
caq, nə bilim: varislik, əbədiyyət, gələcək nəsillər... Elə deyilmə?
Yaşayırıq və bilmirik ki, bu ömrə nə üçündür? Əlbəttə, sizin çıxış
yolunuz üçün bir cavab da var: övladlarımız üçün...

- Mənim övladım yoxdur...
- Heç olmayıb da?..
- Yox... Çünkü evlənməmişəm.

Qadın tutuldu:

– Mən də sizin kimi... Övladım yoxdur. Olsayıdı belə, yenə mənim sualıム üçün müsbət cavab kimi qiymətləndirilə bilməzdi...

Dəhlizdə Həmidin palata həkimi doktor Şərifov göründü:

– Rəssam qardaş, deyəsən pis deyilsən, maşallah... Amma sənə çox səhbət etmək olmaz ha...

Həmid əlini üzünə tutub dedi:

- Doktor, mən səhbət etmirəm, yalnız səhbətə qulaq asıram...
- Əlbəttə, gözəl xanımların səhbətinə qulaq asmaq bəd olmaz...

Həkim hansı palataya buruldu.

– Zəhləm gedir bu mürtəddən.

Qadının sözü Həmidi pərt elədi:

- Niyə ki? Pis adam deyil. Həkim kimi də tərifləyirlər...
- Mənim palata qonşuma – o, cavan bir gəlindir – eşq elan edib.

Qadın dünən bütün günü ağlayıb. Yox... bunu qadının özü deməyib, növbətçi sanitər danışındı. O, qonşu otaqdan eşidirmiş.

Qadın qol saatına baxdı.

Həmid soruşdu:

– Yatmaq istəyirsiniz?
– Yoo-ox – qadın sözü uzadıb duruxdu: – Sallaqxanaya gedən qoyunun gündündəyəm... Ölüm yaxınlaşdırıqca fikrim qarışır... Az qalıb, lap az qalıb...

– Siz özünüüz üzürsüz... Hər şey yaxşı olacaq...

– Saat onda dəllək gələcək...

Qadının sözləri Həmidi təəccübləndirdi: dəllək? Nə dəllək?

Deyəsən, qadın xofdan sayıqlayırdı:

– Əslində o iki gün əvvəl gəlmüşdi... Hə, mənim başımı qırxmağa...

Həmid yalnız indi xatırladı ki, qadının başında cərrahiyə əməliyyatı aparılacaq.

Qadın kreslədan qalxdı. Ötkəm quru səslə əsəbi tərzdə:

– Yaxşı, gecəniz xeyrə qalsın...

– Xeyrə qarşı...

Həmid durub öz palatasına sarı getdi. Beş-on addım atıb geri baxdı. Qadın dəhlizin pillələrinə doğru buruldu. Deyəsən, dəllək alt mərtəbədə gözləyirdi. Bir azdan qadın öz saçlarından məhrum

olacaq. Onun dən düşmüş sıx, şovə saçları zibil yesiyinə atılacaq. Sabah qadının başının bir hissəsini yarib oradakı şishi çıxaracaqlar. Görəsən, o nədən törəyib elə? Qadın üz-gözündən firavan həyat sürən adama oxşayır. Nə olsun ki, bəzən firavanlığın qəmli bir sonu olmurmu? Son nə üçün? O, bıçağın altdan sağ çıxacaq, yaşayacaq... Hələ cavandır, ərə də gedə bilər, lap ana da olar... Görəsən, saçsız necə görünəcək? Keçəl? Daz? Yəqin ki, bir az eybəcərləşər...

Qulam Yaquboviç yuxu bisirirdi. O, asta addimlarla keçib öz çarpayışında uzandı... Pəncərədən dəniz qaralırdı. Tutqun sularda gəmilərin işıqları yellənirdi...

Palatalın açıq qapısından sürüşüb keçən kölgə onun iflic vurmuş, qapaqları qırıpılmayan gözündən yayınmadı. Qeyri-iradi yerindən durub xəstəxana paltarını əyninə taxdı. Dəhlizə çıxdı. Gözünə dəyən olmadı. Yalnız növbətçi sanitər qadın başını mizin üstünə qoyub yatırdı... Hə, deyəsən, haradasa giriş qapısı tərəfdən hənirti gəlirdi. Həmid həmin səmtə yönəldi.

Qadın addım səslərindən diksənin içini çəkdi. Əlində tutduğu uzun siqareti gizlətmək istəsə də, bundan bir şey çıxmadı, elə bil Həmid onu cinayət üstə yaxalamışdı. Qadın zorla gülümsədi... Həmidi hey-rət götürdü: qadının saçı qırılmamış, əksinə daranıb səliqə ilə başının ortasına yiğilmişdi.

Həmidin marağlı onun diqqətindən yayınmadı.

– Qoymadım qırxsınlar... Qoy sonuncu gecəni öz saçımla başa vurum. Sabah operasiya qabağı qırxarlar... Mən belə istəyirəm... Siqaret çəkirsiz?..

Həmid az qala piçilti ilə dilləndi:

– Hə... Pis olmaz...

Qadın xalatinin cibindən çıxartdığı qutunu ona uzatdı. – Həmid uzun, xarici siqaret qutusunu əlinə alıb diqqətlə baxdı:

– Bizimkilərə oxşamır...

– Hə, Almaniyada tanışım var – o göndərib...

Həmid yüngül, iliq tüstünü ciyərlərinə çəkib dedi:

– Mən öz tüstümüzə alışmışam...

Palatalardan hansınınsa qapısı əsəbiliklə çırılırdı. Hər ikisi susdu. Qadın uzun, yaraşıqlı barmaqları ilə siqareti yumşalda-yumşalda asta-dan dedi:

– Mən eqoistəm... Ciddi sözümdür. Ölüm yaxınlaşdırıqca heç kəsin həyatı məni maraqlandırmır. Bu, bəlkə də tənhalığımdan irəli

gəlir. Yəqin ki, ailəm olsaydı bu cür fikirlərdən uzaq olardım. Elə deyilmi? Bəlkə də yox?

Həmid ciyinlərini çəkib siqaretə dərin bir qullab vurdu.

– Nə bilim? Bəlkə də...

Qadın öz sualına cavab gözləmədən qəflətən başqa şey soruşdu:

– Siz alın yazısına inanırsızmı?! – Məncə hər kəsin alnına nə yazılıbsa, o da olacaq...

– Belə deyirlər...

– Demək, eşitmək başqa şeydir... Mən bunun elmi əsasını da tapmışam.

– Nəyin?

Qadın bir qədər hirsli tərzdə:

– Necə nəyin, – dedi, – alın yazısının... ömrün, taleyin...

– Doğrudan?

– Mənə gülməyin, artıq neçə illərdir ki, bu problemlə məşğulam. Bir zaman psixologiya üzrə namizədlik mövzusu götürmüştüm. Qəribə də adı vardı: “Yeniyetmələrin cinsi tərbiyəsində incəsə-nətin rolü”. Sonra konkret mətləbdən uzaq düşdüm – başladım beynin problemi ilə məşğul olmağa.

– Hər halda mövzunuz maraqlı imiş...

Qadın gülümsədi:

– Hər halda insanın şüuraltı qabiliyyətlərindən daha çox onun öz şüuru maraqlıdır. Siz bilirsizmi beyində nə qədər əsəb hüceyrəsi var? Hər gün insan milyonlarla əsəb hüceyrəsini qurban verir...

Həmid qadının saçlarına baxdı. Ağ tellər görünmürdü.

Qadın öz kəşfindən ehtirasla danişirdi:

– Elə bil insanın beynində iyirmi milyard səhifədən ibarət bir kitab var. Bu səhifələr sürətlə vərəqlənir. Kimin “səhifələri” tez oxunub başa çatsa onun ömrü də tez sona yetir. Axı, bütün orqanizmi beyin idarə edir. Əgər beyində “oxunma” prosesi sürətlə gedirse, deməli ömrün qisalığından şikayətlənməyə dəyməz. Mən tam aydınlığı ilə dərk edirəm ki, əvvəlcədən mənimcün ayrılmış kitabın bütün yazılışı oxunub. Bax, mən alın yazılışı deyəndə bunu başa düşürəm. Bəlkə də, dediklərim sərsəmləmədir. Amma mən alın yazılısına inanıram... Bir də ki, mən bütün ömrümü əzəldən görmüşəm. Lap uşaqlıqdan. Hər şey də gözlədiyim kimi oldu. Görürəm, inanmırızsız...

– Niyə ki?.. Yox...

– Əvvəlcədən bilirdim ki, məni uğursuz ailə həyatı gözləyir.

Belə də oldu: ərdə iki il oldum. Bildim ki, övladım olmayıacaq. Bu zənnim də çin çıxdı. Bildim ki, beyin şişindən, yəni xərçəngdən öləcəm... Bax, bu da başıma gəldi.

– Siz sadəcə olaraq xoşagelməz fikirləri özünüzə təlqin etmisiz...

Hər şey yaxşı olacaq... İnanın ki, sizə heç nə olmayıacaq... İnanın...

Qadın siqaret kötüyünü künçdəki dəmir yesiyə atdı...

Hər ikisi dəhlizin qapısına yönəldi.

– Gecəniz xeyrə qalsın...

– Xeyrə qarşı.

Gəmilərin işığı oləzimişdi. Dəniz qapqara örtüyə bənzəyirdi.

Elə bil bu qara örtüyün altında dibsiz bir ucurum gizlədilmişdi...

Həmidi yuxudan Qulam Yaquboviçin səsi oyatdı:

– Dostum, gecələr ova çıxırsan deyə, səhər yuxusundan doya bilmirsən. Qalx, yemək vaxtıdır.

Durub yeməkxanaya getdilər. Qadın görünmürdü...

Həmin günün axşamını o nədənsə ürəyi çırpına-çırpına gözləməyə başladı; növbətçi qadından öyrəndi ki, dünənki müsahibi cərrahiyə otağındadır. Əməliyyat beş-altı saat idi ki, davam edirdi...

– Oyanmayıb...

Palataya girən Qulam Yaquboviçin ötkəm səsindən diksindi...

Tez soruşdu:

– Kim oyanmayıb?

– O qadın... Həmişə sakitcə dəhlizdə gəzib televizora baxan qəşəng xanım vardı ha, bax o... Narkozdan oyanmayıb...

Həmid tutuldu:

– Kim dedi?!

– Həkimlər xosunlaşırdılar... Xəstələrin hamısını palataya qovdular ki, meyiti görüb dilxor olmasınlar...

Həmidin gözləri dumanlandı. Dəhlizin artırmasına çıxdı. Aşağıda xəstəxananın həyətində beş-altı adam vardı. Yaşlı bir qadın üz-gözünü cirib şivən qoparırdı. Yəqin ki, mərhumun anası idi. Bacısı da ola bilərdi...

Xərəyi qapının ağızına çıxartdilar. Ağ xalatlı adamlar mələfəyə bükülmüş meyiti qucaqlarına götürüb “Təcili yardım” maşınının arxa qapısına yaxınlaşanda külək mələfənin bir ucunu azacıq qaldırdı. Həmid qadının qırxılmış ağimsov başını gördü. Qadının üzü sakit idi.

Həmidə elə gəldi ki, qadının dodağında gülüşə, istehzaya bənzər bir təbəssüm donub qalıb. O, görəsən kimə gülürdü? Öz ölümünə, yoxsa yaşılmış ömrünə?

Maşının qapısı şaqqıltı ilə örtüldü.

Xəstəxananın həyətinə sükut çökdü.

Palata qonşusu Qulam Yaquboviç Həmidi haraylayırdı:

— Haradasan, ay rəssam yoldaş, yemək vaxtıdır...

Xəstələr yeməkxanaya toplaşmışdılar...

Palataya keçib uzaqlara baxdı. Qəhər onu boğurdu. Az qalırkı hönkürsün...

Dəniz lap yaxınlıqda idi. Xəstəxananın pəncərəsi sonsuzluğa uzanan üçuruma açılmışdı.

1987

AQİL ABBAS

(1953)

Abbasov Aqil Məhəmməd oğlu 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlamış, “Elm və həyat” jurnalının redaksiyasında fotomüxbir, şöbə müdürü, “Sovet kəndi” qəzetiндə xüsusi müxbir işləmişdir. “Ədalət” (1990-ci ildən) və “Bozqurd” (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. 2005-ci ildə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir.

Ədəbi fəaliyyətə 1970-ci ildən başlamış, nasir kimi tanınmışdır. “Qiya-mət gecəsi”, “Qapqara uzun saçlar”, “Batmanqlınc”, “Ən xoşbəxt adam” kimi roman və povestlərin müəllifidir. “Şəbədə Nazim” hekayəsi yazıcının “Ən xoş-bəxt adam” kitabından (Bakı, Yaziçi, 1987) götürülmüşdür.

ŞƏBƏDƏ NAZİM

Kəndin yuxarı başında toy vardı. Və toyçular mağara gücləndirici qoyduqlarından klarnetin səsi kəndi götürdübü başına.

Nazim adəti üzrə yenə oturmuşdu çayın kənarındaki söyüdlərin kölgəsində. Bakıdan alıb götirdiyi sambureronun (hansi ki, bizim şlyapaldardan bir az böyük) arxasını bir balaca qaldırmışdı. Özünün dediyi kimi getmişdi çorta.

Körpünün altında çay kiçik bir göl yaratmışdı, əgər bunun adına göl demək olardsa. Nazim Bakıya gedib həqiqi cimərlik görəndən sonra bu kiçicik gölün adını qoymuşdu “plyaj”. Gölün bir tərəfində istidən təntimiş camışlar sərinlənir, dərin yerlərində isə uşaqlar çımir-dilər. Əvvəllər Nazim də bu plyajda tumançaq o qədər cimmişdi! İndi suda oynanın uşaqlara elə həsrətlə baxırdı ki, utanmasayı, soyunub özünü verərdi suya! Bəh, bəh! Nə sərinlərdi!

Nazimi axtaranlar bilirdi ki, bu vaxtlar o, söyündən kölgəsində olur və həmin müddətdə iki dənə də siqaret çəkir. Gözləyir ki, Ülkər

qoltuğunda xalat körpüdən keçib gedəcək o biri taydakı xəstəxanaya və ondan sonra Nazim tənbəl-tənbəl qalxıb ya gedəcək poçta, ya da klubə vaxtını öldürməyə.

Nazimin kənddə bilmədiyi işə qurd düşərdi: kimin oğlu kimin qızı ilə görüşür; kimin toyuğuna kim daş atır; sədr kimdən çəkinir; kim kimdən anonim yazar və s.

Kənddə hərəyə bir ləqəb qoymuşdu: Qıçıqgöz Allahverdi, Çolpa Hüüsü, Lüt İbrahim... Və bütün kənd də yiğişib ona bir ad qoymuşdu – Şəbədə Nazim!

İndi Şəbədə Nazim oturmuşdu, uşaqlar səs-küylə çımişirdi, camışlar da sərinləyirdi.

Bax, o ağbaş müəllim Nazimə bir ölüvay üç yazsaydı, əli qurumazdı ki?! Nə olsun ki, Nazim suallara yaxşı cavab vermədi. Guya institutda oxuyanların hamısı elm döryasıdı? Odur ey, Hüseynqulunun oğlu Huşsuz Bəşir, necə girib məktəbə? Nazim o ağbaş müəllimi nə döyerdi! Kəsdi onu, qoymadı kosmonavt olsun. Əgər axırıncı imtahandan bircə “üç” alsayıdı, mütləq kosmonavt olacaqdı! Bəs, Jolobov niyə oldu??

Oturub pult arxasında, qarşısında kosmik cihazlar. Kosmik pəncərədən kosmosa baxır. Deməli, o, görünən planet Yerdir. O planetin harasındasə kiçicik bir kənd var. Və bu dəqiqə o kənddə hamı futbola baxırmış kimi oturub televizorun qarşısında, Nazimdən danışırlar. Danışırlar ki, ayə, gör bizim Mirzənin (indi Mirzə hamının olub) oğlu hara gedib çıxıb, pah atonnan! Guya Mirzənin oğlu kosmonavt ola bilməzmiş?

Yəqin ki, Ülkərin atası haçansa Nazimi döydüyüünə görə xəcalət çəkir.

Nazim televizorla çıxış edir. Maraqlıdır, demək bu dəqiqə kənd ona baxır, amma o heç kəsi görmür. Qəzetlər elə hey ondan yazar: Marsa uçan ilk kosmonavt azərbaycanlıdır. Heç kəsin bəyənmədiyi Nazimdir.

Marsa uçmağı Nazimə nənəsi məsləhət görmüşdü. Demişdi ki, daha amerikalılar aya uçub, bəsdi. Onların da ki, ayağı dəyən yerdə xeyir-bərəkət olmaz.

Rayonda hamı əl-ayağa düşüb. Qara “Volqa”lar düzülüb siraya. Kənd elə bil Nazimin qoyub getdiyi tozlu-torpaqlı kənd deyil. Nə yaxşı Nazim kosmonavt oldu, yoxsa kəndə heç belə yol çəkərdilər?!

– Nə yaxşı ki...

– Ay bala, bala!

– ...

– Ay bala, sənnən deyiləm?

Nazim başını qaldırdı və yandı töküldü. Naxırçı Hüseyn:

– Ayə, dur get evinizdə yat dana. Yoxsa gün səni lap gic eləyər.

– Əşİ, get inəyini otar, rəhmətliyin oğlu!

Sonra Nazim başını bulayıb gedən Hüseynin arxasında baxıb-baxıb:

– Sənə elə yaxşı ad qoymuşam. Mərdimazar Hüseyn!

– Nazim dayı!

Çevrildi, öñündə ayaqyalın bir uşaq durmuşdu, qucağında da bir qutu peçenye.

– Nədir, ə?

Uşaq burnunu çəkə-çəkə peçenyenin birini dişlədi:

– Qağam deyir, dükana mal gəlib, boşaltmaq lazımdır.

– Get denən işim var, bu dəqiqə gəlirəm.

Uşaq bir az aralanıb:

– Onsuz da Ülkər xala bayaqdan gedib, sən yatmışdin, – dedi və götürüldü.

Nazim əlinə keçən kəsəyi uşağın arxasında atıb qışqırdı:

– Dayan... – və dodağının altda nə isə acı bir söz dedi.

* * *

Nazim malı təzəcə daşıyıb qurtarmışdı ki, Vəli gəlib çıxdı və Nazimi çəkdi kənara. Bu o Vəli idi ki, kənddə onun bacısının toyu çalınırdı. Nazim bilirdi ki, bu dəqiqə Vəlinin əlində imkan olsa, toyu darmadağın edər. Nazim onu da bilirdi ki, Gülbala (o Gülbala ki, Nazimə görə, gərək onun adını “itburnuçiçəyi” qoyaydılar) üçüncü dəfədir ki, evlənir. Vəli də başqa oğlanlar kimi razı ola bilməzdı ki, gözəl-göyçək bacısı Gülbala ya qismət olsun. Amma Vəli gücsüz idi, qız bəyənmişdi və qoşulub qaçmışdı. Gülbala da kimlərinə acığına mağara səs gücləndiriciləri qoydurmuşdu.

Və səhər-səhər anası Nazimə on üç manat pul vermişdi ki, get-sin toya. On manat nəmərə versin, üç də aşağı.

Vəli Nazimin cibinə nə isə basdı:

– Mən ölüm, sən Mizinin canı, qaytarma. Sənə bir işim düşüb, heç olmazsa tay-tuşuq.

– Eşidirəm.

– Elə et ki, bu toyun səsini atam eşitməsin.

– Ə, mən kiməm ki?!

Vəli Nazimə balaca bir dürtmə vurdu:

– Mənə də yox, dana! Bilirəm kimə ağız açıram.

Dayısının mağazasından bir “Ekstra” götürüb özünü verdi montyör Usufuna. Montyor Usuf da bir az turş xiyar çıxartdı, bir-iki baş soğan, pendir... Və vurub dəmlənəndən sonra dedi:

– Nazim, sənin xətrinə, kəndi lap iki gün işıqsız qoyaram.

Sonra da əlini atib darvazadakı qırmızı düyməni basdı və o dəqiqə də toyun səsi eşidilməz oldu.

Bir az keçmiş toy evindən tövşüyə-tövşüyə gələn adama montyör Usuf qısaca cavab verdi:

– Pavrijdeniya!

Bu da o demək idi ki, bu gün işıqdan gözünüzü yığın.

Nazim hiss elədi ki, kefi yuxarıdır, yollandı klubə. Körpüdən keçəndə gördü ki, yenə ahillar yiğisib söyüdün altına. Hansı ki, həmişə yiğisirdilər. Burda söhbət futboldan başlayıb gedib çıxırkı siyasetə. Belə söhbətlər də Nazimə ləzzət eləməzdii. Bir dəfə az qalmışdı yapışsın Politik Mirzənin yaxasından ki, ay kişi, dəlləksən, get dəl-ləkliliyini elə, sənin siyaset ilə nə işin.

Gördü ki, Politik Mirzə yenə əl-qolunu ölçü-ölçə kimi isə asıb-kəsir. İstədi bir özünü versin ora, Mirzəni fitilləsin, sonra fikrindən vaz keçdi.

Çatdı klubə. Haçansa bu klubun qapısına Nazim belə bir elan yazıb vurmuşdu: “Bu klubda 1980-ci il Moskva olimpiadasına stolüstü oyunlar üzrə idmançılar hazırlanır!”

Elan klub müdürünin xoşuna gəldiyindən toxunmamış və Nazimin dolağını başa düşməmişdi.

Dayandı elanın önündə. Oxudu, bir də oxudu və birdən-birə ona elə gəldi ki, kəndlərindən heç kəs ömrü boyu gedib olimpiya oyunlarına çıxa bilməyəcək.

Dartib elanı qopartdı.

...Həmişəki kimi içəri tünlük idi. Məktəbli uşaqlar Nazimi görən təki sıvişib aradan çıxdılar. Bilirdilər, Nazim tutacaq qulaqlarından, deyəcək ki, a bala, gedin kitab oxuyun, elm öyrenin, klubdan – özü də belə klubdan – sizə xeyir gəlməz. Xeyir gəlsəydi, Gövdə Elşən çoxdan alım olmuşdu.

Nazimi çəkib oturtdular domino stoluna.

– Oynamaq istəmirəm!

– Bəlkə pulun yoxdur?

Nazim əlini saldı cibinə, bayaq Vəlinin qoyduğu iyirmibeşliyi çıxarıb çırpdı stolun üstünə.

Gövdə Elşən:

– Boy! Ə, sən sədrin qızına elçi gedə bilərsən ki!

Yarım saat çəkmədi ki, “sədrin kürəkəni” iyirmibeşliyi də, üstəlik anasının toy üçün verdiyi on üç manatı da verdi fələyin badına, uduzdu.

Tay-tuşları bir-bir başladılar çıxmaga ki, toya getsinlər. Nazim isə pulları uduzmuşdu.

– Elşən, mənə on üç manat ver də!

– Qəpik də!

– Elşən, sən canın, iki-üç günə qaytaracağam.

Elşən getdi fikrə:

– Bir şərt nədir!

– Şərt nədir, ə?

Elşən cibindən bir kağız çıxartdı.

– Bunu apar ver Həsrət müəllimə.

Həsrət müəllim kənddə təzə işləyirdi. Əvvəllər hərdən klubada gələrdi – şahmat oynamaga.

Sonralar gördü ki, burda “maraqlı” etmək üçün nəordin, domino-nun altına üçdən-beşdən qoyurlar. Bu da müəllimin xoşuna gəlməmişdi. Kolxoz iclasında istəmişdi durub danişsin, klubun müdürü də iki nəfərlə kəsmişdi qabağını ki, müəllimsən, get dərsini de, maaşını al.

Nazim də bilirdi ki, bu cılız müəllim kəndə gələndən sədr Əlişin qızı Əzizənin oxumadığı sevgi-məhəbbət kitabı qalmayıb. Əzizə də o Əzizə idi ki, hələ neçə il əvvəl Elşən onun adını yazmışdı qoluna. Nazim onu da bilirdi ki, Elşən klub müdürü ilə müəllimin qarşısını kasəndən sonra, necə deyərlər, ondan bir balaca silir. Sonralar, lap sonralar öyrəndi ki, həmin gecə o cılızca müəllim Elşəni götürüb atıbmış çaya.

– Niyə özünüz vermirsiniz?

– Biznən arası yoxdur. Sənin xətrini çox istəyir.

Nazim kağızı alıb baxdı:

– Axı nə yazılıb burda?

– Əşı, nəyinə lazımlı? Sən apar ver, vəssalam. Biz də qaytaraq pullarını.

– Hamısını?

– Lap hamısını!

* * *

Nazim kağızı verib qayıdan kimi Elşən kişi təki durdu sözünün üstə, qaytardı pullarını.

Dəstə-tifaq yiğışib getdilər toya. Hərəsi bir onluq atıb keçdilər yuxarı başa.

Bir azdan başlar dumanlandı, gənclərin səs-küyü mağarı götürdü başına.

– Bilirsən nə qiyamət qopacaq! Ha, ha, ha!

Ədalət:

– Kənddən başını götürüb qaçar.

– Hi, hi, hi! Gələcək görüşə! Vallah, Əliş dayı onu danaboyun edəcək.

Elşən əlindəki arağı birnəfəsə çəkdi başına, ağızına da bir tikə ət qoydu:

– Eybi yox, Əzizə, mənə avara deyirsən. Görün ha, kimə deyir?

Elşənə! Kənddə luboy cayıla cavab verərəm! Verərəm, ya vermərəm?

– Verərsən!

– Verərsən!

Hüseynqulu oğlu Bəşir əlini uzatdı Elşənə:

– Mən ölüm, bir bura vur! Vur də! Bax belə! Necə yazmışdır, sənsiz mənim gecəm-gündüzüm yoxdur! Bəh, bəh! İndi Əliş dayı onun gündüzüünü gecə eliyəcək!

Nazim atmacamardan hiss elədi ki, Elşəngil Həsrət müəllim üçün nə isə bir tələ qurublar. Özü də deyəsən, müəllimi tələyə onun əlilə salıblar.

Niyə Həsrət müəllim kənddən qaçaq düşsün. Niyə, Əliş dayı o faşır müəllimi danaboyun eləsin? Əzizə! Görüş, məktub!

Nazim ha fikirləşirdi, axırını bir yana çıxara bilmirdi.

Bəlkə, bəlkə müəllimi görüşə çağırıblar. Əliş dayiya da xəbər veriblər? Yox, bu boyda zarafat olmaz. Elşən elə namərdlik etməz. Yox, Nazim bu boyda zarafat görməyib.

* * *

– Həsrət müəllim, Həsrət müəllim!

Darvaza cirilti ilə açıldı.

– Nazim? Bu gecə vaxtı xeyir ola?

Nazim bilmədi nə cavab versin, tərlədi, saldı başını aşağı:

– Bağışlayın, bilməmişəm, xəbərim olmayıb, müəllim.

Müəllim:

- Bir içəri gir görüm. Axı nə olub, nəyi bağışlayım?
- Getməyin, görüşə getməyin. Sizi biabır etmək istəyirlər, tələ qurublar.

Müəllim Nazimi zorla otağa çəkdi, bir stəkan çay töküb qabağına qoydu.

Bayaq Nazimin gətirdiyi məktub stolun üstə idi.

Müəllim özünə də bir çay tökdü və gəlib Nazimlə üzbəüz oturdu.

- Nazim, mən onsuz da getməyəcəkdir. Mənim şəhərdə nişanlım var. Bu yaxınlarda toyumuz da olacaq. Hələ səni də çağıracağam toyuma. Çayını iç, soyutma.

Nazimi yola salarkən müəllim onun içmiş olduğunu nəzərə alıb:

- Bəlkə, səni evinizəcən ötürüm?
- Yox, yox! Özüm gedəcəm!

Nazim bir az aralanan kimi bayaq stolun üstündən götürdüyü məktubu açıb oxudu. Evə getmədi, getdi Əzizənin gözləyəcəyi yerə.

Gedirdi deyə ki, müəllim heç zaman səni sevməyəcək, nişanlısı var. Özü də bu gün-sabah toyu olasıdı. Nazimə elə gəldi ki, Elşən dönyanın ən pis adamıdır. Axı, Əzizə yaxşı qızdır! Amma Ülkər ondan da yaxşıdır.

Gəlib çatdı bağın başına. Ora-bura baxdı, heç kəsi görmədi.

– Əzizə! Əzizə! – deyə bir-iki dəfə Əzizəni səslədi.

Ağacılıqdan kim isə çıxdı və Nazim yerindəcə qurudu, gecikmişdi:

– Əliş dayı?

– Zəhrimər, Əliş dayı, çor, Əliş dayı! Ə, heç bu sir-sifətindən, boy-buxunundan utanmırısan? Ə, niyə ölmürsən?

– Əliş dayı, Həzrət Abbas haqqı...

– Həzrət Abbas qənimin olsun! Ə, niyə gedib boğazına çatı salmırısan? Mənim qızım sənin tay-tuşundur?

Üzünə dəyən qəfil sillədən Nazim səntirlədi və yixıldı.

– Əliş dayı, bir qulaq as də! Bir...

– Heç nəyə qulaq asmiram, asmaq da istəmirəm. Düş qabağıma!

Nazim hiss elədi ki, Əliş dayı onu bu görkəmdə atasının yanına aparmaq istəyir. Gördü ki, kişi bərk dirənib, yalvarmağın xeyri yoxdur.

Düşdü sədrin qabağına.

Nə etsin? Desinmi ki, bunlar hamısı Elşənin, Ədalətin tələsidir. Necə desin? Bəs kişilik? Bir də ki, lap Qurandan don geysə, Əliş dayı inanmaz!

Yer yarılsa, girərdi yere.
O gecə atası səhərəcən həyətdə oturub siqareti siqaretin oduna yandırırdı.

Nazim də yatmadı o gecə. Fikirləşdi səhərəcən. Ona elə geldi ki, heç zaman kosmonavt ola bilməyəcək. Heyif! Görəsən, Jolobov ömründə bircə dəfə də olsa, belə dolaşıqlığa düşüb?

Səhər atası traktoru işə salıb həyətdən çıxanda Nazim onu saxladı.

– Qağa, inanmirsan?

Atası baxdı, baxdı və sonra Nazimin saçını qarışdırıldı:

– Yox! Mən oğluma inanıram.

Nazim qalxıb oturdu traktorda.

O gün söyüd ağacının altı boş qaldı. O gün Ülkər işə gedəndə Nazimi söyüdün altında görmədi və ilk dəfə darıxdı.

1978

BABA VƏZİROĞLU

(1954)

İstedadlı şair və nasir Baba Vəziroğlu 1954-cü il yanvar ayının 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirmiş, ADU-nun jurnalistika fakültəsində və Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun nəşr şöbəsində təhsil almışdır (1972-1977).

Orta məktəbi qurtardıqdan sonra İsmayıllı rayonundakı “Pravda” kolxozunda işləmişdir. Ali təhsil alaraq, Azərbaycan LKGİ MK RJİD qərargahında ədəbi işçi AYB-də bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı, AYB-də məsləhətçi, “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor, Azərbaycan Kinematoqrafcılar İttifaqında baş redaktor, “Yurd” jurnalının məsul katibi olmuşdur. Hazırda “İstedad” jurnalının baş redaktorunun müavinidir.

Ədəbi yaradıcılığa XX əsrin 70-ci illərində başlamış, şair və nasir kimi tanınmışdır. Onun “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Ocaq”, “Yol” kitablarında dərc olunmuş povest və hekayələrini ədəbi ictimaiyyət maraqla rəğbətlə qarşılamışdır.

BİRƏ ON DƏQİQƏ QALMIS

Telefon zəng çaldı. Uçotçık Məmməd qeyri-ixtiyari olaraq saatına baxdı. Birə düz on dəqiqə qalırdı. Məlum məsələydi ki, bu vədə-lərdə zəng çalanancaq Qədir ola bilərdi. Yalançılar sözü olmasın, iyirmi iki ildi ki, Qədir hər gün günorta birə on dəqiqə qalmış zəng eləyirdi və uçotçık Məmməd qırmızı müşəmbəli stolun üstündəki kağız-kuğuzları qaydaya salır, külqabını zibil yesiyinə boşaldırdı, bundan sonra asılqandan boz, rəngi getmiş paltosunu, eynən o rəngdə papağını (qışda) götürüb, yaydasa, sadəcə olaraq, həsir şlyapasını başına keçirib üz qoyurdu Fətişin aşxanasına tərəf.

Uçotçık Məmməd pəncərəyə baxırdı. Bayırda boz, çiskinli payız havası vardı. Uçotçık Məmməd pəncərə şüşələrinə cirpişən qanadların səsini eşidirdi. İş yoldaşlarından kimsə pəncərənin bayır tərə-

finə bir tikə qurumuş çörək qoymuşdu və bu çörəyə tamah salıb boz bir sərçə çöl tərəfdən pəncəronin dəmir barmaqlarından pərçimlənə-pərçimlənə özünü içəri salmışdı, indi pəncərə şüşəsiylə barmaqlığın arasında çırpınırdı. Elə bil birdən teləyə düşməyini hiss eləmişdi, çörək-zad yaddan çıxmışdı, özünü sağa-sola çırpıb bu qəfəs-dən qurtarmağa can atırdı. Amma nə illah eləyirdi, çıxa bilmirdi. Gah pəncərə şüşələrinə çırpının yanı üstə düşürdü, gah da xırda barmaqlığın dəmirləri əhdini kəsirdi.

Telefon zəng çaldı. Bu telefon zəngi olmasaydı, bir də arabir sərçənin pəncərə şüşələrinə çırpılan qanadlarının səsi olmasaydı, yarım saat ərzində bu otaqda milçək viziltisi belə eşidilərdi. Payızın sazaqlı günləri gəlmışdı, milçəklər yoxa çıxmışdı və uçotçık Məmmədlə bir otaqda işləyən həmkarları da yarım saat əvvəl nahar fasiləsinə çıxmışdalar. Əslində onlar otaqda olanda da, bir elə səs-küy olmurdu. Hər kəs başını aşağı salıb öz işini görürdü. Hər gün saat on ikinci bir az adlamış dağlışırdılar, hərə bir tərəfə gedirdi, günorta naharını eləyib qayıdırıldılar. Təkcə uçotçık Məmməd gözləyirdi, hər gün birə on dəqiqə qalmış Qədir zəng eləyirdi və o da stolun üstündə bir az yır-yığış eləyib üz qoyurdu Fətişin aşxanasına tərəf.

Telefon zəng çalanda uçotçık Məmməd bayırə baxırdı, pəncərədən görünən bir parça boz payız səmasına baxırdı, aramsız olaraq qanadlarını pəncərə şüşələrinə, dəmir barmaqlıqlara çıpan boz sərçəyə baxırdı. Birdən Məmmədə elə gəldi ki, indi tamaşa elədiyi bu sərçə, həmişə bağda-bərədə, ilin başqa fəsillərində gördüyü sərçələrdən deyil. Elə bil bu sərçə çöldəki boz payızın bir parçasıdı, düşüb iki səddin arasına; elə bil payızın özüdü. Birdən bu düşün-cələr uçotçık Məmmədin özünə də qəribə gəldi. Qəribəlik orasındaydı ki, Məmməd ömründə birinci kərə idi payız haqqında belə müəmmalı fikirləşirdi, belə dərindən fikirləşirdi və ömründə birinci kərə idi payızı nəyəsə oxşadırdı, örtülü pəncərəylə dəmir barmaqlığın arasında atılıb-düşən sərçə ona bir parça payızı xatırladırdı. Bu balaca vağzal qəsəbəsinə qədəm qoyduğu gündən, bu maliyyə şöbəsində işə başladığı gündən onda belə şeylər olmamışdı. Məmməd bu vağzal qəsəbəsindən üç kilometr aralidakı kənddə doğulmuşdu, hal-hazırda orda da yaşayırırdı, hər səhər onu səkkiz nəfər (maşallah!) “ata deyən” yola salırdı. Hər axşam səkkiz nəfər “çörəkistəyən”, üstəgəl onların anasını – doqquz baş ailə üzvü yolunu gözləyirdi. O kənddə Məmməd haçansa səkkizillik məktəbi qurtarmışdı, Allah

bilir, özünün də heç əməlli-başlı yadına gəlmir, sonra üç kilometrlik yolu basa-basa gəlib bu vağzal qəsəbəsində hesabdarlıq kurslarına girmişdi. Düz iyirmi iki ildi ki, bu balaca vağzal qəsəbəsində, maliyyə şöbəsində, bu rəngi getmiş qırmızı müşəmbəli stolun arxasında oturub hesabdarlıq eləyirdi. Keçən illər öz işini görmüşdü; onun saçına əl gəzdirmişdi; belinin donqarını bir az dikəltmişdi, barmaqları döyenək olub saygacın daşları kimi sıq-sıq sıqqıldıyırırdı. Illər təkcə bu balaca idarədəki vəzifəsinə, mövqeyinə, stoluna toxuna bilməmişdi. Düz iyirmi iki il idi ki, o, uçotçık Məmməd çağırılırdı.

Telefon zəng çaldı. Dünən də elə bu vaxt birə on dəqiqə qalmış Qədir zəng eləmişdi. Salamlaşmışdır. Elə Qədir bircə kəlmə demişdi ki, bəs mən gedirəm Fətişin yanına, dur sən də yavaş-yavaş düzəl yola. Qədir uçotçık Məmmədin kəndcisiydi. Səkkizillik məktəbi bir qurtarmışdır, bir yerdə kursda oxumuşdular, eyni qəsəbədə də işləyirdilər. İntəhası, Qədir meşə kombinatında hesabdarlıq eləyirdi. Otaqlarında telefonları yox idi ki, hərdən uçotçık Məmməd də ona zəng eləyə bilsin. Ona görə də hər gün Qədir keçib kombinat direktorunun qəbul otağından, naz-qəmzəli Püstə xanımın yanından Məmmədə zəng eləyirdi. Biri meşə kombinatından, birisi də maliyyə şöbəsindən ayrı-ayrı yollarla gəlib çıxırdılar Fətişin aşxanasına.

Qədir sadiq dostdu. Keçən bu illər ərzində onların ayrı günü olmayıb, yaxşı-pis günləri həmişə bir yerdə keçib. Səhər evdə kəmərin altını bir az bərkidəndən sonra çıxırlar yola, düşəndə maşınla (adətən, qəsəbəyə gedən maşın çox olur), düşməyəndə elə-belə yolun ağına düzəlib pay-piyada, söhbət eləyə-eləyə gəlib çıxırdılar iş yerlərinə. Bayaq ərz elədiyimiz kimi günorta naharını da Fətişin aşxanasında bir yerdə eləyirdilər, axşam da bir-birinə qoşulub qayıdırlılar kəndə. Yaz, yay aylarında bu yolu gedib-qayitmaq hətta adama bir az ləzzət də eləyirdi, amma qışda işlər müşkülləşirdi. Yolüstü maşın olmayanda soyuqda, qarda üç kilometrlik yolu basa-basa qəsəbəyə gedib-qayitmaq hər oğulun işi deyildi.

Kənddən bir az aralı dəmiryolu uzanıb gedirdi. Hər gün bu dəmir-yoluyla Bakıdan gələn səhər qatarı vağzal qəsəbəsinə tərəf ötüb-keçir və qatar bu balaca kəndin tuşunda bir neçə dəqiqə dayanırdı da. Amma kəndin adamlarından heç kimin ağlına gəlmirdi və yaxud özləri istəmirdilər ki, vağzal qəsəbəsinə getmək üçün heç olmasa bir dəfə bu qatara minsinlər. Qatar dolambac yollarla da olsa, bir az gec də olsa qəsəbəyə getməkdən ötrü çox rahat minik idi. Amma

kənd camaati, başda uçotçık Məmməd olmaqla, başda Qədir olmaqla, qarlı-çovğunlu günlərdə o üç kilometr yolu min əziyyətlə getməyi üstün tuturdu.

Qədir dünən də bu vədə zəng eləmişdi.

— Hə, gəl görək, mən geyinib çıxıram, sən də yavaş-yavaş düş Fətişin aşxanasına.

Vəssalam, nə bir kəlmə əskik, nə bir kəlmə artıq! İyirmi iki ildi ki, Qədir hər gün birə on dəqiqə qalmış uçotçık Məmmədi Fətişin yanında nahar yeməyinə çağırırdı.

Uçotçık Məmməd, adəti üzrə, bir müştəri gözüylə stolunun üstünə baxdı, kağız-kuğuzları səliqəylə üst-üstə yiğdi, bəzilərini stolun daxilinə atdı və bundan sonra asılıqandan köhnə, rəngi getmiş boz paltosunu götürüb, eynən o rəngdə boz papağını başına keçirib arxasında qapını çırpdı. Artrimanın pillələrini ehtiyatla düşdü, çürümüş taxta pillələr çisəkdən sürüşkən olmuşdu. Havanın sazağını hiss eləyib paltonun yaxasını qaldırdı, asta addımlarla vağzal qəsəbəsinin yeganə böyük, mərkəzi küçəsinə çıxdı.

Bir az aralıda küçənin sol tərəfində vağzal görünürdü, sağ tərəfdə isə yeganə kinoteatrın binası ağarırdı. Kinoteatrın qabağında liliput Miri soyuqdan əsə-əsə hind kinolarından çəkilən rəngli şəkillər satırdı. Uçotçık Məmməd özü neçə kərə balaca qızının ismarıcıyla liliput Miridən həmin şəkillərdən almışdı. Müxtəlif filmlərdən məhəbbət səhnələri... xoşbəxt qızlar, bəxtəvər oğlanlar... Uçotçık Məmməd fikirləşirdi ki, zalim uşaqları elə bil dünyaya ancaq sevmək-sevilmək üçün, mahni oxumaq üçün gəliblər. Uçotçık Məmməd hər-dən özü də o filmlərə girib baxırdı və həmişə axırda özünü nəsə birtəhər hiss eləyirdi. O vaxtlar bu “birtəhərliyin” nə olduğunu heç cür özüyün aydın eləyə bilmirdi. Bütün bunlar ona yuxu kimi gəlirdi; hardasa bir oğlan, bir qız dünyanın bütün dərdi-sərindən, bütün qayğılarından azad olub, ancaq sevgi barəsində fikirləşir, ancaq bir-birinə eşq elan eləyib, mahni oxuyurlar.

Liliput Mirinin əsil adı Mirməhəmməd idi, özü də liliput-zad deyildi. Sadəcə olaraq, anadangəlmə balaca, lap balaca, sisqa bədəninin üstündə əməlli-başlı yekə bir başı vardi və hərdən fikirləşəndə adama qəribə gəlirdi ki, bu boyda başı o balaca bədən necə saxlayır. Amma onu neynirsən, boylu-buxunlu beş oğlu dolanırdı başına, amma şəkil satmağından da əl çəkmirdi Miri. Yayın cırhacırında,

qışın sazağında əlində qom-qom şəkil, boynunu burub dururdu kino-teatrın qabağında.

Liliput Miri bu gün soyuqdan lap büzüşmüdü, görkəmi də lap qəribəydi. Başına bir qulağı sallaq əsgər papağı qoymuşdu, əyninə, bədəninə nisbətən dəhşətli dərəcədə böyük bir zabit şineli geymişdi. Nədənsə, bu gün hay-həşirlə müştəri çağırırdı, fağır-fağır boynunu büküb durmuşdu və birdən uçotçık Məmmədin liliput Miriyə baxa-baxa, onun rayon cayıllarının ehtiyat elədiyi beş yekəpor oğluna yazığı gəldi. Uçotçık Məmməd bir müddət anlaya bilmədi ki, ona nə oldu. Elə bil payızın bu boz üzünü də indicə gördü, elə bil səhərdən çisələyən bu yağışa da indicə diqqət elədi. Qəsəbədə mötəbər tikili sayılan kinoteatrın binası da ona çox miskin göründü, elə bil o boyda bina payızın çəninə-çiskininə qarışib itmişdi, onun yerində ancaq tünd bir bozluq gözə dəyirdi. Hər gün kinoteatrın qabağına toplaşan, qəsəbənin ərköyüñ kişilərinin ərköyüñ uşaqlarına, hardasa, bir az həsədlə baxırdı – yanları “Jiquli” maşınılı, göy qurşağı rəngində şərfli, harin, dəlisov cayıllara. Nəsə, uçotçık Məmmədin onlardan ehtiyat eləməyi də vardı. Nədənsə, bu uşaqlarla göz-gözə, söz-sözə gəlməkdən çəkinirdi. Qəribə burasıydı ki, birdən uçotçık Məmmədin onlara da yazığı gəldi, hətta ürəyində onlara bir mərhəmət hissi duydu da.

Uçotçık Məmməd vağzal səmtinə baxdı və özü də təəccüb elədi ki, bircə stansiya binasının həndəvərində payızın bu boz örtüyündən əsər-əlamət yoxdu. Deyəsən, vağzala sərnişin qatarı gəlmışdı; camaat bir-birini itələyə-itələyə qatara minməyə tələsirdi, uzaq-uzaq səfərlərdən qayıdan adamlar qatardan düşürdü. Uçotçık Məmməd özlüyündə elədi ki, o uzaq səfərlərdən qayıdan adamları vağzalın payız örtüyünü yox eləyən, əridən. Və bu balaca vağzal stansiyasında heç vaxt fəsillər dəyişmir, həmişə eyni bir hava olur burda – səfər havası. Adamlar hey gedir, hey qayıdır və onlar üçün havanın necəliyi heç vaxt fərq eləmir.

Uçotçık Məmməd heç vaxt bu qatarlara minib səfərə çıxmışdı. O, qatarların keçdiyi yoldan bir az aralıda, balaca bir kənddə doğulmuşdu və ən uzaq səfəri elə bu balaca vağzal qəsəbəsinə olmuşdu. Kursa girib oxumuşdu burda və kursdan sonra iyirmi iki ildi ki, kənd-kəsəkdə, tanış-tunuş arasında hamı onu “Uçotçık Məmməd” çağırırdı. Hər gün uçotçık Məmməd uzaq-uzaq yerlərdən gələn o qatarların lap qonşuluğunda saygıcını şaqqlıdadırdı, vurmasını-

bölməsini eləyirdi, mədaxil-məxaricini hesablayırdı və heç vaxt yatıb yuxusuna da girməzdi ki, bir gün gələcək, payızın boz günlərindən birində vağzal stansiyası haqqında belə qəribə fikirlərə düşəcək, uzaq-uzaq yerlərdən gələn qatarlar haqqında düşünəcək. O payız günü gəlməşdi və uçotçık Məmmədin ürəyində o gün dəli bir istək oyandı, qəribə bir çılğınlıqla arzuladı ki, bu dəm, bu dəqiqə bu qatarların birinə oturub, gündoğana deməyəsən, günbatana deməyəsən – hara gəldi üz tutub gedəsən. Bu həmin günüyüdü ki, uçotçık Məmmədin gözündə liliput Mirinin yekəpər oğlanları siçana dönmüşdü, kinoteatrın qabağındakı ərköyun, harın uşaqlara ürəyində mərhəmet hissi duymuşdu. Ətrafında nə görürdüsə, kimi görürdüsə – hamısını, lap elə Qədirin özüne də yazıçı gəlmışdı. Ona görə ki, həmin gün uçotçık Məmmədin qəlbində qəribə çılğın, dəli bir istək, arzu qaldırmışdı və buna görə özünə yazılı gəlmirdi.

Telefon zəng çaldı. Dünən də bu vaxt, saat birə düz on dəqiqə qalmış Qədir zəng eləmişdi. O da durub çıxmışdı küçəyə, üz qoymuşdu Fətişin aşxanasına tərəf. Uçotçık Məmməd bir xeyli gecikmişdi. Qədir, görünür, darixdığından dilxor olmuşdu.

– Balam, gəl çıx da. Səhərdən camaata cavab verməkdən dillim qabar bağlayıb. Hər adama gərək on dəfə deyəsən ki, stul zanitdi.

Qədir düz deyirdi. Fətişin aşxanasında bu gün əməlli-başlı tün-lük idi. Uçotçık Məmməd stulda yerini rahatlayıb oturdu, Qədirə handan-hana cavab verdi:

– Heç, sən deyən elə bir işim yoxdu. Yolda bir az ləngidim, bu zəhrimar payız havası lap adamın qanını qaraldır.

Qədir irişdi:

– Sağ ol, səni... Elə bil payızın gəlişi birimci kərəmdi, payız beləncik olacaq, dayna. Yaz döyül, ha, gül gülü çağırı, bülbül bülbülü.

– Sonra Qədir üzünü o tərəfə çevirib Fətişi hayladı: – Noldu, a Fətiş, balam, qarnımızın qurultusundan söz deyib, söz eşidə bilmirik ki...

Bufetçi Fətiş elə bil Qədirin sözlərinə bənd idi, əlində məcməyi stolun qabağında peydə oldu. Saxsı qablarda iki dəfə piti, şor xiyarpomidor, adama yüz qram araq. Düzdü stolun üstünə, “nuş-can” dedi və qoydu getdi.

Uçotçık Məmməd araq stəkanını yaxinına çəkdi.

– Bu mənə kar eləməyəcək, – dedi, – a Qədir. Gəl bunu siftə eləyək, dalısını zakaz elə gəlsin.

Qədir duruxdu:

– Sağ ol səni... – Deyəsən, aşna, bu gün birtəhərsən. Səndən heç belə şeylər eşitməzdim.

– Vur, görüm, bura! – Bu sözləri də uçotçık Məmməd dedi və gözləmədi ki, Qədir badəsin barı qaldırsın yuxarı, elə stolun üstündəcə stəkanları toqqaşdırıb, arağı birnəfəsə ötürdü içəri. Şor xiyar-dan bir dişdəm qoydu ağızına, arağın təmi çekilib gedəndən sonra Qədiri dümsüklədi:

– Hə, noldu, sənə söz dedim axı? Fətişə denən o zəhrimardan bir ağızıbağlığını gətirib qoysun bura.

– Ağızıağlı çox olar, – dedi Qədir.

Uçotçık Məmməd:

– Cox olmaz, dərd çox olanda, hər şey azlıq eləyir, – deyib Qədiri həddən ziyyada təəccübəldəndirdi.

Fətiş “ağızıağlığının” birini gətirib qoydu stolun üstünə. Elə ki, bir az aralındı, uçotçık Məmməd arxasında donquldandı:

– “Həmişəki adamdı, şor xiyara oxşayır köpəyoğlu”.

– Kimi deyirsən? Nə şor xiyar? Kimi söyürsən?

– Heç nə, deyirəm şor xiyara oxşayır köpəyoğlu. Vurasan araq-dan yüz-yüz, zakuska yerinə götürüb bu Fətişdən bir dişdəm qoya-san ağızına. Aşxananın içində şor xiyar iyi verir, vağzala çıxanda zamministirə oxşayır – altında maşını, əynində zər-zibası.

Araq butulkası yarıladi, qabağındakı piti soyudu, uçotçık Məmməd dinmədi. Qədir də onu danışdırmadı. Qədir, deyəsən, handan-hana özünə gəldi. Nə mənə, nə sənə – bir kəlmə də! Sakitcə pitisini yeməyə başladı. O ki qaldı araq məsələsinə, uçotçık Məmmədlə xalaxətrin qalmasın, yoldaşlıq eləyirdi – hər dəfə bir-iki qurtum içib stəkanı qoyurdu yerə.

İyirmi iki ildə bu aşxanaya çox Fətişlər gəlmişdi, çox Fətişlər getmişdi. Lap o vaxtlar burda sıyıq Cabbar idi, sonra bir ara Əlhəsən işlədi burda, sırtıq Müseyib bir müddət hərləndi buralarda, ondan sonra da ki bu şor xiyara oxşayan Fətiş! Bu aşxananın işçiləri gəldi-gedər idilər, amma aşxana iyirmi iki ilidə bir zərrə nə yaxşılığa, nə pisliyə dəyişmirdi. Elə həmin alçaq, his basmış tavanlı, çirkli taxta döşəməli, bayırə yeganə pəncərəsi olan həmin aşxanayı ki, bu gün də bu balaca vağzal qəsəbəsinə meydan oxuyurdu. Günorta naharını eləməyə bura çox adam gəlirdi. Çoxu Qədim kimi, uçotçık Məmməd kimi adamlardı. Sığorta idarəsinin müfettişləri, kommunxozun sıravi işçiləri, yol idarəsinin inspektorları, möişət xidməti kombinatının

qarovalıçuları... bir də uçotçık Məmməd, bir də Qədir... iyirmi iki ilidi ki, eyni aşxanada, Allah bilir bəlkə eyni stol arxasında oturub günorta fasılışını başa vururdular.

Telefon zəng çaldı. Dünən də elə bu vaxt Qədir zəng eləmişdi və o da... Yaxşı ki, dünən Qədir işin cəminini tapmışdı. Nə mənə, nə sənə – bir kəlmə də! Yoxsa hərgünkü kimi?

– Gördün də, dəysin dədəsinə! Elə bilirsən, özümçün deyirəm?

– Birisi sərxoş inadıyla dönə-dönə təkrar eləyirdi: – Vallah yox, canımçün yox, bu ölsün yox, özümçün demirəm. Mənim heç gözüm yoxdu o işdə. Mənimlə yanbayan oturan oğlanı tanıırsan, cavan kadrodu, gələcəyi var, onu götürüb qoysayırlar, məni yandırmazdı. Sən get, Allah bilir, hardan bir zırramanı tut gətir, de ki, mən iş bilirəm?! Bu hansı dəftər-kitaba siğar, belə şey harda yazılıb?..

O birisi mənasız-mənasız irişirdi, müsahibinə göz vurdu.

– Bə bilmirsən, – deyirdi, – su hardan bulanır? Bə bilmirsən, – deyirdi, – o kimin adamıdır? Bə bilmirsən, – deyirdi, – yersiz gəldi, yerli qaçıdır!?

Başqa stolda birisi əyilib müsahibinin qulağına xəlvətcə guya nəsə piçildiyirdi, hər halda görünündən belə güman eləmək olardı, amma səsi bütün aşxananı başına almışdı:

– Dünən yun Məşdinin sudundaydım, – deyirdi. – Zalim oğlu deyirəm, bu pulları hara yiğirmiş, hara xaşdiyirmiş, Allah bilir. Zarafat döyük, e, o qədər pul yiyəsən, axırda da dörd ilnən canını qurtarasan. Amma səni inandırırm ki, yun Məşdi o dörd ili də eliyəcək dörd ay, ona yun Məşdi deyərlər.

Onunla üzbəüz oturan o birisi etiraz eləyirdi:

– Yox, əşşİ, heylə sözlərə inanma. Fikrin qabaqlara getməsin, indi zakon bərkileyib. Yun Məşdi, iraq olsun, – bu yerdə o birisi əlləriylə dəmir barmaqlıq təsəvvürünü yaradıb, sözünə davam elədi: – Ora düşənə kimi Məşdiydi. Yox, əşİ, inanma heylə sözlərə. Yun Məşdinin öldü birkərəmlək buzovu...

Qıraq stolların birində oturmuş bigiburma birisinin səsi gur-gur guruldayırdı. Yanında oturan iki nəfərin, deyəsən, ona dəxli yoxudu, kişi tək idi və o, səhbətini üzünü bufet səmtə tutub eləyirdi. Görünür, haqq-hesabı Fətişleydi:

– Balam, mən ona dedim ki, indi dünya mənəm-mənəm dünyası döyük. Raz ki, qız səni istəmir, day o yana-bu yana atdanmağın köhnə pulnan bir köpük xeyri yoxdu. Dedi, yox, dədəm mənə kor deyib,

gəlib-gedəni vur deyib. Dedi ki, nə səbəbə qız məni bəyənməsin, məndən artığına gedəcək, Nəsrəddin şahın oğluna gedəcək?

Fətiş bu basabasda, aşxananın bu tünlüyündə, deyəsən, doğrudan-dogruya qulaq verirdi. Elə ki, söhbət Nəsrəddin şaha çatdı, Fətiş özünü saxlaya bilmədi:

— Pah atonnan səni, ağıl iyiyəsi. Allah, bəndənə ağıl ver, burda deyiblər haa...

Bığıburma birisi daha da coşdu:

— Dedim, day sənnən söhbətimiz tutmaz bizim. Nə səbəbə ki, sən çox yuxarıdan dəm vurursan. Nəsrəddin şahdan danışırsan. — Bu yerdə shitshit hırıldadı. — Dedim, mən qana bilmərəm sən dediyin o mətləbləri, sən məndən ağıllı çıxdın. İndi görəcəyəm onu, sudda da olsa, görüb sözümü deyəcəyəm ona. Deyəcəm, Nəsrəddin şahın oğlu, necəsən indi? Camaatin qızını zorla qaçırdıb arvad eləmək isteyir-din özünə. Noldu bəs? Deyəcəm sözümüz... hökumətnən bərabər qızın nə kimi beş qardaşı beş gündü axtarırlar onu...

Fətiş bu basabasın içində hay verməyə macal tapırdı. Deyirdi:

— Bə nə bilmisən, harda olsalar mütləq tapacaqlar onları. Bu qəsəbədən hara baş götürüb gedə bilərlər?!

Telefon zəng çaldı. Dünən də elə bu vaxt...

Butulkanın dibində lap azca içki qalmışdı. Uçotçık Məmməd onu da tökdü stekanına. Bir baxdı Qədirin üzünə, bir baxdı əlindəki stekana, görək nə dedi:

— Gəlsənə, — dedi, — sabahdan işə qatarla gəlib-gedək...

Qədir əvvəlcə döyükdü, adəti üzrə:

— Sağ ol səni... — deyə bildi. Amma sonra boşalmış araq şüşəsinə baxıb işin nə yerdə olduğunu, guya anladı: — Axı o yol bizə uzaq düşür, qatar çox dolama gedir, bir saatdan çox vaxt itiririk.

Uçotçık Məmməd inad elədi:

— Yox, Qədir, nə vaxt itiririk ki? Onsuz da ona görə yaşayırıq ki, vaxtı daha tez-tez itirək, vaxt tez keçsin. Nolar, Qədir, səhər evdən bir saat tez çıxbı, axşam bir saat gec qayıtsaq?! Nə olası ki?! Gəlsənə, sabahdan qatarla gedib-gələk...

Qədir dinmirdi. Uçotçık Məmməd də bir xeyli susdu, sonra bir-dən qızarmış gözlərini Qədirə zilləyib yenə inad elədi:

— Nolar, Qədir, sabahdan qatarla...

Bu dünyada yalnız bircə Qədir bildi ki, uçotçık Məmməd bu söz-ləri necə dedi. Elə bil qarşısında oturan qarayanız, çallaşmış cod

saçları, əlləri saygac vurmaqdan sıq-sıq sıqqıldayan bu qırx beş yaşlı adamın taleyi Qədirin bu cavabından asılı idi.

— Yaxşı, — dedi Qədir. — Sən deyən kimi də eləyərik.

Telefon zəng çaldı. Azı, on-on beş dəfə səslənən telefonun dəstəyini, bu gün saat birə on dəqiqə qalmış uçotçık Məmməd götürmədi və xeyli duruxub qaldı, sonra nə düşündüsə, dəstəyi qaldırdı. Kəsik-kəsik siqnallar eşitdi. Deyəsən, xəttin o biri başında Qədir səbr eləməyib dəstəyi asmışdı. “İndi yəqin üz tutub Fətişin aşxanasına tərəf. Bu qəsəbədən hara baş götürüb gedə bilər?!”

O gün birə on dəqiqə qalmış uçotçık Məmməd köhnə, rəngi getmiş qırmızı müşəmbəli stolun üstünə əl gəzdirdi, külqabını zibil yesiyinə boşaltdı və bundan sonra asılqandan paltosunu, papağını götürdü. Geyinib asta addımlarla üz qoydu Fətişin aşxanasına tərəf.

1979

SADAY BUDAQLI

(1955)

Budaqov Saday İsmayılov oğlu 1955-ci il noyabr ayının 13-də Qazax şəhərində qulluqçu ailəsində doğulmuşdur. Orada orta məktəbi bitirmiş, APİ-nin filologiya fakültəsində təhsil almış, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda müdavim olmuşdur. "Yazıcı" nəşriyyatında redaktor, Azərbaycan Yazıçılar İttifaqı Qazax filialının zona şöbəsinin sədri, "Sınıq körpü" ədəbi-bədii jurnalının baş redaktoru işləmişdir.

Ədəbi fəaliyyətə XX əsrin 70-ci illərində başlamış və istedadlı nasir və tərcüməçi kimi tanınmışdır. Mixail Bulgakovun "Master və Marqarita" romanı azərbaycan dilinə tərcümə etmişdir. "Günorta" hekayəsi onun "Cat" kitabından (Bakı, Yazıcı, 1987) götürülmüşdür.

GÜNORTA

Qıraqdan baxanda deyərsən bu saat evdə heç kim yoxdu. Günortanın istisi hay-küy sevmir, hər şey nəfəsini içinə çekib.

Qapı açıqdır, yüngül meh cunanı öz şeytan əllilə hərdən-hərdən tərpədir. Gün düz artırmaya düşüb, elə bil misib qəfilcə qorxutmaq üçün içəridən çıxacaq adamı gözləyir. Amma yox, o bilir ki, həmişə beləcə qapını kəsdirəndə heç kim otaqdan çıxmır, onun çəkilib getməsini gözləyirdilər.

Artırmanın altı boyaboy zırzəmidi, orda qarı uşaqları üçün cürbəcür mürəbbələr saxlayır. Gün işığının bir ilməsi süzülüb zırzəminin içinə düşüb. Ora sərindi. Yəqin istidən təntmiş şüa orda sərinlikdən məst olub.

Kənardan ev dincini almaq üçün yükünü yerə qoymuş qocaya oxşayır. "Qocanın" pal-paltarı əldən çıxbı, rəngi gedib. Uşaqlar gələndən-gələnə nəsə eləmək istəyirlər, bacardıqları yeri rəngləyirlər, suvayırlar, ağacları budayırlar, şitil basdırırlar. Kişi onlara göz qoyub bağ-bağat işini yadırğamadıqlarından razı qalır.

Həyəti səhərlər gündən iri tut ağacı qoruyur. Dəymış tutlar səbir-sizlikdən çırpılacaqlarını gözləyəmmirlər, qopub kölgəsində mürgü-ləyən toyuqları səksəndirirlər. Tutlar o qədər dəyib ki, torpağa düşən kimi dağılır. Onları qarı, bir də toyuqlar dənləyir.

Evdən körpə səsi eşidilir. Səs həyətə sərinlik gətirir. Toyuqlar istinin keçdiyini düşünüb başlarını qaldırırlar. Qarı artırmaya çıxır, nəvəsini ovuda-ovuda şüşəyə çay süzür. Körpə əmziyi tutan kimi kiriyir. Qarı ehmalca pilləkənləri düşüb kölgəlikdə oturur. Qırışlı sıfəti hələ də yuxuludu. O axır vaxtlar yuxusunu lap çəşdirib: körpə yatsa-yatır, dursa – durur.

İnsan nəfəsi həyətin mürgüsünü dağıdır. Toyuqlar öz kimsə-sizliklərini, qarısız bir qəpiyə də dəymədiklərini indi hiss ediblər. Sevinclə qırtlaşa-qırtlaşa həyətdə gəzişirlər. Ağappaq şipşirin tutları dənləmək də ancaq indi onlara ləzzət eləyir.

Bir azdan kişi də astanada görünür. O da yuxuludu. Aşağı düşən kimi suyun gəlib-gəlmədiyini yoxlayır. Kranı açıq qoyur ki, su gələndə bilsin. Sonra hovuzdakı suyla püfə-püflə yuyunur.

Qarı kişisinin vərdişini bildiyindən durub çay qoymaq üçün mətbəxə qalxır. Ancaq hələ çay hazır olana qədər nə iş görəcəyini, başını nəylə qatacağını kişi bilmir. Görüləsi iş çoxdu. Bibərin, badımcanın əsil sulanan vaxtıdı. Bağın başında bir az pomidor da əkib, sarı çiçəkləri su deyib Allaha yalvarır. Zoğal da onun kimi.

Kişi çardağın altına baxıb gözü ilə təzə qəzetləri axtarır. Tapanda söhbətcil bir tanışla görüşürmüş kimi sevinir. Tezcə qaridan eynəyini istəyib çardağın altda yerini rahatlayır. Qəzetləri oxuyub qurtarana qədər gərək heç kim onu danışdırmasın.

Ən əvvəl son xəbərlərə göz gəzdirir. Haradasa bombalar partlayır, evlər dağılır. Kişi başını qaldırıb yanında dayanmış qırmızı xoruzun mənəm-mənəm deyən duruşuna baxır. Heç inanmağı gəlmir ki, bu saat gəzmədiyi, görmədiyi torpaqlarda adamlar, “mühəribədi” deyib bir-birini öldürür, qan tökürlər.

Uşaqlar böyüyəndən “mühəribə” sözü onu çox qorxudur. İndi də qara-qura fikirlərdən yayınmaq üçün durub həyətdə gəzişir.

Suyun şırlıtsı onu bekar durmaq əziyyətindən qurtarır. Rezin borunu krana keçirir, o biri ucu gündüzdən zoğal ağacının dibindədi. Borunun düyününü aça-aça gedib zoğala su ilə bərabər çatır. Su lap sisqa gəlir. Töküldüyü yerdəcə torpağa hopur. O, gözünü

sudan çəkəmmir, tələsiyir, zoğalın nazik gövdəsinə səpir, bir dəfə, iki dəfə: hə, di indi sərinlədinmi? Bir az rahatlanıb yan-yörəsinə boylanır. Pomidor uzandıqca uzanır, ancaq hələ çıçəyini tam tökməyib, bir yandan da kökünü danadışı doğrayır. Danadışı torpağın altın-dadı, işini gizlincə orda görür, bir də baxırsan ki, şitilin qurucu kölgəsi qalıb, əlini atırsan, əlinə gəlir. Danadığını yamanlaya-yamanlaya yaxınlaşış pomidorun boşalmış dayaqlarını bərkidir, əyilib yerə dəyməsin deyə kəndirlə yüngülçə bağlayır. Əl-qolu yamyaşıl olub, köynək də batıb. Gərək yaxın düşməyəydi, qarı deyinəcək. Həmişə pomidorluq işini cimməmişdən qabaq görürdü, əynini dəyişib nə lazımdı eləyirdi, sonra da yaxşıca çımirdi. Bunun yaşlısı mərət gedən şey deyil. Əlindən, qolundan zorla gedir, gəl sən bunu paltardan apar. Zoğalsa kişinin halından xəbərsiz, künccə başını budaqlarının arasına soxub sevinə-sevinə suyunu içir. Deyirsən, bu saat gözün görə-görə meyvələri dolub qızaracaq. Suyu onun dibindən götürməyə kişinin əli gəlmir. Həmişə belə vaxt çətinlik çəkir, elə bil uşaqlarını yedizdirir, bilmir qaşığı birinci kimin ağızına aparsın.

Ağacların hamısını özü basdırıb, ağacların hamısı ondan cavandı, gözünün qabağında şirələnib, boy atıb, meyvə verib. Bircə ceviz ağacına ərki çatmir, ceviz ağacı ondan qocadı. İri gövdəsi, nəhəng çətiri bağın bir yanını tutub. Qonşular həmişə gileylənir, kəs deyirlər, ağaclarımızı qurudur. Kişi də bilir ki, qurudur. Ancaq əli gəlmir, qarğış iyiyəsi olmaq istəmir, özü basdırımayıb, özü də kəsə.

Kişi gözünü cevizdən çəkəmmir. Dünyanın bu dilsiz-ağızsız ağacları, daşı, çıçəyi öz dinməzliyi ilə ona görə bildiyinin arxasında görəmmədiyi nələrinsə olduğunu hiss elətdirir. Görəmmədiyinin xofu, sehri, sirri onu uşağa döndərir. Dünyanın yağışı, qarı, gözünü açıb başının üstündə gördüyü günəşti, min-min ulduzu, buludları oynada-oynada qabağına qatıb qovan küləyi bu uşaq üçün möcüzədir. Uşaq heyrətlə, qadın bətni kimi bəhrəli torpağın bitirdiyi, bir-birinə bənzəməyən yüz cür çıçəyə, ota, ağaca baxır. Torpaq iyirmi addım yerdə eyni torpaqdı. Amma bu eyni torpaqda eyni suyu içib, eyni havanı udub biri dəcəl uşağa oxşayan alma ağacı olur, biri bəyaz çıçəklərilə adamin ürəyini titrədən gilənar ağacı, biri qadın kimi zərif, incə qızılıgül. Hərəsinin də öz dadı-tamı, öz rəngi, öz qoxusu.

O, bir udum havanı sinəsinə çəkib dərindən nəfəs alır, dünyanın çıçək bitirən möcüzəsinə, canına yayılan bir udum havanın möcü-

zəsinə sevinir. Zoğalsa başını budaqlarının arasına soxub sudan içdikcə içir, bir doydum da demir, baxırsan, baxırsan, inanmağın gəlir ki, bu saat gözün görə-görə meyvələri dolub qızaracaq.

Günün istisi kişini təntidir. Belə baxanda düz-əməlli bir iş görməyib, ancaq yorğunluq hiss eləyir, çoxdan bədənini tərk edən gücün, qüvvənin yeri yara kimi sizildiyir. Köləqliyə çəkilib papiros yandırır. İşdən toza-torpağa bulaşmış əli ilə papirosu tutub, tərini siləsilə qiraqdən gördüyü işə baxmaq ona ləzzət eləyir. Ləzzət aldığı, canı-başı rahat yatidığı az olmayıb. Bir vaxt bu ev də yox idi. Özü gəlib yurd saldı, evləndi, bir yerdə daşı daş üstə qoydular, ev düzəltildilər, oğul-uşaq böyüdürlər. İndi budu, həmin adam yorğun-yorğun durub papiros çəkə-çəkə ömrünü qoyduğu bir parça torpağa baxır və bu bir parça torpaqda nəsə eləyə bildiyinə görə üreyi küləksiz havada kirimmişə dayanmış barlı-bəhrəli ağaç kimi rahatdı.

Qarı onu çağırır, yəqin çay hazırlı. Gedib yenə yaxşı-yaxşı yuyunur, sonra evə çıxıb köynəyini dəyişir. Körpə öz arabasında sakitcə uzanıb, miğmişa onu incitməsin deyə arabanın üstünə cuna sərilib. Kişi ehmalca cunanın kənarını qaldırıb baxır. Körpə onun baxdığını görüb mizildayı, əllərini tərpədir. Qarı nə qədər desə də ki, qucağa öyrətmə, özünü saxlayamayıb arabadan götürür. Körpənin qara gözləri gülür, nəsə qııldayır. Bu qıältı nə dediyini başa düşəmmədiyi yarpaqların xişiltisina oxşayır; sırlı, sehrli. Kişi onun ılıq, biçilmiş ot qoxuyan nəfəsini udmaq üçün üzünə lap yaxın tutur, torpaq kimi qoca, torpaq kimi cedarlı barmaqlarını körpənin əllərinə, üzünə toxundurur. Barmaqları ancaq ona aşkar olan sirdən titrəyir.

Körpə ortancıl oğlunuñu, yaxşı ki, alıb saxlamaq qarının ağlına gəldi, yoxsa lap darixardılar. Uşaqların hərəsi bir yandadı, həyat onları göz açdıqları bu evdən götürüb uzaq-uzaq yerlərə aparıb. Kişi heç kimi qınamır, belə də olmalıdır, hər kəs öz qismətini gedib tapmalıdır.

Günün əli daha artırmadan qopub, qarının su səpdiyi həyətə çəkilib. Bayaqkı odu, istisi indi yoxdu, olan-qalan istisini də suya verib damcı-damcı buxarlanır.

Qarı çaydanı, çaynikı çardağın altına aparıb. Körpə hələ də kişi-nin qucağındadı. Kişi gözlərini yumub, indi özü elə qırışlı, cod sıfəti ilə meyvəsi solmuş armud ağaçına oxşayır.

Hava sakitdi. Meh deyilən nəsə hərdən-hərdən əsib ağacları öz dillərində danışdırır. Torpaqla səmanın qucağına siğinmiş hər şeydən

durub-duracaq dünyanın qocalığı, əbədiliyi hiss olunur. Baxanda heç adamın inanmağı gölmir ki, günlər keçəcək, nə vaxtsa bu iki qocanın kölgəsi tut ağacının kölgəsinə qarışmayacaq, daşın-divarın, torpağın, öz əlləri ilə basdırıqları ağacların yaddasından onların nəfəsi, izi silinib gedəcək.

Ölüm haqda qocalar heç vaxt fikirləşmirlər. Bir yana qalanda, axı ölüm nə olan şeydi? Əgər adam yox olub gedirsə, bəs onda sırlı-sırlı qıçıldayan bu körpə nədi?

Həmişə adını tutmadıqları bu evə çatanda ölüm də öz gücsüzlüyünü hiss eləyir, qorxusuz yaşayan bu evin üstünə qanadlarını toxunduramır.

Və günlər, aylar dolanacaq, nə vaxt gəlsəniz, siz də bu evi mən qoyub getdiyim kimi tapacaqsınız. Qabağınıza tut ağacı çıxacaq, bax onda qocaları həmin tut ağacından soruştarsınız.

Ağacların dilinisə dünyada hamı başa düşmür.

1987

AFAQ MƏSUD

(1957)

İstedadlı nasir və tərcüməçi Vəliyeva Afaq Məsud qızı 1957-ci il iyun ayının 3-də Bakı şəhərində ziyanlı ailəsində doğulmuşdur. 190 sayılı orta məktəbi və ADU-nun jurnalistik fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor kimi başlamış, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində telefilmin baş redaktoru, Respublikə Tərcümə və Ədəbi əlaqələr Mərkəzinin direktor müavini işləmişdir. 1991-ci ildən sonuncu qurumun direktorudur.

Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, getdikcə gözəl yazıçı kimi formalaşmışdır. Onun “Üçüncü mərtəbədə”, “Şənbə gecəsi”, “Keçid”, “Tək”, “Azadlıq”, “Yazı” kitablarında dərc olunmuş əsərləri rəğbətlə qarşılanmış və ədəbi ictimaiyyətin dərin marağına səbəb olmuşdur.

“Gecə” hekayəsi Afaq Məsudun “Yazı” kitabından (Bakı, “Qanun” nəşriyyatı, 2005) götürülmüşdür.

GECƏ

Çovğunun, elə bil, sonu olmayacaqdı... Bir həftəydi, on gün idi... Son üç günü şəhərin çox hissəsində işıq xətləri də qırılmışdı. Qaz, çovğun başlayandan itmişdi. İndi də deyəsən, su boruları neçə günün saxtasından donmağa başlayırdı.

...Hava qaralıqca Talib kişinin canına haqdansa damla-damla vahimə dolurdu... Çovğun başlamamışdan Talib kişi yuxusunda ağ saqqallı, ağ əbalı nurani bir adam görmüşdü. O adam Talib kişinin əlindən tutub yatağından qaldırırdı, arxasiyca çəkə-çəkə harasa, ucu-bucağı olmayan səhralığa bənzər qəribə bir yerə aparırdı... Sonra nə olurdusa, o adam elə oradaca Talib kişinin əlini buraxıb qeybə çəkilirdi. Talib kişini həmin o səhralıqda təmtək qoyurdu... Sonra Talib kişinin ayağının altında yer tərpənirdi və Talib kişi aşağı baxıb göründü ki, sən demə, bayraqdan bəri səhnədə dayanıbmış, aşağıda isə saysız-hesabsız simfonik alətlərdən və musiqiçilərdən ibarət

böyük orkestr onun işaretini gözləyirmiş. Onda Talib kişini elə səh-nədəcə ağlamaq tuturdu... bədənində, çoxdannan bəri yadırğadığı tanış istiliyi hiss edirdi, həmişəki adətiylə saçlarını sığallayıb əllərini havaya qaldırırdı, gözünü yumuşq orkestrə başlamaq işaretini verirdi də, orkestr calmırıldı... Onda Talib kişinin qolları yanına düşürdü, vahimədən ürəyi ağızına gələ-gələ dayandığı yerdəcə donub qalırdı... Orkestrin müsiqiçiləri bunu görüb alətlərini tələsik kənarə tulla-yırdılar, tələm-tələsik zalin ortasında yekə bir xəndək qazmağa başlayırdılar, səhnəyə dırmaşıb dəmir əlləriylə onun qollarından yapışır, sürüyə-sürüyə aşağı düşürür, xəndəyə yixir – sonra saysız-hesabsız violonçelləri, skripkaları üstünə yiğib torpaqla basdırır-dılar. Torpaq ağızına, boğazına dolub nəfəs yollarını tixadiqca, skripkaların ucuuti taxtaları bədənini deşdikcə, ürəyi partlaya-partlaya son dəfə gördüyü göydən lopa-lopa tökülen qar olurdu...

...Həmin o qar idi... yuxusundan başlayıb on gündən çox idi yağırdı... Covğunun içiyə fırlanıb özünü otaqların pəncərələrinə çırkırdı, şüşələri qırıb içəri keçmək, yuxudakı kimi, onun üstünə yağımaq istəyirdi...

Yatağından qalxıb stolun siyirtməsini çəkdi, dərmanlardan çıxa-rib bir-bir dilinin altına qoydu, pəncərənin qabağına keçib bir müd-dət pərdənin arxasından covğunun, tufanın içində itib-batan şəhərə baxdı... Şəhər demək olar ki, görünmürdü...

Bütün günü telefon da zəng çalmamışdı. Elə bil, şəhərdə olub-qalan qohum-əqrəba, tanış-biliş də covğunun içində donmuşdular. Ya harasa, hayanasa köçüb getmişdilər?!

– ...Talib, a Talib...

– Ay can...

...Talib kişinin qarısı elə cavamlıqdan xırdayı, qocalıb indi az qala findiq boyda olmuşdu, çarpayının tən ortasında, yorğanın bir ucunun altında dovşan kimi yiğilib xırda, oynaq gözləriylə ona baxırdı.

– Qorxuram nəsə...

– Nədən qorxursan?..

– Bu nə covğundur, a Talib?! Heç Bakıda belə covğun olduğu yadına gəlir?..

Talib kişi çömbəlib qarının yanında oturdu, əlini bumbuz alınına çəkdi.

– Ürəyin necədi indi?..

– Bir az babatdı...

- Sən çalış bir az yat.
- Elə bütün günü yatıram. Nə qədər yatmaq olar?..
- Nə qədər yatsan, bir o qədər yaxşıdı...
- Bu il yazın gəlməyi nə uzun çəkdi? Mart qurtardı, yazdansa əlamət yoxdu...
 - Olar da, niyə tələsirsən?.. Cavanlığından belə hövsələsizsən...
- Talib kişi dedi və o dəqiqə də dediyinə peşman oldu.
 - Qarı cavanlığından söz düşəndə, həmişə niyəsə məyus olurdu, balaca, qırışq üzü yiğilib az qala nöqtəyə dönürdü.
 - Talib...
 - Hə.
 - Yazın birinci əlaməti nədir, əgər bildin?!
 - ...
 - Hə?.. Niyə dinmirsən?..
 - Fikirləşirəm...
 - Burda fikirləşməyə nə var ki?!
 - Yəqin yağış olar da.
 - Hə... yağışdı... O yağışın qəribə iyi olur...
 - Nə iyi?.. Suyun da iyi olar?..
 - Bəyəm bilmirsən?! Yaz yağışından ot iyi gelir...
 - Sən həmişə hər şeyi tərs-mayallaq deyirsən. Yazda ot bitir deyə, yağış yağında hər yanı ot iyi bürüyür...
 - Hə... Sən məndən ağıllısan.
 - Qışın ömrünə az qalıb daha... Bir azdan havalar isinəcək, quşlar oxuyacaq, işığımız düzələcək...
 - Bu telefon da deyəsən işləmir... Heç zəng eləyən olmayıb bu gün. Elə bil, lap adadayıq...

Qarının bu sözündən Talib kişinin bədənidən soyuq gizilti keçdi. Yenə ogecəki vahiməli yuxusu düşdü yadına.

...Ayağa qalxıb başmaqlarını sürüyə-sürüyə mətbəxə keçdi. Mətbəx lap qaranlıq idи, xırda pəncərələri küləyin müqavimətindən əsim-əsim əsirdi.

Əlini bufetin siyirtmələrində gəzdirib dünən yandırıldığı yarımcıq şamı tapdı, yandırıb nəlbəkiyə yapışdırıldı, əlləri əsə-əsə otağa apardı...

Çovğunun havası evin içini də dolmuşdu. Soyuq külək qaranlıq dəhliz boyu dolanıb otaqların pərdələrini vahiməli-vahiməli tərpədirdi.

...Talib kişi şamı götürüb stolun üstünə qoydu. Qarının səsi çıxmırıldı, yorğanın altından xırda başı, bir də quş caynaqlarına oxşar

balaca, sümüklü əlləri görünürdü. Dinməz-söyləməz uzanıb qaranlıq tavana baxırdı.

Talib kişi şamı yatağın böyründəki mizin üstünə qoyub dikələndə ləngər vurdu. Yenə ürəyi bütün bədənini zəiflətdi.

“Daha dərman da kar eləmir” – fikirləşdi.

– Talib, ay Talib...

– Ay can.

– Deyəsən, daha dərman da kar eləmir mənə...

Talib kişi yenə çarpayının yanında oturdu.

– Hamısı soyuqdandı, əzizim... Soyuq ürəyin damarlarını yiğir, qoymur qanı işləsin...

Sonra istədi desin ki, “bəlkə su qızdırıb ayaqlarına döşəyim?” yadına düşdü ki, nə qaz var, nə də işiq.

– Yuxun gəlmir?..

– Yox... – qarı başını sərçə kimi tərpədib susdu, sonra gözlərini döydü.

– Talib...

– Hə...

– Qorxuram...

– Nədən, yatmaqdan?..

Qarı başını tərpədib “hə” dedi.

– Mən ki yanındayam, nədən qorxursan?.. – deyib şamın işığında qarının heç nə ifadə eləməyən üzünə baxdı.

– Sən yanımda olanda heç nədən qorxmuram. Sən güclüsən... həkim də demişdi. Yadındadı həkim nə demişdi?..

– Demişdi də...

Hiss elədi ki, danişmağa heyi yoxdur, ürəyi, cərəyanı azalan əl lampası kimi tədricən sönürlə bil...

– Yox, de...

– Nə deyim?..

– Həkim nə demişdi, onu.

– Demişdi, bədənim çox sağlamdı...

– Hə...

Qarı “hə”ni bir qədər uzadıb, elə bil, rahatlandı, sonra qırıq-qırıq əsnədi.

Gözlərini qiyib qarının üzünə diqqətlə baxdı, az qaldı qorxudan ürəyi dayana.

Qarının ağızının bir tərəfi əyilmişdi. Nə vaxt əyilmişdisə, görməmişdi. Qəribəydi ki, qarı, deyəsən, ağızının əyilməsini hiss eləmirdi.

Qarışının ağızına baxıb kövrəldi, gözləri doldu, yadına bu balaca qadının cavanlığı, ağappaq şümal dərisi, cazibəli gözləri düşdü... Hər şey qurtarırdı, bitirdi, sönürdü...

Talib kişi belə fikirləşdikcə, ürəyi tamam zəifləyirdi, çovğunsa gúcü elə bil bir az da artırdı.

Qarı onun diqqətlə baxdığını görüb balaca, taqətsiz əlləriylə yorğanın ucunu burnuna çəkdi.

– Niyə elə eləyirsən? Nəfəsin daralar.

– Baxma mənə...

– Niyə, əzizim?..

– Elə bil ağızım keyiyib.

– Sənə elə gəlir.

...Çovğun arada bir, elə bil, hardansa güc alır, toplanıb otaqların qapı-pəncərələrini titrədir, yarıqaranlıq, soyuq otaqlarda ac qurd səsiylə ulayırdı...

– Talib... – qarının səsi yorğanın altında güclə eşidilirdi.

– Hm...

– Sən qoyarsan mən ölüm?..

Talib kişinin, qarının bu sözündən ürəyi sıxılsa da, zorla gülüm-sündü:

– Mən ölməmişəm ki, sən ölüsən?..

Qarının çuxura düşmüş gözlərində sevincə oxşar zərif işartı yanıb-söndü.

Talib kişi arada bir büdrəyib dayanan xəstə ürəyinin yorğun, zəif əzələlərini bircə-bircə hiss elədi. Ürəyinin əzələləri, tiftiyi pürşüklənmiş əski vəziyyətindəydi texminən. Ürəyi tabe olmurdu daha ona. Dərmanlarından da imtina eləyirdi.

Çovğunun əturpərdən səsindən idi, ya otağın qaranlığından idi, nə idisə, elə bil havası çatmirdı...

Fikirləşdi ki, bəlkə birtəhər geyinib qarısını da bələyib sürünə-sürünə də olsa havaya çıxsın?! Sonra da yadına düşdü ki, işiq yoxdu deyə, lift işləməyəcək, beş mərtəbəni necə düşüb-çıxacaq?! Liftin işləməməyindən lap vahimələndi. Demək, çovğun qurtarınca elə beləcə, göyün üzündə qalacaqdılar...

Qəribəydi ki... – Talib kişi fikirləşdi – qonşuların da səs-səmiri gəlmirdi. Elə bil, hamı çovğunun əlindən qaçış harasa uzaqlara, isti, işıqlı yerlərə getmişdi. İndi bu boyda şəhərin ortasında, bu qar-qiyamətin içində, bu nataraz binada qarısıyla qalan bircə o idi. Özü də harada – göyün yeddinci qatında...

- Talib...
- Hm...
- Bu il, elə bil, yaz olmayacaq...
- Elə şey olar?..
- Niyə olmur?! – qarı danışdıqca, elə bil, nəfəsi təngiyirdi.
- Birdən-birə yay gələcək?!
- Hə... Yaydan lap zəhləm gedir. İstidə təzyiqim düşür...
- Talib kişi hiss elədi ki, gözü qaralır, bədəninə soyuq tərə gəlir.
- Özünü dikəldib zorla da olsa, ayağını ayağına aşındı. Bilirdi ki, belə oturanda qüvvətli görünür. Yorğanı qarının üstünə çəkib:
- Sus, əzizim... danışma, – dedi. – Sənə danışmaq olmaz.
- Sakitlikdən qorxuram...
- Niyə?..
- Onda küləyin səsi gəlir. Bir də külək pəncərələri tərpədir...
- Burda qorxmalı nə var ki?! Külək əsəndə pəncərələri tərpədir...
- Elə bil, bu külək nə isə istəyir...
- Nə istəyir?..
- Bilmirəm...
- ...
- Talib...
- Hm...
- Eşidirsən necə ulayır?.. Elə bil, ağlayır. Ürəyim sıxlıır...
- Sənə dedim axı, danışma...
- Talib kişi özünü toplayıb birtəhər qariya sarı əyildi, qurumuş dodaqlarıyla alnından öpdü:
- Sakit uzan, mən danışım sən qulaq as...
- Danış Talib, amma çox danış... bir də bərkdən danış....
- Talib kişi nəfəsini dərdi, qurumuş diliylə dodaqlarını yalayıb uzun-uzadı yola hazırlaşan adamlar kimi bir neçə saniyə susdu, sonra udqunub boğazını arıtladı və lap asta səslə, az qala piçılıyla danışmağa başladı:
- Qışın ömrünə az qalıb... İndi otlar, çiçəklər qarın altında yuxulu-yuxulu cürcərir, ağacların tumurcuqları düymə kimi yiğilüb, dəqiqələri saya-saya çovğunun axırını gözləyirlər... Quşlar, bizim kimi haralardasa gizlənib çovğunun səsinə qulaq asa-asə yatırlar... Ona görə deyirəm ki, sən də yat... Sən də hansısa quşa oxşayırsan... Bunu sənə demişdim, deyəsən...

...Ürəyi yenə dayandı... Qarı görməsin deyə, yanakı oturub, heysiz əliylə sinəsini ovxaladı. Ürəyi zəif-zəif atıb durdu, sonra solaxay döyüntü ilə ara-sıra vura-vura işlədi.

– Hə... danış, danış... Deyirsən hansı quşa oxşayıram?..

– Yaz lap yaxındadı... Mən hiss eləyirəm. ...Səhər yuxudan ayılıb görəcəksən ki, bu yarıqaranlıq otaqlar işiqla doludu. Bu otaq evin ən işiqli otağıdı axı... yayda həmişə buranın pəncərəsindən qalın pərdələr asırsan ki, gün şığıybı divarları, pianonu bozartmasın... Sənin o qalın pərdələrin hardadı?..

– Pərdələr?! Hansı pərdələr?...

– Yay pərdələri... Üstündə qırmızı tovuzquşuları olanı deyirəm. O tovuzquşuları sənə oxşayır... demişdim sənə?..

– Deyəsən, demişdin... Hə, demişdin.

– Sən elə indi də tovuzquşuna oxşayırsan...

– Sən danışırsan, ürəyim yaxşı işləyir... Özü də həmişə elə gözəl sözələr tapıb deyirsən... Gərək yazıçı olaydın...

...Külək bir də coşdu, hardasa damda nəyisə kökündən tərpətdi. Antenaydı, ya damın dəmirliyidi, nə idisə yerindən oynayıb gur-gur guruldadı.

...Qarı əvvəl gurultudan qorxub yorğanı başına çəkdi, sonra başını çölə çıxarıb, nəfəsini saxlaya-saxlaya diqqətlə gurultuya qulaq asdı. Birdən, elə bil, gözləri işıldadı:

– Götürülən... Talib!.. Bu nə vaxtın gurultusudu?! Çov-ğunda heç vaxt göy guruldamaz axı... Bəlkə yağış yağır?! Dur bir pəncərədən bax... Sən düz deyirdin... Yaz lap yaxındaymış... İndi yadına düşdü o tovuzquşulu pərdələr hardadı... Çöldə, şkafın yuxarı gözündə... Özü də təmizdi, keçən yay onları yuyub-ütüləyib qoy-muşdum... Onları yuyanda dirnəğimin biri ortadan sınınmışdı, yadın-dadı?! Dirnaqlarım da qocalıb... Talib, a Talib, niyə dinmirsən?.. Sən susanda qorxuram axı. Yağış yağır... Vallah yağır... bax, eşidirsən səsini?.. İndi otlar cürcərəcək, tumurcuqlar açacaq, gün çıxacaq, hər yer işinəcək, işiqlı olacaq... Mən o tovuzquşu pərdələrimi asacağam... Talib, qurban olum, danış... Nolar, bir söz de... Talib... Talib... a Talib... danış, qurban olum, qorxuram axı?! Talib?.. Talib?.. Talib?..

2005

ELÇİN HÜSEYNBƏYLİ

(1961)

Elçin Hüseynbəyli 1961-ci il dekabrin 23-də Cəbrayıl rayonunun Məmmudlu kəndində doğulmuşdur. Şükkürbəyli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidməti borcunu yerinə yetirmiş (1980-1982), M.V.Lomonosov adına MDU-nun jurnalistika fakültəsində ali təhsil almışdır (1984-1989). İlk hekayəsi 1990-ci ildə "Gənclik" jurnalında çıxmışdır. Bundan sonra əsərləri "Xəzər", "Azərbaycan" jurnallarında, "Yol" qəzetində dərc olunmuş, ədəbi ictimaiyyət tərəfindən maraq və sevgi ilə qarşılanmışdır. "Keçə kimi qara və soyuq hava... Kəndə gün çıxanda qayıdacağıq" hekayəsi yazıcının "Yovşan qağayılar" kitabından (Bakı, "Adiloglu" nəşriyyatı, 2005) götürülmüşdür.

KEÇƏ KİMİ QARA VƏ SOYUQ HAVA... KƏNDƏ GÜN ÇIXANDA QAYIDACAĞIQ...

Orxanla Şəmkirin küçələrini gözirik. Hava sərt, keçə kimi qara və soyuqdur.

– Bura ananın vətənidir, – deyirəm, – mənim vətənim sə uzaqladadır. Orxan soruşmur, mən özüm bunları ona danışıram. – Anan burda məktəbə gedib. Odey, bax, orda. Ancaq biz onunla Bakıda universitetdə tanış olmuşuq, sonra mən Moskvaya oxumağa getmişəm. Oradan ananın dalınca Şəmkirə gəlmişəm və anan onu sevdiyimə inanıb.

Bura mənim qaldığım mehmanxanadır. Əvvəllər burda park yox idi. Sonradan tikilib.

– Sən də məktəbə gedirdin? – Orxan soruşur.

– Gedirdim, ancaq burda yox, öz kəndimizdə. İndi kəndimiz olsayıdı, mən sizlə ora aparardım, quzu otardığım, ot biçdiyim yerləri göstərərdim. Özü də mütləq yayın başlanğıcında gedərdik. İyun ayının əvvəlində. Barama qurtarandan sonra. Qurdun mizindən zəhləm gedir. Yəqin, kəndə qatarla gedərdik. Əvvəlcə səs-küylü, his və

sosiska iyi verən “28 May” stansiyasından bilet alardıq. Vağzalda bir az gəzişərdik. Perronda ora-bura qaçısan, müştəri axtaran yüksülərə baxardıq. Bələdçinin (diktörun) qatarın yola düşməsi barədə səsi məni xüsusi həyəcanlandırdı. Nədənsə vağzal məndə nostalji hissələr oyadır. Yəqin ona görə ki, vağzallar insanların dünyaya gəlişini və gedişini xatırladır. Mənə elə gəlir ki, insan xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir...

Ailəlikcə bir kupedə gedərdik. Mən həm Bakıdan uzaqlaşmağımın, həm də kəndə getməyimin şərəfinə bir yüz vurardım. Səhərə kimi yatmadım. Sonra yuxulayardım və bir də ayılanda görərdim ki, “Daşburun” stansiyasındayıq. Horadızə çatanda hər şey mənə yavaş-yavaş doğmalaşdı. Horadızdə atamın xalası uşaqları yaşayır. Axırdı Böyük Mərcanlıının ot tayaları görünərdi. Anamın xalası uşaqları isə Mərcanlıda yaşayır. Bir qədər sonra Aşağı və Yuxarı Maralyanı, bir az o tərəfdə – boz təpələrin etəyində isə Karxulunu, Cəfərabadı arxada qoyardıq və mən kəndimizə tez çatmaq üçün uçunardım. Xəstə olsam da belə, kəndimizin havası məni sağaldardı. Ona görə də havanı ciyər dolusu içimə çəkərdim. Sonra “Çağ ağızı” bağlı, axırdı “Toxmaçar” və nəhayət, Qəbilgilin evinin altında Məmişgilin təzəcə tikdiyi evlər, sonra Qulunun, Qəbilin, Eynişgilin evi, Bəylərin durduğu keçid, Sonagil, lap axırdı Əmimgil, ondan sonra bizim evimiz görünərdi. Nənəm (anam) həmişəki kimi həyatımızın ağızında, Arazın qırığında durub qatara baxardı, şəhərdən gələn oğlanlarını qarşılıamaq ümidi ilə. Təzə getsələr də, elə bilirdi ki, sabah açılaçaq və kimsə dəmiryolla evə gələcək, o isə uşaq kimi sevinəcək. Biz ona əl edərdik, ancaq o bizi görməzdə və məyus-məyus həyətə girərdi. Elə bilirdi ki, bu gün bızdən gələn olmadı. Nənəmin gözlərində həmisə bir qayğı, nisgil vardi. Bəlkə də ona görə ki, qardaşları lap uşaqlıqdan ölmüşdülər. Bizi həm oğul, həm də qardaş əvəzi hesab edirdi. Bacının ürəyi qırıq olar – nənəm deyərdi və bizi bacılarımıza qarşı soyuq olmaqdə qınayardı.

Danişdinqça kövrəlirəm.

– Sənin nənən yoxdu axı? – Orxan deyir.

Mən əhəmiyyət vermirəm. Çünkü mənimcün indi hər şey keçmiş zaman şəklindədir.

Bir qədər dinməzcə gedirik.

Orxan:

– Ata, danış da, bəs sonra nə olar? Qabağımıza nə çıxar?

– Bu dəfə nənəm bizi qarşılamayacaq, – deyirəm, – heç olmasa, Sona xala, Tamaşa xala qarşılıyordı. Sona xala rəhmətə getdi, xəbərim də olmadı ki, gedəm halallaşam. Axırda Tahiri, Bəxtiyarı, Xaqanını səsləyərdim, deyərdim ki, qarmaqları hazırlayın, balığa gedəcəyik.

– Top gətirmisən? – soruştardılar.

– Bəs necə, onsuz şey olar. Səhər yeməyi yeməmiş Arazın qırğına qaçıb balıq tutardım. Heç acmazdım da.

Nənəm:

– Ay bala, heç olmasa ağızına bircə loğma al, – deyərdi. Ancaq sevindiyimdən ona fikir verməzdim. Özümü suya buraxılan balıq kimi hiss edərdim.

Sonra sizinlə Yal obaya çıxardıq. Əmimgilin bağından keçərdik. Simuzər bulağından sopsoyuq su içərdik. Yarğanın başında durub, sizə Güneyi göstərərdim və deyərdim. – Ora İrandır, atababamızın ana vətəni ordadır. Aslandüzdə. Bir zamanlar Şahsevənlər tayfasına qoşulub, 20 il Nikolay hökumətinin qaçağı olub. Axırda Güneydən də qaçaq düşüb və sərhədi qoruyan kazaklarla atışmada öldürülüb. Həmin gün dayısı Fərhad Şuşa qalasından ona bəraət kağızı gətirib.

Sonra rəhmətlik Tapdığın yarğanın başında atılıb qalmış “DT-75” traktorunun yanına gələrdik. Bir zamanlar ona minmək üçün növbəyə durardıq. Tısbağı yerişli traktorun üstündə oturub, ləzzətlə yer şumlayardıq.

Mahmudlu bağına gedərdik. Ot biçdiyim yerləri sizə göstərərdim. Kəndçilərimizdən kim qabağıma çıxsayıdı “Xoş gəlmisin, – deyərdi, – bunlar səninkidilərmi?” – soruştardılar. Mən həvəslə başımı tərpədərdim. Onlar əyilib sizin üzünüzdən öpərdilər. Payız olsayıdı, Möhbətin bağından sizə üzüm yiğardım. Bilal əmidən isə qorxardım. Su gəlsəydi, Qulugilin bərəsindən bağa su açardım. Susuzlayanda yarğanın altına – selliyin qırğına enərdik, dizimizi yerə qoyub su içərdik, ancaq sizə qiymazdım, ananızdan xəlvət əlimdə sizə su içirdərdim və bərk-bərk tapşırardım ki, çiy su içdiyiñizi evdə deməyəsiniz. Sonra İmrangilin bağından qarella (qara-gilə) dərərdik. Palid ağacının qozalarından muncuq düzəldib boy-nunuzdan asardım. Qurbanalı dikindən tozlu-torpaqlı yolla aşağı enib Tək tutun dibinə düşərdik. Bir az orda dincimizi alardıq. “Alı

xəndəyi”nin yanında işləyənlərə baxardıq. – Bax, dərs oxumasanız, siz də bu günün altında işləyib, qaralarsınız, – deyə sizi qorxudardım. Ancaq ürəyimdə həmin adamlara həsəd aparardım, kəndimi-zin torpağını qoruduqlarına, becərdiklərinə görə, onlara ürəyimdə minnətdar olardım. İstidən qorunmaq üçün bizə göz eləyən Günəşdən gizlənərdik. Quzu otaran uşaqları salamlayardım. – Sən kimin oğlusan, – soruştardım. Hidayətin, ya Vidadinin, Mobilin, Əhlimanın oğluyam, – deyərdilər. Qəribədir, bir zamanlar onlar öz uşaqları boydaydilar və mənimlə birgə elə buradaca quzu otarırdılar. O qədər dalaşmışıq, gizlən-paç, xəşmiş oynamışıq ki. Rəhmətlik Sərdarla, Zakirlə burda dalaşdığını, oynadığım, küsüşdürüm günləri yadına salardım. Sonra “Alı xəndəyi”ndən ötüb, “Hacı Yeri”nə gedərdik. Selliyin üstündəki durbanın yanına gələrdik. – Bir dəfə burda az qala Raufla kəşf eləmişdik. Bulaq qazmaq istədik, nefli su çıxdı, – deyirəm. – Sudan neft çıxdı? – Orxan təec-cüblənir. – Sonra kəşfimiz puça çıxdı. Sən demə, suya qarışan traktor solyarkasıymış. Bu sözləri deyərkən Orxanın üzündəki məyusluğunu duyuram. Biz də o zaman beləcə məyus olmuşduq. Həm kəşf eləyəndə, həm də onu itirəndə həyəcanlanmışdıq, yumruğumuz boyda ürəyimizin döyüntüsünü eşitmışdik.

Bir müddət selliyin qirağında durub suda üzən, Günəşin altında bərq vuran balıqlara baxardıq. – Ata, ondan tut da mənə, no-o-lar, – sən deyərdin. – Olmaz, – deyərdim, bu balıqları əllə tutmaq çətin-dir. Sonra tutaram, – deyərdim və başınızı birtəhər tovlayardım.

Ada yerinə adlayardıq. Burda mal otardığım, ot biçdiyim günləri xatırlayırdım, Çərəkən qızları ilə pambıq yiğdiğim zamanları, Qoçu ilə güləşdiyim yerləri lap dəqiqliyilə sizə göstərərdim. Sərhədin tikanlı məftillərinə əlimi vurardım. Pambıqdan qaçdığını gün-ləri yada salardım.

Küdrüyə qalxardıq. Onun üstündən sərhədi seyr eliyərdik. Axırda Arazın üstündəki borudan keçib Toxmaçara çıxardıq. Bəyləri uzaqdan göstərib, – elə gördüyüüm kimidir, yəqin yenə də ot biçir, – deyərdim və onunla səmimi görüşərdim. Sonra Toxmaçardakı yeri-mizi göstərərdim. Bir tərəfi Gülnisəgil, bir tərəfi Mirkişigilin yerlə-rinə baxardım və öz-özümə gülərdim. Nazimlə ot üstündə dalaş-dığım günləri xatırlayardım.

Axşamlar futbol oynayardım. Sənsə top daşıyardin. Balacasan axı.

– O günü Nadirgilibin komandasına 12 qol atdım, – Orxan deyir və məni inandırmaq istəyir ki, top daşımak onun işi deyil.

– Biz kəndə qatarla gedəndə qatarın nəğmə oxuyan təkərlərinin səsinə qulaq asardım. Taq-taq-daqaqtad-q. Bunlar hamısı bir zamanlar olmuşdu.

– Bəs indi niyə yoxdu ki, – Orxan soruşur.

– Düşmənlərdədir, – deyirəm. – Beş qardaş bizi gözləyən anamızı qoruya bilmədik. – Bu sözləri deyəndə istər-istəməz gözlərim dolur və anamı yenə də Arazın qıraqında durub bizi gözləyən görürrəm. Bir zamanlar mən onun bətnində olarkən də beləcə Arazın qıraqında durub mənim doğulmağımı gözləyib. O zamanlar yəqin mən də onun düşüncələrinə uyğun böyüyürmüşəm. Yəqin elə ona görə də ən çox anama oxşamışam. Qardaş-bacılarımı da bir qarında yatdığımıza görə çox istəyirəm. Hərdən düşünəndə ki, anam onları da bax beləcə qarnında gəzdirib, bizə eyni nəğmələri oxuyub, eyni laylaları deyib, eyni döşdən süd verib, eyni əllərilə qucağına götürüb oynadıb, bizi eyni dərəcə də sevib – bax onda mən qardaş-bacımı sevirəm. Bütün bunları təsəvvür etməsən və düşünməsən ki, bu uşaqlar səni həyata gətirən ata-anandır onları sevə bilməzsən. Sən ata-ananın əvəzində onları sevməyə məhkumsan.

– Mən böyüyəndə düşmənləri ordan qovacağam, – Orxan uşaq sadəlövhüyü və təmizliyiylə deyir.

– Kəndimizə qayıdanda mütləq anamın qəbrini ora apararıq, atanın yanında basdırmaq üçün, – deyirəm və Orxanın əlindən tutub evə tələsirəm. Dəmir qapını açıb həyətə girirəm. Pensioner toyuqlar qabağıma qaçır.

“Görən, kəndimizdə hava necədir” – öz-özümə düşünürəm. “Yəqin gün çıxıb” – hava proqnozunu özüm verirəm. Bayırda isə hava yağış qoxuyur...

Kimsəsiz məzarlara yağış damır, yəqin...

2005

RƏŞAD MƏCID

(1964)

Məcidov Rəşad Müseyib oğlu 1964-cü il avqust ayının 21-də Ağcabədi rayonunda anadan olmuşdur. Ağdamda 1 sayılı şəhər orta məktəbini və Azərbaycan Dövlət Universitetinin jurnalistik fakültəsini bitirmiştir.

Əmək fəaliyyətinə “Elm və həyat” jurnalında korrektor kimi başlamış, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini, “Ədalət” və “Azərbaycan” qəzetlərində baş redaktorun birinci müavini, “Azərmətbuatıyım” İstehsalat Birliyinin rəisi, Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində işləmişdir. Hazırda “525-ci qəzet”in baş redaktoru və AYB-nin katibidir.

Bədii yaradıcılığı 1980-ci illərdə başlamış, şeir və hekayələrini ədəbi icti-maiyyət rəğbətlə qarşılımışdır. "10 sentyabr" hekayəsi yazıçının eyniadlı kitabından (Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2004) götürülmüşdür.

10 SENTYABR

Hospitaldan çıxıb maşına tərəf getdi. Köhnə “06” “Jiquli”ydi. On beş il qabaq, səksən altıncı ildə, sovet vaxtı mühəndis işlədiyi zavodda növbəyə durub almışdı. Qapını açıb oturdu, qabaq otura-çaqların arasından üstünə “taksi” yazılan lövhəni götürüb sol əliylə masının damına bərkitdi.

Hospitala cərrahla görüşməyə gedirdi. Ortancı qızı əməliyyat olunmalı idi. Hansı həkimin ağızını aramışdisa, xərcinin 300 dollar-dan az olmayacağı demişdilər. Hərbi cərrahi bir köhnə tanış nişan vermişdi: "Həm işinin ustasıdır, həm də gözü tox adamdır" – demişdi.

Doğrudan da, söhbətləri pis alınmadı, 150-yə razılaşdırıldı. Əlli dollar-filan da köməkçilərə xərci çıxacaqdı. Pulun 150-si artıq hazırlıydı. Həkimlər onu əməliyyatın vacibliyinə inandırından bəri uşaqların boğazından kəsib birtəhər, manat-manat yiğib düzəltmişdi. İndi qalırkı 50-ni tapmaq. Fikirləşirdi ki, dostdan, tanışdan

borc eləyib birtəhər düzəldər. “Zəmanənin üzü qara olsun, borc üçün kiməsə ağız açanda da tər tökürsən – pulu olanın ürəyi yoxdu, ürəyi olanın pulu”.

“Nərimanov” metrosuna çatanda fikirləşdi ki, bəlkə evə gedib arvadını sevindirsin. Amma həmişə dayanıb müştəri gözlədiyi dayanaqda maşım olmadığımı görüb fikrindən daşındı. Yeddi ildən çoxuydu bu dayanacaq onun iş yerinə çevrilmişdi. Küçənin sonunda yerləşən, on yeddi il işlədiyi, mükafatlar aldığı zavod istehsalını azalda-azalda, gücdən düşə-düşə axır ki, qapısına qifil vurası oldu. 7-8 ay orda-burda iş soraqlaşdı. Bütün cəndləri boşça çıxandan sonra ümidi maşına qaldı. Qonşusu İslamin məsləhətiylə maşını taksiyə çevirdi. İslam bir vaxtlar məşhur olan Mədəni Mallar Ticaret Baza-sında işləmişdi. İmkanı yaxşıydı. Qonşulara da əl tutar, istədikləri malı anbardan gətirib öz qiymətinə verərdi. Baza bağlanandan sonra İslam bizneslə məşğul olmaq istəsə də, böyük ziyana düşmüş, borçları birtəhər ödədikdən sonra çörəkpulunu maşından çıxarmağa başlamışdı. Əvvəl-əvvəl İslamin fikrinə etiraz etsə də, sonra razılaşmalı oldu. İlk vaxtlar yaman utanırdı. Bəzən tanış-bilişə rast gəlir, onu tanıyanlar olurdu. Pul almaq istəmirdi. Bir dəfə isə abırsız və harin müştərini yarıyolda düşürüb evə dönsə də, arvad və uşaqlarının sual dolu baxışları onu evdə oturmağa qoymamışdı. Amma vaxt keçdikcə yavaş-yavaş müştərilərə alışdı, dayanacaqda təzə tanışlar, təzə “iş yoldaşları” tapdı. İçərilərində keçmiş raykom işçiləri, mühəndislər, həkimlər vardı.

... Maşın şüşəsinin taqqıltısına fikirdən ayrıldı. Xariciyilər. Gənbul, balacaboy kişi və ariq, ortaboylu qadın. Əllərində bir neçə dolu paket vardı. “Pliz, pliz” – deyib arxa sağ qapını açdı. Qadın başa saldı ki, şəhərə tərəf gedəcəklər. Metronun qarşısından hərlənib “Moskva” prospektinə çıxdı. Güzgündən gördü ki, kişinin ovurdları işləyir. “Bunlar da möhkəm yeyirlər”. Paketdən eşələyib çıxaranda yediyi-nin paxlava olduğunu gördü. Əslində amerikalı paxlavanı çeynəmir, az qala bütöv-bütöv udurdu.

Balaca gecəqondu evləri fırlanıb qadının göstərdiyi yeni tikilmiş, hündür binanın qarşısında maşını saxladı. Qadın əlində saxladığı bir şirvanı – on min manatı ona uzadıb “sah oll” dedi. Düşüb qapını açdı. Kişinin ovurdları hələ işləyirdi. Paketləri darta-darta birtəhər qapıdan çıxdı, sonra qadın da düşdü. “Sənk yü” – deyib binanın girişinə tərəf getdilər. Maşına oturub evə tərəf sürdü.

Gecəqonduda yaşayırıdı. Atası o vaxt maldan-qoyundan satıb yeddi min manat düzəltmişdi, evlənəndən iki ay sonra almışdilar. İki otağıydı – iç-içə. Balaca mətbəxi, bir maşının zorla yerləşdiyi həyəti vardi. Həyətin girəcəyindəki darısqal hamam-tualeti sonradan özü tikmişdi. Zavodda ev növbəsindəydi. Bir dəfə təkotaqlı mənzil verirdilər. Almadı. Üç uşaqla birotaqlıda necə yaşayacaqdı. “Bir az da dözərəm, amma üçotaqlı alaram”. O döz, bu döz – hökumət dağıldı, zavod bağlandı, ev növbələri də getdi arxivə (hərdən yadına düşəndə özünü qinayırdı, heç olmasa o vaxt birotaqlını alsaydı).

Qapiya çatanda siqnal verdi, arvadı çıxıb darvazanı açdı. Adətən günortalar maşını qapiya salmazdı. İndi çörək yeyib bir az yatmaq isteyirdi. Arvadı darvazanı bağladı. Gözü onun üzündəydi.

Arvadına hərbi həkimlə söhbətini danışdı. Sifətinə işiq gəldi. Mətbəxdə naharını edib, arxa otağa keçdi. Otağın kiçik pəncərəsi qonşunun həyətinə açılırdı. Qab-qazan taqqıltısı, su şiriltisi, uşaqların səs-küyü çətin ki yatmağa imkan verəydi. Amma bu dəfə nədənsə sakitlik idi. Ola bilsin, arvadı xəbər göndərmişdi. Qonşular arvadının “vergili” olduğunu bilirdilər.

Arvadı əvvəller zavodun uşaq bağçasında tərbiyəçi işləyirdi. Sovet vaxtında uşaq bağçasında əsasən Leninlə bağlı kitablar olardı. Hökumət dağılana yaxın kimsə İrandan kiril əlifbasında yekə şirift-lərlə yazılın dini kitablar gətirib beş-altı nüsxəsini də bağçaya bağışlamışdı. Zavodun dayanmasıyla bağçanın da qapısına qıfil vuruldu. Arvadı da İrandan gələn kitablardan bir-ikisini də götürüb evə gətirdi. Arvadının saatlarla oturub o kitabı oxumağı, ona qəribə gəlirdi. Hərdən Qurandan, Məhəmməd peyğəmbərin həyatından danışındı. Kafirlərin yerinin cəhənnəm olduğu barədə danışlığı rəvayətlər canına üşütmə salırdı. Belə məqamlarda nədənsə yadında arvadının cehiz gətirdiyi sandıqda büküb saxladığı partiya biletini düşürdü. On iki il Kommunist Partiyasının üzvü oldu, hər ay maaşından filan qədər partiyanın büdcəsinə keçirdi. Rus qoşunları Bakıya girib əliyalın insanları qanına qəltan elədiyi 20 Yanvar qırğınından sonra hamı kimi o da partibleti atmaq istədi. Sonra fikrindən daşındı. O, günahı partiyada yox, Qorbaçovda göründü. Düşünürdü ki, Qorbaçov istəsəydi, vaxtında erməniləri yerində oturda, qırğınlara qarşısını ala bilərdi. Buna görə də biletini atmadi, amma bir gün Yeltsin qərar verib partiyanın fəaliyyətini dayandırdı. Amma o yenə də

partbileti atmadı. Kommunistlərin geri dönəcəyinə ümid edirdi. Bu boyda ölkənin sakitcə dağılacığına inanmındı. Əvvəl arvadının dinə marağını da ötəri sayırdı. Amma yavaş-yavaş dini kitablar artmağa başladı. Arvad indi evdə də başına yaylıq örtürdü. Ara-sıra evə gələndə qonşu arvadları evlərində göründü. Sonra tanımadığı başqa qadınlar da görünməyə başladı. Bir gün arvadı hər şeyi açıb danışdı. Ağ əmmaməli nurani bir qocanın yuxusuna girdiyini, ona işim-işim işildayan, qızıl camda nəsə verdiyini, səhər ayıldan sonra özündə qeyri-adi əlamətlər hiss etdiyini söylədi. O, arvadında əmələ gələn qeyri adı dəyişikliklərin izahını tapmağa çalışır, bunu işsizliklə, pulsuzluqla, kasibçılıqla bağlayırdı. Əvvəl-əvvəl arvadına bərk hirs-lənmışdı, tapşırılmışdı ki, heç kimin həyatına qarışmasın, bir də evə yad adamları buraxmasın.

Bir gün İslam onu çayçıya dəvət elədi. Məşhədə gedib gələndən sonra içkini tərgitmış, elə bil bir az da oturuşmuş, ağırlaşmışdı. Tez-tez məscidə gedir, qısa saqqal saxlayırdı. Əvvəlki yeyib-içən, deyib-gülən İslamdan əsər-əlamət qalmamışdı. İslam cani-dildən onu inandırmaq istəyirdi ki, belə vergi hər insana qismət olmur, Allah-Taala bunu özünün düz, halal bəndəsinə əta edir. “Heç olmasa, qonum-qonşunun diləyini tutsun, onları naümid geri qaytarmasın, savabdı”. İslam ondan icazə istəyirdi. Onun özünü də yol göstərirdi. “İçkini tərgit, partbileti də tulla. O evdə haram hər şey yasaqdı”.

İslam nə illah eləsə də, onu razı sala bilmədi. Amma bir müd-dətdən sonra özü arvadında qeyri-adi nəsə olduğuna inanmağa başladı. Bir dəfə arvadı gecəki yuxusunu danışınqızının xəstə-lənəcəyini söylədi. İki həftədən sonra doğrudan da qızı həkimə aparası oldu. Gün-gündən ariqlayırdı, çörək yemirdi. Həkimlər qızın böyrəklərinin birinin sıradan çıxdığını, təcili əməliyyat lazım olduğunu söylədilər. Başqa iki həkim də belə dedi. Bundan sonra o, arvadında hansısa qeyri-adiliyin olduğuna inanır, bir az da ona qorxuya baxırdı.

...Gözünü açanda arvadı otağın küncündəki dolabın içində nəsə axtarırdı.

– Maşallah, yaxşı yatdın ha.

Saat beşə qalırdı. Əl-üzünü yuyub qayıtdı. Stolun üstündə bir stəkan çay və sarı rəngli balaca qadın çantası vardı.

– Bu nədi?

- Qızlar maşından tapıb.
- Açımsız?
- Açımsıdilar, bağlayıb qoydum bura.

Çantanın ağını açıb içindəkiləri bir-bir çıxarıb stolun üstünə düzdü. Arvadı ayaq üstə durub baxırdı. Qızlar qapının ağızında boyboya verib stola boyanırdılar. Ortancıla baxıb gülümşədi. Daraq, kredit kartı... On yeddi dənə, sancağa keçirilmiş şax yüzlük dollar, iki əlliminlik, bir neçə onminlik və minliliklər.

İlk gözünün qabağına gələn amerikalı gonbul kişinin işleyən ovurduları oldu.

– Bayaq ər-arvad amerikanlar minmişdi. Onların olacaq. Evlərini tanıyıram.

Qızlar qapının ağızından çəkildilər. Arvadı stekanı götürüb:

– Soyuyub, aparım dəyişim, – dedi.

“Speys”də beşin xəbərləri gedirdi. Anonsları Bakıya gələn Qarabağ ermənilərindən başladılar. Sabah, sentyabrın 11-də geri qayıdaqıldılar, Qarabağ Azadlıq Təşkilatı onların gəlişinə etiraz piketi keçirmiş, əvvəldən görüşə razılıq verən müxalifətçilərin bəziləri görüşdən imtina eləmişdilər.

Çay içib çanta əlində evdən çıxdı. Darvazanı açıb maşına oturdu. Maşını həyətdən çıxarandan sonra düşdü ki, darvazanı bağlaşın. Arvadı çöldəydi – darvazanın bir tayını çəkdi və ərinin eşidəcəyi səslə öz-özünə “Ürəkli adama oxşamırlar” piçıldadı. Arvadının buz kimi sözləri, elə bil, süzülüb bayaqdan içini bürümüş istiliyə qarışdı. O, istiliyin nə olduğunu da, elə bil, indi anladı. Ürəyinin dərinliyində fikirləşdi ki, o gonbul kişi, yox, o arıq qadın qaranlıqda onu görcək sevinəcək və on yeddi yüzlüyün heç olmasa birini sancaqdan çıxarıb ona verəcək, o da səhər tezdən gedib hərbi həkimlə behləşəcək. İndi arvadının sözlərindən sonra elə bil, o istilik çəkilib getdi, beyninə küt bir ağrı gəldi.

Maşını metronun yanındakı dayanacaqdə saxladı. Cəmi üç maşın vardi. Adətləriydi, müştəri gözləyəndə salonun çox qızmaması üçün qapıları açıq qoyub yaxınlıqdakı ağacın altında söhbət edərdilər. Akiflə “Həkim” onu görən kimi ayağa qalxdılar. Birinci Akif dilləndi:

– İki amerikalı gəlmışdı, deyəsən, səni gözləyirdilər, vizitka da qoydular. Tərcüməcıləri vardi. Dedi ki, bayaq burada qırmızı “Jiquli”yə oturublar, arvadın sumkası, deyəsən maşında qalıb, şofer

də qarabığlı, balacaboy adam olub. Bildik ki, sən olassan. Barı sum-kada bir şey varmı?

Cavab verməyə imkan tapmadı. “Həkim” dilləndi:

– Olmasa, o boyda kişi durub bura gəlməz ki! Amerikan hər xırda şeydən ötrü özünə əziyyət verməz. Yəqin sumkada bir min dollar olub. Sənə də azi bir yüzlük verərlər. Cığallıq eləmə, bir qonaqlıq səndə.

– Maşındadı, aparıram verməyə. Mindən çıxdu.

Akif vizitkanı uzatdı.

– Ünvani bilirom, – dedi, amma vizitkanı aldı. İngiliscəydi. “Cim” sözünü rahat oxudu, soyadı dəqiq oxuya bilmədi. Vizitkanın arxasında sxem də vardi, yaşadıqları binanın 11-ci mərtəbəsinə bir ox qoyulmuşdu.

– Qonaqlığı unutma ha!

Bildi ki, elə-belə əl çəkən deyillər:

– Arxayın olun, yüzlük versələr qonaqlıq məndə.

Maşına oturub, “Baksovet”ə tərəf sürdü. Gecəqonduları fırlanıb bayaqkı binanın qarşısında saxladı. Dəmir hasarlı binanın qapısına yaxınlaşış, vizitkanı göstərdi. Qara geyimli, hündürboylu gözətçi gözəcə vizitkaya baxıb otağına qalxdı. Telefonla kimləsə danışış ona “liftə gir, 11-ə qalx, gözləyirlər” – dedi. Maşından çantanı götürüb yuxarı qalxdı.

Dəhlizdəki iki qapının biri yarıyacan açıq idi. İçəridən səs gəlirdi. Yaxınlaşış qapını bir az da araladı. Bayaqkı gonbul kişi onu görən kimi “pliz, pliz” deyib qucağındakı qırımtüklü iti sığallaya-sığallaya dəhlizin əks tərəfinə keçdi. Sakitlik çökdü. Bir neçə dəqi-qədən sonra getdiyi tərəfdən bayaqkı qadın çıxıb ona yaxınlaşdı. Çantanı uzatdı. Alıb açdı, içindən göz gəzdirdi, sonra sancağı çıxarıb dollarları saydı. “Düz” – dedi. Əlindəki şax əsginaslara işaret etdi:

– “Cimi ti alacaq”.

Sonra pulları çantanın içində qoyub əlini uzatdı:

– Sah ool. Minneddar-am!

Gonbul kişi bayaq getdiyi tərəfdən çıxıb yenə qucağındakı iti sığallaya-sığallaya ona tərəf ötəri gülümşəyib otağa keçdi. Ovurduları yenə işləyirdi.

Keyləşən kimi oldu, arvadın arıq, qırışlı əllərini buraxıb qapıdan çıxdı. Liftin düyməsini basdı. Əvvəl arvadının, sonra ortancı qızının sıfəti gəldi gözləri önünə. Daha sonra ağacın altında söhbət

edən sürücü tanışlarını düşündü. Fikirləşdi ki, gərək danaydı. Kim sübut eləyə bilərdi ki, mənim maşınimdə qalıb. Bayaqdan bəri ilk dəfə ağlına gətirdiyi bu fikirdən əti çımcəşdi.

Liftin qapısı açıldı və balaca bir it iki dəfə hürüb ayaqlarını iylöməyə başladı. Diksindi. İtin xaltasından tutmuş oğlan istehzayla “qorxma, qorxma” söylədi. Həyət qapısının lap ağızında “CİP” dayanmışdı, qapıdan zorla çıxdı. Maşına oturub şəhərə sarı sürdü.

“Bunlardan bizə xeyir gəlməz”. Son illər tez-tez siyasi mübahisələrə qosular və həmişə də sovet hökumətinin, rusun namımı heç kəsə verməzdii. Amerikanın neftimizə tamsındığını, yalnız öz xeyrini güddüyünü sübut eləmək üçün dəridən-qabıqdan çıxar, misallar-nümunələr götirordi. İndi ömründə ilk dəfə rastlaşdığı amerikalılar gümanını daha da dərinləşdirmişdi. Nəsə dostlarla söhbətləşməyi, ürəyini boşaltmağı gəldi. Metroya sarı döndü. Ağacın altındaydilar.

Sevincək ayağa durdular. Akif soruşdu:

- Babat oldumu? Bir şey verdilərmə?
- Hə, – dedi, – yüz verdilər.
- Gedirik də başımızı açmağa? – bunu isə “Həkim” söylədi.
- Maşını qoyum gedək.
- Deyəsən, vurmağın gəlib? – Akif dedi.

Maşını darvazanın ağızında saxladı. İçəri salmağa həvəsi yoxuydu. Qapıdan girəndə arvadı “nətər oldu” soruşdu.

– Sən dediyin oldu.

Ayaqqabılarını soyunub birbaşa yataq otağına keçdi. Dolabı açıb lap üst gözündə qəzetə bükülü pullardan on dənə onminlik sayıb cibinə qoydu. Qalanını büküb əvvəlki yerində gizlətdi.

Ayaqqabılarını geyinəndə arvadı soruşdu:

- Gedəsi oldun?
- Yəqin gec gələcəm. Uşaqlara qonaqlıq verməliyəm.
- Arvadının sifətindən hirsəndiyi bilinirdi.
- Akif artıq qapıdaydı. Onun maşınına oturdu.
- Maşını qoymursan?
- Yox, içməyəcəyəm. “Həkim”lə vurarsan.

Hərdən oturduqları balaca kafeyə gəldilər. Cöldəki stollar boşuydu. Oturub kabab sıfariş etdilər. On dəqiqə keçməmiş “Həkim” də gəldi. Vaqif uşaq həkimiydi. Ona görə ona “Həkim” deyirdilər. Tibb Universitetini bitirmişdi. Bir-iki il işləyəndən sonra dolanışlıq yoxdu

deyə biznesə qoşulmuş, təyyarəylə bir-iki dəfə xaricə gedib mal götürmiş, İslam kimi zərər eləyib xalturaya keçmişdi.

Akif isə universitetin tarix fakültəsini dəb vaxtlarında bitirmiş, bir müddət akademiyanın tarix institutunda işləmişdi. Sovet dağında müdafiə eləməyə hazırlaşırdı. Sonra elm-filan yaddan çıxdı. O da beş ildən artıqdır ki, çörək pulunu maşından çıxarırdı.

Birinci qədəhi onun, ailəsinin, xəstə qızının sağlığına içdilər. Sonra içməyənin – Akifin, sonra “Həkim”in sağlığına badə qaldırdılar. Araq şüşəsi dibinə yaxınlaşdı. Ürəyindən sağlam demək keçdi.

– İstəyirəm öz sağlığımıza, öz xalqımızın sağlığına içək. Mən həmişə demişəm ki, Amerikadan bizə xeyir gəlməz. Bu gün öz sözümə bir daha inandım. Kim olsaydı, min yeddi yüz dollara görə çıxarıb yüz dollar verərdi. Amma bunlar bir şirvan da vermədilər. Həm də mənə elə baxdırılar ki, elə bil dədələrinə borcum var. Rus olsa, verərdi, nemes də verərdi, – bir az durdu, əlləriylə gicgahını ovxaladı – erməni də verərdi, amma amerikan vermədi, – dedi.

“Həkim”lə Akif mat-mat bir-birinə, sonra süfrədə soyuyan quyruq, lülə kabablarına baxırdı. O isə danışındı:

– Qınamayıñ, dostlar! Mən qonaqlığı sözümün düzlüyünə əmin olduğum üçün verirəm. Allah yetirəcək, uşağı aperasiya elətdirəcəm. Hərdən öz-özümə deyirdim ki, ömründə bir amerikan görməmisən, nə tanıyırsan onları? Bu gün gördüm və inandım ki, səhv etməmişəm. Bunlar soveti – gül kimi hökuməti dağıtdılar, bizi bir-birimizə qırıldılar, işsiz-gücsüz qoydular, nökərə çevirdilər – özlərinə, öz xeyirlərinə görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə də qoymurlar. Barı, Qarabağı qaytarayıdlar. Malay, bir dənə də araq gotir.

Akif qurcuxdu, nəsə demək istədi.

– Dəymə, qoy doyunca içək bu gün.

...Kafedən çıxanda saat birə işləyirdi. Akif əvvəl onu, sonra “Həkim”i aparacaqdi. Darvazanın ağızında dayandılar. Maşının içində yenə bayaqkı sözlərini təkrarlayır, Amerikanın qarasına deyinirdi. Akif birtəhər onu dilə tutub maşından düşürə bildi.

– Bəlkə maşını mən salım həyətə? – Akif darvazanın qarşısında dayanan maşını göstərdi. Etiraz etdi. Ciblərini eşələyib maşının açağını axtardı. Tapa bilmədi. İçəriyə keçdi. Arvadı səsə oyanıb həyətə çıxmışdı.

– Maaşını saalmıram, qooy çöldə qalsın, – kəkələdi.

Arvadı istədi desin ki, çöldə dəyib-dolaşan olar. Son vaxtlar oğurluq da çoxalmışdı – maşınların qabaq şüşələrinə, təkərlərinə-cən oğurlayırdılar. Onun içəri keçib pal-paltarlı özünü yatağa saldığını görüb bir söz demədi.

– Fikir eləmə, yaxşı olacaq. – Arvadı üzünü ona tərəf tutub danışındı. Onu isə yuxu aparmışdı.

Səhər ayılında başında küt ağrı vardı. Arvadı yerinin içində onunla üzbeüz oturmuşdu.

– Pis yuxu görmüşəm. Yekə-yekə binalar alışib yanırıdı.

– Maşına baxmışanmı?

– Baxmışam. Yerindədir.

– Qız neynir?

– Yaxşıdı. Nəsə olacaq, yaman qorxuram. İçmə, sən allah, tərgit bu zəhrimarı.

– Tərgidəcəm. Söz verirəm. Durub məscidə gedəcəm, tövbə edəcəm, – deyib yorğanı başına çəkdi.

2003

ORXAN FİKRƏTOĞLU

(1966)

Sadiqov Orxan Fikrət oğlu 1966-ci il mart ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Orada 135 sayılı orta məktəbi bitirmiş, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun nəşr şöbəsində qiyabi təhsil almışdır. “Mənə bir məsləhət verin” adlı ilk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında dərc edilmişdir. “Dünya haqqında upuzun bir nağlı” (1990), “Səhər” (1994), “Şirvan şəşəngisi” (1994), “Üçüncü günün adamı” (1999) kitablarının müəllifidir. “Səhər” hekayəsi yazıçının “Üçüncü günün adamı” (Bakı, Yeni Nəşrlər Evi, 1999) kitabından götürülmüşdür.

SƏHƏR

Süpürgəçi arvad, gecəki küləyi söyə-söyə quru yarpaqları ağacın altından süpürür. İki sərçə budaqdan-budağa hoppanır. İri, qara itini gəzməyə çıxmış ariq qız üzünü göyə tutub. Qara it gecəni qovur. İki kişi əyinlərində idman paltarı qaça-qaca süpürgəçinin yanından keçir. Kişişərin ayaqları altından tökülen quru palçıq asfaltda qalır. Süpürgəçi arvad dünənki yağışı xatırlayıb, kişiləri bərkdən söyür.

Kişişərdən biri qanrlılıb arxaya baxır. Süpürgəçi arvadın süpürəgəsi və dili işdədi. Sərçələr budaqdan-budağa hoppanır. Süpürgəçi arvada indi də sərçələr xoş gəlmir. Sərçələrə söylənir: – Qırılasız, hə! – deyir.

Üçüncü mənzilin kök kişisi eyvanda idman eləyir. İki əlini boy-nuna dayayıb, nəfəsini udur. İçəridən arvadının yoğun, xırıltılı səsi eşidilir: “Bu gün də soyuq suynan çımsən, oləcəksən daha, bəsdi yoq çıxartdır”, – deyir arvad. – “Heç yoq köpəkoğlu belə oyun çıxarmır!” Sözlər kişiyə çatmir. İndi də başını yerə qoyub, ayaqlarını göyə qaldırır. Binanın arxasından keçən torpaq yoldan maşın uğultusu eşidilir. Səs gecənin içindən səhərə qədər dartılır. Bir-iki

eyvanın qapısı açılır. Yuxulu gözlər həyətə baxır. Sıgnal səsi. Bir dəstə ağ çöl gəyərçini özlərini göyə vurur. İkişə lap dərin uçur. İyirminci mənzildə yaşayış kişi maşının şüşəsini qurulaya-qurulaya quşların dalınca baxır. Qara it gecəni qovub, indi də quşlara hürür. Çiyinlərində ağır çanta bir dəstə uşaq məktəbə gedir. Eyvandan analarının gözləri və sözləri eşidilir. Uşaqlar analarının səsindən tutub məktəbə gedir. İri ombalı, sürmə gözlü, gəl-gəl sinəli kirayənişin qız gəl-gəl deyə-deyə dərsə gedir. Həyetin bütün yeniyetmələrini kişi eyleyen bu qızın ayaqları dəyən yerə min göz dəyir. Süpürgəçi arvad gözlərini içində tutub süpürgəsinə söykənir. Fikrə gedir. Cavan ölmüş ərinin iri əllərini gözünün qabağına gətirir. İçindən bir istilik axır, boğazı qəhərlənir. Süpürgəsinə hirsə yerə çırır. Toz qalxır. Sərçələr uçuşur. İri, qara it hürür...

Çəkməçi Yusif balaca köskünü açıb. Damağında papiros, əlləri belində durub süpürgəçi arvada baxır. Süpürgəçi arvad kürəyi ilə bu baxışı tutub xoşhallanır. Qocalar baxış-baxış oyununa başlayır. Quşbaz İlham quşxananın dəmir qapısını açıb quşları havaya bura-xır. Ələ öyrənmiş bu quşlar gəyərçindən çox ev toyuğuna oxşayır. İlham ağ, irigöz quşun lələklərini yola-yola yola baxır. Yol boşdur. Quşun iri açılmış gözləri dünyadan yeni açılmış gözünə sataşır. Dünya gözünü çəkir. Gün çıxır. Quşbaz İlham əlindəki quşu gəyə atır. Quş yerə çökür. Yerdə ağaclar bitib. Yüz birinci mənzilin sarı uşağı cibində quşatan həyətə çıxır. Çıxbı daş pillələrin üstündə oturur. Başını əlləri arasına alıb fikrə gedir. İri qara pişik köhnə “Moskviç”in damında yumurlanıb yatıb. Köhnə “Moskviç” köhnə Muxtar kişinində... İndi nə Muxtar kişi var, nə də “Moskviç”in mühərriki. Pişiklər xumarlanır. İki qadın eyvandan-eyvana danışır. Biri paltar asır... O biri göz qapağını. Biri ayıqdı, o biri yuxulu. Qadınlardan kişi iyi gəlir, saçlarında kişi tumarı durur. Paltarasan xırda uşaq köynəklərinin suyunu sixır. Qulaqasan içəri keçib, hələ də yatan ərinin yanına uzanır. Əri kök, yumru kişidi. Nəfəs aldıqca tüklü sinəsi körük kimi qalxıb-enir. Əllərini, ayaqlarını aralayıb rahatca yatıb. Qulaqasan arvad köksünü ötürür. İki otaqları var. Biri yataq otağı, o biri yemək. Əvvəl birini uşaq otağı eləmək istəmişdilər, sonra yemək otağı elədilər.

Yüz birinci mənzilin sarı uşağı cibindən quşatanı çıxarıb ayağa qalxır. Dünən gecədən hazırladığı dəmir qarmaqcıqları quşatana

yaraqlayıb göyə atır. Qarmaqcıqlar yağış kimi oturacaqlarının şifer damına yağır. Sarı uşaqın göy gözleri işaretir. Əliylə dalına bir yumruq vurub qaça-qaça qara itə sarı götürülür. İt hürküb qaçır. On üçüncü mənzilin kişisini gəzdirən qara “Volqa” həyətdə görünür. Qonşular maşına salam verir. Çəkməçi Yusif özünü çəkə-çəkə maşına yaxınlaşıb durur. Baş əyir. Qara sürücü cibindən bir əzik beşlik çıxarib Yusifin ovcuna basır: – Ala, dua oxu! – deyir. Yusif də oxuyur. Sürücünün gözü dolur. Yusif duasını qurtarır, əlini təzəcə qırxılmış üzünə çekir: – “Allah köməyin olsun”, – deyir. – “A bala! Allah səni bu həyətə çox görməsin!” – On üçüncü mənzilin kişisinin özü gəlir. Qara it susur. Qara “Volqa” həyətdən çıxanda, ağızlı Kazım kişi pencəyinin düymələrini bağlayıb öz yolunu gedirdi. Birdən yadına nəsə düşdü. Dala qayıtdı...

Yeddinci mənzilin qapısından xaş iyi gəlir. Bədəni donuna sığmayan dul Arifə haradansa evə qayıdır. Çəkməçi Yusifin yanından keçib salam verir. Çəkməçi Yusif arvadın salamını görmür... Ayri şey görür, “salam” – deyir, ancaq! Dul Arifə Yusifi çoxdan tanırı, amma bu gün o Yusifi elə bil təzədən görür. Öz evində ciməndə belə Yusifin gözlerini unuda bilmir. Hamamdan çıxıb, pəncərənin aralı pərdələri arasından Yusifi xeyli süzür. Lap axırdı qəti qərara gəlir ki, uzunboğaz çəkmələrinin altı lap yeyilib, gərək ona yaxşı mix vurula. Dul Arifəni görən kimi unutmuş Yusif qara sürücünün beşliyinə öz köşkündə pivə içir.

İki qaraşın qız həyətdə gəzişir. Bir dəstə uşaq evcik-evcik oynayırlar. Binanın arxasında durmuş iki balaca uşaq siqaret sümürür. Biri o birindən təcrübəlidir:

– Sinənə alma, – deyir. – Sinənə alma! Onda tez ata bilərsən.

O biri öskürə-öskürə:

– Almiram ki, – deyir, – özü keçir...

Çəkməçi Yusif sarışın uşağa pivə təklif eləyir. Uşaq istəmir, quşatanı dizinə çırıp, binanın dalına qaçır.

İki yuxulu qadın yuxulu-yuxulu işə gedir. Həyətdən yorğan iyi gəlir. Süpürgəçi arvad yorulub. Yorğundu.

Hardasa radioda ölkənin padşahı danışır. Pişik asqırır. Dördgöz maşın həyətdən çıxır. İçindən dünyaya dörd göz baxır. Yüz birinci mənzilin sarı uşağı dördgöz maşının dalınca öz quşatanı ilə bir “sağ ol” attr. İki qaraşın qızı bu xoş gəlir. Sarışın qaraşılara qarışır. Üç

uşaq gəzişir. Qaraşının biri bu sarışınla lap uzun müddət dost olmaq istəyir. Bunu ona deyir. Sarışın sevinir. Və öz quşatanını qaraşının birinə bağışlayır. Həyətdən qatiqsatan keçib-gedir. Qatiqsatanın daliyca bir dəstə pişik qaçıır. Binanın ağzı yavaş-yavaş açılır. Çantalı, qovluqlu, bıgli kişilər sakit-sakit öz qapılarını örtüb, ayrı qapılarını açmağa gedir. Ağ xalatlı, qara xalatlı arvadlar qapılarının dalında qalır. Sarışın uşaq, qaraşın qızla dalaşib küsür. Qaraşın qız ağlayır. Səsə nənəsi çıxır: “Nədi az? – qışqırır. – Səhər-səhər nə olub sənə?”.

Səhərdi! İnsanlar dünyani görüb tanıyıblar. Həmin dünyadı elə!
Səhərdi! Süpürgəçi arvad yavaş-yavaş səhəri süpürür.

2004

MÜNDƏRİCAT

<i>Nəsrimizin yeni mərhələsi</i>	4
Maqsud İbrahimbəyov	
<i>Bütün yaxşılıqlara ölüm (povest)</i>	9
Rüstəm İbrahimbəyov	
<i>Nəğmə dərsi (hekayə)</i>	65
Əkrəm Əylisli	
<i>Ürək yaman şeydir... (povest)</i>	74
Anar	
<i>Vahimə (hekayə)</i>	91
Çingiz Hüseynov	
<i>Adalar (hekayə)</i>	121
Əfqan	
<i>Gözəllik sorağında (hekayə)</i>	137
Çingiz Ələkbərzadə	
<i>Altıncı sim (hekayə)</i>	160
Fərman Kərimzadə	
<i>Xallı maral (povest)</i>	170

Sabir Azəri

- Ölə bilməyən adam (*povest*) 201

Vaqif Nəsib

- Omaroğlunun qayıtması (*hekayə*) 229

Elçin

- Baladadaşın ilk məhəbbəti (*hekayə*) 242

Mövlud Süleymanlı

- Payız müştuluqları (*hekayə*) 260

Məmməd Oruc

- Günlərin bir günündə (*hekayə*) 268

Mənzər Niyarlı

- Dar gün (*hekayə*) 280

Firuz Mustafa

- Alın yazısı (*hekayə*) 287

Aqil Abbas

- Şəbədə Nazim (*hekayə*) 300

Baba Vəziroğlu

- Birə on dəqiqə qalmış (*hekayə*) 308

Saday Budaqlı

Günorta (*hekayə*) 318

Afaq Məsud

Gecə (*hekayə*) 323

Elçin Hüseynbəyli

Keçə kimi qara və soyuq hava... Kəndə gün
çixanda qayıdacağıq (*hekayə*) 330

Rəşad Məcid

10 sentyabr (*hekayə*) 335

Orxan Fikrətoğlu

Səhər (*hekayə*) 344

**AZƏRBAYCAN NƏSRİ
ANTOLOGİYASI**

**BEŞ CİLDDƏ
V CİLD**

**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*
Korrektorlar: *Elnaz Xəlilqızı*
Nadir Quliyev

Yığılmağa verilmişdir 12.10.2006. Çapa imzalanmışdır 29.12.2006.

Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap vərəqi 22. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 275.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.